


ALEKSANDR DÜMA

ÜÇ MUŞKETYOR



“ÖNDƏR NƏŞRİYYAT”
BAKİ-2004

Bu kitab "Aleksandr Duma. Üç müşketyor" (Bakı, Gənclik, 1977)
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır

Birinci hissənin
tərcüməçisi:

Mikayıl Rzaquluzadə

İkinci hissənin
tərcüməçisi:

Beydulla Musayev

843.7 - dc 21

AZE

Düma Aleksandr. Üç müşketyor. Bakı, "Öndər nəşriyyat", 2004,
600 səh.

XIX əsrin məşhur fransız yazıçısı Aleksandr Dümanın əsərləri sərgüzəşt və macəra romanları kimi hələ öz əhəmiyyətini itirməmişdir. Doğrudur, həmin əsərlərdə lirik, təsirli səhnələr yoxdur. Lakin yazıçı əvvəldən axıradək hərəkətde olan qəhrəmanlarını həmişə yeni voziyyətlərə salaraq və onları böyük ziddiyətlər qarşısında qoymaqla öz oxucusunu intizarda saxlamağı bacarıır.

Kəskin mükalimə, təsvirdə və xarakteristikada yiğcamlıq kimi vasitələr Düma romanlarını maraqlı və əyləncəli etmişdir. Tarixi həqiqət və həyatılık nə qədər az olsa belə, keçmiş Fransa həyatını öyrənmək baxımından həmin əsərlər, o cümlədən "Üç müşketyor" romanı bugünün oxucusu üçün yenə də maraqlı olaraq qalmaqdadır.

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası

**ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"**

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir

ISBN 9952-416-23-6

© "ÖNDƏR NƏŞRİYYAT", 2004

ADAMI VALEH EDƏN YAZIÇI

Fransız qoşunlarının Avropa ölkələrini sürətlə işgal etməyə başladığı il idi. Həmin il Napoleon ordusu generallarından birinin ailəsində bir oğlan usağı dünyaya gəldi. O, sonralar tekce fransız ədəbiyyatının deyil, eləcə də dünya ədəbiyyatının korifeylerindən biri olacaq Aleksandr Duma idi.

Aleksandr Duma 1802-ci il iyulun 24-də Fransanın Villa-Kortre şəhəcində anadan olmuşdur. Zənci atası Tomas-Aleksandr Davi-Duma de La Payetri (yazıcının babası öz zənci qulu ilə evlənmiş zəngin koloniya mülkədarlığı) respublikanın generalı, anası Mari-Luiz-Elizabet Labure isə keçmiş otel sahibinin qızı idi. O, əmək fəaliyyətinə notariat kontorunda xidmətlə başlamış, lakin bu iş onu qane etmədiyindən meylini teatra salmışdır. Teatra məraq onun ədəbi fəaliyyətinin başlangıcını müəyyənləşdirmiş və o, ədəbiyyata dramaturq kimi daxil olmuşdur. Duma həyatda çox bədxərc insan olmuş, nəticədə müflisləşmişdir. Ağır vəziyyəti və dalınca düşən kreditorlar onu Belçikaya qaçmaq məcburiyyəti qarşısında qoymuşdur. Ömrünün sonunda yazıcının yoxsul həyat keçirdiyi faktını bütün biograflar etiraf edir. Bu vəziyyətdə ikən övladları - qızıyla məşhur dramaturq olan oğlu Aleksandr Duma ona dayaq olmuşlar.

...1870-ci ildə Duma Sena çayının aşağısında yerləşən Tüys şəhərində vəlugu ilə dənizə düşən kreditorlar onu Belçikaya qaçmaq məcburiyyəti qarşısında qoymuşdur. Ömrünün sonunda yazıcının yoxsul həyat keçirdiyi faktını bütün biograflar etiraf edir. Bu vəziyyətdə ikən övladları - qızıyla məşhur dramaturq olan oğlu Aleksandr Duma ona dayaq olmuşlar.

Hemin il dekabrın 5-də Fransa-Prussiya müharibəsi və Fransanın alman ordusu tərəfindən işgalı zamanı vəfat etmişdir. O, Villa-Kortredə dəfn edilmişdir. Hüqo o zaman Dumanın oğluna yazırırdı: "Bilmirəm bu kədərli mərasimdə danışmağa. Qəlbimi kəskin bir həyəcan bürüyür... İcazə verin demək istədiyimi Sizə yazım."

Hüqo sonra ürəkdolusu, geniş qəlblə qələm dostu haqqında yazar: "Aleksandr Duma adamı məftun edir, valeh edir, əyləndirir, öyrədir. Onun bu qədər canlı, valehədici olan əsərləri bütün Fransaya nüfuzlu..."

Aleksandr Dumanın ağlı qədər ürəyi də böyük idi. O, nəcib və mehriban insan idi..."

Duma dramaturq kimi 1826-1830-cu illerin geniş romantik savaşında müüm rol oynamış və onun dram əsərləri həmin vaxt çox böyük əks-səda yaradılmışdır. 1829-cu ildə genç Dumanın ilk sanbalı əsəri olan "III Henri və onun sarayı" adlı tarixi dramı səhnələşdirilir. Bu milli-tarixi əsər ilk növbədə köhnə klassisizm qanunlarına qarşı yönəlmüş tipik romantik dram əsəriydi. Burada antik süjetlərin yerinə XVI əsr Fransa həyatının hadisələri və tarixi şəxsiyyətlər səhnəyə çıxmışdır. Bundan əlavə, Duma klassisizm faciəsinin zaman, məkan, hərəkət birliliyi qaydalarına da qətiyyətlə son qoyur. "III Henri və onun sarayı" əsərində nə məkan, nə də zaman sabitliyi var. Hərəkət burada heç bir zaman möhduduya tətbiq olunmur. Hərəkətin sürətlə inkişafı, bir neçə siyasi və cəq intriqasının

parlaq əks etdirilməsi, romantik qəhrəmanların coşqun ehtirasları klassisizm teatrın fərqli olan, effektli və dinamik romantik tamaşa mühitini yaratmağa kömək edir.

"III Henri və onun sarayı" əsərinə görə əldə etdiyi uğur Dūmaya dəbdə olan yazıçı şöhrətini qazandırmışdır. O, atası kimi ehtirashlı respublikaçı olduğunu nümayiş etdirərək 1830 və 1848-ci illərdə barrikadalarda görünür.

1830-cu il inqilabını Dūma böyük heyranlıqla qarşılamışdı. O, iyul hadisələrində yaxımdan iştirak etmiş, liberal xadim Lafayetin tapşırığı ilə üşyançılar üçün barit dalmca Suassona və milli ordu sıralarının təşkili üçün Vandeyə getmişdi. 30-cu illərin əvvəlində o, iyul inqilabının azadlıq ideyalarına hüsn-reğbet nümayiş etdirmiş, hökumətin tutduğu mürtəce kursa hiddətini bildirmişdi. Dūma general Lamarkın dəfn mərasimində iştirak etmişdi.

Iyul inqilabından təsirlənən Dūmanın dram əsərləri bu hadisələrdən az müddət sonra hələ də davam edən xalq üşyanları şəraitində yaradıldığı üçün romantik və üşyankar xarakter daşıyır. Nəşri 1831-ci ilə təsadüf edən en məşhur "Antoni" dramında Paris cəmiyyətinin yüksək tebəqəsi təqnid atəşinə tutulur. Əsərin qəhrəmanı atılmış, əslİ-nəcabeti molum olmayan Antoni adlı gönc silk üstünlükleri və onu rədd edən mühitə qarşı mübarizə aparır. Mövcud qanunlarla hesablaşmaq istəməyən baş qəhrəman öz məhəbbəti uğrunda mübarizəyə qalxır. Məsələ burasındadır ki, bu dram əsəri kübar cəmiyyətə, onun köhnəlmış adət-ənənələrinə və üstünlüklerinə müharibə elan edən qabaqcıl gənclərin duyğu və hisslerinə uyğun gəlirdi. Qarşılıqlınmaz romantik ehtiraslar, mənəvi azadlığın cəsarətli təsdiqi və dramın faciəli sonluğu - Antoni sevgilisini rüsvayılıqlıdan qurtarmaq üçün onu öz əlləri ilə öldürür - bunlar hamısı tamaşanın uğurlu alınmasına gözəl zəmin yaratmışdır. Əsər iyul inqilabı ilə bağlı mühitin yüksək ümidiyərə cavab verirdi.

Dumanın 30-cu illərdə "Kin" (1836) və s. romantik dramları melodram xarakterini alır, buradakı münaqışələr çox vaxt xoşbəxt sonluqlu olur ki, bu da onların bir o qədər ciddi olmadığını dələlat edir.

Ədəbiyyat tarixində dramaturq kimi müəyyən rol oynamış Dūma en çox romançı kimi yaddaşlarda qalıbdır. Bədii ədəbiyyatın sehrinə Dūma "Robinzon Kruzo" və "Min bir gecə" əsərləri vasitəsilə düşmüşdür. O, Avropada tarixi roman yaradıcısı Valter Skotu özü üçün keşf edir, lakin bu keşf heç də təqlidə gətirib çıxarmır. Müəllifin qələmə aldığı ilk nəşr əsəri də bunu sübut edir. Bədii-mənəvi və fəlsəfi-estetik zəmində yaradılmış həmin əsərdən sonra hələ uzun illər boyu onun "Qraf Monte-Kristo" ("Le comte de Monte-Cristo", 1844-1845), "Üç müşkətyor" ("Les trois mousquetaires", 1844), "İyirmi ildən sonra" ("Vingt ans après", 1845), "Kraliça Marqo" ("La reine Margot", 1846) və s. əsərlərinə oxucu marağının tükənməyəcəkdi. Bu isə onu göstərir ki, elə məhsuldar və çox istedadlı yazıçı da var, bəzi müəllifin sənətkarlıq qeydində qalmadan əyləndirməye çalışdığı tox bir cəmiyyətdə heç zaman dərixdirci olmamaq kimi bir qabiliyyətə malik ola bilər.

Dūma romanlarını bir-biri ardınca yaradır. Yaradıcılığının en əsas bədii cəhətlərindən biri bundan ibarətdir ki, yazı öz qəhrəmanlarını əsərdən-əsəre

adladaraq hadisələri bir neçə roman boyunca inkişaf etdirir. Müəllif elə bir nəql üsulundan istifadə edir ki, oxucu nəqlin bitdiyini güman etdiyi zaman hadisələr yenidən cərəyan etməyə başlayır. Sənətkar oxucunu qətiyyən sərbəst buraxır, onu daim gərginlikdə saxlayır. Dümanın yaradıcılığına aydınlıq, sadelik, bir sözlə, esl fransız üslubu xasdır; hərçənd ki, bəzən qeyri-müəyyən tərzdə uzanan, lakin canlı və çox təbii dialoq və s. – bütün bunlar sənki sonsuz bir mənbədən bəhrələnir. Oxucu qəhrəmanların xasiyyətindəki şışirtmələri, hərəkətin təsvir edildiyi tərzdə inkişaf etdirilməsinin mümkünsüzlüyünü, faktların təqdimatında həqiqətin təhrif edilməsini və s. çatışmazlıqları görməyə bilmir, amma o bundan hiddətlənmir, çünki dərk edir ki, səhbət uzun-uzadı axtarışlara qərq olmayan, heç neyin üzərində xətt çəkməyib, heç nəyi düzəltməyən, sənki yeganə məqsədi əylənmək və əyləndirmək olan xarakterlərdən gedir,

Düma romanları bütövlükdə mühüm tarixi hadisələrin ekisi ilə səciyyələnir. Katoliklərə hugenotlar arasındaki vətəndaş müharibələri, Varfolomey qırğını ("Kraliça Marqo"), Rışelye hökmranlığı və La-Roşelin mühasiri ("Üç müşketyor"), Fronda hərəkatı ("İyirmi ildən sonra"), Napoleonun 100 günü və Fransadakı ikinci Restavrasiya ("Qraf Monte-Kristo") və s. bu qəbildən olan tarixi hadisələrdir. Lakin müəllif tarixlə çox sərbəst davranışır, tarixi faktları istədiyi kimi təqdim edir. Mühəribələr, üsyanlar, dövlət çevrilişləri, dərin tarixi konflikt və kolliziylar şəxsi motivlərlə – tarixi personajların xarakterləri, onların rəqabəti, istəyi, qısqanchığı, səhrətpərəstliyi, ekoizm dolu ehtiraslar, saray hiylələri ilə əlaqələndirilir. Məsələn, "Üç müşketyor" romanında konflikt kardinal Rışelye ilə hersoq Bekinhem arasında olan şəxsi ədəvət və kardinalla Fransa kralı arasında olan rəqabət üzərində qurulubdur. "Kraliça Marqo" əsərində XVI əsrin dini münəaqişləri ana-kraliça və hersoq Qizin intriqaları ilə izah olunur. Düma romanlarında təsvir olunan dövrün siyasi həyatından kral mütləqiyətinin feodallarla mühəribəsi kimi bəzi mühüm məqamlar öz ekşini tapmamışdır. Qəhrəmanlarını müəyyən tarixi mühitdə təsvir edərkən əsərlərini məlum hadisə, adlar və faktlarla zənginləşdirən yazıçı əslində macəra romanı yaradır. Belə olduqda qəhrəmanların ağlı, çeviklikliyi və enerjisi hadisələrin cərəyan etməsində birinci derecəli və həllədici rol oynamışdır.

Düma romanları Fransa tarixi haqqında tam və doğru təsəvvür yarada bilməməsinə baxmayaraq, çox maraqlı və oxunaqlıdır. Onlar, ilk növbədə, ona görə maraqlıdır ki, burada təsvir olunan məşhur Atos, Portos, Aramis və onların gənc dostu d'Artanyan kimi qəhrəmanların həyatı hadisələr, macəralar, görüşlər, davalar, qəlebələr və cəni zamanda hiyləger Yekaterina Mediçinin toruna düşən Navarralı hersoqun həyatı daimi təhlükə, sui-qəsd, gizlin mühəribə və intriqalarla doludur. Bu romanlar nikbin ruhlu əsərlərdir. Müəllif öz romanları ilə gerçəkliliyə feal münasibet bəsləməyin vacibliyini təbliğ edir. Düma personajlarının böyük ekseriyəti cəsaretti, iradəli, istənilən çətinliyi dəf etməyə hazır olan, müəllifin böyük məharətlə uydurub yollarında səxavətlə səpələdiyi qəliz və təhlükeli hiylələrdən qəlebə ilə çıxan insanlardır. Düma personajları sadə psixologiyaya malikdir, daxili kolliziylar onlara yaddır.

Kompozisiya şəklinin aydın və hərəkətli olması, romanların canlı və enerjili dili, ifadəli dialoqlar Dümanı məhərətli hekayəçi kimi səciyyələndirir.

Dümanın 50-60-cı illərdə yaradılmış əsərləri öz sadəlövh və şən xarakterini itirib tutqun fantastika ilə dolar: baş verən hadisələr təleyin müəyyənləşdiridi hadisələrdən asılı vəziyyətə salınır və onlara artıq üstün gəlmək iqtidarında olmayan qəhrəmanlar, məsələn, "Şeytan dərəsi" əsərində olduğu kimi, alın yazısına boyun eyməli olurlar.

Düma Azərbaycana da soyahət etmişdir. O, 1858-ci ildə Derbənd, Quba, Bakı və Şamaxını dolaşmış, şaire Natiavanla görüşmüş, Şamaxının en məşhur, varlı adamlarından olan Mahmud ağanın qonağı olmuşdur. Fransız ədibinin bu seyahətdən aldığı təəssüratın məhsulu olan "Qafqaz" əsərində azərbaycanlıların adət-ənənələrindən, qonaqpərvərliyindən, sözü bütövlüyüündə geniş səhbat açılmışdır. Fikrimizi əsaslandırmak üçün bəzi parçalara müraciət etmək yerinə düşər:

"Səbirsizliklə gözlədiyimiz, hörmətlə qəbul olunduğumuz bir möclisdə bizi görmək istəyen iki azərbaycanlı xanım və onlardan birinin – genç xanının eri de iştirak edirdi. Çadra örtmüs bu xanımlardan biri Qarabağın axırıcı xanı Mehdi-qulu xanın arvadı, o biri qızı idi. Hər ikisi milli geyimdə idi. Qəşənglikdən daha çox bahalı olması ilə seçilən nazik paltarda cazibədar görünən gənc xanının yanında iki uşağı vardi. Anası kimi milli geyimdə olan üç-dörd yaşı qız uşağı maraqlı dolu gözlərini bizdən çəkmirdi. Beşaltı yaşı oğlan uşağı isə nənesinin dizinə sıxlımsız və sövqi-təbii ilə kiçik əlini belindən asılan xəncərin üstüne qoymuşdu. Mən mat qalmışdım. Bu, fransız qadının uşağının oynamamasına icazə verə biləcək oyuncuq xəncər deyildi, oğlanın belindən asılan əsl iti xəncər idi. Azərbaycanlı qadınlar üçün bu, birinci uşaq oyuncuq hesab olunur. Və yaxud..."

Qadınlar yun əyirir, xalça toxuyurlar. Onların toxuduqları Quba, Şamaxı və Nuxa xalıları rəng çalarlarına, naxışlarına və keyfiyyətlərinə görə İran xalılarından heç də geridə qalmırıldı. Eləcə də azərbaycanlılar ağızı ülgüç kimi iti xəncər düzəldirdilər. Qını zinətli, destəyi fil sümüyündən və gümüşle işlənmiş beleş bir silaha dağlıların başçısı dörd at və iki arvad verirmiş. Azərbaycanlı ilə bir şey barədə sövdələşəndə ondan imzalanmış sənəd tələb etməyə ehtiyac yoxdur. Söz verdi, qurtardı" (A.Duma. "Qafqaz sefəri". Bakı, "Yazıçı", 1985. Fransız dilindən tərcümə edənlər Q.Paşayev, H.Abbasov).

"Üç müşketyor" romanına gelincə, bunu qeyd etməliyik ki, Dümanın Oqüst-Jül Make (1813-1888) ilə əməkdaşlığının bəhrəsi olan bu əsərin hissələri ilk dəfə 1844-cü ilin mart-iyul tarixlərində Parisdə çıxan "Siecle" ("Əsr") tərəfindən ardıcıl nəşr edilmiş, kitab halında isə roman həmin il Bodri nəşriyyatında işıq üzü görmüşdür. Romanın ikinci nəşri 1846-cı ildə Felan və Dufur nəşriyyatlarında çıxmışdır. Əsərin böyük şöhrət qazanması onun müxtəlif versiyalarda üzə çıxmasına səbəb olmuşdur. Məsələn, Ansyə, Dumanuar və Brizbar müəllif üçlüyü "Portos təchizat axtarışında" adlı vodevil yazır ki, bu əsər də Vodevil teatrının səhnəsində 1845-ci iyünün 23-də il tarixində nümayiş etdirilir. Düma ilə Make 14 pərdədən ibarət "Muşketyorların gəncliyi" adlı dram yazıb, onu 1849-cu ilin fevralında Teatr-İstorik, yəni Tarixi teatrda səhnələşdirməyə müvəffəq olurlar.

Düma öz yaradıcılığında əməkdaşlıq prinsipindən geniş istifadə etmişdir. Onun romanlarının hamısı heç də yalnız öz əməyinin bəhəsi olmamışdır. Bu mənada Oqüst Makenin adı xüsusilə qeyd edilməlidir. Müəllif onunla əməkdaşlıq edən insanların imzalarına bilərkəndən öz imzası yanında yer verməmiş, lakin bir kitab haqqında aşağıdakı sözləri deməklə onların mövcudluğunu etiraf etmişdir: "Mən ona imza atmış, lakin oxumamışam". Yaziçının köməkçiləri ona nə qədər xidmət göstərmiş olsalar da, onun qüvvə və fantaziya dolu ən gözəl və ən dəyərli romanlarında, "Səyahət təssüratları"nda ("Les impressions de voyage") müəllifin yalnız öz dəst-xəttinin olduğu heç bir şübhə yaratmır.

Dümanın əməkdaşlıq etdiyi insanlar haqda isə demek lazımdır ki, onların köməyini yazıçı en çox nezakətdən, bir az da ehtiyacdən qəbul edir. Dümanın fikrincə, əməkdaş "cəsarətlə sizin mindiyiniz qayıqa minib yavaş-yavaş üzmeyi bacarmadığını size bildirən bir sərnişindir". Make ilə eksklüziv xarakter daşıyan əməkdaşlığına gəlincə, yazıçı ona qarşı dostluq münasibətləri olduğunu nümayiş etdirir. Ancaq Düma ilə Makenin əməkdaşlığı da ideal əməkdaşlıq olmamış, bir zaman sonra pozulmuşdur.

"Üç müşketyor'a müraciətlər bu gün də davam edir; noinki Fransa, hətta dünyanın müxtəlif ölkələrində sözügedən əsərin müxtəlif versiyaları peydə olmaqdadır. Məsələn, postsovət məkanının seyrilərini bu roman əsasında yaradılmış çoxseriyalı televiziya filmini yaxşı xatırlayırlar. Məşhur aktyorların həmin filmde iştirakı ona xüsusi hüsn-rəğbət qazandırmışdır. Doğrudan da, təqlidlər, parodiylar, serial və variasiyalar, teatr, kinematoqraf və ya televiziya versiyaları indiyədək təsevvürümüzün ayrılmaz hissəsinə çevrilmiş roman personajlarının məşhur olaraq qaldığını bir daha sübut edirlər.

Məhz bu kitabın götirdiyi şöhrətin məhsulu olan trilogianın "Üç müşketyor" adlı birinci hissəsi – (ikinci hissə "İyirmi ildən sonra" (1845), üçüncü hissə – "Brajelon vikontu" romanlarıdır (1848) – tarixi roman və çoxhissəli romanın müsbət keyfiyyətlərini özündə cəmləşdirir. Yeniyetmə auditoriyası tərefindən qəbul edilmesi və geniş yayılması bu əsərin sehrkar qüvvətini daha da möhkəmləndirmiştir.

Əsərə yaxşılığı ön sözündə müəllif qeyd edir ki, personajların adlarının "os" və "is" şəkilçiləri ilə bitmələrinə baxmayaraq, onlarda heç bir mifoloji cəhət yoxdur. O, Kral kitabxanasında yaradacağı əsər üçün materiallar arasından zaman, özünün dediyinə görə, "möcüze" baş verir: müəllif "Cənab d'Artanyanın xatirələri"ne rast gəlir və heç nəyi uydurmadan onları canlandırır. Ön sözdən başqa, iki hissə, 66 fəsil, nəticə və epiloqdan ibarət olan bu əsərdə baş qəhrəman d'Artanyanın sərgüzəştlərindən behs edilir. Fransanın Qaskon əyalətindən paytaxta karyera dalaqlı gələn bu gənc ayrıraqda dəyil, dostları Atos, Portos və Aramislə birgə təsvir olunur. Bu, 1825-ci ildə kral XIII Lüdovikin hökmənliq etdiyi dövredə tosadüf edir. D'Artanyan kral müşketyorlarının komandanı cənab de Trevilin hüzuruna atasının ona verdiyi zəmanət məktubu ilə təşrif buyurur. D'Artanyanın üç duelden sonra müşketyorların enənəvi düşməni olan kardinal de Rışelyenin mühafizə dəstəsi ilə Atos, Portos və Aramisin birgə iştirak etdiyi döyüş neti-

cəsində adları çəkilən bu dörd personaj dostlaşır. Onların dostluğu o qədər möhkəmdir ki, bu dostluq xüsusilə də gənc oxucu üçün bir simvolu çevirilir. Nəhəng Portosun əsl adı də Valondur, Atos kimi təqdim olunan qraf de la Fer firildaqqı bir qadınla kəbin noticesində müflisilmişdir, Aramis isə mistik meyli qadınlara göstərdiyi meyille ziddiyət təşkil edən d'Erble şevalyesidir. Muşketyorların dəstəsinə qəbul edildikdən sonra d'Artanyan tosadüfən na vaxtsa Atosun həyat yoldaşı olmuş, hazırda kardinalin hiyələr agenti miledi de Vinterin qurbanına çevirilir. Bu, ötəri hissdir, lakin d'Artanyan əsl məhəbbət hissi də yaşayır: o, kralıça Avstriyalı Annanın sadiq qulluqçusu Konstans Bonasyeyə aşiq olur. Kralıça kralın ona hədiyye etdiyi 12 brilyant qaşlı bəzək əşyasını aşnası qraf de Bekinhemə bağışlamışdır. Kralıcanı məhv etmək istəyən Rışelye kralın beyninə yeridir ki, arvadı saraydakı növbəti balda o bəzək əşyalarını taxmalıdır. Dörd qəhrəman İngiltərəyə üz tutmalı olur və bir çox çətinliklərə üzləşir, ancaq yenə də, tapşırığı yerinə yetirib kralıcanı xilas etməyo müvəffəq olurlar.

Muşketyorlar La Roşelin tutulması sevincini yaşayan zaman miledi protestantların tərəfdarı olan Bekinhemi öldürməyə cəhd göstərir. Dördlük onu hebs edir, amma o qaçırl, qrafi öldürdüür və Konstans de Bonasyeni zəherləyir. Dörd dost onun öldürdüyü lord Vinterin qardaşının köməkliyi ilə onu cəllad Betüne verərək etdiyi cinayətləri yudurdular. Rışelye ilə barışmış d'Artanyan leytenant rütbəsinə layiq görülür. Atos kəndə qayıdır, Portos evlənir, Aramis isə keşşə olur.

Romandakı əsas süjet xətti gözlənilməz hadisə və hərəkətin qeyri-adi istiqamətdə cərəyan etməsi prinsipinə tabe olur. İlk yeddi fəsilde personajların toplanması, mühit, dövrün ab-havası meharetlə eks etdirilir. Muşketyorların dördünün de təsviri müəllifin zəngin yaradıcılıq əməyinin bəhəsi olaraq meydana çıxmışdır.

"Üç müşketyor"un davamını təşkil edən "İyirmi ildən sonra" romanının sonunda d'Artanyan söyləyir ki, Atos seväxətə görə roman qəhrəmanı, Portos əla təbiətli, amma asanlıqla təsir altına düşən bir insan, Aramis isə iyerolifik, yəni daim anlaşılmaz bir şəxsdir. O, fikrini belə tamamlayır: "Görsən, mən bu insanları birləşdirməsəm, onlar ne edəcəklər?" Bu sözler müşketyor dördlüyü arasında hökm süron əlaqələri anlamaya kömək edir.

"Üç müşketyor" əsəri Fransanın milli tarixinə bədii bir səyahət kimi də qiymətləndirilə bilər. Bu mənada Aleksandr Dümanın "Üç müşketyor" silsiləsi Onore de Balzakin "Bəşəri komediya"si ilə səslesir. Roman tarixi anlatmaq üçün də bir vasitədir. Silsilədə və konkret olaraq birinci hissədə bədii uydurmalarnın bolluğu, bəlkə təbii haldır, çünki roman hər halda tarix dörsliyi rolunu oynaya bilməz.

"Üç müşketyor" o qədər böyük eks-səda doğurmuşdu ki, bu, müəllifi yənə də Makenin əməkdaşlığı ilə əsəri səhnə üçün 5 akt və 12 perdedən ibarət dram şəklində təqdim etməyə vadar etmişdir. Yaziçının bioqrafi Klod Sshop teatr üzərində qurulmuş tarixi romanın səhnələşdirmə yolu ilə teatra qayıdışını əlamətdar hadisə kimi qiymətləndirir.

"Üç Düma" (1957) əsərinin müəllifi Andre Morua Dümanın Balzak, Dik-kens, Tolstoy kimi yazıçılarla müqayisədə bir qədər aşağı pilləde durduğunu qeyd etməklə yanaşı, onun Viktor Hüqo tərefindən yüksək qiymətləndirildiyini vurğu-

layır. Ona bədxərc, şən və mohsuldar olduğuna dair tutulan iradlara müəllif belə bir ritorik sual ünvanlayır ki, simic, darixdrıcı və bəhrəsiz olmaq yazılı üçün məğər daha üstündürmü?!

Düma haqqında Fransanın görkəmli şəxsiyyətlərinin bəzi fikirlərini burada bir daha səsləndirmək, bizcə, yerinə düşərdi:

“Şən öz parlaq, ucsuz-bucaqsız əserinə qayıtdın. Rəngarəng, gözəl, uğurlu, işıq saçan əserinə... Mən isə gecənin vahiməli təkliyinə...” (Viktor Hügo)

“Bu bir Enseladdır, Prometeydir, Titandır!” (Lamartin)

“Siz böyük yazıçı olmaqdan da üstünsünüz, siz təbiətin ən böyük qüvvələrindənəsiniz.” (Miyple)

“Size elə gəlir ki, bir alem əhvalat, qəhrəman, xain, caduger, avantürist yaranan bir kəsi, özü özlüyündə dram olan bir kəsi ziyansız zövqlər söndürə bilməzdəmi? Nəhəng həyat ocağını daim təzələmək üçün ona həyat bolluğu lazım idi.” (Jorj Sand)

“Cox gözəl Düma...” (Apolliner)

Düma romanı heç də keçmişə və onun itmiş dəyərlərinə istiqamətlənməyibdir, müəllif qədim dövr üçün darıxmır da. Onun tarixi hekayəti bu günə və gələcəyə üz tutur; keçmiş bu günün izahı, sabahın timsalıdır.

Dümanın “Üç müşketyor” romanı müasir dövrde də öz aktuallığını itirməyibdir. Burada töblig edilen ümumbəşəri dəyərlər və hissler genc nəslin tərbiyəsi üçün əhəmiyyətlidir. Bu mənada müşketyor dördlüyünü səciyyələndiren ümde xüsusiyyətlərdən biri olan dostluq münasibətləri nümunəvi xarakter daşıyır, dostlara xas olan cəsarət, ruh yüksəkliyi, ağıl itiliyi – bütün bunlar bir örnəkdir. Qəhrəmanların yaşadığı məhəbbətin saflığı və paklığı, sədaqət oxucunu vələch edir. Əsərin humanist ideyaları ilə yanaşı, döyüşkən, mübariz ruhu xüsusilə nəzərə çarpir, burada məkan və zaman baxımından uzaq hadisələrdən bəhs edilsə da, roman öz genc oxucusunu ruhlandırır.

Ə.Zeynalov
filologiya elmləri doktoru

S.Vahabova
filologiya elmləri namizədi



CƏNAB D'ARTANYAN – ATANIN ÜÇ HƏDİYYƏSİ

1625-ci il, aprel ayının birinci bazar ertəsi günü Menq qəsəbəsində, “Qızılgül romanı”¹ müəllifinin doğulduğu qəsəbədə elə bir çaxnaşmavardı ki, guya quqenotlar² həmin qəsəbəni ikinci Laroşelə³ çevirmek üçün ora basqın etmişdilər. Şəhər əhlindən bir çoxu arvaların baş küçə ilə qaçıqlarını görüb və qapılarını ağızında uşaqların çığırışdıqlarını eşidib, tələsik zireh geyinir və kimi müşket⁴ ilə, kimi balta ilə silahlanaraq, “Azad Dəyirmançı” meyxanasına doğru yüyüürdü. Bu meyxananın qabağında getdikcə artmaqdə olan hay-küylü camaat yiğmişdi.

O zamanlar belə çaxnaşma tamamilə adı bir şeydi. Ayrı-ayrı şəhərlərin tarixçiləri göstərirlər ki, bu cür hadisələr, demək olar ki, hər gün baş verirmiş. Məşhur əyanlar bir-birilə, kral kardinal⁵ ilə, ispaniyalılar kral ilə vuruşurdular. Bu aşkar və gizli vuruşmalardan başqa bir də oğrular, diləncilər, quqenotlar, səfillər və nökərlər vardı ki, onlar hamı ilə vuruşdurdu. Şəhər əhalisi həmişə oğrulara, səfillərə və nökərlərə qarşı, bəzən də krala qarşı silahlanardı. Amma kardinala

¹ “Qızılgül romanı” – orta əsrde Fransada neşr edilmiş məşhur poema. Onun ikinci hissəsinin müəllifi – Jan Mendskidir (XIII əsr).

² Quqenotlar – Fransada protestant-kalvinistləri belə adlandırdılar. Protestantizm (yaxud reformasiya) adı ilə Qərbi Avropada meydana gəlmış və katoliklər kilsəsinin hökmranlığını məhdud etmək və onu mülki hökmranlığı təbə etməyə çalışan hərəkat kimi məşhurdur. Protestantizm – Fransada geniş inkişaf etmədi – o, burjuaziyanın yalnız bəzi dairelərini və feodalların az bir hissəsini əhatə etdi. Bu dairelər dini protest adı ilə kral hökumətinin tədbirlərinə qarşı, şəhərlər və feodallıqların köhnə azadlıqları əleyhine olan tədbirlərə qarşı öz siyasi narazılıqlarını bildirirdilər. Bir tərəfdən, kral hökumətilə katoliklər kilsəsi, digər tərəfdən isə, quqenotlar arasında gedən mübarizə bir sırada mühəaribələrə çevrildi və quqenotların tamamilə darmadağın edilməsi, onların kütləvi surətdə digər ölkələrə mühacirət etməsilə nəticələndi.

³ Laroşel – Atlantik okeani sahilində bir şəhərdir. Bu şəhər Fransada quqenotların kral hökumətinə qarşı mübarizələrinin istinadgahı olmuşdur. Laroşel XIII Lüdovik qoşunları tərəfindən 1628-ci ildə alınmışdır.

⁴ Müşket – qədim zamanlarda işlənmiş iri çaplı fitilli tüfong.

⁵ Kardinal – Roma-katolik kilsəsində baş ruhani rütbəsi.

ve ispaniyalılara qarşı heç bir zaman əl qaldırmazdılar. Buna görə də 1625-ci ilin aprelində ilk bazar ertəsi günü Menq qəsəbəsindəki əhalinin hay-küy eşidib “Azad dəyirmançı” meyxanasına doğru yürüməsində heç bir təcəccüblü şey yox idi.

Bu caxnaşmanın səbəbi nə idi?

Cavan bir oğlan... Əvvəlcə onu qısaca təsvir edək:

Don Kixotu on səkkiz yaşında, ancaq yüngülçə geyinmiş, zirehsiz və polad qolçaqsız təsəvvür edin; əynində vaxtılı sürmeyi rəngində olub, indi isə, qəribə yaşıla çalan göy rəng almış yun kamzol¹ var. Üzü uzunsov və qarayanızdır, almacıq sümüklərinin iriliyi hiyələgər olduğunu göstərir, cənəsi həddindən artıq inkişaf etmişdir ki, bu da onun beretsiz də qaskoniyalı² olduğunu bildirir, halbuki bizim qəhrəmanın başında lələk taxılmış bir beret də vardır. Gözləri iri və ağıllıdır; burnu donqar, ancaq zərif və gözəldir. Boyu yaşına nisbətən xeyli uca, ancaq yaşı adama nisbətlə xeyli qıсадır. Təcrübəsiz bir adam bizim qəhrəmanı səyahətə çıxmış bir bostançı oğlu hesab edə bilərdi. Ancaq onun belində qayıdan asılmış uzun bir qılınc var idi. Bu qılınc piyada getdiyi zaman onun topuqlarına dəyir, ata mindiyi zaman isə, atın pırtdaşq tüklərinə toxunurdu. Bəli, bizim cavanın bir atı da var idi. Bu at o qədər qəribə idi ki, ona diqqət yetirməmək olmazdı. On iki və ya on dörd yaşında kürən, quruğu qısa və ayaqlarında ağarmış tükləri olan bir Bearn yabısı təsəvvür edin. Bu at həmişə başını dizlərindən aşağı tutduğu üçün ona heç qantarğa taxmaq da lazım deyildi. Bununla belə gündə səkkiz lie yol gedirdi. Təəssüf ki, bu atın gözəlliyyini əcaib rəngi və qəribə yerişi o qədər korlamışdı ki, o zamanlar hər bir adam yaxşı at tanıyan olduğundan, Bojan darvazasından Menq qəsəbəsinə daxil olan bu at çox pis təsir buraxmışdı və bu təsir atının özünə də keçmişdi. Cavan d'Artanyan (bu yeni Rosinantin sahibi olan Don Kixotun adı belə idi) özü də görkəminin gülünc olduğunu çox yaxşı başa düşürdü. O, həmin bu atı atası cənab d'Artanyandan hədiyyə alanda, nahaq yerə dərindən köksünü ötürməmişdi. O, bilirdi ki, bu atın heç olmazsa iyirmi livr³

¹ Kamzol – qolsuz və qısa kişi paltarı.

² Qaskoniya – Fransanın cənubunda bir vilayətdir. Qaskoniya əsilzadələri, adətən, kral qvardiyasında xidmət edirdilər.

³ Livr – Fransada qədim gümüş pul. Bu pulun qiyməti vaxt və yerinə görə dəyişirdi. Sonalar frankla əvəz edildi.

qiyməti olar. Ancaq bu hədiyyə veriləndə, söylənmiş sözlərin heç qiyməti yox idi.

Qaskoniya əsilzadəsi – ata öz oğluna IV Henrixin¹ ömrü boyunca ayrıla bilmədiyi xalis Bearn² ləhcəsile belə demişdi:

– Öziz oğlum, bu at on üç il bundan əvvəl anadan olmuş və o vaxtdan atanızın evini tərk etməmişdi. Buna görə də siz bunun qədrini bilməlisiniz. Bunu heç bir zaman satmayın. Qoy rahat və namusla qocalıb ölsün və əger siz bu atla yürüşə getməli olsanız, onu, qoca bir nökəri qoruyan kimi qoruyun. – D'Artanyanın atası sözlərinə davam edib demişdi: – Əgər, siz saraya girmək şərəfinə nail olsanız, – bu elə bir şərəfdir ki, qədim əsilzadələr nəslinə mənsub olmanız bunun üçün sizə haqq verir, – o zaman öz əsilzadə adınızı şərəflə qoruyun. Sizin babalarınız həmin bu adı beş yüz ilden artıq bir müddətdə şərəflə yaşıtmışlar. Cənab kardinal və krallan başqa heç kəsin yanında, heç bir şeydə özünüzü əskik tutmayıñ. Bunu yaxşı bilin ki, əsilzadə bu gün özünə mərdlik ilə, yalnız mərdlik ilə yol aça bilər. Hər kim bircə saniyə qorxaqlıq etsə, ola bilər ki, taleyin ona bəxş etdiyi təsadüfü həmin bu bir saniyədə itirsin. Siz hələ cavansınız və iki səbəbə görə cüretli olmalıdır. Birincisi – ona görə ki, siz qaskoniyalısınız, ikincisi – ona görə ki, siz mənim oğlumsunuz. Təsadüfdən qorxmayıñ və macəra axtarın. Mən sizə qılınc oynatmağı öyrətmışəm, sizin ayaqlarınız dəmir və qollarınız polad kimidir. Həm fürsət düşəndə vuruşun, həm də, indi təkbətək vuruşma qadağan edildiyindən, vuruşmaq üçün iki qat mərdlik lazımdır. Oğlum, mən sizə yalnız on beş ekü³ pul, öz atımı, bir də indicə eşitdiyiniz məsləhetlərimi bəxş edə bilərəm. Ananız mənim hədiyyələrimə bir dərman nüsxəsi də əlavə edəcək ki, bu məlhəm ürək yarasından başqa hər bir yaranı ecazkar bir surətdə sağalda bilər. Ananız bu dərmanın nüsxəsini bir qaraçıdan almışdır. Bütün bunlardan istifadə edib xoşbəxt və uzun bir ömür edin. Yalnız

¹ IV Henrix Burbon – Fransa kralı (1589–1610). O, Fransa taxtına çıxmazdan əvvəl quqenotların rəhbəri olmuşdur. Sonralar siyasi mülahizələrə görə katolisizmə keçmişdir. Buna baxmayaraq o, 1598-ci ildə Nant fərmanı nəşr etmişdir ki, bu formana görə quqenotlara din azadlığı və müəyyən siyasi istiqlaliyyət verilmişdi. Rişelye və XIII Lüdovikin vaxtında Nant fərmanı xeyli məhdud edildi və 1685-ci ildə XIV Lüdovikin vaxtında tamamilə ləğv olundu.

² Bearn – şəhər adıdır

³ Ekü – üç livr miqdərində gümüş pul

bir söz də əlavə edəcəyəm. Özümü sizə nümunə göstərmirəm: çünkü mən özüm heç bir zaman saraya daxil olmamışam və yalnız din uğrunda müharibələr zamanı könüllü xidmət etmişəm. Sizə bir zaman qonşum olan, hələ uşaqlıqdan bizim kral XIII Lüdovik¹ ilə, Allah onun ömrünü uzun eləsin, oynamaq şərəfinə nail olan cənab de Trevili nümunə göstərirəm. Onların oyunları bəzi vaxt vuruşa çəvrilirdi və bu vuruşmalarda kral heç də həmişə qalib çıxmırıdı. Onun cənab de Trevildən yediyi yumruqlar həmin əsilzadəyə hörmət etməyinə səbəb olmuşdur. Sonralar cənab de Trevil birinci dəfə Parisə səyahət etdiyi zaman beş dəfə dueldə vuruşub, rəhmətlik kralın vəfatından cavan kralın həddi-buluğa yetişməsinə qədər müddətdə, müharibə və mühasirələr hesaba alınmazsa, — yeddi dəfə, kralın həddi-buluğa yetişməsindən indiyə qədər isə, bəlkə yüz dəfə vuruşmuşdur. Buna görə də fərmanlara, qərarlara və xəbərdarlıqlara baxmayaraq, cənab de Trevil indi müşketyorların kapitanı, yəni kralın iftixar etdiyi qəhrəmanlar legionunun² başçısıdır və ondan hətta cənab kardinal da çəkinir; hamiya məlum olduğu kimi, hersoq Rişelye çox az adamdan çəkinir. Bundan başqa cənab de Trevil on min ekü pul alır. Deməli, o, böyük əyanlardan biridir. O da vaxtilə sizin başladığınız kimi başlamışdır. Bu məktubla bərabər onun yanına gedin. Onun kimi olmaq üçün ondan nümunə götürün.

Bu sözlərdən sonra cənab d'Artanyan – ata öz qılincını oğlunun belinə bağladı və mehribanlıqla onun hər iki üzündən öpüb, xeyir-dua verdi.

Cavan oğlan atasının otağından çıxdıqda, əlində məşhur nüsxə ilə gözləməkdə olan anasına rast geldi. Yuxarıdakı nəsihətlərdən anlaşılığına görə, bu dərman tez-tez işlədilməli olacaqdı. Cavan oğlanın anası ilə vidalaşması atası ilə olduğundan xeyli uzun çekdi və daha mehribanlıqla başa gəldi; ona görə yox ki, cənab d'Artanyan öz bircə oğlunu sevmirdi, ona görə ki, cənab d'Artanyan kişi idi və kişi üçün hissiyyata qapılmağı nalayıq bir hal hesab edirdi. Xanım d'Artanyan isə qadın, həm də ana idi. O, bir xeyli ağladı, cavan d'Artanyanın

¹ XIII Lüdovik - Fransa kralı (1610-1643). XIII Lüdovik tamamilə özünün birinci naziri – kardinal Rişelyenin nüfuzu altında olmuşdur (1585-1642). Rişelye mütləqiyət tərefdarı olaraq dvoryanların feodal azadlığını pozmaq və protestantların (quqenotların) azadlıqlarını darmadağın etmək siyasetini təkidlə yürüdürdü.

² Legion – qoşun, qoşun dəstəsi.

xeyrinə olaraq qeyd edək ki, gələcək bir müşketyora yaraşan kimi özünü nə qədər mərd göstərməyo çalışıda da, yenə göz yaşlarını gizlədə bilmədi.

Həmin gün cavan oğlan atasının verdiyi üç hədiyyə ilə, yuxarıda göstərildiyi kimi, on beş ekü pul, bir at və cənab de Trevilə yazılmış bir məktubdan ibaret hədiyyələr ilə yola düşdü. Aydınındır ki, atasının ona etdiyi məsləhətlər hesaba daxil deyildir.

Bələliklə, cavan d'Artanyan həm mənəvi cəhətdən, həm də bədən cəhətdən Servantesin qəhrəmanın dürüst bir surəti idi. Buna görə də bir tarixçi kimi vəzifəmiz bizi onun surətini təsvirə məcbur etdiyi zaman, onu xoşbəxt bir surətdə həmin qəhrəmanla müqayisə etdik. Don Kixot yel dəyirmənlərini nəhəng pəhləvanlar və qoyun sürülorunu qoşun hesab edirdi. D'Artanyan isə, hər bir gülümsünməni təhqir və hər bir baxışı vuruşa dəvət sayırdı. Buna görə də o, Tarbdan Menqə qədər yumruqlarını düyünləmiş bir halda yol getdi və hər gün əlini azı on dəfə qılincının qəbzosinə atdı. Ancaq nə yumruğu bir çənəni əzdi, nə də qılinci bir dəfə qızından sıyrıldı. Doğrudur, yazılıq kürən yabinin görkəmi yoldan ötənlərin üzündə təbəssüm doğururdu, ancaq atın üstündə ağır bir qılinc asılmış və qılincın üstündə bir cüt qəzəbli göz parıldayırdı. Buna görə də yoldan ötənlər öz təbəssümlərini gizlədir və ya qədim maskalar kimi üzlərinin yalnız bir tərəfi ilə gülümsəyirdilər.

Cavan qaskoniyalı məlun Menq şəhərinə qədər bu sayaq yol getdi. Ancaq orada “Azad Dəyirmançı” meyxanasının qabağında nə meyxana sahibinin, nə qulluqçunun, nə də mehtərin köməyi olmadan, atdan düşdükdə, d'Artanyanın gözünə aşağı mərtəbənin açıq pəncəresi önündə uca boylu və zahirən təmkinli görünən bir əsilzadə dəydi. Həmin bu əsilzadə onu çox hörmətlə dinleyen iki adamlı söhbət edirdi. D'Artanyan öz adətincə elə güman etdi ki, bu adamlar onun barəsində danışırlar, onların söhbətlərini dinləməyə başladı. Bu dəfə o, yalnız yarıya qədər yanılmışdı; çünkü söhbət onun özündən deyil, atından idi. Əsilzadə, deyəsən, atın üstünlüklerindən danışındı. Onu dinləyənlər isə, yuxarıda qeyd etdiyimiz kimi, danışan adama hörmət etdiklərindən, onun şuxluqla söylədiyi hər bir sözə uguna-uguna güllürdülər. Bize məlumdur ki, hətta yüngül bir gülümsünmə də bizim qəhrəmanı qəzəbləndirməyə kifayət edərdi. Buna görə də bu adamların hay-küyle gülüşüb əylənmələrinin ona necə təsir etdiyini

başa düşmək çətin deyildir. D'Artanyan hər şeydən əvvəl ona istehza edən bu qaba adəmin sır-sifətini görmək istədi. O, məğrur nəzərlərini naməlum adəmin üzünə dikib gördü ki, onun qırx-qırx beş yaşı olar. Gözləri qara və itidir, üzü solğundur, xeyli iri burnu və səliqə ilə vurulmuş qara bığları var. Naməlum adəmin əynində bənövşəyi rəngdə kamzol, şalvar və şalvarının da həmin rəngdə bağları var idi. Kamzolunun yarıqlarından köynəyi görünür, başqa heç bir bəzəyi yox idi. Onun kamzol və şalvari təzə olsa da, uzun müddət yol heybəsində qalmış paltar kimi əzik-üzük idi. D'Artanyan bütün bu təfərrüati ən kəskin nəzərlə bir müşahidəçi kimi tez gördü. Bəlkə də naməlum adəmin onun müqəddəratına böyük təsiri olacağını hiss etmişdi.

Lakin d'Artanyan bənövşəyi kamzollu əsilzadəni gözdən keçirdiyi bu dəqiqələrdə həmin əsilzadə Bearn yabısı haqqında son dərəcə aqilanə və həkimanə düşüncələrindən birini söylədi. Onun hər iki həmsöhbəti qəhqəhə ilə ucadan gülüdü. Bu dəfə artıq şübhə etmək olmazdı: d'Artanyanı, doğrudan da, təhqir etmişdilər. O, beretini gözünün üstünə çəkib, səyahətə çıxmış senyorların saray adətlərini təhqir təqlid etmeye çalışaraq – d'Artanyan belə şeyləri Qaskoniyada ikən çox görmüşdü – bir əlini belinə vurub, o biri əlini qılincının qəbzəsinə uzadıb irəli yeridi. Bədbəxtlikdən, hər addım atlıqca, qəzəb onun gözlərini daha artıq tutduğundan ləyaqətli, yüksək ədalı söz söylemək evəzinə ağızından qaba bir qışqırıq qopdu və bunu eyni dərəcədə nalayıq bir hərəkət təqib etdi.

D'Artanyan çıçırdı:

– Ey, cənab! Ey, pəncərə dalında gizlənən adam, sizinleyəm... Hə, hə, sizinlə!.. Bir mənə deyin görüm nəyə gülürsünüz, gəlin bir yerdə gülək!

Əsilzadə nəzərlərini ağır-ağır atdan ayırib, sahibinə çevirdi. Deyəsən bu qəribə sözərin özünə aid olduğunu başa düşə bilmək üçün ona bir müddət vaxt lazım idi. Sonra onun qaşları azacıq çatıldı, uzun sükütdən sonra təsvir edilməz bir istehza və cürətlə səslə d'Artanyana cavab verdi:

– Mən sizinle danışmiram, cənab!

– Ancaq mən sizinle danışırıam! Mən! – cavan oğlan cürət və gözəl əda, nezakət və heqarət qarışığı bir qəzəblə çıçırdı.

Naməlum adam yenə də əvvəlki kimi azacıq gülümsəyərək bir də d'Artanyana baxdı və pəncərədən çəkilib ağır-ağır meyxanadan bayır çıxdı.

O, d'Artanyana yaxınlaşıb, atından iki addım aralı durdu. Naməlum adəmin sakit və istehzalı görkəmi pəncərənin qabağında durmuş həmsöhbətlərini daha da şənləndirdi.

D'Artanyan naməlum adəmin yaxınlaşdığını görüb, qılincını qızından bir fut çəkdi.

Naməlum adəm atı gözdən keçirməyə davam edərək, qəzəblənmiş d'Artanyanı heç görmürmüş kimi, etina etmədən öz həmsöhbətlərinə müraciətlə dedi:

– Bu at, şübhəsiz ki, sarı-qızılı rəngdədir. Yaxud, daha doğrusu, cavanlıqda bu rəngdə imiş. Nəbatat aləmində çox yayılmış olan bu rəng, bu vaxta qədər atlarda çox az görünmüştür.

– Bəzi adamlar ata istehza edər, amma sahibinə istehza etməyə cürətləri çatmaz, – deyə de Trevilin cavan təqlidçisi qəzəblə qışqırdı.

Naməlum adəm cavab verdi:

– Cənab, mən çox tez-tez gülən adamlardan deyiləm. Yəqin ki, siz bunu mənim üzümdən də görürsünüz. Ancaq arzu etdiyim zaman gülmək ixtiyarını özümdə saxlamaq istəyirəm.

D'Artanyan çıçırdı:

– Ancaq mən arzu etmədiyim zaman kimsənin gülməsini istəmirəm.

– Doğrudanmı, cənab? – naməlum adəm əvvəlkindən daha sakit bir əda ilə davam etdi. – Nə olar ki! Bu, tamamilə ədalətli bir arzudur,

– deyib dabanları üzərində dönüb meyxanaya tərəf yönəldi. D'Artanyan meyxananın darvazası ağızında yəherli bir atın durduğunu əvvəldən görmüşdü. Ancaq o, özünə istehza edən bir adəmi cozasız buraxmağa adət etməmişdi. Qəti bir hərəkətlə qılincını siyirib onu təhqir edən adəmin ardınca yüyürək çıçırdı:

– Geri döñün, geri döñün, cənab masqaraçı! Yoxsa sizin kürəyinizi dələrəm!

– Mənimmi kürəyimi dələrsiniz? Mənimmi? – Naməlum adəm höqarətlə cavan oğlana baxdı. – Bura baxın, əzizim, siz dəli olubsunuz? – o, yavaşcadan, öz-özü ilə danışmış kimi əlavə etdi: – Heyf! Öz müşketyorlar bölüyü üçün qoçaq oğlanlar axtaran əlahəzrət üçün bu, lap göydəndüşmə olarıdı.

O, sözərini deyib qurtarmamış, d'Artanyan ona elə siddətli bir zərbə endirdi ki, naməlum adəm birdən-birə kənara sıçramasayıdı, bu zarafat onun son zarafatı olacaqdı. Əsilzadə bunu gördükdə, işin

ciddiləşdiyini başa düşüb, qılıncını çekdi, düşməninə baş oyib müdafiə vəziyyəti aldı. Ancaq həmin dəqiqədə onun iki həmsöhbəti meyxana sahibi ilə birlikdə, əllərində dəyənək, bel və soba maşası d'Artanyanın üstünə atıldılar. Vəziyyət bir saniyənin içində tamamilə dəyişdi. D'Artanyan üzərinə enən zərbələri sinəsilə qarşılamaq üçün geri çevriləməli oldu. Onun düşməni qılıncını qurına qoyub sakit-sakit vuruşmanı seyr etməyə başladı. O, seyredici rolunda da öz adı la-qeydliyini mühafizə etməkdə idi. Bununla bərabər, o deyinməyə başladı:

— Allah bu qaskoniyalılara lənət eləsin! Bu yekəbaşı öz narıncı atına mindirib yola salın getsin.

— Səni öldürməmiş gedən deyiləm, qorxaq! — D'Artanyan var qüvvəsilə özünü müdafiə edə-edə çığırda. O, zərbələr endirməkdə olan üç düşməninin qarşısında birçə addım da geri çəkilmirdi.

— Yenə də bu Qaskoniya lovğalığıdır! — Əsilzadə mirildəndi.
— Namusuma and içirəm ki, bu qaskoniyalılardan düzələn deyil! Di tez olun, indi ki, ürəyi istəyir, onu bir doyunca kötəkləyin. Yorulanda özü deyər ki, daha bəsdir.

Ancaq bu naməlum adam bilmirdi ki, necə inadkar bir adama rast gəlmışdır. D'Artanyan aman istəyən adamlardan deyildi. Vuruşma bir neçə saniyə də davam etdi. Nəhayət, d'Artanyan taqətdən düşdü və bir ağaç zərbəsilə iki parça olmuş qılıncını əlindən saldı. Həmin bu anda başqa bir zərbə alını yardı, o qana bulaşmış halda yerə yixildi.

Bu zaman her tərəfdən hadisə yerinə camaat axışmağa başladı. Meyxana sahibi başına bir iş gələcəyindən qorxub, yaralını öz qulluqçularının köməyilə mətbəxə apardı, orada onun yaralarını sarıdılar. Əsilzadə isə, öz pəncərə qabağında yerinə qayıdır səbirsiz halda camaati seyr etməyə başladı. Görünür camaatın yiğışması onun xoşuna gəlmirdi.

— Hə, nə var, o qudurğanın hali necədir? — o, öz qonağının halını xəber almağa gələn mehmanxana sahibindən soruşdu.

Meyxana sahibi onun halını soruşdu:

— Cənabınız sağ və salamatdır mı?
— Hə, tamamilə sağ və salamatam, əzizim, bəs bizim o cavan oğlanın hali necədir?

— Hali yaxşıdır, bihuş yatır.

Əsilzadə soruşdu:

— Doğrudanmı?

— Ancaq o, huşunu itirməmişdən əvvəl bütün qüvvətini toplayıb sizi duelə çağırırdı.

— Elə isə, o lap şeytanın özüdür! — naməlum adam çığırdı.

— Yox, yox, hörmətlə cənab, o, şeytan deyil, — meyxana sahibi istehzalı bir əda ilə cavab verdi. — O, huşuz yatdığı zaman biz şeylərini axtardıq. Düyüncəsində bircə köynəkdən başqa bir şey yoxdur. Pul kisəsində isə, ancaq on ikicə ekü var. Bununla bərabər, o, huşunu itirməmişdən əvvəl dedi: “Əger bu hadisə Parisdə baş vermiş olsaydı, siz həmin saat peşman olardınız. Burada isə... peşman olacaqsınız, amma gecə-tezi var”.

— Onda yəqin ki, bu, paltarını dəyişmiş bir prinsessadır, — naməlum adam soyuqqanlıqla cavab verdi.

— Cənab, mən sizə bunu ona görə deyirəm ki, ehtiyath olasınız.

— Yaxşı, o, qəzəbləndiyi zaman heç bir kəsin adını çəkmədimi?

— Bəs necə! O, əlini cibinə döyə-döyə deyirdi ki: “Hələ bir görək cənab de Trevil öz himayə etdiyi admanın təhqir olunmasına necə baxacaq?”

— Cənab de Trevilmə? — naməlum adam birdən-birə tamamilə diqqətli oldu. — O, əlini cibinə döyüb cənab de Trevilini adınımı çəkirdi? Bura baxın, a kişi, oğlan huşuz yatdığı zaman, yəqin, siz onun cibinə də baxıbsınız. Orada nə vardı?

— Muşketyorlar kapitanı cənab de Trevilə bir məktub.

— Doğrudanmı?

— Bunu hüzuruna ərz etmeklə fəxr eləyirəm, cənab.

O qədər də diqqətli olmayan meyxana sahibi bu sözlərin naməlum adama necə təsir etdiyini sezmədi. Əsilzadə pəncərədən çəkilib, nədənsə tutulmuş kimi, qaşlarını düyünlədi.

“Vay mələn! — o, dişlerini bir-birinə sıxaraq deyindi: — Görəsen de Trevil doğrudanmı bu qaskoniyalını mənim dalımcı göndərib? Bu ki, lap gəncdir! Ancaq qılınc zərbəsi, istər uşaq, istərsə böyük tərəfindən vurulsun, yenə zərbə olaraq qalır. Həm də ki, uşaqdan şübhələnmək çətindir. Bəzən kiçik bir əngəl böyük bir işə mane ola bilər”.

Bu sözlərdən sonra naməlum adam dərin düşüncələrə daldı. Sonra o, meyxana sahibini səslədi:

— Bura baxın, a kişi, siz mənim yaxamı bu sarsağın əlindən qurtara bilməzsinizmi? Düzü, vicdanım onu öldürməyə razı deyildir. Ancaq

eyni zamanda, – o, soyuq bir təhdid ədasılə əlavə etdi, – bu qaskoniyalı mənə mane olur. O haradadır?

- İkinci mərtəbədə, arvadımın otağındadır. Yaralarını sarıyırlar.
- Şeyləri də oradadır mı? Kamzolunu çıxarmayıb ki?
- Xeyr, kamzolu aşağı mətbəxdədir. Əgər bu dəli sizə mane olursa...

– Əlbət ki! O sizin meyxanada elə bir hay-küy qaldırıb ki, buna namuslu adamlar dözə bilməz. Gedin mənim hesabımı hazırlayın və xidmetçimi xəbərdar edin.

- Necə, məgər hörmətli cənab bizi tərk etmək niyyətindədirmi?
- Axı gərək ki, mən size atımı yəhərləməyi əmr etmişdim? Məgər əmrimi yerinə yetirməmisiniz?
- Heç ola bilərmi, hörmətli cənab! Atınız darvaza ağızındadır.
- Yaxşı, mən dediyim kimi edərsiniz.

Meyxana sahibi öz-özünə düşündü: “Aha! Deyəsən, bu hərif o uşaqtan qorxur!”

Naməlum adamın qorxulu baxışları onu xəyalından ayırdı. O, iki-qat əyilib təzim etdi və bayırca çıxdı.

“Miledi bu sarsağı görməməlidir, – deyə naməlum adam mırıldandı. – O, ləngiyə bilməz, onsuz da gecikmişdir. Ən yaxşısı budur ki, atıma minim, onu qarşılıqla gedim... Ancaq bir biliydim ki, de Trevilə yazılın o məktubda nə danışılır!”

Meyxana sahibi bu naməlum adamın meyxanadan çıxıb getməsinə həmin cavanın bais olduğunu yəqin edərək, öz arvadının yanına qayıtdı. D'Artanyan artıq özünə gəlmışdı. Meyxana sahibi yaralıya polisin onu narahat edə bileyəcəyinə və məşhur bir əyanla dalaşlığı üçün sorğu-sualı çəkəcəyinə işaret etdi; çünkü meyxana sahibinin fikrincə bu naməlum adam məşhur bir əyan olmaya bilməzdi. Bu sözlərlə meyxana sahibi cavan qaskoniyalını ayağa durub, yoluna davam etməyə qane etdi. D'Artanyan kamsolsuz, başı sariqli, çətinliklə yerindən qalxıb, meyxana sahibinin köməyilə pillələrdən enməyə başladı. O, mətbəxə girib pencerəyə yaxınlaşanda, həmin saat öz düşmənini görüb tanıdı. Naməlum adam bir cüt kök Normandiya atı qoşulmuş ağır bir karetanın qapısı ağızında durub bir xanımla sakit-sakit söhbət etdi.

Onun söhbət etdiyi qadına iyirmi yaş vermək olardı. Biz əvvəlcə söyləmişdik ki, hər bir insan siması d'Artanyanın hafızasında çox

süretlə özünə yer edirdi. O, ilk baxışda bu qadının çox cavan və gözəl olduğunu gördü. Onun gözəlliyi cavan oğlanı heyrətə saldı; çünkü bu gözəllik d'Artanyanın bu vaxta qədər yaşadığı cənub ölkələrinə tamamilə yad bir gözəllik idi. Naməlum qadının üzü solğun, yanaqları ağ, ciyinlərinə düşmüş uzun qıvrımlı hörtükləri, iri, tünd-mavi gözleri, çəhrayı dodaqları və qar kimi ağıppaq əlleri var idi. Qadın naməlum adamlı heyəcanlı söhbət etdi. O deyirdi:

- Deməli, kardinal həzrətləri mənə əmr edir ki...
- Həmin saat İngilterəyə qayıtmalı və hersoq Londonu tərk edərsə, təxirsiz onu xəbərdar etməlisiniz.
- Bəs başqa təlimat yoxmu? – deyə gözəl yolcu qadın soruşdu.
- Tapşırıqlar bu zərfdədir. Siz bunu Lamanşın o tayında açmalısınız.
- Yaxşı, bəs siz nə edəcəksiniz?
- Mən Parisə qayıdırıam.

Xanım soruşdu:

- Bəs o azğın oğlanın cəzasını verməyəcəksinizmi?
- Naməlum adam ona cavab vermək üçün ağızını açmamış, bütün bu danışığı eşitmış olan d'Artanyan qapı ağızında göründü:
- Bu azğın oğlan özü başqalarına cəza verir! – deyə o bağırıldı. Ümid edirəm ki, mənim cəza verməli olduğum adam, keçən dəfə olduğu kimi indi daha mənim əlimdən qaça bilməz.

- Necə, qaça bilməzmi? – naməlum adam qaşlarını çataraq dil-ləndi.
- Yox, güman edirəm ki, qadının hüzurunda siz qaçmağa cürət etməzsınız.

Miledi əsilzadənin əlini qılıncının qəbzəsinə apardığını görüb çiğirdi:

- Bir düşünün, bir düşünün, kiçik bir ləngimə hər şeyi məhv edə bilər!
- Siz haqlısınız! – əsilzadə bağırıldı. – Siz öz yolunuzla gedin, mən də öz yolumla.

O, xanıma təzim edib atını mindi; həmin saat karetanın sürücüsü də atları qamçıladı. Kareta hərəkət etdi.

– Hey! Sizin hesabınız? – meyxana sahibi qonağının pul vermədən getdiyini görüb çiğirdi və ona bəslədiyi hörmət həmin saat dərin bir nifrətə çevrildi.

— Pulunu ver, ay axmaq! — naməlum yolcu atını çapa-çapa öz xidmətçisinə bağirdı. Xidmətçi meyxana sahibinin ayaqları altına iki-üç gümüş pul tullayıb ağasının dalınca atını çapdı.

— Qorxaq, eclaf, riyakar! — d'Artanyan da xidmətçinin dalınca yürüre-yürüre çıktı.

Ancaq yaralı olduğundan, bu cür sarsıntılar üçün hələ çox zəif idi. O, hələ onca addım yüyürməmiş qulaqları cingildədi, başı hərləndi, gözlərində qanlı buludlar oynasıdı və küçənin ortasında yerə yıxılıb:

— Qorxaq, qorxaq, qorxaq! — deyə bağırmagına davam etdi.

— O, doğrudan da, yaman qorxaqmış, — meyxana sahibi d'Artanyana yaxınlaşaraq, yaltaqlıqla könlünü ələ almağa və onunla barışmağa çalışdı.

— Bəli, yaman qorxaqmış, d'Artanyan piçıldadı. — Amma xanım gözəl xanım idi.

— O xanım kimdi? — meyxana sahibi soruşdu.

— Miledi, — d'Artanyan piçıldadı və yenə huşunu itirdi.

Meyxana sahibi öz-özünə dedi: “Bax belə. İkisi əlimdən çıxdısa, üçüncüsü mənə qaldı. Hər halda bir neçə gün burada qalacaq. Necə olса, on iki ekü də pulsuz”.

Məlum olduğu kimi, on iki ekü həmin o pul idi ki, d'Artanyanın pul kisəsində qalmışdı.

Meyxana sahibi güman edirdi ki, cavan oğlanın xəstəliyi on iki gün davam edəcək və gündə bir eküdən on iki ekü qazanacaqdır. Ancaq qonaq meyxana sahibinin bu haqq-hesabını pozdu. Ertəsi gün səhər saat beşdə d'Artanyan qalxıb özü mətbəxe endi, bəzi ədvyyatdan başqa (bunların nədən ibaret olduğu barədə məlumat bize gəlib çatmamışdır) özünə şərab, yağı və rozmarin toləb edib anasının verdiyi nüsxəyə baxaraq, məlhəm hazırladı, bu məlhəmi yaralarına sürtdü. Yaraların sariqlarını özü açıb sariyır, heç bir tibbi yardım istəmirdi. Bu qaraçı məlhəminin sayəsində, bəlkə də həkimlərin olmaması sayəsində d'Artanyan həmin gün axşam artıq ayaq üstündə idi və ertəsi gün, demek olar ki, tamamilə sağalmışdı.

Ancaq o rozmarin, yağı, şərab d'Artanyanın özü üçün sərf etdiyi yeganə şeylər idi; çünkü ciddi pəhriz saxlayırdı, halbuki atı, sahibinin söylədiyinə görə, üç qat artıq yem yemişdi, d'Artanyan rozmarin, yağı və şərabın pulunu vermək istədikdə, gördü ki, cibində yalnız on iki ekü pul olan köhnə məxmər pul kisəsi qalmışdır; de Trevilə yazılan məktub isə yoxa çıxmışdı.

Cavan oğlan səbirle məktubu axtarmağa başladı. Ciblərini iyirmi dəfə tərsinə çevirdi, heybəsini əlek-vəlek elədi, pul kisəsini hey açıb-bağladı. Ancaq məktubu tapmayacağını yəqin edib, üçüncü dəfə yaman qəzəbləndi və az qaldı ki, bu qəzəb onun üçün yenidən şərab və yağ məxarici törədə. Meyxana sahibi bu dəlisov cavanın məktubu tapılmasa, bütün meyxananı alt-üst edib, hər şeyi yixib sindiracağını gördükde, özü bir yaba, arvadı bir süpürgə, qulluqçuları isə, üç gün bundan əvvəl işə salmış olan həmin dəyənəkləri qapdılardı.

D'Artanyan çıktı:

— Hanı mənim məktubum? Ay məlunlar, mənim məktubumu verin, yoxsa, kəkliyi şıx çəkən kimi hamını qılınca keçirəcəyəm!

Çox təessüf ki, bir vəziyyət onun bu təhdidi yerinə yetirməsinə mane oldu: əvvəl söylədiyimiz kimi, cavan qaskoniyalının qılınıcı hələ birinci döyüşdə sıniş iki bölünmüdü. O, bunu tamamilə yadından çıxarmışdı. D'Artanyan qılincini qıñından siyirmək istəyəndə, əlində yalnız səkkiz və ya on düym uzunluğunda olan tiyə parçası zahir oldu. Meyxana sahibi həmin bu parçanı səliqə ilə qınına soxmuşdu. Tiyənin ikinci parçasını isə, şıx qayırmaq üçün özündə saxlamışdı.

Qılincının olmaması bu ığid cavanın qabağını kəsə bilməzdi. Ancaq meyxana sahibi özü başa düşdü ki, qonağının tələbi haqlıdır.

Ə, əlindəki yabanı aşağı endirib cavan oğlana dedi:

— Doğrudan da, bəs məktub necə oldu?

— Bəli, məktubum hanı? — d'Artanyan çıktı. — Sizi xəbərdar edirəm ki, məktub cənab de Trevilə yazılmışdı və necə olsa tapılmalıdır. Yoxsa müşketyorlar kapitanı özü onu axtarır tapar!

Bu təhdid meyxana sahibini lap qorxuya saldı. Kraldan və kardinaldan sonra hərbi adamlar, hətta şəhərlilər ən çox cənab de Trevilin adını çəkirdilər. Bir də əlbət ki, Jozef ata var idi. Ancaq onun adını piçilti ilə çəkirdilər; çünkü Rişelyenin dostu olan və “boz kardinal” adlanan bu adamdan yaman qorxurdular.

Beləliklə, meyxana sahibi özü əlindəki yabanı yerə qoyub, arvadına süpürgəni və qulluqçulara dəyənəkləri yerə qoymalarını tapşırıb, özü itmiş məktubu axtarmağa başladı.

Hər tərefi diqqətlə axtardıqdan sonra heç bir şey tapmayıb soruşdu:

— Necə məgər, bu məktubda mühüm bir şəymi vardı?

Bu məktubla sarayda özünə rütbə və mənsəb qazanmaq ümidiində olan cavan qaskoniyalı çıktı:

- Bəs necə! Mənim bütün var-yoxum o məktubda idi.
- Orada İspaniya bankının kağızlarını var idi? – meyxana sahibi həyəcanla soruşdu.
- Əlahəzrət kralın xüsusi xəzinəsinin kağızları var idi! – d'Artanyan cavab verdi. O, ümid edirdi ki, bu tövsiyə kağızı sayəsində kral xidmətinə girecək və buna görə də bu cür cüretli cavab verməklə əsla yalan söyləmir.
- Lənət şeytana! – meyxana sahibi tamamilə məyus bir halda çıçırdı.
- Bunun əhəmiyyəti yoxdur, – d'Artanyan xalis qaskoniyalı ədasiılə davam etdi. – Bunun əhəmiyyəti yoxdur. Pul boş şeydir. Bütün iş məktubdadır. Mən bu məktubu itirməkdənsə, min pistol¹ itirməyə razi olardım.
- O, bu qayda ilə “iyirmi min pistol” da deyə bilərdi. Ancaq gənclik vicdanı ona mane oldu.
- Açığından özünə lənətlər yağıdırən meyxana sahibinin başına birdən bir fikir gəldi.
- Məktub itməmişdir! – deyə bağırdı.
- Necə? – d'Artanyan soruşdu.
- Yox, onu sizdən oğurlayıblar.
- Oğurlayıblar! Kim?
- Dünənki əsilzadə. O, bayaq tək mətbəxə enmişdi, sizin kamzolunuz da oradaydı. And içirəm ki, məktubu o oğurlamışdır.
- Siz beləmi güman edirsiniz? – d'Artanyan şübhəli-şübhəli soruşdu. O, hamidən yaxşı bilirdi ki, bu məktub yalnız onun özü üçün faydalı ola bilər və başa düşürdü ki, bu məktub başqaları üçün əsla əhəmiyyətli deyildir. Doğrudan da, nə qulluqçular, nə burada yaşayan qonaqlar bu məktubdan özləri üçün heç bir fayda götürə bilməzdilər.
- Siz deyirsiniz ki... – d'Artanyan davam etdi, – həmin o həyasız əsilzadədən şübhəlisiniz?
- Mən əminəm ki, bu, onun işidir! – meyxana sahibi uca səsle cavab verdi. – Mən ona deyəndə ki, cənabınız de Trevil cənablarının himayəsi altındasınız və bu məşhur əyana məktub aparırsınız, bu sözlərim görünür ki, onu çox narahat etdi. O, məktubun harada olduğunu soruşdu və sizin kamzolunuzun mətbəxdə olduğunu bilib, o saat ora getdi.

¹ Pistol – on livr qiymətində qədim qızıl pul.

– Aha, deməli oğru o imiş! – d'Artanyan çıçırdı. – Mən cənab de Trevilə şikayət edərəm; cənab de Trevil isə krala...

Sonra o, qürurla cibindən iki ekü çıxarıb meyxana sahibinə uzatdı. O da şapkasını əline alıb cavanı darvazaya qədər ötürdü. D'Artanyan öz küren yabisina mindi və at onu macərasız Parisin Sent-Antuan darvazasına qədər apardı. Burada cavan oğlan atı üç eküyə, yəni, yaxşı qiymətə satdı, çünki yoluñ axırıncı hissəsində d'Artanyan yazıq atı lap yorub əldən salmışdı. Atı doqquz livre alan at dəlləli onu inandırırdı ki, bu baha qiyməti yalnız atın qeyri-adi rəngdə olduğuna görə verir.

Beləliklə, d'Artanyan Parisə, qoltuğunda bir düyünçə, piyada daxil oldu. O, şəhəri gəzib öz cüzi vəsaitinə müvafiq bir otaq tapdı. Bu otaq Lüksemburq yaxınlığında Məzarçılar küçəsində bir çardaqda idi.

D'Artanyan beh verib öz mənzilində yerlesdi və günün qalan hissəsini kamzołuna və şalvarına zərli bafta tikməyə sərf etdi.

Bu baftaları anası onun atasının, demək olar ki, tamamilə təzə olan kamzolundan söküb gizlincə oğluna vermişdi. Bunları tikib qurtaran dan sonra qılincına yeni bir tiyə qayıtdırmaq üçün dəmirçi bazarnı getdi. Buradan Luvra¹ sarı yönəldi. İlk rast gələn müşketyordan cənab de Trevilin evinin harada olduğunu soruşdu. Onun evi “Köhnə Goyərçin hini” küçəsində, yəni d'Artanyanın mənzilinin yaxınlığında idi... Bu da cavan qaskoniyalıya səyahətinin müvəffəqiyyətli olacağına yaxşı bir əlamət kimi göründü.

Sonra cavan oğlan öz Menqdəki rəftarından tamamilə razi qalıb, baş verən hadisələr üçün vicdan əzabı duymadan, indiki vəziyyətdən razi və gələcəyə ümidi bəslədiyi bir halda yatağına girdi və möhkəm yadı.

Cavanın bu yuxusu, əyaletdə yaşayınların adəti üzrə səhər saat doqquza qədər çəkdi. Bu zaman nəhayət d'Artanyan qalxıb atasının sözlerinə görə bütün ölkədə üçüncü şəxs olan məşhur cənab de Trevilin yanına getməyə hazırlaşdı.

¹ Luvr – Parisdə kral sarayı

ve intiqamlarını alan olacaqdır. Çox zaman onlar özləri öldürərdilər və belə olduqda dustaqxanada yatmaqdan qorxmazdılardı; çünkü cənab de Trevil həmişə onları qurtarardı.

Bu adamlar cənab de Trevilə Allah kimi pərəstiş edərdilər. Özləri nadirüst və asılmağa layiq adamlar idilərse də, de Trevilin qarşısında müəllimdən qorxan şagird kimi əsərdilər. Onlar kapitanın hər bir sözüne əməl edər və onun kiçik bir töhmətini üstlərindən götürmək üçün ölməyə razı olardılar.

Cənab de Trevil bu qüvvətli istinadgahdan əvvəl kral və onun yaxın adamları, sonra isə özü də öz dostları üçün istifadə edərdi. Bununla bərabər, o zamandan qalmış hədsiz-hesabsız qeydlərdən belə məlum olur ki, bu ləyaqətli əsilzadə öz adamlarının kömək göstərməsindən ötrü guya pul alması barədə heç düşmənləri tərəfindən də töhmətləndirilmir. Öz dövrünün ən böyük fitnekarları kimi nadir bir fitnekarlıq istedadına malik olduğu halda, ən namuslu bir adam olaraq tanınırdı. Bundan başqa, aldığı hədsiz yaralara və çəkdiyi yorucu zəhmətlərə baxmayaraq, ən coşqun bir qadın pərəstişkarı, ən sıq geyinən bir adam və zamanının ən mahir natiqlərindən biri sayılırdı. Onun qadınlar arasındakı müvəffəqiyətlərindən, iyirmi il əvvəl Bassompyerin¹ müvəffəqiyətlərindən bəhs edən kimi danışardılar. Bu suretdə muşketyorlar kapitani heyranlıq, qorxu və məhəbbət oyandırmağa nail olmuşdu ki, bu da dünya nemətlərinin son həddi deməkdi.

XIV Lüdovik öz sarayında olan xırda mənsəbli adamları kölgədə qoyurdu. Amma onun *pluribus impar*² günüşi olan atası öz yaxın adamlarının hər birinin hörmət və izzətini gözləyir, hər birinin öz ləyaqətini qoruyurdu. Parisdə kral və kardinalın səhər qəbul mərasimlərindən başqa, o zaman iki yüze qədər belə mərasim var idi ki, onlara getmək bir adət halını almışdı. Bu iki yüz qəbul mərasimi içərisində Trevilin bir mərasimi var idi ki, ona gələnlərin sayı hamidən çox olardı.

Onun “Köhnə Göyərçin hini” küçəsində olan evinin həyeti yayda səhər saatından, qışda isə saat sekizdən başlayaraq bir düşərgə

¹ Bassompyer, Fransua (1579-1646) – Fransa marşalı və diplomati. Rişelye əleyhinə saray intiqalarında iştirak etmiş və bu intiqalar baş tutmadıqdan sonra qüdrətli kardinalın emrili Bastiliyada 12 il hebsə oturmuşdur.

² Pluribus impar (latincə) – “çoxlarına tay deyil deyil”, yəni hər adamın tayı deyil.

halını alardı. Əlli-altmış nəfər silahlı müşketyor daima əmrə müntəzir, həyətdə gozişərdi. Evin enli pilləkənləri üzərində təvəqqeyə gələnlər, bir mərhəmət üçün gələn Paris əhli, mahallardan gəlmis və mühafizlər sırasına daxil olmayı arzu edən əsilzadələr, öz ağalarından gətirdikləri məktubu cənab de Trevilə təhvil verən ala-bəzək baftalı nökerlər gəzişərdilər. Dəhlizdə seçilmiş adamlar, yəni bu gün qəbul mərasimə dəvət edilmiş olanlar uzun skamyalar üzərində oturardılar. Orada səhərdən gecə yarısına qədər piçilti eşidilərdi. Dəhliz ilə yanaşı otaqda, öz kabinetində cənab de Trevil gələnləri qəbul edər, onların şikayətlərini dinlər, əmrlər verər və kral Luvr sarayının balkonundan baxan kimi o da istədiyi dəqiqədə pəncərədən öz mühafizlərinin və silahlı qüvvələrinin rəsm-keçidinə tamaşa edə bilərdi.

D'Artanyanın geldiyi bu gün də camaat çox idi. Bu camaat, xüsusən əyalətdən Parisə birinci dəfə gəlmüş cavan oglana daha çox görünməli idi. Doğrudur, əyalətdən gələn bu oğlan qaskoniyalı idi, – o zamanlar isə d'Artanyanın yerliləri çox da utancaq adamlar sayılmazdı.

Üzərinə iri, dördkünc başlı mixlər vurulmuş ağır darvazadan içəri girən adam həyətdə o baş-bu başa gedib gəlmekdə, bir-birilə ucadan danişmaqdə, bəhs etməkdə və zər atma oyunu oynamaqdə olan bir dəstə silahlı adam arasına düşmüş olurdu. Bu coşqun dalğalar arasından maneəsiz keçmək ancaq zabitlərə, məşhur əyanlara, bir də gözəl xanımlara müyəssər olardı.

Bizim cavan bu çaxnaşma və qat-qarışqlıq içərisindən, ürəyi döyüne-döyüne, uzun qılincını nazik ayaqlarına sıxmış və bir oli ilə şlyapasının kənarını tutmuş halda, utandığını gizlətməyə çalışan bir əyalətli təbəssümü ilə irəliyə hərəkət edirdi. O, hər bir dəstənin yanından keçdikcə daha asudə nəfəs alırdı. Ancaq hiss edirdi ki, camaat ona baxır və d'Artanyan bu günə qədər özü barəsində çox yüksək fikirdə olduğu halda, indi birinci dəfə özünü gülünc hiss etdi.

O, pilləyə yaxınlaşdığı zaman vəziyyət daha da xarablaşdı. Birinci pillələrdə dörd müşketyor durub belə bir oyun ilə məşğul idilər: onlardan biri, əlində siyirmə qılinc, yuxarı pillədə durub qalan üç nəfərə pillələri çıxmaga mane olur və ya hər halda mane olmağa çalışırırdı. On-on iki nəfər başqa müşketyor aşağıda durub bu qəribə oyunda iştirak etmək üçün öz növbəsini gözləyirdi.

Üç müşketyor öz yuxarıda duran yoldaşlarına qarşı qılınclarını məharetlə işlədirildilər. D'Artanyan əvvəlcə elə güman etdi ki, bu

qılıncılar təlim zamanı istifadə edilən ucu küt qılınclardır. Amma bir neçə nəfər yüngülce yaralandıqdan sonra o inandı ki, qılıncların tiyəsi kifayət qədər itidir. Muşketyorlardan hər biri yüngülce yaralandıqda, yalnız tamaşaçılar deyil, oyunda iştirak edənlər özləri də qəhəqəhə ilə gülürdülər.

Bu dəqiqli üst pillədə durmuş adam öz yoldaşlarının hücumunu böyük bir məharətə dəf edir və onları özündən həmişə kifayət qədər aralı saxlayırdı. Hükum edənlər dəstəsinin ətrafında bir dairə əmələ gəlmişdi. Oyunun şərtlərinə görə, yaralananlar oyundan çıxıb öz görüş növbəsini yaralayana verirdilər. Beş dəqiqlinin içində üç nəfər – biri əlindən, biri çənəsindən, biri də qulağından yaralandı. Amma pilləni müdafiə edən yaralanmamışdı və bu surətlə, oyunun şərtlərinə görə, üç növbə qazanmışdı.

Bizim cavan yolcu öz heyretini gizlətməyə çalışırdı. Ancaq bununla yanaşı belə bir əyləncəyə heyrətlənməkdən özünü saxlaya bilmirdi. Onun vətənində adamlar çox tez qızışardılar. Amma bununla bərabər, səbəbsiz vuruşmazdılar. Ancaq bu zarafatçıların Qaskoniya əyləncələrindən də üstün olan əyləncələrini o hətta Qaskoniyada da görməmişdi. İş bununla qurtarmırdı. Hələ irəlidə pillə üstündəki artırma və dəhliz var idi.

Artırmada artıq vuruşmur, qadınlardan söhbət edirdilər. Dəhlizdə isə saraydakı yeniliklərdən danışırılar. Artırmada d'Artanyan qızardı, dəhlizdə isə titrəməyə başladı. Orada d'Artanyan bütün Avropanı qorxuya salan siyasetin açıq-aşkar tənqid edildiğini çox böyük bir heyrətlə eşitdi. Orada hətta kardinalin şəxsi həyatına da lağ edirdilər. Bu həyatın sirlərinə vaqif olmaq üstündə nə qədər məşhur və qüdrətli əyanlar ağır cəzalara düşər olmuşdular. D'Artanyanın atasının bu qədər hörmət bəslədiyi o böyük adam cənab de Trevilin müşketyorları üçün əyləncə mövzusu olmuşdu. Onun əyri ayaqlarına və qozbeline istehza edirdilər. Bir çoxları kardinalin sevimliyi olan xanım d'Egilyon barəsində və onun bacısı qızı xanım de Kombal haqqında nəğmələr oxuyur, bir qismi hersoq-kardinalın saray xidmətçiləri və mühafizəçilərinə sataşmağa hazırlaşırırdı. Bütün bunlar d'Artanyana çox dəhşətli və yolverilməz şeylər kimi görünürdü.

Ancaq bütün bu zarafatlar arasında kralın adı çəkildiyi zaman sanki birdən-birə dodaqlara qifil vurulurdu. Hami susub elə bil cənab de Trevilin otağını bu otaqdan ayıran arakəsmənin etibarsız olmasından

şübhələnərək, o yan-bu yana baxışındı. Lakin bir az sonra söhbət yenə kardinal üzərinə gəldiyi zaman gülüşmə səsləri yenidən eşidilir və kardinalın hər bir hərəkəti yenə də istehza üçün bir hədəf olurdu.

D'Artanyan qorxu içərisində öz-özünə belə düşünürdü: "Yəqin bu cənabları tutub Bastiliyaya¹ salacaq və asacaqlar. Məni də yəqin onlarla əlbir hesab edəcəklər; çünkü onların bütün danışqlarını eşitmışəm. Kardinala böyük bir hörmət bəsləməyi tapşırıtan atam belə allahsızlar arasına düşdürüümü bilsəydi, görəsən nə deyərdi?"

Buna görə aşkardır ki, d'Artanyan bu söhbətlərə qoşulmağa cürət etmir, yalnız gözlərini dörd açıb, hər iki qulağı ilə diqqətlə qulaq asır, heç bir sözü ötürməmək üçün bütün beş duyğusunu gərirdi. O, atasının məsləhətlərinə inandığına baxmayaraq, başa düşürdü ki, öz zövq və meylləri onu burada söylənənləri pisləməkdən, tərifləməyo vadar edir. Lakin o, cənab de Trevilin yaxın adamları arasında tamamilə yad bir adam idи və onu burada birinci dəfə görürdülər. Ona yaxınlaşış nə istədiyini soruştular. D'Artanyan təvazökar bir surətdə öz adını söyləyib xahiş etdi ki, cənab de Trevil ilə bir dəqiqlik görüşməyə icazə alısm. Yaver himayəedici bir əda ilə onun xahişini yerinə yetirməyə söz verdi.

D'Artanyan əvvəlki utancaqlığından bir qədər el çəkib, yavaş-yavaş oradakıların paltarına və üzlərinə tamaşa etməyə başladı.

Ən coşqun dəstənin ortasında məğrur simalı, ucaboylu bir müşket-yor durmuşdu. O, qəribə paltarı ilə hamının diqqətini özünə cəlb etmişdi. Muşketyorun əynində rəsmi plaş yox idi. O zamanlar insanın azadlığı az, müstəqilliyi çox olduğundan rəsmi geyim məcburi deyildi. Muşketyorun əynində hava rəngində, solmuş və köhnəlmış bir kamzol var idi. Kamzolun üstündən bəzəkli bir gərdənlik salınmışdı ki, üzərindəki zərli çəkilər günəş qabağında parlayan su halqacıqları kimi parıldayırdı. Al məxmərdən tikilmiş uzun plaşı onun çiyinlərdən sallanaraq bədənini örtürdü. Yalnız ön tərəfdən gözəl gərdənlik görünürdü, bu gərdənlikdən iri bir qılınc asılmışdı.

Bu müşketyor növbədən yenicə çıxmışdı və soyuqdəymədən şikayətlənərək tez-tez yalandan öskürdü. Onun sözlərinə görə elə bu səbəbdən də plaşa bürünmüdü. Onun danışa-danışa istehzalı bir

¹ Bastiliya – möhkəm bir qala və siyasi cinayətkarların həbsxanası olmuşdur. Büyək Fransa burjua inqilabı zamanı üsyan etmiş xalq tərəfindən 1789-cu il 14 iyulda dağdırıldı.

surotdə bığlarını eşdiyi zaman o birilər onun çokili gərdənliyinə heyran qalmışdır. D'Artanyan ona hamidən artıq heyran olmuşdu.

Oradakılardan biri dedi:

– Eh, Portos, nahaq yero özünü yorub bizi inandırmağa çalışma ki, guya bu gərdənliyi atan alicənablıq edib sənə bağışlamışdır! O yəqin keçən bazar günü Sent-Onore darvazasında səni qarşılıyan o əsrarəngiz, naməlum xanımın hədiyyəsidir.

– Yox, namusum haqqı, öz puluma almışam! – Portos adlanan adam cavab verdi.

– Bəli, mənim sevgilim köhnə pul kisəmə qoyduğu pul ilə bu yeni pul kisəmi öz puluma necə almışamsa, sən də bunu eləcə öz puluna alıbsan, – deyə başqa bir müşketyor dilləndi.

– Sizi inandırıram ki, – Portos etiraz etdi, – öz puluma almışam. Sübutu da budur ki, buna on iki pistol pul vermişəm.

Bu sözlərdən sonra heyrot iki qat artıda da, şübhə rəf olmadı.

Portos başqa bir müşketyora müraciət edib soruşdu:

– Elə deyilmi, Aramis?

Bu müşketyor Portosa əsla benzəmirdi. O, iyirmi iki və ya iyirmi üç yaşlarında bir cavan idi. Üzü xoş və mülayim, gözleri zərif və qara, yanaqları payız şaftalısı kimi çəhrayı və dolu idi. Üst dodağının üzərindəki ince bığları sanki qələmlə çəkilmişdi. O elə bil damarlarının şışeciyindən qorxub, əlini aşağı endirə bilmirdi. Arabir qulaqlarının sırgalığını çımdıkleyirdi ki, pəmbə və şəffaf görünüşün. O, azaz və ağır-agır danışıb, tez-tez baş əyir, səssizcə gülür və bu zaman onun gözəl dişləri görünürdü. Sanki o bütün vücuduna olduğu kimi dişlərinə də xüsusi bir diqqət yetirirdi. Yoldaşının sualına başının işaretəsilə təsdiqədici cavab verdi.

Sanki bu təsdiq işaretisi gərdənlik barəsindəki bütün şübhələri ortadan qaldırıdı. Hami ona heyran qalmaqla bərabər, artıq o barədə danışmırıldı. Söhbət başqa bir mövzuya keçdi.

– Siz Şalenin mehterinin danışqları barəsində nə fikirdəsiniz? – üçüncü müşketyor heç bir kəsə ayrılıqda müraciət etməyib, ümmülikdə soruşdu.

– O, nə danışındı ki? – Portos özündən məmnun bir əda ilə soruşdu.

– O danışındı ki, Brüsseldə bütün varlığı ilə kardinala sadıq olan Roşforu görmüşdür. Əyninə ruhani paltarı geymiş məlun Roşfor bu paltar sayəsində cənab de Leqi axmaq yerinə qoyub aldatmışdır.

– Lap əsl axmaq yerinə, – deyə Portos dilləndi. – Ancaq görəsən bütün bunlar doğrudurmu?

– Aramis mənə belə dedi, – deyə müşketyor cavab verdi.

– Doğrudanmı?

– Siz ki, bilirsınız, Portos, – Aramis dilləndi, – mən bu barədə dünən sizə danışdım. Daha burada danışmalı bir şey yoxdur.

– Eləmi güman edirsiniz? – deyə Portos etiraz etdi. – Lənət şeytana! Siz nəticə çıxarmağa çox tələsirsiniz. Kardinal əsilzadənin yanına casuslar göndörir. Bir nəfər xainin köməyilə onun məktublarını uğurlayır. Casusun köməyilə və bu məktublar arasında guya Şale kralı öldürmək və kralın qardaşı ilə kralıcanı evləndirmək istəyirmiş kimi, mənasız bir bəhanə ilə Şalenin boynunu vurdurur. Bu əsrarəngiz macəra barəsində heç kəs bir şey bilmir. Dünən siz hamımızı böyük bir həcyrot içində qoyub, əhvalatı danışır və özümüzə gəlməyə bize vaxt verməyib bu gün deyirsiniz ki: “Daha bu barədə danışmalı bir şey yoxdur!”.

– Yaxşı, indi ki, istəyirsiniz, gəlin danışaq, – Aramis razılaşdı.

– Əgər mən yazılı Şalenin mehtəri olsaydım, – Portos çığırdı, – Roşfor yaxasını əlimdən qurtara bilməzdil!

– Onda siz də yaxanızı “Qızıl hersoqun” əlindən qurtara bilməz diniz, – Aramis cavab verdi.

– Aha, “Qızıl hersoq!” Sağ ol, sağ ol, “Qızıl hersoq!” – Portos əllərini bir-birinə vuraraq və razılıqla başını tərpədərək çığırdı.

– “Qızıl hersoq”... Çox gözəl sözdür! Mən bunu işə salaram. Əzizim, arxayıñ olun. Amma bu Aramis yaman ağıllı adamdır ha!.. Çox heyf ki, siz öz layiq olduğunuz yol ilə getməmisiniz, əziz dostum, sizdən çox gözəl bir abbat olardı!

– Bu, müvəqqəti bir haldır, – Aramis cavab verdi. – Mən bir zaman abbat olacağam. Siz ki, bilirsınız, Portos, mən ilahiyyati öyrənməyə davam edirəm.

– O, dediyini eləyəcək, – Portos dilləndi. – Yəqin cləyəcək, gecitəzi var.

– Gec olmaz, tez olar, – Aramis təsdiq etdi.

– O, yalnız bircə şeyi gözləyir ki, əyninə ruhani paltarı geysin. O paltar indi də şkafda müşketyor paltarlarının arxasında asılmışdır – müşketyorlardan biri əlavə etdi.

Bir başqası soruşdu:

- Bəs o, nə gözləyir?
- Gözləyir ki, kralıça fransız taxtına bir varis bəxş etsin.
- Gəlin buna istehza etməyək, cənablar, – Portos dilləndi, – Allaha şükür, kralıça hələ cavandır.
- Deyirlər ki, Bekinhem¹ hersoqu Fransadadır, – deyə Aramis belə sadə bir cümləyə xeyli eybəcər bir məna verən təbəssümələ sözə qarışdı.
- Aramis, dostum, bu dəfə siz haqlı deyilsiniz, – Portos onun sözünü kəsdi. – Hazircavablığa olan meyliniz sizi çox uzaqlara aparıb çıxara bilər və əgər cənab de Trevil sizin sözlərinizi eşitmış olsaydı, danişdığınıza peşman olardınız.
- Yoxsa mənim başıma ağıl qoymaq fikrindəsiniz, Portos? – Aramis çıçırdı və onun türkək baxışlarında bir qıgilçım parladı.
- Əzizim, ya müşketyor olun, ya da abbat: ya ondan, ya bundan; ancaq ikisi birdən olmaz, – deyə Portos davam etdi. – Yadınızdadırımı, Atos hələ bu yaxınlarda sizə demişdi ki, ağzınızı çox boş qoyursunuz? Xahiş edirəm acığınız tutmasın. Bundan bir şey çıxmaz. Atosun, sizin və mənim aramızda olan şorti bilirsınız. Siz xanım d' Egilyonun yanına gedir və ona nəvazişlər edirsınız. Siz xanım de Şevrözün əmisi qızı xanım de Bua-Trasinin yanına gedirsiniz və deyirlər ki, bu xanım sizə çox mehribanlıq göstərir. Siz allah, öz səadətinizi inkar etməyin. Heç kəs sizin sirlərinizi öyrənmək fikrində deyildir. Sizin tovazökarlığınız hamiya məlumdur. Ancaq indi ki, sizdə bu xeyirxahlıq var, onu kralıça həzrətlərinə qarşı da tövbəq edin. Qoy kral və kardinal haqqında kim no deyir desin, ancaq kralıça həzrətlərinə toxunmaq olmaz. Onun barəsində yalnız yaxşı söz söyləmək olar.
- Portos, siz Narsiss² kimi özünüzə çox güvənirsiniz. Mən sizi xəbərdar edirəm, – Aramis cavab verdi. – Siz yaxşı bilirsiniz ki, mənə nəsihət etməyə yalnız Atosa icazə verirəm. Mən istəsəm abbat da olaram, ancaq hələ ki, müşketyoram və bir müşketyor kimi istədiyimi də deyirəm. İndi isə demək istəyirom ki, sizdən zəhləm gedir.
- Aramis!
- Portos!
- Bəsdir cənablar! – deyə ətrafdakılar çıçırdılar.

¹ Bekinhem hersoqu Corc Vilyers (1592-1628) – İngiltərə siyasi xadimi, kral I Yakov və kral I Karlin sevdiyi şəxs.

² Narsiss – yunan dini əfsanələrində Sefiza çayının oğlu olaraq özünün suya düşmüş gözəl əksinə aşiq olmuşdur. Narsiss – özünü sevən adam mənasında işlənir.

III

GÖRÜŞ

Cənab de Trevilin bu dəqiqə ovqatı yaman təlx idi. Ancaq buna baxmayaraq o, cavan oğlanı nozakətlə qəbul etdi və cavan oğlan ikiqat əyilib ona təzim etdi. Cənab de Trevil d'Artanyanın salamını təbəssümələ diniłədi. Onun Bearn lehcəsi birdən kapitanın həm vətənini, həm də cavanlığını yadına saldı. Lakin həmin saat o, dəhlizin qapısını açıb və guya onunla səhbətə başlamazdan əvvəl başqaları ilə işini qurtarmaq üçün üzr istəyirmiş kimi, əli ilə işaret edib, üç dəfə ucadan çıçırdı. Onun səsi amiranə və qorxunc idi:

– Atos! Portos! Aramis!

Artıq tanış olduğumuz müşketyorlar həmin saat öz səhbətlərini buraxıb kabinetə keçdilər. Onlar hələ də həyəcanlı idilər. Lakin onların ləyaqətlə bərabər hörmətkaranə olan sərbəst əda və hərəkətləri d'Artanyanı heyran qoydu. Müşketyorlar ona yarımallah, onların başçısı isə, bütün şimşəklərilə silahlı olimpikalı Jupiter¹ kimi görünürdü.

Müşketyorlar kabinetə girib, ardlarında qapı örtülən kimi, dəhlizdəki piçiltiyan yenidən başlandı. Görünür bu dəvət səhbət üçün yeni bir mövzu olmuşdu. Cənab de Trevil dinməzə otaqda üç-dörd dəfə o baş-bu başa gedib geldi; hər dəfə rəsm-keçid zamanı olduğu kimi hərəkətsiz durmuş Portos və Aramisin yanından keçərkən qaşlarını çatırıldı. Kapitan birdən-birə müşketyorlarının qarşısında durub, qəzəbli baxışlarla onları başdan-ayağa süzdü.

¹ Olimpiyalı Jupiter – Qədim Roma dini əfsanələrinə görə göylərin baş allahıdır.

– Bilirsinizmi, cənablar, kral mənə nə dedi, özü də dünən axşam? Bunu siz bilirsinizmi? – deyə o çıçırdı.

– Xeyr, cənab, – azacıq sükutdan sonra hər iki müşketyor cavab verdi, – bilmirik.

– Ancaq ümid edirik ki, siz lütfən bunu bizə söylərsiniz, – deyə Aramis böyük bir ehtiramla əyilib təzim etdi.

– Kral mənə dedi ki, bundan sonra öz müşketyorlarını cənab kardinalin qvardiyaçılari arasından seçəcəkdir!

– Cənab kralın qvardiyaçılardanmı?! Bəs belə niyə ki? – Portos soruşdu.

– Ona görə ki, kral öz gecə şərabına yaxşı şərab qatmayı vacib bilir.

Hər iki müşketyor qulaqlarına qədər qızardı. D'Artanyan az qalmışdı ki, utandığından yero gire.

– Bəli, bəli, – de Travil davam etdi, – əlahəzrət haqlıdır; çünkü: namusum haqqı, müşketyorlar sarayda çox pis bir rol oynayırlar! Dünən oyun zamanı cənab kardinal mənim heç xoşuma gəlməyən canyandırıcı bir əda ilə krala danışındı ki, “Üç gün bundan əvvəl bu yaramaz müşketyorlar, bu davakarlar, – o öz sözlərini elə istehza ilə dedi ki, bu heç də xoşuma gəlmədi, – bu qoçaqlar, – kardinal vəhşi pişik gözlərilə mənim üzümə baxaraq nəticə çıxartdı, – Feru küçəsindəki bir meyxanada gecə yarısına qədər oturub qalıblar və onun qvardiyasının nəzarətçiləri – mənə elə geldi ki, o üzümə baxıb qəhqəhə ilə güləcəkdir, – bu sakitliyi pozanları həbs etməyə məcbur olublar”. Lənət şeytana! Yəqin ki, sizin bundan xəbəriniz var! Muşketyorları həbs etsinlər?! Siz də orada olmuşunuz, heç gizlətməyin! Sizi tanıyıblar və kardinal sizin adınızı çəkdi. Təqsir məndədir, bəli, məndədir: çünkü mən özüm adamları seçiləm. Bax elə götürək sizi, Aramis, indi ki, sizə ruhani libası daha çox yaraşır, nə üçün müşketyor kamzolu geyməyi xahiş edirsınız? Portos, indi ki, siz bu yaraşlıqlı gərdənlikdən saman çöpündən qayrılmış bir qılınc asacaqdınız, onda... Bəs Atos?.. Atosu görmürəm, bəs o hanı?

– Atos xəstədir, cənab, – Aramis kədərli bir əda ilə cavab verdi.

– O, yaman xəstədir.

– Necə? Deyirsiniz ki, xəstədir, yaman xəstədir? Xəstəliyi nədir?

– Həkimlər qorxurlar ki, çiçək ola, cənab, – deyə Portos da səhbətə qarışmaq arzusu ilə cavab verdi, – həm də bu çox böyük dərddir; çünkü çiçək yəqin onun üzünü korlayacaq.

– Çiçək! Boş-boş danışmayın, Portos! O yaşda adam çiçək xəstəliyinə tutlarmı? Bu nə boş sözdür! Başa düşürom: Atos yaralıdır, bəlkə də ölmüşdür! Ax, bircə mən bunu bileydim! Lənət şeytana! Cənablar, mən istəmirəm ki, müşketyorlarım şübhəli yerlərdə veyllənsinlər. Küçolordə bəhsə girişib tin başlarında vuruşsunlar. Mən istəmirəm ki, mənim alayım cənab kardinalin qvardiyaçılari üçün istehza mövzusu olsun. O qvardiyaçilar çox yaxşı uşaqlardır, qoçaqlırlar, hamısı seçmədir, sakit, qüvvətli və zirəkdirler. Onları həbs etmək üçün heç bir səbəb yoxdur. Bir də ki, onlar özlərini həbs etməyə qoymazdalar. Mən buna inanıram... Qaçmaq, canını qurtarmaq, əkilmək... belə şeylər ancaq kral müşketyorlarına yaraşır!..

Portos və Aramis qəzəbdən titrəyirdilər. Əgər onlar de Trevilin sevdiyindən belə söylədiyinə inanmasaydilar, onu həmin saat boğardılar. Onlar ayaqlarını yere döyür, dodaqlarını qanayıncaya qədər gəmirir və qılınclarının qəbzələrini var güclərile sıxırdılar.

Söylədiyim kimi, dəhlizdə Atos, Portos və Aramisin kabinetə çağırıldığını eşitmİŞDILƏR. Orada oturanlar cənab de Trevilin səsindən başa düşmüştülər ki, son dərəcə qəzəblənmişdir. On nəfər adam başlarını maraqla örtülü qapıya söykədi. Bu adamların bənizi qəzəbdən ağarmışdı; çünkü onların qulaqları kabinetdə söylənilənlərin hamisini eşitmİŞDİ, dodaqları isə, müşketyor kapitanının təhqiqədici sözlərini o saat dəhlizdə oturanlara çatdırıldı. Bir dəqiqə içində kabinetin qapısından tutmuş darvazaya qədər bütün evə çaxnaşma düşdü.

– İşə bir bax! Kral müşketyorları razı olurlar ki, cənab kardinalin qvardiyaçılari onları həbs etsinlər?! – cənab de Trevil öz əsgorlarından daha artıq qızışaraq sözlərinə davam etdi. O, hər bir sözü ayrıraqda ölçüb-biçir, sanki onları xonçər kimi bir-bir öz dinleyicilərinin bağrına sancmaq istəyirdi. İşə bir bax! Kardinal həzrətlərinin altı qvardiyaçısı əlahəzrət kralın altı müşketyorunu həbs edir! Lənət şeytana, lap aq oldu! Mən bu saat Luvra gedib istəfa verəcəyəm və xahiş edəcəyəm ki, məni kardinalin qvardiyasına kiçik zabit vəzifəsinə qəbul etsinlər. Bu da olmasa gedib abbat olacağam.

Bu sözlərdən sonra dəhlizdə və həyətdə piçilti bir tufan halını aldı. Hər tərəfdən bağlıtı və lənətlər yağıdırıldı: “Məlun şeytanlar! Vay şeytanlar! Şeytanlara ölüm!”

D'Artanyan qaçıb gizlənməyə dörd gözlə yer axtarırdı, az qalmışdı gedib masanın altına girsin.

— İndi ki, belə oldu, cənab, — Portos çığırdı, — mən size bütün həqiqəti söyləyim! Biz altıya qarşı altı nəfərdik. Onlar bizim üzərimizə xainçəsinə basqın etdilər və biz qılınclarımızı çəkməyə macal tapmamış, onlar bizdən iki nəfəri öldürdülər. Atos da ağır yaralanıb, ölü kimi yerə sərilmüşdi. Siz ki, Atosu təmiyirsiniz, cənab! O iki dəfə qalxmağa cəhd etdi, ancaq qalxa bilməyib yerə yıxıldı. Bununla belə, biz təslim olmadıq, yox, bizi zorla apardılar. Yolda biz qaçmağa fürsət tapdıq. Atosa gəlincə, onu ölmüş güman edib döyüş meydanında qoyub getmişdilər. Onlar bu fikirdə idilər ki, meyiti aparmağa dəyməz. İşin əslı belədir. Lənət şeytana, cənab, axı bütün vuruşmaldarda qalib gəlmək olmaz. Böyük Pompey¹ Farsal² müharibəsini uduzmuşdu. Eşitdiyimə görə çox yaxşı bir sərkərdə olan kral Birinci Fransisk de Pavi³ müharibəsini uduzmuşdu.

— Mən də həzurunuza ərz edirəm ki, düşmənlərimizdən birini öz qılıncı ilə öldürdüm, — deye Aramis səhbətə qoşuldı. — Çünkü, mənim qılıncım elə birinci zərbədə sinmişdi. Cənab kapitan, necə istəyirsiniz elə də başa düşün: ya öldürdüm, ya gəbərtdim.

— Mən bunları bilmirdim, — bir az sakitləşən de Trevil cavab verdi.
— Mən görürəm ki, cənab kardinal xeyli mübaliğə edibmiş...

— Ancaq lütf edin, — de Trevilin bir qədər sakitləşdiyini görən Aramis ondan xahiş etməyə cürətlənib sözünə davam etdi, — lütf edin, cənab, Atosun yaralandığını heç kəsə söyləməyin. Əgər bu xəber gedib krala çatsa, Atos üçün böyük dərd olar. Onun yarası çox təhlükəlidir; çünkü qılınc çıynından keçib köksünə girmiştir. Onun halı qorxuludur.

Elə bu dəqiqdə qapının pərdələri aralandı, kabinetin astanasında mütənasib vücundlù, gözəl, nəcib üzü müdhiş solğunluğu ilə insanı heyran qoyan qəşəng bir muşketyor göründü.

— Atos! — hər iki muşketyor birdən çığırdı.
— Atos! — de Trevil də təkrar etdi.

¹ Qney Pompey (miladdan əvvəl 106-48-ci il) Romanın məşhur dövlət xadımı və sərkərdəsi.

² Farsal vuruşması — bu vurşmada Roma sərkərdəsi Kay Yuli Sezar bütün Roma dövlətinə hakimlik iddiasında olan Pompeyə qalib gelmişdir. Bu vuruşma miladdan əvvəl 48-ci ildə Makedoniyanın Farsal şəhərinin yaxınlığında olmuşdur.

³ Pavi vuruşması — 1525-ci ildə İtaliyanın Pavi şəhərinin yaxınlığında olmuş və bu vurşmada Roma imperatoru V Kral Fransa kralı I Fransiskin qoşunlarını əzmışdır.

— Siz məni çağırmışdınız, cənab, — Atos zəif, lakin tamamilə sakit bir səsle dilləndi, — yoldaşlarım dedilər ki, siz məni soruşmusunuz. Mən də tələsik həzurunuza gəldim. Qulluğunuzda hazırlam, cənab kapitan!

Başdan-ayağa rəsmi geyimde olan muşketyor bu sözləri söyləyə-söyləyo, həmişə olduğu kimi, özünü şax tutaraq möhkəm addımlarla kabinetə daxil oldu. Bu cür mərdlik nümunəsindən həyecana gəlmış cənab de Trevil ona doğru yüyürdü.

— Mən indicə bu cənablara ele onu söyləyirdim ki, — de Trevil dedi, — cətəyac olmadan öz höyatlarını tehlükəyə salmağı öz muşketyorlarına qadağan edirəm: çünkü krala igid çox əzizdir. Kral isə yaxşı bilir ki, onun muşketyorları ən igid adamlardır. Əlinizi verin, Atos!

Cənab de Trevil cavab gözləmədən Atosun sağ əlindən tutub var gücü ilə sıxdı. O, Atosun özünə hakim olmaq qüvvəsinin çox böyük olduğuna baxmayaraq, xəstə halda qımäßigandığını və rənginin daha da ağardığını hiss etmədi.

Atosun golməsindən doğan həyocan o qədər qüvvəli idi ki, qapı yarıcaq qalmışdı. Atosun yaralandığını özü və yoldaşları nə qədər gizlətməyə çalışdılar da, bu xəbər hamiya məlum olmuşdu. Kapitanın son sözləri razılıqnidaları içərisində itdi və bu zaman pərədənin arasından iki-üç baş göründü. Cənab de Trevil, əlbət ki, intizam qaydalarını pozan bu adamları o saat cəzalandırardı. Ancaq birdən-birə öz əlinin içində Atosun əlinin xəstə bir halda titrədiyini hiss etdi. Cənab de Trevil Atosun özünə baxdı və onun huşunu itirmək üzrə olduğunu gördü. Ağrıya qalib gəlmək üçün bütün qüvvəsini toplamış olan Atos bir an içində ölü kimi yerə sərildi.

— Cərrah! — cənab de Trevil çığırdı. — Cərrah! Mənim cərrahımı! Kralın cərrahımı! Ən yaxşı cərrahı! Tez olun, lənət şeytana, tez olun, yoxsa qohrəman Atosum əldən gedər!

Cənab de Trevilin səsinə dəhlizdə olanlar hamısı kabinetə doluşub yaralının ətrafında vurnuxmağa başladılar. Ancaq cərrah golib çıxmamasayı, onların bütün cidd-cəhd'ləri boşça çıxacaqdı.

Cərrah izdihamın içində özünə yol açıb hələ də huşuz halda yerə sərilmış Atosun yanına gəldi. Hay-küy və çaxnaşma ona mane olduğundan, hər şeydən əvvəl, yaralını qonşu otağa aparmalarını tələb etdi. Cənab de Trevil o saat qapını açıb Portos və Aramisə yol göstərdi. Onlar da yoldaşlarını qolları üstünə alıb apardılar. Onların ardınca cərrah içəri girdi.

Cənab de Trevlin kabinetinə adətən müşketyorlar əsə-əsə gəlirdilər. Ancaq indi bura bir an içində dəhlizin bir şobəsinə çevrilmişdi. Hay-küy, söyüşmə səsləri oranı bürümüşdü. Kardinala və onun qvardiyaçılara lənətlər yağdırdı.

Bir dəqiqədən sonra Portos ilə Aramis qayıtdılar. Cərrah ilə cənab de Trevil yaralının yanında qaldılar.

Nəhayət, cənab de Trevil də qayıdır gəldi. Cərrah xəbər verdi ki, müşketyorun veziyəti dostlarını qorxuya salmamalıdır, çünki huşunu itirməsinin səbəbi qanının azalmasıdır. Sonra cənab de Trevil əli ilə bir işarə etdi və d'Artanyandan başqa hamı çıxıb getdi. D'Artanyan isə ona görüş vəd edildiyini unutmayıb, həqiqi bir qaskoniyalı kimi inadla öz yerində durmuşdu.

Hamı kabinetdən çıxıb getdikdən sonra cənab de Trevil dönüb cavan oğlanı gördü. O, bunu tamamilə yadından çıxarmışdı. Bir az əvvəl baş verən hadisə onun fikrini dağıtmışdı. O, bu inadçı cavanın nə istədiyini soruşdu. D'Artanyan öz adını söylədi, cənab de Trevil o saat keçmiş və indini yad edib gülümşəyə-gülümşəyə dedi:

— Bağışlayın, eloğlu, az qalmışdı ki, sizi unudam. Nə çare! Müşketyorlar kapitanı da ata kimi bir şeydir. Ancaq onun məsuliyyəti daha artıqdır. Əsgərlər böyük uşaqlardır. Ancaq mən kralın və xüsusən cənab kardinalin əmrlərinin sözsüz-sovsuz yerinə yetirilməsinə çalışdıǵımdan...

D'Artanyan gülümşəməkdən özünü saxlaya bilmədi. Bu gülümşünmədən cənab de Trevil başa düşdü ki, onun qarşısında duran adam axmaq deyildir və sözü dəyişib düz mətələb üstünə gəldi:

— Mən sizin atanızla çox yaxın dost idim. Deyin görüm onun oğlu üçün nə iş görə bilərəm? Tez olun söyləyin, çünki mənim vaxtim öz ixtiyarımda deyildir.

D'Artanyan dedi:

— Cənab kapitan, Tarbi tərk edib Parisə gələrkən qəsdim bu idi ki, sizin unutmamış olduğunuz o dostluq xatirinə məni müşketyorluğa qəbul etmənizi xahiş edim. Ancaq iki saat ərzində burada gördüyüüm bütün bu hadisələrdən sonra başa düşürem ki, bu çox böyük bir lütf olardı və qorxuram ki, mən bu lütfə layiq olmayam.

— Bu doğrudan da, böyük bir lütfdür, cavan oğlan, — cənab de Trevil cavab verdi. — Ancaq bəlkə bu, sizin təxmin etdiyiniz qədər də əlçatmaz bir şey deyildir. Amma bu barədə əlahəzərətin xüsusi fərmanı

var və mən təəssüflə sizə bildirməliyəm ki, müşketyorluğa ancaq bir neçə müharibədə iştirak etmiş adamları və yaxud xüsusi bir surətdə özünü göstərənləri, ya da bizim hissəmizdən daha az imtiyazlı olan hər hansı bir başqa hissədə iki ildən az xidmət etməmiş olanları qəbul edirlər.

D'Artanyan dinməz-söyləməz təzim etdi. O, müşketyorluğun bu qədər çətin olduğunu bildikdən sonra müşketyor olmağa həvəsi daha da artdı.

De Trevil öz yerlisinə nüfuzlu bir nəzərlə baxıb, sözünə davam etdi: — Ancaq bir az əvvəl dediyim kimi, mənim köhnə dostum olan atanızın xatirinə sizə bir yaxşılıq etmək istəyirəm. Bizim Bearn cavanları, adətən, çox varlı olmurlar və mən güman edirəm ki, oradan çıxdığım müddətdən bəri voziyətdə çox da böyük bir dəyişiklik olmamışdır. Yəqin siz də özünüzlə çox da artıq pul gətirməyibsiniz.

D'Artanyan məğrurcasına başına dik tutdu. Sanki bununla o demək istəyirdi ki, heç bir sədəqəyə ehtiyac yoxdur.

— Yaxşı cavan oğlan, yaxşı, — Trevil davam etdi, — mən siz yaxşı tanıyıram. Mən Parise gələndə cibimdə dördə ekü pul var idi. Ancaq hər kəs mənim Luvru satın ala biləcəyimə şübhə etmiş olsaydı, onu duelə çağırardım.

D'Artanyan özünü bir qədər qürrəli hiss etdi; çünki atı satıldıdan sonra karyerasının başlangıcında o, cənab de Trevildən düz dörd ekü varlı idi.

Cənab de Trevil dedi:

— Odur ki, sizin pulunuz nə qədər çox olursa olsun, qorunmalısınız. Bu mənim birinci sözüm; sonra, siz bir əsilzadəyə lazımlı olan biliyinizi artırımlısınız. Mən günü bu gün kral akademiyasının müdürü bir məktub yazaram və siz sabah pulsuz-parasız qəbul edər. Bundan imtina etməyin; çünki bizim ən məşhur və varlı əyanlarımız bəzən bu barədə nə qədər yalvarırlarsa boşça çıxır. Siz orada at minməyi, qılınc oynatmayı və rəqs etməyi öyrənərsiniz. Bir neçə yaxşı dost qazanarsınız və hərdənbir yanımı gəlib, öz müvəffəqiyyətlərinizdən danişarsınız və məndən sizə nə kömək lazım olsa, söyləyərsiniz.

D'Artanyan hələ saray adətlərini bilmirdi də, ancaq bu qəbulun çox soyuq olduğunu hiss etdi. O dedi:

— Ah, cənab, mən indi görürəm ki, atamın sizə yazmış olduğu məktub mənə nə qədər lazımmış.

– Doğrudan, mən töccüb edirəm ki, – de Trevil cavab verdi, – siz belə uzun bir yola bizim bearlıların yeganə var-dövləti olan tövsiyə məktubu gətirmədən çıxmışınız.

– Mənim tövsiyə məktubumvardı və sizi inandırıram ki, o tam bir səliqə ilə yazılmışdı, – d'Artanyan səsini ucaltdı, – ancaq onu xaincəsinə məndən oğurladılar.

Bu sözlərdən sonra o, Menqdə baş verən hadisəni nağıl edib, naməlum əsilzadəni təfsilatı ilə təsvir etdi. Bunları o, elə bir hərarət və səmimiyyətlə danışdı ki, cənab de Trevili valeh etdi.

– Qəribə işdir, – cənab de Trevil bir az düşündükdən sonra dilləndi.

– Siz, doğrudanmı, mənim adımı ucadan çokdniz?

– Bəli, cənab, utansam da, boynuma alıram ki, belə bir günah etmişəm... Yolda sizin adınız mənim üçün qalxan kimi bir şey idi və özünüz təxmin edə bilərsiniz ki, mən bundan nə qədər tez-tez istifadə etmişəm.

O zaman təriflənmək dəbdə idi. Cənab de Trevil də mədh olunmağı kral və kardinaldan az xoşlamırdı. O, gizlətmədən məmənuniyyətlə gülümsündü və bu təbəssüm bir anda yox oldu. O, yenə də Menqdəki əhvalat üzərinə qayıdır soruşdu:

– Söyləyin görüm, o əsilzadənin gicgahında kiçik bir yara izi yox idi ki?

– Bəli, gülə yarasına bənzər bir yara izi vardı.

– O kişi gözəl və yaraşıqlıydı?

– Bəli.

– Boyu uca idimi?

– Bəli.

– Rəngi solğun, saçları da qara idimi?

– Bəli, bəli, elədir ki, var. Siz onu haradan tanıyırsınız, cənab? Ax, bircə ona rast gəlsəydim! Ancaq sizə and içirəm ki, cəhənnəmdə də olsa, ona rast gələcəyəm...

– O, bir qadınımı gözləyirdi? – de Trevil davam etdi.

– Hər halda o, gözlədiyi xanımla bir az danışdıqdan sonra çıxb getdi.

– Bilmirsinizmi onlar nə barədə danışdırlar?

– O, qadına bir zərf verib tapşırı ki, içində təlimat vardır və xahiş etdi ki, zərfi Londona çatdıqdan sonra açsın.

– O qadın ingilisdimi?

– Kişi ona miledi deyə xıtab edirdi.

– Özüdür ki, var! – de Trevil piçıldadı. – Özüdür ki, var! Mən guman edirdim ki, o, hələ Brüsseldədir.

– Ah, cənab kapitan, əgər siz o adamın kim olduğunu bilirsinizsə, – d'Artanyan çığırı, – mənə söyləyin və mən sizi hər bir şeydən, hətta məni müşketyorluğa götürmək vədindən də azad edərəm; çünki mən hər şeydən əvvəl intiqam almaq isteyirəm.

– Özünüzü gözləyin, cavan oğlan! – Trevil çığırı. – Əksinə, siz onu küçənin bu tərəfində görsəniz, o biri torəfinə keçin. O qaya ilə üzü üzə gəlməyin; çünki ona toxunsanız, parça-parça olarsınız.

– Ancaq, hər halda, – d'Artanyan dilləndi, – əgər bircə ona rast gələ bilsəydim...

– Bura baxın, cənab, – de Trevil onun sözünü kəsdi, – əgər yaxşı bir məsləhət eşitmək isteyirsinizsə, ona rast gəlməkdən çəkinin...

De Trevilin ürəyinə birdən bir şübhə damdı və o, sözünü kəsib dayandı. Bu cavan qaskoniyalının atasının məktubunu oğurlamış olan adama qarşı belə qızığın nifrəti ona qəribə göründü. O, bu nifrəti həddindən artıq açıq ifadə edirdi. Bir də məktubun oğurlanması hadisəsi öyü də həqiqətə az bənzəyirdi. Bəlkə bu nifrətin altında bir xəyanət gizlənmişdir? Bəlkə bu cavanı onun yanına kardinal həzrətləri gəndərmışdır? Bəlkə bu bir tələdir? Bəlkə bu cavan oğlan bir casusdur? Bəlkə kardinal onu müşketyorlar kapitanının evinə göndərməklə onun etimadını qazanmaq, sonra isə, dəfələrlə olduğu kimi, onu məhv etmək qəsdindədir? De Trevil d'Artanyana əvvəlkindən daha artıq diqqətlə baxdı. Ancaq qaskoniyalının üzündə gördüyü hiyləgərlik və ağlı əlamətləri onu heç də rahat etmədi.

– Cavan oğlan, o, ağır-ağır sözə başladı, – mən məktubu itirmək əhvalatına inanıram və bunun üçün köhnə dostumun bir oğlu kimi bizim siyasetin sırlarını açıb sizə söyləmək istəyirəm ki, soyuq roftarımın təsirini yumşaldım. Kral ilə kardinal yaxın dostdurlar. Onların arasında nəzərə çarpan zahiri çəkişmə ancaq axmaqları aldada biler. Mən istəmirəm ki, mənim yerim, yaxşı bir oğlan və müvəffəqiyyətlər üçün yaranmış gözəl bir cavan olan siz, bu fitnələrin qurbanı olub, axmaq kimi pis vəziyyətə düşəsiniz. Əmin ola bilərsiniz ki, mən hər iki müqtədir zata sədaqət bəsləyirəm və mənim gördüğüm bütün işlərdən yeganə möqsəd krala və kardinala xidmət etməkdir; çünki kardinal – Fransanın bütün tarixi boyunca yetişdirdiyi ən nadir

ve böyük dühalardan biridir. Beləliklə, cavan oğlan, siz bunu nəzərdə tutun və əgər bizim əsilzadələr kimi ailə tərəfdən və ya hər hansı başqa bir səbəbə görə kardinala qarşı bir düşmənliyiniz varsa, yaxşısı budur ki, elə bu saat sizinle vidalaşib ayrılaq. Mən sizə hər barədə kömək etməyə hazırlam, ancaq sizi öz yanımı götürə bilmərəm. Ümid edirəm ki, bu səmimiyyət sayəsində, hər halda sizi özümə dost edə bilərəm. Siz bilməlisiniz ki, mən cavan adamlarla çox da tez-tez belə açıq söhbət edən deyiləm.

Trevil öz-özünə deyirdi:

“Əger bu cavan tülküni mənim yanımı kardinal göndəribse, yəqin öz casusunu başa salıb ki, mənim xoşuma gəlmək və etimadımı qazanmaq üçün ən yaxşı vasitə həm kardinalın öz, həm də onun yaxın adamları barəsində hərzə söyləməkdən ibarətdir; çünkü kardinal ona nə qədər nifret etdiyimi çox yaxşı bilir. Şübhə etmirəm ki, mənim sözlərimə baxmayaraq bu cavan hiyləgər bu saat and içməyə başlayacaq ki, onun kardinal həzrətlərini görən gözü yoxdur!”

Ancaq de Trevilin gözlədiyinin əksinə olaraq d'Artanyan böyük bir sadəliklə belə cavab verdi:

— Cənab kapitan, mən Parisə gələndə eynən bu fikirlərlə gəlmışəm. Atam mənə tapşırmışdı ki, kral, kardinal və sizdən başqa heç bir barədə heç kəsə güzəşt etməyim. Bu üç nəfəri o, Fransanın birinci adamları hesab edirdi.

Biz görürük ki, bu sözlərlə d'Artanyan de Trevili də kral və kardinala qoşmuşdu. O, güman edirdi ki, bununla o heç bir pis iş görmür.

D'Artanyan sözlərinə davam edib dedi:

— Mən cənab kardinala və onun fəaliyyətinə böyük bir ehtiram bəsləyirəm. Sizin mənimlə açıq danışmağınız mənim üçün böyük bir səadətdir; çünkü onda mənim səmimiyyətim də sizin xoşunuza gələcəkdir. Lakin əgər siz mənə inanmırınsızsa, əlbəttə, bu da tamamile təbiidir, onda mən hiss edirəm ki, həqiqəti söyləməklə özüm-özüme ziyan etmişəm. Ancaq mənim üçün nə qədər kədərli olsa da, bununla təsəlli tapıram ki, siz heç olmasa mənə olan hörmətinizi əsirgəməzsınız. Sizin hörmətiniz isə mənim üçün dünyada hər şeydən əzizdir.

Cənab de Trevil böyük bir heyrət içinde qalmışdı. Cavanın bu ürəyiaçıqlığı və səmimiyyəti onun xoşuna gəldi. Ancaq hələ bütün şü-

hələri ortadan qaldırmamışdı. Bu cavan oğlan nə qədər ağıllı, zəkəli olsa, bir o qədər təhlükəli ola bilərdi. Ancaq Trevil d'Artanyanın əlini sıxıb dedi:

— Görünür siz sədaqətli bir cavansınız. Ancaq indi mən sizə bu saat vəd etdiyimdən artıq heç bir şey edə bilmərəm. Mənim evim həmişə sizin üzünüzə açıqdır. İstədiyiniz vaxt yanımı gələ bilərsiniz. Şübhəm yoxdur ki, istədiyinizə nail olacaqsınız.

D'Artanyan cavabında dedi:

— Başqa sözlərlə desək, gözləyirsiniz ki, sizin etimadınıza layiq olam. Arxayın olun, — o, qaskoniyali yaraşan bir sərbəstliklə əlavə etdi. — Bunu çox gözləməli olmayıacaqsınız!

Bu sözlərdən sonra artıq qalan hər bir şey yalnız onun özündən asılıymış kimi, təzim edib getmək istədi.

— Bir az gözləyin, — cənab de Trevil onu saxladı, — mən akademiya müdirinə vermək üçün məktub vəd etmişdim. Yoxsa o qədər məğrursunuz ki, bunu qəbul etmək istəmirsiniz?

— Yox, cənab, sizə vəd edirəm ki, birinci məktubun başına gələn əhvalat bu məktubun başına golməyəcəkdir. Bu məktub sahibino çatdırılacaqdır. Vay o adamın halına ki, onu məndən almaq fikrinə düşə!

Cənab de Trevil bu xalis qaskoniyalı öyünməsini eşidib gülümsündü və d'Artanyanı söhbət etdiyi pəncərənin qabağında qoyub, vəd etdiyi məktubu yazmaq üçün masanın arxasına oturdu. Bu zaman bekar qalmış d'Artanyan barmaqlarını şüşəyə döyüb marş çala-çala bir-birinin ardınca çıxıb getməkdə olan müşketyorlara tamaşa edirdi. D'Artanyan nözərlərilə onları küçənin döngəsində gözdən itincəyə qədər izlədi.

Cənab de Trevil məktubu yazıb möhürlədi və cavan oğlana yanaşdı. Lakin d'Artanyan əlini uzadıb məktubu almaq istədiyi anda cənab de Trevil birdən-birə gördü ki, cavan sarsıldı, qəzəbdən rəngi qızardı və bu sözləri çığırı-çığırı kabinetdən qaçmağa başladı:

— Ah, lənət şeytana! Bu dəfə daha mənim əlimdən qurtarmayacaq!

— Kim? — cənab de Trevil soruşdu.

— O, oğru! — d'Artanyan cavab verdi. — Ax, xain!

Bu sözləri deyib o yox oldu.

— Bu oğlan deyəsən dəlidir, — de Trevil deyində və sonra ağır-agır əlavə etdi: — Bəlkə də firıldağı baş tutmadığından, belə bir hərəkət, qaçıb qurtarmaq üçün mahiranə bir üsuldur?

ATOSUN ÇİYNİ, PORTOSUN ASQI KƏMƏRİ VƏ ARAMİSİN YAYLIĞI

D'Artanyan üç adlayışda dəhlizdən keçib yüyüre-yüyüre pilləkənin meydançasına çıxdı. Ancaq burada o, gözlənmədən cənab de Trevilin yanından çıxan bir müşketyorla toqquşub, başını onun ciyinə elə bərk vurdu ki, o, ağrının şiddətindən çığırdı, daha doğrusu, nərə çekdi.

— Məni bağışlayın, d'Artanyan qaça-qaça yoluna davam etmək istədi, — məni bağışlayın, çox tələsirəm.

Ancaq o, bircə addım da atmamışdı ki, dəmir bir el şərfindən yapışış onu saxladı.

— Siz tələsirsiniz! — rəngi kətan kimi ağarmış müşketyor çığırdı. Siz məni itələyib üzr isteyirsiniz və elə güman edirsiniz ki, bu kifayətdir? Əsla yox, cavan oğlan! Siz elə bilirsiniz ki, cənab de Trevil bizim üstümüzə çığırımsa, demək siz də bizimlə istədiyiniz kimi rəftar edə bilərsiniz! Səhv edirsiniz, cənab! Siz cənab de Trevil deyilsiniz və belə asanlıqla yaxanızı qurtara bilərsiniz!

— Sizi inandırıram ki, — deyə d'Artanyan ona cavab verdi. O, yarasını sarıtdırdıqdan sonra çıxbı evə getməkdə olan Atosu tanıdı.

— Sizi inandırıram ki, mən bunu qəsdən etmədim. Bilmədən sizə toxundum və dedim ki, “Məni bağışlayın!” Mənə elə gəlir ki, bu kifayətdir. Tekrar edirəm ki, mən tələsirəm, çox tələsirəm, xahiş edirəm məni buraxasınız.

— Cənab, — Atos onu buraxdı, — siz nozakətsizsiniz, görünür əyalətdənsiniz.

Artıq bir neçə pillə aşağı enmiş d'Artanyan Atosun bu sözlərini eşitcək dayandı.

— Bura baxın, cənab, mən haralı oluramsa olum, ancaq sizi xəbərdar edirəm ki, özümüz necə aparmağı sizdən öyrənməyə ehtiyacım yoxdur.

— Ola bilər! — Atos cavab verdi.

— Ax, bircə mən belə tələsməyəydim, — d'Artanyan çığırdı, — əgər mən bir adamı qovub çatmağa tələsməsəydim...

— Cənab tələsən oğlan, sizə mənim dalımcə düşüb qovmaq lazımlı gəlməyəcəkdir. Siz məni elə belə də tapa bilərsiniz, eşidirsinizmi?

— Harada?

— Karmelitlər monastırının qabağında.

— Saat neçədə?

— Günorta!

— Günortamı? Yaxşı gələrəm.

— Çalışın ki, gecikməyəsiniz; çünkü birə on beş dəqiqə işləmiş gəlməsəniz, qulaqlarınızı kəsilmiş bilin.

— Heç narahat olmayın, — d'Artanyan çığırdı. — Saat on ikiyə on dəqiqə qalmış oradayam.

Bu sözlərdən sonra o, yenə dəli kimi yüyürməyə başladı. O, ümidi edirdi ki, həmin əsrarəngiz naməlum adamı tapa biləcəkdir; çünkü o, heç bir yerə gedə bilməzdi.

Ancaq darvazanın ağızında o, qvardiyaçı ilə söhbət edən Portosu gördü. D'Artanyan yolu kəsmiş olan bu iki adamın arasından sıvişib keçmək istədi. Ancaq küləyi nəzərə almamışdı. Birdən külək Portosun uzun plaşının ətəyini qaldırdı və d'Artanyan düz plaşın içini soxuldu. Görünür ki, Portosun libasının çox mühüm bir hissəsi olan bu plaşdan ayrılmamasına bir səbəb var idi; çünkü o, plaşın, ovcunda olan uclarını buraxmaq əvəzinə möhkəm tutub özünə sarı çəkdi və d'Artanyan məxmər plaşın içinde dolaşış qaldı.

D'Artanyan müşketyorun lənətlər yağıdırığını eşidib, gözlərini tutmuş olan plaşın içindən çıxmağa çalışırdı; ancaq onun qatlarının içində vurnuxub qalırdı. O, xüsusilə, artıq bizə məlum olan gözəl gərdənliyi zədələməkdən qorxurdu. Ancaq qorxa-qorxa gözlərini açdıqda gördü ki, burnu düz bu gərdənliyə söykənmişdir. Heyhat, bu dünyada olan və zahirən parıldayan bir çox şeylər kimi bu gərdənliyin də üzü qızıl, arxa tərefi meşin idi. Portosun xalis qızıl gərdənlik almanın pulu olmadığından özünə yalnız üzü qızıl suyunə çəkilmiş meşin gərdənlik almışdı. Bu əzəmətli müşketyorun öskürməsinin və isti yay günündə plaş geyməsinin səbəbi də bu idi.

— Vay, şeytan, — Portos plaşının altında vurnuxmaqdə olan d'Artanyandan yaxasını qurtarmağa çalışma-calışa çığırdı. — Dəli olubsunuz ki, adamların üstüne belə atılırsınız?

— Məni bağışlayın, d'Artanyan nəhəng müşketyorun qoltuğu altından başını çıxarıb dilləndi. — Mən çox tələsirəm. Bir adam var, onun dalınca qaçıram və ...

— Yəqin ki, tələsdiyinizdən gözünüzü yaddan çıxarıb evdə qoyubsunuz? — deyə Portos soruşdu.

— Yox, — d'Artanyan açıqlı-acıqlı cavab verdi. — Mən hələ bir çox adamların görə bilmədiklərini də görürəm.

Qaskoniyalının nəyə işarə etdiyini Portosun başa düşüb-düşmədiyi məlum deyilsə də, ancaq o açıqlandı:

— Cənab, sizi xəbərdar edirəm ki, əgər müşketyorların etrafında belə chtiyatsız atılıb-düşəcək olsanız, qulaqlarınızı kəsərlər!

— Qulaqlarımızı kəsərlər? Mənimmi? — d'Artanyan cavab verdi.

— Bu nə qabalıqdır?

— Bu, düşmənin gözünə dik baxmağa öyroşmış bir adama yaraşar.

— Əlbəttə, mən yaxşı bilirəm ki, siz öz iç üzünüüzü göstərməyo cürət etməzsiniz.

Cavan oğlan özünün bu hazırlıqlıdan məmənun qalmış halda ucadan gülə-gülə yoluna davam etdi.

Portos qəzəbdən titrəyirdi. O, d'Artanyanın üzərinə atılmaq üçün bir hərəkət etdi.

— Sonraya qalsın, sonraya, — qaskoniyalı ona sarı çevrildi, — əyninizdə plaş olmayan bir vaxta qalsın!

— Saat birdə! Lüksemburq sarayının arxasında!

— Çox yaxşı, saat birdə, — d'Artanyan cavab verib tini döndü.

Ancaq nə onun getdiyi küçədə, nə də baxdığı o biri küçədə öz düşməninə rast gələ bilmədi. Naməlum adam, artıq gözdən itib gizlənməyə müvəffəq olmuşdu. D'Artanyan rast gələn adamlardan onu soruşa-soruşa bərəyə qədər endi. Sena və Qızıl Xaç küçələrilə yuxarı qalxdı. Heç bir yerdə bir kəsə rast gəlmədi. Lakin bu gəzinti cavan qaskoniyalı üçün faydalı oldu. Onun alınımı tər basdırıqda ürəyi soyuyurdu. D'Artanyan bütün bugünkü hadisəleri xatırlamağa başladı. Bu hadisələr çox idi. Hamısı da bədbəxt hadisələr idi. Hələ səhər saat on bir idi. Ancaq bu qısa müddətdə cənab de Trevilin, yəqin ki, onun birdən-birə qaçmasını kobudluq sayıb ona açığı tutmuşdu. Sonra o, iki adamlı vuruş təyin etmişdi ki, bunların hər biri üç d'Artanyan öldürə bilərdi. O, müşketyorlara o qədər hörmət bəsləyirdi ki, onları həm qəlbən, həm də fikrən bütün adı insanlardan yüksək tuturdu.

D'Artanyanın vəziyyəti, doğrudan da, pis idi. Atosun onu öldürəcəyinə əmin olduğundan, cavan oğlan Portos barədə o qədər narahat deyildi. Ancaq ümid insan qəlbində son saniyəyə qədər yaşadığından,

d'Artanyan da inanırdı ki, bu vuruşmalardan, əlbət ki, dəhşətli yaralar alaraq, diri çıxacaqdır. Ancaq bütün bunlardan o öz goləcəyi üçün ibret almışdı.

O, öz-özünə deyirdi: "Mən nə qədər dəli və axmağam! İgid və bədbəxt Atos həmin o ciyindən yaranmışdır ki, mən də ora qoç kimi kelle vurdum. Bir şeyə heyvət edirəm ki, Atos niyə məni oradaca öldürmədi. Buna tamamilə haqqı var idi. Ancaq yəqin onun yarasını yaman ağırtmışam. Portosa gəlinçə, vallahi, o qorxunc olmaqdan artıq gülündür!"

Belə düşünə-düşünə cavan oğlan qeyri-ixtiyari güldü. Ətrafına göz gəzdirdi ki, görsün bu səbəbsiz gülməsilə təsadüfən yoldan keçən bir adamı təhqir etmir ki, sonra yenə öz-özünə davam etdi.

"Portosa gəlinçə, o yaman güləlidir. Ancaq şübhə yoxdur ki, mən lap səfchlik etdim... Axı heç adamın üstünə "kənara çekilin!" — deyə xəbərdar etmədən, belə atılmaq olarmı? Bir də adamın plاشının altında olub-olmayan şeyi görmək yaxşı şeydirmi? Əgər mən o məlum asqıya işarə etməsəydim, yəqin ki, Portos məni bağışladı. Şeytan bu bu zarafatı haradan mənim ağlıma gətirdi. Lənətə gəlsin bu Qaskoniyə hazırlıqlı! Bura bax, əziz dostum d'Artanyan, — deyə məcbur bildiyi bu mehribanlıqla özünə xıtabən davam etdi, — əgər bu dəfə sən bu bəlalardan başını salamat qurtara bilsən, buna ehtimal çox azdır, bundan sonra adamlarla nəzakətlə rəftar edərsən. Gərək elə nəzakəli olasan ki, sən nümunə göstərsinlər. Ehtiyyatlı və nəzakəli olmaq qorxaqlıq demək deyildir. Bu Aramisə bax, gör necə təvazökar, necə zərif bir insandır. Amma heç bir adamın ağlına gələrmi ki, Aramisə qorxaq desin? Yox, məlum şeydir ki, bundan sonra mən də təqlid etməyə çalışacağam. Budur ha, o özü də oradadır!..."

D'Artanyan öz-özü ilə danişa-danişa, demək olar ki, d'Egilyonların evlərinə qədər çatdı və bu evin qabağında Aramisin üç kral qvardiyaçısı ilə şən-şən səhbət etdiyini gördü.

Aramis də d'Artanyanı gördü və o saat yadına düşdü ki, de Trevil bu cavan oğlanın yanında səhər onun və Portosun üstünə çiğirmişdi. Bu səhnənin şahidi olmuş bir adam, əlbət ki, onun xoşuna gəlməzdi. Buna görə də o, özünü görməməzliyə qoydu. Ancaq elə indicə hamı ilə nəzakəti olmayı qərara almış cavan qaskoniyalı bu cavanlara yanaşdı və ən hörmətli bir təbəssümlə onlara salam verdi. Aramis azacıq başını əydi, ancaq gülümsemədi. Onlar dördü də o saat səhbəti kəsdi.

D'Artanyan o qədər axmaq deyildi ki, özünün burada artıq olduğunu hiss etməsin. Ancaq kübar aləminin adətlərini kifayət dərəcədə bilmədiyindən, düşdürü çətin vəziyyətdən məharətlə çıxmağı bacarmırıdı. Heç tanış olmadığı adamlara yanaşın özünə dəxli olmayan səhbətə qarışmaq isə belə çətin vəziyyətlərdən biri idi. O istəyirdi ki, onlara təzim edib getsin, ancaq birdən gördü ki, Aramisin əlindən bir yaylıq düşdü və yəqin ki, xəbəri olmadan ayağını yaylığın üstünə basdı. D'Artanyana elə gəldi ki, öz yöndəmsiz hərəkətini yumşaltmaq üçün bu, əlverişli bir təsadüfdür. O, əyildi, mehbəncasına yaylığı müşkətyorun ayağı altından çəkib çıxartdı və sahibinə uzadaraq dedi:

— Buyurun, cənab, yəqin ki, bu yaylığı itirdiyinizə heyfisi-lənecəkdiniz.

Yaylığa, doğrudan da, zərif naxışlar salınmış və bir ucuna da tac və gerb çəkilmişdi.

Aramis bərk qızarış yaylığı qaskoniyalının əlindən qapdı.

— Aha! — qvardiyaçılardan biri çıçırdı. — Nə var, təvazökar Aramis? Yoxsa yenə də deyəcəksən ki, xanım de Bua-Trasi ilə aran yoxdur? Görürəm, bu mehbəban xanım sənə öz yaylıqlarını bağışlayır.

Aramis d'Artanyana elə kəskin bir nəzərlə baxdı ki, ancaq ən qəddar düşmənə bu cür baxarlar. Sonra o, yenə öz təvazökar görkəmini alıb sakitcə dedi:

— Siz səhv edirsiniz, cənablar, bu yaylıq mənim deyildi. Bilmirəm bu yaylığı mənə vermək bu cənabin haradan ağlina gəldi. Bunu elə bu cür sizin hər birinizə verə bilərdi. Mənim yaylığım cibimdədir.

Aramis bu sözləri deyib öz yaylığını cibindən çıxartdı. Bu yaylıq da çox gözəl və zərif batistdən idi. O zamanlar batist çox qiymətli parça idi. Ancaq bu yaylığın üstündə gerb yox idi, yalnız sahibinin monoqramı var idi.

Bu dəfə d'Artanyan dinmədi. O, öz səhvini başa düşmüşdü. Ancaq Aramisin sözləri onun dostlarını inandırmadı və onlardan biri qondarma bir hörmətkarlıqla cavan müşkətyora dedi:

— Əger dediyin doğrudursa, onda, mehbəban Aramis, mən səndən bu yaylığı tələb etməyə məcburam. Sən bilişən ki, Bua-Trasi mənim yaxın dostumdur və mən istəmirəm ki, kənar adamlar onun arvadına məxsus olan şeylərlə boş-boşuna öyünsünlər.

— Sənin xahişin doğru deyildir, — Aramis cavab verdi. — Sənin tələbinə mahiyyətcə qəbul etsəm də, rəsmi səbəblərə görə rədd etməliyəm.

— Doğrudur, d'Artanyan qorxa-qorxa sözə qarışdı. — Mən bu yaylığın cənab Aramisin cibindən düşdürüyü görəmədim; ancaq onu gördüm ki, ayağını yaylığın üstünə basdı, vəssalam. Yalnız buna görə mən elə güman etdim ki, yaylıq cənab Aramisindir.

— Siz də səhv etmisiniz, cənab, — d'Artanyanın bu üzrxahlığından çox da mütəəssir olmayan Aramis soyuq bir əda ilə cavab verdi.

Sonra o özünü Bua-Trasinin dostu adlandıran qvardiyaçuya müraciətlə əlavə etdi:

— Bir də ki, əziz dostum, mən də cənab Bua-Trasi ilə sənən qədər dostam. Buna görə bu yaylıq mənim cibimdən olan kimi, sənən də cibindən düşə bilərdi.

— Yox, namus haqqı, yox! — kral qvardiyaçısı etiraz etdi.

— Sən öz namusuna and içəcəksən, mən də öz sözümüz, hər halda ikimizdən biri yalan demiş olacaq. Bilirsənmi nə var, Montaran, yaxşısı budur gəl adama yarışımı götürək.

— Yaylığınmı?

— Bəli.

— Çox gözəl! — o biri iki qvardiyaçı dilləndi. — Bu lap Süleyman¹ peyğəmbərin mühakiməsi oldu. Doğrudan da, Aramis, sən yaman ağıllı adamsanmış!

Cavanlar gülüsdülər, aydındır ki, bu işdən daha başqa nəticə çıxmadı.

Bir az sonra səhbət kəsildi və üç qvardiyaçı ilə müşkətyor bir-birinin əlini möhkəm sıxıb, hərəsi bir torəfə ayrılib getdi.

“Bax, bu cənabla barışmaq üçün ən əlverişli bir dəqiqədir!” deyə düşünərək d'Artanyan Aramisin dalınca yüyürdü. Cavan müşkətyora çatıb dedi:

— Möhtərəm cənab, ümid edirəm ki, siz məni bağışlarsınız.

— Cənab, — Aramis onun sözünü kəsdi. — İcazə verin sizə deyim ki, siz indi, belə hallarda nəcib bir adama yaraşan kimi hərəkət etmədiniz.

¹ Süleyman məhkəməsi — Yəhudilərin Süleyman padşah haqqındaki efsanəye işarədir (miladdan ovvel X əsr). Bu efsanəye görə Süleyman qeyri-adi idrak sahibi hesab edilir. Süleyman haqqındaki efsanələrdən ən məşhuru burada deyilən “Süleyman məhkəməsi”dir. Bu efsanədə iki arvadın bir uşaqla sahiblik iddiasında olduqları nağlı edilir. Süleyman bu uşaqlıqla yarı bölməyi əmr etmişdi. Arvadlardan biri bu qorara razi olmuş, o biri isə yalvarmışdır ki, onun oğluna rəhm etsinlər. Beləliklə, padşah mübahisə edən arvadlardan hansının həqiqi ana olduğunu bilməmişdir.

- Necə, cənab, siz güman edirsiniz ki...
- Mən güman edirəm ki, siz axmaq deyilsiniz və hərçənd Qaskoniyadan gəlibsiniz, ancaq bilirsınız ki, adam boş yerə ayağını yaylığın üstünə basmaz. Lənət şeytana! Axi Parisin küçələrinə batış döşənməyib ki!
- Möhtərəm cənab, Siz naşaq yerə məni təhqir etmək istəyirsiniz,
- d'Artanyan cavab verdi. Onun qızğın təbiəti dinc dolanmaq arzularına qələbə çalmaq üzrə idi. -- Mən qaskoniyalyam. Bu doğrudur və indi ki siz bunu bilirsınız, Sizə deməyim artıqdır ki, qaskoniyalılar çox da dözümlü olmurlar. Sizdən üzr istəməklə əminəm ki, lazımlı olduğundan daha artıq hörmətkarlıq göstərmişəm.
- Möhtərəm cənab, mən bunu Sizinlə bəhsə girişmək üçün söyləmədim. Allaha şükür, mən vuruşqan adam deyiləm və yalnız məcbur edildiyim zaman, özü də böyük bir nifrətlə vuruşuram. Ancaq bu dəfə iş ciddidir; çünkü sizin səbəbinizdən bir xanım rüsvay olmuşdur.
- Daha doğrusu, bizim ikimizin səbəbindən! – deyə d'Artanyançıydı.
- Axı Siz o yaylığı niyə məno verdiniz?
- Bəs Siz o yaylığı niyə yerə saldınız?
- Təkrar edirəm ki, bu yaylıq mənim cibimdən düşməmişdir.
- Belə olduqda, cənab, Siz ikiqat yalan söylemiş olursunuz. Mən o yaylığın Sizin cibinizdən düşdüyünü gördüm.
- Ax, cənab qaskoniyalı, Siz mənimlə belə bir əda iləmi danışır-sınız? Yaxşı, mən kübar aləminin rəftarını Sizə öyrədərəm!
- Mən də, cənab abbat, sizi monastırqa qayıtmaga məcbur edərəm. Qılıncınızı çəkin və qorunun!
- Yox, əziz dostum, hər halda burada yox. Məgər görmürsünüz ki, biz d' Egilyonun evinin qabağındayıq və bu ev kardinalin adamları ilə doludur? Mən nə bilim! Bəlkə də kardinal hezrətləri Sizə tapşırıb ki, mənim başımı aparıb ona təqdim edəsiniz? Ancaq mən öz başımın qədrini bilirəm və məno elə gəlir ki, başım çıyılərimin üstündə çox gözəl yerləşmişdir. Mən Sizin sinənizi vurub dəlməyə razıyam. Ancaq elə bir xəlvət yerde ki, bizə heç kəsi mane olmasın.
- Necə istəyirsiniz elə də olsun. Ancaq güman etməyin ki, qali-biy-yot Sizə çox asan qismət olacaq. Bir də özünüzlə yaylıq götürün. Yaylıq hər kimin olursa-olsun, ola bilər ki, Sizin işinizə yarasın.
- Siz qaskoniyalısınızmı, cənab? – Aramis soruşdu.
- Bəli, qaskoniyalyam və bizim Qaskoniyada ehtiyat üçün vuruşmanı təxirə salmaq adət deyildir.
- Cənab, ehtiyat muşketyorlar üçün lazım deyilsə də, ruhanilər üçün zəruridir. Mənim də muşketyorluğum yalnız müvəqqəti bir şey olduğundan, ehtiyatlı olmaq istəyirəm. Saat ikidə mən Sizi cənab de Trevilin evində gözləmək şərəfinə nail olacağam. Orada mən Sizə bizim duel üçün münasib bir yer göstərərəm.
- Cavanlar bir-birinə təzim edib ayrıldılar. Aramis Lüksemburqa sarı gedən küçəyə yönəldi, d'Artanyan isə, günortaya az qaldığını görüb Karmelitlər monastırına doğru getdi. O, öz-özünə deyirdi:
- “Yəqin ki, mənə diri qalmaq qismət olmayıacaq! Lakin hər halda, olmuş də olsam, muşketyorların əlində oləcəyəm!”

V

KRAL MUŞKETYORLARI VƏ CƏNAB KARDİNALIN QVARDİYAÇILARI

D'Artanyan Parisdə heç kəsi tanımadı. Buna görə Atos ilə vuruşmağa şahidsiz getdi. O, bu fikirdə idi ki, düşmənin təklif edəcəyi şahidləri qəbul edəcəkdir. Bununla bərabər, möhkəm qərara almışdır ki, igid muşketyordan üzr istəsin. D'Artanyan qorxurdu ki, adəten, belə duellərdən doğan pis bir nəticə çıxmasın; çünkü bir adam yaralı və zəif düşmənlə vuruşub məğlub olduqda, düşmənin şöhrətini ikiqat artıracaq, qalib goldikdə isə, hiyləgər və ucuz qəhrəmanlıq şöhrəti qazanan bir adam kimi tanınacaq.

Bununla bərabər, bizim oxucular artıq bilirlər ki, d'Artanyan adice bir cavan deyildi. Buna görə də öz-özünə mütləq tələf olacağını təkrar edir, amma onun yerinə hər hansı bir adamin edəcəyi kimi, belə bir hal ilə razılaşmadı. O, vuruşacağı adamların xasiyyətlərini təsəvvür edir və öz vəziyyətini aydınca başa düşürdü. Ümid edirdi ki, Atos səmimi üzrxağlığını dirləyib onunla dost olacaq. Atosun əzəmetli görkəmi və ağır tərpənişi onun xoşuna gəldirdi. Güman edirdi ki, əgər Portos onu öldürməmiş olsa, gərdənlik barəsindəki ohvalatı bütün aləmə yaymaqla onu hədələyəcəkdir. Əgər bu ohvalat məhərətlə söylənmiş olsa, Portos rüsvay olacaqdır. Nohayət, dinc və sakit Aramisə gəlince,

d'Artanyan ondan çox da qorxmurdu, ümid edirdi ki, onu asanlıqla o biri dünyaya göndərəcək və ya heç olmasa, yaralayacaqdır.

D'Artanyan özünü cürətlə hiss edirdi. Atasının məsləhətlərini yadından çıxarmamışdı. Ona görə də Karmelitlər monastırına doğru sadəcə getmir, sanki uçurdu. Bu – tənha çəmənliklər ortasında tikilmiş pəncərəsiz bir bina idi. Orada, adətən, vaxt itirməyi istəmeyən adamlar vuruşardılar.

D'Artanyan binanın divarları dibindəki boş yerə çatdıqda, saat on ikini vurdu. Atos burada idi və onu beş dəqiqədən artıq gözləməmişdi. Beləliklə, d'Artanyan düz vaxtında gəlmüşdi və şəraf məsələsində on tələbkar bir hakim ona bu barədə kiçik bir məzəmmət də edə bilməzdı.

Atosun yarasını cənab de Trevilin cerrahı yenidən sarılmışdısa da, bu yara ona hələ də çox əziyyət verirdi. O, bir kötüyün üstündə oturub özünə məxsus olan çox sakit və ləyaqətli bir əda ilə düşmənini gözləyirdi.

D'Artanyanı gördükdə, qalxıb ona sarı yeridi. D'Artanyan da başı açıq ona sarı gəldi. Onun şlyapasının üstündəki lələk yerlə sürüñürdü.

Atos dedi:

– Möhtərəm cənab, mən iki dostumu dəvət etmişəm ki, şahidim olsunlar. Ancaq hələ gəlib çıxmayıblar. Ləngimələrinə təccüb edirəm; çünkü onlardan çıxmayan işdir.

– Mənim şahidim yoxdur, möhtərəm cənab, – d'Artanyan cavab verdi. – Çünkü mən Parisə dünən gəlmışəm və burada cənab de Trevildən başqa heç kəsi tanımırıam.

Atos fikrə getdi.

– Siz cənab de Trevildən başqa heç kəsi tanımırıszı? – soruşdu.
– Xeyr, cənab.

– Bu, yaxşı iş olmadı, – Atos d'Artanyana olduğu qədər də özünə müraciət edirmiş kimi söyləndi. – Əgər mən sizi öldürmiş olsam, adımı uşaq öldürən qoyacaqlar.

– Çox da elə deyil, cənab, – d'Artanyan ləyaqətlə təzim etdi, – çox da elə deyil; çünkü siz mənimlə ağır yaralı olduğunuz halda lütf edib vuruşmağa razı olursunuz. Yəqin ki, yara indi də sizə çox əziyyət verir.

– Bəli, düzünü deyim ki, çox incidir. Bir də ki, siz bayaq məni yaman əzdiniz. Ancaq mən qılinci, çox zaman belə hallarda olduğum

kimi, sol əlime alacağam. Güman etməyin ki, bu sizə bir üstünlük vermiş olar. Mən hər iki əlimlə çox yaxşı vuruşuram. Bunun sizə hətta zərəri dəyə bilər; çünkü solaxay qılinc oynadan bu işə hazırlığı olmayan adam üçün çox töhlükəli bir düşməndir. Təəssüf edirəm ki, evvolcə sizi bu veziyətdən xəbərdar etməmişəm.

– Siz çox mərhəmətlisiniz, cənab, – d'Artanyan yenidən təzim edib cavab verdi, – bu xəbərdarlığınız üçün sizə çox təşəkkür edirəm.

– Yox, nə söyləyirsiniz! – Atos ləyaqətli bir əda ilə cavab verdi.
– Əgər etiraz etmirsinizsə, başqa bir barədə danışaq. Ax, lənət şeytana, siz məni bayaq yaman əzdiniz!.. Ciynam od tutub yanır...

– Əgər mənə icazə versəydiniz... – d'Artanyan çəkinə-çəkinə sözə başladı.

– Nə deyirsiniz, cənab?

– Məndə yaranı ecazkar surətdə sağaldan bir məlhəm var. Onu mənə anam vermişdir. Öz üzərimdə təcrübə etmişəm.

– Yaxşı, nə olsun ki?

– Mən əminəm ki, bu məlhəm üç gündə sizi tamamən sağaldar və üç gündən sonra tamamilə sağaldığınız zaman sizinlə gücümü sınağı özüm üçün böyük şərəf bilərəm.

D'Artanyan bu sözləri elə bir sadəliklə söylədi ki, izzət-nəfsinə əsla xələl gətirmədən, nəzakətini artırmış oldu.

– Sözün doğrusu, cənab, təklifiniz xoşuma gelir. Onu qəbul edə bilməsəm də, görürəm ki, qarşısında duran bir əsilzadədir. Böyük Karl zamanındaki cəngavərlər bu cür davranışın və hərəkət edərdilər. Mənçə, hər bir nəcib adam onlara təqlid etməlidir. Bədbəxtlikdən biz o böyük imperatorun zamanında deyil, cənab kardinalin zamanında yaşayırıq və biz öz sırrımızı nə qədər gizlətməyə çalışmış olsaq da, bu üç günün ərzində hamı xəbər tutacaq ki, biz vuruşacağıq və bizə mane olacaqlar. Yaxşı, bəs bu tənbəllər niyə gəlib çıxmırlar?

D'Artanyan bir dəqiqə əvvəl dueli təxirə salmağı təklif etdiyi eyni sadəliklə Atosa dedi:

– Cənab, əger siz tələsirsinizsə və məni elə bu saat o biri dünyaya göndərmək istəyirsizsə, xahiş edirəm çəkinmədən söyləyəsiniz.

– Bax, bu söz də mənim çox xoşuma golur, – Atos xoş bir əda ilə başını əydi. – Bu sözlər beyni və qəlbini yerində olan bir insanın sözləridir. Mən sizin kimi adamları sevirəm, cənab və əminəm ki, əger biz bir-birimizi öldürməsək, sizinlə səhbət etmək mənə həmişə

xoş goləcəkdir. Xahiş edirəm o cənabları gözləyək. Mən tələsmirəm, budur ha, deyəsən onlardan biri gəlir.

Doğrudan da, Vojırar küçəsinin axırında nəhəng Portos göründü.

– Necə! – d'Artanyan çıçırdı. – Sizin birinci şahidiniz cənab Portosdurmu?

– Bəli, bu, sizin xoşunuza gəlmirmi?

– Yox, əslə!

– Budur, ikincisi də gəldi.

D'Artanyan Atosun göstərdiyi tərəfə baxdı və Aramisi tanıdı.

– Necə! – daha artıq bir heyrətlə çıçırdı. – İkinci şahidiniz cənab Aramisdirmi?

– Əlbəttə! Məgər siz bilmirsiniz ki, biz həmişə bir yerdə oluruq və sarayda müşketyorlar və qvardiyaçılardan arasında və şəhərdə bizi Atos, Portos və Aramis və ya ayrılmaz üç dost adlandırırlar? Ancaq siz Daksdan və ya Po...

– Mən Tarbdan gəlmışəm, – d'Artanyan dilləndi.

– Buna görə də sizin bu təfərrüati bilməməyiniz mümkündür, – deyə Atos cavab verdi.

Bu zaman Portos yaxınlaşdı və əli ilə Atosu salamladı. Sonra üzünü d'Artanyana çevirib heyrətdən donub qaldı. Yeri gəlmışkən qeyd edək ki, onun gərdənliyi və ciyində plaşı yox idi.

– Aha! – deyə o dilləndi. – Bəs bu necə işdir?

– Mən bu cənabla vuruşacağam, – Atos Portosu salamlayaraq cavab verdi.

– Mən də onunla vuruşacağam, – Portos dilləndi.

– Ancaq saat birdə, – d'Artanyan cavab verdi.

– Mən də bu cənabla vuruşacağam, – Aramis yaxınlaşaraq dilləndi.

– Ancaq saat ikidə, – d'Artanyan eyni ədə ilə cavab verdi.

– Yaxşı, son nə üstə vuruşursan, Atos? – Aramis soruşdu.

– Düzü özüm də bilmirəm. O, mənə toxunub ciyini ezmışdı. Bəs sən niyə vuruşursan, Portos?

– Mən vuruşuram ona görə ki, vuruşuram, – Portos qızararaq cavab verdi.

Gözündən heç bir şey qaçmayan Atos qaskoniyalının dodaqlarında xəzif bir təbəssüm oynadığını gördü.

– Biz tualet barəsində sözə gəlmışik, – cavan oğlan dilləndi.

– Bəs sən niyə vuruşursan, Aramis? – Atos soruşdu.

– Mən dini məsəllərə aid bir mübahisə üstündə vuruşuram, – Aramis duelin əsil səbəbini söyləməməsi üçün d'Artanyana işaret edərək cavab verdi.

Atos yenə də d'Artanyanın dodaqlarında bir təbəssüm sezdi.

– Doğrudanmı? – Atos soruşdu.

– Bəli, bizim müqəddəs Avqustin mətni üzərində mübahisəmiz düşmüşdür. Bunu hərəmiz bir cür şərh edirik, – qaskoniyalı cavab verdi.

– O, doğrudan da, ağılı oğlandır, – Atos mızıldandı.

– İndi ki, hamınız yiğisibsiniz, cənablar, icazə verin mən sizdən üzr istəyim.

“Üzr istəyim” sözlərini eşitdikdə Atos qaşlarını çatdı. Portosun dodaqlarında lovğa bir təbəssüm göründü, Aramis isə həqarətə dodaqlarını büzdü.

D'Artanyan qürurla başını dik qaldırıb dedi:

– Siz mənim dediyimi yaxşı başa düşmədiniz, cənablar. Mən sizdən ona görə isteyirəm ki, bəlkə hamınızın borcunu vermək mənə mümkün olmaya; çünkü cənab Atos birinci olaraq məni öldürmək haqqına malikdir. Bu da, cənab Portos, sizə olan borcumu xeyli qiymətdən salır. Siz isə, cənab Aramis, daha pis bir vəziyyətdə qalırsınız. İndi isə, cənablar, təkrar edirəm, sizdən ancaq buna görə üzr istəyirəm. Başlayaq!

D'Artanyan bu sözləri söylədikdən sonra congavör'lərə yaraşan ən möqrur bir oda ilə qılıncını çekdi.

Qan onun beyninə vurdu. Bu dəqiqədə o, Fransanın bütün müşket-yorları ilə vuruşmağa hazır idi.

Saat birə on dəqiqə işləmişdi. Cüneş xeyli ucalmışdı, duel üçün seçilən yer isə, tamamilə açıqlıq idi.

Atos qılıncını çekərək dedi:

– Yaman istidir, ancaq kamzolumu çıxara bilmərəm, çünkü yaramdan hələ də qan axdığını hiss edirəm. Qorxuram ki, düşmənim özü axıtmadığı qanı görüb narahat olsun.

– Doğrusu, cənab, bu qanın axmasının müqəssiri kim olursa-olsun, sizi inandırıram ki, belə nəcib bir əsilzadənin qanının axmasına mən təəssüflə baxa bilərəm. Mən də sizin kimi kamzolumu çıxarmadan vuruşacağam.

Portos dedi:

– Bəsdir, bir-birinizə xoş sözlər söylediniz, bəsdir. Unutmayın ki, biz də öz növbəmizi gözləyirik.

Aramis onun sözünü kəsib dedi:

– Portos, yalnız öz adınızdan danışın. Şəxsən mən elə güman edirəm ki, bu cənabların söylədikləri bütün sözlər bütbüütən doğru və nəcib insanlara tamamilə layiq olan sözlərdir.

– Qulluğunuzda hazırlam, – Atos vəziyyət aldı.

– Əmrlərini gözləyirəm, – d'Artanyan cavab verdi.

Onların qılıncları çarpezlaşdı.

Ancaq qılınclar bir-birinə yenicə toxunub cingildəmişdi ki, birdən cənab de Jüssakın komandası altında bir dəstə kardinal qvardiyaçısı monastırın önündə göründü.

Portos ilə Aramis bir ağızdan çıçırdılar:

– Kardinalın qvardiyaçılari! Qılıncları qına qoyun, cənablar!

Qılıncları qına qoyun!

Ancaq daha iş işdən keçmişdi. Duel edən hər iki cavan vəziyyət alıb üz-üzə durmuşdu və məqsədləri tamamilə aydın idi.

Jüssak yaxınlaşa-yaxınlaşa öz adamlarına da işarə ilə bunu əmr edərək çıçırdı:

– Hey, hey, müşketyorlar! Yenə də vuruşursunuzmu? Bəs kralın duel barəsindəki fərمانlarını unutmuşsunuzmu?

– Cənab qvardiyaçılars, bunu yadımıza saldığınız üçün sizə təşəkkür edirik, – Atos üç gün bundan əvvəlki vuruşmanın iştirakçılarından olan Jüssaka acıqlı-acıqlı baxdı. – Əgər biz sizin öz aranızda vuruşdugunuza görmüş olsaydıq, sizi inandırıram ki, buna manc olmazdıq. Qoyun biz vuruşaq, siz də tamaşa edib ləzzət alın!

– Cənablar, çox böyük təəssüflə sizə deməliyəm ki, bu mümkün deyildir. Vəzife hər şeydən üstündür! Zəhmət çəkin, qılıncları qınına qoyun və ardımızca gəlin.

Aramis Jüssakı cırnatmağa çalışaraq dedi:

– Cənab, əgər bizim ixtiyarımız özümüzdə olsaydı, böyük bir memnuniyyətə sizin bu mehriban dəvətinizə əməl edərdik. Ancaq təəssüf ki, bu mümkün deyildir. Cənab de Trevil bunu bizi qadağan etmişdir. Buna görə də öz yolunuzla gedin, bu, sizin üçün on yaxşı bir hərəkət olardı.

Aramisin istehzalı ədası Jüssakı lap qızışdırıldı.

– Əgər tabe olmasanız, zorla apararıq.

Atos yavaşcadan yoldaşlarına dedi:

– Onlar beş nəfordir, biz isə üç, yalnız üç nəfər. Onlar bizə yenə üstün gələcəklər və biz burada ölməliyik; çünki mənim ikinci dəfə möglüb olmuş halda kapitanın yanına getməyə daha üzüm yoxdur.

Jüssak öz əsgerlərini cərgəyə düzdüyü zaman, Atos, Portos və Aramis də həmin saat cərgəyə düzülüb durdular.

D'Artanyanın bir qərara gəlməsi üçün bircə an kifayət etdi. Bu elə bir hadisə idi ki, insanların bütün müqəddəratını təyin etmiş olurdu. O, kardinal ilə kraldan birini, təxirsiz olaraq həmişəlik seçməli idi. Vuruşmaya qoşulmaq qanunla itaət etməmək, yəni öz canından keçmək və birdən-birə kralın özündən də qüdrətli olan nazirin düşməni olmaq deməkdi. Bu fikir bir anda cavanın başından gəlib keçdi. Ancaq onun xeyrinə olaraq qeyd etməliyik ki, o, bircə saniyə də tərəddüd etmədi.

D'Artanyan üzünü Atosa və onun dostlarına tutub dedi:

– Cənablar, əgər icazə versəniz, sizin sözlerinizi azacıq təshih edərəm. Siz dediniz ki, yalnız üç nəfərsiniz; ancaq mənə elə gəlir k, biz dörd nəfərik.

Portos dedi:

– Elədir, ancaq siz axı yadsınız.

D'Artanyan ona cavab verdi:

– Doğrudur, mənim paltarım başqadır, amma qəlbim sizin qəlbinizdəndir, ürəkdən mən də müşketyoram, mən bunu hiss edirəm və öz qəlbimin əmrinə itaət edirəm.

Jüssak yəqin ki, d'Artanyanın hərəkətlərindən və üzünün ifadəsindən onun fikrini başa düşüb cavan oğlana dedi:

– Siz kənara çökilin, cavan oğlan, siz gedə bilərsiniz, biz buna razıyıq, ancaq tez olun.

D'Artanyan yerindən tərpənmədi:

– Namusuma and içirəm k, hətta biz möglüb olsaq da, mən buradan gedən deyiləm.

– Cavan igid, sizin adınız nədir? – Atos soruşdu.

– D'Artanyandır, cənab.

– Necə oldu, cənablar, bir qərara gəldinizmi? – deyə de Jüssak üçüncü dəfə çıçırdı.

– Bəli, – Atos cavab verdi.

– Nə qərara gəldiniz? – de Jüssak soruşdu.

– Biz sizə hūcum etmək şerəfinə nail olacaqıq, – Aramis bir əli ilə şlyapasını qaldırıb, o biri əli ilə qılincını çökərək cavab verdi.

Bu sözlərdən sonra doqquz nəfər bir-birinin üstünə atıldı, ancaq məlum intizamı pozmadılar. Atos kardinalin sevimilərləndən biri olan Kayuzak adlı birilə, Portos Bikara ilə qılinc qılınca gəldi. Aramisin qarşısında isə, iki düşmən vardı.

D'Artanyan de Jüssakin özü ilə üz-üzə gəldi.

Cavan qaskoniyalının ürəyi elə siddətlə döyüñürdü ki, elə bil bu saat parçalanacaq. Ancaq o, zərrə qədər qorxu hiss etmirdi. Qızmış pələng kimi vuruşur, fırfır kimi düşmənin başına hərlənir, dəqiqədə iyirmi kərə öz hərəkətini və yerini dəyişdirirdi.

O zaman söyləndiyinə görə Jüssak qılinc vuruşmasına yaman həris olub, özü də çox təcrübəli idi. Ancaq yüngül və zirək rəqibinin qabağında özünü böyük bir çətinliklə müdafiə edirdi. Cavan oğlan qəbul edilmiş qaydalara fikir vermədən, onun üstünə hər tərəfdən hūcum edir və eyni zaman öz canının qədrini yaxşı bilən bir adam kimi qorunurdu.

Nəhayət, bu mübarizə de Jüssakı özündən çıxartdı. Balaca bir oğlanın bu cür müqavimetindən qəzəblənərək qızışdı və sehv etməyə başladı. D'Artanyan böyük bir təcrübəyə malik deyildi də, döyüş nəzəriyyəsini yaxşı bilirdi. O, sürətini iki qat artırdı. De Jüssak onun işini bitirmək arzusu ilə birdən-birə böyük bir sıçrayışla atılıb d'Artanyana siddətli bir zərbə endirdi. Ancaq d'Artanyan onun zərbəsini dəf etdi və de Jüssak özünü düzəltməyə macal tapmamış o, ilan kimi onun qılincının altından sıvişib qılincını onun sinəsinə elə soxdu ki, ucu kürəyindən çıxdı. De Jüssak kötük kimi yerə sərıldı.

Bu vaxt d'Artanyan sürətli və narahat nəzərlə döyüş meydanını gözdən keçirtdi.

Aramis öz düşmənlərindən birini öldürmüdü. Ancaq o birisi onu yaman sıxışdırılmışdı. Lakin Aramisin vəziyyəti yaxşı idi, özünü müdafiə edə bilərdi.

Bikara ilə Portos hər ikisi bir-birini yaralamışdı. Portos əlindən, Bikara isə ayağından yaralanmışdı. Hər ikisinin yarası yüngül idi və onlar daha artıq bir qızğınlıqla vuruşurdular.

Kayuzakin yenidən yaraladığı Atosun rəngi ağarmışdı. Ancaq bircə addım da geri çəkilmirdi. Yalnız qılinci o biri əlinə almış, indi sol əli ilə vuruşurdu.

O zamankı duel qaydalarına görə d'Artanyan yoldaşlarından birinə kömək edə bilərdi. Kimin köməyə chtiyacı olduğunu nəzərlə axtaranda, gözü Atosun gözünə sataşdı. Onun nəzəri çox aydın idi. Atos dili ilə köməyə çağırmaqdansa olməyə razı olardı. Ancaq o baxa bilər və gözlərilə çağırıa bilərdi. D'Artanyan bunu başa düşdü və yandan Kayuzaka doğru yürüüb çığırıdı:

– Bu tərofə dönün, cənab qvardiyaçı, yoxsa sizi öldürərəm!

Kayuzak döndü, d'Artanyan özünü vaxtında yetirmişdi. Özünü yalnız mərdliklə ayaq üstə durmağa məcbur edən Atos həmin saat bir dizi üstə çökdü.

– Lənət şeytana! – o, d'Artanyana çığırıdı. – Cavan oğlan, sizdən xahiş edirəm ki, onu öldürməyin. Onunla mənim köhnə haqq-hesabım var. Mən sağaldıqdan sonra bu haqq-hesabı çürütmək lazımdır. Onun yalnız silahını əlindən alın, qılincını vurub salın. Bax, belə! Yaxşı, çox yaxşı!

Kayuzakin qılinci əlindən çıxbı iyirmi addım aralı yero düşdü. D'Artanyan və Kayuzak hər ikisi qılınca sarı yüyürdülər. Ancaq daha zirək olan d'Artanyan əvvəl çatıb ayağını qılincın üstüne basdı.

Kayuzak Aramisin öldürdüyü qvardiyaçıya sarı yürüüb onun qılincını qapdı və d'Artanyanın yanına qayıtməq istədi. Ancaq yolda o, Atosa rast gəldi; Atos d'Artanyanın sayəsində azaciq tənəffüs edib özünə gəlmışdı. Öz köhnə düşməninə d'Artanyanın qalib gələcəyindən qorxub özü yenidən vuruşmayı qərara aldı.

D'Artanyan başa düşdü ki, buna mane olsa, Atos inciyəcək. Bir neçə saniyədən sonra Kayuzak boğazından yaralanıb yerə yixildi.

O dəqiqə Aramis də qılincını yero yixılmış düşməninin sinəsinə direyib onu aman diləməyə məcbur etdi.

Portos ilə Bikara qalmışdı. Portos öz düşməninə istehza edir, ondan saat neçə olduğunu xəbər alır, qardaşının Navar alayında böyük komandanı olması münasibətli onu töbrik edirdi. Ancaq bu istehzalar ona kömək etmirdi. Bikara elə dəmir kimi möhkəm adamlardan idi ki, onu yalnız ölüm savaşdan çıxara bilərdi.

Ancaq işi qurtarmaq lazımdı. Nəzaretçi dəstəsi yetişib yaralanan və yaralanmayan, royalist və kardinalist – bütün vuruşanları tutub apara bilərdi. Atos, Aramis və d'Artanyan Bikarəni araya salıb təslim olmasına tələb etdilər. Hamının qarşısında tək qalmış və ayağından yaralanmış olan Bikara razi olmurdu. Bir dirsəyi üstündən azaciq

yerindən qalxmış de Jüssak ona təslim olmağı məsləhət görürdü. Bikara da d'Artanyan kimi qaskoniyalı idi. O, özünü karlıq qoyub yalnız güldü. İki hemlə arasında o, qılincinin ucu ilə yeri göstərib dedi:

— Bax, burada, Bikara burada ölü, amma geri çəkilməz!

De Jüssak ona çıktı:

— Axı onlar dörd nəfərdir, sən isə töksən! Sənə əmr edirəm, təslim ol!

Bikara dedi:

— Əgər, sən əmr edirsənsə, o başqa məsələ. Sən mənim briqadırimən, mən əmrinə təbe olmalıyam.

Bu sözlərdən sonra o, bir addım geri sıçrayıb qılincını dizi ilə sindirdi ki, düşmənlərinə qismət olmasın. Qılincın siniqlarını monastır divarının ardından tullayıb qollarını sinəsində çarparıldadı və fit ilə bir hava çalmağa başladı.

Qəhrəmanlıq hətta düşməndə də olsa, həmişə hörmətə layiqdir. Muşketyorlar qılıncları ilə Bikaraya salyut verib onları qına qoydu.

D'Artanyan da onlar kimi etdi. Sonra o, Bikaranın köməyilə de Jüssaki, Kayuzakı və Aramisin yaraladığı düşməni götürüb monastırın pillələri üstündə qapı ağızında qoydular. Əvvəlcə söylədiyimiz kimi, dördüncü qvardiyaçı ölmüşdü. Sonra müşketyorlar monastırın zəngini çaldılar və beş qılınçdan dördünü götürüb şadlıqdan özlərini itirmiş halda cənab de Trevilin evinə sarı yönəldilər.

Onlar qol-qola gedir və küçənin bütün enini tutmuşdular. Yolda rast gəldikləri bütün müşketyorları özlərinə qoşurdular. Beləliklə, onların bu gözintisi nəhayət, zəfər rəsm-keçidinə çevrildi

D'Artanyan şadlığından nə edəcəyini bilmirdi. O, Atos ilə Portosun arasında gedir və onların qollarını məhəbbətlə sixirdi.

Cənab de Trevilin darvazasından içəri girərkən d'Artanyan öz yeni dostlarına dedi:

— Mən hələ müşketyor deyiləmsə də, hər halda şagirdliyə qəbul edilmişəm. Elə deyilmi?

VI

ƏLAHƏZRƏT KRAL XIII LÜDOVİK

Bu hadisə yaman hay-küye səbəb olmuşdu. Cənab de Trevil üzdə öz müşketyorlarını danlayır, dalda isə onları alqışlayırdı. Təxirsiz kralın yanına getmək lazımdı. Cənab de Trevil tələsik Luvra getdi. Ancaq o gecikmişdi. Kardinal kralın yanında idi. Cənab de Trevilə dedilər ki, kral məşğuldur və bu saat onu qəbul edə bilməyəcəkdir.

Axşam kral qumar oynadığı zaman de Trevil gəldi. Kral udmuşdu. Əlahəzrət çox xəsis adam olduğundan, indi kefi kök idi. O, cənab de Trevili görüb dedi:

— Buyurun bura, cənab kapitan, buyurun. Mən sizi danlamalıyam. Xəbəriniz varmı ki, kardinal mənə sizin müşketyorlardan şikayət etmişdir? O qədər həyəcanlanmışdı ki, axşam hətta azarlamışdır. Belə məlum olur ki, sizin müşketyorlar əsl şeytan və asılmağa layiq adamlardır!

De Trevil birdən-birə işin nə yerdə olduğunu görüb cavab verdi:

— Xeyr, hökmədar, xeyr, əksinə, müşketyorlar quzu kimi dinc və sakit uşaqlardır. Mən zəminəm ki, onların yalnız birçə arzuları var, o da yalnız siz əlahəzrətin xidmətində qılınc çəkməkdən ibarətdir. Ancaq nə çarə? Cənab kardinalin qvardiyaçıları həmişə müşketyorlara sataşırlar və yazıq cavanlar alayın şərəfini qorumaq üçün özlərini müdafiə etməyə məcbur olurlar.

— Bura baxın, cənab de Trevil. Sizin danışığınızdan belə çıxır ki, guya müşketyorlar bir monax cəmiyyətinə mənsub adamlarmış. Doğrusu, mehriban kapitan, mən istəyirəm ki, sizin kapitanlıq patentinizi alıb, abbatlıq və etdiyim de Şemro xanımı verim. Ancaq elə güman etmeyin ki, sizin sözlerinize inandım. Mənə nahaq yere Adil Lüdovik adı qoymayıblar, cənab de Trevil! Bu saat biz məsələni holl edərik.

— Məhz bu ədalətinizə güvənib əlahəzrətin qərarını sakit və səbirlə dinləməyə hazırlam.

Kral dedi:

— Gözloyin, cənab kapitan. Mən sizi ləngitməyəcəyəm.

Doğrudan da, qumar oyununda əl dəyişmişdi. Kral udduqlarını yavaş-yavaş uduzmağa başladığını görüb, oyunu törk etməyə məmnun idı. O, ayağa qalxıb qabağındaki pullarını cibinə qoydu və dedi:

— Le Vyevil, mənim yerimdə oturun, mənim cənab de Trevil ilə mühüm bir iş baresində söhbətim var. Bəli!.. Mən səksən luidor udmuşam, siz də bu qədər pul qoyun ki, uduzanlar narazı qalmasınlar. Ədalət hər şeydən vacibdir.

Sonra o, de Trevilə dönüb onunla birlikdə pəncərəyə yaxınlaşdı və soruşdu:

— Deməli, sizin sözlərinizə görə kardinal həzrətlerinin qvardiyaçıları sizin müşketyorlara sataşmışlar. Eləmi?

— Bəli, əlahəzrət, onlar həmişə belə edirlər.

— Bəs bu iş necə baş vermişdir? Siz bilirsiniz ki, möhtərəm kapitan, hakim gərək hər iki tərəfin sözlərini dinləsin.

— Vallah, iş ən sadə və təbii bir surətdə baş vermişdir. Mənim ən yaxşı əsgərlərimdən üç nəfəri, adları siz əlahəzrətə məlum olan Atos, Portos və Aramis cavan bir qaskoniyalı əsilzadə ilə gəzməyə çıxıblar-mış. Gərək ki, əhvalat Sen-Jermen tərəfdə baş verib. Onlar Karmelitlər monastırı yanında görüşməyə şərtləşiblərmiş. Birdən de Jüssak, Kayuzak, Bikara və başqa iki nəfər də qvardiyaçı böyük bir dəstə ilə, şübhəsiz, pis bir niyyətlə, ora gəlib onları narahat etməyə başlayıblar.

Kral dedi:

— Aha! Doğrudan da, onlar yəqin ki, ora vuruşmağa gəliblərmiş.

— Mən onları taqsırlandırmıram, hökmdar! Ancaq xahiş edirəm əlahəzrət özü mülahizə etsin, beş nəfər əli silahlı adam Karmelitlər monastırının ətrafi kimi tənha bir yerdə nə üçün getmiş ola bilər?

— Siz haqlısınız, Trevil, haqlısınız.

— Onlar mənim müşketyorlarımı görən kimi öz niyyətlərini yerinə yetirmişlər. Əlahəzrətə məlumdur ki, müşketyorlar krala, yalnız krala tabedirlər. Onlar cənab kardinala tabe olan qvardiyaçılarnın qəddar düşmənidir.

Kral kədərli halda dedi:

— Bəli, Trevil, bəli, bu çox kədərli bir haldır. İnanın ki, Fransada iki fırqə var. Kralığın iki başı var. Ancaq buna nəhayət veriləcəkdir, Trevil. Deməli, sizin sözlərinizə görə qvardiyaçılara müşketyorlara sataşıblar, eləmi?

— Mən düşündüyümü söyləyirəm, hökmdar, ancaq buna and içə bilərəm. Əlahəzrətə məlumdur ki, həqiqəti aşkarla çıxarmaq çox çətin bir məsələdir. Bunu yalnız ecazkar bir nüfuzi-nəzərlə müyyən etmək olar ki, buna görə də XIII Lüdovik Adil adlandırılmışdır...

— Siz haqlısınız, Trevil, ancaq sizin müşketyorlar tək olmayıblar.

— Bəli, hökmdar. Üç kral müşketyoru, bir də ki, cavan oğlan, o da lap uşaqdır, cənab kardinalın ən qorxunc qvardiyaçılardan beş nəfərinin qarşısında nəinki özlərini qoruya biliblər, hətta onlardan dördünü oradaca yerə səriblər. Əlahəzrət, mən əlavə etməliyəm ki, müşketyorlardan biri əvvəlcədən yaralı idi.

— Bu ki qələbədir! — Heyran qalmış kral çığırıldı. — Tam qələbədir!

— Bəli, hökmdar. Özü də Se körpüsü yanında olan qələbə kimi tam, əsl qələbə.

— Deməli, dörd nəfərmişlər, bunların da biri yaralı, biri də uşaq, eləmi?

— Bəli, o, gənclik yaşına hələ yenice qədəm qoymuşdur. Özü də elə bir şücaət göstərmişdir ki, mən onu əlahəzrətə təqdim etmək cürətini öz üzərimə götürürəm.

— O cavanın adı nədir?

— D'Artanyandır, əlahəzrət. O, mənim köhno dostlarımndan birinin, əlahəzrətin rəhmətlik atası zamanında dini müharibədə iştirak etmiş bir adamın oğludur.

— Deyirsiniz ki, bu cavan oğlan özünü çox yaxşı aparmışdır, eləmi? Əhvalatı başdan mənə səliqə ilə danışın, Trevil. Siz bilirsiniz ki, mən döyüş barəsində səhbətləri xoşlayıram.

XIII Lüdovik bu sözləri söyləyib qürurla bişlarını eşdi və əlini belinə vurdu.

Trevil sözünü davam etdi:

— Hökmdar, hüzurunuza ərz etdiyim kimi, cənab d'Artanyan, demək olar ki, uşaqdır. O, hələ müşketyorluq şərəfinə nail olmayıb. Buna görə də onun əynində adı bir paltar imiş. Cənab kardinalin qvardiyaçılari düşmənlərindən birinin çox cavan olduğunu, həm də alaya mənsub olmadığını görüb, müşketyorlara hücum etməzdən əvvəl onun çıxıb getməsini xahiş etmişlər...

Kral onun sözünü kəsib dedi:

— Özünüz görürsünüz ki, Trevil, hücumu onlara başlayıblar.

— Elədir ki, var, əlahəzrət. Deməli, bu barədə daha heç bir şübhə qalmır. Bəli, qvardiyaçılardan xahiş ediblər ki, çıxıb getsin. Ancaq cavan onlara cavab verib ki, o qəlbən müşketyordur, ürəkdən siz əlahəzrətə sadıqdır, buna görə də cənab müşketyorların arasında qalır.

— Nə yaxşı oğlanmış! — kral piçıldadı.

– Doğrudan da, o, muşketyorlar arasında qalır və həmin bu şanlı döyüşü cənab de Jüssaka dəhşətli bir yara vurur ki, bu da cənab kardinalə belə qəzəbləndirmişdir.

– Jüssaki yaralayan odurmu? – kral həyəcanla soruşdu. – O uşaqlı? Trevil, bu mümkün olan şey deyil!

– Bu, məhz əlahəzrətin hüzuruna orz etdiyim kimi olmuşdur.

– Axı Jüssak krallıqda ən yaxşı döyüşçülərdən biridir!

– Bəli, hökmdar! O, layiq bir rəqibə rast gəlmişdir.

– Mən o cavan oğlanı görmək isteyirəm, Trevil, mən onu görmək isteyirəm və əgor onun üçün bir neçə şey etmək mümkün olsa, biz qeydinə qalarıq.

– Əlahəzrət onu nə zaman qəbul etmək niyyətindədir?

– Sabah günorta, Trevil.

– Onu təkməi gətirim?

– Yox, dördünü də gətirin. Mən onların hamisəna bir yerdə təşəkkür etmək isteyirəm. İndi sadıq adamlar azdır, Trevil və sədəqət gərək mükafatlandırılın.

– Günorta biz Luvrda olarıq, əlahəzrət.

– Hə, hə! Kiçik qapıdan gəlin, Trevil, kiçik qapıdan. Gərək kardinal bunu bilməsin.

– Baş üstə, əlahəzrət!

– Başa düşürsünüzüm, Trevil, qanun həmişə qanundur. Axı hər necə olsa da, vuruşmaq qadağan edilmişdir.

– Lakin, hökmdar, bu vuruşma əsla duelə bənzəmir. Bu – iki dəstə arasında olan toqquşmadır. Axı onlar üç muşketyorla cənab d'Artanyanın müqabilində beş nəfər qvardiyaçından ibarət imiş.

Kral dedi:

– Doğrudur. Ancaq hər halda, Trevil, kiçik qapıdan gəlin.

Trevil gülümşündü. Ancaq onsuz da kralı kardinala qarşı qəzəbləndirməklə çox şey qazanmış olduğundan, krala hörmətlə təzim etdi və ondan icazə alıb getdi.

Həmin axşam üç muşketyora onları gözləyən şərəfli görüş barəsində xəbər verildi. Onlar kralı çıxdan tanıdlarıdan, bu xəbər cavan muşketyorları çox da həyəcanlandırmadı. Ancaq qaskoniyalı xəyalpərvərliyinə malik olan d'Artanyan bu dəvətdə öz gələcək səadətini gördü və bütün gecə onun gözünə zərli-bəzəkli röyalar göründü. Səhər saat səkkizdə o, artıq Atosun yanında idi. D'Artanyan muşket-

yoru geyinmiş və evdən çıxmaga hazır gördü. Onlar gərək düz günorta kralın yanına gedəyidilər. Atos, Portos və Aramis sözleşmişdi ki, Lüksemburq tövlələrinin yaxınlığındakı oyun yerində top oynamaga getsinlər. Atos d'Artanyanı da özü ilə dəvət etdi. D'Artanyan bu oyunu bilmirdi, günortaya qədər vaxtını bir təhər keçirmək üçün təklifi qəbul etdi.

Portos ilə Aramis artıq orada idilər və oyuna başlamışdılar. Bədən təriyəsinə aid bütün oyunlarda çox mahir olan Atos d'Artanyanla birlikdə onlara qarşı oyuna qoşuldular. Atos sol əli ilə oynadısa da, birinci hərəkətdən sonra hiss etdi ki, onun yarası hələ belə hərəkətlər etmək üçün sağlamamışdır. D'Artanyan tək qalib dedi ki, bu oyunu bütün qaydaları ilə oynamayı bacarmır; buna görə də udub-uduzmayı hesaba almadan eləcə top vurmağı qərara aldılar. Lakin Portosun nəhəng əli ilə atılmış bir top d'Artanyanın üzündən bir tük qədər aralı keçdi və o, başa düşdü ki, bu top onun üzünə dəysəydi, o daha kralın hüzuruna gedə bilməzdi. Halbuki ona elə gəlirdi ki, kral ilə görüş bütün gələcəyini müəyyən edəcəkdir. O, nəzakətlə Portos və Aramise baş əyib dedi ki, belə qüvvətli oyuncularla oynaya bilmək üçün özünü tamamilə hazırlıqlı bildikdən sonra oynamaya başlayacaqdır.

D'Artanyanın bədbəxtliyindən tamaşaçılar arasında kardinal qvardiyaçılardan bir nəfər var idi. Bu qvardiyaçı öz yoldaşlarının dünənki məglubiyyətindən yaman qoşobənmiş olduğundan özünə söz verimişdi ki, ilk fürsət düşən kimi onların intiqamını alacaqdır. O, bu fürsətin düşdүünü güman edib, öz yanındakı adama müraciətlə dedi:

– Bu cavan oğlanın topdan qorxması təəccübüldür deyildir. Yəqin ki, muşketyorların şagirdidir.

D'Artanyan ilan vurmuş kimi döndü, bu sözləri söyləyən qvardiyaçının dik gözünün içində baxdı.

Qvardiyaçı sözlərinə davam edib dedi:

– Nə qədər kefinizdir mənə baxın, sözüm sözdür.

– Sizin sözləriniz kifayot qədər aydın olub izaha ehtiyacı qalmadığından, – d'Artanyan yavaşcadan ona cavab verdi, – xahiş edirəm ki, ardımca gələsiniz.

– Nə zaman? – qvardiyaçı həmin istehzalı əda ilə soruşdu.

– İstəsəniz, elə bu saat.

– Bilirsinizmi mən kiməm?

– Yox, bilmirəm, bilmək də istəmirəm.

– Nahaq yerə. Mənim adımı bilsəydiñiz, yəqin ki, belə tələsməzдинiz.

– Adınız nədir?

– Adım Bernaju, qulluğunuzda hazırlam.

– Çox əla, cənab Bernaju, – d'Artanyan sakitcə davam etdi. – Sizi qapının ağızında gözləyirəm.

– Gedin, ardınızca gəlirəm.

– Tələsmeyin, bilirsiniz ki, bizim işimizdə artıq şahidlərin olması yersizdir.

– Yaxşı, – qvardiyaçı cavab verdi və adının bu cavan oğlana təsir etmədiyinə tövəccüb etdi.

Doğrudan da, Bernajunun adı bəlkə də bircə d'Artanyandan başqa hamiya məlum idi: Bernaju saysız-hesabsız vuruşmalarda iştirak etmişdi. Bu vuruşmaların qarşısını kral və kardinalın heç bir fərmanı ala bilmirdi.

Portos ilə Aramisin öz oyunlarına başı o qədər qarışmışdı, Atos ise oyuna elə diqqətələ tamaşa edirdi ki, onlar öz cavan yoldaşlarının nə vaxt çıxıb getdiyindən heç xəbər tutmadılar. Bir dəqiqə sonra qvardiyaçı da onun ardınca getdi.

D'Artanyan vaxtını itirə bilməzdı; çünkü kralın hüzurunda görüş saat on ikiyə təyin edilmişdi. O, ətrafına göz gəzdirib küçənin boş olduğunu gördü və öz düşməninə dedi:

– Hərçənd sizin adınız Bernajurdur, amma sizə xoşbəxtlik üz verib ki, müşketyorların yalnız şagirdinə rast gəlmisiniz. Amma arxayıñ olun ki, mən əlimdən gəloni edəcəyəm; özünüzü qoruyun.

Qvardiyaçı dedi:

– Mənə elə gəlir ki, seçdiyiniz yer çox da münasib deyildir. Sen-Jermen abbatlığının arasında və ya Pre-o-Klerdə vuruşsaydıq, daha münasib olardı.

– Sizin müləhizəniz tamamilə haqlıdır, – d'Artanyan cavab verdi.

– Ancaq təəssüf ki, mənim vaxtim azdır; çünkü düz günortaya görüş təyin etmişəm. Tez olun, özünüzü qoruyun, cənab, özünüzü qoruyun!

Bernajuya belə dəvəti tekrar etmək lazımdır deyildi. O saat qılinci əlində parladı və o, öz düşməninin üstünə atıldı.

Dünənki qələbədən və öz özəl gələcəyindən qürurlanmış olan d'Artanyan bir addım da geri çəkilməməyi qərara aldı. Onların qılincıları çarpazlaşdı. D'Artanyanın düşməni bir addım geri çəkilməyə

məcbur oldu. D'Artanyan bundan istifadə etdi, Bernajunun qılinci xətdən kənarə çıxdı. D'Artanyan bir həmlə edib düşmənini ciyindən yaraladı. Sonra bir addım kənarə çəkilib qılincını yuxarı qaldırdı. Ancaq Bernaju ona çğırdı ki, yarası boş şeydir, özün kor-koranə irəli atdı və özünü məğlub bilmədi. Yalnız de La Tremulun evinə səri geri çəkilməyə başladı. Bu evdə onun əqrəbalarından biri qulluq edirdi. D'Artanyan düşməninə vurdugu yaranın nə qədər təhlükəli olduğunu bilmədən, onun üzərinə həmləyə davam edirdi və yəqin ki, üçüncü zərbə onu vurub öldürəcəkdi. Bu zaman qvardiyaçının iki dostu onun d'Artanyan ilə damışdığını və sonra ardınca bayırə çıxdığını görmüş olduqlarından, onlar da oyun oynanılan binadan bayırə yürüüb qılincılarını çəkərək qalib gəlməkdə olan d'Artanyanın üstünə atıldılar. Ancaq bu zaman Atos, Portos və Aramis də göründlər. Bernaju yerə yığıldı. Qvardiyaçılardı: “Bura gəlin! Köməyə gəlin!” deyə çğırdılar. Onların bu səsinə La Tremulun evində olan bütün adamlar bayırə yürüüb dörd yoldaşın üstünə düşdülər. Muşketyorlar da: “Bura gəlin, müşketyorlar!” deyə çığırmağa başladılar.

Adət üzrə belə çağırışa hamı qoşulmağa çalışırdı; çünkü müşketyorların kardinal həzrətlərinə düşmən olduqlarını bilir və kardinala nifrət etdiklərinə görə hamı onları sevirdi.

Buna görə də Aramisin Qızıl Hersoq adlandırdığı kardinalin komandası altında onlardan başqa digər hissələrə mənsub olan qvardiyaçılardır. Cənab Dezessarın bölüyüno mənsub olub oradan keçən üç qvardiyaçından ikisi dörd yoldaşın köməyinə gəldi, üçüncü isə “Bura gəlin, müşketyorlar, bura gəlin!” deyə çığırca-çığırca de Trevilin evinə səri qaçırdı. De Trevilin evi həmişəki kimi əsgərlərlə dolu idi və onlar hamısı öz yoldaşlarının köməyinə yürüyüdü. Vuruşma ümumi hal aldı. Muşketyorlar qvardiyaçılardan çox idi. Kardinalın qvardiyaçıları və cənab de La Tremulun adamları geri çəkilib düşmənlərinin həyətə doluşmaması üçün darvazanı zorla bağlaya bildilər.

Müşketyorların və onların müttəfiqlərinin coşqunluğu son dərəcəyə çatmışdı. Onlar kral müşketyorlarına basqın etməyə cürətlənmiş cənab de La Tremulun adamlarının həyəszılığını cəzalandırmaq üçün bu evi yandırıb-yandırmamaq məsələsini müzakirəyə başladılar. Bu təklif böyük bir həyəcanla qəbul edildi. Ancaq xoşbəxtlikdən saat on biri vurdu. D'Artanyan və onun yoldaşları

görüşü yadlarına saldılar. İstəmirdilər ki, belə şən bir əyləncə onlarsız baş tutsun. Buna görə də yoldaşlarını bu fikirdən daşındırdılar. Darvaza bir neçə iri daş atdlar, darvaza davam gətirdi. Bu, hückum vazaya bir coşqunu soyutdu. Bir də ki, əsl səbəbkarlar artıq aradan çıxıb getmişdilər. Muşketyorlar cənab de Trevilin evinə getdilər. De Trevil artıq əhvalatdan xəbərdar idi.

Kapitan müşketyorlara dedi:

– Tez olun, Luvra, tez olun, bir dəqiqə də itirmədən Luvra gedək və hələ kardinal kralı xəbərdar etməmiş onu görməyə çalışaq. Biz ona belə məlumat verərik ki, bu əhvalat dünənki hadisənin məbədidir və hər iki iş onda birləşmiş olar.

Cənab de Trevil dörd cavanın müşayiəti ilə Luvra getdi. Ancaq müşketyorlar kapitanına xəbər verdilər ki, kral Sen-Jermen meşəsinə maral ovuna getmişdir. Bu xəbər kapitanı heyrət içində qoydu. De Trevilin təkidilə bu xəbəri ona iki dəfə təkrar etdilər. Dörd yoldaş gördülər ki, onların başçılarının üzü get-gedə kədərlənir.

De Trevil soruşdu:

– Əlahəzrət bu ova dünəndənmi hazırlaşmışdı?

Saray xidmətçisi ona xəbər verdi ki:

– Keyr, kapitan cənabları, bu gün səhər baş şikarçı xəbər gətirdi ki, gecə meşədə bir maral görüblər. Kral əvvəlcə söylədi ki, ova getməyəcək, amma sonra bu ovda alacağı ləzzətdən əl çəkə bilməyib, yeməkdən sonra ova getdi.

– Kral kardinal ilə görüşmüştürmü? – cənab de Trevil soruşdu.

– Yəqin görüşmüştür, – saray xidmətçisi cavab verdi. – Səhər mən kardinalın kəretasını gördüm. Onun hara getdiyini soruştum, dedilər Sen-Jermenə gedir.

Cənab de Trevil müşketyorlara dedi:

– O, bizi qabaqlamışdır. Mən bu axşam kralı görərəm, ancaq sizə tövsiyə edirəm ki, onun gözünü görünmeyin.

Bu məsləhət ağıllı bir məsləhətdi, həm də bunu kralı çox yaxşı tanıyan adam söyləyirdi.

Cənab de Trevil öz evinə qayıdıb, bu qərara gəldi ki, onun üçün ilk olaraq şikayət etmək daha faydalıdır. O, cənab de La Tremula bir məktub yazıb xahiş etdi ki, cənab kardinalin onun evində olan qvardiyaçlarını qovsun, öz adamlarına da, müşketyorlara həyasızca hücum etdikləri üçün töhmət versin. Ancaq cənab de La Tremul cavab

verdi ki, şikayəti cənab de Trevil və onun müşketyorları deyil, o özü etməlidir; çünkü müşketyorlar onun adamlarını yaralamiş, üstəlik evini də yandırmaq isteyirmişlər. Bu oyanlar arasındaki mübahisə uzun çəkə bilərdi; çünkü hər biri öz dediyinin üstündə duracaqdı. Cənab de Trevil bütün bunlara nəhayət vermək üçün bir tədbir tapdı. O, cənab de La Tremul ilə görüşməyi qərara aldı.

O saat cənab de La Tremulun evinə gedib ona xəbor göndərdi.

Hər iki oyan bir-birinə hörmətlə təzim etdi: çünkü onlar düşmən olsalar da, eyni zamanda bir-birinin hörmətini gözləyirdilər. Bu defə cənab de Trevili cənab de La Tremul həmişəkindən soyuq qəbul etdi.

Cənab de Trevil ona dedi:

– Möhtərəm cənab, bizim hər ikimizə elə gəlir ki, bir-birimizi küsdürmüşük. Mən də ona görə golmuşəm ki, sizinlə birlikdə bu məsələni aydınlaşdırıraq.

Cənab de La Tremul ona cavab verdi:

– Mən buna məmməniiyyətlə hazırlam. Ancaq sizi xəbərdar edirəm ki, əhvalat mənə çox yaxşı məlumdur: təqsir sizin müşketyorlardadır.

– Siz çox ədalətli və ağıllı bir adamsınız. Ona görə də əminəm ki, mənim təklifimi qəbul edəcəksiniz, – cənab de Trevil ona müraciət etdi.

– Lütfən buyurun, sizi dinleyirəm.

– Sizin mehtərinizin qohumu cənab Bernajunun həl necədir?

– Çox pisdir, əlindən aldığı yüngül yaradan başqa ciyərindən də yarananmışdır. Sağalmaq ümidi çox azdır.

– Yaralının huşu özündədirmi?

– Bəli.

– Onda, zəhmət çəkin, onun yanına gedək və onu Allaha and verib xahiş edək ki, həqiqəti söyləsin. Özüne aid olan bu işdə mən onun özünü hakim scçirəm. O, nə desə, inanmağa hazırlam.

Cənab de La Tremul bir dəqiqə fikrə getdi. Bundan daha ağıllı bir təklif ola bilməzdi. Razi oldu.

Hər iki oyan yaralının otağına getdilər. Bernaju onları görən kimi yataqdan qalxmaq istədi. Ancaq həddindən artıq zəif idi və qalxmaq üçün etdiyi hərəkət nəticəsində taqətinə itirib huşuz halda yatağa yığıldı.

Cənab de La Tremul ona yaxınlaşıb burnuna bir dərman tutdu və onu özüne getirdi. Cənab de Trevil onun yaralıya guya təsir etdiyini söyləmələrinə yol verməmək üçün, cənab de La Tremuldan xahiş etdi ki, cavan qvardiyaçından özü sorğu-sual etsin.

Cənab de Trevilin gözlədiyi kimi oldu. Bernaju həyat ilə ölüm arasında olduğundan, həqiqəti gizlətməyi ağlına belə gətirməyib, bütün ehvalatı əslində olduğu kimi danişdı.

Cənab de Trevilə də elə bu lazımlı idi. O, Bernajuya tezliklə şəfa arzu edib, cənab de La Tremul ilə vidalaşdı, evinə qayıtdı və dörd yoldaş üçün xəbor göndərdi ki, onları evində nahara gözləyir.

Cənab de Trevilin evində on seçmə adamlar yığışardı, əlbət ki, bunlar hamısı kardinalin əleyhinə olan adamlarıdı. Aydındır ki, süfrə başında olan bütün söhbatlər kardinal həzrətlərinin qvardiyaçılarının düşər olduqları iki məğlubiyyət barəsində idi. D'Artanyan hər iki vuруşmanın qəhrəmanı olduğu üçün onun üzərinə təbrik və alqışlar yağmaqda idi. Bu alqışlar və təbriklər barəsində Atos, Portos və Aramisin d'Artanyandan heç bir iddiaları yox idi; çünki bunlar mehriban yoldaşlar idi; həm də özləri çox tez-tez tərifləndiklərindən, bu təriflərin bir dəfə də öz yoldaşlarına qismət olmasına razı idilər.

Saat altıya yaxın cənab de Trevil bildirdi ki, Luvra getmək lazımdır. Ancaq Əlahəzrətin təyin etdiyi görüş saatı keçmiş olduğundan o, kiçik qapıdan getmək əvəzinə dörd cavanla birlikdə dəhlizdə gözlədi. Kral hələ ovdan qayıtmamışdı. Bizim cavanlar bir yığın saray adamları ile birlikdə yarım saatə qədər gözlədilər, birdən-birə bütün kapılar açıldı, xəbər verdilər ki, Əlahəzrət gəlir.

D'Artanyanın canına üşütmə düşdü. Bir dəqiqə sonra, yəqin ki, onun bütün gələcək müqəddərəti həll ediləcəkdi. Cavan qaskoniyalı kralın girocəyi qapıdan gözünü çəkmirdi.

XIII Lüdovik qapıda göründü. Onun əynində tozlu ov paltarı, ayaqlarında uzunboğaz çəkmə, əlində bir qamçı vardi. İlk baxışdan d'Artanyan gördü ki, kral qəzəblidir.

Muşketyorlar tərəddüd etmədən irəli yeridilər. D'Artanyan arxada qaldı. Kral Atosu, Portosu və Aramisi üzdən tanıldığına baxmayaraq, bir kelmə də danışmadan yanlarından ölüb keçdi. Sanki heç onları ömründə görməmişdi.

Kralın gözlori cəab de Trevilə zilləndi. Ancaq o, bu baxışlara əla mətanətlə dözbür durdu ki, ilk olaraq kral üzünü çevirdi. Sonra Əlahəzrət deyinə-deyinə öz otağına getdi.

Atos gülümseyərək dedi:

– İş xarabdır. Bu dəfə bizə mükafat verməyəcəklər.

Cənab de Trevil müşketyorlara dedi:

– Məni burada on dəqiqə gözləyin, əgər on dəqiqəyə qayıtmamasam, nahaq yerə gözləməyib evinizə gedin.

Cavanlar on dəqiqə, on beş dəqiqə, iyirmi dəqiqə gözlədilər, cənab de Trevil qayıtmadı. Onlar çox narahat və nigaran halda çıxbı getdilər.

Cənab de Trevil cürətlə kralın kabinetinə girdi, gördü ki, Əlahəzrətin ovqatı yaman təlxdir. Kral kreslədə oturub, qamçının sapını çəkməsinin boğazına döyəcəyirdi. Bu hal cənab de Trevilin soyuq-qanlıqla Əlahəzrətin kefini xəbor almasına mane olmadı.

– Cox pisdir, conab, çox pisdir, – kral cavab verdi. – Yaman darixram.

Bu darixmaq, doğrudan da, XIII Lüdovikin on davamlı bir xəstəliyi iddi. Çox zaman saray adamlarından birini pəncərənin qabağına çağırıb deyərdi: “Cənab filankəs, gəlin bir yerdə darixaq”.

Cənab de Trevil krala dəddi:

– Necə? Əlahəzrət darixirmi? Məger siz bu gün ovdan ləzzət almadinizmi?

– Yaxşı ləzzətdir! Vallah, hər şeyin dadı qaçıb, bilmirəm necə şeydir: ya heyvanın izi qalmır, ya da tulalar iy bilmək hissini itiriblər. Biz yekə bir maral gördük. Dalınca düşüb altı saat qovaladıq. Ona çatmağa az qalmışdı ki, elə Sen-Simon şeypuru dodaqlarına götürmək istəyirdi ki, birdən tulalar geri qayıdır başqa bir heyvanın dalınca yürüyüsdülər. Mən daha quş ovundan da, bu ovdan da el cəkməyə məcbur olacağam. Of, mən nə bədbəxt kralam, cənab de Trevil! Birco torlanım qalmışdı, o da sraağın öldü.

– Bəli, hökmədar, sizin məyusluğunuşun səbəbini başa düşürəm. Bu böyük fəlakətdir. Ancaq mənə elə gəlir ki, sizin hələ bir xeyli qırğı, şahin və başqa ov quşlarınız var.

– Ancaq bircə adam da yoxdur ki, onları öyrötən. Daha osl şikarçılar qalmamışdır. Ovdan bircə mənim başım çıxır, məndən sonra artıq hər şey qurtarıb gedəcək. Ovu yalnız cələ və tələ ilə tutacaqlar. Heç olmazsa, şagirdlər hazırlamağa vaxtım olaydı! Bu da ki, mümkün deyil! Cənab kardinal məni bir dəqiqə rahat qoymur. Başımın üstünü alıb, hey İspaniyadan, Avstriyadan, İngiltərədən uzun-uzadı danişir. Hə, yeri gəlmışkən, cənab de Trevil, kardinal barəsində deyim: mən sizdən naraziyam.

Cənab de Trevil kralı çoxdan tanıydı. O bilirdi ki, bütün şikayətlər ancaq müqoddimədir. Kral öz-özünə ürək-dirək verirdi. O, möhəz bu axırıncı məsələdən danışmaq istəyirdi.

– Mən bədbəxt əlahəzrətə xoş gəlməyən nə iş tutmuşam ki? – cənab de Trevil bərk heyrətə düşmüş kimi soruşdu.

Kral cənab de Trevilin sualına dolayısı ilə cavab verib sözünə ʃavam etdi:

– Siz öz vəzifənizi beləmi yerinə yetirirsiz? Mən sizi ona görəni müşketyorlara kapitan təyin etmişəm ki, onlar adamları öldürsünlər, bütün bir məhəlləni bir-birinə vursunlar və az qala bütün Parisi odlasınlar? Bir də ki, siz bütün bu işlər barəsində niyə mənə məlumat vermirsınız? Ancaq, bəlkə də, – kral davam etdi, – bəlkə də mən tələsirom, yəqin ki, üsyankarlar həbs edilmişlər və siz də müqəssirlərin artıq məhkum edildiklərini mənə xəbər verməyə gəlmisiniz?

– Hökmdar, – cənab de Trevil sakitliklə cavab verdi, – əksinə, mən gəlmişəm ki, məhkəmə qurulmasını xahiş edim.

– Kimin əleyhinə? – kral çıçırdı.

– Böhtançılars əleyhinə, – cənab de Trevil cavab verdi.

– Bu təzə xəbərdir! – kral dilləndi. – Siz üç məlun müşketyorun, Atos, Portos və Aramisin, bir də o bearnlı qoçağın qudurmuş kimi yazıq Bernajunun üstüne düşüb onu ölümcul bir hala saldıqlarını və bu bədbəxtin indi yəqin ki, can verməkdə olduğunu inkarmı edirsınız? Onların bütün bu işlərdən sonra hersoq de La Tremulun evini əhatə etdiklərini və yandırmaq istədiklərini inkarmı edirsınız? Müharibə zamanında bəlkə də quqenotların evini yandırmaq böyük bir fəlakət olmazdı, ancaq sülh zamanında belə bir təşəbbüs çox pis işdir.

– Bütün bu əhvalatı əlahəzrətə kim danışmışdır? – cənab de Trevil sakitcə soruşdu.

– Bütün bu əhvalatı mənə kimmi danışmışdır? O adam ki, mən yatdıqım zaman o oyaq olur, əyləndiyim zaman o işləyir, dövlətin da-xilində və xaricində, Fransada və Avropada olan bütün işlərə rəhbərlik edir.

– Yəqin ki, əlahəzrət Allahı nəzərdə tutur? – cənab de Trevil dilləndi. – Çünkü mən Allahdan başqa elə bir adam tanımırıam ki, əlahəzrətdən yüksək ola.

– Yox, cənab, mən krallığın istinadgahı, mənim yeganə dostum olan cənab kardinalı nəzərdə tuturam.

– Cənab kardinal hələ papa deyildir.

– Siz bununla nə demək isteyirsiniz?

– Onu demək isteyirəm ki, bircə papa günah edə bilməz və onun bu məsumluğunu kardinala aid deyildir.

– Siz demək isteyirsiniz ki, o məni aldadır? Siz demək isteyirsiniz ki, o mənə xəyanət edir? Siz onu taqsırlandırırsınız? Açıqca söyleyin, siz onu təqsirləndirirsinizmi?

– Yox, hökmdar, ancaq mən deyirəm ki, kardinal özü aldanır, onun özünə də yanlış məlumat veriblər. O da əlahəzrətin müşketyorlarını haqsız təqsirləndirməyə tələsmiş və məlumatı pis bir mənbədən almışdır.

– Taqsırlandıran de La Tremuldur, hersoq özüdür. Sizin buna cavabınız nədir?

– Mən cavab vere bilədim ki, hersoq özü bu işlə əlaqədardır və buna görə də o özü qərəzsiz bir şahid ola bilməz; ancaq mən bunu demirəm; mən hersoqu tanıyram. O, nəcib bir əsilzadədir və hər cohətdən ona inanıram, yalnız bir şərtlə, hökmdar!

– O şərt nədir?

– Xahiş edirəm ki, əlahəzrət onu çağırıb üz-üzə şahidsiz-flansız özü dindirsin.

– Cox yaxşı! – kral cavab verdi. – Siz de La Tremulun bütün söyleyəcəklərinə razısanızmı?

– Bəli, hökmdar.

– Onun bütün tələblərini yerinə yetirərsinizmi?

– Əlbəttə.

– La Şene! – kral çıçırdı. – La Şene!

XIII Lüdovikin inanılmış saray xidmətçisi olan və həmişə onun qapısında duran La Şene kabinetə daxil oldu.

Kral ona dedi:

– La Şene, bu saat cənab de La Tremulun dalınca adam göndərin. Mən onunla danışmaq isteyirəm.

– Əlahəzrət mənə söz verirmi ki, cənab La Tremuldan sonra o saat məni qəbul edəcək?

– Söz verirəm.

– Elə isə sabah görüşərik, əlahəzrət.

– Sabah görüşərik.

– Saat neçəda əmr edirsınız, əlahəzrət?

– Nə vaxt istəsəniz.

– Bəlkə mən çox tez gəldim? Qorxuram ki, əlahəzrəti yuxudan edəm.

– Məni yuxudan etməkmi? Məger mən yatırammı ki? Cənab, mən daha yatmiram. Mən hərdən azacıq mürgüleyirəm, vəssalam. Saat yeddi də gəlin. Amma əger təqsir sizin müşketyorlarda olsa, onda özünüüz gözləyin!

– Əgər təqsir mənim müşketyorlarmış olsa, hökmdar, onlar əlahəzrətin ixtiyarına veriləcək və siz onlarla istədiyiniz kimi rəftar edərsiniz. Mənə görə başqa bir qulluğunuz yoxdurmu? Əlahəzrət nə əmr edirən etsin, mən itət etməyə hazırlam.

– Yoxdur, cənab, mənə nahaq yere Adil Lüdovik adı qoymayıblar. Hələlik, sabah görüşərik, cənab, sabah görüşərik.

– Allah əlahəzrəti hifz cləsin!

Kral nə qədər pis yatdisa, cənab de Trevil o gecə ondan da pis yatdı. O, axşamdan üç müşketyora və onların yoldaşına xəbər göndərdi ki, səhər saat yeddiinin yarısında onun yanına golsinlər. Onları özü ilə bərabər aparıb, onlara heç bir şey barəsində təminat vermədi, heç bir şey vəd etmədi və gizlətmədi ki, onların müqəddərəti və bəlkə də hətta onun öz taleyi bir təsadüfdən asılıdır.

Onlara tapşırı ki, kiçik qapının içində gözləsinlər. Əgər kralın onlara qəzəbi hələ soyumayıbsa, oradan çıxıb gedə bilərdilər və heç kəs onları görməzdii. Əgər kral onları qəbul etməyə razi olarsa, dallarınca adam göndərər.

Cənab de Trevil içəridə La Şeneyə rast gəldi. La Şene ona söylədi ki, dünən axşam hersoq de La Tremulu evdə tapmayıblar. Hersoq indicə gəlmışdır və kralın hüzurundadır.

Bu vəziyyət cənab de Trevilin çox xoşuna gəldi.

On dəqiqə keçmədi ki, kralın kabinetinin qapısı açıldı, hersoq de La Tremul oradan çıxdı. O, cənab de Trevilin yanına gəlib dedi:

– Cənab de Trevil, əlahəzrət mənim dalmca adam göndəmişdi ki, dünən səhər evimin yanında baş verən obvalatdan xəbər bilsin. Mən ona həqiqəti, yəni mənim adamlarımın müqəssir olduğunu və sizdən üzr istəməyə hazır olduğumu söylədim. Üzrümü qəbul edin və məni özünüze dost tutun.

Cənab de Trevil ona dedi:

– Cənab hersoq, mən sizin ürəyinizin düzlüğünə o qədər əmindim ki, əlahəzrətin hüzurunda sizdən başqa özümə bir müdafiəçi istəmədim. Görürəm ki, aldanmamışam. Mən sizə ona görə təşəkkür

edirəm ki, Fransada hələ haqlarında bütün sizin barənizdə söylədiklərimi sehv etmədən söyləmek olan kişilər qalıb.

Qapının ağızında durub bu xoş sözləri eşitmış kral birdən dedi:

– Yaxşı, yaxşı! Ancaq, Trevil, hersoqa söyleyin ki, mən də onun dostlarından olmaq istərdim, amma o, məni yaddan çıxarı, budur, üç ildir ki, onu görmürdüm. Ancaq dalmca adam göndərəndən sonra görmək müyəssər olur. Bunu mənim adımdan ona söyleyin; çünki elə şəylər var ki, kral özü o barədə damışa bilməz.

Hersoq dedi:

– Sizə töşəkkür edirəm, əlahəzrət. Ancaq inanım ki, sizə on çox sədaqətli olan adamlar hər gün yanınızda gördüyüňuz adamlar deyildir; əlbət ki, bu sözün cənab de Trevile dəxli yoxdur.

– Aha, siz mənim sözlərimi eşitdinizmi? Daha yaxşı, hersoq, daha yaxşı! – kral lap qapının ağızına gəldi: – Sizsinizmi Trevil? Bəs sizin müşketyorlar hanı? Srağagün sizə əmr etmişdim ki, onları gətirəsiniz. Bu əmrimi niyə yerinə yetirməyibsiniz?

– Onlar aşağıdadır, hökmdar. Əgər, icazə versəniz, La Şene onları çağırar.

– Bəli, bəli, bu saat gəlsinlər. Saat səkkizə az qalır, saat onda isə, mən bir adam gözləyirom. Gedin, hersoq, ancaq yaddan çıxarmayın,, hərdənbir gəlin. Buyurun, Trevil.

Hersoq təzim edib çıxdı. O, qapını açdığı dəqiqədə üç müşketyorla d'Artanyan pilləkənin başında göründülər.

Kral onları görüb dedi:

– Bura gəlin, qoçaqlar, gəlin. Mən gərək sizi bir danlayam.

Müşketyorlar yaxın gəlib tozim etdilər. D'Artanyan hamidan arxada gəlirdi.

– Siz dörd nəfərsiniz, – kral sözünə davam etdi. – İki gün ərzində kardinal həzrətlərinin yeddi qvardiyaçısını vurub cərgədən çıxarıbsınız, bu, həddindən artıqdır, cənablar, həddindən artıqdır! Əgər işlər belə getsə, kardinal həzrətləri üç həftədən sonra bütün bölüyünü tozələməli olacaq. Mən də duelin qadağan edilməsi barəsində fərمانı bütün ciddiyətli yerinə yetirməli olacağam. Bir qvardiyaçını cərgədən çıxarmağa sözüm yoxdur, ancaq yeddisi, təkrar edirəm ki, çoxdur, həddindən artıq çoxdur!

– Əlahəzrət özü görür ki, onlar no qədər xəcalət çəkirlər və tutduqları işdən peşmandırlar, – de Trevil dilləndi.

— Onlar xəcalət çəkirlər və tutduqları işdən peşmandırlarmı? Hm, hm, — kral davam etdi. — Mən bu riyakarlara çox da etibar etmirəm. Xüsusən, bax onun o qaskoniyalı təhər-tövrünə heç etibarım yoxdur. Bura buyurun, cənab!

D'Artanyan başa düşdü ki, bu lütf ona aiddir və xəcalət çəkə-çəkə irəli gəldi.

— Bəs siz mənə deyirdiniz ki, bu cavan bir oğlandır? Bu ki uşaqdır, cənab de Trevil, lap uşaqdır! Jüssaka elə dəhşətli zərbəni vuran həmin budurmu?

— Hələ Bernajuya da iki məharətli zərbə vurmaşdır.

— Doğrudanmı?

Atos dilləndi:

— Burası da var ki, əger o məni Kayuzakin əlindən qurtarmasaydı, yəqin ki, bu gün əlahəzətin hüzuruna hörmətkaranə təzim etmək şərəfinə nail ola bilməyəcəkdir.

— Elə isə, bu bearnlı oğlan lap şeytandır, rəhmətlik atam demişkən, ventre saint gris¹.

Ancaq belə bir peşə ilə məşgül olan adam gərək xeyli kamzol yırtıb, xeyli qılınca sindirmiş ola. Qaskoniyalılar isə həmişə yoxsul olublar. Elə deyilmə? La Şene, mənim bütün ciblərimi axtarın, görün orada qırx pistol taparsınız, əger tapsanız bura gətirin. İndi isə, cavan oğlan, özün vicdanla söyle, əhvalat necə olmuşdur?

D'Artanyan bütün əhvalatı olduğu kimi söylədi. Kralı görmək sevincindən yata bilmədiyi, buna görə görüş vaxtından üç saat əvvəl dostlarının yanına gəldiyini, bir yerdə top oynamağa getdiklərini, topun üzünə dəyməsindən qorxdığını, bu səbəbdən qvardiyaçının az qala həyatla vidalaşmalı olduğunu və əsla müqəssir olmayan cənab de La Tremulun da az qala evinin yandırılmalı olduğunu bir-bir nağıl etdi.

— Elə beledir ki var, — kral piçıldadı. — Bəli, herşəq da mənə belə nağıl etdi. Yaziq kardinal iki gündə yeddi adam itirmişdir. Ancaq, cənablar, daha bəsdir, eşidirsinizmi? Bəsdir! Siz Feru küçəsində məğlub olmanızın əvəzini artıqlamasılı çıxmışsınız. Siz razi qalmış olmalısınız.

— Əger əlahəzəret razi qalmışsa, biz də razıyıq.

¹ Fentre saint – gris – fransızca tərcüməsi mümkün olmayan bir nidadır ki, mənası deyilmə vurğusundan asılı olaraq hiddət, təəccüb və yaxud heyrət deməkdir.

— Bəli, mən raziyam, — kral La Şenenin əlindən bir ovuc qızıl pul alıb d'Artanyanın ovcuna tökdü. — Bu da mənim razılığımın sübutu.

D'Artanyan qırx pistolu cibinə qoyub kral həzrətlərinə təşəkkür etdi. Kral divar saatına baxıb dedi:

— Yaxşı! Daha saat doqquzun yarısıdır, sədaqətinizə görə sizə təşəkkür edirəm, cənablar! Mən sizə arxayı ola bilərəm, deyilmə?

— Boli, hökmdar! — dördü də birdən çığırdı. — Əlahəzətə lazımlı gəlsə, biz bədənimizin parça-parça edilməsinə hazırlıq.

— Yaxşı, yaxşı, ancaq sapsağlam qalın. Bu halda siz mənə daha faydalı olarsınız. Trevil, — kral yavaşcadan dilləndi, — sizin böyükdə boş yer yoxdur. Bu cavani yeznəniz cənab Dezessarın qvardiya bölüyüne göndərin. Lənət şeytana, Trevil. Kardinalın təhər-tövrünün nə hala düşəcəyini təsəvvür edib sevinirəm. O lap dəli olacaq. Ancaq mənə nə! Mən ancaq ədaletlə iş görürəm!

Kral görüşün bitmiş olduğuna işaret ilə başını əydi. Trevil də çıxıb öz müşkətyorlarına çatdı. Dostlar d'Artanyanın aldığı qırx pistolu aralarında bölüşdülər.

Kardinal isə, əlahəzətin söylədiyi kimi, doğrudan da, yaman qızmışdı. Elə qızmışdı ki, bir həftə kral ilə qumar oynamaya gəlmədi. Bununla bərabər, kral onunla son dərəcə mehriban rəftar edirdi və hər dəfə ona rast goldikdə en nəzakətli bir səslə soruşdurdu:

— Ho, nə var, cənab kardinal, sizin yazıq Bernaju və yazıq Jüssakin kefləri necədir?

VII

MUŞKETYORLARIN EV MƏİŞƏTİ

D'Artanyan Luvdan çıxıb öz payına düşən pulu nəyo sərf etməyi dostlarından soruşduqda, Atos məsləhət gördü ki, "Şam Qozası" yeməkxanasında gözəl bir nahar versin. Portos isə ona bir nökər tutmasını tövsiyə etdi.

Yeməyi həmin gün tərtib etdilər. Süfrəyə isə yeni nökər xidmət edirdi. Yemək Atosun sıfəri ilə hazırlanmışdı, nökəri isə Portos təpib gotirmişdi. Nökər pikardiyalı idi. Şanlı müşketyor onu bu təntənəli hal üçün həmin gün Türnel körpüsündən təpib gətirmişdi. Bu adam körpüdən suya tüpürüb əmələ gələn halqalara baxıb əylənirdi.

Portos onun bu əyləncəsindən sakit və müşahidəçi bir ağla malik olduğunu yeqin edib, daha heç bir tövsiyənaməyə ehtiyac görmədən, qulluğa götürmüdü. Pikardiyalı onu qulluğa götürən əsilzadənin əzəmetli görkəmini görüb sevinmiş və Planşə (pikardiyalının adı belə idi) ele güman etmişdi ki, əsilzadə onu öz yanına qulluğa götürür. Ancaq Portos ona söyləmişdi ki, təsərrüfatı iki nökər tutmağa imkan vermir. Buna görə də Planşə d'Artanyanın yanında xidmət etməlidir. Lakin Planşə ağasının verdiyi naharda iştirak edib onun pul verərkən cibindən bir ovuc qızıl çıxartdığını gördükdə, arxayı olmuşdu ki, taleyi artıq təmin olunmuşdur və belə səxavətli bir ağanın yanında qulluq tapdığı üçün Allaha şükür etmişdi. O, yeməkdən artıq qalan şeylərlə uzun müddətdən bəri pəhriz çəkən qarnını doydurduqdan sonra da həmin bu fikirdə qalmışdı. Ancaq öz ağasının yatağını hazırladıqda, qızıl röyalıları puça çıxdı. Bir dəhliz, bir də yataq otağından ibarət olan mənzildeki bu yataq tok bircə dənə idi. Planşə d'Artanyanın yatağından götürdüyü yorgana bürünüb dəhlizdə yatdı və o zamandan d'Artanyan yorğansız qaldı.

Atosun da öz nökəri var idi. Bu nökəri o, xüsusi bir qayda ilə tərbiyə etmişdi. Nökərin adı Qrimo idi. Bu ləyaqətli əsilzadə tamamilə qaradınmoz bir adam idi. Əsilzadə dedikdə, əlbət ki, biz Atosu nəzərdə tuturuq. Portos və Aramis ilə ən yaxın dostluq münasibətləri o yaşıdı, bu beş-altı il ərzində yoldaşları tez-tez onun gülümşədilərini görmüşdülər, ancaq heç bir zaman güldüyünü görməmişdilər. Onun danışqları qısa və dəqiq olardı. Həmişə demək istədiyindən artıq bir söz işlətməzdı. Sözlərinə əsla bəzək-düzək vurmazdı. O ancaq əsas hadisələri danışib təfərrüata vurmazdı.

Atosun yaşı otuz, özü də tamamilə gözəl və ağıllı bir adam idisə də, sevgilisi yox idi. Özü heç bir zaman qadınlardan danışmadı. Yənində qadınlar barəsində səhbət edilməsinə mane olmazsa da, ancaq aşkar duyuları ki, belə səhbətlər xoşuna gölmir. Belə səhbətlərə qarışanda da yalnız acı bir söz söylər, ya da ki, nifrətli bir mülahizə əlavə edərdi. Yovuşmazlığı və qaradınməzliyi onu lap qocaya bənzədir. Öz vərdişlərini pozmamaq üçün o, Qrimonu da əlinin və ya dodaqlarının sadə bir hərəkətinə tabe olmağa öyrətmışdı.

Öz ağasına çox sədaqətli olan və ondan oddan qorxan kimi qorxan Qrimo ağasının arzusunu dürüst başa düşdүүнү güman edib, əmri tez yerinə yetirməyə tələsirdi və çox zaman onun istədiyinin tamamilə əksinə

edirdi. Belə hallarda Atos ciyinlərini qaldırıar və çox da qəzəblənmədən Qrimonu kötəklərdi. Axır günlər ağası bir az dilli-agızhı olmuşdu.

Oxularla məlum olduğu kimi, Portosun xasiyyəti isə tamamile tərsinə idi. O, həm çox, həm də ucadan danışardı. Ancaq bu barodə ona haqq vermək lazımdır; çünkü o danışarkən dinləyən olub-olmadığını fikir verməzdı. Ancaq danışmaqdən və öz səsini eşitməkdən zövq almaq xatırınə danışardı. Elmdən başqa hər barədə danışardı; çünkü özünün də boynuna aldığı kimi lap uşaq yaşlarından alimlərdən yaman zəhləsi gedərdi. Onun görkəmi Atos qədər əzəmetli deyildi. Atosun daha üstün olması tanışlıqlarının ilk zamanlarında Portosun ona qarşı bəzi haqsız hərəkətlərinə səbəb olmuşdu. O, heç olmasa paltarının gözəlliyyilə yoldaşını ötüb keçməyo cohd edərdi. Ancaq Atos adı Muşketoy plaşında da başını dik qaldırıb ayağını irəli atmaq kimi bircə hərəkətilə özünə layiq olan mövqeyi tutub Portosu kölgədə qoyardı. Portos cənab de Trevilin dəhlizində və Luvr sarayının hərbi mühafizlər otağında öz eşq şücaətləri barəsində ucadan danışib lovğalanmaqla özünə təselli verərdi. Atos isə bu barədə heç bir zaman danışmadı.

Köhnə bir atalar sözündə deyilir ki, "Ağa ilə nökərin torpağı bir yerdən götürülmüşdür"; buna görə də Atosun nökərindən sonra Portosun nökərindən, yəni Qrimodan sonra Muşketondan danışaq.

Muşketon normandiyalı idi. Onun əsl adı Bonifas idisə də ağası bu adı xeyli ahəngdar olan Muşketon adı ilə əvəz etmişdi. O, Portosun yanına bu şərtlə qulluğa girmişdi ki, ağası ona yalnız paltar, bir də mənzil versin. Ancaq hər ikisi gözəl olsun. Bunlardan başqa o, gündə özünə ikicə saat vaxt istəmişdi ki, qalan ehtiyaclarını ödəmək üçün öz peşəsilə məşğul olsun. Portos bu şərtləri qəbul etmişdi və bu şərtlər onun üçün olduqca olverişli idi. O, öz köhnə paltar və plaşlarını dörziyə verib Muşketon üçün kamzol tikdirirdi. Məharətli bir dərzinin əlində tərsinə çevrilən bu cir-cindir yararlı paltar halını alırdı. Buna görə də Muşketon həmişə səliqə ilə geyinirdi.

Aramisə gəlincə, onun şəxsiyyətini, gərək ki, biz kifayət qədər təsvir etmişik. Ancaq həm onun, həm də yoldaşlarının xasiyyətlərinin inkişafını hələ gələcəkdə təqib edəcəyik. Onun nökərinə gəlincə, əvvəlcə qeyd edək ki, adı Bazen idi. Ağası tez-gec ruhaniliyə daxil olmaq niyyətində olduğundan nökər həmişə ruhanilərin nökərinə yaraşan kimi qara paltar geyərdi. Bu nökər otuz beş-qırx yaşlarında, müləyim, dinc və ətli-canlı bir berriyalı idi. Vaxtının

çoxunu dini kitablar oxumağa sərf edər və yeri gələndə iki nəfər üçün yaxşı yemək hazırlamağı da bacarardı. Bu adam artıq-əskik danişmaz, ora-bura nəzər salmaz, heç bir sözə qulaq asmaz və son dərəcə sədaqətli idi.

İndi, azacıq da olsa, ağalar və nökərlər ilə tanış olduqdan sonra onların mənzillərinə gelək.

Atos Feru küçəsində, Lüksemburq sarayının yaxınlığında kiçik, ancaq səliqəli və içərisində müxəlləfat olan iki otaqdan ibarət bir mənzildə yaşayırıd. Bu mənzilin sahibi cavan və kifayət qədər gözəl olan qadın ona nə qədər göz-qas edirdisə, bir şey çıxmırıldı. Onun bu sadə mənzilinin divarlarında orada-burada keçmiş dəbdəbenin bəzi əlamətləri gözə çarpırdı. Məsələn, divarlardan birində Fransisk zamanına aid gözəl bir qılınc asılmışdı. Bu qılıncın təkcə qəbzesində olan qiymətli daş-qasların dəyəri iki yüz pistoldan artıq olardı. Ancaq on ağır ehtiyac içorisində olan dəqiqələrdə də Atos bunu satmağa və girov qoymağa razı olmazdı. Portos xeyli müddət bu qılıncın təmənnasında olmuşdu. Bu qılıncı malik olmaq üçün o, ömrünün on ilindən keçməyə razı olardı.

Hətta bir dəfə Portos bir hersoq arvadı ilə görüş təyin etdiyi zaman Atos bircə kəlmə də danişmayıb, pul kisəsində olan var-yoxunu, qızıl zəncirini, akselbantlarını yiğib Portosa təklif etmişdi. Qılıncı gəlinco, Portosa demişdi ki, asıldıği yerindən ancaq sahibi mənzildən köcdüyü zaman çıxarıla bilər. Qılıncdan başqa divarda bir şəkil də var idi. Bu şəkil III Henrix dövründə yaşamış olan, çox gözəl geyinmiş və döşündə müqəddəs ruh ordeni olan bir əyan şəkli idi. Bu şəklin Atosa nə isə bənzəyən, ailəvi cəhətdən müştərek bir cəhəti var idi ki, bu da kral ordenləri kavaləri olan həmin bu əyanın Atosun babalarından biri olduğunu göstərirdi. Nəhayət, buxarının üstündə gözəl nəqşəli bir mücrü var idi. Bu mücrünün üstündə də qılınc və şəkildə olan həmin gerb nəqş edilmişdi. Bu mücrü otağın qalan şeylərindən çox seçilirdi. Atos bu mücrünün açarını həmişə öz yanında gəzdirdirdi. Bir dəfə o, Portosun yanında mücrünü açdı və Portos gördü ki, içində ancaq məktublar və kağız var. Yəqin bunlar aşiqanə məktublar və ailəyə aid kağızlar idi.

Portos “Köhnə Göyərçin hini” küçəsində, zahirən çox yaraşıqlı, çox geniş bir mənzildə yaşayırıd. Hər dəfə o, bir dostu ilə öz pəncəresinin qabağından keçidkə, başını və elini yuxarı qaldırıb deyərdi:

“Budur, mənim mənzilim buradadır!” Pəncərenin qabağında isə həmişə Muşketon yaraşıqlı rəsmi geyimdə durmuş olardı. Ancaq Portosu heç bir zaman evdə tapmaq olmazdı. O, heç kəsi evinə çağırırmazdı və heç kəs bu zahiri gözəlliyyin altında olan həqiqi zənginliyin nədən ibarət olduğunu bilməzdı.

Aramisin isə, dəhliz, yemək otağı və yataq otağından ibarət kiçik bir mənzili var idi. Bu otaqlar aşağı mərtəbədə olub, qapısı həmişə yamyaşıl, kölgəlikli və qonşuların gözündən iraq bir bağçaya açılırdı.

D’Artanyanın isə, özünə necə bir mənzil tapdıqı biz artıq bilirik və onun nökəri cənab Planşe ilə tanış olmuşuq.

İntriqa meylində olan bütün adamlar kimi, hər bir şeyle maraqlanan d’Artanyan Atos, Portos və Aramisin əslində kim olduqlarını bilmək üçün çox çalışırıd; çünkü bu qondarma adlar altında bu cavanların hər biri öz həqiqi familyasını gizlətmışdı. Qaskoniyalını xüsusən, üzündən əsilzadəlik yağan Atosun əsil familyası çox maraqlandırırdı. Buna görə də d’Artanyan Atos və Aramis barəsində məlumat almaq üçün Portosa, Portos barəsində məlumat almaq üçün isə Aramisə müraciət etmişdi.

Cox təessüf ki, Portos öz qaradınməz yoldaşı barəsində hamiya məlum olan şeylərdən atıq heç nə bilmirdi. Deyirdilər ki, o, eşq alemində böyük bir felakətə düşər olub və dəhşətli bir xeyanət onun bütün həyatını zəhorləmişdi. Bu xeyanətin nədən ibarət olduğunu isə heç kəs bilmirdi.

Portosa gəlinco, onun həqiqi adı, iki yoldaşının adı kimi, yalnız cənab de Trevilə məlum idi. Onun həyatının qalan cəhətlərində isə heç bir sırlı şey yox idi. O, şöhrətpərəst idi; təvazökarlığı sevmirdi.

Aramisə gəlinco, zahiron elə görünürdü ki, heç bir sırrı yoxdur. Əslində isə, həyatı sırlar ilə dolu idi. O, başqaları barəsində suallara könülsüz cavab verər, öz barəsindəki suallardan isə boyun qaçırardı. Bir dəfə d’Artanyan ondan Portos barədə ətraflı sorğu-sual edib, Aramisin öz aşiqanə əlaqələri barədə bir şey öyrənmək istəmişdi.

O, Aramisə demişdi:

– Öziz dostum, siz Portosun baronessa, qrafinya və prinssessa xanımlarla olan müaşıqlərindən danışırsınız, bəs özünüz neyləyirsiniz?

Aramis onun sözünü kəsib demişdi:

– Bağışlayın, mən bunları ona görə danışdım ki, Portos özü bunları gizlətmir; çünkü o özü mənim yanımda, bu barədə çığır-çığır da-

nışmışdır. Ancaq, əzizim, d'Artanyan, arxayın olun, əger mən bunları başqa mənbədən öyrənmiş olsaydım və əger mənə bunu bir sirt kimi inanıb söyləmiş olsayırlar, bir rahib kimi qaradınməz olardım.

— Buna şübhə etmirəm, — d'Artanyan cavab vermişdi. — Ancaq mənə elə gəlir ki, özünüz də gerblər ilə kifayət dərəcədə tanışsınız. Sübutu da məşhur nəqşəli yaylıqdır ki, onun vasitəsilə sizinlə tanış olmaq şərəfinə nail olmuşam.

Bu dəfə Aramis qəzəblənməmişdi. Ancaq ən təvazökar bir hal alıb, mülayim əda ile cavab vermişdi:

— Əziz dostum, unutmayın ki, mən ruhanı olmağa hazırlaşıram və hər bir dünyəvi münasibətdən çokinirəm. Gördüyünüz o yaylıq isə mənə verilməmişdi. Bir dostumun yadından çıxıb məndə qalmışdı. Həmin adamı və onun sevdiyi qadını rüsvay etməmək üçün bu yaylığı götürüb saxlamağa məcbur olmuşdum. Özümə gəlincə, heç bir sevgilim yoxdur və olmasını da istəmirəm. Bu cəhətdən Atosa təqlid edirəm: onun da sevgilisi yoxdur.

— Eh, lənət şeytana, axı indi siz muşketyorsunuz, abbat deyilsiniz.

— Əzizim, mənim muşketyorluğum müvəqqətidir, kardinal demiş-kən, mən arzumun xilafına muşketyor olmuşam. Ancaq inanıb ki, ürəkdən kilsə xadimiyəm. Kilsə xidmətinə girməli olduğum bir zamanda başına kiçik bir macəra gəlmişdi... Ancaq bu sizi maraqlandıra bilməz; bir də ki, mən sizin qiymətli vaxtinizi alıram.

— Əsla yox, bu mənim üçün çox maraqlıdır, — d'Artanyan çıçırmışdı, — indi mənim heç bir işim yoxdur.

— Elədir, ancaq mənim dua oxumaq vaxtim çatmışdır, — deyə Aramis cavab vermişdi. — Sonra gərək xanım d'Egilyonun xahişinə görə bir şer yazım, ondan sonra da Sent-Onore küçəsinə gedib xanım de Şevröz üçün ənlik-kırşan alam. Görürsünüz ki, əziz dostum, siz tələsməsonız də, mən çox tələsiyəm.

Bu sözlərdən sonra Aramis mehribanlıqla əlini cavan dostuna uzadıb onunla xudahafizləşmişdi.

D'Artanyan nə qədər çalışısa, öz yeni dostları baredə artıq heç bir şey öyrənə bilmədi. O, hələlik onların keçmiş barəsində söylənilən bütün şeylərə inanmağı qərara alıb ümid edirdi ki, göləcəkdə daha düzgün və daha ətraflı məlumat toplaya bilər.

Cavanlar günlərini çox şən keçirirdilər. Atos qumar oynayır və həmişə də əli bəd gotirirdi. Ancaq heç bir zaman dostlarından bir

quruş da borc almazdı. Öz pul kisəsi isə, həmişə yoldaşlarına açıldı. Qumarı nisyə oynadıqda isə, borclu olduğu adamı səher saat altıda yuxudan oyadıb gecə uduzduğu pulları getirib verərdi.

Portosun hali isə tamamilə başqa cür idi. O udduğu zaman əliaçiq və səxavətli olardı, uduzanda isə, bir neçə gün gözdən itib sonra rəngi solmuş, taqətdən düşmüş halda qayıdış gələr, amma cibi dolu olardı.

Aramisə gəlincə, o, heç bir zaman qumar oynamazdı. O, yarıtmaz bir muşketyor və süfrə başında ən darixdirci bir qonaq idi. Həmişə başı qarışq olardı. Gah yemok zamanı yoldaşları şərab içib qızığın söhbət etdikləri halda, süfrə başında hələ iki-üç saat da oturmaq istərkən Aramis saatına baxıb mehriban bir təbəssümlə ayağa qalxar, camaatla xudahafizləşər və dediyinə görə, guya görüş təyin etdiyi bir ruhani ilə məsləhətləşməyə gedordi. Bəzi vaxtlar isə, dissertasiya yazmaq üçün evinə qayıdar və yoldaşlarından da xahiş edərdi ki, ona mane olmasınlar.

Bələ hallarda Atos həzin bir təbəssümlə güllümsər və bu təbəssüm onun alicənab simasına yox yaraşardı. Portos and içər, deyərdi ki, Aramis heç bir zaman keşişlikdən irəli gedə bilməyəcəkdir.

D'Artanyanın nökəri Planse pul olanda, özünü yaxşı aparırdı. Bu zaman o, ağasından gündə otuz su pul alardı və bir ay müddətində evə gülər üzlə qayıdar, öz ağasına çox diqqətlə baxar və qulluq edərdi. Ancaq Mozarçılar küçəsində pis yellər əsməyə başladıqda, yəni kral XIII Lüdovikin verdiyi qırx pistol, demək olar ki, tamamilə xərcənib qurtardıqda, nökər şikayətlənməyə başlardı. Atos bu şikayətləri türəkbulandırıcı, Portos ədəbsizlik, Aramis isə gülünc hesab edirdi. Atos d'Artanyana məsləhət görürdü ki, həyasızı rədd etsin, Portos məsləhət görürdü ki, əvvəl yaxşıca kötəkləsin, Aramis isə məsləhət görürdü ki, ağa gərek elə rəftar etsin ki, həmişə tərifə layiq olsun.

— Danışmaq asandır, — d'Artanyan onlara cavab verirdi. — Atos, siz Qrimo ilə həmişə lal kimi rəftar edib, onu danışmağa qoymursunuz, deməli ki, onunla heç bir zaman aranızda mübahisə olmayıb. Portos, siz bir əyan kimi yaşayırsınız və nökəriniz Muşketon sizə Allah kimi səcdə edir. Nəhayət, Aramis, siz həmişə ilahiyyatla məşğul olub nökəriniz Bazenin derin hörmətini qazanıbsınız. O, özü də dilsiz-ağızsız və dindar bir adamdır. Mənim isə nə mövqeyim var, nə pulum. Özüm də nə muşketyoram, nə də hətta qvardiyaçı. Bəs, mən necə edim ki, nökərim Planse mənə rəğbət göstərsin, hörmət bəsləsin, ya da məndən qorxsun?

– Məsələ ciddidir! – hər üç dost bir ağızdan cavab verdi. – Bu ev, ailə məsələsidir. Nökərin də arvad kimi əvvəlcə gözünün odunu almalısan. Deməli, siz bu barədə düşünməlisiniz.

D'Artanyan düşünbü bu qərara gəldi ki, Planşeni əvvəlcə bir kötəkləsin və bunu da özünəməxsus bir səliqə ilə yerinə yetirdi. Onu yaxşıca kötəkləyəndən sonra icazəsiz evdən çıxıb getməyi ona qadağan etdi və sonra dedi:

– Sən bilməlisən ki, mənim gələcəyim parlaqdır, mən mütləq işimin yaxşılaşacağıni gözləyirəm; deməli sənin də xoşbəxt olacağın yəqindir. Bu şərtlə ki, mənim yanımda qalasan. Mən isə yaxşı bir ağa olduğumdan, sənin xoşbəxtliyinin pozulmasına razi ola bilmirəm. Buna görə də sənin xahişini yerinə yetirməyib səni buraxmirəm.

D'Artanyanın bu cür hərəkət etməsi muşketyorların hörmətini artırdı. Planşə də onlar kimi öz ağasına meftun oldu.

Dörd cavanın həyatı müştərək bir hal almışdı. D'Artanyan özü üçün tamamilə yeni olan bir mühitə düşüb öz dostlarının vərdişlərini tez mənimseməmişdi.

Onlar qışda səhər saat səkkizdə, yayda isə altı radələrində yuxudan durub, parolu və işlərin vəziyyətini öyrənmək üçün cənab de Trevilin evinə gedərdilər. D'Artanyan muşketyor olmasa da, onların xidmətini həyəcanlı bir dürüstlüklə yerinə yetirərdi. O, həmişə növbədə olardı; çünki öz dostlarından hansı növbədə olsaydı, o da onun yanında qalardı. Muşketyorların evində də onu tanırıv və mehriban bir yoldaş sayırdılar. İlk baxışdan onu xoşlamış və bağlanmış olan de Trevil daim onun barəsində krala danışındı.

Üç muşketyor da öz yoldaşlarını çox sevirdi. Bu dörd nəfəri bir-birinə bağlayan dostluq və hər gün gah duel üçün, gah bir iş üçün, gah da zövq almaq üçün üç-dörd dəfə görüşmək ehtiyacı daim kölgə kimi bir-birinin ardınca qaçmağa məcbur edirdi. Bir-birindən ayrılmayan bu yoldaşları həmişə Lüksemburq ilə Sen-Syulpis meydançası arasında, yaxud "Köhne Goyərçin hini" küçəsile Lüksemburq arasında bir-birini axtaran görərdin.

Yavaş-yavaş cənab de Trevilin vədləri yerinə yetməkdə idi. Bir dəfə kral cənab Dezessara əmr etdi ki, d'Artanyanı öz qvardiya böülüyündə kadetliyə qəbul etsin. D'Artanyan köksünü ötürərək bu mundiri eyninə geydi; onu muşketyor plaşı ilə əvəz etmək üçün ömrünün on ilindən keçməyə razi olardı. Ancaq cənab de Trevil ona bu

lütfün yalnız iki il təcrübədən keçdikdən sonra mümkün ola biləcəyini vəd edirdi. Bu imtahan müddəti yalnız o zaman qisaldıla bilərdi ki, d'Artanyan üçün krala bir xidmət etmək fürsəti düşəydi və ya bir işdə özünü göstərmış olaydı. D'Artanyan bu vədlə özünə təsəlli verib ertəsi gün öz vozifəsinə başladı.

Bundan sonra d'Artanyan ilə qarovala getmək növbəsi Atos, Portos və Aramisə düşdü. Belə ki, cənab Dezessarın bölüyündə d'Artanyanın daxil olması ilə dörd nəfər artmış oldu.

VIII

SARAY FİTNƏSİ

Dünyada hər şeyin bir əvvəli, bir də axırı olduğu kimi, kral XIII Lüdovikin verdiyi qırq pistolun da axırı çatdığı zaman bizim dörd yoldaş çox çətin bir vəziyyətə düşdü. Əvvellər bir müddət Atos bütün yoldaşlarını öz hesabına saxladı. Atosdan sonra bunu Portos etdi. Yoldaşlarının alışığı kimi, o bir dəfə də yox olub qayıdan sonra iki həftə onların bütün zəruri ehtiyaclarını təmin edə bildi. Nəhayət, növbə Aramisə çatdı. O da öz yoldaşlarına kömək edib söylədi k, dini kitab satmaqdan bir neçə pistol qazanmışdır.

Bütün bunlardan sonra yoldaşlar, adət etdikləri kimi, kömək üçün cənab de Trevilə müraciət etdilər. O, maaşlarının hesabına bunlara bir qədər pul verdi. Ancaq bu pul köhnədən borcları olan üç muşketyora və hələ borcu olmayan bir qvardiyaçıya uzun müddət çatmadı. Axırda onların gəmisi, tamamilə, saya oturdu və onlar böyük bir çətinliklə səkkiz və ya on pistol pul toplayıb Portosa verdilər və o, qumar oynamaya getdi. Ancaq bədbəxtlikdən əli gətirmədi. On pistolun onunu da uduzduqdan sonra, əlavə iyirmi beş pistol da borcu qaldı.

Bu dörd yoldaşın çətin vəziyyəti əsl dilənciliyə çevrildi. Ac muşketyorlar, dallarınca nökərləri bir dostlarının evində yemək tapmaq ümidi lə şəhəri gəzməyə başladılar; çünki onlar, Atosun dediyi kimi, xoşbəxt olduqları zaman dost-aşnalarına bolluca qonaqlıq vermişdilər ki, bədbəxtlik üz verəndə bunun hesabına dolansınlar.

Atos dörd dəfə qonaq çağırıldı və hər dəfə öz yoldaşlarını da nökərlərilə bərabər apardı. Portos altı dəfə qonaq çağırılmağa

müvöffəq oldu. Onun yoldaşları da bu qonaqlıqdan istifadə etməkdə gecikmədilər. Aramisi səkkiz dəfə qonaq çağırıldılar. İrlidə qeyd etdiyimiz kimi, bu adam az danışdı, çox iş görərdi.

D'Artanyan paytaxtda heç kəsi tanımadı. Buna görə də onu yalnız bircə dəfə öz yerlisi olan bir keşin səhər yeməyinə, bir də qvardiya korneti nahara dəvət etmişdi. D'Artanyan öz qoşununu keşisin evinə apardı və bu ac adamlar keşisin bir aylıq şokolad ehtiyatını ötürdürlər. Kornet isə, burlara çox yaxşı bir qonaqlıq verdi. Ancaq Planşenin dediyi kimi, “nə qədər yesən də, ömürlük doya bilməzsən”.

Atos, Portos və Aramis tərəfindən verilən qonaqlıqların müqabılində d'Artanyan öz yoldaşlarını yalnız bir yarım nahara qonaq edə bildiyindən vicdan əzabı çəkirdi; çünkü keşisin verdiyi səhər yeməyini,ancaq yarım nahar hesab etmək olardı.

D'Artanyan yoldaşlarına yük olmaqdan qorxurdu. Uşaq kimi sadədil olan bu cavan, yoldaşlarını düz bir ay yedirdib-içirdiyini yadından çıxarmışdı. Onun beyni yaxşı işleyirdi. Başa düşürdü ki, bu gənc, qoçaq, zirək, bacarıqlı, çalışqan dörd cavanın ittifaqı gəzmək, qılınc oynatmaq və az-çox əyləncəli zarafatlardan başqa, özgə bir məqsəd də təqib etməlidir.

Doğrudan da, bir-birinin yolunda pul kisəsindən tutmuş canlarına qədər hər bir şeydən keçməyə hazır olan, bir-birinə sadiq, heç bir şeydən qorxub geri çəkilməyən və birləikdə qəbul etdikləri qərarı həmişə yerinə yetirməyə can atan bu dörd adam, qarşılarda qoyduqları məqsəd nə qədər uzaq və nə qədər çotin olursa-olsun, gizlin və ya aşkar, hiylə və ya qüvvət ilə mütləq ona yetişməli idilər. D'Artanyanı bircə şey təəccübəldəndirirdi ki, nə əcəb bu fikir bu vaxta qədər onun yoldaşlarının başına gəlməmişdir.

O, bu barodə düşünür, özü də çox ciddi düşünür, bu dörd nəfərlik böyük qüvvəyə istiqamət verməyə çalışırı. Birdən kimsə yavaşcadan qapını döyüd. D'Artanyan Planşeni oyadıb qapını açmağa göndərdi.

“d'Artanyan Plaşeni oyadıb” ifadəsini oxuyan oxucu elə güman etmişin ki, bu əhvalat gecə olmuşdu. Xeyr, gündüz saat dörd idi. İki saat bundan əvvəl Planşə öz ağasının yanına gəlib nahar etmək üçün pul istəmişdi. Ağası isə ona cavab vermişdi: “Yatan adam yuxusunda yemək yeyib doyar”. Planşə də yuxuda nahar edirdi.

Qapı açıldıqda şəhərli kimi xeyli sadə geyinmiş bir adam içəri daxil oldu.

Planşə yeməkdən sonra çərəz əvəzinə bu söhbətə qulaq asmaq niyyətində idi. Ancaq gələn adam d'Artanyana dedi ki, onunla təklikdə çox mühüm və gizli bir məsələ barəsində danışmaq istəyir.

D'Artanyan Planşeni bayira göndərdi və gələn adamı oturmağa davət etdi.

Araya sükut çökdü. Mənzil sahibilə qonaq əvvəlcə tanış olmaq istoyırlırmış kimi bir-birini nəzərdən keçirdilər. Sonra d'Artanyan başı ilə işarə edib, dinləməyə hazır olduğunu bildirdi.

— Cənab d'Artanyan, hamı deyir ki, siz çox qoçaq bir cavansınız və bütün gördüklerimi nəzərə alıqda, təsdiq edirəm ki, haqqınızda söylənən bu fikir, tamamilə, sizə layiqdir. Buna görə də sizə bir sırrı açmağa gəlmışəm.

— Buyurun, cənab, buyurun, — d'Artanyan o saat elə güman etdi ki, bu işin içinde bir qazanc olacaq.

Gələn adam bir az susduqdan sonra sözünə davam etdi:

— Mənim arvadım kraliçanın yanında xidmot edir. O, ağıllı və gözəl bir qadın kimi tanınmışdır. Onunla üç il bundan əvvəl evlənmişəm. Cehizi o qədər çox deyildi. Ancaq iş burasındadır ki, kraliçanın saray xidmətçisi cənab de La Port onun xəç atası və hamisidir...

D'Artanyan dedi:

Sizi dinləyirəm, cənab.

Qonaq davam etdi:

— İş burasındadır ki, bu gün sohər xidmot ctdiyi evin qapısından çıxdığı zaman onu qaçırmışlar.

— Yaxşı, arvadınızı kim qaçırmışdır?

— Düzünü bilmirəm, cənab. Ancaq bir adamdan şübhələnirəm.

— Kimdən şübhələnirsınız?

— Bir adam var ki, onu çoxdan bəri izləməkdə idi.

— Aha!

— Ancaq sizə aqıq söyləyim, — qonaq davam etdi — tamamilə arxayınan ki, bu işin içinde sevgidən artıq siyaset məsələsi var.

— Sevgidən artıq siyaset məsələsi var? — d'Artanyan bir az fikrə gedib soruşdu. — Bəs siz nədən şübhələnirsiniz?

— Bilmirəm nədən şübhələndiyimi sizə söyləmək olarmı?

— Möhtərəm cənab, deməliyəm ki, mən sizdən heç bir şey soruşturmaq niyyətində deyildim. Özünüz mənim yanımı gəlibsiniz. Özünüz dediniz ki, mənə bir sırr açmaq istəyirsiniz. Necə istəyirsiniz, elə də edin. İstəsəniz çıxıb gedə bilərsiniz.

– Yox, yox, cənab. Mənə elə gəlir ki, siz namuslu bir cavansınız və siz o inanıram. Zənnimcə, arvadımı özünə görə yox, məşhur bir xanımın aşiqanə işlərinə görə qaçırlılar.

– Aha, olmaya xanım de Bua-Trasinin aşiqanə işlərinə görə qaçırlılar? – deyə d'Artanyan özünün saray işlərindən xəbərdar olduğunu göstərmək istəyərək soruşturdu.

– Yuxarı qalxin, cənab, yuxarı.

– Xanım d'Egilyol olmaya?

– Bir az da yuxarı!

– Bəlkə xanım de Şevrözdür?

– Yuxarı, xeyli yuxarı!

– Elə isə... – d'Artanyan susdu.

– Bəli, cənab, – qonaq zorla eşidilən bir səslə qorxa-qorxa cavab verdi.

– Bəs o kiminlə sevişir?

– Hərsoqdan başqa kiminlə olacaq...

– Hərsoqlamı?

– Bəli, cənab, – qonaq daha boğuq bir səslə cavab verdi.

– Yaxşı, bəs siz bütün bunları haradan bilirsiniz?

– Ah, haradanmı bilirom, cənab?

– Bəli, haradan bilirsiniz? Siz, məndən heç bir şey gizlətməməlisiniz... Başa düşürsünüz mü...

– Mən arvadımdan eşitmışom.

– Bəs o, haradan bilir?

– Cənab de La Portdan. Sizə söylədiyim kimi, arvadım kraliçanın ən inamlı bir adamı olan cənab de La Portun xaç qızlığıdır. Cənab de La Port arvadımı ülyahəzret, kraliçanın yanına qulluğa qoymuşdur ki, kralın tərk etdiyi, kardinalın təqib etdiyi və ətrafi xainlərlə dolu olan yazıq kraliçanın yanında inana biləcəyi bir adam olsun.

– Aha! Bir işə bax! – d'Artanyan dilləndi.

– Arvadım dörd gün bundan əvvəl mənim yanımı gəlməşdi. Qulluğa girəndə şərt qoymuşdu ki, həftədə iki dəfə evə gəlməyə ona icazə versinlər. Bunu da bilməniz lazımdır ki, arvadım məni çox sevir. Bəli, o, yanımı gəlib söylədi ki, kraliça indi çox həyəcanlıdır.

– Doğrudanmı?

– Bəli. Görünür ki, cənab kardinal onu təqib edir və indi həmişən daha çox sıxmışdır. O, sarabanda əhvalatına görə kraliçanı əfv edə bilmir.

– Əlbəttə! – bu barədə heç bir şey bilməyən d'Artanyan belə cavab verdi ki, özünü hər şeydən xəbərdar kimi qələmə versin.

– Belə ki, indi iş daha nifrətdən keçib intiqam halını almışdır.

– Doğrudanmı?

– Kraliça bu fikirdədir ki...

– Kraliça nə fikirdədir?

– Kraliça güman edir ki, onun adından Bekinhem hersoquna məktub yazmışlar.

– Kraliçanın adındanmı?

– Bəli, bu surətlə onu Parisə çağırıb tələyə salmaq isteyirlər.

– Lənət şeytana! Ancaq, cənab, bəs bu məsələlərin arvadınıza nə dəxli var?

– Arvadımin kraliçaya sadıq olduğu hamiya məlumdur. Buna görə də onu qorxudub kraliçanın sırrını öyrənmək isteyirlər. Bəlkə də arvadımı tovlayıb ondan bir casus kimi istifado etməyo çalışacaqlar.

D'Artanyan dedi:

– Bu mümkünür. Bəs siz arvadınızı qaçıran adamı tanıyırsınız mı?

– Deyəsən tanıyıram.

– Adı nədir?

– Bilmirəm. Ancaq onu bilirom ki, o adam kardinalın sağ əli və onun kölgəsidir.

– Siz o adamı görübsünüz mü?

– Bəli, bir dəfə arvadım onu mənə göstərmişdi.

– Siz onun zahiri görkəmini təsvir edə bilərsinizmi?

– Əlbəttə. O, boylu-buxunlu bir kişidir. Saçları qara, üzü qarayanız, gözləri təsirli, dişləri ağappaq, gicgahında bir çapıq yeri var...

– Gicgahında çapıq yeri var! – d'Artanyan çıçırdı. – Qarayanız, qarasaç və boylu-buxunlu! Bu ki, mənə Menqədə rast gələn həmin naməlum adamdır!

– Deyirsiniz ki, sizə rast gələn naməlum adamdır?

– Bəli, bəli, əgər bu, doğrudan da, mənim çoxdan bəri axtarış tapa bilmədiyim həmin adamdırsa, onda arxayı ola bilərsiniz ki, mən sizin əvəzinizə də, öz əvəzimə də ondan intiqam almağı bacararam. Vəssalam. Ancaq o adamı haradan tapmaq olar?

– Bilmirəm.

– Onun harada yaşadığı barədə heç bir məlumatınız yoxdurmu?

– Yox. Bir dəfə mən arvadımı Luvr sarayına ötürdükdə, o adamı oradan çıxan gördüm və arvadım onu mənə göstərdi.

– Lənət şeytana! – d'Artanyan mirildəndi. – Dediiniz ünvan çok da müəyyən deyildir. Söyləyin görüm, arvadınızın qaçırlılığını sizə kim xəbər verdi?

– Cənab de La Port.

– Bu barədə heç bir təfsilat söyləmədimi?

– Özü də heç bir şey bilmir.

– Bəs siz kənardan da bir şey öyrənə bilmədinizmi?

– Yox, bildim.

– Nə bildiniz?

– Qorxuram ki, bu, çox ehtiyatsızlıq ola.

– Yenə başladınız? Ancaq sizə söyləməliyəm ki, indi daha geri çəkilmək vaxtı keçmişdir.

– Yox, mən geri çəkilmirəm, lənət şeytana! – Səsini ucaldan qonaq bu söyüslə özünə ürok-direk vermək istədi.

– Amma Bonasyenin namusuna and içirəm ki...

– Sizin adınız Bonasyedirmi? – d'Artanyan onun sözünü kəsib soruşdu.

– Bəli, mənim adım Bonasyedir.

– Siz dediniz ki, Bonasyenin namusuna and içirsiniz... Bağışlayın, mən sizin sözünüüzü kəsdim. Ancaq bu ad mənə tanış gəlir.

– Çox mümkündür, cənab, mən sizin ev sahibiyəm.

– Aha, – d'Artanyan yerindən qalxıb ona baş əydi. – Siz mənim ev sahibimsinizmi?

– Bəli, cənab. Yeri gəlmışkən yadınıza salım ki, üç aydır evime köçməsünüz, hələ bir dəfə də mənzil kirəsi verməyibsiniz. Yəqin ki, başınız çox mühüm işlərlə qarşıq olduğundan bu boş şeyi unudubsunuz... Ümid edirəm ki, her halda mənim nəzakətli olduğumu təsdiq edərsiniz... Bir dəfə də gəlib sizdən pul istəməmişəm.

D'Artanyan cavab verdi:

– Buyurun, mehriban cənab Bonasye. Belə münasibətinizdən ötrü sizə çox minnətdaram. Əgər bu işdə sizə xidmət edə bilsəm...

– Sizə inanıram, cənab, inanıram və Bonasyenin namusuna and içirəm ki, sizə arxayı oluram.

– Elə isə əhvalatı danışib qurtarın.

Bonasye cibindən bir vərəq kağızı çıxarıb d'Artanyana verdi.

– Məktubdurmu? – qaskoniyalı soruşdu.

– Bu məktubu bu gün səhər almışam.

D'Artanyan məktubu açdı. Gün batmaqdə olduğundan pəncərəyə yaxınlaşdı. Qonaq da ardınca getdi.

D'Artanyan məktubda bu sözləri oxudu: “Arvadınızı axtarmayın. O, bizə lazımlı olmadığı zaman qayıdır gələcək. Onu axtarmağa azacıq təşəbbüs etsəniz, məhv olacaqsınız!”

D'Artanyan dedi:

– Qısa, lakin nə istədikləri aydındır! Ancaq bu, hələ ki, yalnız təhdiddir.

– Bəli, amma bu təhdid məni qorxutmur. Mən dinc bir şəhərliyəm və Bastiliyadan çox qorxuram.

– Hm! Mən də elə Bastiliyani sizdən çox sevmirəm. Əgər məsələ bir adamlı qılınç davası olsayıdı, o başqa iş...

– Amma mənim bir ümidi sizə idi!

– Elemi?

– Mən sizə həmişə şanlı müşketyorlarla bir yerdə görmüşəm. Biliyəm ki, onlar cənab de Trevlin müşketyorlarıdır. Deməli, kardinalin düşmənləridirlər. Mən güman edirdim ki, siz və dostlarınız yazıq kraliçani müdafiə etməklə, eyni zamanda, kardinal həzrətlərlə gözəl bir oyun oynardınız.

– Əlbottə.

– Bundan başqa, siz mənə üç ayın pulunu borclusunuz və mən bu pulu bircə dəfə də sizdən istəməmişəm...

– Bəli, bəli. Siz bu barədə bayaq söylədiniz və elə güman edirəm ki, bu, tamamilə, inandırıcı bir dəlildir.

– Bundan əlavə, sizə vəd edirəm ki, gələcəkdə də nə qədər mənim evimdə yaşasanız, sizi mənzil kirəsi barədə narahat etməyəcəyəm.

– Çox yaxşı.

– Nəhayət, bəlkə bir az da çətinlik çəkirsiniz deyə, mən sizə elli pistol da pul teklif etmək istərdim.

– Çox gözəl. Deməli, möhtərəm cənab Bonasye, siz dövlətlisiniz.

– Yoxsul deyiləm, cənab, vəssalam. Ticarətdən iki-üç min ekü gəlirim var. Bundan başqa, mən məşhur dəniz səyyahı Jan Mokenin son ekspedisiyasına bir qədər pul qoymuşam ki, bu da qazancsız deyil. Belə ki... Özünüz başa düşürsünüz də... O kimdir? – qonaq gözlənilmədən çıçırdı.

— Nə? — d'Artanyan soruşdu.

— Orda, orda...

— Hanı?

— Küçədə, sizin pəncərənizin qarşısında, odur, o qapının ağızında plaşa bürünmüş bir adam durub...

— Özüdür ki var! — d'Artanyan ilə qonaq hər ikisi müştərək düşmənlerini tanıyıb bir ağızdan çığırıldılar.

D'Artanyan qılincını qaparaq çığırıldı:

— Daha bu dəfə əlimdən qurtara bilməyəcəkdir!

Bu sözləri deyib, siyirməqilinc otaqdan çıxıb yüyürdü.

Pilleken üstündə o, Atos ilə Portosa rast gəldi. Onlar yol verdilər və d'Artanyan ox kimi aradan ötüb keçdi.

— Hara belə uçursan? — Hər iki müşketyor onun ardınca çığırıldı.

— Menqdəki adam! — d'Artanyan cavab verib yox oldu.

D'Artanyan naməlum adama rast gəlməsi barədəki əhvalatı, o adamin səyahət edən gözəl bir xanımla görüşdüyünü və ona mühüm bir tapşırıq verdiyini dəfələrlə yoldaşlarına daşınmışdı.

Atos elə güman edirdi ki, d'Artanyan məktubunu bir vuruşma zamanı itirmişdi. Onun fikrincə, d'Artanyanın təsvir etdiyi naməlum adam əsilzadə idi, ancaq o, məktubu oğurlamaq kimi bir alçaqlığa enməzdı.

Portos bütün bu əhvalatı xanımın öz adamina və ya o adamin xanımına təyin etdiyi aşiqanə bir görüşdən ibarət olduğunu bilirdi. D'Artanyanın orada olması onlara mane ola bilərdi.

Belə ki, d'Artanyanın söylədiyi iki kəlmədən müşketyorlar işin nə yerde olduğunu başa düşdülər və d'Artanyanın həmin adama çatdıqdan sonra və ya onu gözden itirdikdən sonra, hər halda axırı evi-nə qayıdagığını güman edib pillələrlə yuxarı çıxmaga başladılar.

Onlar d'Artanyanın otağına girdilər. Otaq bomboş idi. Bonasye bu cavan oğlanla naməlum adamin rastlaşmasının nəticəsindən qorxduğundan, çıxıb getməyi daha ağıllı bir hərəkət hesab etmişdi.

IX

D'ARTANYAN ÖZÜNÜ BÜRÜZƏ VERİR

Atos ilə Portosun təxmin etdikləri kimi, d'Artanyan yarım saatdan sonra qayıtdı. Bu dəfə do naməlum adamı gözündən qaçırmışdı. O, möcüzəli bir surətdə yoxa çıxmışdı. D'Artanyan əlində siyirmə qılınc bütün ətraf küçələri dolanıb ona azacıq da bənzeyən heç bir kəsə rast gəlməmişdi. Nəhayət, ən əvvəldən etməli olduğu işi etdi. Önündə naməlum adamı gördüyü qapını döydü. Ancaq d'Artanyan qapının toxmağını on-on iki dəfə vurdusa da, heç kim cavab vermədi. Taq-qıltının səsinə qonşu qapıların ağızında və pəncərələrdə görünən qonşular onun inandırdılar ki, bu evdə yarım ildən bori heç kəs olmur.

D'Artanyan küçələri gəzə-gəzə bütün rast gələn qapıları döydüyü müddətdə Aramis də gəlib öz yoldaşlarına qoşulmuşdu. D'Artanyan qayıdır evə göldikdə bütün yoldaşlarını orada gördü.

— Hə, necə oldu? — üç müşketyor d'Artanyanı görcək bir ağızdan soruşdu.

— Necə olacaq! — d'Artanyan qılincını yatağın üstünə atıb çığırıldı.

— Görünür, bu adam iblisin özüdür. Bir xəyalat kimi, bir kölgə kimi yoxa çıxdı.

— Siz xəyalata inanırsınız mı? — Atos Portosdan soruşdu.

— Mən ancaq gördüğümə inanıram. Xəyalatı isə heç bir zaman görməmişəm, buna görə inanıram.

— Hər nə olursa-olsun, insan və ya şeytan, bədən və ya ruh, xəyal vo ya varlıq, nə olursa-olsun, bu adam hər halda məni məhv etmək üçün doğulmuşdur, — d'Artanyan sözünə davam etdi, — çünki, o qacıb qurtarmaqla bizim üçün düşmən olan böyük bir işi pozdu. Cənablar, bu ele bir iş idi ki, min pistol və bəlkə daha artıq qazanmaq olardı.

— Bu nə olan işdir? — Portos ilə Aramis bir ağızdan soruştular.

Öz adətlərinə sadıq olan Atos isə, yalnız sualedici bir baxışla kifayətləndi.

Bir neçə söz eşitmək ümidi ləşini tez-tez yarıcıq qapıdan içəri soxan nökəri Planşeni görüb d'Artanyan dedi:

— Planşə, mənim ev sahibim cənab Bonasyenin yanına gedib söyləyin ki, bizə altı şüşə Bojansi şərabı göndərsin. Söyləyin ki, mən məhz bu şorabı xoşlayıram.

– Belə de! Deməli ki, sizin ev sahibi ilə öz xüsusi hesabınız var? – Portos soruşdu.

– Bəli, – d'Artanyan cavab verdi, – bu gündən var və arxayın olun, əgər göndərdiyi şərab pis olsa, başqa şərab istərik.

Aramis nəsihetamız bir əda ilə dedi:

– Müvəffəqiyətdən istifadə etmək olar, amma sui-istifadə etmək yaramaz.

Atos dedi:

– Mən həmişə deyirdim ki, d'Artanyan bizim hamımızdan ağıllıdır.

D'Artanyan ona baş əydi.

– Axı, bir deyin görək bu nə məsələdir? – Portos soruşdu.

Aramis dedi:

– Hə, əziz dostum, əgər bu, bir xanımın şərəfinə toxunmazsa, əhvalatı bize danışın.

– Arxayın olun. Mənim sizə danışacağım əhvalatdan heç bir kəsin şərəfinə zərer dəyməz.

Bu sözlərdən sonra o, cənab Bonasye ilə olan söhbəti yoldaşlarına danışdı.

Atos şərabdan daddı və başı çıxan bir adam kimi başı ilə işaret edib şərabın xoşuna gəldiyini bildirərək dedi:

– Pis deyil, bu qoçaqdan əlli-altmış pistol qopartmaq olar. Ancaq indi bir məsələ var ki, görək bu əlli-altmış pistoldan ötrü dörd başdan keçməyə dəyərmi?

– Ancaq nəzərə alın ki, – d'Artanyan çıçırdı, – işin içinde bir qadın məsələsi var. Bu qadını qaçırlılar. Yəqin ki, onu hədələyirlər, incidirlər, bəlkə də, bunların hamisini ona görə edirlər ki, o öz xanımına sadıqdır.

Aramis dedi:

– Özünüüzü gözləyin, d'Artanyan, özünüüzü gözləyin. Mənə elə gəlir ki, siz əhvalatı bir qədər işiştirdiniz. Qadınlar bizim fəlakətimiz üçün doğulublar. Bizim bütün bədbəxtliklərimizin bəisi qadınlardır.

Aramisin bu sözlərinin müqabilində Atos qaşlarını çatdı və dodaqlarını gəmirdi.

– Mən xanım Bonasye üçün narahat olmuram, – d'Artanyan dil-ləndi, – kraliça üçün narahat oluram. Kral onu atmışdır. Kardinal onu təqib edir və yaziq qadın dostlarının bir-bir başı vurulduğunu öz göz-lərilə görür.

– Axı, o, niyə bizim dünyada on çox zəhləmiz gedən ispaniyalıları və ingilisləri sevir?

– İspaniya onun vətənidir, – d'Artanyan cavab verdi. – Tamamilə təbiidir ki, öz vətonının oğulları olan ispaniyalıları sevir. Sizin ikinci töhmetinizə gəlincə, mənim bildiyimə görə o, ingilisləri deyil, bir nə-fər ingilisi sevir.

Atos dedi:

– Etiraf etmək lazımdır ki, bu ingilis, doğrudan da, sevilməyə layiq adamdır. Mən onun qədər nəcib görkəmli bir adam görməmişəm.

– Hələ bundan başqa, o, hamidan yaxşı geyinir. O, otrafa mirvari səpələdiyi gün mən Luvrda idim vo boynuma alıram ki, özüm də mirvari götürdüm vo bunların hərəsini on pistola satdım, – deyə Portos əlavə etdi.

Atos dedi:

– D'Artanyan, o tacir size söylədi ki, kraliçanın fikrincə, hersoqu burası saxta bir məktubla çağırıblar, eləmi?

– Bəli.

– Bir az dayanın, – Aramis dilləndi.

– Nə var ki, – Portos soruşdu.

– Danışın, mən bəzi şəyleri yadına salmağa çalışıram.

D'Artanyan dedi:

– İndi mən inanıram ki, bu saray xidmətçisi – qadının qaçırlılması bizim danışdığınıñ hadisələrlə, bəlkə də, Bekinhem hersoqunun Parisdə olması ilə əlaqədardır.

Portos heyran-heyran dedi:

– Bu qaskoniyalının başı ideyalarla doludur.

– Cənablar, – Aramis onların sözünü kəsdi. – Bir qulaq asın, gör size nə deyəcəyəm.

Dostlar bir ağızdan dedilər:

– Gəlin Aramisin sözlərinə qulaq asaq.

– Dünən mən bəzən öz işlərim barodə məsləhətləşdiyim ilahiyyat alimi olan bir doktorun yanında idim.

Atos gülümsündü.

– O uzaq bir məhəllədə yaşayır, – Aramis davam etdi. – Onun zövqü və işləri belə tələb edir. Mən onun evindən çıxdığım dəqiqdə ...

Burada Aramis dayandı.

– Yaxşı, bəs sonra? – yoldaşları soruştular. – Siz onun evindən çıxdığınız dəqiqdə?..

Aramis yalan söylemeye başlayan ve gözlenilməz manə qarşısında duran bir adam kimi nə isə çətinliyə düşdü. Ancaq yoldaşlarının gözləri ona dikilmişdi. Hər üçü acgözlükə onu dinləyirdi. Artıq geri çəkilmək mümkün deyildi.

- O doktorun bir bacısı qızı var... – Aramis davam etdi.
- Aha, onun bacısı qızı varmış! – Portos onun sözünü kəsdi.
- O çox hörmətli bir xanımdır, – Aramis davam etdi.

Yoldaşları gülüsdülər.

Aramis dedi:

– Əgər siz gülmeyə və ya şübhə etməyə başlasanız, onda heç bir şey söyləmərəm.

- Biz Məhəmməd ümməti kimi inanan və tabut kimi lal olacaqıq, – deyə Atos cavab verdi.

– Aramis dedi:

- Mən davam edirəm. Bu xanım bəzən dayısının yanına gəlir. Dünən o, dayısının yanına gələndə, təsadüfən, mən də oradaydım və onu öz karetasına ötürməli oldum.

- Aha! Deməli, doktorun bacısı qızının kretası da varmış? – dilini saxlamağı heç cür bacarmayan Portos onun sözünü kəsdi. Bu çox yaxşı tanışlıqdır, dostum.

Aramis cavab verdi:

- Portos, mən dəfələrlə demişəm ki, siz çox nəzakətsiz adamsınız.

İşin mahiyyətini başa düşən d'Artanyan çıçırdı:

- Cənablar, cənablar! Məsələ ciddidir. Mümkünsə, gəlin zarafatı bir yana qoyaq. Davam edin, Aramis, davam edin.

- Birdən ucaboylu, qarayınız, əsilzadə ədalarına malik olan, d'Artanyan, sizin təsvir etdiyiniz o naməlum şəxsə benzəyən bir adam, ardınca ondan on addım aralı gələn beşaltı nəfərlə yaxınlaşdı ən nozakətli bir tərzdə mənə müraciətə: “Cənab, hersoq” və qoluna girib apardığım xanıma müraciətə: “Şövkətli xanım...” – deyə sözə başladı...

- Bunu doktorun bacısı qızınamı dedi?

- Yavaş, Portos, – Atos dilləndi, – heç özünüzü saxlaya bilmirsiniz?

- Bu karetaya buyurun və xahiş edirəm ki, əsla müqavimət göstərməyiş səsinizi çıxarmayınsanız.

- O sizi hersoq Bekinhem bilib! – d'Artanyan səsləndi.

– Güman edirəm ki, belədir, – Aramis cavab verdi.

– Bəs o xanım? – Portos soruşdu.

D'Artanyan dedi:

- Onu da kraliça zənn edib!

- Əlbəttə, – Aramis cavab verdi.

- Məlun qaskoniyali! – Atos çıçırdı. – Heç bir şey gözündən qaçmır!

Portos dedi:

- Doğrudan da, Aramisin boyu gözəl hersoqun boyuna bərabərdir və özü də nə isə bir az ona bənzəyir. Ancaq mənə elə gəlir ki, müşketyor paltarı ...

- Mənim əynimdə uzun bir plaşvardı, – Aramis dilləndi.

Portos dedi:

- İyul ayindəmi? Lənət şeytana! Məgər doktor sənin tanınmadından qorxurmu?

- Mənçə, casus ola bilər ki, boy-buxun cəhetcə yanılıydı, – Atos qeyd etdi, – ancaq boş üzün...

- Mənim başımda iri bir şlyapa var idi, – Aramis cavab verdi.

- Of, aman Allah, – Portos çıçırdı. – İlahiyyat ilə məşğul olmaq üçün nə qədər ehtiyatlı olmaq lazımdı!

- Conablar, cənablar, zarafatla vaxtimizi itirməyək, – d'Artanyan davam etdi. – Yaxşısı budur dağılıb bizim tacirin arvadını axtarmağa gedək. Bütün fitnənin açarı ondadır.

- Belə alçaq təbəqəyə mənsub bir qadındamı? – Portos təhqiqədicili tərzdə dodaqlarını bündü.

- O qadın kraliçanın inanmış saray xidmətçisi de La Portun xaç qızlığıdır. Məgər mən onu sizə deməmişdimmi?

Portos dedi:

- Elə isə tacir ilə bu işi yaxşı bir qiymətə danışıb sövdələşmək lazımdır.

D'Artanyan dedi:

- Lazım deyil, o vermosə də, başqasından pul alarıq.

- Bu zaman pilləkəndən tələsik ayaq səsləri eşidildi. Qapı gurultu ilə açıldı və yaziq tacir müşketyorlarının məsləhətləşməkdə olduqları otağa girdi.

- Aman, cənablar! – O çıçırdı. – Məni xilas edin! Allah xatırına mən qurtarın! Dörd adam məni həbs etməyə gəlməşdir. Məni xilas edin, mən qurtarın!

Portos ilə Aramis ayağa qalxdılar.

– Bircə dəqiqə! – d'Artanyan əli ilə onlara qılınclarını qına qoymalarına işarə etdi. – Bircə dəqiqə dayanın! Burada igidlik deyil, ehtiyat lazımdır.

– Lakin, – Portos çıçırdı, – biz razı ola bilmərik...

Atos dedi:

– Qoyun d'Artanyan necə lazım bilirsə, elə də olsun. Təkrar edirəm: o, bizim hamımızdan ağıllıdır. Mən öz tərəfimdən bildirirəm ki, ona tabe olacağam. D'Artanyan, necə lazım bilirson elə də et!

Elə bu dəqiqədə dəhlizdə dörd əsgər göründü. Onlar silahlı müşketyorları görüb qapının ağızında durdular.

– Buyurun, cənablar, buyurun! – d'Artanyan uca səslə onları dəvət etdi. – Siz burada mənim evimdəsiniz və biz hamımız kral və kardinalin sadiq nökerləriyik.

– Elə isə, cənablar, gerek alındığımız əmrin yerinə yetirilməsində bize mane olmayısunız, – dəstənin başçısı hesab olunan əsgər dilləndi.

– Əksinə, lazım olsa, biz sizə kömək də cdərik.

– O nə danışır? – Portos mırıldandı.

Atos dedi:

– Sən axmaqsan, sus!

– Axı siz mənə vəd etmişdiniz ki... – yazıq tacir yavaşcadan piçildədi.

– Əgər biz özümüz azad qalmış olsaq, sizi xilas edə bilərik, – d'Artanyan tələsik ona piçildədi. – Əgər biz indi sizi müdafiə etməli olsaq, onda bizi də sizinlə birlikdə həbs edərlər.

– Ancaq mənə elə gəlir ki...

D'Artanyan ucadan dedi:

– Buyurun, cənablar, buyurun. Mənim bu cənabı müdafiə etməyim üçün heç bir sobəb yoxdur. Mən bu gün onu birinci dəfə görmüşəm. Özü də məndən mənzil kirosi tələb etməyə gəlmışdı. Düz demirəmmi, cənab Bonasye? Cavab verin!

– Tamamilə doğrudur! – tacir uca səslə cavab verdi. – Ancaq bu cənab sizə demir ki...

– Nə mənim barəmdə, nə dostlarım barəsində, nə də xüsusən kralıça barəsində bircə kəlmə də danışmayın. Yoxsa bizim hamımızı məhv edərsiniz, öz canınızı da qurtara bilməzsınız. Buyurun, cənablar, bu adamı aparın!

Bu sözləri deyib d'Artanyan qorxudan özünü itirmiş taciri əsgərlərə tərəf itələyə-itələyə ona dedi:

– Əzizim, siz yaramaz bir adamsınız! Siz gəlib məndən mənzil kirosi tələb edirsınız, aparın conablar. Sizə deyirəm, onu həbsxanaya aparın, özü də mümkün qədər çox saxlayın. Beləliklə, mən ev kirəsi vermək üçün pul tapmağa vaxt taparam.

İntizam gözotçiləri bilmədilər ki, d'Artanyana necə təşəkkür etsinlər.

Onları dustağı aparırkən pillələrdən enməyə başladıqları dəqiqədə d'Artanyan əlini onların başçısının ciyninə vurub dedi:

– Bu tanışlığımız münasibətə birgə içək? – Bu sözləri deyib o, cənab Bonasyenin səxavəti sayəsində aldığı Bojansi şərabından iki qədəh doldurub birini ona uzadı.

Əsgərlərin başçısı dedi:

– Mənim üçün böyük bir şərəfdir. Böyük minnətdarlıqla qəbul edirəm.

– İçək sizin sağlığınıza, cənab... Sizin adınız nədir?

– Buarenar.

– Sizin sağlığınıza, cənab Buarenar!

– Sizin sağlığınıza, cənab əsilzadə! Adınızı soruşmağa icazə verəsinizmi?

– D'Artanyan.

– Sizin sağlığınıza, cənab d'Artanyan!

D'Artanyan sanki cuşa gəlibmiş kimi, ucadan çıçırdı:

– Hər şeydən ovvəl, kralın və kardinalin sağlığını!

Əgər şərab pis şərab olsaydı, əsgərlərin başçısı, bəlkə də, d'Artanyanın səmimiyyətindən şübhələnə bilərdi. Ancaq şərab əla olduğunu ona inandı.

Əsgərlərin başçısı çıxıb öz yoldaşlarının dalınca getdikdə və dörd yoldaş otaqda özləri qaldıqda Portos soruşdu:

– Bu nə işdir gördünüz? Bu nə murdar hərəkətdir! Üç müşketyor onlara pənah gətirən bir bədbəxtin əsir olunmasına razı olur! Əsilzadə casusla qədəh-qədəho vurub şərab içir!

Aramis dedi:

– Portos, Atos dedi ki, sən axmaqsan, mən də onun fikrili təmamilə şərikəm. D'Artanyan, sən böyük adamsan və sən cənab Trevilin yerini tutduqda xahiş edəcəyəm ki, mənə kömək edib bir abbatlığa təyin edəsən.

Portos dedi:

– Heç bir şey başa düşmürəm! Siz d'Artanyanın hərəkətini bəyənirsinizmi?

Atos dedi:

– Əlbəttə, nəinki bəyənirəm, hətta bu hərəkətinə görə onu təbrik edirəm.

D'Artanyan Portosa heç bir izahat vermədən dedi:

– İndi isə, gəlin belə bir şürə qəbul edək: Hamımız birimizin yolunda, birimiz hamımızın yolunda! Doğru deyilmə?

Portos dedi:

– Axi...

– Əlini qaldır və and iç! – Atos ilə Aramis bir ağızdan çıçırdılar.

Portos yoldaşlarından geri qalmaq istəməyib əlini qaldırdı; dörd yoldaş bir ağızdan d'Artanyanın töklif etdiyi andı tökrar etdi.

– Hamımız birimizin yolunda, birimiz hamımızın yolunda!

– Yaxşı indi evlərinizə dağlışın, – d'Artanyan elə bir əda ilə əmr verdi ki, guya o, bütün ömrü üzünü əmr veribmiş. – Ancaq bilin ki, bu dəqiqlikən etibarən biz kardinal ilə müharibə voziyyətindəyik.

X

XVII ƏSRDƏ SİÇAN TƏLƏSİ

Sığan tələsi bizim zamanımızda ixtira edilməmişdir. İnsan cəmiyyəti polisi ixtira edən kimi, polis də sığan tələsini ixtira etmişdir.

İndi sığan tələsinin nədən ibarət olduğunu izah edək.

Bir evdə hər hansı bir cinayətdən şübhəli olan adamı həbs etdikdə onun həbs olunmasını gizlin tutarlar. Birinci otaqda dörd, ya beş nəfər adamı pusquda qoyub qapını açıq saxlarlar, hər kəs qapını döymüş olsa, onu da tutarlar. Beləliklə, iki və ya üç günün ərzində həmin evə daim gəlib-gedənlərin, demək olar ki, hamısını ələ keçirmiş olarlar.

Bax, sığan tələsi bu deməkdir.

Bonasyenin mənzilini də belə bir sığan tələsinə çevirmişdilər. Ora gələn hər bir adamı kardinalın adamları tutub istintaq edirdilər. Öz-özünə aydınlaşdır ki, d'Artanyanın yanına gəlib-gedən adamlara bu axtarış və istintaqın dəxli yox idi. Onun mənzilinin yerləşdiyi ikinci

mərtəbonin ayrıca yolu var idi. Ancaq d'Artanyanın yanına gəlib-gedənlər yalnız üç müşketyordan ibarət idi. Onlardan hər biri axtarışla məşğul idi. Amma heç biri heç bir şey tapmamışdı. Hətta Atos bir məlumat ala bilmək üçün de Trevilin yanına getmişdi və bu ləyaqətli müşketyorun həmişə qaradınməz olduğunu nəzərə aldıqda onun bu halı kapitanı xeyli heyvətləndirmişdi. Ancaq cənab de Trevilin heç bir şeydən xəbəri yox idi. O yalnız bir şey bilirdi ki, axırıncı dəfə o, kardinalı, kralı və kraliçanı gördükdə kardinal çox fikrili idi, kralda narahatlıq əlamətləri görünürdü, kraliçanın gözlerinin qızarması isə onun ya gecə yatmadı, ya da ağlamış olduğunu göstərirdi. Ancaq bu hal de Trevili çox təəccübəldəndirmirdi; çünkü kraliça əre getdiyi gündən bəri tez-tez gecələr yuxusuz qalar və çox ağladı.

D'Artanyana golincə o, heç evdən bayır çıxmamışdı. O, öz otağını müşahidə məntəqəsinə çevirmişdi. Bonasyenin evinə gələn və tələyo düşənlərin hamısını öz pəncərəsindən görürdü. Bundan başqa, otağın döşəməsindən bir neçə parket çıxarmışdı. Beləliklə, aşağı mərtəbədəki otaqda danışılanların hamısını eşidirdi. Evə gələn adamlar hamısı diqqətlə axtarıldıqdan sonra onlardan həmişə eyni ifadə ilə aşağıdakı şçyləri soruşurdular:

– Xanım Bonasye öz ərinə və ya başqa bir adama vermək üçün sizə bir şey verməmişdirmi?

– Cənab Bonasye öz arvadına və ya başqa bir şəxsə vermək üçün sizə bir şcy verməmişdirmi?

– Onlar sizə şifahi olaraq bir tapşırıq verməyiblər ki?

D'Artanyan öz-özünə deyirdi:

“Əgər bu adamların bir şeydən xəbərləri olsayıdı, istintaqı tamamilə başqa cür aparardılar. Bəs, belə olduqda onlar nə öyrənmək istəyirlər? Yəqin ki, Bekinhem hersoqunun Parisdə olub-olmadığını və kraliça ilə görüşüb-görüşmədiyini bilmək isteyirdilər”.

D'Artanyan bütün eşitdiklərinə nəzərən əsassız olmayan bir fikrin üstündə durdu.

Bütün bu müddətdə sığan tələsi fasiləsiz fəaliyyətdə idi. D'Artanyanın da sayıqlığı azalmamışdı.

Yazılıq Bonasyenin tutulduğunun ertəsi gün Atos, d'Artanyanın yanından çıxb cənab de Trevilin yanına getmişdi. Saat doqquzu vurdu. Planşə öz ağasına yataq hazırlamağa başladı. Birdən kim isə bayır qapısını döydü. Qapı açılıb o saat örtüldü, kim isə sığan tələsinə düşdü.

D'Artanyan qulağını döşəmədə açdığı yerə qoyub dirləməyə başladı. Bir azdan sonra bir çığırtı və daha sonra boğuş iniltilər eşitdi. Heç bir sorğu-sual yox idi.

D'Artanyan öz-özünə dedi:

"Lənət şeytana! Deyəsən, bu gələn qadındır, onu axtarırlar. O isə müqavimət göstərir. Ax, məlunlar!"

— Axı, cənablar, mən sizə deyirəm ki, bu evin xanımıym. Sizə deyirəm ki, mən xanım Bonasyeyəm. Sizə deyirəm ki, mən kraliçanın yanında qulluq edirəm! — yazıq qadın çığırıldı.

— Biz elə sizi gözləyirdik, — ona cavab verdilər.

D'Artanyan öz-özünə piçıldadı:

— Xanım Bonasye! Görəsən mənim bəxtim elə gətirib ki, hamının axtarış tapa bilmədiyi qadını mən tapmışam.

Aşağıdan gələn səs-küy boğulurdu. Orada nə isə bir şey guruldadı. Qadın onlara müqavimət göstərirdi. Ancaq bir qadın dörd kişiylə nə qədər mübarizə apara bilərdi?

— Mənə rəhm edin, cənablar, yazığınız gəlsin... Aşağıdan qadın səsi eşidildi.

— Ağzını bağlayırlar! Onu aparırlar! — d'Artanyan çığırıldı: — Qılın-cımı! Aha! Yanımdadır. Planşe!

— Nə buyurursunuz?

— Tez ol, Atosun, Portosun və Aramisin dallarınca yüyür. Bu saat qaçaraq bura gəlsinlər! Aha, yadına düşdü! Atos cənab de Trevilin yanındadır. Mən pəncərədən atılsam, daha tez olar. Parketi yerinə qoy, döşəməni süpür və tez sənə tapşırıǵım yerə yüyür.

— Ah, cənab, cənab, yixilib ölürsiniz! — deyə Planşe çığırıldı.

D'Artanyan:

— Sus, axmaq! — ona acıqlandı.

D'Artanyan əli ilə poncəronin qıraqından yapışib düz küçəyə atıldı. Xoşbəxtlikdən heç bir yeri əzilmədi.

Sonra d'Artanyan qapını taqqıldadıb öz-özünə piçıldadı:

“İndi mən özüm də siçan tələsinə düşəcəyəm. Vay mənim kimi siçani tutmaq istəyən pişiklərin halına!”

Qapının toxmağı taqqıldayan kimi otaqdakı səslər kəsildi; ayaq səsləri gəldi. Qapı açıldı. D'Artanyan əlində siyirmə qılınc içəri atıldı. Qapı öz-özünə bağlandı.

Bədbəxt Bonasyenin evindəki kirayənişinlor bərk çığrtı, ayaq tappiltisi, qılınc cingiltisi və o tərəf-bu tərəfə atılan avadanlıq səsləri eşidildilər. Bir dəqiqə sonra qapı yenə açıldı. Qara geyimli dörd nəfər hürkmüş qarğalar kimi bayırqa qaçıdı. Otağın döşəməsi üzərində və masaların üstündə onların paltar və pləşlərinin parçaları tökülib qalmışdı.

D'Artanyan onlara çox zəhmət çəkmədən qalib gəlmışdı; çünkü yalnız əsgərlərin başçısında silah var idi. O da ancaq zahirən özünü müdafiə edirdi. Qalan üç nəfər isə, stul və kətil qapıb qaskoniyalının üstünə hücum etmişdilər. Lakin d'Artanyan məharətlə qılınc işlədib onları qaçmağa məcbur etmişdi. Döyüş meydani onun ixtiyarına qalmışdı.

Cənab Bonasyenin qonşuları sakitcə pəncərədən çəkilib getdilər. Fasiləsiz üşyanlar və daimi vuruşmalar baş verən o zamanlarda Paris əhalisi çox soyuqqanlı idi.

Gecə yaxınlaşırı, indi olduğu kimi, o zamanlar Lüksemburq otrafında yaşayanlar axşamdan yatırıdlar.

D'Artanyan, xanım Bonasyeyə yaxınlaşdı. Yazıq qadın huşuz halda kresloya yixılıb qalmışdı. D'Artanyan sürətlə onu nəzərdən keçirdi.

Bu, iyirmi beş-iyirmi altı yaşlarında gözəl bir qadın idi. Saçları qara, burnunun ucu azacıq dik, dişləri ağappaq, üzünün rəngi çəhrayı rongində idi.

D'Artanyan, xanım Bonasyeni gözdən keçirəndə, yerdə zərif bir batist yaylıq gördü. Yaylığı qaldırıb, onun küncündə həmin əlaməti gördü ki, bir zaman onun üstündə az qala Aramislə vuruşmalı olmuşdu.

Hələ o zamandan bəri d'Artanyan üstündə gerb olan yaylıqlardan ehtiyat edirdi. Buna görə də o, götürdüyü yaylığı, birçə kəlmə də danışmadan xanım Bonasyenin cibinə qoydu.

Bu dəqiqədə xanım Bonasye gözlerini açdı, otaqda öz xilaskarı ilə tek qaldığını görüb gülümsədi və əlini ona uzadıb dedi:

— Cənab, siz məni xilas etdiniz, icazə verin sizə təşəkkür edim.

— Xanım, — d'Artanyan cavab verdi, — mənim yerimdə hər kəs olsayıdı, yalnız belə hərəkət edə bilərdi. Sizin mənə təşəkkür etməyiniz üçün heç bir səbəb yoxdur.

— Siz səhv edirsiniz, cənab, güman edirəm ki, siz mənim minnətdarlığımı inanırsınız. Oğru zənn etdiyim bu adamlar kim idi? Cənab Bonasye hanı?

— Xanım, bu adamlar oğrudan da qorxuludur. Onlar kardinalin adamlarıdır. Əriniz isə burada yoxdur. Dünən gelib onu Bastiliyaya apardılar.

— Mənim ərim Bastiliyadırı? — xanım Bonasye çıçırdı. — Aman Allah, o nə etmişdir? Yaziq kişi! Onun heç bir təqsiri yoxdur.

Bu sözləri deyib gənc qadın gülümsündü.

D'Artanyan dedi:

— O nə etmişdirmi, xanım? Mənçə, onun yeganə təqsiri bundan ibarətdir ki, sizin əriniz olmaq kimi bir xoşbəxtliyə, həm də bədbəxtliyə nail olmuşdur.

— Deməli, siz bilirmişsiniz...

— Xanım, mən bilirəm ki, sizi qaçırmışdır.

— Kim qaçırmışdır?

— Sizi qaçıran adam qır-qırx beş yaşlarında olar. Onun sol gicgahında bir çapıq yeri var.

— Düzdür! Onun adı nədir?

— Adını mən də bilmirəm!

— Mənim qaçırlıdıqdan ərimin xəbəri varmı?

— O, sizi qaçıran adamdan məktub almışdı.

— Deməli ki, mehriban Bonasye məndən bir dəqiqli də şübhələnməmişdir?

— Xanım, o, öz arvadının sədaqət və məhəbbətılı fəxr edir. O deyirdi ki, sizin qaçırlımağınızın səbəbi siyasi bir fitnədir. Söyləyin görüm, bəs necə qaça bildiniz?

— Məni tək qoyduqları bir dəqiqlidən istifadə etdim. Döşəkağıclarını bir-birinə bağlayıb pəncərədən bağçaya düşdüm və ərimin evdə olduğunu zənn edib qaçaraq buraya gəldim.

— Yəqin ki, ondan kömək gözləyirsiniz?

— Yox, yox! Mən bilirəm ki, o yazıq məni müdafiə etməkdə acizdir. Ancaq o, başqa bir işdə mənim üçün faydalı ola bilərdi. Mən onu xəbərdar etmek istəyirdim.

— Nə barədə?

— Bu özgənin sırrıdır. Bu sirri açıb deyə bilmərəm.

— Xanım, — d'Artanyan onun sözünü kəsdi. — Məni bağışlayın, sizi xəbərdar etməliyəm ki, ehtiyatlı olasınız. Biz elə bir yerdə yaşamırıq ki, insanlar bir-birinə inanıb sərr verə bilənlər. Mənim qovduğum adamlar özlərinə kömək gətirib gələcəklər, əgər bizi burada tapsalar,

ikimiz də məhv olarıq. Yaxşı ki, mən öz yoldaşlarımı xəbərdar etmişəm. Ümid edirəm ki, onlar tezliklə gələrlər.

— Bəli, bəli, siz haqlısınız! — xanım Bonasye qorxmuş halda çıçırdı.

— Buradan gedək, qaçaq!

O, d'Artanyanın — qoluna girdi.

— Ancaq hara qaçaq? — d'Artanyan soruşdu. — Harada gizlənek?

— Əvvəl bu evdən çıxıb gedək, sonra baxarıq.

Bu danışqdan sonra cavanlar tez evdən çıxıb sürətlə Məzarçılar küçəsinə döndülər və yalnız Sen-Sülpis meydانında durdular.

— Bəs indi biz nə edək? — d'Artanyan soruşdu. — Sizi hara ötürüm?

Xanım Bonasye dedi:

— Özüm də bilmirəm. Görək cənab de La Portu xəbərdar edək. Üç gün ərzində Luvrda baş vermiş bütün hadisələri o danişa bilər.

— Məni cənab La Portun yanına göndərin, — d'Artanyan təklif etdi.

— Bu, çox yaxşı olardı. Amma siz saraya girə bilməzsiniz.

D'Artanyan dedi:

— Bu, bir şey deyil. Yəqin ki, Luvr qapılarının birində sizə sadıq olan bir qapıcı var, əgər siz mənə parolu söylemiş olsanız...

Xanım Bonasye diqqətlə cavan oğlanın üzünə baxdı.

— Əgər mən sizə parolu söylemiş olsam, ondan istifadə etdikdən sonra o saat parolu yadınızdan çıxararsınız mı?

— Bu barədə sizə namuslu əsilzadə sözü verirəm! — d'Artanyan elə bir əda ilə cavab verdi ki, səmimiyyətinə şübhə etmək olmazdı.

— Mən sizə inanıram. Mənə clə gəlir ki, siz sədaqətli bir cavanınız. Çox ola bilər ki, sizin səadətiniz sədaqətinizdən asılı olacaqdır.

D'Artanyan dedi:

— Mən krala xidmət etmək vo kralıcanın rəğbətini qazanmaq üçün elimdən gelən hər bir şeyi təmənnasız və vicdanla edərəm.

— Bəs siz bu müddət məni harada gizlədərsiniz?

D'Artanyan dedi:

— Dayanın, biz Atosun evinin yaxınlığındayıq. Bəli, elədir. Biz onun mənzilindən uzaq deyilik.

— Bu Atos kimdir?

— Mənim dostlarımından biri.

— Bəlkə o, evdə oldu?

— O, evdə deyil.

– Bəlkə o gəldi?
– Yox, gəlməz. Əgər gəlmış də olsa, ona xəbər verərlər ki, mən burası qadın götirmişəm.

– Axı bu, mənim əxlaqım üçün bir ləkə ola bilər.
– Sizə nə dəxli var ki? Sizi burada tanımirələr. Bir də ki, belə bir vəziyyətdə biz bəzi ədəb qaydalarını gözləməyə bilərik.

– Yaxşı, dostunuzun evinə gedək. O, harada olur?
– Feru küçəsində. Buradan iki addimlıq yoldur.

Onlar yola düzəlib getdilər.

Atos evdə yox idi.

Qapıcı d'Artanyanı tanıdığınından açarı ona verdi: d'Artanyan pillələrlə yuxarı qalxıb xanım Bonasyeni kiçik bir mənzilə götirib dedi:

– Burada özünüüz evinizdə olan kimi hiss edin. Qapını içəridən bağlayın və yalnız, bax, bu cür, üç dəfə döyüldükdə açarsınız. – Belə deyib d'Artanyan qapını üç dəfə döydü.

Xanım Bonasye dedi:

– Yaxşı, indi mən də sizə tapşırığımı verim.
– Mən dinləyirəm.
– Luvra gedin. Eşəl küçəsinə çıxan qapıdan Jermen soruşun.
– Yaxşı. Bəs sonra?
– O, sizdən nə istədiyinizi soruşacaqdır. Siz bu iki kəlmə ilə cavab verərsiniz: “Tur və Brüssel”. Onda o sizin bütün əmrlərinizi yerinə yetirər. Əmr edin ki, kraliçanın saray xidmətçisi cənab de La Portu çağırsınız.

– Bəs cənab de La Port gələndə neyləyim?
– Onu yanına göndərin.
– Yaxşı, bəs mən sizi sonra harada görə bilərəm?
– Məgər siz məni görməyi çoxmu arzu edirsınız?
– Əlbəttə.
– Bu işi mənə həvalə edin və heç narahat olmayın.
– Mən sizin sözünüüzə arxayı oluram.
– Yaxşı.

D'Artanyan, xanım Bonasye ilə vidalaşıb ona aşiqanə bir nəzər saldı. İki dəqiqədə gəlib Luvra çatdı. Eşəl qapısının ağızında durduqda saat onu vurdu.

Hər bir şey xanım Bonasyenin dediyi kimi oldu. Jermen parolu eşitcək təzim etdi və ona verilən tapşırığı yerinə yetirməyə getdi. On

dəqiqədən sonra La Port gəldi. D'Artanyan bütün işi ikicə kəlmə ilə ona söyləyib, xanım Bonasyenin harada olduğunu bildirdi. La Port ünvanı iki dəfə soruşub xanım Bonasyenin ardınca qaçı. Ancaq on addım getməmiş geri qayıdır d'Artanyana dedi:

– Cavan oğlan, mən sizə bir şey tövsiyə etməliyəm.
– Nə barədə?
– Sizi narahat edə bilərlər.
– Eləmi güman edirsiniz?
– Bəli. Sizin elə bir tanışınız yoxdurmu ki, onun saatı geri qala?
– Niyo ki?
– Həmin dostunuzun yanına gedin vo lazımlı gələndə, sizin saat onun yarısında öz yanında olduğunuzu təsdiq edə bilsin. Hüquqşü-naslıqda buna *alibi*¹ deyərlər.

D'Artanyan bu tövsiyənin ağıllı bir tövsiyə olduğunu təsdiq etdi. O, tələsik cənab de Trevilin yanına getdi. Dəhlizdə adam çox olduğundan ora girməyib kabinetə keçməyə icazə istədi. D'Artanyan de Trevilin evinə tez-tez gəldiyindən onun xahişi o saat yerinə yetirildi. Cənab de Trevilə xəbər verdilər ki, cavan həmyerliyi ona mühüm bir xəbər verməli olduğundan görüş istəyir. Beş dəqiqə sonra cənab de Trevil öz kabinetinə gəldi.

De Trevil gələnə qədər d'Artanyan divar saatının əqrəblərini qırx beş dəqiqə geri çəkməyə macal tapmışdı.

D'Artanyan de Trevilə dedi:

– Bağışlayın, cənab kapitan, indi saat yalnız ona iyirmi beş dəqiqə işləmiş olduğundan, mən elə güman etdim ki, sizin yanınızda gəlmək olar.
– Ona iyirmi beş dəqiqə işləmişmi? – cənab de Trevil çıçıraq saatə baxdı. – Ola bilməz.
– Buyurun, cənab kapitan.
– Doğrudanmı? – cənab de Trevil ikinci dəfə heyrətlə saatə baxdı.
– Yaxşı, bəs siz mənə nə xəbər vermək istəyirdiniz?

D'Artanyan kardinalin kraliçaya və Bekinhemə ne cür fitnə hazırladığı barodə uzun əhvalatı de Trevilə danışdı. Bu sözləri o, elə bir inamla deyirdi ki, cənab de Trevil inanmaya bilməzdı.

Kapitan verdiyi məlumat üçün ona təşəkkür edib vidalaşdı.

¹ Alibi (latınca) – “başqa yerdə”. Hüquq istilahıdır. Alibi isbat etmək - müttəhi-min cinayət edildili zaman başqa yerdə olduğunu isbat etmək deməkdir.

D'Artanyan cənab de Trevildən düz saat on tamamda ayrıldı. Pilləkənlərdən düşəndə xatırladı ki, əl ağacı yadından çıxıb kabinetdə qalmışdır. D'Artanyan sürətlə geri qayıtdı, qaçaraq kabinetə girdi və əlinin bir hərəkətində saatın əqrəblərini irəli çekdi, sonra yenə pillələrlə enib küçəyə çıxdı.

XI

FİTNƏNİN QIZIŞMASI

D'Artanyan küçə ilə gedir, ulduzlara baxa-baxa gah köksünü ötürür, gah da gülümseyirdi. Ona ələ gəlirdi ki, xanım Bonasyenin görüş təyin edən məktubunu gətirən adam ona yaxınlaşır, məktubla birlikdə ona qızıl bir zəncir və ya brilyant üzük də verir.

D'Artanyan Şerş-Midi və ya o zaman Şass-Midi adlanan küçə ilə gedirdi. Qaskoniyalının fikrinə geldi ki, o, öz yoldaşının yanına getsin. D'Artanyan istəyirdi ki, Planşeni nə üçün onun yanına göndərdiyini və nə üçün onu siçan tələsinə çağırıldığı Aramisə danışın. Bundan başqa, o istəyirdi ki, öz dostuna xanım Bonasye haqqında məlumat versin.

Paris küçələrinə qaranlıq çökməsindən artıq iki saat keçirdi, ətraf bomboş idi. Sen-Jermen məhəlləsinin saatı on biri vurdu. Hava çox gözəl idi.

D'Artanyan indi Assa küçəsinin olduğu yerdə bir yerdə döngəni döndü və burada axşam şəhindən ətirləmiş bağların gözəl əstrini və gecənin sərin küleyini doyunca tənəffüs etdi. Meyxanalardan, qalın pəncərə qapılarının ardından keflilərin tutqun nəğmo səsləri gəlirdi. D'Artanyan döngənin axırına çatanda sola döndü. Aramisin yaşadığı ev Kasset və Servandoni küçəlerinin arasında idi.

D'Artanyan Kasset küçəsini keçdi. Dostunun ağacları dalında gizlənmiş olan qapısının ağızında birdən bir kölgə gördü. Əvvəl d'Artanyan əl güman etdi ki, bu kişidir. Ancaq sonra boyunun kiçikliyindən və addimlarını qorxa-qorxa atmasından bildi ki, qadındır. O, d'Artanyanın çatmış olduğu evin qabağında gah durur, gah da geri qayıdib uzaqlaşırdı. Bu ohvalat d'Artanyanı maraqlandırdı.

“Görəsən mən ona öz xidmətimi təklif edimmi? – deyə düşündü. – Yerişindən görünür ki, cavandır. Kim bilir, bəlkə də gözəldir. Bəli,

bəli! Ancaq gecənin bu vaxtında küçədə gəzən xanım, yəqin ki, öz sevgilisini axtarır. Mən onların görüşünə mane ola bilərəm. Bu isə ilk tanışlıq üçün yaxşı bir əlamət deyildir. Lənət şeytana! – d'Artanyan ruhanının bacısı qızını yadına saldı. – Bu gecikmiş göyərçinin bizim dostumuzun evini axtarması çox qəribə olardı. Amma, deyəsən, doğrudan da belədir ki, var. Aha, əzizim Aramis, bu dəfə hər bir şeyi öyrənəcəyəm”.

D'Artanyan qaranlıq bir guşədə qapının tağı altında qoyulmuş daş skamyanın yanında gizləndi.

Cavan qadın yavaşça öskürdü. D'Artanyan düşündü ki, bu öskürmə yəqin ki, bir işaretdir. Sonra qadın qəti addimlarla Aramisin pəncərəsinə yaxınlaşış üç dəfə döydü.

“Bu, yəqin Aramisin yanına gedir!” deyə d'Artanyan öz-özünə mirildandı. “Aha, cənab riyakar, demək siz ilahiyyatla belə məşğul olursunuz!”

Pəncərənin dal qapısı açıldı, qapının arasından işıq göründü.

D'Artanyan öz-özünə dedi: “Aha, yəqin ki, bu qadının gəlməsini gözləyirmiş. Yəqin qadın indi pəncərədən içəri girəcək”.

Ancaq d'Artanyan böyük bir heyvətə gördü ki, pəncərə açılmadı, işıq söndü və evə yenə qaranlıq çökdü.

D'Artanyan düşündü ki, bu hal belə davam edə bilməz. O daha da diqqətlə baxıb dinləməyə başladı. Gözləyirdi ki, görsün işin axırı necə olacaq.

Bir neçə saniyədən sonra içəridən pəncərəni iki dəfə taqqılıdatdılar. Qadın da bu taqqılıtiya cavab verdi və pəncərə açıldı.

D'Artanyanın necə böyük bir acgözlükə baxdığını və dinlədiyini tövəvvür etmək mümkündür.

Bədbəxtlikdən şamı o biri otağa apardılar. Ancaq cavan oğlanın gözləri qaranlığa alışmışdı. Bir də ki, qaskoniyahlar pişiksayağı gecələr də, gündüz kimi yaxşı görürlər. Cavan qadın cibindən ağ bir şey çıxartdı. Bu, yaylıq idi. Qadın yaylığı açıb onun çəkili ucunu həmsöhbətinə göstərdi.

D'Artanyan, xanım Bonasyenin ayağının altından taplığı yaylığı xatırladı. Şübhəsiz, bu zaman Aramisin yaylığı da yadına düşdü.

Bu, nə deməkdir?

D'Artanyan durduğu yerdən Aramisin üzünü görə bilmədi. Biz “Aramisin üzünü” deyirik, çünkü cavan oğlan xanımla danışan adamın

öz dostu olduğuna şübhə etmirdi. Hər şeyi bilmək arzusu d'Artanyanın ehtiyatı gözləmək hissinə qalib gəldi və onların başlarının yaylığa qarışmasından istifadə edib gizləndiyi yerdən çıxdı. O, divarın künçünə qısqıldı. Buradan otağın içində olan işləri asanlıqla görə bilirdi.

D'Artanyan heyretindən çığırmadan özünü zorla saxladı. Bu xanımla danışan Aramis deyil, bir qadın idi. D'Artanyan onun üzünü görə bilmədi.

Pəncərədəki qadın da öz cibindən bir yaylıq çıxardıb həmin yaylığı o biri qadının getirdiyi yaylıq ilə dəyişdi, bundan sonra pəncərə örtüldü. Pəncərənin qabağında dayanmış qadın geri döndü və d'Artanyanın dörd addımlığından keçib getdi. Bu zaman qadın plاشın başlığını üzünə çəkdi, ancaq iş işdən keçmişdi. D'Artanyan bu qadının xanım Bonasye olduğunu tanımışdı.

"Xanım Bonasye!" Qadın hələ cibindən yaylığı çıxarkən bu fikir d'Artanyanın başına gəlmışdı. Ancaq kim güman edə bilərdi ki, onu Luvra aparmaq üçün cənab de Portun dalınca adam göndərmiş xanım Bonasye gecə saat on ikinin yarısında yenidən tutulmaq təhlükəsini gözünün altına alaraq Paris küçələrində gəzib-dolaşa biler! Deməli ki, onu bura gəlməyə məcbur edən iş çox mühüm imiş. Görəsən iyirmi beş yaşında qadın üçün nə kimi vacib iş ola bilər? Əlbəttə, eşq! Amma görəsən bu qadın kimin xatırınə özünü belə təhlükəyə atır? Artıq ürəyinə qısqanlıq iblisi girmiş olan cavan oğlan bunu fikirləşdi.

Ancaq xanım Bonasyenin hara getdiyini bilmək üçün ən sadə bir vasitə var idi. Bu da onun dalınca düşüb getməkdən ibarət idi. D'Artanyan da belə etməyi qərara aldı.

Cavan oğlan divardan aralandı. Xanım Bonasye onu gördükdo çığırbıq qaçıdı.

D'Artanyan onun dalınca yüyürdü. Plaşı əl-ayağına dolaşan bir qadına çatmaq onun üçün çətin deyildi. Yaxıq qadın həm yorğunluqdan, həm də qorxudan taqətdən düşmüdü. Bu zaman d'Artanyan əlini onun ciyninə qoydu. Qadın diz çöküb çıçırdı:

— İstəyirsiniz, məni öldürün. Amma məndən heç bir şey öyrənə bilməzsiniz!

D'Artanyan onu ayağa qaldırdı. Qadın az qalmışdı ki, huşunu itirsin. D'Artanyan tələsik onu sakitləşdirməyə çalışdı, onu inandırmaq üçün söylədiyi sözlər xanım Bonasyeyə heç bir təsir etmədi, çünki belə sözleri ən pis məqsədlə də söyləyə biledilər. Ancaq onun

səsi o saat qadını özünə gətirdi. Görünür, cavan qadın onun səsini tanımışdı. O, gözlərini açdı. Onu qorxutmuş olan adama bir nəzər saldı və şadlığından gülümsündü.

— Ah, sizsinizmi, sizsinizmi? — qadın səsləndi. — Allaha çox şükür!

D'Artanyan dedi:

— Bəli, mənəm. Məni tale özü sizi qorumağa göndərmişdir.

— Siz bu fikirləmi mənim ardımcı gəlirdiniz? — cavan qadın nazlı bir təbəssümlə gülümsündü. O, d'Artanyanı görən kimi bütün qorxusu yox olub getmişdi.

D'Artanyan dedi:

— Yox, yox, boynuma alıram ki, mənim sizə rast gəlməyim bir təsədüfdür. Gördüm ki, bir qadın dostumun pəncərəsini döyür.

— Dostunuzun pəncərəsinimi? — xanım Bonasye onun sözünü kəsdi.

— Əlbəttə, Aramis mənim ən yaxşı dostlarımdan biridir.

— Aramismi? O kimdir?

— Bəsdir! Yəqin indi deyəcəksiniz ki, Aramisi tanımirsiniz?

— Bu adı birinci dəfə eşidirəm.

— Siz bu evə birinci dəfəmi gəlirsiniz?

— Bəli.

— Siz bilmirdinizmi ki, bu evdə cavan bir oğlan yaşayır?

— Yox.

— Deməli, siz onun yanına gəlməmişdiniz?

— Əlbəttə, yox. Siz özünüz gördünüz ki, mən bir qadınla danışırdım.

— Bu düzdür. Onda yəqin o qadın Aramisin dostudur.

— Bundan mənim xəbərim yoxdur.

— Axı o qadın onun yanında yaşayır.

— Bunun mənə dəxli yoxdur.

— Yaxşı, bəs o qadın kimdir?

— Bu özgənin sırrıdır.

— Əziz xanım Bonasye, siz çox cazibəli qadınsınız. Ancaq dünyanın ən əsrarəngiz xanımınızınız.

— Məgər bunun mənə bir zərəri varmı?

— Yox, əksinə, sizi daha cazibəli edir.

— Di mənim qoluma girin.

— Məmnuniyyətlə. Bəs sonra?

— Sonra məni aparın.

— Hara?

- Getdiyim yerə.
- Bəs siz hara gedirsiniz?
- İndi bilərsiniz; çünkü mənimlə qapıya qədər gedəcəksiniz.
- Orada sizi gözləyimmi?
- Zəhmət çəkməyin.
- Deməli, siz tək qayıdacaqsınız?
- Ola bilər, hə, ola bilər yox.
- Bəs sonra sizi kim ötürəcək? Kişimi, qadınım?
- Hələ bilmirəm.
- Amma mən bilərəm.
- Necə?
- Mən sizin kiminlə çıxdığınızı bilmək üçün orada gözlərəm.
- Elə isə əlvida!
- Niyə ki?
- Siz mənə lazım deyilsiniz.
- Axı indicə özünüz xahiş etmişdiniz...
- Mənim bir əsilzadənin köməyinə ehtiyacım var, casusa ehtiyaçım yoxdur.
- Bu ifadəniz çox kəskindir!
- Bəs adamin arzusu xilafına onu güdən adama nə ad verərlər?
- Təvazökar olmayan adam.
- Bu ifadə çox yumşaqdır.
- Xanım, görürəm ki, sizin bütün arzularınızı yerinə yetirmək lazımdır.
- Bəs niyə birdən-birə bu qərara gəlmədiniz?
- Məgər tövbə etmək yaxşı iş deyilmə?
- Doğrudanmı tövbə edirsiniz?
- Özüm də bilmirəm. Ancaq getdiyiniz yerə sizi öturmək üçün mənə icazə versəniz, söz verirəm ki, nə arzu etsəniz, yerinə yetirəcəyəm.
- Sonra məni qoyub gedərsinizmi?
- Bəli.
- Məni güdməzsiniz ki?
- Yox.
- Sədaqətləmi deyirsiniz?
- Bir əsilzadə kimi söz verirəm!
- Elə isə, qoluma girin, gedək.

D'Artanyan xanım Bonasyenin qoluna girdi və onlar La Qarp küçəsinə sarı getdilər.

Bu küçədə cavan qadın uca bir evin qapısında durdu.

O, d'Artanyana dedi:

– İndi isə mən bu evə getməliyəm. Sizə min dəfə təşəkkür edirəm. Siz məni bütün təhlükələrdən qorudunuz. İndi isə vədinizə əməl etməlisiniz. Mən istədiyim yerə gəlib çatdım.

– Bəs siz geri qayidakən qorxmazsınız?

– Oğrulardan başqa heç kəsdən qorxum yoxdur.

– Məgər bu, az şeydirmi?

– Onlardan da bir elə qorxmuram; çünkü yanımda qiymətli bir şey yoxdur.

– Bəs, üstü gerbli o gözəl yaylığınız?

– Nə yaylıq?

– Ayağınızın altından tapıb cibinizə qoyduğum yaylıq.

– Susun, susun, bədbəxt! – cavan qadın çıçırdı. – Siz məni möhv etmək istoyırsınız!

– Özünüz görürsünüz ki, sizin üçün hələ təhlükə var. Bura baxın, xanım, – d'Artanyan onun əlindən tutub davam etdi, – mənə inanım. Məgər qəlbimdəki səmimiyyət və sədaqəti gözlərimdən görmürsünüz mü?

Xanım Bonasye cavab verdi:

– Mən öz sirlərimi məmnuniyyətlə sizə danışaram. Amma özgələrinin sırrını söyləmək olmaz.

D'Artanyan dedi:

– Yaxşı, o sirləri mən özüm öyrənərəm. Bu sirlərin sizin həyatınızda təsiri ola bilər. Ona görə do mən o sirləri bilməliyəm.

– Özünüüzü gözləyin! – cavan qadının səsindəki dəhşətdən d'Artanyan qeyri-ixtiyari titrədi. – Yox, yox, heç bir şeyə qarışmayın. Mənə kömək etməyə çalışmayıñ. Sizə yalvararaq rica edirəm! Sizin mənə bəslədiyiniz duyguya and verirəm, mənə göstərdiyiniz və ömrümdə unutmayacağım o xidmətlərə and verirəm, özünüüzü gözləyin! Artıq mənimlə məşğul olmayıñ. Məni unudun!

D'Artanyan incimiş bir əda ilə dedi:

– Aramis də sizi unutmalıdır mı?

– Budur, indi ikinci və ya üçüncü dəfədir ki, siz bu adı çəkirsiniz. Bu ad mənə tanış deyil.

– Pəncərəsini döydüyüünüz adamın adını bilmirsinizmi? Xanım, siz məni çox sadəcil hesab edirsınız.

– Boynunuza alın ki, siz məndən söz almaq üçün bu əhvalatı uydurursunuz. Aramis adlı bir adam heç yerli-dibli yoxdur.

– Mən heç bir şey uydurmuram. Əsl həqiqəti söyləyirəm.

– Deyirsiniz ki, sizin dostunuz bu evdə yaşıyır?

– Bir də təkrar edirəm, bu evdə mənim dostum olur. O dostumun adı Aramisdır.

– Bütün bunlar sonra məlum olar, – cavan qadın piçıldı. – İndi işə susun!

D'Artanyan dedi:

– Əgər siz mənim qəlbimin içine gire bilsəydimiz, orada nə qədər böyük maraq olduğunu görər və mənə rəhminiz gələrdi; orada nə qədər məhəbbət olduğunu görər və mənim marağımı tömən edərsiniz.

Cavan qadın başını yırğalayaraq cavab verdi:

– Siz eşq barəsində danişmağa çox tələsdiniz!

– Çünkü sizi bircə anda sevdim. Mən ömrümədə ilk dəfə sevirəm.

Hələ iyirmi yaşım da tamam olmayıb.

Cavan qadın diqqətlə onun üzünə baxdı.

– Bura baxın, mən daha izi tapmışam, – d'Artanyan davam etdi.

– Üç ay bundan əvvəl mən üstündə cyni bir nişan olan bir yaylıqdan ötrü az qalmışdım ki, Aramis ilə vuruşam!

Cavan qadın dedi:

– Sizin bu sorğu-sualınız məni lap təngə gətirdi!

– Lakin özünüz bir düşünün, xanım. Sizi tutub bu yaylığı əlinizdən alsalar, halınız necə olar? Axi, siz rüsvay olarsınız!

– Niyə? Məgər yaylığın üstündəki “K.B.” işarələri mənə aid deyilmi? – Konstansiya Bonasye.

– Ya da ki, Kamilla de Bua-Trasi.

– Susun! Susun! Əgər mənim həyatımın sizin üçün bir qiyməti yoxsa, öz həyatınızı düşünün!

– Öz həyatımı?

– Bəli, öz həyatınızı. Mənimlə tanışlığınız sizin azadlığınız və həyatınız üçün bir təhlükədir.

– Ele işə mən sizdən el çəkən deyiləm.

Cavan qadın yalvarıcı səslə dedi:

– Bura baxın, sizi göylərə, hərbi adamın şərəfinə, əsilzadə namusuna and verirəm, çəkilin gedin! Eşidirsizmi? Saat on ikini vurdur, məni gözləyirlər.

Cavan oğlan ikiqat əyilib təzim edərək dedi:

– Xanım, belə bir xahişi mən rədd edə bilmərəm. Arxayı olun, mən gedirəm.

– Siz məni güdməyəcəksiniz ki?

– Mən bu saat öz evimə gedirəm.

– Ah, mən bilirdim ki, siz sədaqəti cavansınız! – xanım Bonasye çıçıraraq əlini ona uzatdı.

D'Artanyan bu əli qapıb hərarətlə öpdü:

– Ah, kaş ki, mən sizə heç rast gəlməyəydim! – o qaba bir sadə-dilliklə çıçırdı. Belə qabalığı qadınlar çox zaman ən zərif nəzakətdən artıq xoşlayırlar; çünkü bu qabalıq on gizli fikirləri bürüzə verir və hissin ağla qalib gəldiyini sübut edir.

Xanım Bonasye d'Artanyanın əlini sıxaraq, demək olar ki, oxşayıcı bir səslə cavab verdi:

– Mən işə, belə deməzdim. Bu gün mümkün olmayan şey sabah mümkün ola bilər! Kim bilir, bəlkə bir zaman mən azad ola bildim...

– Bu bir vəddirmi? – d'Artanyan özünü itirmiş bir halda çıçırdı.

– Of, mən özümü heç bir şəybətə bağlamaq istəmirəm. Hər bir şey sizin mənə təlqin edəcəyiniz hissəyyatdan asılıdır.

– Deməli ki, bu gün, xanım...

– Bu gün hələlik mən sizə özümü yalnız minnedar bilirəm.

D'Artanyan kədərli bir səslə dedi:

– Of, siz mənim eşqimdən sui-istifadə edərsiniz.

– Yox, mən yalnız sizin alicənəblığınızdan istifadə edirəm. Ancaq, inanın, dünyada elə adamlar var ki, heç bir şeyi unutmurlar.

– Ah, siz məni dünyada ən xoşbəxt bir insan edərsiniz. Bu axşamı unutmayın. Verdiyiniz vədi yaddan çıxarmayın.

– Arxayı olun. Lazım gələndə mən hər şeyi yadına salaram. Gedin, siz allah gedin. Məni düz saat on ikidə gözloyirdilər. Mən artıq gecikmişəm.

– Cəmisi beş dəqiqə.

– Bəli, amma bəzi hallarda beş dəqiqə əsrə bərabərdir.

– Bəli, insan sevəndə!

– Sizə kim demişdir ki, bu işin içinde sevgi yoxdur?

— Sizi gözləyən kişidirmi? — d'Artanyan çıçırdı. — Kişidirmi?

Xanım Bonasye dedi:

— Budur, yenə mübahisə başlandı.

— Yox, yox, mən gedirəm! Mən sizə inanıram. Mən isteyirəm ki, mənim sədaqətim hətta axmaqlıq da olmuş olsa, siz onun qədrini biləsiniz. Əlvida, xanım!

D'Artanyan nəzakətlə xanım Bonasyenin əlini öpdü və qaçaraq getdi.

Cavan qadın qapını üç dəfə ağır-ağır döydü. D'Artanyan tıx çatıb döñondə qadın artıq evə girmişdi.

D'Artanyan öz yoluna davam edirdi. O, söz vermişdi ki, xanım Bonasyeni güdmoyəcək. Onun hətta həyatı bundan asılı olsaydı, yene də sözündən dönməz və öz evinə qayıdardı, çünkü bu barədə söz vermişdi. Beş dəqiqə sonra o artıq Məzarçılardan küçəsində idi.

D'Artanyan öz-özü ilə danışındı: "Yazıq Atos! O, əlbət ki, bütün bunların nə demək olduğunu bilmir. O, yəqin ki, məni gözləyə-gözləyə indi yuxuya gedib, ya da evinə qayıdır xəbər tutub ki, ora qadın gəlibmiş. Atosun evində qadın! Axi Aramisin də evində qadın var idi. Bütün bunlar çox qəribədir. Mən bütün bunların necə qurtaracağımı bilmək istərdim".

— Çox pis, cənab, çox pis, — bir səs ona cavab verdi.

Cavan oğlan Planşenin səsini tanıdı, çünkü öz-özü ilə ucadan danışa-danışa, qayğılı adamlarda çox zaman olduğu kimi, özünün xəbəri olmadan otağına gedən pilləkənə gəlib çatmışdı.

— Nə pisdir? Nə demək isteyirson, axmaq? — d'Artanyan soruşdu.

— Nə olub ki?

— Bədbəxtlik üz verib, cənab.

— Necə məgərə?

— Cənab Atosu tutublar.

— Tutublar? Atosu tutublar? Niyə ki?

— Onu sizin otağınızda görüb elə biliblər ki, sizsiniz.

— Onu kimi tutdu?

— Siizin qovduğunuz qarapaltar adamların gətirdikləri qaroval.

— Bəs niyə o, öz adını demədi?

— O, heç bunu ağlına da gətirmədi. Əksinə, o, mənə yan alıb dedi ki, "Bu saat sənin ağanın azad olması mənim azad olmağundan vacibdir, çünkü o, hər şeyi bilir, amma mən heç bir şey bilmirəm. Onlar elə

biləcəklər ki, o həbs edilmişdir və bu ona vaxt qazanmağa kömək edəcəkdir. Üç gündən sonra mən öz adımı söyləyərom və məni buraxarlar".

— Sağ ol, Atos! Nə nəcib bir qəlbi var! — d'Artanyan piçildədi.

— Mən onun belə bir adam olduğunu bilirdim! Bəs gələn nəzarətçilər nə clədilər?

— Dörd əsgər onu Bastiliyaya və ya Ford-Leveko apardı. İkiisi o qara iblislərlə burada qaldı. Onlar evi alt-üst edib, bütün kağızları apardılar. Bunlardan başqa axtarış zamanı ikisi də qapıda keşik çəkirdi. İşlərini qurtardıqdan sonra hamısı getdi.

— Bəs Portos ile Aramisdon nə xəbər var?

— Mən onları evlərində tapmadım. Onlardan bura gələn olmayıb.

— Axi onlar hər dəqiqə gələ bilərdilər. Sən tapşırılmışdım ki, mənim gözlədiyimi onlara söyləsinlər?

— Bəli, cənab.

— Bax, buradan bircə addım də kənara tərpənməzsən! Onlar gəlsələr, mənim başıma golən bütün əhvalatı onlara danışarsan. Tapşırarsan ki, məni "Şam Qozası" meyxanasında gözləsinlər. Burada qalmاق qorxuludur. Yəqin ki, bu evi pusurlar. Mən tez cənab de Trevilin yanına gedib olan işlərdən onu xəbərdar edim, sonra onların yanına gedəcəyəm.

Planşə cavab verdi.

— Baş üstə, cənab!

D'Artanyan bir neçə addım gedib qayıtdı və soruşdu:

— Sən burada qalmaqdən qorxmazsan ki?

Planşə cavab verdi:

— Arxayı olun, cənab. Siz məni hələ tanımırıınız. Yeri gələndə istəsəm mən də igid ola bilərom.

D'Artanyan dedi:

— Deməli, qət etdik. Sən ölsən də öz mövqeyini tərk etməyəcəksən!

— Bəli, cənab, mən öz sədaqətimi sizə sübut etmək üçün əlimdən goləni edəcəyəm.

D'Artanyan öz-özünü dedi: "Yaxşı, deyəsən, mon bu qoçağın boş damarını tapmışam. Görünür ki, onunla belə rəftar etmək lazımdır. Bundan sonra yeri gələndə bu üsuldan istifadə edərəm".

Sonra d'Artanyan sürotnlo "Göyərçin hini" küçəsinə sarı qaçıdı.

Cənab de Trevil evdə yox idi. Onun dəstəsi Luvrda növbədə idi. müşketyorlar kapitanı da öz dəstəsinin yanında idi. D'Artanyan Luvra

getmək istədi. Onun Dezessarın bələyünə mənsub qvardiyaçı geyimi buraxılış vəsiqəsi ola bilərdi.

O, Pti-Oqyusten küçəsilə gedib çayın sahilinə, oradan da Yeni körpüyə çıxdı. Bərə ilə keçmək istəyirdi. Ancaq sahile çatdıqda əlini cibinə salıb gördü ki, verməyo pulu yoxdur.

O, Geney küçəsindən keçərkən Dofin küçəsindən iki nəfərin çıxdığını gördü. Bu adamların görkəmi onu heyretə saldı.

Bunlardan biri kişi, biri qadın idi. Qadın xanım Bonasye, kişi isə, lap Aramisə bənzeyirdi.

Qadının oynında artıq d'Artanyanın tanıdığı qara plas, kişinin oynında muşketyor geyimi var idi.

Qadın plasın başlığını üzünə çekmiş, kişi isə üzünü yaylıqla tutmuşdu. Bunların ikiqat ehtiyatlı olması göstərirdi ki, ikisi də çalışır ki, onları tanıyan olmasın.

Onlar körpüyə çıxdılar. D'Artanyan onların ardınca düşdü.

O lap yeqin etdi ki, bu qadın – xanım Bonasye, kişi isə Aramisdır. Bu dəqiqə öz qəlbində qısqanlıq həyəcanı duydu. Deməli, hom dostu, həm də bir az əvvəl öz sevgilisi hesab etdiyi qadın ona xəyanət etmişdir. Xanım Bonasye and içmişdi ki, Aramisi tanımır. Üstündən on beş dəqiqə keçmişdi ki, d'Artanyan onu Aramislə qol-qola görürdü.

Cavan qaskoniyalı artıq özünü təhqir edilmiş, aldadılmış, lağə qoyulmuş bir aşiq hesab edirdi. Qan beyninə vurdu. Hər bir şeyi aydınlaşdırmağı qərara aldı.

Cavanlar təqib olunduqlarını duyub, addimlarını sürətləndirdilər. D'Artanyan yürüüb onları keçdi, sonra qabağında fənor yanın su tulumbasının yanından keçərkən körpünün bu işıqlanmış hissəsində onlarla üz-üzə gəldi.

Xanım Bonasye ilə onu ötürən adam dayanmağa məcbur oldular.

– Nə istəyirsiz, cənab? – muşketyor bir addim geri çəkilib soruşdu. Onun danışığında xarici ləhcəsi hiss olunduğundan, d'Artanyan başa düşdü ki, öz zənninin bir hissəsində yanılmışdır.

– Bu, Aramis deyildir! – o çıçırdı.

– Yox, cənab, mənim adım Aramis deyil, sizin çıçırtınızdan başa düşürəm ki, məni özgə bir adama bənzədibsiniz. Mən sizi əfv edirəm.

– Siz məni əfv edirsiniz! – d'Artanyan çıçırdı.

– Bəli, – xarici cavab verdi. – Yol verin, keçim gedim.

D'Artanyan dedi:

– Haqlısınız, cənab, mənə siz yox, bu xanım lazımdır.

– Bu xanımmı? Siz onu tanımırsınız, – xarici cavab verdi.

– Səhv edirsiniz, cənab, mən onu tanıyorum.

Xanım Bonasye məzəmmətli bir əda ilə dedi:

– Ax, mən sizin bir əsgər və əsilzadə kimi verdiyiniz sözə inanmışdım!

D'Artanyan utanmış halda cavab verdi:

– Xanım, siz mənə vəd etmişdiniz ki...

Xarici, xanım Bonasyeyə dedi:

– Qoluma girin, xanım gedək.

Başına gələn əhvalatdan dili-ağzı tutulmuş, ölümcul bir hala gəlmış, məhv olmuş d'Artanyan qollarını çarpezlayıb muşketyor ilə xanım Bonasyenin qarşısında durmuşdu.

Muşketyor iki addim iroliləyib əli ilə d'Artanyanı kənara itələdi.

D'Artanyan sıçrayıb qılincını çəkdi.

Homin saniyədə xarici də ildırım sürətilə öz qılincını çokdi.

Xanım Bonasye ikisinin arasına atılıb iki əli ilə hər iki qılınçdan yapışaraq çıçırdı:

– Siz allah, milord!

– Milord! – d'Artanyan çıçırdı. – Milord! Bağışlayın, cənab, siz...

– Bekinhem hersoqudur, – xanım Bonasye piçildədi. – İndi siz bizim hamımızı məhv edə bilərsiniz.

– Milord, xanım, siz allah bağışlayın. Lakin mən onu sevirom, milord və mən qısqancam. Siz eşqin nə olduğunu bilirsınız, milord, məni bağışlayın, mən sizin yolunuzda canımdan keçməyə hazırlam.

Bekinhem hersoqu əlini d'Artanyana uzadaraq dedi:

– Siz qoçaq bir cavansınız, mənə öz xidmətinizi təklif edirsiniz; mən də qəbul edirəm. Bizi Luvra qədər ötürün. Əgər bir yaramaz bizi pusursa, onu öldürün.

D'Artanyan siyrilmiş qılincını qoltuğuna vurub xanım Bonasye ilə Bekinhem hersoquunu iyirmi addim irəli buraxdı və özü İngiltorənin nəcib nazirinin omrini eynən yerinə yetirməyə hazır halda onların ardınca getdi.

Təəssüf ki, qoçaq cavan üçün hersoqa öz sədaqotini göstərməyə fürsət düşmədi. Cavan qadınla qəşəng muşketyor kimsə tərəfindən görünmədən Luvra daxil oldular.

D'Artanyan isə o saat Portos ilə Aramisin onu gözleməkdə olduları meyxanaya getdi.

Onları nə üçün yanına çağırduğunu izah etmədən, sadəcə söylədi ki, onların köməyilə görmək istədiyi işi özü təkbəsına görüb qurtarmışdır.

İndi isə dostlarımız evlərinə getməkdə olsunlar, biz də Luvr sarayının dolanbac yollarında Bekinhem hersoqu ilə onu ötürən xanımın ardınca gedək.

XII

BEKİNHEM HERSOQU CORC VİLYERS

Xanım Bonasye ilə hersoq çətinlik çəkmədən Luvra daxil oldular. Xanım Bonasyeni sarayda hamı tanıydı. Hersoqun əynində cənab de Trevilin müşketyorlarına məxsus geyim var idi. İrəlidə söylediyimiz kimi, bu müşketyorlar bu axşam növbədə idilər. Bundan başqa Jermen kraliçanın tərəfində idi, oğur bir şey aşkarla çıxmış olsaydı, xanım Bonasyeni öz aşiqini Luvra götirməkdə təqsirləndirəcəkdir. Bununla da iş qurtarır gedəcəkdir. Xanım Bonasye bütün təqsiri öz üzərinə götürəcəkdir. Doğrudur, beləliklə, onun adı ləkələnmiş olacaqdı. Amma bir alverçi arvadının şorəfi kimi maraqlandırırırdı!

Hersoq ilə cavan xanım həyətə girdikdən sonra divarın dibi ilə iyirmi beş addıma qədər getdilər. Xanım Bonasye, adətən, gündüzlər açıq, gecə isə bağlı olan bir qapını itələdi. Qapı açıldı, onlar içəri girdilər. Bura qapqaranlıq idi. Ancaq xanım Bonasye Luvrun saray xidmətçilərinə məxsus olan bu hissənin hər tərəfinə bələd idi. Qapını bağlayıb hersoqun qoluna girdi, bir neçə addım atdıqdan sonra əlhavasına pilləkənin məhəccərindən yapışib yuxarı qalxmağa başladı. İkinci mərtəbəyə çıxdıqdan sonra sola döndü, uzun bir dəhlizdən keçdi, bir mərtəbə aşağı endi, bir neçə addım da atıb, bir qapıya açar saldı, qapı açıldı, hersoq çıraqla işıqlanmış bir otağa salıb dedi: "Burada gözləyin, cənab hersoq, bura gələcəklər". Sonra özü həmin qapıdan çıxb qapını açarla bağladı. Beləliklə, hersoq sözün tam mənasında bir dustaq olub qaldı.

Ancaq hersoq tamamilə tək qalmış olduğu halda, əsla qorxu hiss etmirdi. Onun şəxsiyyətinin gözü çarpan cəhətlərindən biri bu idi ki,

qeyri-adi və romantik şeyləri xoşlayırdı. Qoçaq, cürətli və zirək bir adam olan hersoqun belə vəziyyətlərdə həyatını təhlükəyə qoyması ilk dəfə deyildi. O biliirdi ki, avstriyalı Annanın ona yazılıb Parisə gəlməsinə səbəb olan məktub bir tələ idi. Bununla belə, İngiltərəyə qayıtmaq ovəzinə kraliçaya bildirmişdi ki, onu görməyincə qayıdır getməyəcəkdir. Kraliça əvvəl bunu qotı surətdə rədd etmişdi, sonra hersoqun dəlicəsinə bir hərəkət etməsindən qorxub, onu qəbul etməyə razi olmuşdu. Ancaq hersoqun ardınca gedib onu Luvra götirməsi tapşırılan xanım Bonasye qaçırlımdı. Onun başına nə gəldiyindən iki gün heç kəsin xəbəri olmamışdı.

Xanım Bonasye qaçıb qurtaran kimi o saat tapşırılan işi yerinə yetirməyə başlamışdı. Bu təhlükəli tapşırığı o, indi yerinə yetirməyə müvəffəq olmuşdu.

Bekinhem hersoqu tək qaldıqda, güzgüyə yaxınlaşdı. Muşketyor geyimi ona çox yaraşındı.

O zaman hersoqun otuz beş yaşı olardı və haqlı olaraq Fransanın və İngiltərənin ən gözəl əsilzadəsi və zərif bir cavani hesab olunurdu. O, güzgünün qabağında şlyapanın azaciq əzdiyi dalğalı, sarışın saçlarını düzəltdi, biglərini səliqəyə saldı, çıxdan gözlədiyi dəqiqliyin gəlib çatlığından, özünü xəsbəxt hesab edib güzgüdəki əksinə baxaraq qürurla gülümşündü. Qəlbi qürur və ümidi dolu idi.

Elə bu dəqiqdə divara çəkilmiş kağızların arasında gizli bir qapı açıldı, bir qadın içəri girdi. Bunu hersoq güzgüdə gördü. O, ixtiyarsız çıçıran kimi oldu. Bu gələn qadın kraliça idi.

O zaman avstriyalı Annanın iyirmi altı-iyirmi yeddi yaşı vardı. O, gözəlliyinin çiçəklənmiş bir çağında idi.

Bekinhem hersoqu heyran qalmışdı. O heç bir zaman, ən dobdebəli ballarda belə, avstriyalı Annanı bugünkü kimi sadə ağ atlat paltarında olduğu qədər gözəl görməmişdi.

Kraliçanın yanınca xanım Estefaniya gəlirdi. Bu xidmətçi qadın kralın və kraliçanı təqib edən kardinal Rişelyenin qovmamış olduqları yeganə ispaniyali xidmətçi idi.

Avstriyalı Anna iki addım irəli atdı. Bekinhem hersoqu onun ayaqlarına düşdü. Kraliça ona mane olmağa macal tapmamış, hersoq onun paltarının ətəyindən öpdü.

— Hersoq, siz artıq bilirsiniz ki, alığınız məktub mənim tərəfindən yazılmamışdır.

– Bəli, ülyahəzrot kralıça! – hersoq dilləndi. – Mən bilirom ki, buzun qızı biləcəyinə, mərmərin canlanan biləcəyinə inanmaqla sər-səm, dəli bir iş görmüşəm. Ancaq nə çarə! İnsan sevəndə sevgiyə asanlıqla inanır. Mən bu səyahəti boş yerə etməmişəm: mən sizi görürəm.

– Bəli! – Anna cavab verdi. -- Lakin bilirsinizmi sizi bura nə üçün çağırışam, milord? Ona görə ki, siz mənim bütün əməllərimə biganəsiniz. Ona görə ki, sizin həyatınız və mənim şərəfim təhlükədə olduğu bir halda siz inadla bu şəhərdə qalırsınız. Sizi çağırışam deyim ki, hər bir şey – dənizin dərinliyi, dövlətlər arasındaki düşmənlilik, andların müqəddəsliyi bizi bir-birimizdən ayırrı. Bütün bunlara müqavimət etmək günah kimi bir şeydir. Sözün qisası, mən sizi axırınca dəfə görürəm. Mən sizi ona görə görürəm ki, bizim bir daha görüşməli olmadığımızı size söyləyim.

– Danışın, kralıça, danışın! – Bekinhem hersoqu cavab verdi. – Sizin səsinizin şirinliyi sözlərinizin acılığını yuyub aparır! Söyləyirsiniz ki, bu, günah kimi bir şeydir; mənəcə, ən böyük günah – bir-biri üçün yaranmış qəlbləri bir-birindən ayırmadır.

– Milord, – kralıça səsləndi. – Mən heç bir zaman size öz eşqim-dən danışmamışam!

– Lakin heç bir zaman məni sevmədiyinizi də söyləməmişsiniz. Doğrudan da, bu, siz ülyahəzrət tərəfindən çox böyük naşükürlük olardı. Zira, söyləyin görüm, mənim eşqim kimi bir eşqi – nə zamanın, nə ayrılığın, nə məyusluğun söndürə bilmədiyi bir eşqi siz harada tapa bilərsiniz? Bu elə bir eşqdır ki, təsadüfən yaddan çıxardığınız bir lent ilə, ötəri bir baxışınızla, təsadüfən yaddan çıxardığınız bir kəlmə ilə kifayətlənir. Üç il bundan əvvəl mən sizi ilk dəfə gördüm və bu üç ildən bəri sizi daima sevirəm. İstəyirsiniz sizi ilk dəfə gördüyüüm zaman necə geyinmiş olduğunuzu söyləyim? İstəyirsiniz geyiminizin bütün bəzəklərini təsvir edim. Elə bil sizi bu saat görürəm. Siz İspaniya qaydasınca, döşəkçələr üstündə oturmuşdunuz, əyninizdə zər və gümüş işləməli yaşıl atlas paltar var idi. Paltarın sallanan qolçaqları iri brilyantlarla qollarınıza, o zərif və gözəl qollarınıza bənd olmuşdu. Başınızda paltarınız rəngində kiçik bir şlyapa və onun üzərində bir vağ lələyi var idi. Of, mən gözlərimi yumanda sizi eynən o zaman olduğunu kimi görürəm. Gözümü açanda isə, indiki kimi, yəni əvvəl-kindən yüz qat gözəl görürəm.

– Bu nə dəlilikdir! – Avstriyalı Anna piçıldı. Öz surətini qəlbində bu qədər dürüstlüklə saxlamış olduğu üçün hersoqa heç bir vəchlə acığı tuta bilmirdi. – Bu cür xatirələrlə faydasız bir ehtirasa qapılmaq nə qədər dəlilikdir!

– Bəs mən nə ümidiyə yaşaya bilərəm? Mənə qalan yalnız bu xatirələrdir. Bunlar mənim səadətim, mənim xəzinəm, mənim ümidimdir. Sizinlə hər bir görüş qəlbimin xəzinəsində sanki yeni bir gövhərdir; çünki bu üç ildə mən sizi yalnız üç dəfə görmüşəm. İlk dəfə – indice sizə nağıl etdiyim kimi, ikinci dəfə hersoginya de Servözgildə, üçüncü dəfə Amyen bağlarında...

Kralıça qızararaq dedi:

– Hersoq, o görüş barəsində danışmayın!

– Rica edirəm, yox, gəlin bu barədə danışaq: o axşam mənim həyatında ən məsud bir axşam idı. Gecənin nə qədər gözəl olduğu yadınızdadırı? Hava nə qədər iliq, nə qədər rayihədar, gömgöy səmada ulduzlar necə parıldashırdı! Ax o axşam mən bir an sizinlə tək qala bilmışdım. Siz bu barədə mənə danışmağa hazırlınız: həyatınızdaqı yalqızlılıqdan, qolbinizin ələmlərindən danışırdınız. Siz mənim qoluma söykənmişdiniz. Sizin gözəl saçlarınızın üzümə toxunduğu hiss edirdim... Ax, kralıça, kralıça! Bütün var-dövlətimi, şöhrətimi, bütün yaşayacağım günləri belə bir an üçün, belə bir gecə üçün fəda etməyə hazırlam, çünki o gecə, size and içirom ki, o gecə siz məni sevirdiniz.

– Bəli, milord, ehtimal ki, gecənin gözəlliyi, sizin baxışlarınızın təsiri və bəzən bir qadını möhv etmek üçün birləşən min cür vəziyyət o möşum gecə mənə qarşı silahlanmışdı. Lakin, milord, siz gördünüz ki, kralıçalıq şərəfi zəif bir qadının dadına çatdı.

– Bəli, boli, bu doğrudur, mənim eşqimdən başqa heç bir başqa eşq bu sınaqdan çıxa bilməzdi. Lakin mənim eşqim bu sınaqdan daha artıq alovlanmış və daha artıq bərkmiş çıxdı. Siz Parisə qayıtmaqla məndən qaçıb gizlənmək istədiniz. Siz güman edirdiniz ki, padşahımın mənə tapşırıldığı xəzinələri tərk etməyə cürətim çatmadı. Ax, mənim üçün bütün dünyanın xəzinələri, bütün dünyanın kralları nədir ki? Bir həftədən sonra mən qayıdış gəldim. Bu dəfə siz mənə söyləməyə söz tapmadınız. Mən sizi bir saniyə görmək üçün kralın mərhəmətini də, həyatımı da fəda etməyə razı olmuşdum. Mən hotta sizin əlinizə toxunmağa da nail ola bilmədim və siz itaətkarlığımı, peşmanlığını görüb məni əfv etdiniz.

– Bəli, lakin iftiraçılardan mənə dəxli olmayan bütün bu dəliliklərdən istifadə etdilər. Siz bunu bilirsiniz, milord. Kardinalın qəzəbləndirdiyi kral çox bərk qəzəblənmışdı. Xanım Verneni qovdular, Pütanjı sürgün etdilər, xanım de Şevröz kralın qəzəbinə düşcar oldu və siz bir səfir sifətiə Fransaya qayıtməq istədikdə, kral, yadınızda saxlayın, milord, kral özü buna mane oldu.

– Bəli, Fransa öz kralının bu rödd cavabı üçün müharibə etməyə məcbur olacaqdır. Mən artıq sizi görə bilməyəcəyəm. Ona görə də istəyirəm ki, siz hər gün mənim barəmdə eşidəsiniz.

– Milord, milord, özünü müdafiə etmək möqsədilə söylədiyiniz bu sözlər sizin özünü təqsirləndirir.

– Sizə ona görə belə gelir ki, məni sevmeyirsiniz. Sevmiş olsaydınız, hər bir şeyə başqa bir gözlə baxardınız. Əgər siz məni sevseydiniz, of, əger məni sevseydiniz, bu mənim üçün həddindən artıq bir səadət olardı və mən ağlımı itirərdim! Ax, xanım de Şevröz, sizin bu saat yad etdiyiniz xanım de Şevröz sizin qədər amansız deyildi. Qolland onu sevirdi, o da ona eşq ilə müqabilə etdi.

– Xanım de Şevröz kralıça deyildi, – avstriyalı Anna bu dərin ehtirasın ifadesindən məğlub olmuş halda piçildədi.

– Deməli, siz kralıça olmasaydınız, məni sevərdiniz, eləmi? Güman edə bilərəmmi ki, mənə qarşı amansızlığınızın səbəbi yalnız sizin mənsəbinizdir? Güman edə bilərəmmi ki, əgər siz xanım de Şevröz olsaydınız, yaziq Bekinhem hersoqu sevilməyə ümidvar ola bilərdi? Bu şirin sözler üçün sizə təşəkkür edirəm. Ax, gözəl kralıcam, min dəfə təşəkkür edirəm!

– Aman Allah! Aman Allah! – avstriyalı Anna səsləndi. – Buna taqətim çatmir. Bura baxın, hersoq, siz allah, gedin, bu ölkədən gedin! Sizi sevib-sevmediyimi bilmirəm, yalnız onu bilirom ki, öz andımı pozmayacağam. Mənə rəhminiz gəlsin və çıxıb gedin. Of, əgər sizi Fransada, həm də mənə olan eşqiniz üstündə öldürmiş olsalar, heç bir zaman təsəlli tapa bilmərom, mən dəli olaram! Gedin, size yalvarıram, gedin!

– Ele isə rəğbətinizin bir rəhni olaraq, bizim görüşümüzün röya olmadığını sübut etmək üçün, mənə bir yadigar verin, elə bir şey ki, onu siz taxmış olasınız və mən də taxa biləm, məsələn: üzük, boyunbağı, zəncir kimi bir şey...

– Bu saatimi?

– Bəli.

– Onda siz Fransanı tərk edib İngiltərəyə qayıdarsınız mı?

– Bəli, sizə and içirəm!

– Məni gözləyin.

Kralıça öz otağına qayıtdı və o saat, əlində çohrayı ağacdan qayırılmış kiçik bir mücrü ilə qayıtdı. Mücrünün üstündə qızıldan onun adının baş hərfləri nəqş edilmişdi.

– Bunu alın, hersoq, məndən yadigar saxlayın.

Hersoq mücrünü aldı və ikinci dəfə diz çökdü.

Kralıça dedi:

– Siz mənə çıxıb getməyinizi vəd etmişdiniz!

– Mən sözümün üstündə dururam. Əlinizi verin, kralıça, əlinizi verin, mən çıxıb gedirəm.

Kralıça əlini uzatdı, o, özünün taqətdən düşdüyüni hiss edirdi.

Bekinhem hersoqu bu gözəl əli hərarətlə öpdü, sonra ayağa qalxıb söylədi:

– Əgər sağ qalmış olsam, yarımlı ildən daha az bir müddətdən sonra, bütün dünyam alt-üst etmək lazımlı gəlsə də, sizə görəcəyəm, kralıça!

Bu sözlərdən sonra öz vədinə sədaqətlə əməl edib sürotlə otaqdan çıxdı.

Dəhlizdə o, xanım Bonasyeyə rast gəldi. O da əvvəlki kimi ehtiyatla hərəkət edib, hersoqu müvəffəqiyyətlə Luvr sarayından kənara çıxartdı.

XIII

CƏNAB BONASYE

Oxular gördüyü kimi, bütün bu əhvalatda bir adam da iştirak edirdi ki, vəziyyətinin pis olduğuna baxmayaraq, heç kəs onun qeydində qalmırırdı. Bu adam cəngavərlik və aşiqanə macralarla dolu olan o zamanlarda bir-birinə dolaşmış aşiqanə və siyasi fitnələrin qurbanı – zavallı cənab Bonasye idi.

Xoşbəxtlikdən biz bu hörmətli burjuanı yaddan çıxarmamağı vəd etmişdik.

Nezarətçilər onu Bastiliyaya getirib gəldilər. Burada o, öz tüfəngini doldurmaqda olan bir dəstə esgərin yanından qorxa-qorxa keçdi.

Sonra onu yarımqırzəmi bir dəhlizə saldılar. Burada o saat dustaqxana xidmətçiləri onunla ən qaba zarafatlar və ən sərt istehzalar etməyə başladılar. Casuslar onun əsilzadə olmadığını görüb, yazıqla bir fırıldaqçı kimi rəftar edirdilər.

Təxminən, yarım saat keçdikdən sonra katib gəldi və bu onun iztrablarına son verdişə də, həyəcanını azaltmadı. Katib onu istintaq otağına aparmalarını əmr etdi. Adot üzrə dustaqları öz kameralarında dindirildilər. Ancaq cənab Bonasye ilə çox da qayda üzrə rəftar etmirdilər.

İki əsgər tacirin qollarından yapışıb, onu həyətdən keçirib bir dəhlizə apardı. Burada üç keşikçi durmuşdu. Bir qapını açıb, onu alçaq bir otağa saldılar. Bu otağın bütün müxəlləfatı bir miz ilə bir kürstündə ibarət idi. Mizin arxasında bir komissar oturub yazı yazındı. Əsgərlər dustağı mizin yanına gətirdilər və komissarın işarəsi ilə istintaqı eşitməmək üçün kənara çəkildilər.

Komissar başını aşağı salıb kağızlarla məşğul idi. O, qarşısındaki adamın kim olduğunu görmək üçün başını qaldırdı. Onun görkəmi çox da xoş deyildi: burnu nazik, irolu çıxmış almacıqları sapsarı, gözləri xirdaca, amma təsirli idi. Üzü eyni zamanda həm dələ, həm də tülkü sıfətinə bənzəyirdi. Uzun və oynaq boynu üzərindəki başı qara gen paltarının içərisindən çanaqdan boylanmış tisbağa başı kimi yırgalanırdı.

Komissar Bonasyecən adını, yaşıni və harada yaşadığını soruşdu. O cavab verdi ki, adı Jak Mişel Bonasyedir. Yaşı əlli bir, özü xirdavat taciridir, indi isə ticarətdən əl çəkib Məzarçılardan küçəsində on bir nömrəli evdə yaşayır.

Komissar istintaqı davam etdirmək əvəzinə ona uzun bir nitq söyləyib, adı bir alverçinin dövlət işlərinə qarışmasının nə qədər təhlükəli olduğunu söylədi. Bununla bərabər, komissar ona bütün keçmiş nazirlərə qalib gəlmış və gələcək nazirlərə nümunə olan indiki misilsiz nazirin, yəni cənab kardinalın qüdrətindən, onun işlərinə və hakimiyətinə heç bir kəsin cəzasız müqavimət edə bilməyəcəyindən danışdı.

Komissar öz nitqinin ikinci hissəsindən sonra qırğı gözlərinə bənzəyən gözlərini yazıq Bonasyeyə zilləyib, ona məsləhət gördü ki, öz vəziyyətinin nə qədər ciddi olduğu barədə düşünsün.

Ancaq tacir artıq öz-özlüyündə qərarını vermişdi: o, cənab de La Portun öz xəç qızlığını ona ərə vermək fikrinə düşdüyü dəqiqliyi, xüsusiylə onu kraličanın yanında xidmətçi qoyduğu dəqiqlini lənətlə yad edirdi.

Bonasyenin əsas xüsusiyyətləri – onun çox xudbin, yaman xəsis, son dərəcə qorxaq olması idi.

Bonasye ona bu saat söylənilən sözlər barədə çox ciddi düşünməyə başlayıb soyuqqanlıqla komissara söylədi:

– Ancaq, cənab komissar, inanın ki, mən kardinal həzrətlərinin misilsiz üstünlüklerini hamidən artıq qiymətləndirirəm.

– Doğrudanmı? – Komissar şübhəli-şübhəli soruşdu. – Doğrudan da bu belə isə, bəs siz Bastiliyyaya necə düşübünüz?

Bonasye cavab verdi:

– Bura nə cür düşdürümű, daha doğrusu, nə səbəbə düşdürümű heç bir surətlə söyləyə bilmərəm; çünkü mən özüm də bunu bilmirəm. Ancaq, hər halda bura düşməyimin səbəbi cənab kardinalın əleyhinə olmağım deyildir.

– Ancaq sizi dövlətə xəyanətdə töhmətləndirirlər!

– Dövlətə xəyanətdəmi? – Bonasye qorxmuş halda ucadan soruşdu.

Lakin neçə ola biler ki, quqenotlardan zəhləsi gedən və ispaniyalıları görməyə gözü olmayan yazıq bir tacir dövlətə xəyanət etməkdə töhmətləndirilsin? Özünüz bir fikirləşin, bu, əsla mümkün deyil.

– Cənab Bonasye, – deyə komissar müttəhimə ele bir baxışla baxdı ki, clə bil onun xirdaca gözləri insan qəlbinin dərinliyində olan şeyləri görməyə qadir idi. – Cənab Bonasye, sizin arvadınız var mı?

– Bəli, cənab, – tacir qorxa-qorxa cavab verdi. Hiss edirdi ki, burada işləri dolaşmağa başlayacaqdır. – Yəni mənim arvadım var idi.

– Necə yoni var idi? Bəs onu neyləyibsiniz?

– Qaçırlılar.

– Qaçırlılar? – Komissar soruşdu. – Aha!

Bu “aha” nidasından Bonasye anladı ki, onun işləri artıq dolaşır.

– Arvadınızı qaçırlıbarmı? – Komissar davam etdi. – Siz onu qaçıran adamı tanıyırsınız mı?

– Güman edirəm ki, tanıyıram.

– Kimdir?

– Nəzərə alın ki, mən heç bir şeyi tösdinq etmirəm, cənab komissar, yalnız təxmin edirəm.

– Nəyi təxmin edirsınız? Ancaq açıq danışın.

Cənab Bonasye özünü tamamilə itirmişdi. Bilmirdi ki, hər bir şeyi açıb söyləsin və ya heç bir şeyi boynuna almasın. Əgər heç bir şeyi boynuna almasa, güman edəcəklər ki, o, çox şey bilir. Buna görə heç

bir şey söyləmir. Hər bir şeyi açıb söyləməklə, xeyrxah bir adam olduğunu sübut edəcəkdir. Buna görə də o, hər şeyi açıb söyləməyi qorara aldı.

– Mən ucaboylu, qarayanız və zahirən təmkinli görünən bir kişidən şübhələnirəm. Zahiri cəhətdən o, əyana bonzəyir. Arvadımı evə ötürmək üçün Luvr sarayının qapısında gözlədiyim zaman o, bir neçə dəfə məni təqib etmişdi.

Bu sözlərdən komissar, deyəsən, bir qədər narahat oldu.

– Bəs onun adı nödir? – deyə soruşdu.

– Adını bilmirəm. Ancaq ona bir zaman rast gəlmış olsam, sizə söz verirəm ki, min adəmin içində də olsa, tənyaram.

Komissar yenidən üzünü turşutdu.

– Deyirsiniz ki, onu min nəfərin içindən də tanıyarsınız, eləmi? – deyə davam etdi.

Bonasye səhv etdiyini başa düşüb dilləndi:

– Yəni ki... Yəni ki...

Komissar dedi:

– Siz cavab verdiniz ki, həmin adamı görsəniz tanıyarsınız. Yaxşı, bu günlük bu qədər kifayətdir. İstintaqın dalını davam etdirmək üçün biz gərək bəzi adamları xəbərdar edək ki, arvadınızı qaçıran adamı tanıyırsınız.

Bonasye məyus halda çıçırdı:

– Yox, mən sizə demədim ki, onu tanıyıram! Əksinə, mən sizə dedim ki...

– Dustağı aparın, – komissar əsgərlərə müraciət etdi. – Hara aparaq?

– katib soruşdu.

– Kameraya.

– Hansı kameraya?

– Hansına olursun, ancaq təki qapısı möhkəm bağlansın.

– Komissar elə laqeyd bir əda ilə cavab verdi ki, yaziq Bonasyenin canına qorxu düşdü.

O, öz-özünə dedi:

“Of, başıma nə bələlər gəlir! Arvadım, yəqin ki, dəhşətli bir cina-yət etmişdir. Məni də onunla əlbir hesab edib bir yerdə cəzalan-dıracaqlar. O, yəqin ki, bunu boynuna alıb, hər bir şeyi açıb dediyini onlara söyləyib. Qadınlar nə qədər zəifdirler! “Kamera”, “Hansi olursa-olsun!”. Məsələ aydınındır! Gecələr yaman qıсадır, sabah isə

boynumu vuracaqlar, ya da dara çəkəcəklər! Ay Allah, ay Allah, mənə rəhmin gelsin!”

Bələ fəryadlara Bastiliyada çoxdan alışmış olduqlarından keşik-çilər onun ah-zarına əsla əhəmiyyət verməyib, dustağın qollarından yapışib kameraya apardılar. Bu zaman komissar tələsik bir məktub yazdı. Katib onun yazıl qurtarmasını gözləyirdi.

Bonasye gözlərini yuma bilmədi. Çox həyəcanlı idi. Bütün geconı çarpayışının üstündə oturub ən kiçik bir səs eşitdikdə diksinirdi. Nəhayət, günəşin ilk şüaları kameraya düşdü. Yazıq tacirə bu səhər şəfoqi çox möşəum görünürdü.

Birdən o, qapının cəftəsinin çəkildiyini eşitdi, dəhşət içində yerində sıçradı, güman etdi ki, onu boynunu vurmaq üçün aparmağa göliblər. Gözlədiyi cəllad əvəzində dünənki komissar ilə katibi göründükdə, az qaldı boyunlarına atılıb onları qucaqlasın.

Komissar dedi:

– Dünəndən bəri sizin işiniz xeyli mürekkebləşmişdir, möhtərəm cənab, mən sizə məsləhət görürmə ki, bütün həqiqəti açıb söyleyəsiniz. Kardinalın qəzəbinə yalnız səmimi peşmanlıq və etiraf yumşalda biler.

– Mən bildiyim hər bir şeyi söyləməyə hazırlam. Xahiş edirəm, zəhmət çəkib soruşasınız.

– Hər şeydən əvvəl söyləyin, arvadınız haradadır?

– Mən sizə söylədim ki, onu qaçırlılar.

– Ancaq gündüz saat beşdə o sizin köməyiniz sayesində qaçıb qurtarmışdır!

– Mənim arvadım qaçmışdır? – Bonasye çıçırdı. – Vay bədbəxt! Cənab komissar, əgər o qaçıbsa, sizə and içirəm ki, mənim bunda heç bir təqsirim yoxdur.

– Bəs siz qonşunuz d'Artanyanın yanına nə üçün getmişdiniz? Siz həmin gün onunla xeyli müddət nə barədə məsləhət etmişdiniz?

– Bəli, bəli, cənab komissar, bu doğrudur, mən müqəssiməm. Mən cənab d'Artanyanın yanına getmişdim.

– Siz onun yanına nə məqsədlə getmişdiniz?

– Xahiş edirdim ki, arvadımı tapmaqda mənə kömək etsin; elə güman edirdim ki, arvadımı geri tələb etməyə haqqım var. Görünür mən səhv etmişəm. Xahiş edirəm məni bağışlayasınız.

– Bəs cənab d'Artanyan sizə nə cavab verdi?

– Cənab d'Artanyan öz köməyini vəd etdi. Ancaq sonra təzliklə başa düşdüm ki, o məni aldadırmış.

– Siz ədalət, məhkəməsinin yaniltmağa çalışırsınız! Cənab d'Artanyan sizinlə şortləşibmiş və bu şərtə görə də o, arvadınızı tutmuş olan polisləri qovub və arvadınızı qaçırb gizlətmüşdür.

– Cənab d'Artanyan arvadımı qaçırtmışdır? Siz nə danışırsınız?

– Xoşbəxtlikdən cənab d'Artanyan bizim əlimizdödir və onu sizin üzünüzə durğuzacaqlar.

Bonasye ucadan dedi:

– Namus haqqı, mənə də bundan artıq bir şey lazımlı deyil. Mən tanış bir üz görməkdən məmənun olaram.

– D'Artanyanı gətin! – komissar iki əsgərə əmr verdi.

Əsgərlər Atosu içəri gətirdilər.

– Cənab d'Artanyan, – komissar Atosa müraciət etdi, – söyləyin görək, sizin ilə bu cənab arasında nə danışıq olmuşdur?

– Axı bu ki, cənab d'Artanyan deyil! – Bonasye çıçırdı.

– Necə? Bu d'Artanyan deyilmə? – komissar acıqlı-acıqlı soruşdu.

– Əsla, – Bonasye cavab verdi.

– Bəs bu cənabın adı nədir? – komissar soruşdu.

– Bunu deyə bilmərəm. Mən onu tanımırıam.

– Necə, siz onu tanımırsınız?

– Yox.

– Siz onu heç bir zaman görməyibsinizmi?

– Görmüşəm. Ancaq adını bilmirəm.

– Sizin adınız nədir? – komissar soruşdu.

– Atos, müşketyor cavab verdi.

– Axı, bu ki, adam adı deyil, dağ adıdır! – başını itirməkdə olan yazıq müstəntiq çıçırdı.

– Bu, mənim adımdır, – Atos sakit bir səslə cavab verdi.

– Bəs siz deyibsiniz ki, adınız d'Artanyandır?

– Mənmi?

– Bəli, siz.

– Bağışlayın, məndən soruştular ki, “Siz cənab d'Artanyansınız mı?!” Mən də cavab verdim ki, “Siz eləmi güman edirsınız?” Əsgərlər çıçırdılar ki, onlar buna əmindiirlər. Mən onların ziddinə getmək istəmədim, bir də ola bilər ki, mən səhv edə bilərdim.

– Möhtərəm cənab, siz ədalət məhkəməsinin təhqir edirsiniz.

– Əsla, – Atos sakit cavab verdi.

– Siz cənab d'Artanyansınız!

– Görürsünüz ki, siz özünüz də bunu təsdiq edirsiniz!

Bonasye davam edə bilməyib çıçırdı:

– Ancaq, cənab komissar, mən size deyirom ki, bu barədə heç bir şübhə ola bilməz. Cənab d'Artanyan mənim evimdə olur və deməli ki, hərçənd o mənə ev kirəsini verməmişdir, yaxud bəlkə elə buna görə də mən onu tanımlayıam. Cənab d'Artanyan on doqquz və iyirmi yaşlarında bir cavandır. Bu cənabın isə, yaşı hər halda otuzdan əskik olmaz. Cənab d'Artanyan cənab Dezessarın qvardiya bölüyündə xidmət edir. Bu isə cənab Trevilin müşketyorudur. Bir onun geyimine baxın, cənab komissar, geyimini baxın!

– Bu düzidür, – komissar deyindı, – vallahi düzidür!

Bu zaman qapı sürətlə açıldı və Bastiliya dustaqxanasının xidmətçilərindən birinin gətirdiyi adam komissara bir məktub verdi.

– Vay, bədbəxt qadın! – komissar çıçırdı.

– Nə dediniz? Siz kimdən danışırsınız? Ümid edirəm ki, bu sözlər mənim arvadıma aid deyil?

– Onun özüñə aiddir. İşiniz çox yaxşı gedir. Heç söz ola bilməz.

Özündən çıxmış tacir çıçırdı:

– Bura baxın, söyləyin görüm, dustaqxanada olduğum bir halda arvadımın gördüyü işlər mənim işlərim nə sayaq xarab edə bilər?

– Çünkü onun hərəkətləri əvvəlcə sizinlə birlikdə hazırlanmış olduğu məlun planın noticəsidir.

– Cənab komissar, and içirəm ki, tamamilə yanılırsınız. Arvadımın görə biləcəyi işlərdən əsla xəbərim yoxdur və əgər o, sarsaq işlər görürsə, mən ondan tamamilə ol çəkirəm, onu rədd edirəm, ona lənət edirəm.

Atos komissara dedi:

– Bura baxın, əgər artıq burada sizə lazımlı deyiləmsə, məni başqa bir yerə göndərin. Sizin bu Bonasye lap zəhləmi apardı.

Komissar Atos ilə Bonasyeni göstərərək dedi:

– Dustaqları kameralarına aparın və onları ciddi nəzarət altında saxlayın.

Atos öz adı soyuqqanlığı ilə dedi:

– İndi ki, sizin işiniz cənab d'Artanyana aiddir, onda bilmirəm nə cəhətdən onu əvəz edə bilərəm?

Komissar çığıraraq dustaqxana xidmətçilərinə əmr etdi:

– Əmri yerinə yetirin! Özünüz də bütün bunların gizli qalması üçün əlinizdən gələni edin, eşidirsınız mı?

Atos çiyinlərini ataraq nəzarətçilərin arınca getdi, Bonasye isə, elə bir fəryad etdi ki, pələngi də rohmə gətirərdi.

Taciri gecə qaldığı kameraya gətirdilər və bütün günü orada saxladılar. Bonasye bütün günü hönkür-hönkür ağladısa da, heç bir şey çıxmadı.

Axşam saat doqquzda o, nəhayət, bir qədər uzanmaq istədikdə, dəhlizdən ayaq səsləri eşitdi. Bu ayaq səsləri onun kamerasına yaxınlaşdı və qapı açıldı. Keşikçilər içəri girdilər.

Onların arınca gələn polis məmuru ona dedi:

– Ardımcə gelin!

– Ardınızca gəlim? – Bonasye çıçırdı. – Gecənin bu vaxtında ardıncıa gəlim! Ay Allah, görəsən bunlar məni hara aparırlar?

– Hara əmr edilmişsə, ora!

– Axı bu ki, bir cavab deyil.

– Bu, bizim sizə verə biləcəyimiz yeganə cavabdır.

– Aman Allah, aman Allah, – yazılıq tacir mirıldandı. – Daha mənim işim bitdi.

Bu sözlərdən sonra o, mexaniki olaraq əsla müqavimət göstərmədən, keşikçilərin arınca getdi.

Onlar dəhlizdən keçdilər, həyətdən çıxdılar, sonra fligeldən keçib qabaq həyətin darvazasına çatdılar. Burada dörd nəfər atlı tərəfindən əhatə olunmuş bir kareta gözləyirdi. Bonasyeni həmin karetaya min-dirdilər, bir polis onun yanında əyləşdi, qapını açırala bağladılar, tacir səyyar bir dustaqxananın içinde qaldı.

Kareta tabut arabası kimi ağır gedirdi. Dustaq barmaqlığın arasından yalnız evləri və küçənin yerini görürdü. Ancaq Bonasye əsl parisli olduğundan, gördüyü daş səkildən, lövhələrdən, fənerlərdən hər bir küçəni tanıydı. Onlar Bastiliya dustaqlarını edam edildikləri müqəddəs Pavel küçəsinə çatdılar. Bonasye az qaldı ki, huşunu itirsin; iki dəfə xaç vurdu. Güman edirdi ki, kareta duracaqdır. Ancaq kareta ötüb keçdi.

Bir azdan sonra yeno qorxudan canına üzütmə düşdü. Onlar müqəddəs İoan qəbiristanının yanından keçirdilər. Bu qəbiristanda dövlət işlərində cinayətkar olanları basdırardılar. Bircə şey Bonasyeyə bir az

təskinlik verirdi. Bu da ondan ibaret idi ki, caniləri basdırılmamışdan əvvəl, adət üzrə, onların boyunlarını vurardılar. Onun başı isə, hələlik çiyinlərinin üstündə idi. Ancaq Bonasye karetanın Qrev meydanından dönüb keçdiyini, şəhər idarəsi binasının dik ucalan damını gördükdə və kareta tağın altına girdikdə, bu qərara gəldi ki, artıq işi bitmişdir. İstədi ki, polis məmurnuna tövbə-istiğraf edib iqrar versin. Polis bu teklifi rədd etdi. Onda Bonasye ümidsiz halda elə çıçırmaga başladı ki, polis məmuru əgər susmasa, ağızını yummalı olduğunu bildirdi.

Bu təhdid Bonasyeni bir az sakitleşdirdi. Əgər onu Qrev meydanında edam etmək istəsəydi, onda ağızını yummağa ehtiyac qalmazdı, çünki kareta artıq, demək olar ki, edam yerinə çatmışdı. Xoşbəxtlikdən bu dəhşətli meydanda durmadan ötüb keçdilər. Bircə Trauar Xaçı qalırdı. Doğrudan da, kareta elə o tərəf döndü.

Trauar Xaçının yanında xırda cinayətkarları edam edirdilər. Bonasye özünü müqəddəs Pavel kilsəsi və ya Qrev meydanında edam edilməyə layiq bilmək ümidi ilə lovğalanırdı. Ancaq belə görünür ki, onun müqəddərəti Trauar xaçının yanında qurtarmalı imiş. O, hələ bu dəhşətli yeri görmürdü. Ancaq yaxınlaşmaqdə olduğunu hiss edirdi. Kareta iyirmi addım da irəlilədikdən sonra Bonasye səs-küy eşitdi, kareta durdu. Onsuz da başına gələnlərdən tamamilə üzülmüş olan yazılıq Bonasye artıq buna tab gətirə bilmədi. O, ölü bir adamın son nəfəsinə bənzər bir səslə zarıdı və özündən getdi.

XIV

MENQDƏKİ NAMƏLUM ADAM

Camaat bura asılmalı adam gözləmək üçün deyil, artıq asılmış olan bir adama tamaşa etmək üçün yiğişmişdi.

Kareta bir dəqiqə durdu, sonra hərəkət edib Sent-Onore küçəsindən keçdi. Mehriban Uşaqlar küçəsinə döndü və alçaq bir kilsenin qapısında durdu.

Qapı açıldı, iki nəfər polis məmuru Bonasyeni qoltuqlayıb pilləkənlə yuxarı qaldırdı və dəhlizdə oturdu.

Bonasye yuxuda gəzən adam kimi gedirdi. O, hər şeyi bir dumdan pərdəsi altından görürdü. Eşitdiyi səslərin mənasını anlamadı. Əgər

bu dəqiqə onu edam etsəydiłər, özünü müdafiə üçün heç bir hərəkət etməz, aman diləmək üçün heç bir səs çıxarmazdı.

Bonasye onu qoyduqları yerdə oturub arxasını divara söykəmiş, qollarını yanına salmışdı. Yavaş-yavaş ətrafa göz gəzdirməyə başladı. Yan-yörəsində qorxulu heç bir şey yox idi, heç bir şey burada bir təhlükə olduğunu göstərmirdi. Oturduğu skamyaya xeyli yumşaq idi. Divarlara gözəl Kordov dərisi çəkilmişdi. Pəncərələrdə qırmızı ipok pərdələr yellənirdi. Yavaş-yavaş başa düşdü ki, bu dərəcədə qorxu çəkməsi nəhaqdır; başını sağa, sola, yuxarı və aşağı چevirməyə başladı.

Bu hərəkətləri edərkən kimsənin mane olmadığını görüb bir az üreklandı. Əvvəl bir ayağını, sonra da o biri ayağını düzəltməyə cürət etdi. Sonra əllərinin köməyiə skamyadan qalxıb ayağa durdu.

Həmin bu dəqiqədə görkəmli bir zabit qonşu otaqdakı adamla danişa-danişa pərdəni qaldırdı, sonra dustağa müraciətlə dedi:

– Bonasye sizin adınızdır mı?

– Bəli, cənab zabit, – tacir qorxudan yarımcən halda cavab verdi, – qulluğunuzda hazırlam.

Zabit dedi:

– İçeri girin.

O, Bonasyeni qabağına saldı. Tacir etiraz etmədən tabe olub otağa girdi. Yəqin ki, burada onu gözleyirdilər.

Bu otaq geniş bir kabinet idi. Divarlarda hər cür silah asılmışdı. Sentyabr ayının son günləri olmasına baxmayaraq, buxarida od yanındı.

Otağın ortasında dördkünc bir masa var idi. Masanın üstü kitab və kağızlarla dolu idi. Bunların üzərinə Laroşçl şəhərinin iri bir xəritəsi sərilmişdi.

Buxarının qabağında orta boylu, məğrur və mütəkobbir bir adam durmuşdu. Bunun gözləri təsirli, alnı geniş, üzü arıq idi. Çənəsinin ucundakı İspaniya qaydası ilə qoyulmuş ucu iti saqqal üzünü bir az da uzun göstərirdi. Yaşı otuz altı, otuz yeddi dənən çox olmazsa da, saçları, bigları və çənəsinin ucundakı İspaniya sağlığı saqqalı çallaşmışdı. Yanında qılınc yox idisə də, hər cəhətdən hərbi adama benzəyirdi. Azca tozlu olan uzunboğaz çəkmələri onun bu gün at üstündə yol göldiyini göstərirdi.

Bu adam Arman-Jan dü Plessi, kardinal de Rişelye idi. O, adətən daima təsvir etdikləri kimi, hələ taqətdən düşmüş, zəif, iztirab çəkən, səsi batmış, yalnız fikrinin gərginliyi sayesində yaşayan bir qoca deyildi. O zamanlar o, zirek və mehriban bir cavan idi.

Beləliklə, ilk baxışda heç bir əlamət bu adamın kardinal olduğunu göstərmirdi və üzdən tanımayanlar kimin qarşısında olduqlarını bilməzdilər.

Qorxmuş tacir qapının ağızında durdu, kardinalın tosaklı gözləri ona zilləndi.

Kardinal bir dəqiqə susduqdan sonra soruşdu:

– Bonasye budurmu?

– Bəli, monsinyor, – zabit cavab verdi.

– Yaxşı, lazım olan kağızları verin və bizi tək buraxın.

Zabit masa üzərindən bir neçə kağız götürüb kardinala verdi və ikiqat əyilib tozim edərək çıxdı.

Bonasye bu kağızları tanıdı. Bunlar Bastiliyada aparılan istintaqın protokolları idi. Buxarının qabağında durmuş adam arabir gözlərini qaldırıb qarşısındaki müttəhimin üzünə baxır və bu zaman sanki yazıq tacirin qəlbinə iki iti xəncər batırdı.

Kardinal on dəqiqə kağızları oxuduqdan və on saniyə müşahidədən sonra artıq qabağındakı adamın kim olduğunu bilirdi.

O, öz-özünə düşündü: “Bu baş heç bir zaman sui-qəsdlərdə iştirak etməmişdir, amma hər halda bir baxaq”.

Nəhayət, kardinal dilləndi:

– Sizi dövlətə xəyanət etməkdə təqsirləndirirlər.

– Mənə bunu artıq söyləmişlər, monsinyor, – deyə Bonasye zabitdən eşitdiyi “monsinyor” sözünü tekrar ilə cavab verdi, – sizə and içirəm ki, bu barədə mən heç bir şey bilmirəm!

Kardinal özünü gülümsünməkdən saxladı.

– Siz arvadınızla, xanım de Şevröz ilə və Bekinhem hersoqu ilə birlikdə sui-qəsddə iştirak edibsiniz.

Tacir cavab verdi:

– Mən, doğrudan da, arvadımdan bütün bu adları eşitmışəm, monsinyor.

– Nə kimi bir vəziyyətdə?

O deyirdi ki, kardinal Rişelye Bekinhem hersoqunu Parisə getirmişdir ki, onu və onunla birlikdə kraličanı məhv etsin.

– O, beləmi dedi, – kardinal qəzəblə çığırı.

– Bəli, monsinyor, ancaq mən ona dedim ki, nəhaq yere belə şeylər danişir və kardinal həzrətləri belə şeylər...

– Susun! Siz axmaqsınız! – Kardinal açıqlandı.

- Arvadım da belə dedi.
 - Arvadınızı kim qaçırdığını bilirsinizmi?
 - Yox.
 - Ancaq gərək ki, siz şübhələnirsınız?
 - Bəli, monsinyor. Ancaq bu şübhələr, deyəsən, cənab komissarın xoşuna gəlmədi. Buna görə də mən daha bu şübhələrdən əl çəkdirdim.
 - Sizin arvadınız qaçmışdır. Bundan sizin xəbəriniz varmı?
 - Xeyr, monsinyor, mən bunu artıq dustaqxanada olduğum zaman eșitdim. Hamisimi da mənə çox mehriban bir adam cənab komissar xəbər verdi.
- Kardinal yenə özünü gülümsünməkdən saxladı.
- Deməli ki, sizin arvadınız qaçandan sonra başına nə gəldiyindən xəbəriniz yoxdur!
 - Əsla xəbərim yoxdur. Ancaq o, yəqin ki, Luvra qayıtmışdır.
 - Gecə saat birdə o, hələ orada yox idi.
 - Of, aman Allah! Bəs görəsən onun başına nə gəlib?
 - Narahat olmayın. Bunu bilərlər. Kardinaldan heç bir şey gizlətmək olmaz. Kardinal hər şeyi bilmər.
 - Elə isə, monsinyor, bəlkə kardinal arvadımın başına nə gəldiyini mənə söyləməyə razı olar?
 - Bəlkə də... Ancaq əvvəlcə gərək siz arvadınızın xanım de Şevröz ilə əlaqəsi barədə bütün bildiklərinizi söyləyəsiniz.
 - Ancaq mən bu əlaqə barədə heç bir şey bilmirəm, monsinyor. Mən xanım de Şevrözü heç bir zaman görməmişəm.
 - Siz arvadınızın dalınca Luvra gəlirdiniz. O, birbaş evəmi qayıdır?
 - Demək olar ki, heç bir vaxt düz evə getmirdi. Onun katan alverçilərilə işi olurdu. Mən onu ötürürdüm.
 - Bu alverçilər neçə nəfər olardı?
 - İki nəfər monsinyor.
 - Onlar harada yaşayırlar?
 - Biri Vojirar küçəsində, o biri Laqarp küçəsində.
 - Siz onların evlərinə giribsinizmi?
 - Xeyr, monsinyor, mən qapının ağızında gözləyirdim.
 - Arvadınız evə tək girməsinin səbəbini nə ilə izah edirdi?
 - Heç bir şəylə izah etmirdi. O, mənim gözləməyimi xahiş edirdi, mən də gözləyirdim.

- Siz çox mülayim bir ərsiniz, əzizim cənab, Bonasye!
- Tacir öz-özünə belə düşündü: “O, məni “əzizim Bonasye” çağırırdı. Deyəsən, işlər düzəlir, lənət şeytana!”
- Siz o qapıları tanıyırsınız mı?
- Boli, monsinyor.
- Onların nömrələrini bilirsınız mı?
- Vojirar küçəsində nömrə iyirmi beş, Laqara küçəsində yetmiş beş.
- Yaxşı, – kardinal gümüş zəngi çaldı.
- Zabit içəri girdi.
- Rişelye tələsik dedi:
- Roşfor gəlmışsa, onu yanına çağırın!
- Zabit dedi:
- Qraf buradadır və təkidlə kardinal həzrətlərilə görüşmək istəyir.
- Rişelye tələsik halda dedi:
- Çox yaxşı. Onu çağırın.
- Zabit kardinalın xidmətçilərinə xas bir sürətlə otaqdan çıxdı.
- Bonasye hürkmüş halda ətrafına göz gəzdirərək öz-özünə minildəndi: “Kardinal həzrətləri!”
- Beş saniyə də keçmədən qapı açıldı və yeni gələn adam içəri girdi.
- Bu odur! – Bonasye çığırırdı.
- O, yəni kim? – kardinal soruşdu.
- Mənim arvadımı qaçıran adam.
- Kardinal ikinci dəfə zəngi çaldı. Zabit gəldi.
- Bu adamı bura getiren əsgərlərə təslim edin. Orada gözləsin.
- Bonasye çığırırdı:
- Yox, monsinyor, yox. Bu o deyil! Yox, mən səhv etmişəm! O, tamamilə, başqa adamdır, özü də buna heç bənzəmir. Bu cənab namuslu bir adamdır.
- Kardinal dedi:
- Bu axmağı aparın!
- Zabit Bonasyenin qolundan yapışib onu dəhlizə apardı. Əsgərlər orada gözləyirdilər.
- Kardinalın yanına gəlmiş adam Bonasyenin dalınca qapının örtülməsini çox səbirsizliklə gözləyirdi.
- Həmin adam tələsik kardinala yanaşıb dedi:
- Onlar görüşmüşlər.

- Kraliça ilə hersoqmu?
- Bəli.
- Harada?
- Luvrda.
- Siz buna əminsizizmi?
- Tamamıla əminəm.
- Sizə bunu kim dedi?
- Kardinal həzrətlərinə tamamilə sadiq olan xanım de Lannua.
- Bəs niyə bunu əvvəlcədən xəbər verməmişdi?
- Kraliça bütün günü onu öz yanından kənara buraxmamışdı.
- Biz məğlub olmuşuq. İndi gərək yenidən mübarizəyə başlayaqq.
- Mən bütün qəlbimlə sizə kömək etməyə hazırlam, monsinyor.
- Bu əhvalat nə vaxt olmuşdur?
- Saat birin yarısında kraliça öz xidmətçilərinin yanında imiş...
- Harada?
- Yataq otağında.
- Belə.
- Ona camaşırlara baxan xidmətçi qadın tərəfindən göndərilmiş bir yaylıq vermişlər...
- Yaxşı, sonra?
- Kraliça həyecanlanmağa başlayıb. Üzdündə ənlik olduğuna baxmayaraq, rənginin qaçıdığı aşkar duyulmuş.
- Bəs sonra?
- Sonra o ayağa qalxıb, həyocandan titrəyən bir səslə deyib ki: “On dəqiqə gözləyin, mən indi qayıdırám”. O, qapını açıb çıxb...
- Kraliça nə qədər müddətdən sonra qayıdır?
- Qırx beş dəqiqə sonra.
- Xidmətçi qadınlardan onun yanına gedən olubmu?
- Yalnız xanım Estefaniya gedibmiş.
- Kraliça sonra qayıdır mı?
- Bəli, ancaq kiçik çəhrayı mücrünü götürmək üçün qayıdır, yenə də çıxb.
- Qayıdanda mücrünü getirib gəlibmi?
- Xeyr.
- Xanım de Lannua o mücrüdə nə olduğunu bilirmi?
- Bəli, orada əlahəzrət kralın kraliçaya bağışladığı brilyant boyunbağı var imiş.

- Kraliça qayıdarkən bu mücrünü gətirməyib, eləmi?
- Bəli.
- Xanım de Lannua zənn edir ki, ülyahəzrət kraliça boyunbağını hersoqa verib, eləmi?
- O, buna əmindir.
- Nə səbəbə?
- Bu gün xanım de Lannua ülyahəzrət kraliçanın baş xidmətçisi kimi bu mücrünü axtarmağa başlayıb, tapmadığı üçün özünü narahat olmuş kimi göstərib; nohayət, bu barədə kraliçadan soruşubdur.
- Bəs kraliça nə cavab verib?
- Kraliça qızarıb və cavab verib ki, bir gün əvvəl boyunbağının pərəklərindən biri qırılıbmış, təmir etmək üçün öz zərgərinə göndərmişdir.
- Gedib zərgərdən bunu öyrənmək lazımdır.
- Mən getmişdim.
- Yaxşı, bəs zərgər nə deyir?
- Zərgərin heç bir şeydən xəbəri yoxdur.
- Yaxşı, yaxşı, Roşfor! Hələ tamamilə uduzmamışıq. Bəlkə də... Kim bilir, bəlkə də, bu daha yaxşıdır. Siz bilirsinizmi hersoginiya de Şevröz və Bekinhem hersoqu harada gizləniləblərmiş?
- Xeyr, monsinyor. Bu barədə adamlarım mənə dürüst bir məlumat verə bilməyiblər.
- Amma mən bilirom.
- Sizmi? Monsinyor?
- Bəli. Hər halda toxmin edirəm. Budur onların ünvanı: Vojirar küçəsi nömrə iyirmi beş və Laqarp küçəsi nömrə yetmiş beş.
- Kardinal həzrətləri, emr edirsiniz hər ikisini tutaq?
- Yox, çox gecdir, onlar, yəqin ki, çıxb gediblər.
- Hər halda bu barədə yəqin bir məlumat əldə etmək olar.
- Mənim mühafizlərimdən on nəfər götürün və hər iki evi yoxlayın.
- Baş üstə, monsinyor.
- Roşfor sürətlə otaqdan çıxdı.
- Kardinal tək qaldı. O, bir az düşündükdən sonra üçüncü dəfə zəngi çaldı.
- Həmin zabit içəri girdi.
- Kardinal dedi:

– Dustağı bura getirin!

Cənab Bonasyeni yenidən gətirdilər və kardinalın işarəsi ilə zabit çıxıb getdi.

Kardinal ciddi bir səslə dedi:

– Siz məni aldadıbsınız.

– Mənmi? – Bonasye həyəcanla səsləndi. – Mən kardinal həzrətlərini aldatmışam mı?

– Sizin arvadınız Vojirar və Laqarp küçələrində katan tacirlərinin evinə getmirmiş.

– Bəs kimin yanına gedirmiş? Aman Allah!

– Hersoginya de Şevrözün və Bekinhem hersoqunun yanına.

– Bəli, – Bonasye fikrə gedərək nə isə xatırlamağa çalışdı, – bəli, kardinal həzrətləri düz buyururlar. Mən bir neçə dəfə öz arvadımı demişdim ki, qəribədir, bəs niyə bu katan tacirləri yaşadıqları evlərdə heç bir lövhə asılmamışdır. Hər dəfə arvadım mənim sözlərimə güldü. Of, kardinal həzrətləri! – Bonasye Rışelyenin ayaqlarına düşüb sözünə davam etdi: – Siz, həqiqətən, kardinalsınız! Böyük, dahi kardinalsınız! Hamı size təzim edir.

Bonasye kimi miskin bir məxluqun üzərində qələbə çalmaq nə qədər əhəmiyyətsiz bir şey olsa da, kardinal yenə birçə anlıq bu qalibiyyətdən zövq aldı. Birdən-birə onun aqlına yeni bir fikir gəldi. O gülümşünərək əlini tacirə uzadıb dedi:

– Durun, dostum, siz sədaqətli bir adamsınız.

– Kardinal mənim əlimdən tutdu! Mənim əlim bu böyük adamın əlinə dəydi, – deyə Bonasye səsini ucaldı. – O böyük adam məni öz dostu adlandırdı!

– Bəli, dostum, bəli, – kardinal bəzən işlətdiyi atalıq ədasılə ona müraciət etdi. Bu, elə bir əda idi ki, yalnız Rışelyeni yaxşı tanımayan adamları aldada bilərdi. – Sizdən nahaq yerə şübhələniblər. Buna görə də sizi mükafatlandırmaq lazımdır. İçində yüz pistol olan bu kisəni alın və məni bağışlayın.

– Mənmi, siz kardinal həzrətlərinimi bağışlayım? – Bonasye bunun bir zarafat olduğunu güman edib kisəni götürməyə cürət etmirdi.

– Axı, siz məni həbs etdirə bilərsiniz. Siz mənə işgəncə verdirə bilərsiniz, məni asa bilərsiniz, siz bizim başımızın böyüyüsunuz, mən sizə heç bir barede etiraz edə bilmərəm. Mənmi kardinal həzrətlərini bağışlayım? Lütf edin, nə buyurursunuz?

– Əzizim cənab Bonasye, siz çox alicənabsınız. Mən bunu görürəm və sizə təşəkkür edirəm. Deməli, siz bu kisəni alıb ürəyinizdə mənə əsla kin bəslemədən gedəcəksiniz, eləmi?

– Mən böyük bir minnətdarlıqla gedəcəyəm, monsinyor.

– Elə isə, əlvida, daha doğrusu, hələlik xudahafiz; çünki, yəqin, yenə də görüşəcəyik.

– Kardinal həzrətləri nə vaxt əmr etsə, hüzurunda bütün varlığımıla qulluq etməyə hazırlam.

– Arxayın olun. Mən sizin ilə səhbət etməkdən böyük bir zövq alıram.

– Nə buyurursunuz, kardinal həzrətləri?

– Xudahafiz, cənab Bonasye, xudahafiz!

Kardinal əli ilə ona işarə etdi. Buna müqabil Bonasye yerə qədər əyilib ona təzim etdi. Sonra geri-geri çekilib otaqdan çıxdı. Bonasye dəhlizə keçdikdə isə, kardinal onun böyük bir həyəcanla bu sözləri bağırdığını eşitdi:

– Yaşasın monsinyor! Yaşasın kardinal həzrətləri! Böyük kardinal var olsun!

Bonasyenin həyəcanlı duyğularının ifadəsi olan bu çıçıtları kardinal təbəssümlə dinlədi. Tacirin səsi uzaqlaşınca itdikdə isə öz-özünü dedi:

“Çox yaxşı. Bu elə bir adamdır ki, bu gündən etibarən mənim üçün canından keçməyə hazırlırdı”.

Kardinal Laroşelin miz üzərinə sərilmış xəritəsini böyük bir diqqətlə gözdən keçirməyə başladı. O, karandaşla məşhur səddin keçəcəyi yerə işarə etdi. Həmin bu sədd on səkkiz aydan sonra mühasirə olunan şəhərin limanını qorumağa kömək etdi.

Kardinal oturub strateji hesablamlarla məşğul idi ki, birdən qapı açıldı və Roşfor içəri girdi.

– Hə, necə oldu? – kardinal ayaga qalxıb böyük bir maraqla soruşdu. Onun bu halı qrafa tapşırılmış işə nə qədər böyük əhəmiyyət verdiyini göstərirdi.

Qraf cavab verdi:

– Doğrudan da, iyirmi altı-iyirmi yeddi yaşlarında cavan bir qadın və otuz beş-qırçık yaşlarında bir kişi ilə kardinal həzrətlərinin göstərdiyi bu evlərdə olub; kişi dörd, qadın beş gün yaşayıb. Ancaq qadın bu axşam, kişi isə bu gün səhər çıxıb getmişlər.

Saata baxan kardinal çıçırdı:

– Yəqin ki, onlarmış! İndi daha onları təqib etmək üçün vaxt keçmişdir. Hersoginiya Turda, hersoq isə Bulondadır. Onları daha Londonda tutmaq lazımdır.

– Kardinal həzrətləri nə əmr edirlər?

– Bu əhvalat barədə bircə kəlmə də danışmayın. Qoy kralıça heç bir şeydən şübhələnməsin. Qoy sərrinin bizi məlum olduğunu bilməsin. Qoy elə güman etsin ki, biz bir sui-qəsd izini axtarırıq. Kansler Seqyeni mənim yanımı göndərin.

– Bəs kardinal həzrətləri, siz o adamı nə etdiniz?

– Hansı adamı?

– Həmin o Bonasyeni.

– Mümkün olan hər bir şeyi etdim. Onu öz arvadının casusu olmağa məcbur etdim.

Qraf Roşfor öz ustadının bütün üstünlüklerini dərk edən bir adam kimi təzim edib çıxdı.

Kardinal tək qaldıqda oturdu, bir məktub yazdı, ona öz şəxsi möhürünnü basıb zəngi çaldı. Zabit dördüncü dəfə içəri girdi.

Kardinal dedi:

– Vitreni yanına çağırın və ona tapşırın ki, yola çıxmaga hazır olsun.

Bir dəqiqə sonra kardinalın xəber göndərdiyi həmin adam, əynində yol paltarı, ayağında mahmızlı uzunboğaz çəkmə, onun qarşısında durmuşdu.

Kardinal ona dedi:

– Vitre, siz yubanmadan Londona getməlisiniz. Yolda bir dəqiqə də ləngiməyin. Bu məktubu milediyə verərsiniz. Bu da iki yüz pistolluq çek. Mənim xəzinədarımın yanına gedin, deyin ki, bu pulu sizə versin. Əgər altı günə qədər qayıtsınız və mənim tapşırığımı yaxşı yerinə yetirmiş olsanız, bir bu qədər də alacaqsınız.

Qasid dinmədən baş əydi, məktubu və iki yüz pistolluq çekti alıb getdi.

Məktubda belə yazılmışdı:

“Miledi! Siz Bekinhem hersoqunun iştirak edəcəyi ilk balda olmalısınız. Hersoqun kamzolunda on iki brilyanti olan bir boyunbağı görəcəksiniz. Hersoqa yaxınlaşın, boyunbağının pərəklərinin ikisini kəsin. Bu pərəklər əlinizə keçər-keçməz, məni xəbərdar edin”.

MƏMURLAR VƏ HƏRBİ ADAMLAR

Bu əhvalatın ertəsi günü Atos evə qayıtmadı. D'Artanyan və Portos onun yox olduğunu cənab de Trevilə xəber verdilər. Aramis isə beş günlük məzuniyyət alıb, öz dediyinə görə ailə işləri üçün Ruana getdi.

Cənab de Trevil öz əsgərlərinin atası idi. Əynində onun bölüyünün rosmi geyimi olan en naməlum və en axırıncı bir əsgər də öz kaptanının köməyinə əmin ola bilərdi.

Cənab de Trevil o saat baş cinayət işləri hakiminin yanına getdi. Uzun axtarışlardan sonra Atosun For-Levekdə¹ dustaqlı olduğu aşkar edildi.

Atos da Bonasyenin keçdiyi bütün sinaqlardan keçmişdi. Biz hər iki dustağın bir-birilə üzləşdirildiyi səhnənin şahidi olmuşuq. Bu dəqiqədən etibarən Atos elan etdi ki, onun adı d'Artanyan deyil, Atosdur. O, əlavə etdi ki, nə cənab Bonasyeni, nə də xanım Bonasyeni tanımır və onlarla heç bir zaman görüşüb danışmamışdır. O, axşam saat on tamamda öz dostu cənab d'Artanyanın yanına gəlibmiş, ondan əvvəl isə cənab de Trevilin evində naharda olubmuş. Onun bu sözlerini iyirmi şahid təsdiq edə bilər. Bu şahidlər sırasında o, məşhur əyanlardan neçəsini və o cümlədən hersoq de La Tremulun da adını çəkdi.

İkinci komissar müşketyorun göstərişlerinin sadəlik və möhkəmliyinə heyran qaldı. Bu komissar, adətən, məmurların hərbi adamlara qarşı olan kininin acığını həvəslə Atosdan çıxardı. Ancaq cənab de Trevil və hersoq La Tremulun adları onu öz hərəkətini ölçüb-biçməyə məcbur etdi.

Atosu da kardinalın yanına istintaqa aparmışdır. Ancaq bədbəxtlikdən kardinal Luvrda kralın hüzurunda idi.

Bu həmin o dəqiqədə idi ki, cənab de Trevil baş cinayət işləri hakiminin və For-Levek komendantının yanına gedib Atosu tapmadığından, əlahəzərət kralın yanına qayıtmışdı.

Cənab de Trevil müşketyorların kaptanı olduğundan, hər bir zaman kralın hüzuruna getmək ixtiyarına malik idi.

Kralın kralıça əleyhinə əvvəlcədən yaranmış qənaətinin nə dərəcə möhkəm olduğu məlumdur. Bu qənaəti kardinal süni bir surətdə daha

¹ For-Levek – həbsxana, Bastiliyanın şöbəsi.

da qüvvətləndirməyə çalışırdı; çünki o, fitnə məsələsində kişilərdən artıq qadınlardan qorxurdu. Bu qənaətin əsas səbəblərindən biri avstriyalı Annanın (yəni kraliçanın) xanım de Şevröz ilə dostluq etməsi idi. Bu iki qadın kralı İspaniya ilə müharibədən, İngiltərə ilə çəkişmələrdən və maliyyə işlərinin pozulmasından daha artıq narahat edirdi. O, arxayındı ki, de Şevröz kraliçaya yalnız siyasi işlərdə deyil, aşiqane macəralarında da kömək edir.

Kardinal Tura sürgün edilmiş və orada yaşamaqdə olan xanım de Şevrözün Parisə gəldiyini və orada polisden gizlin beş gün yaşadığını söylər-söyləməz, kral son dərəcə qəzəblənmişdi. Xəyanətkar və sədaqətsiz bir ər olan kral isteyirdi ki, onu yalnız Adil Lüdovik deyil, həm də namuslu Lüdovik adlandırınsınlar.

Kardinal XIII Lüdovikə xəber verdi ki, kraliça xanım de Şevröz ilə gizlince məktublaşmış. Bu gizlin fitnənin sırlarını müvəffəqiyyətlə açmalı olduğu bir zamanda ona mane olmuşlar. Kraliça və sürgündə olan bu xanım arasında vasitəçilik edən xanım cinayət başında yaxalanmalı olduğu bir dəqiqəde muşketyorlardan biri ədalətin yerine yetirilməsinə zor işlədib mane olmuşdur.

XIII Lüdovik o saat sarayda kraliçanın yaşadığı hissəyə getmek qərarına gelmişdi. Onun bənizi ağarmışdı. Qəzəb, adəti üzrə, bu hökmədarı son dərəcə amansız edirdi. Halbuki kardinal hələ Bekinhem hersoqu barəsində heç bir söz söyləməmişdi.

Həmin bu dəqiqədə cənab de Trevil içəri girdi.

Cənab de Trevil kralın üzündəki qəzəb əlamətlərindən və yanında kardinalın olmasından burada baş verən bütün əhvalati başa düşüb sakit görünməyi qərara aldı.

Kral artıq əlini qapının dəstəsinə atmışdı. İçəri girən cənab de Trevilin ayaq səslərini eşidib başını çevirdi və dedi:

– Siz lap vaxtında gəlibsiniz. Mən sizin muşketyorlar barəsində çox gözəl xəberlər eşitmışəm.

– Mən isə, – cənab de Trevil soyuqqanlıqla cavab verdi, – əlahəzərətin hüzuruna cənab kardinalın məmurları barəsində çox gözəl məlumat ərz edə bilərem.

– Nə dediniz? – kral əzəmətli bir əda ilə soruşdu.

– Əlahəzərətin hüzuruna ərz edə bilərem ki, – cənab de Trevil həmin sakit əda ilə davam etdi, – bəzi məmurlar, komissarlar, polislər nə qədər hörmətə layiq olsalar da, görünür, xeyli qəzəblənmiş olduq-

larından, mənim muşketyorlarımdan, yaxud, daha doğrusu, sizin muşketyorlarınızdan birini, həm də çox temiz əxlaqlı, məşhur nüfuz sahibi olan və əlahəzərətin ən yaxşı cəhətdən tanımaq lütfündə olduğu birini, yəni cənab Atosu həbs etməyə cəsarət etmişlər. Həm də bütün bunları, mənə göstərdikləri bir əmri yerinə yetirərk icra etmişlər.

– Atosumu? – kral mexaniki bir surətdə təkrar etdi. – Bəli, bu ad mənə, doğrudan da, tanışdı.

De Trevil dedi:

– Əlahəzərət, yadınıza salın ki, həmin bu muşketyor cənab de Kayuzakı ağır yaralamaq kimi bədbəxt bir hərəkət etməyə məcbur olmuşdu. Yeri gəlmışkən, icazə verin soruşum, – o, kardinala müraciətlə davam etdi: – Cənab de Kayuzak tamam sağlamışdır, deyilmə?

– Təşəkkür edirəm, – kardinal acığından dodaqlarını gəmirə-gəmirə cavab verdi.

– Cənab Atos, – cənab de Trevil davam etdi, – öz dostlarından biri olan cavan bearının, əlahəzərətin qvardiya kadeti olub, Dezessarın bölüyündə xidmət edən bir dostunun yanına gedibmiş. Dostu evdə yox imiş. Birdən-birə bir dəstə polis və əsgər evi əhatə edib, bir neçə qapını sindirmişlər...

Kardinal krala işaret ilə sənki: “Bu, həmin işdir” demək istədi.

– Biz bütün bunları bilirik, – kral cavab verdi, – çünki bütün bu işlər bizim xeyrimizə icra edilmişdir.

De Trevil dedi:

– Deməli ki, mənim muşketyorlarımdan heç bir günahı olmayan birini əlahəzərətin xeyrinə olaraq bir cani kimi həbsxanaya salmışlar, eləmi? Həm də siz əlahəzərətin yolunda on dəfə qanını axıtmış və lazımlı gəlsə yenə axıtmağa hazır olan ən sədaqətli bir adamla belə rəftar etmişlər!..

Kral müterəddid bir əda ilə soruşdu:

– Necə, məgər iş beləmi olmuşdu?

– Cənab de Trevil orasını söyləmir ki, – deyə kardinal böyük bir soyuqqanlıqla söhbətə qarışdı, – həmin bu məsum muşketyor, həmin bu sədaqətli adam bir saat ondan əvvəl, əlində siyirmə qılınc, mənim çox mühüm bir işi istintaq etmək üçün göndərdiyim dörd komissarın üzərinə hücum etmişdir.

De Trevil qaskoniyalılara məxsus bir açıqlıq və hərbi qətiyyətlə dedi:

– Kardinal həzrətləri, siz bunu sübut edə bilməzsiniz; çünki ondan bir saat əvvəl Atos mənim evimdə nahar yeyib, mənim qonaq otağında hersoq de La Tremul və qraf de Şalü ilə söhbət edirdi.

Kral kardinalala baxdı.

– Bu barədə protokol var, – kralın sözsüz sualına cavab verdi. – O, zərərdidələr tərəfindən tərtib edilmişdir və mən bunu əlahəzrətin həzuruna təqdim edə bilərəm.

– Demək, belə çıxır ki, bir məmurun yazdığı protokol, – de Trevil məğrur bir əda ilə cavab verdi, – hərbi bir adamın namuslu sözündən üstün imiş!

Kral dedi:

– Bəsdir, bəsdir, Trevil, susun!

Trevil dedi:

– Əgər kral həzrotları mənim müşketyorlarından şübhələnibssə, mən özüm xahiş edirəm ki, istintaq aparılsın.

– Bu axtarış aparılan evdə, – kardinal sakit bir əda ilə davam etdi, – görək ki, bu müşketyorun dostu olan bir bearnlı yaşıyır.

– Kardinal həzrətləri cənab d'Artanyanımı nəzərdə tutur?

– Cənab de Trevil, mən sizin himayə etdiyiniz bir cavanı nəzərdə tuturam.

– Bəli, kardinal həzrətləri, bu, tamamilə doğrudur.

– Siz necə bilirsınız, həmin bu cavan öz dostlarına pis məsləhətlər görmürmü? –

– O, cənab Atosamı pis məsləhətlər görecək? Halbuki, Atos ondan iki qat yaşıdır, – de Trevil onun sözünü kəsdi. – Xeyr, bir də ki, həmin axşam cənab d'Artanyan da mənim evimdə idi.

Kardinal dedi:

– Bu necə işdir? Deyəsən, bütün dünya o axşam sizin evinizə yığışmış?

– Kardinal həzrətləri, siz mənim sözlerimin doğruluğuna şübhəmi edirsiniz? – Trevil qəzəbdən qızarmış halda dilləndi.

– Allah eleməsin – kardinal cavab verdi. Ancaq onlar sizin evinizdə saat neçədə olublar?

– Mən bu barədə kardinal həzrətlərinə tamam dürüst cavab verə bilərəm. Cənab d'Artanyan mənim yanımı gələndə saat onun yarısını olduğunu özüm görmüşdüm.

– Bəs o sizin yanınızdan saat neçədə getdi?

– On birin yarısında.

Kardinal de Trevilin sözlerinin səmimi olduğundan əsla şübhələnməyərək və qalibiyətin öz əlindən çıxmada olduğunu duyaraq dedi:

– Lakin conab Atos Məzarçılar küçəsində olan həmin evdə həbs edilmişdir.

– Məgər mənim bölüyümdə olan bir müşketyorun cənab Dezes-sarın bölüyündə olan bir qvardiyaçı ilə dostluq etməsi qadağandırırmı?

– Bəli, onun öz dostu ilə vaxt keçirdiyi ev şübhəli bir ev olarsa...

Kral dedi:

– Bəli, bu ev şübhəlidir, Trevil. Bəlkə sizin bundan xəberiniz yoxmuş?

– Doğrudan da, əlahəzrət, mənim bundan xəberim yox idi. Hər halda evdə conab d'Artanyanın yaşadığı mənzildən başqa, bütün mənzillər şübhəli ola bilər; çünki həmin adam barəsində mən əlahəzrətin həzurunda zəmin ola bilərəm. Əlahəzrətin ondan sadiq bir xidmətçisi və cənab kardinalın həmin cavandan daha səmimi bir pərəstişkarı yoxdur.

– Bu həmin Karmelitlər monastırı yanındaki məşum vuruşmada Jüssakı yaralayan d'Artanyan deyilmə? – deyə kral kardinalala baxaraq soruşdu.

Kardinal dedi:

– Bu iş məndən artıq siz əlahəzrətə aiddir. Mən dustağın müqəssir olduğunda təkid edirəm.

De Trevil dedi:

– Mən isə bunu inkar edirəm. Lakin əlahəzrətin hakimləri var. Qoy onun hakimləri kimin haqlı və kimin müqəssir olduğunu mühakimə ilə müəyyən etsinlər.

Kral dedi:

– Bu doğrudur. İki hakimlərə tapşırıq. Onların vəzifəsi mühakimə etməkdir. Qoy onlar bunu müəyyən etsinlər.

– Onda mən əlahəzrət kraldan xahiş edirəm ki, icazə versin özüm dustağı müdafiə edim.

Kral işin böyüməsindən qorxub dedi:

– Əgər kardinal həzrətlərinin şəxsi mülahizələri yox isə...

– Bağışlayın, lakin əlahəzrət mənim törfkir bir hakim olduğunu güman edirəm, onda mən kənara çekilirəm.

Kral dedi:

– Bura baxın. Siz mənim atamın şərəfinə and içermisiniz ki, Atos bu hadisə zamanı sizin yanınızda olub və buna görə də bu işdə iştirak edə bilməzdi?

– Sizin atanızın şərəfinə və dünyada hamidan çox sevdiyim və hamidan yüksək tutduğum sizin canınıza and içirəm!

Kardinal dedi:

– Bir düşünün, hökmədar. Əger biz bu dustağı buraxmış olsaq, onda həqiqət həmişəlik əlimizdən çıxmış olacaqdır.

De Trevil dedi:

– Cənab Atos heç bir yana qaçmaz, cənab kardinal, ondan arxayıñ olun. Siz nə zaman arzu etsəniz, onu istintaq edə bilərsiniz.

Kral dedi:

– Doğrudur, o qaçmaz. Cənab de Trevilin dediyi kimi, onu həmişə tapmaq olar, həm də ki, – o, səsini alçaldaraq kardinala baxa-baxa davam etdi, – müşketyorları sakit etmək lazımdır. Bu, ən yaxşı bir siyasetdir.

Rişelye gülümsündü və dedi:

– Əmr edin, hökmədar, əfv etmək haqqı sizindir.

De Trevil son sözü söyləmək arzusu ilə dedi:

– Əfv etmək haqqı müqəssirlərə qarşı tətbiq edilər. Mənim müşket-yorum isə günahsızdır. Buna görə də, kral həzrətləri, lütf deyil, ədaləti yerinə yetirmiş olursunuz.

Kral soruşdu:

– O, For-Levekdərdimi?

– Bəli, hökmədar, ən pis canılər kimi zindanda və gizlində saxlanır.

– Lənət şeytana! – kral deyindi. – Bəs biz nə edək?

Kardinal dedi:

– Onun buraxılması barədə əmrnamə imzalayın, vəssalam. Mən güman edirəm ki, cənab de Trevilin zəmanəti kifayətdir.

Trevil hörmətlə təzim etdi. Ancaq onun şadlığına bir qorxu da qarışmışdı. O, kardinalin belə gözlənilməz güzəştə getməsindənse, inadla müqavimət etməsini daha üstün tutardı.

Kral dustağın azad edilməsi barədə əmrnaməni imzaladı. Trevil o saat onu alıb getdi.

O, bayırda çıxdıqda kardinal dostcasına gülümsəyərək krala dedi:

– Sizin müşketyorların başçısı ilə əsgərləri arasında tam bir həmrəylik var. Bu isə, hökmədar, xidmət üçün çox faydalıdır və sizin bölüyün şərəfini artırır.

Trevil öz-özünə dedi:

“O, bu günlərdə mənim üçün, yəqin ki, bir fitnə hazırlayır. Belə bir adamla işə girişdikdə işin nə cür qurtaracağını əsla bilmək olmaz. Ancaq tələsmək lazımdır ki, kral hər dəqiqə öz rəyini dəyişə bilər. Hər halda Bastiliyada və ya For-Levekdə olub oradan çıxmış bir adamı təkrar tutub ora salmaq daha çətindir.”

Cənab de Trevil dəbdəbəli bir surətdə For-Levekə daxil olub müşketyoru azad etdi. Sonra d'Artanyanla ilk görüşündə cənab de Trevil ona dedi:

– Bu dəfəlik siz yaxşı qurtardınız. Bu sizin Jüssaka vurdugunuz qılınc zərbəsinin əvəzidir. Hələ sizin Bernajuya vurdugunuz zərbənin əvəzi qahr. Buna görə də ehtiyatlı olsanız yaxşıdır.

Doğrudan da, cənab de Trevil kardinala inanmamaqda haqlı idi. Müsketyorlar kapitanı çıxbı ardınca qapını örtən kimi, kardinal həzrətləri krala dedi:

– İndi ikimiz təkkildə ikən, əlahəzrot razi isə, gəlin ciddi danışaq, hökmədar. Bekinhem hersoqu beş gün ərzində Parisdə olub, yalnız bu sabah çıxbı getmişdir.

XVI

KANSLER SEQYENİN HƏMİŞƏKİ KİMİ ÇALMAQ ÜÇÜN DƏFƏLƏRLƏ GÖZLƏRİLƏ ZƏNGİ AXTARMASI BARƏDƏ

Bu sözlərin XIII Lüdovicə nə cür təsir etdiyini təsəvvür etmək mümkün deyildir. O gah qızarır, gah ağarırdı və kardinal görürdü ki, tək bir müvəffəqiyyətli hərəkətlə bütün uduzduğunu udmuşdur.

– Bekinhem hersoqu Parisdə imiş! – kral çığırıcı. – O, niyə gəlibmiş?

– Yəqin ki, sizin düşmənləriniz olan quqenotlar və ispaniyalılarla sui-qəsddə iştirak etmək üçün...

– Yox, and içirəm ki, yox! O, xanım de Şevröz, xanım de Lonqvil və bütün Konde nəslili ilə birlikdə mənim namusuma qarşı sui-qəsddə iştirak etmək üçün gelibmiş!

– Ah, hökmədar, bu nə fikirdir! Kralıça olduqca namusludur və hər seydən əvvəl o, əlahəzreti olduqca çox sevir.

Kral dedi:

– Qadınlar zəif məxluqdurlar, kardinal; kraliçanın məhəbbötinə gəlincə, bu barədə nə düşünmək lazım gəldiyini mən özüm bilirəm.

Kardinal dedi:

– Hər halda mən təsdiq edirəm ki, Bekinhem hersoqu Parisə tamamilə siyasi bir məqsədlə gəlibmiş.

– Mən isə əminəm ki, o, tamamilə, başqa bir məqsədlə gəlibmiş, kardinal. Əgər kraliça müqəssir isə, vay onun halına!

Kardinal dedi:

– Doğrudan da, belə bir xəyanəti təsəvvür etmək mənim üçün nə qədər ağır olsa da, siz əlahəzrət məni bu fikrə gətirirsiz. Siz əlahəzrətin tapşırığı ilə istintaq etdiyim xanım de Lannua bu gün səher mənə söylədi ki, srağa gecə kraliça həzrətləri uzun müddət yuxusuz qalıb və bu sabah xeyli ağlayıb, bütün günü yazı yazıb...

Kral dedi:

– Belə, belə. Yəqin ki, hersoqa yazırımış. Kardinal, kraliçanın məktubları mənə lazımdır!

– Ancaq bunları necə əldə edək, hökmdar? Gərək ki, onu nə siz əlahəzrət, nə də mən öhdəmizə götürə bilmerik.

– Bəs marşal d'Ankrin arvadı ilə nə cür rəftar etdirilər? – deyo kral son dərəcə qəzəblə çığırdı. – Onun ki, bütün şkaflarını və özünü axtardılar.

– Marşal d'Ankrin arvadı – yalnız marşal d'Ankrin arvadı və bir Florensiya macərapərəstindən artıq bir şey deyildi, hökmdar. Amma siz əlahəzrətin şövkətli zövcəsi olan avstriyalı Anna Fransanın kralicasıdır. Yəni dünyanın ən böyük hökmdar qadınlarından biridir.

– Buna görə onun təqsiri daha da böyükdür... Hersoq! O məhz özünün bu yüksək vəziyyətini unutduğu üçün bu dərəcə alçalmışdır. Həm də ki, mən bu xırda-xuruş aşiqanə və siyasi fitnələrə çıxdan bəri nəhayət vermək qərarına gəlmışəm. Deyəsən, onun La Port adlı bir adamı var...

Kardinal dedi:

– Doğrusu, mən bütün bu işlərdə ən başlıca cinayətkar onu hesab edirəm.

– Deməli, siz mənim fikrimlə razısanız? Kraliça məni aldadır, eləmi?

– Mən elə güman edirəm və təkrar edirəm ki, ülyahəzrət kraliça öz kralının hakimiyyəti əleyhinə sui-qəsddə iştirak edir. Lakin onun kralın namusuna qarşı hərəkət etdiyini söyləyə bilmerəm.

– Mən isə sizə söyləyirom ki, həm ona, həm də buna qarşı hərəkət edir. Mən sizə söyləyirom ki, kraliça məni sevmir. Mən sizə söyləyirom ki, o, başqasını sevir. Mən sizə söyləyirom ki, o, həmin mənfur hersoqu sevir! Bəs, siz niyə Parisdə ikən tutulmasını əmr etmədiniz?

– Hersoqu tutmaqmı? İngiltərə kralının birinci nazirini həbs etməkmi? Bu mümkünü, hökmdar? Bundan böyük bir həngamə çıxa bilər! Bir də ki, mənim hələ də şübhə etdiyim və siz əlahəzrətin təxmin etdiyiniz məsələ azacıq da doğru olarsa, bundan nə böyük rüsvayçılıq, nə düzülməz bir biabırçılıq çıxa bilər!

– Madam ki, o, öz-özünü adı bir sərsəri, oğru vəziyyətinə salıb, deməli, buna görə də...

XIII Lüdovik özü öz deyəcəyi sözlərdən dəhşətə gəlib durdu. Amma Rişelye boynunu uzadıb kralın dodaqlarında donub qalmış olan sözlərin söyləməsini gözləyirdi.

– Ona görə də?..

Kral dedi:

– Heç, heç... Lakin Parisdə ikən, yəqin ki, onu gözdən qoyma-yıbsınız, eləmi?

– Xeyr, hökmdar.

– O, harada yaşayırdı?

– Laqarp küçəsində, yetmiş beş nömrəli evdə.

– Siz əminsizizmi ki, o, kraliça ilə görüşməmişdir?

– Mən kraliçani öz vəzifəsinə son dərəcə sədaqətli hesab edirəm, hökmdar.

– Yəqin ki, onlar məktublaşırlar! Yəqin ki, kraliça bütün günü ona məktub yazırış. O məktublar mənə lazımdır!

– Lakin, hökmdar...

– Hersoq, nə olursa-olsun, o məktublar mənim əlimə gəlməlidir.

– Mən cürot edib demək istəyirəm ki, hökmdar...

– Deməli, siz də mənim iradəmin əksinə gedirsiniz? Siz də ispaniyalılarla, ingilislərlə, xanım de Şevröz ilə və kraliça ilə əlbirsiniz, eləmi?

– Hökmdar! – kardinal köksünü ötürərək cavab verdi. – Mən özümü belə şübhələrdən qorunmuş hesab edirdim.

– Cənab kardinal, siz mənim dediklərimi eşitdinizmi? Mən istəyirəm ki, o məktublar mənim əlimdə olsun!

– Onun yalnız bircə yolu var.
 – Nədir?
 – Bu işi kansler Seqyeyə tapşırmalı. Bu, onun işidir.
 – Bu saat onun dalınca adam göndörin.
 – Sizin əmriniz yerinə yetiriləcəkdir, ancaq...
 – Nə ancaq?
 – Ancaq kraliça ona tabe olmaya bilər.
 – Mənim əmrləriməmi?
 – Bəli, əgər bu əmrlərin kral tərəfindən verildiyinə şübhə edərsə...
 – Elə isə şübhə etməməsi üçün bunu ona mən özüm söylərəm.
 – Əlahəzrət, yadınızdan çıxarmayın ki, mən işin bu dərəcəyə çıxmاسının önünü almaq üçün əlimdən gələn hər bir şeyi ctdim.
 – Bəli, hersoq, bəli. Mən bilirəm ki, siz kraliçaya qarşı hoddindən artıq hörmətkarsınız, həddindən artıq... Sizi xəbərdar edirəm ki, bəlkə də biz hələ bu barədə danışmalı olacaqıq. Mən kraliçanın yanına gedirəm.

Bu sözlərdən sonra XIII Lüdovik qapını açıb sarayda onun hissəsinə avstriyalı Annanın otaqlarından ayıran dəhliz ilə getməyə başladı.

Kraliça öz yaxın adamları olan xanım de Gito, de Sable, de Monbazon və de Gemene ilə oturmuşdu. Kraliça ilə birlikdə Madriddən gəlmış ispaniyalı xidmətçi qadın xanım Estefaniya bir kündə oturub ucadan kitab oxuyurdu. Hami diqqətlə dinləyirdi. Ancaq bu qiraəti öz xəyallarına dalmaq üçün bir bəhanə kimi təşkil edən kraliça heç bir şey eşitmirdi.

Kraliçanın bu xəyalları çox kədərli idi. Kral öz arvadına inanmirdi. Kardinalın nifreti onu təqib etməkdə idi. Kraliça Rişelyenin daha zərif olan digər bir təmənnasını rədd etdiyi üçün kardinal onu əsla əfv etmirdi. Avstriyalı Anna ətrafindakı ən sadıq xidmətçilərinin, ən yaxın və inanılmış adamlarının, ən əziz və ən sevimli adamlarının bir-bir tələf olduğunu görürdü. O, bütün ətrafdakılara fəlakət götürirdi. Onun dostluğu – təqib edilməyə səbəb olan fəlakətli bir əlamət idi. Xanım de Şevroz və xanım de Verne sürgün edilmişdilər. La Port hər dəqiqə həbs ediləcəyini gözləməkdə olduğunu öz hökmdar xanımından gizlətmirdi.

Gözlənilmədən otağın qapısı açıldı və kral içəri girdi.

Xanım de Gemene o saat susdu, bütün xanımlar ayağa durdular, ortalığa dərin bir sükut çökdü.

Kral salam vermedi. O, kraliçanın qarşısında durub dəyişmiş bir səslə ona dedi:

– Xanım, bu saat kansler bura gələcəkdir. O, mənim tapşırığımı sizə söyləyəcəkdir.

Yazlıq kraliçanı daim boşamaq, sürgünə göndərmək və hətta məhkəməyə verməklə hədəleyirdilər. Onun rəngi hiss ediləcək dərəcədə ağardı və o, sakit bir səslə soruşdu:

– Bu gəlişin mənası nədir, hökmdar? Cavan kansler siz əlahəzrətin özünün mənə söyləyə bilmədiyi nə kimi sözlər söyləyə biləcəkdir?

Kral heç bir cavab vermedi. O, dabanları üstündə hərlənib çıxdı. Həmin dəqiqə qvardiya kapitanı cənab de Gito kanslerin gəldiyini xəbər verdi.

Kansler tutulmuş halda, ancaq gülümseyərək içəri girdi. Biz hələ hekayənin göləcək hissələrində buna rast göləcəyik. Ancaq oxucunun onunla indidən tanış olması pis olmaz.

Kansler çox qəribə bir adamdı. Əvvəller kardinalın kamerdineri olmuş, indi isə Paris Moryəm ana kilsəsinin baş ruhanisi olan de Roş Le Mal onu kardinal həzrətlərinə sadiq bir adam kimi təqdim etmişdi. Kardinal ona inanmış və peşman olmamışdı.

Onun barəsində cürbəcür əhvalat nağıl edirdilər ki, onlardan biri də budur:

O, cavanlıqda coşqun bir həyat keçirdikdən sonra öz cavanlıq günahlarını yumaq üçün monastırı çəkilmişdi, ancaq bu yazıq tövbəli adam bu müqəddəs yerə girdikdə, qapını tez örtmədiyindən, xatakar hissiyyat da onun ardınca içəri girmişdi. Bu hissiyyat onu daim narahat etməkdə idi. O, kilsənin ruhanisine iqrar verib öz günahlarını etiraf etdikdə, ruhani ona məsləhət görmüşdü ki, xəbis iblisi qovmaq üçün var gücü ilə kilsə zəngini çalsın. Kilsə zənginin səsindən öz yoldaşlarının iblis tərəfindən yoldan çıxarıldığını xəbər tutan rahiblər hamısı onun üçün dua etməli idilər.

Bu məsləhət göləcək kanslerin xoşuna gəlmışdı. O da rahiblərin duasının köməyilə iblisi qovmağa başlamışdı. Ancaq iblis bir kərə hakim olduğu qaladan çox da asanlıqla çəkilən deyildi. Ruhanilərin duası artıqca o da öz aldadıcı vəsvəsələrini artırırdı. İş ele bir hal almışdı ki, kilsə zəngi gecə-gündüz çalınmaqdə olub öz bədən hissiyyatını boğub istigraf etməkdə olan adamin arzularını xəber verirdi.

Rahiblər bir dəqiqə də rahatlıq bilmirdilər. Gündüzlər işləri-gücləri ibadətxanaya gedən pilləkənləri çıxıb-düşmək idi; gecələr isə, axşam duasından sonra azı iyirmi dəfə yataqlarından qalxıb, daş döşəmələr üzərində əyilib səcdə etməli olurdular.

İblisin öz ovundan ol çəkib-çəkmədiyi, yaxud rahiblərin yorulduğu məlum deyil. Ancaq üç ay keçəndən sonra tövbəli adam yenidən kübar aləminə çıxdı və misilsiz dərəcədə azğın ehtiras düşkünü kimi şöhrət qazandı.

O, monastırından çıxıb məhkəmə xadimi mənsəbini qazandıqdan sonra kardinalin tərəfdarı oldu ki, bu da onun kifayət qədər nüfuz sahibi olduğunu sübut edirdi. Kansler olduqdan sonra ürəklə kardinal həzretlərinə xidmət edib kardinalin dul kraliça və avstriyalı Anna əleyhino olan bütün fitnələrində ona hər cür kömək etməyə başladı.

Kraliça kresloya oturub, qadın xidmətçilərə də oturmalarını işaret etdi və son dərəcə tokəbbürlü bir əda ilə kanslerdən soruşdu:

– Möhtərəm cənab, nə isteyirsiniz və nə üçün bura gəlibsiniz?

– Ülyahəzrət kraliçaya bütün varlığımı hörmət bəsləməklə bərabər, kral naminə axtarış aparmaq üçün gəlmİŞəm.

– Necə? Axtarışmı? Mənim otağımdamı? Bu nə alçaqlıqdır?

– Məni bağışlayın, ülyahəzrət kraliça, ancaq mən yalnız kralın buyruq quluyam. Məgər əlahəzrət kral sizdən mənim gəlməyimə həzırlaşmağı xahiş etməmişdimi?

– Axtarın, cənab, görünür mən cinayətkaram. Estefaniya, mənim mızlırimin və qutularının açarlarını ona verin.

Kansler zahirən mızlıları də axtardı. O, bilirdi ki, kraliçanın bu gün yazdığı o mühüm məktub orada deyildir.

O nə qədər tərəddüd edirdisə də, ancaq kraliçanın özünü axtarmağa başlamaq lazımdı. O, kraliçaya yaxınlaşıb tamamilə mütərəddid bir əda ilə söylədi:

– İndi mən əsas axtarışı aparmalıyam.

Kraliça onun sözlerini anlamış və ya anlamış istəmirmiş kimi soruşdu:

– Nə axtarış?

– Əlahəzrət krala məlumdur ki, siz bu gün bir məktub yazıbsınız və onu hələ göndərməyo macal tapmayıbsınız. Bu məktub nə mizlərdə, nə də qutularda yoxdur.

Avstriyalı Anna yerindən dik qalxaraq kanslerə hədəli bir nəzər salıb dedi:

– Siz öz kraliçanıza əl qaldırmağa cürət edirsinizmi?

– Ülyahəzrət kraliça, mən kralın sadıq bir təbəəsiyəm və əlahəzrət mənə nə əmr edirse, yerinə yetirməliyəm.

Kraliça dedi:

Bəli, bu düzdür. Kardinalın casusları yanılmamışlar. Mən bu gün məktub yazmışam və bu məktub hələ göndərilməmişdir. O buradadır.

Bunu dəyiş kraliça öz gözəl əlini korsajına uzatdı.

Kansler dedi:

– Elə isə, o məktubu mənə verin.

Anna dedi:

– Mən o məktubu yalnız krala verərem.

– Kral özü o məktubu almaq istəyirdi, özü də sizdən tələb edirdi. Ancaq ülyahəzrət kraliçaya təkrar edirəm ki, o həmin məktubu sizdən tələb etməyi mənə tapşırılmışdır. Əgər siz onu verməsoniz...

– Onda nə olar ki?

– Ülyahəzrət kraliça, mənə əmr edilmişdir ki, o məktubu sizdən alam.

– Necə? Siz nə demək isteyirsiniz?

– Mən onu demək istəyirəm ki, mənə çox böyük bir səlahiyyət verilmişdir. Hətta siz ülyahəzrəti şəxsən axtarmaq ixtiyarı da verilmişdir.

– Aman, nə dəhşət! – kraliça çıçırdı.

– Yəqin ki, ülyahəzrət kraliça məni bu işə məcbur etməz.

– Nə namussuz bir zorakılıq! Siz nə etdiyinizi anlayırsınız, cənab?

– Buyuruq kraldandır, ülyahəzrət kraliça, məni bağışlayın.

– Mən buna dözə bilmərəm. Yox, yox! Bundansa, ölməyə razıyam! – kraliça çıçırdı. Onun damarlarında İspaniya və Avstriya hökmdarlarının qanı cuşa gəlmİŞdi.

Kansler ikiqat əyilib təzim etdi və özünə tapşırılan işi yerinə yetirməkdən çəkinməyəcəyini göstərib kraliçaya yaxınlaşdı. Kraliçanın gözlərindən bir anda qəzəb yaşları axmağa başladı.

Kraliça sarsılmışdı. Onun rəngi elə ağarmışdı ki, elə bil bu saat yerindəcə ölücək. O, yixilmamaq üçün əlini arxasında olan mizə dayadı. Sağ əli ilə isə korsajından məktubu çıxarıb kanslerə verdi.

– Budur, məktub! – kralıça titrək və qırıq bir səslə çıçırdı. – Alın və məni mənfur üzünüüzü görmək əzabından qurtarın!

Kansler məktubu alıb, yerə qədər təzim etdi və çıxıb getdi.

Onun ardınca qapı örtülər-örtülməz, kralıça huşunu itirib öz xidmətçilərinin qucağına yıxıldı.

Kansler məktubu oxumadan, krala apardı. Kral titrək əllərilə məktubu alıb ünvanı axtarmağa başladı. Lakin ünvan yox idi. Onun rəngi ağardı. Məktubu ağır-ağır açdı. Sonra məktubun ilk sözlərindən onun İspaniya kralına yazılmış olduğunu görüb sürətlə oxudu. Bu məktub kardinala qarşı mükəmməl bir hücum planı idi. Kralıça Rişelyenin siyaseti ilə təhqir edilmiş olan öz qardaşına və Avstriya imperatoruna məsləhət görürdü ki, onlar guya Fransaya müharibə əlan edəcəklərini bildirib, sülh üçün şərt olaraq kardinalin işdən götürülməsini tələb etsinlər; cünki kardinalın daim fikri-zikri Avstriya sülaləsini nüfuzdan salmaqdan ibarət idi. Lakin bu məktubda məhəbbət barədə bircə kəlmə də yazılmamışdı.

Kral buna sevinib kardinalin hələ Luvrda olub-olmamasını soruşdu. Ona cavab verdilər ki, kardinal həzrətləri iş kabinetində oturub əlahəzrətin əmrlərini gözləyir. Kral o saat onun yanına getdi və dedi:

– Siz haqlı imişsiniz, hersoq! Mən isə haqsız çıxdım. Bütün fitne siyasi mahiyyətdədir. Bu məktubda məhəbbət barəsində bircə kəlmə də yoxdur. Budur, məktub. Amma bu məktubda sizin barənizdə çox şey yazılmışdır.

Kardinal məktubu alıb böyük bir diqqətlə oxudu. Qurtardıqdan sonra təkrar oxudu.

– Əlahəzrət, görürsünüz ki, mənim düşmənlərim işi nə yerə gətirib çıxarırlar! Əger məni işdən kənar etməsəniz, sizi iki müharibə ilə təhdid edirlər. Padşahım, mən sizin yerinizdə olsaydım, doğrusu, bu qədər qüvvətli təkidlər qarşısında güzəştə gedərdim. Mən isə, öz tərəfimdən işdən çəkilməyi özüm üçün böyük, həqiqi bir səadət bilərdim.

– Siz nə danışırsınız, hersoq?

– Padşahım, onu deyirəm ki, bu fasiləsiz mübarizə və daimi işlər səhhətimi tələf etməkdədir. Çox ehtimal ki, Laroşelin mühəsirəsinə aid olan işlərə dözə bilmərəm. Yaxşısı budur ki, ora cənab de Kondeni və ya cənab de Bassompyeri təyin edin. Mən zəif bir kilsə xadimiyəm

və məni əsla meylim olmadan cürbocür işlərlə öz həqiqi vəzifəmdən ayırlar. Daxili işlərinizdə sizə səadət yar olacaqdır. Şübhe etmirəm ki, xaricdə də şöhrətiniz artacaqdır.

Kral dedi:

– Cənab hersoq, mən sizin fikrinizi başa düşürəm. Arxayı olun, bu məktubda adları çəkilən adamların hamısı, o cümlədən kralıça özü də, layiq olduqları cəzani görəcəklər.

– Nə buyurursunuz, padşahım! Allah eləməsin ki, kralıça həzrətləri mənim üstümdə azacıq da incidilmiş olsun! O, məni həmişə öz düşməni hesab etmişdir. Amma siz, əlahəzrət, özünüz şahidsiniz ki, mən həmişə, hətta sizə qarşı da onun tərəfini saxlamışam. Of, əgər o siz əlahəzrətə xəyanət etmiş olsaydı, tamamilə başqa bir iş olardı. Onda mən özüm birinci olaraq deyərdim ki: “Yox, padşahım, bu müqəssir həbs edilməyə bilməz!” Ancaq xoşbəxtlikdən siz əlahəzrət bu saat ülyahəzrət kralıcanın namuslu olduğunu təsdiq edən yeni bir dəlil gördünüz.

Kral dedi:

– Doğrudur, cənab kardinal, siz həmişəki kimi yenə də haqlısınız. Ancaq bununla bərabər, kralıça mənim qəzəbimə düşər olmuşdur.

– Padşahım, o özü də sizə qəzəblənmişdir və mən bunun mənasını bilirəm. Siz əlahəzrət onunla çox sərt rəftar etdiniz.

– Hersoq, mən özüm və sizin düşmənlərimizə qarşı, onlar nə qədər yüksəkdə durmuş olsalar və məni nə qədər böyük təhlükə təhdid etsə də, daim belə rəftar edəcəyim.

– Padşahım, kralıça sizin düşməniniz deyil, yalnız mənim düşmənidir. Əksinə, o çox sədaqətli, itaətkar və tamamilə tömiz bir zövçədir. İcazə verin, sizin hüzurunuzda onu müdafiə edim.

– Qoy o, özü ram olub, mənə müraciət etsin.

– Yox, padşahım, siz özünüz nümunə göstərin. Kralıçadan şübhələnməklə ilk dəfə siz özünüz haqsızlıq etmişsiniz.

– İlk olaraq mənmi ona yanaşım? Əsla!

– Sizə yalvarıram, padşahım.

– Axı, mən onunla necə barışım?

– Onun xoşuna gələn bir iş görün.

– Nə cür iş?

– Bir bal düzəldirin. Siz bilirsiz ki, kralıça rəqsi xoşlayır. Mən əminəm ki, onun qəzəbi belə bir nəzakətin qarşısında yumşalacaqdır.

— Cənab kardinal, bilirsiniz ki, mən bütün bu kübar oyləncələrdən xoşlanıram.

— Buna görə də kraliça sizə daha artıq minnətdar olacaqdır. Bu, sizin ad günündə ona bağışladığınız gözəl brilyant boyunbağınızı taxmaq üçün kraliçaya münasib bir fürsət verəcəkdir. Ülyahəzrot kraliça o boyunbağını hələ bir dəfə də taxmamışdır.

— Baxarıq, cənab kardinal, baxarıq, — kral cavab verdi. Kraliçanın onu narahat etməyən bir cinayətdə müqəssir olması en çox qorxduğu məsələdə məsumluğu kralı sevindirirdi. O, kraliça ilə barışmağa tama-milə hazır idi. Kral sözlərinə davam etdi: — Baxarıq, ancaq namusuma and içirəm ki, siz çox mərhəmətlisiniz.

Kardinal dedi:

— Padşahım, qoyun sərt rəftarı nazirlər etsinlər. Mərhəmət isə, kral-lara məxsus bir məziyyətdir.

Kardinal saatın on biri vurduğunu eşidib ikiqat əyilərək təzim ilə kraldan ayrıldı və ondan rica etdi ki, kraliça ilə barışsın.

Kraliça məktub ohvalatından sonra məzəmmət ediləcəyini gözləyirdi. Ancaq ertəsi gün kralın onunla barışmaq üçün bəhanə axtardığını görüb təəccübləndi. Əvvəlcə bu təşəbbüsü rədd etmək istəyirdi. Qadınlıq qüruru və kraliçanın heysiyyəti amansız bir surətdə təhqir edilmişdi. Bunu belə tezliklə unuda bilməzdı. Ancaq öz qadın xidmətçilərinin məsləhətlərini dinləyib, nəhayət, edilən həqarəti unutmağa başladığını bildirəcək bir surətdə rəftar etdi. Kral bundan istifadə edərək, dedi ki, bu yaxınlarda bir şənlik keçirmək istəyir.

Yazılık kraliça üçün hər cür oyləncə elə nadir bir şey idi ki, gələcək şənlik barəsində söylənən ilk sözlər kardinalın güman etdiyi kimi, kefini durultdu. Kraliça şənliyin hansı günə təyin edildiyini soruşdu. Kral cavab verdi ki, bu barədə hələ kardinal ilə məsləhotləşəcəklər.

Doğrudan da, kral hər gün kardinaldan şənliyin nə vaxt təşkil ediləcəyini soruşturdu. Kardinal isə hər gün bir bəhanə tapıb şənliyi toxırə salırdı.

Bu surətlə on gün keçdi.

Yuxarıda təsvir etdiyimiz səhnədən səkkiz gün sonra kardinal Londondan bir məktub aldı. Orada aşağıdakı sətirlər yazılmışdı:

“Onlar məndədir. Ancaq Londondan çıxa bilmirəm; çünkü pulum çatışır. Mənə beş yüz pistol göndərin. Pulu alıqdan dörd, ya beş gün sonra Parisdə olaram”.

Kardinal bu məktubu aldığı gün kral yenə ona həmin sualı verdi. Kardinal barmaqlarını sayıb ürəyində fikirloşdu:

“O pulu alıqdan dörd, ya beş gün sonra gələcək. Pulun ona çatması üçün də dörd-beş gün lazımdır. Onun bura gəlməsi üçün də bir o qədər. Cəmisi on gün. İndi qadın zəifliyinin gözlənilməz təsadüfləri üçün də vaxt ayıraq...”

Kral dedi:

— Necə oldu, cənab hersoq, sayıb qurtardınızmı?

— Bəli, padşahım! Bu gün sentyabrın iyirmisidir. Oktyabrın üçündə şəhər ağsaqqalları şəhəlik tərtib edəcəklər. Bu, çox gözəl bir təsadüf-dür. Heç bir kosin ağlına gəlməz ki, siz kraliça ilə barışmaq üçün bə-hanə axtarırsınız.

Sonra kardinal əlavə etdi:

— Padşahım, yeri gəlmışkən deyim: həmin gün ərəfəsində krali-çaya xəbər verməyi unutmayın ki, siz onun birlyant boyunbağını tax-masını arzu edirsiniz.

XVII

ƏR-ARVAD BONASYELƏR

Artıq ikinci dəfə idi ki, kardinal bu boyunbağı barodə danışındı. Bu, XIII Lüdoviki təəccübləndirdi və o, belə qərara gəldi ki, yəqin burada bir sərr var.

Kral dəfələrlə təəssüflənmişdi ki, kardinal onun ailəsindəki işləri özündən yaxşı bilir. O ümidi edirdi ki, kraliça ilə səhbetindən bozi şeylər aydınlaşdırıa bilər.

O, kraliçanın yanına getdi və adəti üzrə təhdidlərlə sözə başladı. Kraliça başını əyib bu coşqun selin axıb-qurtarmasını gözləyir və cavab verməyib ümidi edirdi ki, sel gec-tez qurtaracaqdır. Ancaq XIII Lüdovik bunu istəmirdi. Arzu edirdi ki, arada mübahisə olsun və bu mübahisə vasitəsilə bozi şeylər aşkarə çıxınsın. Əmin idi ki, kardinal onun üçün dəhşətli bir sürpriz hazırlayırdı. Bu cəhətdən kardinal hə-rətləri, doğrudan da, çox usta idi.

Örinin eyhamlarından təngə gəlmış kraliça həyəcanla dedi:

— Padşahım, siz ürəyinizdə olan əsl mətləbi mənə demirsınız! Axi, mən nə eləmişəm, söyləyin görüm, mənim cinayətim nədən ibarətdir? Heç ola bilməz ki, siz əlahəzərət bütün bu hay-küyü mənim öz qardaşımı yazdığını məktubdan ötrü qaldırmış olasınız.

Kral nə cavab verəcəyini bilmirdi. Bu qərara gəldi ki, şənlikdən bir gün əvvəl kraliçaya söyləyəcək sözün vaxtı gəlməmişdir.

Kral tokobbürlə dedi:

— Xanım, bu yaxınlarda bələdiyyə binasında bal olacaqdır. Mən arzu edirəm ki, bizim mehriban aqsaqqallara hörmət etmək üçün siz həmin bala rəsmi paltarda goləsiniz və ad gününüzdə bağışladığım brilyant boyunbağı taxasınız. Mənim size cavabım bundan ibarətdir.

Bu cavab çox dəhşətli idi. Avstriyalı Anna bu qərara gəldi ki, XIII Lüdovik hər şeyi bilir. Rəngi yaman ağardı və gözəl əlini arxasındaki kiçik mizə dayayıb heç bir cavab vermədən qorxmuş nəzərlərlə krala baxdı.

Kral onun özünü itirməsinin səbəbini bilməsə də ləzzət alaraq dedi:

- Eşitdinizmi, xanım, eşitdinizmi?
- Bəli, padşahım, — kpaliça piçildədi.
- Siz bala gələcəksinizmi?
- Bəli.
- Brilyantları taxacaqsınızmi?
- Bəli.

Kraliçanın rəngi daha da ağardı. Kral bunu sezdi və dedi:

— Deməli qərara aldıq. Mənim size söyləyəcəyim elə bundan ibarət idi.

— Bəs bal hansı günə təyin edilmişdir? — kraliça soruşdu.

XIII Lüdovik sövqi-təbii hissilə duydular ki, bu suala cavab verməlidir, dedi:

— Bu yaxında, ancaq günü yadimdə deyildir. Kardinaldan sorşaram.

Kraliça heyəcanla soruşdu:

- Deməli bu şənliyi tortib etməyi sizdən kardinal xahiş etmişdir, eləmi?
- Bəli, — heyrətlənmiş kral cavab verdi. — Ancaq bunu niyə soruşursunuz?
- Brilyant boyunbağını taxmağı da onun tələbilemi buyurursunuz?

— Ya o, ya mən, nə fərqi var ki? Siz bu xahişi bir cinayətmə hesab edirsınız?

— Xeyr, padşahım.

— Deməli, siz gələcəksiniz?

— Bəli, padşahım.

— Yaxşı, — kral gedə-gedə cavab verdi. — Yaxşı, mən sizin sözlərinizə inanıram.

Kraliça saray ədəb qaydalarına görə deyil, dizlərində taqət qalmadığı üçün oturdu.

Kral çox məmnun halda çıxıb getdi.

Kraliça öz-özünə piçildədi:

“Mən məhv oldum, məhv oldum; çünki kardinal sırlarımı bili. Heç bir şeydən xəbəri olmayan kralı təhrik edən odur. Ancaq yaxın zamanda kral da hər şeyi biləcəkdir, mən məhv oldum! Aman ya rəbbi!”

O, bir döşəkcənin üzərinə diz çöküb, başını titrək əllərinə dayayaq dua etməyə başladı.

Doğrudan da, vəziyyət olduqca qorxulu idi. Bekinhem hersoqu Londona qayıtmışdı. Xanım de Şevröz Turda idi. Ətrafi casuslarla dolu olan kraliça dumanlı da olsa, hiss edirdi ki, yanında xidmət eden qadınlardan biri ona xəyanət edir. Ancaq bunun kim olduğunu bilmirdi. La Port Luvru tərk edib gedə bilməzdi. Dünyada heç bir kəsə inanmaq olmazdı.

Kraliça onu gözləməkdə olan fəlakəti və köməksizliyini yadına salıb hönkürtü ilə ağlamağa başladı.

— Mən ülyahəzərət kraliçaya heç bir şəylə kömək edə bilmərəmmi?

Kraliça tez dönüb baxdı. Yanılmaq mümkün deyildi. Eşitdiyi bu səs dost səsi idi.

Doğrudan da, kraliçanın otaqlarına gedən qapılardan birinin ağzında xanım Bonasyenin mehriban başı göründü. Kraliçanın camaşırlarına baxan bu qadın qonşu otaqda onun camaşırlarını yiğidiyirdi. Kral içəri girdiyi zaman çıxıb gedə bilməmiş və bütün danışqları eșitmişdi.

Kraliça ucadan qışkırdı. O, La Portun zəmin olduğu cavan qadını birdən-birə tanıya bilməmişdi.

Cavan qadın dua edirmiş kimi əllerini bir-birinə bitişdirib, kraliçanın məyusluğunu görərək ağlaya-ağlaya dedi:

— Qorxmayın, şövkətli xanım. Mən bütün ruhum və bədənimlə sizə sadiqəm. Nə qədər kiçik adam olsam da, güman edirəm ki, siz ülyahəzərəti fəlakətdən qurtarmaq üçün bir çərə tapmışam.

– Sizmi! Aman Allah, – kraliça çıktı. – Ancaq bir mənim gözlərimin içində baxın. Hamı mənə xəyanət edir. Mən sizə etibar edə bilərəmmi?

Cavan qadın diz çöküb dedi:

– Aman, şövkətli xanım! Bütün müqəddəs olan şeylərə and içirəm! Mən siz ülyahəzrətin yolunda ölməyə də hazırlam!

Bu səs qəlbin dərinliklərindən qopub gələn bir səs idi.

– Bəli, – xanım Bonasye davam etdi, – bəli, Məryəm ananın müqəddəs adına and içirəm! Mən siz ülyahəzrətə sadıqəm. Kralın sizdən tələb etdiyi boyunbağını siz Bekinhem hersoquna vermişsiniz. Onu çəhrayı mücrüdə saxlayırdınız. Elo deyilmə? Mən səhv etmirəm ki?

Dəhşətdən dişləri bir-birinə dəyən kraliça piçıldadı:

– Aman ya rəbbim, aman!

– Deməli, bu boyunbağı – xanım Bonasye davam etdi, – geri qaytarmaq lazımdır.

– Bəli, əlbəttə, qaytarmaq lazımdır! – kraliça səsləndi. – Ancaq bunu necə etməli? Onu necə olə keçirməli?

– Hersoqun yanına bir adam göndərmək lazımdır!

– Ancaq kimi? Kimi? Kime inanmaq olar?

– Mənə, şövkətli xanım, mənə etibar edin, göndərməyə mən adam taparam.

– Axı onda mən məktub yazmalı olacağam!

– Bəli, xanım, bu zəruridir. Öz xəttinizlə ikicə kelmo yazıb, öz möhürüňüzü vurmalısınız.

– Axı, bu sözlər mənim üçün bir ölüm qərarı, boşanma və sürgün hökmünə çevrilə bilər!

– Bəli, bu məktub namussuz bir adamin əlinə düşərsə, belə ola bilər. Ancaq mən sizə zəmanət verirəm ki, yazdığınız bu iki kəlmə hersoqun özünə çatdırılacaqdır.

– Axı, necə? Heç olmazsa bunu mənə söyləyin!

– Mənim orimi iki və ya üç gün bundan əvvəl buraxıblar. Həlo onunla görüşməyə vaxt tapmamışam. O, heç kəsə nə məhəbbət, nə də ədavət bəsləməyen mehriban bir adamdır. O, mənim bütün istədiyimi yerinə yetirə. O özü də nə üçün getdiyini, nə apardığını bilmədən, Londona gedər ve siz ülyahəzrətin məktubunu göstərilən ünvana çatdırır.

Kraliça qızığın bir həyəcanla cavan qadının əllərindən yapışdı. Fikirlorını oxumaq istəyirmiş kimi, üzünə baxdı və gözlərində səmimiyyətdən başqa bir şey görməyib, onu nəvazişlə öpdü.

– Dediyini elə, – kraliça səsləndi, – beləliklə, sən mənim həyatımı və şərəfimi xilas etmiş olarsan!

– Mənim sizə etmək şərəfinə nail olduğum xidmətləri işırtməyin. Siz ülyahəzrət yalnız xain sui-qəsdlərin qurbanı olubsunuz.

Kraliça dedi:

– Doğrudur, doğrudur, qızım, sən haqlısan.

– Şövkətli xanım, o məktubu mənə verin. Vaxt azdır.

Kraliça üstündə mürəkkəb, qələm və kağız olan kiçik mizə doğru yüyürdü. O, iki xətt yazıb məktuba öz möhürüňü basdı və xanım Bonasyeyə verib dedi:

– İndi biz ən mühüm bir şeyi unutmuşuq.

– Nəyi?

– Pulu.

Xanım Bonasye qızardı və dedi:

– Bəli, doğrudur. Mən siz ülyahəzrətə etiraf etməliyəm ki, ərim...

– Yəqin ki, ərinin pulu yoxdur, yəqin ki, sən bunu demək istəyirsən?

– Yox, pulu var, amma çox xəsisdir. Bu da onun nöqsanıdır. Ancaq narahat olmayıñ, ülyahəzrot. Bir çarə taparıq...

– İş burasındadır ki, mənim də pulum yoxdur, – kraliça cavab verdi, – ancaq bir dayan.

Avstriyalı Anna cavahiratını saxladığı mücrüyə doğru yüyürdü və dedi:

– Budur, deyirlər ki, bu üzük çox qiymətlidir. Onu mənə öz qardaşım – İspaniya kralı bağışlamışdır. Bu üzüyü sat pul elə və qoy ərin getsin.

– Bir saatdan sonra sizin əmriniz yerinə yetiriləcəkdir.

– Ünvanı görürsonmı? – soruşan kraliça elə yavaşdan danışındı ki, səsini zorla eşitmək olurdu.

“Londonda milord Bekinhem hersoquna”.

– Məktub şəxsən onun özünə veriləcəkdir.

– Ax, alicənab övladım! – avstriyalı Anna səsləndi.

Xanım Bonasye kraliçanın əlini öpdü və məktubu korsajına qoyub qaça-qaça otaqdan çıxdı.

On dəqiqədən sonra evdə idi. Biz artıq bilirik ki, əri buraxıldıqdan sonra hələ onunla görüşməmişdi. Ona görə də bu möhtərəm tacirin fikrində əmələ gələn dəyişiklikdən xəbəri yox idi. Özünü cənab

Bonasyeyə ən yaxın dost kimi tanıtmış qraf Roşforun iki-üç ziyarətindən sonra tacirin kardinala olan sədaqəti daha da artmışdı.

Xanım Bonasye ərini evdə tək gördü. Yazıq kişi evi zorla səliqəyə salırdı. Evin bütün avadanlığı, demək olar ki, sınmışdı. Dolablar bomboş idi; çünki ədalət, Süleyman peygəmbərin söylədiyi kimi, getdikdən sonra heç bir izi qalmayan o üç şeydən heç biri deyildi.

Ləyaqətli tacir evə qayıtdıqdan sonra özünün sağ-salamat gəlməsi barədə arvadına xəbər göndərmişdi.

Arvadı da xəbər göndərərək onu təbrik etmiş və bildirmişdi ki, xidmətdən bir doqiqə başı ayılan kimi onun görüşünə gələcəkdir.

Bu dəqiqəni beş gün gözləmək lazımlı gəldi. Başqa vaxt olsaydı, bu müddət cənab Bonasyeyə bir qədər uzun görünə bilərdi. Ancaq onun kardinalla görüşməsi və Roşforun yanına gəlib-getməsi xeyalatına xeyli qida vermişdi. Məlum olduğu kimi, heç bir şey xəyalat kimi vaxtı qisalda bilməz. Bir də Bonasyenin xəyalından çox şəyler keçirdi. Roşfor onu öz dostu, öz əziz Bonasyesi adlandırır və daim söyləyirdi ki, kardinal ona çox hörmət bəsləyir. Tacir özünü artıq şərəf və sərvətə yetişməkdə olduğunu görürdü.

Xanım Bonasye də düşüncələrə dalmışdı. Onun fikirləri məftun görünən həmin igid cavanın yanında idi. Xanım Bonasye on səkkiz yaşında ikən cənab Bonasyeyə ərə gedib, həmişə ərinin dostları arasında vaxt keçirmişdi, onlar da özlərindən xeyli yüksək bir qəlbə malik olan cavan qadına heç bir hiss aşılıya bilməmişdilər. Xanım Bonasye bayağı nəvazışlardan çəkinirdi. Ancaq o zamanlar əsilzadə rütbəsi orta töbəqolordən olan adamlar üçün çox qiymətli idi. D'Artanyan isə əsilzadə idi. Bundan başqa, onun əynində qvardiyaçı mundiri vardı ki, bu da muşketyor mundirindən sonra qadınlara dünyada hər şeydən xoş gəlirdi. Biz tekrar edirik ki, d'Artanyan gözəl, cavan və cüretli idi. O, eşqdən elə danışındı ki, ürəkdən sevdiyi və eşq üçün yandığı hiss olunurdu. Bu – iyirmi beş yaşılı bir qadının başını gicəlləndirmək üçün kifayət idi. Xanım Bonasye isə həmin bu xoşbəxt yaşa yenice qədəm qoymuşdu.

Buna görə də ər-arvad bir həftədən artıq bir-birilə görüşmədiklərinə və bu müddətdə onların həyatında mühüm hadisə baş verdiyinə baxmayaraq, bir-birilə bir qədər soyuq görüşdülər. Bununla bərabər, cənab Bonasye arvadını görəndə ürəkdən sevindi. Qollarını açaraq arvadını qarşılıdı.

Xanım Bonasye öpmək üçün alnını ona yaxın tutub dedi:

– Gəlin bir az səhbət edək.

– Nə barədə? – cənab Bonasye heyretlə soruşdu.

– Mən sizə çox mühüm bir şey söyləməliyəm.

– Mən də sizə bir neçə mühüm sual verməliyəm. Söyləyin görməsi niyə qərimişdilər?

Xanım Bonasye dedi:

– İndi bu səhbətin yeri deyil.

– Bəs hansı səhbətin yeridir? Mənim həbs olunmağımınmı?

– Mən elə həmin gün bundan xəbər tutmuşdum. Ancaq siz heç bir cinayətdə müqəssir deyilsiniz. Heç bir fitnədə iştirak etməmişdiniz, xülasə, heç bir elə iş tutmamışdınız ki, sizi pis vəziyyətdə qoymuş olsun... Buna görə də mən bu hadisəyə əhəmiyyət verməmişdim.

Cənab Bonasye arvadının onun qayğısına belə az qaldığından inciməş halda dedi:

– Xanım, bu sözleri söyləmək sizin üçün asandır. Siz heç bilsinizmi ki, bütün bir günü Bastiliyada keçirmək nə deməkdir?

– Bir gün çox tez gəlib keçir, gəlin sizin həbs olunmağınızdan danışmayaq. Məni burası gotiron iş barəsində danışaq.

– Sizi mənim yanımı gətirən işdənmə? Məgər sizi burası gətirən bir həftədən bəri görüşmədiyiniz ərinizlə görüşmək arzusu deyilmə? – ürəyi sınmış tacir soruşdu.

– Birinci səbəb budur, sonra da bir başqa səbəb var.

– Söyləyin!

– Bu, çox mühüm bir şeydir. Bizim gələcək vəziyyətimizin yaxşılaşması bəlkə də bundan asılıdır.

– Xanım Bonasye, mən sizini görmədiyim müddətdən bəri bizim vəziyyətimiz xeyli dəyişmişdir. Əgər bir neçə aydan sonra bu vəziyyətə bir çoxları paxılılıq edərsə, buna əsla təəccübəlmərəm.

– Bəli, xüsusilə, əgər mənim söyləyəcəyim məsləhətlərə əməl etsinəz, doğrudan da, belə olar.

– Mənmi?

– Bəli, siz. Çox xeyirxah və müqəddəs bir iş görüb, bununla bərabər, çoxlu pul qazanmaq mümkündür.

Xanım Bonasye bilirdi ki, ərilə puldan danışanda, onun zəif damalarına toxunmuş olacaqdır. Ancaq hər bir adam, hətta sadəcə bir tacir də olmuş olsa, kardinal Rışelye ilə onca dəqiqə səhbət etdikdən sonra dəyişilib tamamilə başqa bir adam olur.

– Çoxlu pul qazanmaqmı? – Bonasye dodaqlarını uzadaraq soruşdu.
 – Bəli, lap çox.
 – Məsələn, nə qədər?
 – Ola bilər ki, min pistol.
 – Bəs mən hara getməliyəm?
 – Siz bu saat yola düşməlisiniz. Mən sizə bir məktub verəcəyəm. Siz bunu heç bir vəchlə əlinizdən verməyib düz göndərilən adama təqdim edəcəksiniz.
 – Bəs mən hara getməliyəm?
 – Londona.
 – Mənmi? Londonamı? Məni ələ salırsınız. Mənim Londonda nə işim var?
 – Lakin sizin ora getməniz başqa bir adama lazımdır...
 – Bu başqa adam kimdir? Sizi xəbərdar edirəm ki, mən bundan sonra heç bir işi kor-koranə görməyəcəyəm və yalnız nəyi təhlükəyə qoyduğumu deyil, kimdən ötrü təhlükəyə qoyduğumu da bilmək istəyirəm.
 – Sizi məşhur bir xanım göndərir və məşhur bir xanım gözləyir. Mükafat sizin umduğunuzdan çox-çox artıq olacaqdır. Size vəd edə biləcəyim şey bundan ibarətdir.
 – Yenə də fitnə! Daim fitnə! Cənab kardinal bu barədə mənim ağlımı başıma gətirmişdir.
 – Kardinal! – xanım Bonasye çıçırdı. – Siz kardinali görüb sunuzmü?
 – O, mənim dalımcı adam göndərmişdi, – tacir qürurla cavab verdi.
 – Siz də onun dəvətinə əməl etdinizmi?
 – Etiraf etməliyəm ki, mənim üçün başqa yol yox idi.
 – O sizinlə rəsmi rəftar etdi? Hədələdimi?
 – O mənə əl verib məni öz dostu adlandırdı. Öz dostu, eşidirsizim, xanım? Mən böyük kardinalın dostuyam!
 – Siz kardinalamı xidmət edirsiniz?
 – Bəli, xanım və mən onun bir xidmotkarı olmaq etibarilə dövlətin təhlükəsizliyinə qarşı sui-qəsdlərdə iştirak etməyə və qəlbə ispaniyalı qəlbə olan bir qadının fitnələrinə kömək etməyə yol verə bilmerəm. Xoşbəxtlikdən böyük kardinalın sayiq nəzərləri hamını təqib edir və qəlbərin dərinliklərini görür.

Cənab Bonasye qraf Roşfordan eşitdiyi sözləri eynən təkrar edirdi. Lakin öz ərinə güvənib onun əvəzinə kraliçaya zəmanət vermiş olan

qadın az qala düşəcəyi təhlükədən dəhşətə gəldi. Ancaq, bununla bərabər, öz ərinin acgözlüyünü bildiyindən, istədiyinə nail olmaqdan ümidiini kəsməmişdi.

– Aha, cənab, demeli ki, siz kardinalcısınız! – o çıçırdı. – Siz arvadınızı incidən və kraliçanızı təhqir edən bir firqəyə xidmət edirsiniz!

– Xüsusi mənfəətlər ictimai mənfəətlər qarşısında heçdir. Mən dövləti xilas edənlərdən biriyəm, – Bonasye dəbdəbəli bir əda ilə cavab verdi.

Bu cümlə də qraf Roşforun söylədiyi cümlələrdən biri idi və Bonasye bunu yadında saxlayıb indi təkrar etməyi yerli bir hərəkət saymışdı.

– Siz dediyiniz o dövlətin nə olduğunu heç bilirsınız mı? – xanım Bonasye ciyinlərini çəkərək soruşdu. – Yaxşısı budur ki, sadəcə bir tacir olaraq qalın və sizə böyük mənfəətlər təmin edən adamların da脸上na gedin.

Cənab Bonasye elini dolu bir kisəyə vuraraq dedi:

– Eh, ay mənə öyünd-nəsihət verən xanım, bəs siz buna nö deyirsiniz?

– Bu pullar haradandır?

– Başa düşmürsünüz mü?

– Kardinalmı vermişdir?

– Həm o, həm də dostum qraf Roşfor vermişdir.

– Qraf Roşfor! Ah, o ki məni qaçırmışdı.

– Məgər mono dəməmişdiniz ki, sizi xalis siyasi səbəblərə görə qaçırmışlar?

– Elədir, ancaq bundan məqsəd o idi ki, məni öz xanımına xəyanətə məcbur etsinlər. Mənə işgəncə verib boynuma elə şeylər qoysunlar ki, bunlar mənim ülyahəzrət xanımının şərəfini, bəlkə də həyatını təhlükəyə salmış olsun.

– Xanım, – Bonasye cavab verdi, – sizin ülyahəzrət xanımınız xain və ispaniyalıdır, kardinal da düzgün hərəkət edir.

Cavan qadın cavab verdi:

– Cənab, mən sizin qorxaq, xəsis və axmaq olduğunuzu bilirdim. Ancaq sizin alçaq olduğunuzdan xəbərim yox idi.

Öz arvadını heç bir zaman belə qəzəbli görməmiş və arvad qəzəbindən qorxan Bonasye dedi:

– Xanım, nə dediniz?

– Dedim ki, siz alçaqsınız. Siz təxirsiz yola düşməlisiniz və sizə həvalə etmək istədiyim tapşırığı sədaqətlə yerinə yetirməlisiniz. Yalnız bu şərtlə mən sözlərimi yaddan çıxarıb, sizi bağışlaya bilərəm və bundan əlavə, – o, əlini uzatdı, – dostluğumu da sizə qaytararam.

Bonasye qorxaq və xəsis idi. Ancaq öz arvadını sevirdi. Əlli yaşında olan bir kişi iyirmi beş yaşında olan qadına uzun müddət qəzəblənə bilməz. Xanım Bonasye onun tərəddüd etdiyini gördü.

– Necə oldu, qərara gəldinizmi? – soruştı.

– Axı, əzizim, bir özünüz düşünün ki, məndən nə tələb edirsiniz? London Parisdən uzaqdır, çox uzaqdır... Mənə verəcəyiniz tapşırıq isə, bəlkə də təhlükəli bir tapşırıqdır...

– Siz özünüüz təhlükədən qoruduqdan sonra bunun nə forqi var?

Tacir dedi:

– Bura baxın, xanım Bonasye. Mən qəti surətdə imtina edirəm. Mən fitnədən qorxuram. Mən Bastiliyanın nə olduğunu görmüşəm. Of, aman! Bastiliya çox dəhşətli şeydir. Yadıma düşəndə canımı üşütmə alır. Məni işgəncə ilə qorxutdular. İşgəncə nə olduğunu bilirsınız mı? Yox, mən əsla gedən deyiləm. Axı, bəs siz özünüz niyə getmirsiniz? Mən, doğrudan da, bu fikrdəyəm ki, bu vaxtacan sizin barənizdə səhv etmişəm. Məncə, siz kişisiniz, özü də ən cürətli bir kişi...

– Siz isə arvadsınız! Miskin, axmaq və beyinsiz bir arvad! Ah, qorxağın biri! Yaxşı! Siz əgər bu dəqiqə yola düşməsəniz, mən kraliça naminə əmr edərəm ki, sizi tutub bu qədər qorxduğunuz Bastiliyaya salsınılar.

Bonasye dərin düşüncələrə daldı. O, öz fikrində hansı tərefin: kardinalımı, yoxsa kraliçanımı üstün olduğunu götür-qoy edirdi. Kardinalın qəzəbi üstün gəldi.

– Nə olar ki, siz məni kraliça naminə həbs etdirmək istəsəniz, mən də kardinal həzrətlərinə müraciət edərəm!

Bu zaman xanım Bonasye başa düşdü ki, çox uzaq getmişdir və qorxuya düşdü. O, qorxmuş halda ərinin küt üzünə baxırdı.

Bu üzde yenilməz bir qətiyyət yazılmışdı. Ancaq axmaq adamlar qorxduqları zaman qətiyyətli olurlar.

Xanım Bonasye dedi:

– Çox yaxşı, qoy belə olsun. Bəlkə də siz haqlısınız. Siyaset işlərini kişilər, xüsusən siz, cənab Bonasye yaxşı bilirsınız. Axı, siz

kardinalla səhbət etmişsiniz. Hər halda mənə çox ağır gəlir ki, – o əlavə etdi, – mənim ərim, mənə bağlı olduğuna güvəndiyim bir adam, mənimlə bu qədər sərt rəftar edir və mənim arzumu yerinə yetirmək istəmir.

– Çünkü sizin arzunuz bizi çox uzaqlara aparıb çıxara bilər və mən o arzulara inanmırıam, – Bonasye qalib gəlmış bir əda ilə cavab verdi.

Cavan qadın köksünü ötürərək cavab verdi:

– Mən bu arzudan imtina edirəm. Daha bu barədə danışmağa dəyməz.

– Heç olmasa bir mənə söyləyin görüm, axı mən Londonda nə etməliyəm? – Bonasye, bir qədər gec də olsa, qraf Roşforun ona öz arvadının sirlərini öyrənməyi tapşırıqını yadına salıb soruştı.

İndi artıq sövqi-təbii duyğusu ilə ehtiyat etməyə başlayan cavan qadın cavab verdi:

– Bunu bilməsəniz də olar. Əhəmiyyətsiz bir iş idi, qadın şıaltaqlığı idi, orada bir şey almaq lazımdı ki, bu vasitə ilə xeyli pul qazanmaq olardı.

Ancaq cavan qadın cavab verməkdən nə qədər təkidlə boyun qaçırdı, əri onun gizlətdiyi sərrin bir o qədər əhəmiyyətli olduğunu güman edirdi. Ona görə də o saat qraf Roşforun yanına gedib kraliçanın Londona göndərməyə bir adam axtardığını xəbər verməyi qərara aldı və arvadına dedi:

– Əzizim xanım Bonasye, bağışlayın ki, mən sizi tərk etməli olacağam. Sizin yanımı gələcəyinizi bilmədiyimdən, bir dostumla görüş təyin etmişdim. Bu saat qayıdaram. Birçə dəqiqə gözləsəniz, dostumla səhbətimi qurtarıb gələrəm. Daha gecdir, gəlib sizi Luvra apararam.

– Təşəkkür edirəm, cənab, – xanım Bonasye cavab verdi. – Siz o qədər qoçaq deyilsiniz ki, mənə bir xeyriniz dəyə. Luvra özüm tek də gedərəm.

Tacir dedi:

– Necə istəyirsiniz, elə olsun, xanım Bonasye. Sizi tezmi görə bilərəm?

– Əlbəttə, ümid edirəm ki, gələn həftə boş vaxtım olar və o zaman bizim belə bərbad olmuş təsərrüfatımızı, ehtimal ki, səliqəyə salaram.

– Yaxşı, mən sizi gözlərəm. Mənə acığınız tutmur ki?

– Mənimmi? Əslə!

– Elə isə, hələlik xudahafiz!

– Xudahafiz!

Bonasye arvadının əlini öpüb tez otaqdan çıxdı.

Əri küçəyə çıxıb, xanım Bonasye tək qaldıqda, öz-özünə dedi:

– “Gözümüz aydın! Elə bircə bu qalmışdı ki, bu axmaq da kardinalçı olsun! Mən isə kraliçaya zəmanət verib, yazıq xanımı kömək vəd etmişdim... Aman Allah, aman Allah! Yəqin ki, məni də bütün sarayı doldurmuş xain qadınlardan biri hesab edəcək. Onun etrafına o qədər casus düzmüşlər ki, of! Cənab Bonasye! Mən sizi heç bir zaman o qədər də sevməmişəm. Ancaq onu bilin ki, indi sizdən zohləm gedir. Sizə and içirəm ki, bunun əvəzini çıxacağam”.

Xanım Bonasye öz-özü ilə danışlığı zaman birdən səqfə vurulan bir zərbə onun başını yuxarı qaldırmağa məcbur etdi. Yuxarıdan bir səs ona dedi:

– Əziz xanım Bonasye, yan qapını açın, yanınızda golim!

XVIII

OYNAŞ VƏ ƏR

Cavan qadının açdığı qapıdan içəri girərkən d'Artanyan dedi:

– Ax, xanım, icazə verin size söyleyim ki, nə miskin əriniz var imiş!

– Deməli, siz bizim söhbətimizi eşidibsiniz, eləmi? – xanım Bonasye narahat halda həyəcanla ona baxaraq soruşdu.

– Başdan-ayağa bütün danışığınızı eşitdim.

– Axı bunu necə eşiə bildiniz?

– Vaxtı ilə sizin kardinalin adamları ilə olan həyəcanlı danışığınızı eşitdiyim kimi: mən parketi çıxarmışdım.

– Yaxşı, bizim danışığımızdan nə başa düşdünüz?

– Min cür şey. Əvvəlon, onu başa düşdüm ki, əriniz mənim xoşbəxtliyimdən, olduqca miskin və axmaq bir adamdır. Siz çətin bir vəziyyətə düşübüsünüz və mən buna çox şadam. Bu, mənə imkan verir ki, sizə öz xidmetlərimi təklif edim və Allah şahiddir ki, sizin yolunuzda mən özümü oda atmağa da hazırlam. Bundan başqa, mən bunu da başa düşdüm ki, kraliçaya Londona gedə biləcək cəsur, zirək və sadiq bir

adam lazımdır. Məndə bu keyfiyyətlərdən heç olmazsa ikisi vardır və sizin qulluğunuzda hazırlam.

Xanım Bonasye dinmirdi. Ancaq şadlıqdan ürəyi bərk-bərk döyüdü.

– Əgər bu tapşırığı sizə etibar etsəm, mənə nə kimi zəmanət verə bilərsiniz? – o soruşdu.

– Sizə olan məhəbbətimi. Deyin, əmr edin, nə lazımdırsa, etməyə hazırlam!

– Aman Allah, aman Allah! – cavan qadın piçildədi.

– Mən belə bir sırrı size inana biləremmi? Axı, siz lap uşaq kimi bir şeysiniz!

– Görürəm ki, bir adamın zəmanəti olmasa, siz mənə inanmayaçaqsınız.

– Etiraf edirəm ki, belə bir adam olsaydı, mən xeyli arxayın olardım.

– Siz Atosu tanıyırsınız mı?

– Xeyr.

– Portosu necə?

– Yox.

– Bəs Aramisi?

– Yox. Bu cənablar kimdir?

– Kral müşkətyorları. Siz onların kapitanı cənab de Trevili tanıyırsınız mı?

– Bəli, bəli, onu tanıyorum. Özüm onunla tanış deyiləm, amma kraliça onun cəsarətli və nəcib bir əsilzadə olduğunu tez-tez söyleyirdi.

– Onun size xəyanət edib sizi kardinalin əlinə verəcəyindən ehtiyat etmirsiniz, elə deyilmə?

– Əlbəttə, yox.

– Elə iso, sirrinizi açıb ona söyleyin və soruşun, bu sırr nə qədər qiymətli, dəhşətli olursa-olsun, onu mənə etibar etmək olar, ya yox?

– Ancaq bu sırr mənim sırrım deyildir. Mən onu cənab de Trevilo aça bilmərəm.

– Siz ki, həmin sırrı cənab Bonasyeyə söylemək istəyirdiniz? – d'Artanyan inciməş halda qeyd etdi.

– Bir məktubu bir ağacın oyuğuna, bir göyərçinin qanadına, bir itin xaltasına inanan kimi inanırdım...

- Ancaq siz görürsünüz ki, mən sizi sevirəm.
- Bu sözdür.
- Mən sədaqətli bir adamam!
- Mən buna inanıram.
- Mən cürətliyəm.
- Bəli. Mən buna artıq inanmışam.
- Elə isə, məni sınayın.

Xanım Bonasye cavan oğlanın üzünü baxdı; lakin hələ də tərəddüd edirdi. Ancaq cavanın gözlərində elə bir atəş, səsində elə bir düzülük vardı ki, xanımı inanmağa vadar edirdi. Bir də xanım Bonasye elə bir vəziyyətdə idи ki, risk etməyə məcbur idi. Kraliçanı həm həddən artıq inanmaq, həm də həddən artıq ehtiyat məhv edə bilərdi. Nəhayət, etiraf edirik ki, xanım Bonasyenin cavan himayəkarına qarşı olan qeyri-ixtiyari duyğuları onu qərara gəlməyə məcbur etdi və o, cavan oğlana dedi:

– Bura baxın, mən təkidlərinizə güzəşt edib sizə inanıram. Ancaq bütün bunları eşidən Allaha and içirom ki, əgər xəyanət etmiş olsanız, özümü öldürüb qanımı sizin boynunuza atacağam.

D'Artanyan dedi:

– Allaha and içirəm ki, sizin əmrlərinizi yerinə yetirdiyim zaman məni tutmuş olsalar, ölrəm, ancaq heç bir kəsə zərər verə bilecek heç bir şey nə söyləyərəm, nə də edərəm.

Bu sözlərdən sonra cavan qadın o dehşətli sirri açıb d'Artanyana söylədi. Bu sirrin bir hissəsini o artıq təsadüfi olaraq "Samarityanka" körpüsündə eşitmışdı.

Bununla da onlar bir-birinə eşq izhar etmiş oldular.

D'Artanyan qürurundan və xoşbəxtliyindən yerə-göye sığmirdi. İnam və məhəbbət onu bir nəhəngə çevirmişdi. O dedi:

- Mən gedirəm, lap bu saat gedirəm.
- Necə? Necə gedirsiniz? – Xanım Bonasye həyəcanla səsləndi.
- Bəs sizin alayınız? Bos sizin kapitanınız?
- And içirəm ki, əziz Konstansiya, siz məni dünyada hər şeyi unutmağa məcbur etdiniz. Bəli, siz haqlısınız. Mən görək məzuniyyət alam.
- Yenə də əngəl! – Xanım Bonasye qəmgin halda piçildədi.
- Eh, bu əngəli, – d'Artanyan azacıq düşündükdən sonra çıçırdı, – bu əngəli mən aradan qaldıraram! Buna arxayı olun.
- Nə sayaq?

– Mən elə bu axşam cənab de Trevilin yanına gedib xahiş edərəm ki, cənab Dezessardan mənim üçün bu lütfü xahiş etsin.

– Axı bir şey də var!

D'Artanyan xanım Bonasyenin sözünü söyləməyə tərəddüd etdiyiini görüb soruşdu:

– Nə var ki?

– Belkə sizin pulunuz yoxdur?

D'Artanyan gülümşəyərək dedi:

– “Belkə” sözü artıqdır.

– Elə isə, – xanım Bonasye dolabı açıb oradan yarım saat əvvəl ərinin sevə-sevə bağrına basdığı pul kisəsini çıxartdı və d'Artanyana verdi, – elə isə bu kisəni götürün.

– Kardinalın kisəsinimi? – d'Artanyan ucadan gülərək çıçırdı. Burada təkrar bir şeyi qeyd edək ki, d'Artanyan çıxartdığı parketi sayəsində tacir ilə arvadı arasında olan səhbətdən bircə kəlməni də qulağından qaçırıbmamışdı.

– Bəli, kardinalın kisəsini, – xanım Bonasye təsdiq etdi. – Görürsünüz ki, bu kisə xeyli tutarlı kisədir.

– Lənət şeytana! – d'Artanyan çıçırdı. Bu ikiqat məzəli olar; kraliçanı kardinal həzrətlərinin pulunun köməyilə xilas etmiş olarıq!

Xanım Bonasye dedi:

– Siz mehriban və nəvazışkar bir adamsınız. İnanın ki, kraliça sizin bu xidmətinizi mükafatsız qoymaz.

– Yox, mən onsuz da mükafatımı almışam! – d'Artanyan çıçırdı.

– Mən sizi sevirəm və siz bunu söyləməyə mənə icazə verirsiniz. Mən belə bir xoşbəxtliyə ümidi bəsləməyə cəsarət edərdimmi...

– Yavaş! – xanım Bonasye diksinmiş halda səsləndi.

– Nə var ki?

– Küçədən danışq səsi gəlir.

– Bu sos...

– Menim ərimin səsidir.

D'Artanyan qapiya tərəf yürüüb daldan cəftəni vurdub və dedi:

– Nə qədər ki, mən buradayam o içəri girməməlidir. Mən gedəndən sonra qapını açarsınız.

– Axı mən də görək gedəydim. Bəs, mən burada qalmış olsam, pulların yox olduğunu ona necə izah etmək olar?

– Doğru deyirsiniz. Sizin də getməniz lazımdır.

– Gedəkmi? Ancaq necə? Əgər bayırı çıxsaq, o bizi görər.
– Elə isə, gərək mənim otağıma gedək.
– Ax, – xanım Bonasye çığirdı, – siz bunu elə bir səslə deyirsiniz ki, canımı dəhşət alır.

D'Artanyan dedi:

– Mənim otağında sizin üçün heç bir təhlükə ola bilməz. Sizə bir əsilzadə kimi söz verirəm.
– Gedək, men size inanıram, dostum.

D'Artanyan ehtiyatla cəftəni açdı və hər ikisi kölgə kimi səssizcə iç qapıdan dəhlizə çıxdılar, ehtiyatla pillələri qalxdılar və d'Artanyanın otağına girdilər.

Cavan oğlan öz otağına girdikdən sonra hər bir ehtimala qarşı qapının dalını bərkitdi. Sonra hər ikisi pəncərəyə yanaşdırılar və pəncərə qapısının arasından cənab Bonasyenin küçədə plaşlı bir adamla danışdığını gördülər.

D'Artanyan plaşlı adamı görən kimi yerindən sıçrayıb qılincını yarıya qədər çökərək qapıya doğru yüyürdü.

Bu plaşlı adam onun Menqdə rast gəldiyi adam idi.

– Ne edirsınız? – xanım Bonasye çığirdı, – siz bizi məhv edirsiniz!

D'Artanyan dedi:

– Axı, mən and içmişəm ki, bu adamı öldürəm.
– İndi artıq sizin həyatınız öz ixtiyarınızda deyil. Kralicanın adından özünüüz qarşidakı səyahət ilə əlaqəsi olmayan hər hansı bir təhlükəyə atmağı sizə qadağan edirəm.
– Bəs öz adınızdan mənə heç bir şey əmr etmirsinizmi?
– Öz adımdanmı? – xanım Bonasye böyük bir həyəcanla dilləndi. Sizdən rica edirom ki, xahişi yerinə yetirəsiniz. Ancaq bura baxın, mənə elə gəlir ki, onlar mənim baremdə danışırlar.

D'Artanyan pəncərəyə yaxınlaşıb dinləməyə başladı.

Cənab Bonasye qapını açdı və içəridə heç kəs olmadığı görünüb plaşlı adamın yanına qayıtdı və dedi:

– Arvadım getmişdir, yəqin ki, Luvra qayıtmışdır.
Namelum adam dedi:
– Siz əminsizmi ki, o nə üçün getdiyinizi başa düşməmişdir?
– Yox, – Bonasye özündən razı halda cavab verdi. – O, çox saya bir qadındır.
– Bəs qvardiyaçı evdədirmi?

– Güman edirəm ki, yox. Görürsünüz ki, pəncərə qapıları örtülüdür və qapı arasından içəridə işıq görünmür.

– Gərək bunu lap yəqin bilək.
– Nə sayaq?
– Gedin qapısını döyü.
– Yaxşısı budur gedib onun nökerindən soruşaram.
Bonasye d'Artanyan ilə xanım Bonasyenin çıxışları qapıdan keçib d'Artanyanın qapısına yaxınlaşdı və qapını döyüd.

Ona cavab verən olmadı. Bu axşam Portos d'Artanyandan xahiş etmişdi ki, Planşəni onun yanına göndərsin. D'Artanyan özü isə, aydın şeydir ki, əsla səsini çıxarmırdı.

Bonasye dedi:

– Onun otağında heç kəs yoxdur.
– Elə isə, sizin otağınıza gedək. Ora qapı ağızından təhlükəsiz olar.
– Of, aman Allah, – xanım Bonasye piçıldadı, – biz daha heç bir şey eşidə bilməyəcəyik.

D'Artanyan cavab verdi:

– Əksinə, biz daha yaxşı eşidəcəyik.
D'Artanyan döşəmədən üç-dörd parket çıxarıb xalçanı yerə saldı və dizi üstə oturub xanım Bonasyeyə də döşəmədəki dəliyə yaxınlaşmasını işaret etdi.

Aşağı otaqda naməlum adam dedi:

– Siz arxayınsızmı ki, bizim danışığımızı heç kəs eşitməz?
– Arxayı olun, – Bonasye cavab verdi.
– Siz güman edirsınız ki, arvadınız...
– Luvra qayıtmışdır.
– O sizdən başqa heç bir kəslə danışmamışdır ki?
– Mən buna əminəm.
– Bu çox mühümdür, başa düşürsünüz?
– Deməli, mənim sizə verdiyim xəber əhəmiyyətli xəbərmüş.
– Bunun əhəmiyyəti çox böyükdür, əzizim Bonasye. Bunu sizdən gizlətmirəm.
– Kardinal məndən razı qalacaqmı?
– Şübə etmirəm.
– Böyük kardinal!
– Siz əminsizmi ki, arvadınız sizinlə danışanda heç bir kəsin adını çəkmədi?

– Mənə elə gəlir ki, yox.
 – O, xanım de Şevrözün, Bekinhem hersoqunun, xanım de Vernenin adlarını çəkmədi ki?
 – Yox, yalnız bunu dedi ki, məni məşhur bir xanıma xidmət etmək üçün Londona göndərmək istəyir.
 – Xain! – xanım Bonasye piçildədi.
 D'Artanyan nəvazişlə onun əlini tutub dedi:
 – Susun!
 Xanım Bonasye əlini onun əlindən çəkmədi.
 – Hamısı bədir, – plaşlı adam davam etdi, – siz axmaqsınız ki, özünüyü bu tapşırığı qəbul edirmiş kimi göstərməmişsiniz. Belə etsəydiniz, indi məktub sizin əlinizdə olardı. Dövlət təhlükədən xilas edilmiş olardı, sizə isə...
 – Bəs mənə?
 – Sizə isə, kardinal əsilzadəlik verərdi.
 – Arxayın olun, – Bonasye cavab verdi, – arvadım mənə Allah kimi pərəstiş edir və biz hələ uduzmamışıq.
 – Axmaq! – Xanım Bonasye piçildədi.

D'Artanyan onun əlini daha da bərk sixaraq dedi:
 – Susun!
 – Necə, hələ uduzmamışım? – PLAŞLI adam davam etdi.
 – Mən bu saat Luvra gedib xanım Bonasyeni soruşaram, ona deyərəm ki, fikrimi dəyişmişəm; tapşırığı boynuma götürərəm və məktubu alıb birbaş kardinalin yanına qaçaram.
 – Tez olun gedin! Bir azdan sonra mən gəlib sizin hərəkətlərinizin müvəffəqiyyətlərindən xəbər tutaram.
 Bu sözlərdən sonra naməlum adam çıxb getdi.
 – Əclaf! – xanım Bonasye dilləndi.
 – Yavaş! – d'Artanyan yenidən tekrar etdi.

Birdən dəhşətli bir fəryad d'Artanyan ilə xanım Bonasyenin düşüncələrini dağdı. Cənab Bonasye pul kisəsinin yox olduğundan xəbər tutub "vay-haray" edərək hay-küy qoparmışdı.

– Aman Allah! – xanım Bonasye çıçırdı: indi bütün məhəlləni bura yiğacaq!

Bonasye xeyli çıçırdı, lakin Məzarçılar küçəsində bələ çıçırtılar qəribə bir şey deyildi. Qonşulardan heç biri onun çıçırtısına gəlmədi. Tacirin evi bir müddətdən bəri pis ad qazanmışdı. Bonasye fəryadına

heç kəsin yetişmədiyini görüb "vay-haray" edərək çığıra-çığıra küçəyə çıxdı.

Xanım Bonasye d'Artanyana dedi:

– İndi ki, o evdən çıxb getdi, bizim üçün də getmek vaxtıdır. Mərd olmalı və başlıca olaraq ehtiyatlı davranışmalı! Yadınızdan çıxarmayın ki, siz kraliçanın ixtiyarındasınız.

– Onun və sizin ixtiyarınızda! – d'Artanyan çıçırdı. – Arxayın olun, gözəl Konstantsiya, mən ülyahəzrət kraliçanın təşəkkürünə layiq qayıdacağam. Ancaq bilmirəm sizin məhəbbətinizə də layiq ola biləcəyəmmi?

Bu sözlərin cavabında cavan qadının yanaqları qıpqırmızı qızardı. Bir neçə saniyə sonra d'Artanyan böyük bir plaşa bürünüb evdən çıxdı. Plaşın altında uzun bir qılıncın döyüşə hazır siyrilmiş tiyəsi görünürdü.

Xanım Bonasye onu elə bir baxışla müşayiət etdi ki, elə bil qadın sevdiyi bir adamı yola salırdı. D'Artanyan döngəni dönüb gözdən itdikdə, xanım Bonasye diz çöküb əllerini bir-birinə sıxaraq çıçırdı:

– Aman Allah, kraliçanı hifz elə, məni hifz eylə!

XIX

SƏFƏRİN PLANI

D'Artanyan düz cənab de Trevilin yanına getdi. O düşündürdü ki, məlun naməlum adam kardinali tezliklə her bir şeydən xəberdar edəcəkdir və haqlı olaraq bu qərara gəlirdi ki, birçə dəqiqə də itirmək olmaz.

Cavan şadlığından özünü itirmişdi. Nəhayət, şöhrət və pul qazanmağa əlinə fürsət düşmüdü. Bundan başqa, bu macəra onu sevdiyi bir qadınla yaxınlaşdırılmışdı.

Cənab de Trevil öz otağında idi. Yanında bir neçə əsilzadə var idi.

D'Artanyanı xidmetçilər yaxşı tanıdlılarından, o, birbaş ev sahibinin kabinetinə gedib tapşırıdı ki, gəldiyini kapitana xəbər versinlər.

Aradan beşcə dəqiqə keçməmiş, cənab de Trevil içəri girdi.

O, d'Artanyanın sevincək üzünə baxar-baxmaz başa düşdü ki, yeni bir hadisə üz vermişdir.

D'Artanyan bütün yol uzunu nə cür hərəkət edəcəyini fikirləşib töreddüd edirdi. Bilmirdi ki, bu sırrı cənab de Trevilə açısını, yoxsa,

sadəcə gizli bir işi yerinə yetirmək üçün ondan kömok istəsin. Ancaq de Trevil həmişə onunla elə yaxşı rəftar edir və krala, həm də kraliçaya o qədər sədaqət bəsləyir və kardinaldan, həqiqətən, o qədər zəhləsi gedirdi ki, cavan qaskoniyalı bütün əhvalatı ona söyləməyi qərara aldı.

Cənab de Trevil soruşdu:

– Siz mənim soruştunuz, dostum?

– Bəli, cənab, – d'Artanyan cavab verdi, – ümid edirəm ki, necə mühüm bir iş üçün yanınızə gəldiyimi bildikdə, sizi narahat etdiyim üçün məni bağışlarsınız.

– Söyləyin, mən dinləyirəm.

D'Artanyan səsini alçaldaraq dedi:

– Məsəlo kraliçanın şərəfi və bəlkə də ölüm-dirim məsələsidir.

De Trevil onların səhbətlərinin heç bir kəs tərəfindən eşidilmədiyindən arxayın olmaq üçün, ətrafına göz gəzdirərək soruşdu:

– Nə deyirsiniz?

– Cənab! Təsadüf bir sirrin aşarını mənim əlimə vermişdir...

– Siz də bu sırrı həyatınız bahasına da olsa qorumağınız, cavan oğlan.

– Ancaq, əvvəlcə, mən bu sırrı sizə inanıb söyləyirəm, cənab; çünkü kraliçadan aldığım buyruğu yerinə yetirməyə yalnız siz mənə gömək edə bilərsiniz.

– Bu sırr sizin öz sırrınızdırmi?

– Yox, bu sırr kraliçanındır.

– Ülyahəzrət kraliça bu sırrı inanıb mənə söyləməyə icazə vermişdirmi?

– Yox, cənab. Əksinə, mənə tapşırılmışdır ki, bu sırrı mümkün qədər möhkəm saxlayıbm.

– Sırrınızı möhkəm saxlayın, cavan oğlan, mənə ancaq söyləyin görüm, size nə lazımdır?

– Mən istərdim ki, siz cənab Dezessardan mənə iki həftəlik məzuniyyət alısanız.

– Nə vaxt?

– Elə indicə.

– Siz Parisdən çıxbı gedirsinizmi?

– Məni başqa bir şəhərə göndərirler.

– Mənə söyləyə bilərsinizmi hara?

– Londona.

– Sizin məqsədinizə çatmanıza mane olmağa çalışan varmı?

– Mənə elə gəlir ki, kardinal mənim müvəffəqiyyətsizliyə düşar olmayımdan daha yaxşı bir şey arzu etmir.

– Təkmi gedirsiniz?

– Bəli, tək gedirəm.

– Elə isə, heç Bondiyə qədər də gedib çıxmazsınız. Trevilin sözlərinə inanın.

– Niyə ki?

– Sizi öldürərlər.

– Nə olar ki? Mən vəzifəmi yerinə yetirərkən ölürem.

– Ancaq sizə tapşırılmış iş də yerinə yetirilməmiş qalar.

– Bu doğrudur, – d'Artanyan cavab verdi.

– İnanım, – Trevil davam etdi, – belə hallarda dördlükdə yola çıxməq lazımdır ki, heç olmazsa biri gedib mənzilə çatsın.

D'Artanyan dedi:

– Haqlısınız, cənab, siz Atosu, Portosu və Aramisi tanıyırsınız və onu da bilirsiniz ki, mən onlara inana bilərəm.

– Mənim öyrənmək istəmədiyim sırrı onlara da açmayacaqsınız ki?

– Biz and içmişik ki, bir-birimizə həmişəlik inanaq və sədaqətli olaq. Yalnız onlara söyləyin ki, mənə tamamilə inanırsınız. Elə bu, kifayətdir.

– Mən onların hər birinə iki həftəlik məzuniyyət verə bilərəm, vəssalam. Atos hələ də aldığı yaradan eziyyət çəkməkdədir. Buna görə də o, Forj sularına getməlidir. Portos və Aramis də öz yoldaşlarını ötürmək üçün gedərlər; çünkü onu belə ağır vəziyyətdə tək buraxmağa razı olmazlar. Məzuniyyət məktubları mənim onlara bu səyahət üçün icazə verdiyimi sübut edər.

– Təşəkkür edirəm, cənab. Siz son dərəcə mehribansınız.

– Elə isə, onların dalınca gedin və elə bu axşam yola düşün. Hə... Yalnız əvvəlcə cənab Dezessara bir ərizə yazın. Bəlkə də sizin dalınızca göz qoymuşlar və kardinal sizin bura geldiyinizdən xəbər tutmuşdur. Bu ərizə ilə sizin bura gəlməyinizin səbəbini izah etmək olar.

D'Artanyan ərizə yazdı və cənab de Trevil ərizəni ondan alıb və etdi ki, səhərə hələ iki saat qalmış onların dördünün də məzuniyyət kağızları evlərinə göndərilecəkdir.

– Zəhmət çəkin, mənim kağızımı Atosun evinə göndərin. Mən gözlənilməz bir əngələ rast gəlməmək üçün evə qayıtməq istəmirəm.

— Narahat olmayın. Xudahafiz! Yaxşı yol! Bir dəqiqə dayanın, de Trevil onu saxladı.

D'Artanyan geri qayıdı.

— Pulunuz varmı?

D'Artanyan cibində pul ilə dolu olan kisəni cingildətdi.

— Nə qədərdir? — cənab de Trevil soruşdu.

— Üç yüz pistol.

— Çox yaxşı, bu qədər pulla dünyanın o başına gedib çıxməq olar. Gedin!

D'Artanyan cənab de Trevile təzim etdi; o isə əlini ona uzatdı. D'Artanyan onun əlini hörmət və təşəkkür hissili şixdi. D'Artanyan Parisə gəldiyi gündən bəri bu mehriban, nəcib, sədaqətli və alicənab adamı tərifləməkdən doymurdu.

Hər şeydən əvvəl d'Artanyan Aramisin yanına getdi. O, xanım Bonasyenin ardınca düşdürüyü unudulmaz gecədən bəri onun yanına getməmişdi. O vaxtdan bəri cavan müşketyoru heç görməmişdi də.

Aramis kədərli və daiğin idi. D'Artanyan onun bu qədər pəjmürdə olduğunu səbəbini soruşdu. Aramis bunu belə izah etdi ki, guya müqəddəs Avqustinin əsərlərinin XVIII fəslinə latinca izahat yazmaq məcburiyyətindədir.

Dostlar söhbət etdikləri zaman Trevilin göndərdiyi qasid möhürlənmiş zərfləri gətirib gəldi.

— Bu nədir? Aramis soruşdu.

— Sizin xahiş etmək lütfündə olduğunuz məzuniyyət kağızlarıdır, — qasid cavab verdi.

— Mənmi? Mən məzuniyyət istəməmişdim.

D'Artanyan dedi:

— Susun, dinməyin və götürün. Alın, bu da sizin olsun, — o, qasidə yarımla pistol pul verdi. — Bu da sizin zəhmət haqqınız. Cənab de Trevilə deyərsiniz ki, cənab Aramis ona ürəkdən təşəkkür edir. Gedin!

Məktubları getirən adam təzim edib getdi.

— Bu nə deməkdir? — Aramis soruşdu.

— Sizə iki həftəlik soyahət üçün nə lazımdırsa, götürün və ardımcı gelin.

— Ancaq mən indi Parisə tərk edə bilmirəm, bir də ki, bilmirəm...

— Aramis sözünü kəsib dayandı.

D'Artanyan soruşdu:

— Yəqin ki, o xanımın başına nə göldiyini bilmirsiniz, eləmi?

— Kimin? — Aramis soruşdu.

— Burada olan xanımın. Naxışlı yaylığı olan xanımın.

— Sizə kim demişdir ki, burada xanım olmuşdur? — Aramis rəngi ölü kimi ağarmış halda soruşdu.

— Mən onu görmüşüm.

— Siz onun kim olduğunu bilirsınız mı?

— Mənə elə gəlir ki, təxminən, bilirəm.

Aramis dedi:

— Bura baxın, sizin nə çox şeydən xəbəriniz var! Deyo bilməzinizmi o xanım necə olmuşdur? Hara getmişdir?

— Elə güman edirəm ki, Tura qayıtmışdır.

— Turamı? Elədir. Siz haqlısınız, ancaq necə olub ki, mənə birçə kəlmə də söylemədən Tura getmişdir?

— Qorxub ki, onu tutarlar.

— Bəs niyə mənə məktub yazmayıb?

— Çünkü sizi əngələ salmaqdan çəkinmişdir.

— D'Artanyan, siz həyatımı mənə qaytarırsınız! — Aramis çıçırdı.

— Mən özümü unudulmuş, aldadılmış hesab edirdim. Onu o qədər görmək istəyirdim ki! İnana bilmirəm ki, mənim üçün öz azadlığını təhlükəyə qoymuş ola. Onun Parisə qayıtmasının səbəbini düşünənə başımı sindirirdim.

— Bizi bu gün İngilterəyə getməyə məcbur edən də həmin səbəbdər.

— Bu nə deməkdir?

— Bir zaman bilərsiniz, Aramis. Hələlik mən istəyirəm ki, bu əhvalat da ilahiyyat doktorunun bacısı qızının əhvalatı kimi gizli bir sırr olaraq qalsın.

Aramis gülümsündü. O bir axşam öz dostlarına danışdığı nağılı yadına saldı.

— Yaxşı! İndi ki, o, Parisdə yoxdur və siz buna eminsiniz, d'Artanyan, onda mənim Parisdə qalmağım üçün heç bir səbəb yoxdur, deməli ki, yola düşürük...

— Hələlik Atosun yanına gedək. Siz mənimlə getmək istəyirsinizsə, xahiş edirəm tələsəsiniz. Çünkü xeyli vaxt itirmişik. Hə, bir də Bazeni xəbərdar edin...

Aramis soruşdu:

– Bazen bizimle gedirmi?

– Ola bilər ki, getsin. Hor halda hələlik ona tapşırın ki, bizi Atosun evinə ötürsün.

Aramis Bazeni çağırıldı və uzaq yola hazırlaşmağa başladı. Plaşını, qılıncını və üç tapança götürdü. Bir neçə qutunu alt-üst etdi ki, bəlkə oradan yaddan çıxıb qalmış bir pistol pul tapa. Ancaq bu axtarışların boşça çıxdığını gördükdən sonra d'Artanyanın ardınca getti.

Aramis bu cavan qaskoniyalının onun evində qalmış qadının adını və başına gələnləri haradan bildiyini başa düşə bilmirdi.

Küçəyə çıxdıqda Aramis əlini d'Artanyanın çiyninə qoyub diqqətlə onun üzünə baxaraq soruşdu:

– Siz bu qadin barəsində kimsəyə bir söz deməyibsiniz ki?

– Əsla.

– Hətta Atosa və Portosa da deməyibsiniz?

– Bircə kəlmə də deməmişəm.

– Çox gözəl!

Bu barədə arxayın olduqdan sonra o, d'Artanyanın ardınca getdi və bir az sonra dostlar Atosun evinə çatdılar.

Atos bir əlində məzuniyyət kağızını, o biri əlində cənab de Trevilin məktubunu tutub durmuşdu.

Atos heyrotlə soruşdu:

– Bəlkə siz aldığım bu məzuniyyət vəsiqəsi və məktubun nə demək olduğunu mənə izah edəsiniz?

“Əzizim Atos, sizin səhhətiniz müalicəyə möhtac olduğundan, arzu edərdim ki, bir-iki həftə dincələsiniz. Forj sularına, yaxud öz arzunuzla istədiyiniz bir yerə gedin və tezliklə sağlanın.

Sizə sadıq olan Trevil”.

– Atos, bu məzuniyyətlə məktubun mənası budur ki, siz mənim dalımcı gəlməlisiniz.

– Hara, Forj sularına?

– Ora, ya da başqa bir yerə.

– Krala xidmət etmək üçünmü?

– Krala və kraliçaya xidmot üçün. Məgər biz o əlahozrətlərin xidmətçiləri deyilikmi?

Elə bu dəqiqədə Portos da içəri girdi və dedi:

– Lənət şeytana, bu nə qəribə işdir! Nə vaxtdan bəri müşketyorlara özləri xahiş etmədikləri halda məzuniyyət verməyə başlayıblar?

D'Artanyan dedi:

– Onların xeyri üçün çalışan dostları olduqdan bəri...

Portos dedi:

– Aha! Görünür burada yeni bir iş var.

Aramis dedi:

– Elədir, biz yola düşürük.

– Hara? – Portos soruşdu.

Atos dedi:

– Doğrusu mən də bilmirəm, bunu d'Artanyandan soruş.

D'Artanyan dedi:

– Londona gedirik, dostlar!

– Londona! – Portos çıçırdı. – Yaxşı, bəs orada nə edəcəyik?

– Bunu sizə söyləyə bilməyəcəyəm, cənablar. Siz gərək hər barədə mənə inanasınız.

– Ancaq Londona getmək üçün pul lazımdır, mənim isə pulum yoxdur.

Aramis dedi:

– Mənim də yoxdur.

Atos dedi:

– Mənim də.

– Məndə pul var. D'Artanyan öz xəzinəsini cibindən çıxarıb mizin üstünə qoydu. Bu kisədə üç yüz pistol var. Bu Londona gedib qayıtmak üçün kifayət edər. Bir də ki, arxayın olun, biz hamımız gedib Londona çıxa bilməyəcəyik.

– Niyə ki?

– Çünkü yəqin bizlərdən bəzisi yolda düşüb qalacaq.

– Deməli, döyüş səfərinə çıxırıq, eləmi?

– Özü də sizi xəbərdar edirəm ki, bu çox təhlükəli bir səfər olacaqdır.

Portos dedi:

– Madam ki, canımızı təhlükəyə qoymaq cətimalı var, heç olmasa bir bilək ki, bunu nə üçün edirik?

Atos soruşdu:

– Bununla sənin vəziyyətin yüngülləşəcəkmi?

Aramis dedi:

– Hər halda mən Portosun rəyinə şərikəm.

– Məgər kral öz işləri barədə haqq-hesab verməyə adət etmişdirmi? Yox, o, sadəcə deyir ki, “Cənablar Qaskoniyada və Flandriyada

vuruşurlar. Buyurun, siz də vuruşun!" Siz də gedirsiniz. Niyə bu barədə əsla soruşturmurasınız?

Atos dedi:

— D'Artanyan haqlıdır. Budur, bu, cənab de Trevilin göndərdiyi üç məzuniyyət vərəqəsi, bu da kimin göndərdiyini bilmədiyim üç yüz pistol! Bizi ölümə göndərsələr də getməliyik. Həyat onun barəsində bu qədər sorğu-sual etməyə dəyərmi? d'Artanyan, mən sənin ardınca getməyə hazırlam!

Portos dedi:

— Mən də hazırlam!

Aramis dedi:

— Mən də! Bir də ki, mən Parisdən getməyimə sevinirəm. Mənim əylənməyə ehtiyacım var.

— Əyləncəmiz çox olacaq, cənablar, bu barədə arxayın olun! — d'Artanyan onlara cavab verdi.

Atos soruşdu:

— Nə vaxt yola düşürük?

— Elə bu saat, — Aramis cavab verdi. — Bircə dəqiqə də itirmək olmaz.

— Ey, Qrimo, Planşe, Muşketon, Bazen! — dörd yoldaş hərə öz nökərini səsledi. — Bizim çəkmələrimizi təmizləyin və atlarımızızı gotirin.

Hər bir muşketyor öz atını və nökərinin atını, adətən, baş muşket-yorlar mənzilində saxlardı.

Planşe, Qrimo, Muşketon və Bazen tələsik atların dalınca getdiler.

Portos dedi:

— İndi gəlin səfərin planını düzəldək. Biz buradan hansı tərəfə gedəcəyik?

D'Artanyan dedi:

— Kaleyə. Bu, Londona getmək üçün ən qısa yoldur.

— Elə isə mənim fikrimcə... — Portos sözə başladı.

— Söylə görək.

— Birlikdə yola çıxan dörd adam şübhə oyada bilər. D'Artanyan bizim hər birimizə təlimat versin. Mən hamidian qabaq Bulon yolu ilə gedib yolu yoxlayıbm. Məndən iki saat sonra Atos Amyen yolu ilə getsin. Bizdən sonra Aramis Nuayon yolu ilə getsin, d'Artanyan Planşenin paltarını geyinib istədiyi yol ilə getsin. Planşe isə d'Artanyanın paltarını geyinib bizim ardımızca gəlsin.

Atos dedi:

— Cənablar, mənim fikrimcə, belə bir işi nökərlərə etibar etmək olmaz. Hətta bəzən əsilzadə də təsadüfən sırrı açı biler. Nökər isə həmişə sırrı açar.

— Portosun planı xoşuma golmir, — d'Artanyan cavab verdi.
— Bilmirəm sizə nə cür təlimat verim. Mən bircə məktub aparıram, vəssalam. Bu məktubun üç surəti yoxdur və bu üç surəti çıxara bilmərəm; çünkü məktub möhürlüdür. Deməli, mənim fikrimcə, hamımız bir yerdə yola çıxmalyıq. Məktub burada, bax, bu cibimdədir. Əgər məni öldürsələr, sizdən biriniz bu məktubu götürüb yolumuza davam etməlisiniz. Onu da öldürsələr, üçüncü biriniz götürməlisiniz və bələliklə, yolumuza davam etməlisiniz. Hər necə olsa, birimiz gedib mənzil başına çatmalyıq. Bizzən tələb olunan şey yalnız budur.

Atos dedi:

— Əhsən, d'Artanyan! Mən sənin fikrinlə, tamamilə, razıyam. Bir də ki, işdə ardıcıl olmaq lazımdır. Mən sulara gedirəm, siz də məni ötürürsünüz. Forj suları əvəzinə dəniz sularına gedirəm. Bunu seçməkdə sərbəstəm. Bizi yolda saxlamaq istəsələr, mən conab de Trevilin məktubunu, siz də öz məzuniyyət vəsiqələrinizi göstərərsiniz. Bize hücum etsələr, özümüzü müdafiə edərik. Bizi mühakimə etməli olsalar, öz sözümüzün üstündə möhkəm durub deyərik ki, bir neçə dofo dənizdə çimməkdən başqa heç bir məqsədimiz yox idi. Dörd nəfəri ayrılıqda tələf etmək asandır. Amma dörd nəfər birləşdə bir dəstədir. Biz dörd nökərimizi də tapança və muşketlə silahlandırıq. Bizi qarşı ordu göndermiş olsalar, müharibəyə başlarıq və d'Artanyanın söylədiyi kimi, kim sağ qalsa, aparıb məktubu yerinə çatdırır.

— Cox gözəl sözdür! — Aramisçıçırdı. — Son çox danışan adam deyilsən, Atos, amma danışanda ağızından dürr-gövhər töküllür! Mən Atosun planını qəbul edirəm, sən necə, Portos?

— Mən də qəbul edirəm, — Portos cavab verdi, — bu şərtlə ki, bu planı d'Artanyan da boyənmiş olsun. Məktubu d'Artanyana inanıb vermişlər. Buna görə də bu səfərin başçısı o olmalıdır. Qoy qərarı o versin, biz isə onun əmrlərini yerinə yetirək.

D'Artanyan dedi:

— Deməli, qərara alıq: dördümüz da Atosun planını qəbul edib yarımla saatdan sonra yola düşürük.

— Razıyıq! — Üç muşketyor bir səslə cavab verdi.

Sonra hər biri kisədən yetmiş beş pistol götürüb təyin edilmiş vaxtda yola düşmək üçün hazırlanmağa başladı.

SƏYAHƏT

Bizim macəra axtaran cavanlar gecə saat ikidə Sen-Deni darvazasından yola düşüb Parisdən çıxdılar. Nə qədər ki, qaranlıq idi, dostlar dinmirdilər, onlar qeyri-ixtiyari qaranlıqdan qorxurdular. Onlara elə gəldi ki, hər torəfdə pusqu qoyulmuşdur.

Günəşin ilk şüaları ilə bərəbor dostların dilləri açıldı. Günəşlə birlikdə onların qəlbərinə fərəh gəldi. Döyüş ərefəsində olduğu kimi, ürəkləri şiddetlə döyünür, gözleri gülündü. Hamısı hiss edirdi ki, bəlkə də vidalaşmalı olduqları həyat, doğrudan, da pis şey deyildir.

Şantilyaya qədər yaxşı gəlib çıxdılar. Bura səhər saat səkkizdə yetişib qəlyanaltı etməyi qərara aldılar. Onlar, lövhəsində plaşının yarısını bir dilənciyə verən müqəddəs Martinin şəkli çəkilmiş bir məcyxananın qabağında atdan düşdülər. Nökərlərinə əmr etdilər ki, atların yəhərlərini açmayıb tezliklə yola düşməyə hazır olsunlar.

Dostlar ümumi otağa keçib masanın arxasında oturdular.

Damerten yolu ilə yenice gəlmış bir əsilzadə də həmin masanın arxasında oturub qəlyanaltı edirdi. O, bunlarla hava bareśində söhbət etməyə başladı. Yolcular ona cavab verdilər. Əsilzadə onların sağlığına içdi. Onlar da onun kimi etdilər.

Ancaq Muşketon gəlib atların yola hazır olduğunu söylədiyi və hamısı masa arxasından ayağa qalxdıqları dəqiqədə naməlum adam Portosa təklif etdi ki, onunla bərabər kardinalin sağlığına içsin. Portos cavab verdi ki, əgər, bu naməlum adam kralın sağlığını da içməyə razı olarsa, buna etirazı yoxdur. Naməlum adam çıçırb cavab verdi ki, o, kardinal həzrətlərindən başqa heç bir kral tanımır. Portos onu sərxoş adlandırdı. Naməlum adam qılıncını çəkdi.

Atos Portosa dedi:

— Siz axmaq iş gördünüz,ancaq daha geri çəkilmək üçün gecdir. Bu adəmi öldürüb çaparaq ardımızca gəlin.

Hər üçü ata minib bərk çapmağa başladı. Bu zaman Portos öz düşməninə deyirdi ki, qılınc oynatmaq sənətində məlum olan bütün üsullarla vurub onun sinəsini dəlməyə hazırlırdı.

— İçimzdən biri əskildi. — Atos beş yüz addım çaplıqdan sonra dilləndi.

Aramis soruşdu:

- Bəs niyə bu adam başqa birimizə deyil, elə Portosdan yapışdı?
- Çünkü Portos hamımızdan bərk danışındı və həmin adam onu bizim başçımız hesab etmişdir, — d'Artanyan cavab verdi.
- Mən həmişə deyirdim ki, bu qaskoniyalı ağıl dəryasıdır. — Atos mırıldandı.

Bu sözlərdən sonra yolcular öz yollarına davam etdilər.

Onlar Bovda Portosu gözləmək və atlarını dincəltmək üçün iki saat dayandılar. Portos gəlib çıxmadi; ondan heç bir xəbər-ətər yox idi. Yolcular yollarına davam etdilər.

Bovdan bir mil aralı, yolun iki qaya arasında daraldığı bir yerdə onlar sekkiz və ya on nəfər adam gördülər. Yolun bu yerdə qazılmış olduğunu behanə edərək həmin adamlar özlerini elə göstərirdilər ki, guya yolu düzəldirlər; onlar bir çala qazib böyük bir cidd-cəhdə palçıq hazırlayırdılar.

Aramis bu sünə bataqlıqda çəkmələrinin bulaşmasından qorxaraq ucadan onlara çıçırdı. Atos onu saxlamaq istədi. Ancaq daha iş-işdən keçmişdi. İsləyən adamlar yolcuları elə salmağa başladılar. Öz həyəsiz istehzaları ilə onlar hətta soyuqqanlı Atosu da özündən çıxartdılar və o, atını onların birinin üstünə sürdü. Yolda İsləyən bu adamlar yolun kənarındaki xəndəyə tərəf geri çəkilib oradan müşketlərini götürdülər. Bizim yeddi yolcu, demək olar ki, atəş yağmuru içindən keçməli oldular. Gullə Aramisi ciyindən yaraladı. Muşketonun isə, sağırsından bir az aşağı yumşaq yerindən deydi. O, ağır yaralandığı üçün deyil, qorxusundan yero yixildi. Muşketon öz yarasını görə bilmirdi. Ona görə də bu yara ona həqiqətdə olduğundan xeyli qorxulu gəlirdi.

— Bu bizim üçün qurulmuş bir pusqudur! — deyə d'Artanyan çıçırdı. — Dostlar, irəli! Gullə atmayın.

Yaralanmış Aramis atının yalından yapışb yoldaşlarının ardına çapdı. Muşketonun atı da sahibsiz onlarla yanaşı çapmaqdə idi.

Atos dedi:

— Bu da bizim üçün ehtiyat at olsun.

— Mən istordim ki, ehtiyat bir şlyapa olaydı, — d'Artanyan cavab verdi. Gullə mənim şlyapamı apardı. Yaxşı ki, məktub onun içində deyildi.

Aramis dedi:

— Axi, onlar yazıq Portosu buradan gəlib keçdikdə öldürərlər.

Atos dedi:

– Əgər Portos ayaq üstə durmağa taqəti qalsaydı, o yeqin ki, çoxdan gəlib bizo çatmışdı. Görünür o sərxoş özünü müdafiə edən zaman ayılmışdır.

Hərçənd atlar taqətdən düşmüşdülərsə də, dəsto dincəlmədən iki saat da çaparaq getdi.

Yolcular daha az əngələ rast gəlmək üçün kənar yollar ilə gedirdilər. Ancaq Krevkerə çatdıqda, Aramis bildirdi ki, o daha gedə bilmir. Doğrudan da, bu gözəl müşketyor buraya qədər gəlib çıxməq üçün həddindən artıq dözüm göstərmışdı. Aramis hər dəqiqə huşunu itirirdi və onu atın üstündə tutub saxlamaq lazımlı gelirdi. Meyxananın qabağında atdan düşmək üçün ona kömək etdilər. Döyüş zamanı kömək etməkdən artıq işə mane olan Bazeni onun yanında qoydular. Beləliklə, onlar əskilib dörd nəfər qaldılar və yollarına davam etdilər. Dostlar ümid edirdilər ki, gecəyə qədər Amyeno çatarlar.

Atos dedi:

– Əgər Kalenin özüñə çatana qədər bircə dəfə də ağızımı açsam və ya qılıncımı çəksəm, şeytan mənə qənim olsun! Bu, lap böyük bir axmaqlıq olar! And içirem.

– Yaxşısı budur and içməyin, – d'Artanyan cavab verdi. – Əgər atlarımızda taqət qalıbsa, golin çaparaq gedək.

Yolcular mahmızlarını atların böyürlerinə sıxdılar, beləliklə, atlara sanki yeni bir qüvvə gəlmış oldu. Onlar gecəyarısı Amyenə çatıb “Qızıl Zanbaq” meyxanasına düşdülər. Meyxanaçı dünyada ən sədəqətli bir adam kimi göründü. Bir olində şam, o biri əlində papağı qonaqları qəbul etdi. Yolcuların hərəsinə gözəl bir otaq təklif etdi. Ancaq təəssüf ki, bu otaqların hər biri evin uzaq guşəsində və bir-birindən xeyli aralı idı. D'Artanyan və Atos bundan imtina etdilər. Meyxana sahibi cavab verdi ki, ağalara layiq başqa bir otağı yoxdur. Ancaq yolcular dedilər ki, döşəmə üzərində yatsalar da, bir otaqda qalmaq istəyirlər. Meyxana sahibi təkid etdi. Yolcular öz sözlerinin üstündə durdular və axırda öz istədiklərinə nail oldular.

Onlar öz yataqlarını düzəldib qapının dalını yenice bərkitmİŞİLƏR ki, həyətdən pəncərəni döydülər. Kim olduğunu soruştular və öz nökerlərinin səsini tanııb pəncərəni açıdalar.

Doğrudan da Planse ilə Qrimo idi.

Planse dedi:

– Atların keşiyini çəkmək üçün bircə Qrimo kifayətdir, ağalar, icazə versələr, mən qapının ağızında uzanaram. Beləliklə, onlar arxayı ola bilərlər ki, heç kim içəri girə bilməz.

– Bəs sən nəyin üstündə yatacaqsan? – d'Artanyan soruŞU.

– Budur mənim yatağım, – Planse cavab verdi və gətirdiyi bir qucaq otu göstərdi.

– Sözün haqdır, gol, – d'Artanyan cavab verdi. – Meyxana sahibinin sir-sifeti mənim heç xoşuma golmir. Həddindən artıq mehribanlıq göstərir.

– Mənim də xoşum golmir, – Atos cavab verdi.

Planse pəncərədən içəri girib qapının ağızında uzandı. Qrimo isə tövləyə getdi ki, orada qapını içəridən bağlayıb yatsın. O, ağalara söz vermişdi ki, səhər saat beşdə atlar hazır olacaq.

Gecə xeyli sakit keçdi. Doğrudur, saat ikiyə yaxın kim isə qapını açmaq istədi. Ancaq Planse ayılıb: “Kimsən?” ciğirdi; ona cavab verdilər ki, yanlış gəliblər və yenidən sakitlik çökdü.

Səhər saat dördə tövlədə yaman hay-küy qopdu. Qrimo mehtərləri oyatmaq istəyib, onlar isə ayağa durub onu döyməyə başlayıblar. Pəncərəni açanda gördülər ki, yazılı nökər başı yarılmış, huşuz yere yixilmişdir.

Planse həyətə çıxıb atları yəhərləmək istədi. Ancaq gördü ki, atlарın ayaqlarında taqət qalmamışdır. Bircə Muşketonun dünən beş-altı saat miniksiz çapmış olan atı yol gedə bilərdi. Ancaq anlaşılmaz bir yanlışlıq nöticəsində mehtərlərin söylədiklərinə görə, meyxana sahibinin atından qan almağa çağırılmış baytar Muşketonun atından qan almışdı.

İşlər tamam korlanmışdı. Bütün bu felakətlər təsadüf nəticəsində ola bilərdi. Ancaq eyni zamanda bəlkə də burada pis bir niyyət vardi. Atos və d'Artanyan bayırı çıxdılar. Planse getdi ki, yaxın bir yerdən üç at satın almaq mümkün olub-olmadığını öyrənsin. Qapının ağızında iki sağlam və qüvvətli yəhərlə at vardi. Onlara da elə bu lazımdı. Planse bu atların sahiblərinin harada olduğunu soruştı. Ona cavab verdilər ki, onlar gecəni bu meyxanada qalıblar və indi haqq-hesab etmək üçün meyxana sahibinin yanına gediblər.

Atos haqq-hesab etmək üçün aşağı düşdü. D'Artanyan ilə Planse küçəyə çıxan qapının ağızında durdular. Meyxana sahibi uzaqda olan alçaq bir otaqda idı; Atosdan xahiş etdilər ki, onun yanına getsin.

Atos heç bir şeydən şübhələnməyib ora getdi və meyxana sahibinə vermək üçün cibindən iki pistol çıxardı. Meyxana sahibi Atosun ona verdiyi pulu alıb əlində o üz-bu üzə çevirdi və birdən çıxırmağa başladı ki, pullar qəlpdir və bu saat Atos ilə yoldaşını qəlp pul kəsən adamlar kimi həbs etdirəcəkdir.

— Heyvan! — deyə çıxıraq Atos onun üstünə yeridi. — Bu saat sənin qulaqlarını dibindən kəsərəm.

Elə bu dəqiqədə başdan-ayağa silahlı dörd nəfor yan qapıdan içəri girib Atosun üzərinə atıldı.

Atos var səsile bağrıdı:

— Məni tutdular! Çap get, d'Artanyan! İrəli! İrəli! — çıxırıb iki tapançasını da birdən atdı.

D'Artanyan ilə Planşe bu təklifin təkrar edilməsini gözləmədilər. Onlar qapı ağızındaki atları açıb bellərinə sıçradılar və mahmuzlayıb dördnala çapdlar.

— Bilmirsənmi Atosun başına nə gəldi? — d'Artanyan atı dördnala çapa-çapa Planşedən soruşdu.

— Ay ağa! — Planşe cavab verdi. — Mən onun atlığı gülloğordən iki adamın yerə yixildığını gördüm və mənə elə goldi ki, o, yerdə qalanlarla vuruşmağa başladı.

— Əhsən, Atos! — d'Artanyan deyindi. — Bir işə bax ki, mən onu qoyub getməli oldum! Ancaq çox ola bilər ki, yolun elə birinci döngəsində bizim də başımıza həmin iş gəlsin. Çap, Planşe, son qiyamət oğlansan!

Planşe cavab verdi:

— Mən sizə söylədim ki, ağa, pikardiyalının qiymətini ancaq işdə bilmək olar, bir də ki, buralar mənim vətənimdir. Bu məni daha da coşdurur.

Onlar çapa-çapa gedərək, əsla dincəlmədən gəlib Sent-Omerə çatdılarsı. Orada ehtiyat üçün atların cilovlarını əllerindən buraxmayaraq, onlara bir qədər dinclik verdilər, özləri də elə küçədə ayaqüstü bir şey yeyib yenə yola düşdülər.

Kaleyə yüz addım qalmış d'Artanyanın atı yixıldı; nə qədər çalışdırlarsa, onu ayağa qaldırmaq mümkün olmadı. Atın burun pərələrindən qan gəlirdi. Birçə Planşenin atı qalırdı. Ancaq daha o da yol getmək istəmirdi. Xoşbəxtlikdən, söylədiyimiz kimi, yolcular artıq şəhərdən uzaqda deyildilər. Onlar atları yolun ortasında qoyub kör-

püyə sarı yürüdüler. Planşe d'Artanyanın diqqətini onlardan əlli adımda qoşdır irəlidə gedən bir əsilzadəyə cəlb etdi. Görünür, öz nökərili birlikdə yenice gəlməmişdi. Yaman qayğılı görünürdü. Çəkmələri toz içində idi. İngiltərəyə keçmək mümkün olub-olmadığını soruşurdu.

Yola çıxmağa hazır olan bir gəminin sahibi ona cavab verdi:

— Bu çox sadə və asan bir şey idi. Ancaq bu səhər əmr gəlib ki, cənab kardinalin icazəsi olmadan heç kəsi buraxmasınlar.

— Mənim icazənaməm var, — deyə əsilzadə cibindən bir kağız çıxardı. — Budur.

Gəmiçi dedi:

— Aparın körpü rəisi təsdiq etsin, onda sizi apararam.

— Körpü rəisi haradadır?

— Öz ayında.

— Bəs onun bağı haradadır?

— Şəhərdən dördə bir mil kənardı. Odur ha, baxın, buradan o təpənin döşündəki kirəmitli damı görüsünüzmü?

— Hə, gördüm. Bu saat qayıdaram, — deyə əsilzadə cavab verdi.

Bu sözlərdən sonra o nökəri ilə birlikdə körpü rəisinin yanına getdi. D'Artanyan ilə Planşe də beş yüz addım aralı onların dalınca getdilər.

Şəhərdən çıxdıqdan sonra d'Artanyan addımlarını sürətləndirib, kiçik bir meşənin taşasında həmin əsilzadəyə çatıb dedi:

— Möhtərəm cənab, siz gərək ki, tələsirsınız?

— Cox tələsirəm, möhtərəm cənab.

— Cox təəssüf, çox təəssüf ki, — d'Artanyan davam etdi, — mən də tələsirəm və istərdim xahiş edəm ki, mənə bir yaxşılıq edəsiniz.

— Nə cür yaxşılıq?

— İcazə verin, əvvəlcə mən gedim.

— Bu mümkün deyildir, — naməlum adam cavab verdi. — Mən qırx dörd saatə altmış mil yol gəlmisəm və sabah günorta üçün Londonda olmalıyam.

— Mən isə həmin yolu qırx saatə gəlmisəm və sabah saat onda Londonda olmalıyam.

— Toossüf edirəm. Ancaq mən birinci golmişəm və ikinci getmək istəmirəm.

— Mən də təəssüf edirəm, ancaq mən ikinci gəlsəm də, birinci gedəcəyəm.

Əsilzadə dedi:

– Mən kralın əmrilə gəlmışəm.
– Mən isə öz kefimlə gəlmışəm! – d'Artanyan cavab verdi.
– Ancaq mənə elə gəlir ki, siz vuruşmağa bəhanə axtarırsınız?
– Bəs nə bilirdiniz?
– Nə istəyirsiniz?
– Mənə sizdə olan icazənamə lazımdır; çünkü mənim icazənaməm yoxdur.

– Yəqin ki, siz zarafat edirsınız.
– Mənim heç zarafta aram yoxdur.
– Məndən əl çəkin.
– Əl çəkmirəm!
– Əziz cavan! Bu saat sizin beyninizi tökərəm. Hey, Lüben, tapançalarımı ver!

– Planşe, – d'Artanyan çıçırdı. – Sən nökerilə məşğul ol, ağa mənim boynuma.

Planşe çox düşünmədən Lübenin üstünə atıldı, onu yerə yıxıb dizini sinəsinin üstünə basdı və dedi:

– Ağa, siz öz işinizlə məşğul olun. Mən işimi gördüm.

Əsilzadə bunu görüb qılıncını çəkdi və d'Artanyanın üzərinə atıldı. Ancaq qarşısındaki məharotlı bir döyüşü idi. Üç saniyənin içində d'Artanyan bu sözləri deyə-deyə ona üç zərbə vurdu: “Bu Atos üçün, bu Portos üçün, bu da Aramis üçün!”

Üçüncü zərbədən sonra əsilzadə kötük kimi yerə sərildi.

D'Artanyan bu qərara geldi ki, o ya ölmüşdür, ya da heç olmazsa huşunu itirmişdir. Əyilib icazənəmi götürmək istədi. Ancaq əlini uzadıb yaralını axtarmaq istədkdə, o, elində tutduğu qılıncını qaldırıb birdən d'Artanyanın sinəsinə bir zərbə vurdu və dedi:

– Bu da sizin üçün!
– Bu da özüm üçün! – Qızmış d'Artanyan düşmənini dördüncü zərbə ilə yerə mixladı. Bu dofe artıq əsilzadə gözlərini yumub huşunu itirdi.

D'Artanyan icazənaməni onun cibindən çıxardı. Bu vəsiqə qraf de Vardin adına yazılmışdı. Sonra d'Artanyan o gözel cavana bir nəzər saldı. Onun ancaq iyirmi beş yaşı olardı. D'Artanyan taleyin cilvəsini düşünüb köksünü ötürdü. Çox zaman insanlar tamamilə yad adamların xatırınə bir-birini tələf etməyə məcbur olurlar.

Ancaq bir az sonra var səsilə bağırıb imdada çağırılan Lübenin çıçırtısına bu düşüncələrdən ayrılmalı oldu.

Planşe onun boğazından yapışib dedi:

– Ağa, nə qədər ki, mən onu belo tutmuşam, arxayınam ki, səsi çıxmayacaq, ancaq boğazını əlimdən buraxan kimi yenə bağırmağa başlayacaq. Bu adam normandiyalıdır. Normandiyalılar isə yaman tərs olurlar.

– Dayan, – d'Artanyan cibindən bir yaylıq çıxarıb Lübenin ağızına tixadı.

Planşe dedi:

– İndi golin onu ağaca sariyaq.

Bunu da etdilər. Sonra onlar qraf de Vardı da getirib Lübenin yanına qoydular. Hava qaralırdı. Məlumdur ki, bu əli-qolu bağlanmış və ağır yaralanmış adamlar sohərə qədər məşədə qalacaqdılar.

D'Artanyan dedi:

– İndi isə körpü rəisinin yanına gedək.

Planşe soruşdu:

– Ancaq deyəsən siz yaralısınız?

– Elə şey deyil. Əsas iş ilə məşğul olaq. Sonra mənim yaram barəsində də düşünərik. Güman edirəm ki, elə qorxulu yara deyil.

Bu sözlərdən sonra onlar sürətli addımlarla möhtərəm mənsob sahibinin bağına sarı getdilər.

Qapı qulluqçusu körpü rəisino xəbər verdi ki, qraf de Vard gelmişdir və d'Artanyanı o saat içəri apardılar.

Körpü rəisi soruşdu:

– Sizdə kardinalin imza etdiyi icazənamə varmı?

– Bəli, cənab, – d'Artanyan cavab verdi, – budur.

– Hər şey öz yerindədir, – körpü rəisi cavab verdi. – Kardinal həzrətləri buyururlar ki, sizə hər cür kömək edək.

– Əlbəttə, – d'Artanyan cavab verdi. – Mən onun tapsırığı ilə gedirəm.

– Deyəsən kardinal həzrətləri kiminso İngiltərəyə keçməsinə mane olmaq istəyir?

– Bəli, o adam d'Artanyan adlı bir Bearn əsilzadəsidir. Dünən üç dostu ilə birlikdə Londona getmək qəsdilə Parisdən çıxmışdır.

– Siz şəxsən onu tanıyırsınız mı? – rəis soruşdu.

– Kimi?

– D'Artanyanı.

– Bəli.

- Elə isə onun əlamətlərini mənə təsvir edin.
- Bundan asan nə var ki?

Bu sözləri deyib d'Artanyan qraf də Vardin əlamətlərini eynən təsvir etdi.

Rəis soruşdu:

- Onun yanında bir adam vardımı?
- Bəli. Lüben adında bir nökəri var.
- Onların dalınca göz qoyduracağam. Əger rast gəlmış olsalar, kardinal həzrətləri arxayı olsun, onları möhkəm nəzarət altında düz Parisə aparacaqlar.
- Əger siz bunu etmiş olsanız, cənab rəis, kardinal sizdən çox razı qalmış olar.
- Siz qayıtdıqdan sonra onu görəcəksinizmi, qraf?
- Əlbəttə.
- Xahiş edirəm ona söyləyəsiniz ki, mən onun ən sadıq quluyam.
- Yəqin söylərəm.

Körpü rəisi icazənaməni təsdiq edib d'Artanyana verdi.

D'Artanyan daha vaxtını itirmədi. Baş əyib təşəkkür etdi və çıxdı.

D'Artanyan ilə Planşe körpü rəisinin yanından çıxdıqdan sonra yürüre-yürüre meşənin kənarından keçib başqa bir qapıdan şəhərə girdilər.

Gəmi yola çıxmaga hazır vəziyyətdə durmuşdu. Gəmiçi sahildə gözləyirdi.

O, d'Artanyani gördükdə soruşdu:

- Hə, necə oldu?

D'Artanyan dedi:

- Budur, monim icazənaməm. Təsdiq edilmişdir.
- Bəs o cənab necə oldu?
- O, bu gün getmir, - d'Artanyan cavab verdi. - Ancaq siz arxayı olun, mən ikimizin də yol kireşini verərəm.

Gəmiçi dedi:

- Elə isə gedək.
- Gedək, - d'Artanyan tokrar etdi.

O, Planşe ilə birlikdə atılıb qayığa mindi. Beş dəqiqədən sonra onlar artıq gəminin göyərtəsində idilər.

Gəmi vaxtında yola düşmüşdü. Yarım mil qədər getdikdən sonra d'Artanyan limanın bağlandığını xəbər verən top səsini eşitdi.

İndi artıq yaranı yada salmaq vaxtı çatmışdı. D'Artanyanın təxmin etdiyi kimi, xoşbəxtlikdən yara çox təhlükəli deyildi. Qılınçın ucu qabırğaya toxunub sümüyün üzərilə sürüşmüdü. Bir də, köynək yaraya yapışmışdı. Belə ki, cavan oğlanın cəmi bir neçə damcı qanı axmışdı.

D'Artanyan çox yorulmuşdu. Planş onun üçün göyərtəyə bir döşək gotirdi. Cavan qvardiyaçı uzanıb o saat yuxuya getdi.

Səhər şəfəq sökərkən gəmi İngiltərə sahillərində vur-tut üç-dörd mil aralı idi.

Saat doqquzda gəmiçi Duvr limanında lövbər saldı.

Saat on birin yarısında d'Artanyan İngiltərə sahilinə çıxbı çıçırdı:

- Axır ki, gəlib çatdım!

Ancaq bununla iş bitmirdi. Hələ Londona getmək lazımlı idi. Xoşbəxtlikdən İngiltərədə poçt çox yaxşı işləyirdi. D'Artanyan və Planşə hərəsi bir at kirə etdi. Poçtalyon irəlidə çapıldı. Saat dördde onlar London darvazasına çatdilar.

D'Artanyan Londona bələd deyildi. İngiliscə bilmirdi. Ancaq her soqun adına bir kağız yazdı və ona o saat lazımlı olan yolu göstərdilər.

Hersoq kral ilə birlikdə Vindzora ova getmişdi. D'Artanyan hersoqun inanılmış yavərinə müraciət etdi. O, həmişə hersoqla bərabər səyahət etdiyindən, fransızca çox gözəl danışındı. D'Artanyan yavərə söylədi ki, çox mühüm bir iş üçün Parisdən gəlmişdir və bu dəqiqə hersoqu görməlidir.

D'Artanyan elə bir inam ilə danışındı ki, Patriki (yavərin adı belə idi) o saat inandırdı. O əmr etdi iki at yəhərləsinlər və özü cavan qvardiyaçının ötürməyi öhdəsinə götürdü. Planşə Londonda qaldı. O yazığı atdan zorla düşürdülər. D'Artanyanın isə bədəni sanki dəmirdəndi.

Patrik ilə d'Artanyan Vindzora çatdıqda, məlum oldu ki, kral ilə hersoq qızılquşlarla ova çıxıblar və qəsrən iki-üç mil aralı olan bataqlıqda ov edirlər.

Athılar iyirmi dəqiqə içinde gedib həmin yerə çatdilar. Bir azdan Patrik öz ağasının qızılquşu çağırın səsini eşitdi.

Patrik soruşdu:

- Hersoqa sizin barənizdə nə məlumat verim?
- Söyləyin ki, bir dəfə axşamüstü onunla "Samarityanka" önündə yeni körpü üzərində dalaşan cavandır.
- Bu qəribə məlumatdır.

– Görərsiniz ki, bu məlumat hər bir başqa məlumatdan yaxşıdır.
Patrik atını çapıb hersoqa çatdı və d'Artanyanın xahiş etdiyi ifadə ilə ona məlumat verdi.

Hersoq o saat başa düşdü ki, gelən adam kimdir və Parisdə bir fəlakət baş verdiyini zənn edib qorxuya düşdü. Uzaqdan d'Artanyanın qvardiyaçı palmasını görüb, düz cavan qaskoniyalının yanına çapdı. Patrik təvazökarlıqdan atını kənara sürdü.

– Kraliçanın başına bir fəlakət gəlməyib ki? – Bekinhem hersoqu həyəcanla soruşturdu.

– Xeyr, elə güman edirəm ki, onu böyük bir təhlükə gözləyir. Bu təhlükədən onu yalnız cənabınız qurtara bilər, – deyə d'Artanyan cavab verdi. – Buyurun, məktubu alın.

– Məktubdurmu? Kimdəndir?

– Elə güman edirəm ki, ülyahəzrət kraliçadandır.

– Ülyahəzrət kraliçadanmı? – Bekinhem hersoqu elə ağardı ki, d'Artanyan onun bu saat huşunu itirəcəyini güman etdi. Hersoq məktubun möhürüünü qopartdı.

– Bəs bu dəlik nədir? – hersoq məktubun üzərində dəlinmiş bir yeri göstərərək d'Artanyandan soruşturdu.

– Ax, – d'Artanyan cavab verdi. – Mən bunu görməmişdim. Bunu yəqin qraf de Vardin qılınçı mənim köksümü dəldiyi zaman dəlmışdır.

– Siz yaralanıbsınızmı? – hersoq soruşturdu.

– Elə şey deyil! – d'Artanyan cavab verdi. – Bir balaca sinomi cızıbdır.

– Aman, ey adil Allah! Burada nələr yazılmışdır! – hersoq çıçırdı.

– Patrik, sən burada qal. Yox, yaxşısı budur harada olursa-olsun, kralı tap və əlahəzrətə söyle ki, mən böyük bir hörmətlə yalvarıb üzr istəyirəm. Cox mühüm bir iş üçün Londona qayıtmalıyam. Gedək, cənab, gedək!

Bu sözlərdən sonra onlar atlarını dördnala çapdılar.

QRAFİNYA VİNTƏR

Yol gedə-gedə hersoq d'Artanyandan xahiş etdi ki, baş verən bütün əhvalatı ona danişsin. Bu cavandan eşidəcəyi sözlərlə öz xatirələrini tutuşdurub, hersoq baş verən hadisələr haqqında özü üçün xeyli dürüst bir təsəvvür yarada bilərdi. Ancaq hersoqu hər şeydən artıq bir şey təəccübləndirirdi: necə olmuşdu ki, cavan oğlanın İngiltərəyə gəlməsinə mane olmaq üçün əlində bu qədər mühüm səbəblər olduğu halda, kardinal onu yolda saxlamamışdı? Bu zaman d'Artanyan hersoqun heyrət içinde olduğunu görüb, nə qədər ehtiyat tədbirləri görüdüklərini və öz dostlarının fədakarlığı sayəsində canını yalnız kraliçanın məktubunu dəlmiş olan bir qılınc zərbəsilə qurtarıb bura gəldiyini danişdi. Böyük bir sadəliklə nağıl edilmiş bu əhvalatı dinlərkən, hersoq heyrətə cavan oğlana nəzər yetirdi. O, başa düşə bilmirdi ki, belə cavan bir qəlbə bu qədər ehtiyatkarlıq, mərdlik və fədakarlıq necə yerləşə bilmüşdir.

Atlar yel kimi uçurdu və bir neçə dəqiqədən sonra atlalar London darvazasına yetişdilər. D'Artanyan güman edirdi ki, şəherin içinde hersoq atını yavaş süroçekdir. Ancaq o səhv etmişdi. Hersoq rast gəldiyi adamları vurub yıldığına əsla əhəmiyyət vermədən atını çox bərk çapırdı. Yolda ona rast gəlmək bədbəxtliyinə düçər olmuş adamların başına nə gəldiğini görmək üçün bircə dəfə də olsun üzünü döndərib baxırdı. D'Artanyan da atını hersoqun ardınca çapırdı. Onların ardınca lənət və qarğışa bənzər səs-küy eşildilirdi.

Bekinhem hersoqu öz evinin həyətinə girdikdə, atdan sıçrayıb cilovu buraxdı və tələsik artırmaya sarı yönəldi. D'Artanyan da onun kimi etdi. Mətbəxdən və tövlədən atlara sarı bir neçə mehtər yürüüb geldi.

Hersoq elə sürətlə yeri yirdi ki, d'Artanyan ona zorla çatırıldı. Onlar bir neçə salonun içindən keçib getdilər. Bu salonlar o qədər nefis döşəniib bəzənmişdi ki, Fransanın ən məşhur əyanları bu barədə heç bir təsəvvürə də malik deyildilər. Nəhayət, onlar yataq otağına çatdilar. Bu otaq zövq və dəbdəbənin ecazi idi. Hersoq boynundan asılmış kiçik qızıl açarla divara çəkilmiş kağızların arasındaki gizli qapını açdı. D'Artanyan təvazökarlıqdan arxa tərəfdə dayandı. Ancaq hersoq astanadan içəri giridikdə geri dönüb cavan oğlanın tərəddüd etdiyini görərək ona dedi:

– İçeri girin və əgər siz ülyahəzrət kralıça ilə görüşmək şərəfinə nail olsanız, burada gördüklerinizi ona danışarsınız.

Bu dəvətdən ürəklənmiş d'Artanyan hersoqun ardınca getdi.

Onlar divarlarına İran ipəkləri və zərli naxışlar çəkilmiş, şamlarla işqlanmış kiçik bir ibadət otağına daxil oldular. Mehraba bənzər kiçik bir guşədə üzərinə qırmızı və ağ lələklər taxılmış göy məxmər bir pərdənin altında avstriyalı Annanın bütün boyu bərabəri bir şəkli asılmışdı. Şokil əslinə o qədər bənzəyirdi ki, d'Artanyan heyretdən çıçırdı. Elə güman etmək olardı ki, kralıça bu saat danışacaq. Mehrabda şəklin altında, içərisində brilyant boyunbağı olan müərəq qoyulmuşdu.

Hersoq mehrabın yaxınlaşışib diz çökdü və qutunu açdı. O, üzərinə başdan-başa parıldayan brilyantlar düzülmüş göy şəriddən düzəlmış enli bantı qutudan çıxarıb d'Artanyana dedi:

– Alın, alın! Bu həmin qiymətli boyunbağıdır ki, bunu özümlə bərabər qəbre aparmağa and içmişdim. Bunu mənə kralıça vermişdi, indi də özi geri tələb edir. Qoy onun arzusu yerinə yetsin.

Sonra o, boyunbağının brilyantlarını bir-bir öpməyə başladı, birdən dəhşətlə çıçırdı.

– Nə oldu ki?... – d'Artanyan nigarançılıqla soruşdu. – Sizə nə oldu, milord?

– Hər şey möhv oldu! – Hersoq ölü kimi saraldı. – Silsilənin iki brilyanti əskikdir. Ancaq onu qalmışdır.

– Onları itiribsiniz, yoxsa güman edirsiniz ki, onları sizdən oğurlayıblar?

– Onları oğurlayıblar və bu – kardinalın işidir. Budur, baxın, onların asıldıği şəridləri qayçı ilə kəsiblər.

– Əgər kim oğurladığını bilmis olsaydınız... Bəlkə onlar hələ də oğurlayanın əlindədir?

– Dayanın, dayann! – hersoq çıçırdı. – Mən bu silsiləni yalnız bircə dəfə bir həftə bundan əvvəl kralın Vindzorda tərtib etdiyi balda taxmışdım. Çoxdan bəri küsülü olduğum qrafınıya Vinter həmin balda mənə yanaşmışdı. İndi başa düşürəm ki, bu barışiq qısqanc bir qadının intiqamı imiş. O vaxtdan bəri qrafınıyani görməmişəm. Bu qadın kardinalın agentidir.

– Deməli, onun hər yerdə agentləri varmış! – d'Artanyan çıçırdı.

– Əlbəttə, əlbəttə! – hersoq qəzəbdən dişlərini bir-birinə sıxaraq cavab verdi. – O, çox qorxunc bir rəqibdir. Bal aymın neçəsinə təyin edilmişdir?

– Gələcək bazar ertəsi gününe.

– Gələcək bazar ertəsi! Hələ beş gün var. Bu vaxt gen-bol çatar. Patrik! – Hersoq ibadət otağının qapısını açıb çıçırdı: – Patrik!

Yaver içəri girdi.

– Zərgər ilə katibi bura çağır.

Zərgər əvvəl çağırıldığına baxmayaraq birinci katib gəldi. Bu təccübəli deyildi; çünkü katib hersoqun evində olurdu. O gələndə Bekinhem hersoqu otağında mizin arxasında oturub öz əli ilə nə isə bir sərəncam yazardı.

– Cənab Cekson! – o katibinə müraciət etdi. – Siz bu saat lord-kanslerin yanına gedib ona söyləyin ki, bu əmrin yerinə yetirilməsi məsuliyyətini ona həvalə edirəm. Əmr bu saat elan edilməlidir.

– Əgər lord-kansler soruşsa ki, cənabınız bu fövqəladə tədbirləri nə üçün görür, ona nə cavab verim?

– Ona söylərsiniz ki, mənim kefim belə isteyir və öz işlərim barədə haqq-hesab verməyə öyrənməmişəm.

– Lord-kansler bu cavabı əlahəzrətə də söyləməlidirmi? Zira olahəzrət Böyük Britaniya limanlarından nə səbəbə bircə gəminin də çıxa bilməməsile maraqlana bilər.

– Siz haqlısınız. – Hersoq cavab verdi. – O halda qoy kansler krala söyleşin ki, mühəribə etmək qərarına gəlmışəm və bu tədbir Fransaya qarşı ilk düşməncilik hərəkətidir.

Katib təzim edib çıxdı.

– Bu surətdə biz bir cəhətdən arxayın ola bilərik, – hersoq d'Artanyana müraciət etdi. – Əgər kosılmış brilyantlar hələ Fransaya göndəriləməyib, onlar yalnız sizdən sonra gedib çıxa bilər.

– Nə sayaq?

– Mən bu dəqiqə əlahəzrət kralın limanlarında olan bütün gəmilərin dənizə çıxmasını qadağan etdim və xüsusi icazə olmadan heç bir gəmi lövbərini qaldıra bilməz.

D'Artanyan kralın etimadı ilə bu adama verilmiş hədsiz hakimiyətdən öz eşqi üçün istifadə edən hersoqa heyrətlə baxırdı. Hersoq cavabanın üzündəki ifadədən onun fikrini başa düşüb gülümsündü və dedi:

– Bəli. Bəli! Mənim əsl kralıcam avstriyalı Annadır. O, bircə kələm söyləmiş olsa, mən öz vətənimə, öz kralıma, öz Allahıma da xəyanət edərəm. O, Laroşel protestantlarına vəd etdiyim köməyi gəndərməməyi xahiş etdi, mən də onun xahişini yerinə yetirdim. Mən öz

əhdimi pozdum, ancaq təki onun arzusu yerinə yetsin. Söyləyin, ona etdiyim bu itaət üçün layiqilə mükafatlanmamışammı? Bu portreti mənə bu itaətim üçün hədiyyə etmişdir.

D'Artanyan heyranlıqla düşündü ki, bəzən bütün bir xalqın müqəddərəti nə qədər incə və gözə görünməz tellərdən asılmış olur.

Zərgər içəri girdiyi zaman o, hələ fikirli idi. Zərgər öz sənətində xeyli mahir bir irlandiyalı idi. Özü etiraf edirdi ki, hersoqun ona verdiyi sıfarişlərdən ildə yüz min livr qazanır.

Hersoq ibadət otağına girərək zərgərə müraciətlə dedi:

– Cənab O'Reyli, bu brilyant boyunbağıya baxın və mənə söyloyn görüm, onun hər pərəyi neçəyə dəyər?

Zərgər boyunbağının zerif haşıyələrinə ötori bir nəzər salıb brilyantların orta qiymətini teyin etdi və tərəddüdsüz cavab verdi:

– Hər biri min beş yüz pistola, milord.

– Bu brilyantlardan ikisini neçə günə qayırmaq olar? Görüsünüz ki, burada iki brilyant əskikdir.

– Səkkiz günə, milord.

– Mən hər brilyant üçün üç min pistol verirəm. Onlar sabah yox, biri gün mənə lazımdır.

– Hazır olar, milord.

– Siz çox qiymətli bir adamsınız, cənab O'Reyli. Ancaq bununla iş bitmir. Heç kəsə etibar etmək olmaz. Onlar burada sarayın içinde qayırılmalıdır.

– Mümkün deyildir, milord. Onları yalnız mən qayira bilərəm. Özü də ele qayıraram ki, köhnələrlə yenilərini bir-birindən əsla seçmək olmaz.

– Deməli, əzizim cənab O'Reyli, siz mənim dustağımızınız. İndi əgər mənim evimdən çıxmak istəsəniz də, bacarmazsınız. Size lazım olan əlaltılarınızın adlarını mənə söyləyin və hansı alətləri getirmək lazım geldiyini göstərin.

Zərgər hersoqu tanıyordu. Bilirdi ki, heç bir etirazın faydası olma-yacaqdır. Buna görə də öz taleyinə tabe oldu.

– Mən bu barədə arvadımı xəbər göndərə bilərəmmi? – zərgər soruşdu.

– Hətta istəsəniz onunla görüşə də bilərsiniz, cənab O'Reyli. Arxayıñ olun, bu əsareti sizin üçün əzablı olmayıacaqdır. Ancaq hər bir

narahatlığın müqabilində mükafat verilməlidir. Brilyantlar üçün verəcəyim puldan əlavə, buyurun, bu da min pistolluq bir çək.

D'Artanyan insanlar və milyonlarla bu qədər sərbəst rəftar edən bu naziri görüb, duyduğu heyrətdən özünə gələ bilmirdi. Zərgər arvadına bir məktub yazıb min pistolluq çeki göndərməklə bərabər, xahiş etdi ki, bunun əvəzində ən yaxşı əlaltılarından birini, filan qədər brilyant və lazım olan alətləri ona göndərilsin.

Hersoq zərgəri onun üçün ayrılmış otağa ötdü. Bu otaq yarım saatın içinde zərgər emalatxanasına çevrildi. Sonra o, hər qapının ağızına bir növbətçi qoyub əmr etdi ki, öz yavəri Patrikdən başqa zərgərin yanına heç bir kəsi buraxmasınlar. Demək artıqdır ki, zərgər O'Reyliyə və onun köməkçisine nə bəhanə ilə olursa-olsun, kənara çıxmak bərk qadağan edildi.

Hersoq bütün bu əmrləri verdikdən sonra d'Artanyanın yanına qayıtdı və dedi:

– Cavan dostum, indi İngiltərə bizim ikimizin ixtiyarındadır. Size nə lazımsa, istəyin!

D'Artanyan cavab verdi:

– Yatmaq. Etiraf edirəm ki, bu, mənim üçün hər şeydən vacibdir.

Hersoq əmr verdi ki, d'Artanyan öz otağının yanındaki otağa aparsınlar. Bu cavan oğlanın öz yaxınlığında olmasını isteyirdi ki, onunla həmişə kraliçadan söhbət edə bilsin.

Bir saat sonra Londonda limanlardan Fransaya heç bir gəminin buraxılmaması barəsində əmrnamə elan edildi. Hətta poçt aparan paketbot da dayandırılmışdı. Bu – iki kralılıq arasında müharibə elan etmək deməkdir.

Üçüncü gün səhər saat on birdə hər iki brilyant pərək artıq hazır idi. Hersoq özü də bu təzə brilyantları köhnələrdən seçə bilmirdi. Hersoq o saat d'Artanyanı çağırmalarını əmr etdi və ona dedi:

– Ardınca gəldiyiniz brilyant boyunbağı budur. Siz şahid olun ki, insan iqtidarı daxilində nə mümkünsə, hamısını etdim.

– Milord, mən bütün gördükərimi nağıl edərəm. Ancaq, cənab, boyunbağımı mənə mücrüsümüz verirsiniz?

– Mücrü sizə mane olar, bir də ki, mənə mücrübən başqa heç bir şey qalmır. Söyləyərsiniz ki, mücrünü özüm üçün saxladım.

– Əmrlərinizi eynən yerinə yetirərəm, milord.

Hersoq cavan oğlana diqqətlə bir nəzər salıb dedi:

– İndi isə mon sizin xəcalətinizdən nə cür çıxmış?

D'Artanyan qırpırmızı qızardı. Göründü ki, hersoq ona bir şey bağışlamaq üçün bəhanə axtarır, öz yoldaşlarının və özünün qanı bahasına ona ingilis qızılı vermək istədiklörini düşündü və bu onda dərin bir nifrət oyadı.

– Milord, gəlin hər bir şeyi indi müzakirə edək ki, sonra aramızda ixtilaf olmasın. Mən Fransa kralı və kralicanın xidmotindəyəm. Özüm də cənab Dezessarın qvardiya bölüyündə xidmət edirəm. Həm bu cənab, həm də onun qohumu cənab de Trevil əlahəzərlərə son dərəcə sadıq adamlardır. Deməli ki, mən əlimdən gələn bütün işləri yalnız kraliça üçün etmişəm. Mən cənabınız üçün heç bir şey etməmişəm. Əlavə, əgər sizin ürəyinizin sultani hesab etdiyiniz kraliça kimi mənim də ürəyimin sultani olan bir xanım bunu tələb etməsəydi, bəlkə də mən heç bir şey etməzdəm.

Hersoq gülümşəyərək dedi:

– Bəli, deyəsən, mən bu xanımı tanıyıram. O xanım...

– Milord, mən o xanımın adını çökmədim, – cavan tez onun sözünü kəsdi.

Hersoq dedi:

– Siz haqlısınız. Deməli, sizin fədakarlığınız üçün mən həmin xanıma borcluyam?

– Bəli, milord. Təkrar edirəm ki, cənabınız mənə bu ikinci görüş zamanı etdiyi işlər üçün də, birinci görüş zamanı etdiyi işlər üçün olduğu kimi, çox az təşəkkür edə bilər.

D'Artanyan hersoqa təzim edib getmək istədi.

– Neco, siz gedirsinizmi? Ancaq hara? Siz necə gedə bilərsiniz?

– Doğrudur, mən hələ bu məsələni həll etməmişəm.

– Lənət şeytana! Fransızların heç bir şey veclərinə deyil!

– Mən unutmuşdum ki, İngiltərə bir adadır və siz buranın kralisiniz.

– Limana gedin, “Zund” gəmisini axtarın, bu məktubu gəminin kapitanına verin, o sizi aparıb elə kiçik limana çıxardar ki, ora yalnız baliqçi qayıqları yan alır və sizin ora gələcəyinizi heç kim güman etməz.

– Bu limanın adı nədir?

– Sen-Valeri... Ancaq iş bununla qurtarmır. Ora çatdıqda, adsız və lövhəsiz, əsl dənizçi meyxanası olan çox pis bir meyxanaya gedərsiniz. Yanılmayacaqsınız; çünkü orada yalnız bircə meyxana var.

– Sonra?

– Meyxana sahibini tapıb ona deyərsiniz: “Forward”.

– Bu no deməkdir?

– “Irəli”. Bu paroldur. Meyxana sahibi sizə yəhərlənmiş bir at verib yolu göstərəcəkdir. Yolda dörd mənzilə rast gələcəksiniz. İstəsəniz onlardan hər birində öz Paris ünvanınızı qoyarsınız. Ora sizin üçün dörd at göndəriləcəkdir. Bunlardan ikisini siz görübüsünüz və gərək ki, bəyənibsiniz. Bunlar bizim minib göldiyimiz atlardır. İnanın ki, o biri atlar bunlardan heç də pis deyil. Bu dörd at səfərə hazırlıdır. Siz nə qədər qürurlu olsanız da, bunlardan birini özünüz üçün, qalanlarını da yoldaşlarınız üçün qəbul edərsiniz ümidiñdəyəm.

D'Artanyan dedi:

– Cox gözəl, milord, mən raziyam. Ümid edirəm ki, sizin bu hədiyyələrinizdən biz yerində və məharətlə istifadə edəcəyik.

– İndi əlinizi verin, cavan oğlan, ola bilər ki, biz yaxında döyüş meydanında görüşək. Ancaq hələ ki, dost olaraq ayrılıraq.

– Bəli, milord, ümid edirəm ki, yaxında bir-birimizlə düşmən kimi görüşəcəyik.

– Arxayın olun, mən bunu sizə vəd edirəm.

D'Artanyan hersoqa təzim edib sürətlə limana getdi.

O, göstərilən gəmini axtarıb tapdı və məktubu kapitana verdi. Kapitan məktubu liman komendantına təsdiq etdirib o saat yola çıxdı.

Limanda əlli gəmi yola düşməyə hazır durub icazə gözləyirdi. “Zund” gəmisi bunlardan birinin lap yanından keçdi. D'Artanyana elə gəldi ki, bu gəminin göyərtəsində Menqdə gördüyü və naməlum adamin miledi dediyi həmin sarışın xanım durmuşdu. Ancaq dəniz axınının meyli və külöyin istiqaməti nəticəsində d'Artanyanın mindiyi gəmi o qədər sürətlə gedirdi ki, dayanmış gəmi bir dəqiqə sonra d'Artanyanın gözündən itdi.

Ertəsi gün səhər saat doqquzda d'Artanyanın mindiyi gəmi Sen-Valeri sahilinə yan aldı.

D'Artanyan o saat göstərilən meyxanaya gedib, sos-küydən onu asanlıqla tapdı.

Meyxanada şən dənizçilər kef etməkdə idilər.

D'Artanyan camaatın arasından özünə yol açıb meyxana sahibinin yanına çatdı və “Forward” sözünü söylədi. Meyxana sahibi o saat onunla bərabər, həyətə çıxb tövleyə getdi. Orada yəhərli bir at var idi. Meyxana sahibi ona daha nə lazımlı olduğunu soruşdu.

D'Artanyan soruşdu:

- Mən hansı yol ilə getməliyəm?
- Buradan Blanjiyə, Blanjidən Nevşatələ gedərsiniz. Nevşatəldə "Qızıl Mala" meyxanasına gedib meyxana sahibinə parolu söylərsiniz.

Burada olduğu kimi orada da sizə yəhərli bir at verərlər.

D'Artanyan soruşdu:

- Sizə borcum neçədir?

Meyxana sahibi cavab verdi:

- Hamisının pulu verilmişdir. Özü də çox səxavətlə verilmişdir.
- Gedin, Allah köməyiniz olsun!

- Amin! - cavan oğlan cavab verib atını çaparaq sürdü.

Dörd saatdan sonra o, Nevşatələ çatdı.

O, aldığı telimata bütün dürüstlüyü ilə əməl etdi. Sen-Valeridə olduğu kimi, ona Nevşatəldə də yəhərli bir at verdilər. O, əvvəlki yəhərde olan tapançaları çıxarıb yeni yəhərə taxmaq istədi. Ancaq yeni yəhərin də qoburlarında eynən onlar kimi tapançalar olduğunu gördü.

- Paris ünvanınızı verin.

- Qvardiyaçılardan evi, Dezessarın bələdçi.

- Çox yaxşı, - meyxana sahibi ona cavab verdi.

D'Artanyan soruşdu:

- Hansı yol ilə gedim?

- Ruan yolu ilə gedin. Ancaq şəhərin solundan keçin. Ekui kəndində dayanırsınız. Orada "Fransanın Gerbi" adlı tək bircə meyxana var. Zahirinə baxıb o meyxana barəsində pis fikrə düşməyin. Həmin meyxananın tövləsində olan at bu atdan pis deyildir.

- Parol yene həmin paroldurmu?

- Həmin paroldur.

D'Artanyan atı dördəyəq çapdı. Ekuidə də həmin əhvalat təkrar olundu. Yenə öz ünvanını qoyub çaparaq Pontuaza yola düşdü. Orada axırıncı dəfə atını doyişdi və o, saat doqquzda çaparaq cənab de Trevilin həyətinə girdi.

D'Artanyan on iki saatda altmış milə qədər yol getmişdi.

Cənab de Trevil onu elə qarşılıdı ki, elə bil onunla bir gün səhər görüşmüştü. Ancaq əlini həmişəkindən azacıq bərk sıxıb xəber verdi ki, cənab Dezessarın bələdçiyi Luvrdadır və o, öz vəzifəsi başına gedə bilər.

XXII

MERLEZON BALETİ

Ertəsi gün Parisdə hamı şəhər ağsaqqallarının kral və kralicanın şərəfinə təşkil etdikləri baldan danışındı. Əlahəzrət kralın sevdiyi Merlezon baletini oynayacaqdılar.

Bələdiyyədə düz bir həftə bu tentənəli gecə üçün hazırlıq aparılmışdı. Şəhər dülğəri dəvət edilən xanımların oturması üçün xüsusi skamyalar qayırmış, şəhər rəngsəzi salonları iki yüz ağ mum şamla bəzəmişdi ki, bu da o zaman üçün görünməmiş bir zinət idi. Nehayət, iyirmi nəfər skriptkaçalan tutub onlara ikiqat artıq muzd vəd etmişdilər; çünki bütün gecəni çalmalı idilər.

Seher saat onda kral qvardiyasının kiçik zabiti olan cənab de La Kost iki polis məmuru və bir neçə nişançı əsgərlə bələdiyyə katibi Klemanın yanına gəlib, şəhər idarəsinin bütün bina və otaqlarının açarlarını tələb etmişdi. Açıclar o saat ona verilmişdi. Hər açardan xüsusi bir yarlıq asılmışdı ki, onları tanımaq mümkün olsun və bu dəqiqədən bütün qapı və girişləri mühafizə etmək cənab de La Kosta həvalə edilmişdi.

Saat on birdə qvardiya kapitanı Düalye əlli nəfər nişançı əsgərlə gəldi və bu əsgərlər o saat bələdiyyənin qapılarına qoyuldu.

Saat üçdə biri fransız, digəri isveçlilərdən ibarət iki qvardiya bələdçi gəldi. Fransız bələdçiyinin yarısı cənab Düalyenin, yarısı cənab Dezessarın adamlarından ibarət idi.

Dəvət olunanlar axşam saat altından yığışmağa başladılar. Adamlar gəldikcə hərəni – böyük salonda qabaqcadan hazırlanmış yerlərdə oturdurdular.

Saat onda birinci prezidentin arvadı gəldi. Kraliçadan sonra bu xanım şənlikdə ən yüksək bir zat olduğundan şəhər nümayəndələri onu qarşılıyb kraliça üçün hazırlanmış lojanın müqabilindəki lojaya apardılar.

Saat onda binanın müqəddəs İoann kilsəsinə tərəf olan kiçik salonunda dörd nəfər nişançı əsgər tərəfindən mühafizə olunan gümüş şəhər bufetinin qarşısında kral üçün süfrə hazırladılar.

Gecə yarısı ucadan hay-küy və təbrik səsləri eşidildi. Kral Luvr-dan bələdiyyə binasına qədər rəngbərəng fənərlərlə bəzənib aydın işıqlanmış küçələrlə gəlirdi.

Bu zaman əllərində məşəl tutmuş atlı serjantın ardınca gedən və əyinlərində mahud mantiyalar geymiş şəhər ağsaqqalları kralı qarşılımaq üçün pillə başına çıxdılar. Tacırbaşı kralı təbrik etdi. Əlahəzrət təbrikə cavab verib, belə gec gəldiyi üçün üzr isteyərək təqsiri cənab kardinalin boynuna qoydu; çünkü o, dövlət işləri barədə söhbətlərə kralı saat on birə qədər ləngitmişdi.

Rəsmi libas geymiş əlahəzrətin ardınca Orlean hersoqu, de Suasson qrafi, baş ruhani, hersoq de Lonqvil, hersoq d'Elbef, qraf d'Akur, qraf de La Roş-Quyon, cənab de Liankur, cənab de Barada, qraf de Kramayl və kavalər de Suvre gəlirdi.

Hamı kralın kədərlə və qayğılı olduğunu gördü.

Bir kabinet kral üçün, digər bir kabinet Orlean hersoqu üçün ayrılmışdı. Bu kabinetlərdən hər birində maskarad paltarları var idi. Kraliça və prezidentin arvadı üçün də həmin bu şeylər hazırlanmışdı. Əlahəzrətlərin məiyyətlərinə mənsub kişi və qadınlar əvvəlcə hazırlanmış otaqlarda iki-iiki geyinməli idilər.

Kral kabinetə girmədən əvvəl əmr etdi ki, kardinal gələn kimi onu xəbərdar etsinlər.

Kralın gəlməsindən yarım saat sonra yenidən təbrik səsləri ucaldı. Bu səslər kraliçanın gəldiyini xəbər verirdi.

Serjantların ardınca gedən şəhər ağsaqqalları kraliçanı qarşılımaq üçün çıxdılar.

Kraliça salona daxil oldu. Onun da qəmgin olduğunu və xüsusən çox yorğun göründüyünü hamı duydular.

Kraliça içəri girdiyi dəqiqədə kiçik bir lojanın o vaxta qədər örtülü olan pərdəsi aralandı və əynin İspaniya əyanları qiyafləsi geymiş kardinalın solğun üzü göründü. Onun gözləri kraliçaya dikildi və dodaqlarında memnun bir təbəssüm oynadı. Kraliçanın briliyant boyunbağısı yox idi.

Kraliça şəhər ağsaqqallarının təbriklerini qəbul edib xanımların salamlarına cavab verirdi.

Birdən kral kardinal ilə birlikdə salonun qapısında göründü. Kardinal ona piçilti ilə nə isə deyirdi. Kralın bənizi tamam ağarmışdı.

Kral maskasız və kamzolu bircə şəridlə azacıq bağlı olduğu halda kraliçaya yaxınlaşdı və dəyişmiş səsle ona dedi:

— Xanım, bəs niyə briliyant boyunbağını taxmamısınız? Bilirsiniz ki, onu sizin boynunuzda görmək mənim xoşuma gəlir.

Kraliça ətrafa göz gəzdirib iblis gülüşü ilə gülümşəyən kardinalı gördü. Kraliça höyəcanlı səslə cavab verdi:

- Padşahım, qorxdum ki, yolda boyunbağıya bir şey ola bilər.
- Nahaq yerə, xanım, onu sizə bağışlamışam ki, boynunuza taxasınız. Nahaq yerə taxmamısınız.

Kralın səsi qəzəbdən titrəyirdi. Hamı işin nə yerdə olduğunu bilmədən, heyrotlə onlara baxıb dinləyirdi.

Kraliça dedi:

- Padşahım, boyunbağını götürmək üçün Luvra adam göndərə bilərəm və siz əlahəzrətin arzusu yerinə yetmiş olar.
- Göndərin, xanım, göndərin və cəld olun; çünkü bir saatdan sonra balet başlanacaq.

Kraliça itaət əlaməti olaraq krala baş əydi və onu öz kabinetinə ötürməli olan xanımların ardınca getdi.

Kral da öz kabinetinə getdi.

Bir müddət salonda tutqunluq və qarışqlıq hiss olundu.

Hamı gördü ki, kral ilə kraliça arasında nə isə bir iş var. Ancaq əlahəzrətlər o qədər yavaşdan danışıldılar ki, heç kəs bir şey eşidə bilməmişdi. Bundan əlavə, hamı hörmət əlaməti olaraq bir neçə addim geri çəkilmişdi. Skripkalar isə ucadan çalınırdı. Odur ki, onların danışqlarını heç kəs cəsde bilmədi.

Kral birinci olaraq kabinetdən çıxdı. O, əyninə çox gözəl bir ovçu paltarı geymişdi. Orlean hersoqu və sair əyanlar da onun kimi geyinmişdilər.

Kardinal krala yaxınlaşıb ona kiçik bir mücrü verdi. Kral mücrünü açıb içinde boyunbağının iki briliyant pərəyini gördü.

O, kardinaldan soruşdu:

- Bu nə deməkdir?

Kardinal cavab verdi:

— Heç bir şey, əgər kraliça boyunbağını taxmış olsa, (buna şübhə edirəm), padşahım, onun üstündəki briliyantları sayın. Əgər orda on briliyant olsa, onda ülyahəzrət kraliçadan soruşun ki, bu iki briliyant ondan kim uğurlamış ola bilər?

Kral bir şey soruşmaq istəyirmiş kimi kardinala baxdı. Ancaq sual verməyə macəl tapmadı. Kraliça salona daxil oldu.

Ovçu paltarı ona həddindən artıq çox yaraşındı. Kraliçanın başında göy lələkli mahud şlyapa, əynində briliyant düymələri olan sədəfə

çalan rəngdə məxmər gödəkcə və üstü gümüş işləməli göy atlas tuman var idi. Sol çiyində başındakı ləlek və tuman rəngində bir banta bənd olunmuş silsilə parıldayırdı.

Kral sevindiyindən titrədi. Kardinal qəzəbindən özünü itirmişdi. Ancaq kraliçadan xeyli aralı olduqlarından, onlar silsilənin üstündəki brilyantları saya bilmirdilər. Görəssən onlar neçə idi? Onmu ya on ikimi?

Bu dəqiqədə skripkalar baletin başlandığını xəbər verdi. Kral birlikdə oynamalı olduğu prezidentin arvadına, Orlean hersoqu isə kraliçaya yanaşdı. Onlar öz yerlərini tutdular, balet başlandı.

Kral kraliça ilə üz-üzə rəqs edirdi və hər dəfə onun yanından keçidkə brilyantlarını saya bilmədiyi silsiləyə gözləri ilə yeyəcəkmiş kimi baxırdı, kardinalın alının soyuq tərə basmışdı.

Balet bir saat davam etdi. Rəqs qurtardıqda bütün salonun alqışları altında hər kavaler oynatdığı xanımı öz yerində ötürdü. Ancaq kral öz imtiyazından istifadə edərək, oynadığı xanumdan ayrıldı və sürətlə kraliçanın yanına gelib brilyantı kraliçaya verdi.

— Bu nə sözdür, padşahım? — kraliça özünü heyretlənmiş kimi göstərərək səsləndi. — Mənə iki brilyant da bağışlayırsınız? Onda brilyantlarının sayı on dörd olacaq.

Doğrudan da kral sayıb gördü ki, on iki brilyantın hamısı ülyahəzrət kraliçanın çiyindədir.

Kral kardinalı çağırıb ciddi bir səslə soruşdu:

— Bu nə deməkdir, cənab kardinal?

Kardinal cavab verdi:

— Əlahezrət, o deməkdir ki, mən bu brilyantları ülyahəzrət kraliçaya bağışlamaq istəyirdim. Ancaq özüm təklif etməyə cürət edə bilmədiyimdən, belə bir vasitə seçdim.

— Kardinal həzrətlərinə təşəkkür edirəm, — kraliça kardinala elə bir təbəssümlə baxdı ki, onun bu hiyləgər məhrəbanlığına aldanmadığını sübut etdi. — Mən əminəm ki, — o, istehza ilə əlavə etdi, — on iki brilyant əlahəzrət krala neçəyə oturmuşsa, bu iki brilyant da sizə o qiymətə oturmuşdur.

Sonra kraliça krala və kardinala təzim edib palтарını dəyişmək üçün öz kabinetinə getdi.

Bu fəslin başında səhnəyə çıxartdığımız məşhur zatlara verdiyimiz diqqət bizi kraliçanın kardinal üzərində qələbəsinə bais olan adamdan bir o qədər uzaq saldı. O, utancaq bir halda, heç kəsin gözünə gö-

rünmədən, camaatın arasına qarışır bir qapının ağızından mənəsi yalnız dörd adama: krala, kraliçaya, kardinala, bir də onun özünə məlum olan bu səhnəyə tamaşa edirdi.

Kraliça öz otağına qayıtdı və d'Artanyan getmək istəyirdi ki, birdən bir əl onun çiyinə toxundu. O dönüb baxdıqda işarələrlə onu öz ardınca çağırıran cavan bir qadını gördü. Cavan qadının üzündə qara məxmər yarımmaska var idi. Ancaq bu ehtiyat tədbirinə baxmayaraq, d'Artanyan o saat gözəl xanım Bonasyeni tanıdı.

Dünən onlar Jetmenin yanında ötəri görüşməsdülər. Cavan qadın göndərdiyi qasidin müvəffəqiyyətlə qayıtdığı barədə şad xəbəri kraliçaya yetirməyə o qədər tələsirdi ki, bir-birini sevən bizim bu cavanlar yalnız iki-üç kələmə danişə bildilər. D'Artanyan iki hissən — məhəbbət və maraq hisslerinin təsiri ilə xanım Bonasyenin ardınca getdi.

Onlar dolama-dolaşlıq saray dəhlizləri ilə xeyli getdiqdən sonra xanım Bonasye bir qapını açıb cavan oğlanı tamamilə qaranlıq bir kabinetə saldı. O, pərdənin dalındakı gizli qapını açı və oradan içəri güclü işıq doldu. Xanım Bonasye o otağa girib yox oldu.

D'Artanyan otaqda tək qaldı. Xanım Bonasyenin onu hara götürdiyini bilmirdi. Lakin qonşu otaqdan gələn işıq və ətirli hava, bir də eşitdiyi danışlıq səsləri aydın göstərirdi ki, o kraliçanın kabinetinə bitişik olan otaqdadır.

Cavan durub gözləyirdi.

Kraliça şad və xoşbəxt idi. Bu hal onu həmişə qəmgın görən etrafdaqı qadınları, deyəsən, heyrətə salmışdı. Kraliça şadlığının səbəbinin müsamirənin gözəlliyi və baletdən aldığı ləzzət ilə izah edirdi. Kraliça ağlasa da, gülse də, rəyinə müxalifət etmək mümkün olmadığından, hamı Paris şəhəri ağsaqqallarının bu məhrəbanlığını tərif edirdi.

Bir azdan sonra d'Artanyan kraliçanın səsini o biri səslərdən seçməyə başladı. Əvvəlcə onun danışığında olan yüngülçə xarici ləhcəsindən, sonra isə, danışığındakı amiranə ifadədən onu tanıdı. O, kraliçanın açıq qalmış qapıya gah yaxınlaşdığını, gah uzaqlaşdığını hiss edirdi. Bir-iki dəfə hətta işığın qabağını tutan bir kölgə də gördü.

Birdən pərdənin arasından gözəl, zərif bir əl uzandı. D'Artanyan başa düşdü ki, bu, ona veriləcək mükafatdır. O diz çöküb bu əli tutdu. Hörmətlə öpdü. Sonra bu əl d'Artanyanın ovcuna bir şey qoyub yox oldu. D'Artanyan bunun bir üzük olduğunu gördü. Qapı o saat örtüldü və d'Artanyan tamam qaranlıq otaqda qaldı.

D'Artanyan üzüyü barmağına taxıb yenə gözləməyə başladı. Aydin idi ki, hələ iş qurtarmamışdır. Sədaqət üçün verilən mükafatdan sonra məhəbbət üçün də mükafat verilməli idi. Bundan başqa şənlik hələ yenicə başlanmışdı. Yemək gecə saat üçə təyin edilmişdi. Müqəddəs Ioann kilsəsinin qülləsindəki saat isə üçə on beş dəqiqə qalğıını bildirdi.

Doğrudan da, qonşu otaqdakı səsler yavaş-yavaş azalıb uzaqlaşmağa başladı. Nəhayət, d'Artanyanın gözləməkdə olduğu otağın qapıçı açıldı və xanım Bonasye sürətlə içəri girdi.

– Sizsinizmi?! Axır ki, gəlib çıxdınız! – d'Artanyan çıçırdı.

– Susun! – gənc qadın d'Artanyanın ağızını tutdu. – Susun və gediyiniz yol ilə də gedin.

– Bəs mən sizi harada və nə vaxt görə bilərəm? – d'Artanyan soruşdu.

– Öz otağınızda bir məktub görəcəksiniz, orada hər şey yazılmışdır. Gedin, gedin!

Xanım Bonasye dəhlizə gedən qapını açıb d'Artanyanı bayırına itələdi.

D'Artanyan uşaq kimi, heç bir kəlmə söz söylemədən və müqavimət etmədən çıxdı. Bu, sübut edir ki, o doğrudan da, aşiq idi.

XXIII

GÖRÜŞ

D'Artanyan yüyüre-yüyüre evə qayıtdı. Artıq səhər saat dörd idi. O, Parisin ən təhlükəli yerlərindən keçib getməli idi.

Yolda heç kəso rast gəlmədi. Məlum şaydır ki, tale sərxaşları və aşıqları qoruyar.

Dəhlizə açılan qapı aralı idi. Piləkenlərlə yuxarı qalxıb nökeri Planşe ilə şərtləşdiyi qayda üzrə yavaşcadan qapını döydü. İki saat əvvəl şəhər bələdiyyəsindən evə göndərmiş olduğu Planşe qapını açdı.

D'Artanyan həyəcanla soruşdu:

– Mənə məktub gətiriblərmi?

Planşe cavab verdi:

– Heç bir kəs gətirməmişdir. Ancaq bir məktub var ki, öz-özünə gəlmişdir.

– Nə demek istəyirsən, ay axmaq?

– Onu demək istəyirəm ki, evə qayıtdıqda sizin yataq otağınızda mizin üstündə bir məktub gördüm. Ancaq mənzilin açarı mənim cibimdə idi.

– Bəs o məktub hanı?

– Onu elə olduğu yerində qoydum. Bu iş düz işə oxşamır. Məktub özbaşına gələ bilməz. Yenə pəncərə açıq və ya heç olmazsa aralı olsayıdı, dərd yarı idi. Ancaq pəncərə möhkəm bağlanmışdı. Özünüüzü gözləyin, cənab. Burada, yəqin ki, bir şeytan əməli var.

D'Artanyan otağa yürüüb məktubu açdı. Məktub xanım Bonasyedən idi və orada bu sözlər yazılmışdı:

“Sizə ürəkdən təşəkkür etmək istəyirlər. Bu gecə saat onda Sen-Kluda, cənab d'Estrenin evinin tinində pavilyonun qarşısında olun. K.B.”

D'Artanyan bu məktubu oxuyarkən həyocandan qəlbinin sanki duracağını hiss etdi.

Bu, onun aldığı ilk məktub idi. Bu, onun üçün təyin edilmiş birinci görüş idi.

Planşe ağasının gah qızarıb, gah ağardığını görəndə dedi:

– Nə var, ağa? Mən bu işin şeytan əməli olduğunu söyləmədimmi?

D'Artanyan cavab verdi:

– Səhv edirsən, Planşe, bunu sübut üçün al, sənə bir ekü verim, bununla mənim sağlığıma şərab alıb içə bilərsən.

– Verdiyiniz ekü üçün sizə təşəkkür edirəm və söz verirəm ki, tapşırığınızı cynən yerinə yetirəcəyəm. Ancaq hər halda qapı-pəncərəsi bağlı olan bir evə özbaşına gəlib çıxan bir məktub...

– Bu məktub göydən düşmüsdür, dostum, göydən...

Planşe soruşdu:

– Deməli, siz buna şadsınız, ağa?

– Əzizim Planşe, mən insanların ən xoşbəxtiyəm.

– Mən sizin bu xoşbəxtliyinizdən istifadə ilə gedib yata bilərəmmi?

– Hə, get.

– Allah sizin kömeyiniz olsun! Ancaq hər halda bu məktub...

Bu sözləri deyib Planşe başını yırğalaya-yırğalaya çıxdı. D'Artanyanın səxavəti onun şübhələrini aradan qaldırmamışdı.

D'Artanyan tək qaldıqda məktubu dəfələrlə, tokrar-tokrar oxudu. Sonra sevdiyi qadının əli ilə yazılmış sətirleri iyirmi dəfə öpdü. Nəhayət, uzanıb yatdı və çox şirin yuxular gördü.

Səhər saat yeddi də oyanıb Planşeni çağırıldı:

- Planş, mən gedirəm, bəlkə bütün günü gəlmədim. Sən axşam saat yeddi də qəder azadsan. Ancaq saat yeddi də iki atla bərabər hazır ol.
- Görünür yenə xatırınıza bədənimizin dəlik-deşik edilməsi düşmüsdür! – Planş deyindi.
- Muşket və tapançaları da götürərsən.
- Elə mən bunu biliirdim də! – Planş çıçırdı. – Budur ha! Mən elə biliirdim ki, o məlun məktubun noticəsi belə olacaq.
- Bir səkit ol, ay axmaq! Balaca bir gözintidən başqa heç bir şey etməyəcəyik.

– Bəli, bu da bizim axırıncı əyləncəli səyahətimiz kimi bir şey olacaq... Yolda başımıza güllə dolu kimi yağırdı, hər addımda bizə tələ qururdular.

D'Artanyan dedi:

- Cənab Planş, bura bax. Əgər qorxursansa, mən tek gedərəm. Qorxudan titrəyən bir yoldaşla getməkdənsə, tək getmək yaxşıdır.

Planş cavab verdi:

- Siz mənim qəlbimə toxunursunuz. Gərek ki, məni iş vaxtı görübəniz.
- Elədir, ancaq mənə elə gəldi ki, sən o bir dəfədə bütün var-yox qoçaqlığını sərf edib qurtarmışan.

– Yeri düşəndə görərsiniz ki, məndə hələ yene də qoçaqlıq tapılar. Ancaq sizdən xahiş edirəm ki, ay ağa, əgər mənim bu qoçaqlığımın çox davam etməsini istəyirsinizsə, onu hədsiz səxavətlə sərf etməyin.

– Qoçaqlığın bu axşam üçün kifayət edərmi?

– Ümid edirəm.

– Deməli, sənə arxayın oluram.

– Dediiniz saatda hazır olacağam. Ancaq mənə elə gəlir ki, qvardiyaçılar tövləsində sizin bircə atınız var.

– Hələlik bəlkə də bircə atdır. Amma axşama qədər dörd at olacaq.

– Deməli, biz o səyahətə at almaq üçün çıxmışdıq, eləmi?

– Əlbəttə, əlbəttə, – d'Artanyan cavab verdi və çıxb getdi.

Cənab Bonasye qapının ağızında durmuşdu. D'Artanyan bu hörmətli tacirlə söhbət etmək istəmədiyindən, ötüb keçmək istədi. Ancaq o, d'Artanyana elə yumşaqlıq və mehribanlıqla təzim etdi ki, d'Artanyan niyyətini dəyişməli oldu. Bir də ki, arvadı sizinlə görüş teyin etmiş bir ərə qarşı necə nəzakotlu olmaya bilərsiniz?

D'Artanyan mehriban bir tövr ilə Bonasyeyə yaxınlaşdı.

Söhbət, əlbəttə, yazıq Bonasyenin dustaq olması barədə idi. Cənab Bonasye d'Artanyanın onunla Menqdəki adam arasındaki söhbəti eşitmış olduğunu bilmədiyindən, öz kirayənişinə o vəhşi cənab de Laffemin həyasızlıqlarından danışır və onu kardinalin cəllədi adlandırırırdı. Cənab Bonasye Bastiliya barəsində, onun qapılarındakı cəftələr, qifillər, pəncərə nəfəslikləri, barmaqlıqlar və işgəncə alətləri barədə uzun-uzadı danışdı.

D'Artanyan nümunəvi bir səbirlə onun danışıqlarını dinlədi. O qurtardıqda isə d'Artanyan soruşdu:

– Siz öyrənə bilmədinizmi ki, xanum Bonasyeni qaçıran kim idi? Yadımdan çıxmamışdır ki, mənim sizinlə tanışlıq şərəfimə bu xoşa-gəlməz hadisə bais olmuşdu.

– Of, – cənab Bonasye cavab verdi. – Əlbəttə, bunu mənə söylə-mədilər. Arvadıma and içib deyir ki, onun kim olduğunu bilmir. Siz isə, – cənab Bonasye ən sadədil bir əda ilə davam etdi. – Bəs bu günlərdə siz harada idiniz? Sizi və dostlarınızı, neçə gündür ki, görmürem və güman etmək olar ki, dünən Planşenin çəkmələrinizdən sildiyi toz Paris küçələrindən qonmamışdır.

– Bəli, əzizim cənab Bonasye. Mən yoldaşlarımla bir səyahətə çıxmışdım.

– Uzağamı getmişdiniz?

– Yox, canım! Vur-tut qırx milə qədər yol getmişdik. Biz cənab Atosu Forj sularına ötürdük və yoldaşlarım orada qaldılar.

– Siz isə qayıdış gəldiniz, eləmi? – Cənab Bonasye ən hiyləgər bir ifadə ilə soruşdu. – Sizin kimi gözəl oğlanlara möşuqələriniz çox da uzun məzuniyyət verməzlər. Yəqin ki, sizi Parisdə səbirsizliklə gözləyirdilər, eləmi?

D'Artanyan gülərək cavab verdi:

– Nə deyə bilərəm ki, bunun belə olduğunu etiraf etməliyəm. Bir də ki, əzizim Bonasye, görürəm, sizdən heç bir şeyi gizlətmək olmaz. Bəli, məni səbirsizliklə gözləyirdilər. Buna inanın.

Bonasyenin üzündən xərif bir kölgə keçdi. Bu kölgə o qədər xərif idi ki, d'Artanyan bunu sezmədi.

– Yəqin ki, bu tələsmeyinizi görə sizi mükafatlaşdıracaqlar? – tacir həyəcanlı səslə davam etdi. Lakin d'Artanyan onun səsindəki bu həyəcana da, bu möhtərəm kişinin bir az əvvəl üzündən keçən xəfif kölgə kimi diqqət yetirmədi.

– Siz isə özünüüzü müqəddəs bir adam kimi göstərirsiniz! – d'Artanyan gülerek cavab verdi.

– Yox; ona görə deyirəm ki, bu gün evə gec qayıdır-qayıtmayağınızı bilim.

D'Artanyan soruşdu:

– Bu sual nə üçündür, möhtərəm cənab? Məgər siz məni gözləmək niyyətindəsiniz?

– Yox, mən həbs olunduğumdan və evimə oğru gəldiyindən bəri hər dəfə, xüsusən gecələr qapı açılanda qorxuram. Neyləyim, axı, hərbi adam deyiləm.

– Elə isə, əgər mən gecə saat birdə, iki də və ya üçdə qayıtmalı olsam, heç qorxub eləməyin. Qayıtmamasam da, yenə heç qorxmayıñ.

Bu dəfə Bonasyenin rəngi ağardı. D'Artanyan bunu hiss edib, ona nə olduğunu soruşdu.

– Heç bir şey, – Bonasye tutqun səsle cavab verdi. – Heç bir şey... Başına gələn fəlakətlərdən sonra bəzən huşumu itirirəm. İndi də bir üzütmə hiss etdim. Buna əhəmiyyət verməyin. Arzu edirom ki, vaxtinizi xoş keçirəsiniz!

D'Artanyan cənab de Trevilin yanına getdi.

Cənab de Trevil çox nəşəli idi. Kral vo kraliça balda onunla çox mehribanlıqla söhbət etmişdilər. Kardinal isə son dərəcə kədərli idi. Gecə saat birdə kardinal xəstələndiyini bəhanə edib baldan getmişdi. Əlahəzərlərə gəlincə isə, Luvra yalnız səhər saat altıda qayıtmışdılar.

Cənab de Trevil otaqda heç bir kəs olmadığını yəqin bilmək üçün hər guşəyə göz yetirib səsini alçaldaraq d'Artanyana dedi:

– İndi isə, cavan dostum, gəlin sizin barənidə danışaq; çünkü yəqin sizin müvəffəqiyyətlə qayıtmanızla kralın şadlığı, kraliçanın qəlebəsi və kardinal həzrətlərinin alçalması arasında bir münasibət var. İndi özünüüzü gözləyin!

– Mən nədən qorxacağam, – d'Artanyan cavab verdi. – İndi ki, əlahəzərlərin mərhəmətlərini qazanmaq şərəfinə nail olmuşam, daha mənim nədən qorxum ola bilər?

– Mənə inanın, sizin üçün qorxu var. Kardinal fitnəni törədən adamlı haqq-hesab üzəmdən kini unudan adamlardan deyil. Mənə cələ gəlir ki, bu fitnənin töredən adam tanış qaskoniyalıdır.

– Yəni güman edirsınız ki, kardinal da bu işdən sizin qədər xəbərdardır və mənim Londona getdiyimi bilir?

– Vay şeytan! Siz Londonamı getmişdiniz? Yoxsa barmağınızda parıldayan o gözəl almazı də siz Londondan gətirib gəlmisiniz? Özünüüzü gözləyin, əzizim d'Artanyan. Düşmənin hədiyyəsi yaxşı şey deyildir. Bu barədə deyəsən bir latin şeri var... Bir dayanın...

– Mən bu almazı düşməndən almamışam, – d'Artanyan cavab verdi. – Onu mənə kraliça vermişdir.

– Kraliçəm! Oho! – cənab de Trevil çıçırdı, – bu doğrudan da, şahanə bir hədiyyədir. Ən azı min pistol qiyməti var. Bu üzüyü kraliça sizə kimin vasitəsilə verdi?

– Özü verdi!

– Harada?

– Geyindiyi otaqla yanaşı olan kabinetdə.

– Nə sayaq?

– Əlini öpmək üçün mənə uzadaraq...

– Siz kraliçanın əlini öpmüsünüz mü? – de Trevil d'Artanyana baxaraq səsini ucaltdı.

– Ülyahəzrot kraliça məni bu lütfə nail etmişdir.

– Bunu görən oldumu? Nə ehtiyatsızlıq etmişdir! Cox yaman ehtiyatsızlıq etmişdir!

– Yox, cənab kapitan, arxayı olun, bunu heç bir kəs görmədi, – d'Artanyan bütün ohvalatı de Trevilə nağıl etdi.

– Of, qadınlar, qadınlar! – qoca döyüşü səsləndi. – Onları romantik xəyalpərəstliklərdən tanıyıram. Sırrə bənzəyən bir şey onları məftun edir. Deməli ki, siz kraliçanın yalnız əlini görübünüz, vəssalam! Siz kraliçaya rast gəlsəniz, tanımayaqısınız, o da rast gəldikdə sizi tanımayacaqdır.

– Xeyr, bu almaz vasitəsilə tanıyar... – Cavan oğlan cavab verdi.

De Trevil ona dedi:

– Bura baxın, istəyirsiniz sizə gözəl bir dost məsləhəti verim?

– Məni şorofləndirmiş olarsınız, cənab kapitan, – d'Artanyan cavab verdi.

– Elə isə, bu saat zərgerin yanına gedib bu almazı satın, hər bir sərraf buna ən azı sekiz yüz pistol verər. Pistolların adı yoxdur, cavan oğlan, ancaq bu üzüyün çox müdhiş bir adı var və bu ad üzüyü barmağında gözdürən adamı bəlaya salar.

– Bu üzüyü satmaqmı?! Mənim kraliçəmin bağışladığı üzüyü satmaqmı! Yox, əsla! – d'Artanyan cavab verdi.

– Onda heç olmasa, a dəli, üzüyün qaşını içəri çevirin. Axı hər kəs bilir ki, Qaskoniya əsilzadəsi öz anasının mücrüsündən belə bir üzük tapa bilməz.

– Deməli, güman edirsiniz ki, mən nədən isə ehtiyat etməliyəm, eləmi? – d'Artanyan soruşdu.

– Mən demək istəyirəm ki, əzizim, barit anbarında yatan bir adam özünü sizdən daha təhlükəsiz hiss edə bilər.

Cənab de Trevilin ədasındaki qətiyyət d'Artanyanı narahat etməyə başladı. O dedi:

– Lənət şeytana! Lənət şeytana! Bəs mən neyləyim?

– Hər şeydən əvvəl ehtiyatlı olun. Kardinalın yaddaşı möhkəm və əlləri uzundur. İnanın ki, o sizin başınıza bir iş gətirməmiş olmayıacaq.

– Ancaq necə bir iş?

– Mən nə bilim! İblis özü bütün hiylələrilə ona xidmət edir. Başınıza gelə biləcək işlərin ən yüngülü budur ki, sizi həbs edə bilərlər.

– Necə! Əlahəzərətin qulluğunda olan bir adamı həbs etməkmi?

– Məgər Atosun başına belə bir iş gətirmədilərmi? Hər halda, ey cavan dəliqanlı, otuz ildən bəri sarayda olan bir adamın sözlərinə inanın, başısoyuqluq etməyin, yoxsa məhv olarsınız. Əgər bir adam sizinlə bəhsə girişsə, hətta on yaşlı bir uşaq olsa da, ondan çəkinin. Əgər gündüz və ya gecə sizə hücum etsələr, utanmadan geri çəkilin. Körpübən keçdiğdə, ayağınızın altındaki taxtalardan birinin sökülbüt düşməməsi üçün taxtaları əvvəldən yoxlayın. Tikilməkdə olan bir evin yanından keçərkən, yuxarı baxın ki, başınıza bir daş düşməsin. Gecə evinizə qayıtdıqda, əgər xidmətinizə inanırsınızsa, o, əlində muşketlə ardırınızca gəlsin. Hamidian ehtiyat edin. Özünüüz dostunuzdan, qardaşınızdan, məşuqənizdən, xüsusən məşuqənizdən gözləyin!

D'Artanyan qızardı:

– Məşuqə! – o, mexaniki bir surətdə təkrar etdi. – Axı, mən niyə başqalarına görə ondan çox ehtiyat edim?

– Çünkü məşuqə kardinalın ən sevdiyi vasitələrdən biridir. Onun üçün bundan daha təsirli bir vasitə yoxdur. Qadın adamı on pistola satar.

D'Artanyan bu axşam xanım Bonasyenin onunla təyin etdiyi görüş barəsində düşündü. Ancaq qəhrəmanımızın xeyrinə olaraq qeyd etməliyik ki, cənab de Trevilin qadınlar barəsindəki bu mənfi rəyi onda öz gözəl xanımına qarşı heç bir şübhə oyatmadı.

– Yeri gəlmışkən soruşum, – cənab de Trevil davam etdi. – Bəs yoldaşlarınızın başına nə gəlib?

– Özüm bunu sizdən soruşmaq istərdim.

– Bu barədə heç bir şey bilmirəm.

– Mən onları yolda itirdim. Portos Şantiliyada qaldı, gözlənilməz bir duel onu orada saxladı. Aramisi ciyindən yaralılmış halda Krevkerdə qoyub getdim. Atos isə Amyendə qaldı. Onu qəlp pul işləməkdə taqsırlandırmışdır.

– Budur, görürsünümü, – Trevil əlavə etdi. – Bəs siz özünüzü necə qurtardınız?

– Möcüze ilə, cənab kapitan. Kaleyə gedərkən yolda qraf de Vardı kəpənəyi divara mixlayan kimi yerə mixladım.

– Bu da bir dərd! Dc Vard kardinalın xidmətçisi və Roşforun əqrəbasındandır! Bilirsinizmi, dostum, mənim başıma nə fikir golmuşdır?

– Söyləyin, kapitan.

– Kardinal sizi Parisdə axtarmaqdə ikən siz gizlincə Pikardiyaya gedib yoldaşlarınızdan xəbər tutun. Lənət şeytana, axı onlar sizin tərəfinizdən belə bir diqqətə layiqdirlər.

– Çox gözəl məsləhətdir, cənab kapitan, mən sabah yola düşürəm.

– Sabahmı, bəs niyə bu gün getmirsiniz?

– Bu gün Parisdə çox vacib bir işim var.

– Ax, ey cavan oğlan, cavan oğlan! Yəqin ki, bir eşq macərasıdır? Təkrar edirəm ki, özünüzü gözləyin. Qadınlar bizi məhv etmişlər və bizdən sonra gələnləri də məhv edəcəklər. Sözümüz qulaq asın, elə bu axşam yola düşün.

– Bu mümkün deyil, cənab kapitan.

– Sözmü veribsiniz?

– Bəli, cənab kapitan.

– Elə isə, başqa məsələ. Ancaq mənə söz verin ki, əgər bu gecə sizini öldürməsələr, sabah çıxıb gedirsiniz.

– Söz verirəm.

D'Artanyan cənab de Trevil ilə vidalaşıb onun göstərdiyi atalıq qayğısından qəlbinin dörinliklərinə qədər razı qalmışdı.

O növbə ilə Atosun, Portosun və Aramisin mənzillərinə getdi. Onlardan heç biri qayıtmamışdı, nökərləri də yox idi. Heç birindən xəbər-ətər verən olmadı.

D'Artanyan qvardiyaçilar qışlasının yanından keçəndə tövləyə baxdı. Dörd atdan üçü gəlmüşdi. Planşe onları böyük həvəslə qəşovlayırdı. Atlardan ikisi qəşovlanmışdı.

Planşe d'Artanyanı görüb dedi:

- Ax, ağa, sizi gördüyümə nə qədər şadam!
- Nə olub ki, Planşe? – d'Artanyan soruşdu.
- Siz ev sahibi cənab Bonasyeyə inanırsınız mı?
- Mənmi? Əsla inanıram. Ancaq bunu niyə soruştursan?
- Çünkü siz onunla danışanda, mən o qoca təlxəyin üzündən gözümü ayırmırdım.
- O üzdə sən nə gördün ki?
- Xəyanət!
- Doğrudanmı?
- Ondan başqa siz tindən dönüb yox olan kimi, cənab Bonasye şlyapasını götürüb qapını bağladı və qarşı səkiyə tərəf qaçaraq getdi.
- Doğrudan da, sən haqlısan, Planşe. Bütün bunlar mənə çox şübhəli görünür və arxayın ol, bütün bu məsələlər lazımlıca aşkar olmaşı, biz ona ev kirəsi verməyəcəyik.
- Siz zarafat edirsiniz, cənab. Ancaq tezliklə özünüz görərsiniz ki, mən haqlıyam.

– Nə etməli, Planşe? Olacağa çarə yoxdur.
– Deməli, siz bu axşamkı səyahətdən əl çəkmirsiniz?
– Əksinə, Planşe, mənim cənab Bonasyeyə acığım nə qədər artırsa, səni narahat edən məktubda təyin edilmiş görüşə o qədər böyük həvəslə gedirəm. Deməli saat doqquzda məni burada qışlaqda gözləyirsən; mən sənin ardınca gələrəm.

Planşe öz ağasını istoyindən çəkindirməyə ümid olmadığını gördükə, dərindən köksünü ötürdü və üçüncü atı qəşovlamağa başladı.

Əslində ehtiyatlı bir adam olan d'Artanyan evə qayıtməq əvəzinə, dörd yoldaş puşuz olduğu zaman onları şokolada qonaq etmiş həmin qaskoniyalı keşisin evino nahar etməyə getdi.

XXIV

PAVİLYON

Saat doqquzda d'Artanyan qvardiyaçilar qışlasına gəlib Planşeni orada hazır bir vəziyyətdə gördü. Dördüncü at da gəlib çıxmışdı. Planşe müşket və tapança ilə silahlanmışdı. D'Artanyanın belində bir qılınc, iki də tapança vardi. Ağa ilə nökər ata minib səssiz yola düşdülər. Onların getdiyini görən olmadı. Gecə çox qaranlıq idi. Planşe ağasından on addım aralı arxadan atını sürdü.

D'Artanyan sahil boyundan keçib Konfrans darvazasından ötərək Sen-Klu yoluna döndü.

Atlılar şəhər küçələrindən getdikləri zaman Planşe özünün təyin etdiyi məsafləni gözləməkdə idi. Ancaq yol tənhalaşdıraqca o öz ağasına daha da yaxınlaşırıldı. Belə ki, Bulon meşəsində ağa ilə nökər artıq yan yana gedirdilər. Etiraf etmək lazımdır ki, ağacların yırğalanan başları və qaranlıq meşənin içində düşmüş ay işığı Planşeni qorxudurdu.

Planşe soruşdu:

- Biz bütün gecəni belə yolmu gedəcəyik?
- Yox, Planşe. Sən gəlib çatmışan.
- Necə yəni, mən çatmışam? Ağa, bəs siz?
- Mən hələ bir neçə addım piyada gedəcəyəm.
- Siz məni burada təkmi qoyursunuz?
- Qorxursanmı, Planşe?
- Yox, ancaq hiss edirəm ki, gecə çox soyuqdur. Soyuqdan da adamı yel azarı tutar. Yel azarı olan bir nökər isə, sizin kimi zirek bir əsilzadə üçün çox pis nökər olar.

– Yaxşı, Planşe, indi ki, üzüyürsən, ən yaxın meyxanalardan birinə get və səhər saat altıda məni darvazanın ağızında gözlə.

– Ağa, sizin mənə səhər lütf etdiyiniz ekünü böyük bir hörmətlə sərf edib doyunca yeyib-içmişəm. Belə ki, əgər üzümüş olsam, cibimdə bircə quruş da yoxdur.

– Al, bu da sənə yarım pistol. Sabah görüşərik!

D'Artanyan attan düşüb cilovu Planseyə atdı və plasha bürünüb sürətlə getdi.

Ağası gözdən itən kimi, Planşe “Aman Allah, nə soyuqdur!” deyə səsləndi.

O, qızınmağa tələsdiyindən, şəhər kənarındaki meyxanalara bənzər bir evin qapısını döydü.

Bu zaman d'Artanyan qəsəbəyə sarı dönüb irəli getməkdə idi. Nəhayət, o, Sen-Kluya çatdı. Lakin böyük yol ilə getmək əvəzinə sarayın yanından keçib, tənha bir dalana döndü, bir azdan sonra tamamilə boş bir yerdə olan və məktubda ona göstərilmiş pavilyonun qarşısında durdu. Pavilyonun yaxınlığında olan divar dalanın bir tərəfini uzununa bütün tutmuşdu. O biri tərəfdən isə təbii kolların əmələ getirdiyi çəpor kiçik bağçanı yolçulardan qoruyurdu. Bağın içərisində yoxsul bir daxma var idi.

D'Artanyan görüş təyin edilən yere gəlib çıxdı. Öz gəldiyini bir əlamətlə bildirməsi tapşırılmadığından səbirli gözləməyə başladı.

Ancaq d'Artanyanın qəlbə şad idi. Görüş saatı yaxınlaşırı.

Doğrudan da, bir neçə dəqiqə sonra Sen-Klu qülləsinin saatı ağır-ağır on zərbə vurdu.

Bu tunc səsində nə isə məşum bir şey var idi. Ancaq d'Artanyanın gözlədiyi saatın bir hissəcisi olan hər zərbə cavan oğlanın qəlbində fərəh oyadırdı. Onun gözləri kiçik pavilyona zillənmişdi. Pavilyonun bütün pəncərələrinin dal qapıları örtülü idi. Yalnız ikinci mərtəbədə qapıları açıq bir poncərə var idi. Bu pəncərədən düşən zəif işq evin qabağında olan parkın içərisində yarımdairə şəklində bitmiş iki-üç ağacın yarpaqlarını gümüşü rəngə boyamışdı. Yəqin k, belə mehriban işq saçan bu kiçik pəncərənin ardında gözəl xanım Bonasye onu gözləyirdi.

Bu şirin xəyal ilə təsəlli tapan d'Artanyan əsla səbirsizlik əlaməti göstərmədən, gözlərini bu kiçik və gözəl binaya zilləyib yarım saat gözlədi. Pəncərədən otağın zərli bəzəklərlə naxışlanmış tavanının bir hissəsi görünür və bu, pavilyonun müxəlləfatının çox zərif olduğunu sübut edirdi.

Sen-Klu qülləsinin saatı on birin yarısını vurdu.

Bu dəfə d'Artanyanın damalarından bir titroyış keçdi. Bəlkə də o, üşüməyə başlayırdı və bu fiziki duygunu səhvən mənəvi həyəcan hesab edirdi.

Sonra bu qərara gəldi ki, görüş saat on birə təyin edilmişdir. Bəlkə məktubu oxuyanda səhv edibmiş?..

O, pəncərəyə yaxınlaşış kağızı cibindən çıxartdı, bir də oxudu. Səhv etməmişdi. Görüş saat ona təyin edilmişdi.

O yerinə qayıtdı. Səssizlik və tənhalıq onu narahat etməyə başladı. Saat on biri vurdu.

D'Artanyan xanım Bonasyenin başına bir fəlakət gəldiyindən nigaran qalıb, doğrudan da, narahat olmağa başladı.

O, sevgililərin ümumi işaretisi olan qayda üzrə üç dəfə el çaldı. Ancaq buna cavab verən olmadı. Hətta əks-səda da eşidilmədi. Onda cavan incimiş halda elə güman etdi ki, gənc qadın onu gözləyə-gözləyə yuxuya getmişdir.

O, divara yaxınlaşış dırmaşmaq istədi. Ancaq divarı yenice malalamaşıdlı və d'Artanyan əbəs yərə dirnaqlarını qırıb tökdü.

Bu zaman o, işıqdan gümüşü rəng almış ağaclara diqqət yetirdi. Yolun lap ağızında uca bir ağac bitmişdi. Güman etdi ki, bu ağacın budağından pavilyonun içərisini görmək olar. Ağaca çıxməq çətin bir iş dyeildi. Bundan başqa iyirmi yaşında olan d'Artanyan məktəbdə oxuduğu zaman məşğul olduğu əyləncələri yadında yaxşı saxlamışdı. Bir anda o, ağacın ən uca budağına çıxdı.

D'Artanyanın gözləri qarşısında qəribə bir mənzərə göründü. Bu, zərif işq, bu sakit lampa dəhşətli bir talan mənzərəsini işıqlandırırdı. Pəncərənin şüşələrindən biri sınmışdı. Yarı sınmış qapı həncamalarından asılı qalmışdı. Üstündə görünür ki, zərif bir axşam yeməyi süfrəsi hazırlanmış masa böyru üstə yixilmişdi. Döşəmədə sınmış şüşələr, ayaq altında əzilmiş meyvələr görünürdü. Bu otağın içində olan hər bir şey burada inadlı və möhkəm bir mübarizə getdiyini göstərirdi. D'Artanyanın gözlərinə bu qəribə səliqəsizlik içərisində hətta cirilmiş paltar parçaları, süfrə və pərdələrdə bir neçə qan ləkəsi də görünürdü.

O tələsik ağacdən yərə atıldı, ürəyi şiddetlə döyündürdü. Daha başqa cinayət əlamətləri olub-olmadığını axtarmaq istədi.

Sakit bir gecəde zərif işq hələ də parıldamaqdır idi. D'Artanyan əvvəlcə diqqət yetirmədən bir şey gördü. Yumşalmış və bellənmiş torpaqda aydın olmayan insan və at ləpirləri vardı. Bundan başqa, görünür Paris tərəfdən gəlmış bir karetanın təkerləri yumşaq torpaqda dərin iz buraxmışdı. Bu iz pavilyondan o tərəfə getməyib yenə Parisə dönmüşdü.

Nəhayət, d'Artanyan axtarışlarına davam edərək, divarın dibində cirilmiş bir qadın əlcəyi tapdı. Əlcəyin palçıqlı yərə toxunmamış hissəsi tərtəmiz idi.

D'Artanyan bu axtarışlarına davam etdiyi müddətdə alını soyuq tər basmışdı. Qəlbi böyük bir həyecanla sıxlırdı, nəfəsi tutulurdu, lakin o, sakit olmaq üçün özünü inandırmağa çalışırdı ki, bu pavilyonun xanım Bonasye ilə heç bir əlaqəsi yoxdur. Cavan qadın onunla pavilyonun içində deyil, qabağında görüş təyin etmişdi. Bəlkə xidmət işləri, bəlkə də hətta ərinin qısqanlığı onun Parisdən çıxıb gəlməsinə mane ola bilərdi.

Lakin bəzi hallarda bütün varlığımıza hakim olub bizi müdhiş bir fəlakətin gözlədiyini xəber verən daxili bir narahatlıq hissi onun bütün bu düşüncələrini alt-üst edirdi.

D'Artanyan özünü tamamilə itirdi. O, böyük yola tərəf yürüüb bərəyə çatdı və bərəcindən sorğu-sual etməyə başladı.

Bəreçi xəber verdi ki, axşam saat yeddi radələrində Sena çayından qara plaşa bürünmüş bir xanımı bu taya keçirmişdir. O, görünür tanınmamağa çalışırmış, buna görə də bəreçi ona xüsusi diqqət yetirmiş, cavan və gözəl bir qadın olduğunu görmüşdü. İndi olduğu kimi o zamanlar da bir çox gənc və gözəl qadınlar tanınmamağa çalışaraq Sen-Kluya gələrdilər. Bununla bərabər, d'Artanyan əsla şübhə etmirdi ki, bəreçinin dediyi qadın xanım Bonasye imiş.

D'Artanyan bəreçinin daxmasında yanmış lampanın işığında xanım Bonasyenin məktubunu bir də oxudu və arxayıñ oldu ki, səhv etməmişdir. Görüş Sen-Kluda cənab d'Estrenin pavilyonunun qabağında təyin edilmişdi.

Hissiyyatı onu aldatmadı. Böyük bir fəlakət baş vermişdi.

O geri dönüb qaçaraq qəsrin yanına gəldi.

Döngə əvvəlki kimi tənha idi. Pəncərədə həmin sakit və zərif işıq parlamaqda idi.

D'Artanyan qəsrin qabağında olan səssiz-səmirsiz, lal-kar daxmanı yadına saldı. Bu daxma hər halda bəzi şeylər görmüşdü. Bəlkə bir şey söyləyə bilərdi də.

Cəpərdə olan qapı bağlı idi. Lakin d'Artanyan zəncirli köpəyin hürməsinə baxmayıb barıdan atıldı və daxmaya yaxınlaşdı.

O, pəncərəni döydü, əvvəlcə cavab verən olmadı. Pavilyonda olduğu kimi, daxmaya da ölü bir sakitlik çökmüştü. Ancaq bu daxma onun son ümidi idi və o, pəncərəni döyməyə davam etdi.

Bir az sonra içəridən xəfif və qorxaq bir səs eşidildi. Sanki bu səs eşidilmekdən çəkinirdi.

D'Artanyan pəncərəni döymekdən əl çəkib həyecanlı, inandırıcı, qorxu dolu və mehriban, yalvarıcı bir səslə elə xahiş etməyə başladı ki, ən qorxaq bir adam da bundan çəkinməyə bilərdi. Nəhayət, köhnə, yarıçürümüş pəncərə açıldı, daha doğrusu, azacıq aralandı və həmin saat örtüldü. Bucaqda yanmış tutqun bir lampanın işığı d'Artanyanın gərdənləyini, qılıncının və tapançalarının dəstələrini aşkara çıxartdı. D'Artanyan bir qocanın başını görə bildi. Həmin qocaya müraciətlə dedi:

– Allah xatırınə, mənim sözlərimi dinləyin! Mən bir adam gözləyirdim, o gəlib çıxmamışdır, nigarənlıqdan ölürem. Sizin qonşuluğunduzda bir fəlakət üz verməyib ki?

Pəncərə ağır-ağır aralandı və həmin üz yenidən göründü. Lakin onun rəngi əvvəlkindən daha çox ağarmışdı.

D'Artanyan səmimi bir ifadə ilə əhvalatı ona danışdı. Cavan bir qadının onunla bu pavilyonun qarşısında görüş təyin etdiyini, onun qadını gözlədiyini, ağaca çıxdığını və lampanın işığında talan edilmiş otağı gördüğünü bir-bir nağıl etdi.

Qoca onun sözlərini diqqətlə dinlədi. D'Artanyan danışib qurtardıqda qoca başını yırgaladı.

– Siz nə demək istəyirsiniz? – d'Artanyan çıçırdı. – Allah xatırınə, izah edin!

Qoca dedi:

– Ax, ey cənab, məndən heç bir şey soruşmayın; çünkü gördük-lərimi sizə söyləsəm, xeyir görmərəm.

D'Artanyan soruşdu:

– Deməli, siz nə isə görübsünüz? Allah xatırınə, elə isə, – o, qocaya bir pistol tullayıb davam etdi. – Gördüklerinizi danışın, sizə bir əsilzadə kimi söz verirəm ki, sərrinizi heç kəsə açmaram.

Qoca d'Artanyanın səsində səmimi bir kədər olduğunu duydu. Ona inanıb aşağıdakı əhvalatı danışdı.

– Axşam saat doqquz radələrində mən küçədən hay-küy eşittim. Nə olduğunu bilmək üçün qapıya yanaşdıqda, gördüm ki, bir neçə adam daxmama girmək istəyir. Mən yoxsul bir adamam və ogrularдан qorxum yoxdur. Qapını açdım və bir neçə addımlıqda üç adam gördüm. Qaranlıqda at qoşulmuş bir kareta və bir neçə at durmuşdu. Atlar, yəqin ki, əyinlərində süvari paltarı olan bu kişilərin idi. – Möhtərəm cənablar, – deyə dilləndim, – nə istəyirsiniz? – Onların

başçısı olduğu anlaşılan bir adam mənə dedi: "Yəqin sizdə nərdivan var". – Bəli, cənab. – "Onu bizə ver, özün də evinə qayit. Zəhmətin üçün, budur, sənə bir ekü verirəm. Əvvəla, mənə məlumdur ki, səni nə qədər hedələsək də, hər halda baxacaq və dinləyəcəksən. Ancaq yadında saxla ki, əgər sən gördüyüün və eşitdiklərin baredə bircə kəlmə danışmış olsan, özünü ölmüş bil". Bu sözləri deyib o mənə bir ekü tulladı və nərdivanı götürüb getdi. Doğrudan da, onların ardınca qapını bağlayıb, özümü ele göstərdim ki, guya evimə qayıdırəm. Ancaq dal qapıdan qaranlıqda gizlincə kolun dibinə yaxınlaşdım və gördüm. Kareta səssizcə yaxınlaşdı. İçindən qısa boylu, yoğun, saçları çallaşmış və əynində tünd rəngli xeyli ucuz paltar olan bir kişi düşdü. Ehtiyatla nərdivana çıxıb otağın içində baxdı və səssizcə aşağı enib piçilti ilə dedi: "Özüdür ki, var". Bundan sonra onların başçısı pavilyonun qapısına yanaşıb açarla açdı və içəri girib yox oldu. Həmin bu zaman qalanları nərdivanla çıxmaga başladılar. Qoca kişi karetanın qapısında dayandı, sürücü cilovları əlində tutmuş, nöker də atları saxlamışdı. Birdən pavilyondan bərk çığırtı eşidilməyə başladı. Bir qadın pəncərənin qabağına yürüüb özünü bayırə atmaq isteyirmiş kimi pəncərəni açdı; ancaq bayırda iki kişini görüb geri qayıtdı. Bunlar da onun ardınca otağa soxuldular. Mən daha heç bir şey görmədim. Ancaq vurub sindirdilən ev müxəlləfati taqqıltısı eşidirdim. Arvad çığırtı ilə imdada çağırıldı. Ancaq bir azdan sonra onun səsi kəsildi, iki kişi qadını getirib karetaya qoydu. Qoca da onun dalınca mindi. Pavilyonun içərisində qalan adam pəncərəni örtdü. Sonra da çıxdı. Qadının artıq karetada olduğunu yəqin etdi dən sonra o atılıb atın yəhərinə mindi. Nöker sürücünün yanında oturdu. Kareta üç atının müşayiətə sürətlə hərəkət etdi, bir dəqiqə sonra gözdən itdi. O dəqiqədən bəri mən artıq heç bir şey görüb eşitmədim.

Bu dəhşətli xəbərdən dili-ağzı qurumuş d'Artanyan bircə kəlmə də dinmədi. Onun qəlbində qəzəb və qısqanlıq iblisləri coşub-daşmaqda idi.

– Bura baxın, cənab, – qoca davam etdi, – məyus olmayıñ. Onlar qadını öldürmədilər, bu isə, ən mühüm məsələdir.

D'Artanyan soruşdu:

– Siz, təxminən də olsa, bilirsinizmi ki, bu amansız işlərin başçısı kimdir?

– Əlbəttə, bilmirəm.

– Axı siz ki, onunla danışıbsınız, onu görüsünüz!
 – Deməli, siz isteyırsınız mən onun əlamətlərini söyləyim?
 – Bəli.
 – Uca boylu, ariq, qaraşın, qara biqli, qara gözlü, zahirən əsilzadəyə bənzəyən bir adamdı.
 – Özüdür ki, var, – d'Artanyan çıçırdı. – Yenə həmin o adam! Hər yerdə ona rast gəlirəm! O mənim iblisimdir! Bəs o birisi?
 – Hansı?
 – Gödək boylu adam.
 – Yox, sizə söz verirəm ki, o əyan-filan deyildi. Heç qılıncı da yox idi. Onunla çox saymazyana rəftar edirdilər.
 – Yəqin ki, nökərdən-zaddanmış, – d'Artanyan mirıldandı. – Of, yaziq qadın, yaziq qadın! Görəsən onun başına nə gətiirdilər?

Qoca dedi:

– Siz söz veribsiniz ki, məni ələ verməyəcəksiniz.
 – Öz vədimi təkrar edirəm, arxayın olun, mən əsilzadəyəm. Əsilzadənin sözü bir olar.

D'Artanyan çox qəmgin və məyus halda bərəyə sarı yönəldi. Bəzən ona elə gəlirdi ki, bu qadın xanım Bonasye deyilmiş. O, min cür müəmmə içində çəşib qalır, iztirab çekir və məyus olurdu.

"Ax, heyf, gərək dostlarım yanımıda olaydır! Heç olmazsa o zaman xanımı axtarıb tapmağa ümid bəsləyə bilərdim. Ancaq kim bilir, onun başına nələr gəlmişdir."

Gecə yarı olardı. D'Artanyan Planşeni axtarmağa getdi. Ancaq işi gələn bütün meyxanaların qapısını döydüse də, heç bir şey çıxmadı. Planşə onların heç birində yox idi.

Altıncı meyxananın qabağına çatdıqda d'Artanyan başa düşdü ki, bu axtarışlarının bir faydası olmayıacaq. O, nökərinə tapsırmışdı ki, səhər saat altıda gəlsin. O vaxta qədər onu axtarıb tapmağa heç bir ümid yox idi.

Cavan oğlanın başına belə bir fikir gəldi ki, həmin hadisənin baş verdiyi yerin yaxınlığında qalmaqla bəlkə də bu əsrarəngiz iş barəsində bir şey öyrənə bilər. D'Artanyan altıncı meyxananın qapısında dayandı, sonra içəri girib bir şüşə yaxşı şərab istədi. Ən qaranlıq bir guşədə oturdu və səhərə qədər gözləməyi qərara aldı. Ancaq bu dəfə onun ümidi boşça çıxdı. Meyxanada nöker və faytonçuların söyüsmə, zarafatlaşma və hay-küylərindən başqa yaziq qaçırlımlı-

dının izini tapmasına kömək edə bileyək heç bir şey eşitmədi. Qeyri-ixtiyari bir şüşə şərabını içib, oturduğu guşədə mümkün qədər rahat yerləşib, yuxuya getməkdən başqa çərosi qalmadı. D'Artanyanın yaşı iyirmi olardı. Bu yaşda yuxu insan bədəninə hökmranlıq edir və ən məyus zamanlarda da bu hökmranlığını yerinə yetirir.

Səhər saat altı radələrində d'Artanyan yuxudan ayıldı. O, pis keçirilmiş yuxudan sonra, həmişə olduğu kimi, bədənində bir ağırlıq hiss etdi. Yatdığı zaman onu soyub-soymadıqlarını bilmək üçün əllerile üst-başını yoxladı. Üzüyünü barmağında, pul kisəsini cibində və tapançalarını belində görüb arxayın oldu. Ayağa qalxıb içdiyi şərabın pulunu verdi və səhər öz nökerini axtarmaq işində gecəkindən müvəffəqiyyətli olmaq ümidi ile bayira çıxdı. Doğrudan da, o, səhərin rütubətli və dumanlı havasında sədaqətli Planşenin iki atın cilovundan tutub ucuq-sökük bir meyxananın qapısı ağızında durduğunu gördü. D'Artanyan gecə neçə dəfə bu meyxananın qapısından keçmiş, lakin onu heç seçməmişdi.

XXV

PORTOS

D'Artanyan birbaş evinə getmək əvəzinə de Trevilin evinin qabağında atdan düşdü və sürətlə pillələri çıxdı. Bu dəfə o, bütün əhvalatı cənab de Trevilə danışmağı qərara almışdı. Şübhəsiz ki, cənab de Trevil ona ağıllı məsləhətlər verə bilərdi. Bundan başqa, cənab de Trevil hər gün kraliya ilə görüşdüyündən, ülyahəzrət kraliçadan o yaxıq qadın barəsində bir şey eşitmiş ola bilərdi. Şübhə yoxdur ki, bu qadın öz hökmədar xanımına sədaqətli xidmət etdiyi üçün indi bu cəzanı çəkirdi.

Cənab de Trevil cavan oğlanın danışlığı əhvalatı böyük bir ciddiyyətle dinləndi. Bu da göstərirdi ki, bu hadisəni sadəcə, aşiqanə bir macəra hesab etmirdi. D'Artanyan sözlərini qurtardıqda cənab de Trevil dedi:

— Bəli, bu işdə yəqin ki, kardinalın eli var.

D'Artanyan soruşdu:

— Yaxşı, bəs necə edək?

— İndi heç bir şey etmək olmaz. Hamisindən yaxşısı budur ki, size söylədiyim kimi mümkün qədər tezliklə Parisdən çıxb gedin. Mən kraliya ilə görüşüb xanım Bonasyenin yox olmasını təfsilatı ilə ona danışaram; yəqin onun bu işlərdən xəbəri yoxdur. Bu təfsilat sayəsində kraliya yəqin bir iz tapar və siz qayıtdıqdan sonra, bəlkə də, mən size xoş bir xəbər söyləyə bilərəm. Mənə arxayın olun.

D'Artanyan biliirdi ki, de Trevil boş-boşuna vədə verən adamlar-dan deyil. Cavan oğlan həm keçmişdəki, həm də gələcəkdəki yaxşılıqlarına görə qəlbini minnətə dolu bir halda ona təzim etdi. Bu cavan, cürətli və qətiyyətli oğlanın həyatında fəal iştirak etmiş olan ləyaqətli kapitan isə onun əlini dostcasına sıxıb yaxşı yol arzuladı.

D'Artanyan cənab de Trevilin məsləhətindən istifadə etməyi qərara alıb, həmin saat Məzarçılar küçəsindəki evinə getdi ki, çama-danların yiğisdirilmasına nəzarət etsin. Həmin xanımın evinə yaxınlaşdıqda cənab Bonasyeni qapı ağızında, əynində xalat durmuş gördü. Dünən ehtiyatlı Planşenin həmin bu ev sahibinin hiyləgər olması barəsindəki sözlərini yadına saldı və ona həmişəkindən daha artıq bir diqqətlə nəzər yetirdi. Doğrudan da, Bonasyenin üzündə ödün yayılması olaməti olan sarımtıl bir solğunluqdan başqa bir də hiyləgərlik və rezalət əlamətlərini gördü.

Bu adama nifret duyduğundan, onunla danışmadan ötüb keçmək istədi. Ancaq dünən olduğu kimi, cənab Bonasye özü onu səsləyib dedi:

— Hə, cavan oğlan, deyəsən, gecələrimizi pis keçirmirik, axı! Lənət şeytana, axı səhər saat yeddiidir! Mənə elə gəlir ki, siz başqaları evdən çıxdıqları zaman eve qayıtmağı adət etmişsiniz.

Cavan oğlan ona cavab verdi:

— Cənab Bonasye, sizi isə belə bir şeydə təqsirləndirmək olmaz. Siz hər barədə mötədil bir insan idealınız. Doğrudur, arvadı gözəl olan bir adam üçün səadət dalınca qaçmağa ehtiyac yoxdur; çünkü xoşbəxtlik özü onun ayağına gelmişdir, elə deyilməli, cənab Bonasye?

Bonasyenin rəngi ölü kimi ağardı, o ağızını eyib gülə-gülə cavab verdi:

— Yaman zarafatçınız ha! Bu gecə harada veyllenirdiniz? Axı qaranlıqdə aralıq yollarda gəzmək çox da xoşa gələn bir şey deyil.

D'Artanyan palçığa bulaşmış çəkmələrinə baxdı və eyni zamanda tacirin ayaqqablarını və uzunboğaz corablarını da gördü. Deyəsən onlar da həmin gölməçələrə girmişdi; həm d'Artanyanın çəkmələrində, həm də tacirin ayaqqabını və corablarındakı ləkələr eyni ləkələr idi.

Bu zaman d'Artanyanın ağılna gələn ani bir fikir onu heyrət içində qoydu. Deyəsən əynində tünd rəngli paltar olan, qısa boylu, yoğun, saçları ağarmış nökərə benzəyən və atlaların saymazyana rəftar etdikləri adam həmin bu Bonasye imiş. Ər öz arvadının qaçırılmasına rəhbərlik edirmiş.

D'Artanyan dəhşətlə istədi ki, bu adamın boğazından yapışib boğsun. Ancaq əvvəlcədən söyləmişdik ki, bu cavan qaskoniyalı çox tədbirli bir oğlan idi. O, özünü saxladı.

Ancaq üzü elə doyişdi ki, Bonasye qorxuya düşdü və bir addim geri çəkilmək istədi. Lakin o, qapının bağlı tayının qabağında durduğundan geri çəkile bilmədi.

D'Artanyan dedi:

– Bəsdir, zarafat etdiniz, əzizim. Mənə elə gəlir ki, əger mənim çəkmələrimi təmizləmək lazımlı isə, sizin də ayaqqabınızı və corablarınızı təmizləməyiniz heç pis olmaz. Cənab Bonasye, deyəsən, siz də şəhər kənarında bir yerə gəzməyə gedibmişsiniz? Lənət şeytana! Siz yaşda bir adama, həm də ki, elə gözəl arvadı olan bir adama belə işlər əsla yaraşmaz.

Bonasye dedi:

– Yox, yox, Allah eləməsin! Mon dünən xidmətçi qadın barəsində məlumat almaq üçün Sen-Mandeyə getmişdim. Yol yaman pis idi, gördüyüünüz kimi, ayaqlarım bulandı və hələ də vaxt tapıb təmizləyə bilməmişəm.

Bonasyenin göstərdiyi yer d'Artanyanın şübhəsini daha da artırıldı. Bonasye Sen-Mandenin adını çəkdi; çünkü Sen-Mande Sen-Klunun tamamilə əksi tərəfində olan uzaq bir yer idi.

Deməli, Bonasye arvadının harada olduğunu bilirdi. Yəqin ki, bu taciri bir az bərk qısnasayıdı, onun dilini açmaq və sərrini söyləməyə məcbur etmək mümkün olardı.

D'Artanyan dedi:

– Əzizim cənab Bonasye, sizinlə belə sadə rəftar etdiyimə görə məni bağışlayın. Adam yuxusuz qalanda yaman susayır, mən də indi bərk susamışam. İcazə verin sizin otaqda bir stəkan su içim. Yəqin ki, öz qonşunuzun bu xahişini rədd etməzsınız.

D'Artanyan bu sözlərdən sonra ev sahibinin icazəsini gözləmədən, evə girib yatağa bir nəzər saldı. Yataq əsla əzilməmişdi. Deməli, Bonasye bu gecə yatmadı. Yəqin ki, o da yenice qayıdib gəlmışdı.

Əlbəttə, o öz arvadını apardıqları yerə və ya heç olmazsa birinci mənzilə qədər ötürmüdü.

D'Artanyan bir stəkan su içib dedi:

– Sağ olun, cənab Bonasye. Mənim sizdən istədiyim elə bircə bu iddi. İndi öz mənzilimə gedim Planşeyə tapşıraram ki, çəkmələrimi təmizləsin. Əğər arzu etsəniz, tapşırım mənimkiləri silib qurtardıqdan sonra gəlib sizin ayaqqabınızı da təmizləsin.

Pillə başında d'Artanyan Planşeyə rast gəldi. O, çox həyəcanlı idi:

– Ah, cənab, – Planşə ağasını görən kimi çıçırdı. – Yenə təzə xəber var!

– Nə var ki? – d'Artanyan soruşdu.

– And içirəm ki, siz burada olmayıanda bura kimin gəldiyini tapa bilməzsiniz.

– Saat neçədə?

– Yarım saat əvvəl, siz cənab de Trevilin yanında olduğunuz zaman.

– Axı kim gəlmişdi? Tez söylə görüm!

– Cənab de Kavua.

– Kardinal həzrətlərinin qvardiya kapitanımı?

– Özüdür ki, var.

– O məni həbs etməyəmi gəlmişdi?

– Onun şirin-şirin damışlığına baxmayaraq mənə elə gəlir ki, bunun üçün gəlmişdi.

– Deyirsən ki, şirin-şirin danışındı?

– Lap bal kimi, cənab?

– Doğrudanmı?

– O deyirdi ki, sizə xüsusi hörmət bəsləyən kardinal həzrətləri tərəfindən sizi Pale-Royal'a dəvət etməye gəlmişdir.

– Bəs sən nə cavab verdin?

– Mən dedim ki, siz evdə yoxsunuz.

– Bos buna nə dedi?

– O, sizdən xahiş etdi ki, necə olsa, gündüz onun yanına gedəsiniz. Sonra piçilti ilə əlavə etdi: “Öz ağana söylərsən ki, kardinal həzrətləri ona xüsusi rəğbət bəsləyir və çox ola bilər ki, onun gələcək mənsəbi bu görüşdən asılıdır”.

– Çox da məhərətlə qurulmuş bir tələ deyil. Kardinal bundan daha mürəkkəb bir şey düzəldə bilərdi, – cavan oğlan gülümşəyərək cavab verdi.

— Mən də bunu başa düşüb cavab verdim ki, siz evə qayıtdığınız zaman onunla görüşmədiyinizə çox tövessüf edəcəksiniz. Cənab de Kavua məndən soruşdu: “Bəs o, hara getmişdir?” Mən cavab verdim ki, — Truaya, Şampana. — “Nə vaxt getmişdir?” — Dünən axşam.

— Dostum Planşe, — d'Artanyan onun sözünü kəsdi, — doğrusu, sonin heç qiymətin yoxdur.

— Bilirsizmi, cənab, mən güman etdim ki, əgər siz cənab de Kavua ilə görüşmək istəsəniz, çox asanlıqla ona söyləyə bilərsiniz ki, heç bir yana getməmişsiniz. Bu halda mən yalançı çıxmış olardım. Mən isə əsilzadə deyiləm və yalan danışa bilərəm.

— Arxayın ol, Planşe. Sən doğru bir adam olaraq qalacaqsan. On beş dəqiqə sonra biz yola düşürük.

— Mən də sizə elə bunu məsləhət görmək isteyirdim, cənab. Soruşmaq olarmı ki, hara gedirik?

— Aydındır ki, sənin məni göndərmış olduğun yerin əksi tərəfinə. Bir də mənə elə gəlir ki, mən Atos, Portos və Aramisi görmək istədiyim kimi, sən də Qrimo, Muşketon və Bazeni görmək isteyirsən.

Planşe dedi:

— Əlbəttə, cənab. Hara buyursanız, getməyə hazırlam. İndiki halda, çöl-bayır havası bizim üçün Paris havasından sağlamdır; çünkü...

— Ona görə də tez ol, Planşe, şeyləri yiğışdır, gedək. Mən heç bir şübhə oyatmamaq üçün əllərimi cibimə qoyub qabaqca piyada gedəcəyəm. Sən dalımcə atları getirib qvardiyaçılardan qışlasının yanına gələrsən. Bir də ki, Planşe, bizim ev sahibi barəsində düşündüklərin doğru imiş. O, doğrudan da, çox alçaq bir adammış.

— Mənə inanın, cənab, mənim sözlərimə inanın. Mənim sima elmindən bir az başım çıxır.

Şərilişdikləri kimi, d'Artanyan əvvəlcə çıxıb getdi.

Sonra özünü heç bir şeydə müqəssir görməmək üçün, axırıncı dəfə üç dostunun evlərini gəzdi. Onlardan heç bir xəbər yox idi. Yalnız Aramisin adına zərif, gözəl bir xətt ilə yazılmış və ətirlənmiş bir məktub gəlmişdi. D'Artanyan bu məktubu aparıb sahibinə çatdırmaq üçün götürdü. On dəqiqədən sonra Planşe gelib qvardiyaçılardan qışlasının yanına çıxdı. D'Artanyan artıq öz atını yəhərləyirdi.

Planşe yükü atın belinə bağladıqda d'Artanyan ona dedi:

— Yaxşı, indi qalan üç atı yəhərlə gedək.

Planşe zarafatla soruşdu:

— Elə bilirsiniz ki, hərəmizin iki atı olsa daha süretli gedərik?

— Yox, — d'Artanyan cavab verdi. — Ancaq biz üç dostumuzu sağ-salamat tapsaq, onları dörd atla gətirib gələ bilərik.

Planşe cavab verdi:

— Bu, çox gözəl bir müvəffəqiyyət olar. Ancaq heç bir zaman Allahın mərhəmətindən şübhələnmək lazımdır deyil.

— Amin! — d'Artanyan cavab verib atına mindi.

Qvardiyaçılardan qışlasında onlar ayrılib hərəsi bir tərəfə getdi. Parisdən biri Lavil'et qapısından, o birisi isə Monmartr qapısından çıxmış idi. Sen-Denidən o tərəfdə birləşməyi qərara almışdılar. Bu strateji hərəkət böyük bir dürüstlüklə yerinə yetirilib müvəffəqiyyətlə başa çatdırıldı. D'Artanyan ilə Planşe ikisi də bir vaxtda gəlib Pyerfittə çatdırıldılar.

Qeyd etmək lazımdır ki, Planşe gecəyə nisbətən gündüz daha cəsarətli idi. Ancaq heç bir zaman ehtiyatkarlığı unutmadı. Birinci səyahətlərində başlarına gələn təhlükələrin heç birini yadından çıxarmamışdı. Ona görə də rast gələn hər bir adamı düşmən hesab edirdi. Bu səbəbdən Planşe bütün yol uzun şlyapasını əlində hazır tutmuşdu. Bunun üstündə d'Artanyan onu yaman danladı. O qorxurdu ki, Planşenin həddindən artıq hörmətkar olmasına görə, onu əhəmiyyətsiz bir adamın nökəri hesab etsinler.

Ancaq ya yoldan ötonlər, doğrudan da, Planşenin nəzakətinə məftun olmuşdular, ya da bu dəfə yollarda pusqu yox idi, hər halda yoluclar heç bir maneəyə rast gəlmədən Şantilyaya çatdırılar və birinci səyahətlərində düşdükləri “Böyük Men-Marten” meyxanasına düşdülər.

Meyxana sahibi, yanınca iki at gətirən bir nökərlə bərabər gələn cavan oğlanı görüb, onu qapı ağızında hörmətlə qarşılıdı. On bir lye yol gəlmiş d'Artanyan Portosun burada olub-olmadığını baxmadan bu meyxanada qalmağı qərara almışdı. Bir də ki, gelər-gəlməz müşketyor barəsində sorğu-suala başlamaq ehtiyatsız bir hərəkət olardı. Buna görə də d'Artanyan heç kəs barəsində soruştadan atdan düşdü, atları nökərə verib ümumi salonda oturmaq istəməyən yoluclarla məxsus kiçik bir otağa keçdi və meyxana sahibindən ən əla şərab ilə ən əla bir yemək istədi.

Əmrləri dərhal yerinə yetirildi. Qvardiya alayında krallığın ən yaxşı əsilzadə nəsillərinə mənsub cavanlar xidmət edərdi. Buna görə

də yanında nökeri və gözəl atlar olduğu halda gələn d'Artanyan, paltarının sadəliyinə baxmayaraq, meyxanada çox yaxşı bir təsir bağışlamışdı. Meyxana sahibi özü ona xidmət edirdi. D'Artanyan bunu görüb iki stəkan tələb etdi və aşağıdakı söhbəti başladı:

— Özizim, — d'Artanyan hər iki stəkani doldurub meyxana sahibinə müraciət etdi, — mən sizdən ən əla şərab istədim. Əgər siz məni aldatmışsınızsa, bunun cəzasını özünüz də çəkəcəksiniz; çünkü mənim tək içməkdən zəhləm gedir. Siz də mənimlə içəcəksiniz. Stəkanı götürün, içək. Heç bir kəsin izzəti-nəfsinə toxunmamaq üçün kimin sağlığına içək? İçək sizin meyxananın varlanması eşqinə.

Meyxana sahibi cavab verdi:

— Bu mənim üçün böyük bir şərəfdir. Bu arzunuza görə siz cənaba ürəkdən teşəkkür edirəm.

D'Artanyan dedi:

— Ancaq gözləyin səhv etməyəsiniz; çünkü mənim dediyim bu sağlıqda, bəlkə də, sizin zənn etdiyinizdən daha artıq bir xudbinlik var. Yalnız işləri yaxşı gedən mehmanxanalarda isə, qonağı hər cür gəldi qarşılıyırlar və yolcu mehmanxana sahibinin puldan çətinlik çəkməsinin qurbanı olur. Mən isə çox səyahət etdiyimdən və çox zaman bu yol ilə gəlib-getdiyimdən, arzu edərdim ki, sizin meyxananız varlı bir meyxana olsun.

Meyxana sahibi dedi:

— Doğrudan da, mənə elə gəlir ki, siz cənabı görmək şərəfinə nail olduğum ilk dəfə deyildir.

— Əlbəttə! Mən azı on dəfə Şantilyaya getmişəm və üç-dörd dəfə sizin meyxanada qalmışam. Gərək ki, on-on iki gün bundan əvvəl bura düşmüştüm. Öz dostlarım — müşkətyorları ötürürdüm. Yadınızda varmı? Onlardan biri onu təhqir edən kənar bir adamlı mübahisəyə başladı.

— Əlbəttə, yadımdadır! — meyxana sahibi cavab verdi. — Lap yaxşı yadımdadır. Siz gərək ki, cənab Portos deyirsiniz, eləmi?

— Beli, mənim yoldaşımın adı Portos idi. Ümid edirəm ki, onun başına bir iş gəlməmişdir, deyilmi?

— Ancaq, cənab, bilirsınız ki, o, yoluna davam edə bilməmişdi.

— Doğrudur, o söz vermişdi gəlib bizə çatsın, ancaq onu bir də görə bilmədik.

— O, bizim meyxanada qalmaqla buranı şərəfləndirmişdir.

— Necə?

— Bəli, cənab. O, bizim meyxanadadır və biz çox narahatiq.

— Nə üçün?

— Çünkü bizə bir az borcludur.

— O, bütün borcunu ödəyər.

— Ah, cənab, siz mənim yaralarımı məlhəm qoyursunuz. Biz ona inanıb xeyli nisya vermişik. Bu gün səhər isə bizim doktor xəbər verdi ki, əgər cənab Portos onun pulunu verməsə, öz pulunu məndən tələb edəcəkdir; çünkü onu mən çağırtdırmışam.

— Məger Portos yaralıdır mı?

— Bunu sizə söyləyə bilmərəm, cənab.

— Necə söyləyə bilməzsınız? Axı siz bunu hamıdan yaxşı bilməlisiniz.

— Ancaq bizim peşəmiz elədir ki, bildiyimiz hər şeyi söyləyə bilmərik, cənab. Bir də ki, dilimizin cəzasını qulaqlarımızın çəkəcəyi barədə bizi xəbərdar edəndən sonra dilimiz qısa olmalıdır.

— Yaxşı! Mən Portosu görə bilərəmmi?

— Əlbəttə, cənab, pilləkenlə ikinci mərtəbəyə qalxin və birinci nömrənin qapısını döyüñ. Ancaq özünüüzü əvvəlcə nişan verin.

— Özümü əvvəlcə nişan verim?

— Beli; çünkü nişan verməsəniz böyük bir fəlakətə dükər ola bilərsiniz.

— Nə cür fəlakətə?

— Cənab Portos elə bilər ki, siz mənim ev adamlarından birisiniz. Qəzəblənib sizi ya güllə, ya da qılıncla vura bilər.

— Axı siz ona neyləyibsiniz ki?

— Biz ondan pul istəmişik.

— Aha, lənət şeytana! Başa düşdüm. Portosun belə şey xoşuna gelmez. Xüsusən pulu olmadıqda... Ancaq mən qəti bilirəm ki, onun pulu var.

— Biz də elə güman edirdik, cənab. Biz bir qayda üzrə həftə haqq-hesabımıza yekun vururuq. Yeddi gün keçdiyindən sonra ona hesab təqdim olundu. Ancaq, deyəsən, ovqatının təlx vaxtına düşmüşdü; çünkü ağızımızı açıb pul səhbəti edən kimi, bizə lənət yağıdırmağa başladı. Düzü, bir gün əvvəl qumar oynamışdı.

— Deməli, bir gün əvvəl qumar oynayıbmış? Kiminlə?

— Aman Allah! Nə bilim. Yol ötüb keçən bir adamlı. Portos ona bir əl landsknext oynamağı təklif etdi.

– Elədir ki var! Yaziq yəqin var-yoxunu uduzub!

– Atını da uduzub, cənab; çünkü həmin naməlum adam gedəndə gördük ki, nökeri cənab Portosun atını da yəherləyir. Biz o saat cənab Portosa xəbər verdik. O isə bizə cavab göndərdi ki, biz özümüz nadirüst adamlarıq; çünkü əsilzadənin sözlərindən şübhələnməyə cürot etmişik. Madam ki, naməlum adam atın özünükü olduğunu söyləyir, deməli, at onundur.

– Portosdan belə şey gözləmək olar! – d'Artanyan mırıldandı.

Meyxana sahibi sözlərinə davam etdi:

– Onda cənab Portosa xəbər göndərdim ki, biz onunla pul barəsində razılaşa bilmədiyimiz üçün, zəhmət olmasa mənim qonşuluğumdakı “Qızıl Qartal” meyxanasına köçsün. Ancaq cənab Portos cavab göndərdi ki, mənim meyxananam daha yaxşıdır və burada qalmaq isteyir. Bu cavab məni o qədər xoşlandırdı ki, onun getməsi barədə təkid edə bilmədim. Yalnız xahiş etdim ki, meyxananamın ən yaxşı otağı olan otağı boşaldıb dördüncü mərtəbədəki balaca, amma gözəl otağa köçsün. Bunun müqabilində cənab Portos cavab göndərdi ki, ən məşhur saray xanımlarından biri olan sevgilisinin hər dəqiqli gəlməsini gözləyir. Buna görə mən başa düşməliyəm ki, içərisində yaşamaq lütfündə olduğu həmin otaq da elə bir xanım üçün çox nəlayiq bir otaqdır. Mən onun sözlərinin tamamilə haqlı olduğunu qəbul etməklə bərabər, öz təklifimdə təkid etdim. Ancaq bu barədə heç mənimlə danışmağa da zəhmət çəkməyib, tapançasını çıxarıb mizin üstüne qoydu və xəbərdar etdi ki, köçmək barəsində bir söz danışan və onun işlərinə burnunu soxan adamin beynini yerə tökəcəkdir. O vaxtdan bəri öz nökerindən başqa heç kəs onun yanına getmir, cənab.

– Deməli Muşketon da buradadır?

– Bəli, cənab. O getdikdən beş gün sonra çox pis halda qayıdb geldi. Deyəsən yolda onun da başına bir fəlakət gəlmişdi. Bədbəxtlikdən o, öz ağasından da zirekdir və onun xatirinə burada hər şey alt-üst edir. İstədiyi şeyi ona verməyəcəklərini güman edib lazımlı olan şeyi kimsədən soruşmadan özbaşına götürür.

D'Artanyan cavab verdi:

– Doğrudan da, mən Muşketonun çox zirək və sədaqətlə olduğunu görmüşəm.

– Bu mümkündür, cənab. Ancaq mənə elə gəlir ki, bu il bir neçə dəfə bu cür zirək və sədaqətlə nökerə rast gəlsəm, yəqin ki, siniq çıxacam.

– Belə şey ola bilməz; çünkü Portos sizin pulunu verəcəkdir.

– Hm! – meyxana sahibi inamsızlıqla mırıldandı.

– Məşhur bir xanım onu himayə etməkdədir. Həmin xanım belə boş bir şeydən ötrü onu əsla çətin vəziyyətdə qoymaz.

– Bu barədə düşündüyümü size söyləməyə cürət edə bilsəydim...

– Bu barədə nə düşünürsünüz ki?

– Mən deyərdim ki, bu məşhur xanımı tanıyorum.

– Haradan tanıyırsınız?

– Aman, ey cənab! Əgər sizin sırr saxlamانıza inana bilsəydim...

– Söyleyin, söyleyin. Sizə bir əsilzadə kimi sədaqətlə söz verirəm ki, mənə inanmağınızı peşman olmazsınız.

– Siz bilirsiniz ki, nigarənlıq adamı çox şeyə vadər edir.

– Siz neyləmisiñiz ki?

– Cənab Portos həmin hersoginyaya yazdığı məktubu mənə verib poçta aparmağı əmr etdi. Onda hələ nökeri gəlməmişdi. Özü isə otaqdan çıxa bilmirdi. Buna görə mənə müraciət etməli olmuşdu.

– Sonra?

– Mən də məktubu poçta aparmaq əvəzinə bizim adamlarımızdan birinin Parisə getməsindən istifadə etdim, məktubu ona verdim ki, şəxsən hersoginyaya çatdırınsın. Beləliklə, öz məktubu barədə çox çalışan cənab Portosun arzusu eynən yerinə yetirilmiş olardı. Elə deyilmə!

– Yəqin!

– Heç bilirsinizmi həmin məşhur xanım kim imiş?

– Yox. Mən onun barəsində yalnız Portosdan eşitmışəm. Vəssalam.

– Cənab, bu xanım Şatledə mülki işlər prokurorunun xeyli yaşı arvadı xanım Koknardır. Yaşı ən azı əlli olar. Özü də çox qısqanc görünür. Mən özüm hersoginyanın Ayı küçəsində yaşadığına təəccüb etmişdim.

– Siz bütün bunları haradan bilirsiniz?

– Çünkü xanım Koknar məktubu alıqda bərk qəzəblənib demişdi ki, cənab Portos yelbeyin bir adamdır, yəqin ki, bir qadın üstündə duelə çıxıb yaralanmışdır.

– Deməli, o yaralıdır.

– Aman Allah, mən nə söyləyirəm!

– Söylədiniz ki, Portos yaralıdır.

– Bəli, ancaq o mənə bu barədə danışmağı qadağan etmişdi.

– Niyə ki?

— Hm, niyə! Axı, cənab, o lovğalanırkı ki, sizin yanınızda bəhsə girişiyyi naməlum adamı vurub öldürəcək; ancaq iş tərsinə oldu. Naməlum adam onu yaraladı. Cənab Portos isə öz hersoginyaşından başqa hamı ilə çox lovğa rəftar edir. Hersoginyanın könlünü isə başına gələn macəranı nağıl etməklə ələ almaq istəyirdi. Yaralanmasını heç kəsin yanında etiraf etmək istəmir.

— Deməli, onun yataqdan qalxmasına yarası mane olur, eləmi?

— Bəli, özü də çox ağır yaradır. Yəqin dostunuzun ruhu bədəninə möhkəm yapışmış.

— Deməli, onlar vuruşanda sən orada idin?

— Mən maraqlanıb onların ardınca getmişdim, cənab, onlar məni görmürdülər, amma mən onların vuruşmasını gördüm.

— Danış görüm necə oldu ki?

— Sizi inandırıram ki, vuruşma uzun çəkmədi. Onlar vəziyyət alıb durdular. Naməlum adam birdən ələ irəli atıldı ki, cənab Portos onun zərbəsini rədd etməyə macal tapmamış, qılincin ucu artıq üç düymə onun sinəsinə yermişdi. O arxası üstə yere yığıldı. Naməlum adam qılincin ucunu o saat onun boğazına dirədi. Cənab Portos canının onun əlində olduğunu görüb özünü məğlub elan etdi. Bu vaxt naməlum adam onun adını soruşdu və adının cənab d'Artanyan deyil, cənab Portos olduğunu bildikdə ona kömək əlini uzadıb meyxanaya gətirdi, özü isə atına minib yox oldu.

— Deməli, o naməlum adam d'Artanyanı axtarırdı, eləmi?

— Deyəsən elədir.

— Bilirsinizmi o kimdir?

— Xeyr, onu birinci dəfə gördüm.

— Yaxşı, deyirsiniz ki, Portosun otağı ikinci mərtəbədə bir nömrəli otaqdır?

— Bəli, cənab. O otaq mənim mehmanxanamın ən yaxşı otağıdır. Mən onu bu vaxta qədər azı on dəfə kiraye vermiş olardım.

— Sakit olun, — d'Artanyan gülərək cavab verdi. — O, sizin pulunuñuzu hersoginya Koknarın hesabına verəcəkdir.

— Aman, ey cənab! Onun prokuror arvadı və ya hersoginya olmasının mənim üçün heç bir fərqi yoxdur. Təki pul kisəsinin ağızı açıq olsun. Ancaq o xanım qəti cavab vermişdi ki, cənab Portosun pul istəməsi və daim xəyanət etməsi onu təngə gətirmişdir. Və onun üçün bircə su da göndərməyəcəkdir.

— Siz bu cavabı cənab Portosa çatdırıldınız mı?

— Bunu heç ağlıma da gətirmədim. Axı belə etsəydim, məktubu nə cür göndərdiyimi bilərdi.

— Deməli, o hələ də pul gözləyir, eləmi?

— Əlbəttə! Dünən ikinci dəfə məktub yazdı, ancaq bu dəfə məktubu öz nökəri pocta apardı.

— Deməli, sizin sözlerinizi görə prokurorun arvadı qoca və kifirdir, eləmi?

— Hər halda yaşı əlli olar. Özü də Patonun dediyinə görə heç də gözəl deyil.

— Elə isə arxayı olun. O xanımın ürəyi yumşalar. Yəqin ki, Portosun sizə borcu o qədər çox deyil?

— Necə yəni çox deyil?! Hələ doktorun pulunu hesaba qatmasaq, iyirmi pistol borcu var. Dostunuz ürəyi istəyən heç bir şeydən imtina etmir. Görünür yaxşı yaşamağa adət etmişdir.

— Əgər sevgilisi ondan əl çəkmmiş olsa da, inanın ki, dostları tapılar. Buna görə də möhtərəm cənab, heç narahat olmayıñ. Ona vəziyyətinin tələb etdiyi kimi qulluq göstərin.

— Cənab, mənə söz verdiniz ki, prokuror arvadı və yaralanmaq barəsində heç bir kəlmə danışmayacaqsınız.

— Əlbötto, mən söz vermişəm,

— Əgər bunu bilsə, məni öldürər.

— Qorxmayıñ, o görünəyü qədər də qorxulu adam deyildir.

Bu sözlərdən sonra d'Artanyan pillə ilə yuxarı çıxmaga başladı.

Yuxarıda, bütün dəhlizdə ən görkəmli bir qapının üstündə qara rənglə 1 nömrəsi yazılmışdı. D'Artanyan qapını döyüb içəri girdi.

Portos yataqda uzanıb Muşketon ilə landsknext oynayırdı. Şişdə bir kəklik qızarmaqdə, böyük buxarının hər iki guşəsində ocaq üstündə isə iki qazan qaynamaqdır idi. Bu qazanlardan iki cür gözəl qoxu gəlirdi. Biri dovşan ətindən bişirilən frikase qoxusu, o biri isə ağ şərabda bişirilən balıq qoxusu idi. Buxarının üstündəki ləmədə və mərmər döşəmə üzərində xeyli boş şüşə düzülmüşdü.

Portos dostunu gördükdə sevincində çığrıdı. Muşketon isə hörmətlə ayağı qalxıb yerini d'Artanyana verdi və qazanları yoxlamağa getdi.

Portos d'Artanyana dedi:

— Aha, gəlib çıxdınız! Xoş gəldiniz, bağışlayın ki, dura bilmirəm. Ancaq, — o, narahat bir nəzərlə d'Artanyana baxıb əlavə etdi: — heç bilirsinizmi başıma nə gəlib?

- Yox.
- Meyxana sahibi size bir şey söylemədimi?

– Mən sizin burada olduğunuzu soruşub, düz yuxarı gəldim.

Deyəsən, bu sözlərdən Portosun ürəyi sakit oldu. D'Artanyan soruşdu:

- Əzizim Portos, bir danışın görək, başınıza nə gəlmışdır?
- Mən öz düşmənimə hücum edib ona üç zərbə vurdum, dördüncü zərbə ilə onun işini bitirmək istədikdə, ayağım bir daşa ilişdi, yıxıldım və dizim berk əzildi.
- Doğrudanmı?
- Düz sözümdür! O nadürüstə xoşbəxtlik üz verdi. Yoxsa sizi inandırıram ki, onu oradaca öldürəcəkdir.

- Bəs o necə oldu?
- Bilmirəm. Cəzasını alıb, sağ-salamat çıxbı getdi. Yaxşı, dostum d'Artanyan, bəs siz necəsiniz?
- Bəs niyə tapşırmadınız sizi Parisə aparsınlar. Yəqin ki, burada yaman darixıbsınız?

– Mən belə etmək isteyirdim, ancaq, əziz dostum, sizə etiraf etməliyəm ki...

- Nə olub ki?
- O olub ki, söylediyiniz kimi çox darixirdim. Cibimdə isə sizdən aldığım yetmiş beş pistol dururdu. Bir az əylənmək üçün tapşırdım ki, buradan gəlib keçən bir əsilzadəni yanına çağırınsınlar və ona bir əl zər oynamağı təklif etdim. Razi oldu və yetmiş beş pistolum mənim cibimden onun cibinə keçdi. Bundan əlavə, atımı da uddu. Yaxşı, bəs siz necəsiniz, əzizim d'Artanyan.

D'Artanyan cavab verdi:

- Nə olar ki, əzizim Portos. Adamın hər işdə bəxti gətirməz ki.
- Bilirsınız ki, belə bir məsəl var: "Qumarda uduzan sevgidə qazanar". Taleyin cilvəsinə nə demək olar? Siz ki, xoşbəxt bir adamsınız, hersoginya kimi bir xanınız var, əlbət ki, sizi köməksiz qoymaz?
- Ancaq, bir görün bədbəxtlik məni neçə izləyir, – Portos əsla tutulmadan cavab verdi. – Hersoginyaya yazmışdım ki, vəziyyətdən çıxməq üçün mənə əlli luidor¹ pul göndərsin.

¹ Luidor – iyirmi dörd livr qiymətində qədim qızıl pul. Luidorlar ilk dəfə XIII Lüdovikin vaxtında buraxılmışdır.

- Bəs nə oldu?

– Yəqin ki, öz malikanəsinə getmişdir. Hələ cavab almamışam.

– Doğrudanmı?

– Bəli. Ancaq yenə dünən əvvəlkindən daha təsirli bir məktub yazmışam. Axır ki, siz də gəlib çıxdınız! Gəlin bizim işlərimizdən danışaq, əzizim. Doğrusu, sizdən nigaran qalmağa başlamışdım.

D'Artanyan dolu qazanları və boş şərab şüşələrini göstərib gülə-gülə dedi:

- Ancaq, deyəsən, hərdənbir çapqın da edirsiniz.
- Bədbəxtlikdən edə bilmirəm, – Portos cavab verdi. – Ayağimdakı bu məlun yara məni yataqdan qalxmağa qoymur. Ancaq Muşketon hərdənbir kəşfiyyata gedib ərzaq əldə edir. Muşketon, əzizim, – Portos davam etdi, – görüsünüz ki, bizə yardım qüvvəsi gəlmışdır, buna görə ərzaq ehtiyatını artırmaq lazımdır.

D'Artanyan dedi:

- Muşketon, siz mənə bir yaxşılıq etmelisiniz.
- Nə yaxşılıq, cənab?
- Öz үsulunuzu Planşeyə öyrədin. Mən özüm mühəsirəyə düşə bilərəm. O da sizin öz ağanıza təmin etdiyiniz belə rahatlığı mənə təmin edə bilərsə, çox məmənun qalarım.

Muşketon qondarma bir təvazökarlıqla dedi:

– Aman Allah, bundan asan nə var ki, cənab! Bir az zirek olmaq lazımdır, vəssalam. Mən kənddə böyümüşəm, atam da boş vaxtlarında icazəsiz ov ilə məşğul olardı.

– Bəs qalan vaxtı neylərdi?

– Elə bir peşə ilə məşğul olardı ki, mən bunu həmişə qazanchı bir peşə hesab etmişəm.

– Necə məgər?

– O zaman katoliklər ilə quqenotlar bir-birilə vuruşurdular. Atam görürdü ki, katoliklər quqenotları, quqenotlar isə katolikləri qırır və hər iki tərəf bunu din namine edir. O da özü üçün qarışq bir din düzəltmişdi. Bu din ona gah katolik, gah da quqenot olmağa imkan verirdi. O da ciyinə bir müşket salıb yolların ətrafında hərlənirdi. Təklikdə bir katolikə rast gəldikdə, o saat protestant dini qəlbinə hakim olurdu, müşketini yolçuya dikləyirdi, yolcu on addım qədər yaxınlaşdıqdan sonra atam onunla səhbətə başlayır və həmişə iş elə qurtarırdı ki, yolcu canını xilas etmək üçün pul kisəsindən el çəkməli

olurdu. Söyləməyə ehtiyac yoxdur ki, atam quqenota rast gəldikdə, katolik hissiyyatı o qədər coşurdu ki, on beş dəqiqə bundan əvvəl bizim müqəddəs dinimizin üstünlüyünə necə şübhə etdiyini özü də başa düşə bilmirdi. Mən katolikəm, cənab; çünkü atam öz prinsipinə sadıq qalıb böyük oğlunu quqenot etmişdi.

D'Artanyan soruşdu:

– Bəs bu möhtərəm adamın axırı necə oldu?

– Axırı çox acı qurtardı, cənab. Bir dəfə o, dar bir cığırda bir katolik ilə bir quqenota rast gəlir. Əvvellər bu adamların da başına söylədiyim işi gətiribmiş. Onlar ikisi də atamı tanıyıb birləşir və onu bir ağacdən asırlar. Sonra ilk təsadüf etdikləri kənd meyxanasında bu barədə danışın lovgalanırlar. Mən də həmin meyxanada qardaşımıla birlikdə şərab içirdim.

D'Artanyan soruşdu:

– Bəs siz nə etdiniz?

– Heç səsimizi çıxarmadıq, – Muşketon davam etdi. – Sonra onlar meyxanadan çıxbı hərəsi bir tərəfə getdi. Qardaşım quqenot olduğundan, katolikin dalınca, mən də quqenotun dalınca getdik. İki saatdan sonra işimizi qurtardıq. Qardaşımla mən, hər birimizi ayrı dində tərbiyə etmiş bədbəxt atamızın ehtiyatkarlığına heyran olub, ikisinin də işini bitirdik.

– Doğrudan da, Muşketon, mənə elə gəlir ki, atanız çox zirək adammış. Deyirsiniz ki, o möhtərəm adam boş vaxtlarında icazəsiz ov ilə məşğul olardı, elemi?

– Bəli, cənab. O? mənə də gizlincə cələ qurmağı və tilovla balıq tutmağı öyrətmışdı. İndi bu yaramaz meyxana sahibinin bizim kimi adamların zərif mədəsinə deyil, yalnız kobud heyvərlərə yaraşan qaba mal ətılıb bəslədiyini görüb, mən əlaltı öz köhnə peşəmə başladım. Prinsin meşələrini gəzib cələlər qurdum və o şövkətməabin göllərinin kənarında yerə yatıb tilov atmağa başladım. Beləliklə, Allaha şükür, gördüyüünüz kimi kəkliyimiz, dovşanımız və ləzzətli balıqlarımız boldur. Xəstə adamlar üçün çox yüngül və sağlam bir yemək olan bu cür şeylərdən əsla korluq çəkmirik.

D'Artanyan soruşdu:

– Bəs şərab haradan? Onu sizə kim verir? Meyxana sahibimi?

– Necə deyim, həm bəli, həm də xeyir.

– Bu nə deməkdir?

– Doğrudur, bu şərabı bizə o verir, ancaq özünün bundan xəbəri yoxdur.

– Açıq danışın, Muşketon, sizin sözləriniz çox iبرətlidir.

– İcaze verin, cənab. Bir zaman səyahət etdikdə mən, təsadüfən, bir İspaniyalıya rast gəlmışdım. O, bir çox ölkələri və o cümlədən Yeni Dünyanı da görmüşdü.

– Yaxşı. Yeni Dünya ilə şərab şüşələri arasında nə münasibət var?

– Bir az səbir edin, cənab. Hər şeyin öz vaxtı var. Bu İspaniyalının yanında onunla bərabər Meksikaya getmiş bir nökəri var idi. Bu nökər mənim yerlim idi və biz tez bir zamanda onunla dostlaşdıq. Hər ikimiz dünyada ovu hər şeydən artıq xoşlayırdıq. O, mənə danışmışdı ki, Cənubi Amerika düzənlərində yerlilər pələng və vəhşi öküz ovuna sadəcə kəmənd ilə gedib kəməndi bu qorxunc heyvanların boyunlarına atırlar. Əvvəlcə, mən iyirmi-otuz addımlıq məsaflədən kəməndi istədiyin yerə ata bilmək kimi bir məhərəti qazanmağın mümkün olacağından şübhələndim. Ancaq sonra dostumun danışqlarının doğruluğuna inanmalı oldum. Dostum iyirmi addımlıqdə bir şərab şüşəsi qoyub, hər dəfə kəməndi atıb düz onun boğazına salırdı. Mən də bunu təcrübə etdim və təbiət mənə bu dərəcəyə qədər qabiliyyət vermiş olduğundan, indi kəməndi heç də həmin yerlilərdən pis atmırıam. İndi başa düşürsünümü? Anbarda bolluca əla şərablar var. Ancaq meyxana sahibi açarı daim öz yanında gəzdirir. Lakin anbarın hava çıxməq üçün bir kiçik pəncərəsi var. Mən həmin pəncərədən kəmənd atıram. Cənab, indi özünüz görüşünüz ki, Yeni Dünya ilə ləmədə gördüyünüz şərab şüşələri arasında nə kimi bir münasibət var imiş. İndi arzu buyursanız, bizim şərabın bir dadına baxın və xoşunuza gəlib-gelmədiyini söyləyin.

– Sağ ol dostum, sağ ol. Heyf ki, mən nahar etmişəm.

Portos dedi:

– Di süfrəni sal, Muşketon. Biz yeməyimizi yeyək, d'Artanyan da bizdən ayrıldığı bu on gündə nə iş gördüğünü danışın.

– Məmnuniyyətlə, – d'Artanyan cavab verdi.

Portos ilə Muşketon xəstəlikdən yeni sağalmış adamlara məxsus bir iştahla ilə yemek yedikləri zaman d'Artanyan yaralılmış Aramisin Krevkerdə qalmağa məcbur olduğunu, qəlp pul kəsməkdə təqsirləndirilən Atosu Amyendə qoyub getdiyini, İngiltərəyə gedib çıxa bilmək üçün de Vardı yaralamağa məcbur olduğunu onlara danışdı.

D'Artanyanın söhbəti bununla qurtardı. Bundan əlavə o, Portosa söylədi ki, İngiltərədən dörd gözəl at getirmişdir və Portos üçün getirdiyi at meyxananın tövləsində onu gözləyir.

Bu zaman Planşe içəri girdi. O, ağasına söylədi ki, atlar dincəlmışdır və gecə düşənə qədər gedib Klermona çatmaq olar.

Portosdan, demək olar ki, tamamilə arxayı olmuş d'Artanyan o biri dostlarını düşünməyə başladı. O, xəstənin əlini sıxıb söylədi ki, gedib axtarışlarına davam edəcəkdir. Qayıdanda həmin bu yoldan keçəcəyindən, Portosa təklif etdi ki, əger bu meyxanada qalacaqsa, onun dalınca gəlsin.

Portos söylədi ki, ayağının yarası yəqin ki, d'Artanyan qayıdانا qədər onun buradan çıxıb getməsinə mane olacaqdır. Bundan əlavə, öz hersoginyasının cavabını gözləmək üçün Şantilyada qalmalı olacaqdır.

D'Artanyan onun tezliklə sağalmasını və xoş bir cavab almasını arzu edib Muşketona tapşırıdı ki, ağasına yaxşı baxsun. Sonra meyxana sahibi ilə haqq-hesabı üzüb yola düdü.

XXVI

ARAMİSİN DISSERTASIYASI

D'Artanyan Portosa nə yarası, nə də prokuror arvadı barədə heç bir kəlmə söyləmədi. Bizim qaskoniyalı çox cavan olduğuna baxmayaq, ağıllı bir oğlan idi. O, özünü lovğa müşketyorun bütün danışqlarına inanırmış kimi göstərirdi. Bilirdi ki, ən yaxşı bir dost da öz izzəti-nəfsinə toxunulmasına dözməz. Bundan başqa, həyatı sənə məlum olan bir adam üzərində həmişə özünü üstün hiss edirən. D'Artanyan öz gələcək planlarını qurdudunda, üç yoldaşını öz müvəffəqiyyətlərinə alət edəcəyindən, bu üç müşketyoru idarə etmək üçün əvvəlcədən onların taleləri ilə bağlı olan görünməz telləri öz əlində toplamaq istəyirdi.

Ancaq bütün yol uzunu qəlbini dərin bir qüssə sıxmaqda idi. O, cavan və gözəl xanım Bonasyeni düşünürdü. Bu xanım verdiyi tapşırığı yerinə yetirdiyi üçün onu mükafatlandırmalı idi. Ancaq burasında qeyd etməliyik ki, onun qüssəsinin səbəbi yalnız bu xoş fürsetin əlindən çıxmazı deyildi. O daha artıq gələcək üçün qorxurdu. Şübhə

etmirdi ki, yaziq qadın kardinalin qurbanı olmuşdur. Məlum idi ki, kardinal həzrətlərinin intiqamı çox dəhşətli olur. Qaskoniyalı, kardinalin onun özünə nə üçün aman verdiyini başa düşə bilmirdi. Yəqin ki, cənab Kavua onu evdə tapmış olsaydı, bunun səbəbini izah etmiş olacaqdı.

D'Artanyan belə düşüncələrə dalmış olduğundan, Şantilya ilə Krevker arasındaki altı və ya səkkiz lye yolu necə getdiyindən xəbər tutmadı.

Ancaq gəlib çatdıqda özünə gəldi. O, Aramisi qoyub getdiyi meyxanani gördü və atını çaparaq onun qapısı ağızında dayandı.

Bu dəfə onu meyxana sahibi deyil, onun arvadı qarşılıdı. D'Artanyan sima elmindən xəbərdar idi. Arvadın dolğun və mehriban üzünə bir nəzər salıb bu qənaətə gəldi ki, onunla düz-düzünə danışmaq olar.

D'Artanyan ona müraciət etdi:

– Mehriban xanım, siz mənə söyləyə bilməzsiniz ki, on gün bundan əvvəl burada qoyub getməyə məcbur olduğum dostlarımdan biri necə olmuşdur?

– O iyirmi-üç iyirmi dörd yaşlarında gözəl, mehriban və təndürüst cavanımı deyirsiniz?

– Bəli, bunlardan başqa o bir də çiynindən yaranmışdır.

– Hə, o hələ də buradadır, cənab.

– Ax, ey əziz xanım, – d'Artanyan çığıraraq atdan sıçrayıb cilovu Planşeyə tulladı, siz məni diriltdiniz! Əziz Aramis haradadır, mən onu qucaqlamaq isteyirəm.

– Bağışlayın, cənab,ancaq güman edirəm ki, bu saat o sizi qəbul edə bilməz.

– Niyə ki? Yanında qadınmı var?

– Aman, ya həzret İsa, siz nə danışırsınız! Ay yaziq oğlan! Xeyr, cənab, onun yanında qadın yoxdur.

– Bəs elə isə nə var?

– Mondidye ruhanisi və Amyen iezuit monastırının keşişi onun yanındadırlar.

D'Artanyan çığırıldı:

– Aman Allah! Məger o yazığın halı o dərəcədə pisdir?

– Xeyr, cənab, əksinə, xəstə olduğu zaman ona Allahdan vəhy nəzil olub, o da ruhaniyyə daxil olmayı qərara alıb.

D'Artanyan dedi:

– Bəli, bəli, mənim yadımdan çıxmışdı. O, çoxdan əsgər paltarını ruhani paltarı ilə dəyişmək fikrində idi.

– Siz yenə onu görmək fikrində təkid edirsınız mı?

– Həmişəkindən daha artıq təkid edirəm.

– Elə isə, buyurun həyətdəki pillə ilə çıxıb üçüncü mərtəbədə, sağ tərəfdən beş nömrəli otağa gedin.

D'Artanyan süretlə göstərilən tərəfə getdi və hələ indi də bəzi köhnə mehmanxanaların həyətində qalmış eşik pilləkənini gördü. Ancaq geləcək abbatın yanına daxil olmaq o qədər də asan bir iş deyildi. Dəhlizdə keşik çəkən Bazen qəti bir hərəkətlə onun qabağını kəsdi. Uzun illər boyu sınaqdan çıxdıqdan sonra Bazen, nəhayət, görürdü ki, onun xoş arzuları bu yaxında yerinə yetəcəkdir.

Doğrudan da, yaziq Bazen həmişə bu arzuda idi ki, bir ruhanının yanında xidmət etsin və Aramisin, nəhayət, müşketyor plaşından əl çəkib ruhani paltarı geyəcəyi günü səbirsizliklə gözləyirdi. Onu müşketyorun qulluğunda saxlayan da bu günün yaxın olduğu baredə ona hər gün vəd edilməsi idi. O inanırdı ki, indiki xidmotdə qalmış olsa, yəqin ki, ruhu məhv olacaqdır.

Beləliklə, Bazenin üroyi sevinclə dolu idi. Çox ehtimal ki, bu dəfə onun ağası, doğrudan da, ruhaniliyə daxil olacaqdır. Mənəvi əzabla cismani əzab birləşərək çoxdan bəri arzu edilən təsiri göstərmışdı. Aramis, eyni zamanda, həm mənəvi, həm də bədən cəhətindən iztirab çəkdiyindən, nəhayət, bütün fikirlərini dinə həsr etmiş və elə güman etmişdi ki, onun başına gələn ikiqat fəlakət, yəni həm sevdiyi qadının yox olması, həm də ciyindən yaralanması Allah tərəfindən edilən bir xəbərdarlıqdır.

Aydın şeydir ki, belə bir vəziyyətdə Bazen üçün d'Artanyanın gəlməsi ən xoşagəlməz bir hadisə idi. Çünkü d'Artanyan ağasını yeni dünya işlərinin tufanına çəkib apara bilərdi. Bazen qapını cürətlə müdafiə etməyi qərara almışdı. Meyxana sahibinin arvadı xəyanət edib hər şeyi d'Artanyana xəbər verdiyindən, o, ağasının evdə olmadığını d'Artanyana söyləyə bilməzdi. O, d'Artanyanı başa salmağa çalışdı ki, bu dini mübahisəyə mane olmaq həddən artıq ədəbsizlikdir. Bazenin söylədiyinə görə, bu müsahibə səhər tezdən başlanmış və yalnız axşam qurtara biləcəkdi.

Ancaq d'Artanyan Bazenin bu şirin sözlərinə əsla əhəmiyyət vermədi. Öz dostunun nökəri ilə mübahisəyə girişmək istəmədiyindən,

Bazeni sadəcə əli ilə kənara itələyib, beş nömrəli otağın qapısının dəstəyini burdu. Qapı açıldı və d'Artanyan otağa girdi.

Aramis, əynində qara bir libas, başında yastı dəyirmi papaq, uzunsov bir masanın arxasında oturmüşdü. Masanın üstündə xeyli burulmuş kağız və iri kitablar var idi. Aramisin sağ tərəfində isə Mondidye keşisi oturmuşdu. Otağın pərdələri yarı örtülmüş olub azaciq işıq buraxırdı və dini xəyalat üçün münasib bir vəziyyət əmələ getirirdi. Cavan müşketyorun otağına girəndə adamin diqqətini cəlb edəcək bütün dünyəvi şeylər sanki sehrkar bir əl tərəfindən, tamamilə, yoxa çıxarılmışdı. Doğrudan da, Bazen öz ağasının bunları gördükde yenə qarmaqarışlıq fikirlərə qapılacağından qorxub, qılinci, tapançaları, lələklə şlyapanı, üstü naxışlı paltaları və hər cür krujevaları götürüb aparmışdı. D'Artanyana elə geldi ki, bütün bunların əvəzində qaranlıq bir guşədə divardan asılmış bir qamçı görür.

Aramis başını döndərib öz dostunu tanıdı. Ancaq d'Artanyan böyük bir heyrətlə gördü ki, onun gəlməsi öz müşketyor dostuna çox da xoş gəlmədi. O, bütün dünya işlərindən əl çəkdiyindən fikri yalnız dini məselələrlə məşğul idi.

Aramis dedi:

– Xoş gördük, əzizim d'Artanyan. Sizi gördüyüümə çox məmnunam.

D'Artanyan cavab verdi:

– Mən də çox şadam. Ancaq düzü, hələ də danışdığım adamin Aramis olub-olmadığına çox möhkəm əmin deyiləm.

– Mənəm, əzizim, mənəm! Ancaq nə səbəbə şübhə etdiniz?

– Mənə elə geldi ki, başqa bir adamin otağına girmişəm. Əvvəl elə bildim ki, bir ruhani otağındayam. Ancaq sonra yanınızda bu cənabları gördükdə, fikrim azdır, elə güman etdim ki, siz ağır xəstəsiniz.

Qara geyimli hər iki adam d'Artanyanın niyyətini başa düşüb ona hədələyici bir nəzərlərlə baxdılar, ancaq d'Artanyan buna əsla əhəmiyyət vermədi.

– Bəlkə sizə mane oluram, əzizim Aramis? – d'Artanyan davam etdi. – Yəqin ki, bu cənabların hüzurunda tövbə və istigfar edirsiniz?

Aramis azaciq qızardı:

– Mane olursunuz? Əksinə, əziz dostum. And içirəm ki, sizi belə sağ və salamat gördüyüümə çox məmnunam.

D'Artanyan düşündü: “Deyəsən yavaş-yavaş özünə gelir. Bu bəd deyil”.

Aramis nəzakətli bir əda ilə d'Artanyanı hər iki ruhaniyə göstərib davam etdi:

- Çünkü mənim dostum böyük bir təhlükədən qurtarmışdır.
- Allaha şükür edin, cənab, – onlar hər ikisi təzim edib cavab verdilər.
- Şükür etmişəm, möhtərəm ruhani atalar, – cavan onların hər ikisinə təzim etdi.

Aramis dedi:

– Lap vaxtında gəlmişsiniz, əzizim d'Artanyan. Cənab vaiz, cənab keşşə və mən bəzi dini məsələlər barədə müzakirə edirik. Bir məsələ çoxdan bizim diqqətimizi məşğul etməkdədir. Bu barədə sizin rəyinizi bilmək mənim üçün son dərəcə xoş bir şey olardı.

– Hərbi adamlar dini məsələləri çox pis bilərlər, – d'Artanyan düşəcəyi vəziyyətdən narahat olmağa başlayıb cavab verdi: – sizi inandırıram ki, bu cənabların alimliyinə arxayın ola bilərsiniz.

Qara geyimli hər iki adam yenə təzim etdi.

– Əksinə, – Aramis davam etdi, – sizin rəyiniz bizim üçün çox qiymətlidir. İş belədir. Cənab vaizin rəyinə görə mənim dissertasiyam əsas etibarilə doqmatik¹ və didaktik² olmalıdır.

– Sizin dissertasiyanız?! Deməli siz dissertasiya yazırsınız?

– Əlbəttə, – iezuit cavab verdi. – Ruhaniliyə daxil olmaq üçün saçları kəsdirmədən əvvəl dissertasiya vacibdir.

– Saçları kəsdirmək? – deyə d'Artanyan çıçırdı. O, hələ də bunun mümkün olacağına inanmır və qarşısında oturmuş adamlara heyrətlə baxırdı.

Aramis kübar aləminə mənsub bir xanımın yataq otağında səhər qəbul mərasimində imiş kimi oturduğu kresloda nəzakətli bir vəziyyət alıb, qadın əli kimi ağ və totuq əllərinə baxaraq həzz alırdı; qan yılmamaq üçün o, əlini yuxarı qaldırıb sözünə davam etdi:

– Deməli ki, d'Artanyan, eşitdiyiniz kimi, cənab vaiz isteyir ki, mənim dissertasiyam doqmatik olsun. Ancaq mən nəzəri olmasına daha üstün tutardım. Buna görə də cənab vaiz mənə hələ bu vaxta qədər heç bir kəs tərəfindən işlənməmiş bir mövzunu təklif edir.

¹ Doqmatik (*yunanca*) – bir hadisəyə təqiqsiz münasibet. Dinde, təqiqsiz qəbul lazımlı gələn mülahizələr deməkdir. Belə mülahizələr dini elmlərin əsasını təşkil edir.

² Didaktik (*yunanca*) – ibratamız

D'Artanyan, bize məlum olduğu kimi, bu barədə heç bir məlumat sahibi olmadığından bu ayəni mat-mat dinlədi.

Aramis öz dostunu bu çətin vəziyyətdən qurtarmağa çalışaraq sözlərinə davam edib dedi:

- Bunun mənası belədir: “Aşağı dərəcəli kilsə xadimləri təqdis üçün hər iki əlindən istifadə etməlidir”.

– Cox gözəl mövzudur! – yezuit çıçırdı.

– Cox gözəl və doqmatik bir mövzudur, – keşşə təsdiq etdi. O da latinca d'Artanyandan bir azca yaxşı biliirdi. Buna görə də vaizdən geri qalmamaq üçün onun sözlərinin diqqətlə izləyir və əks-səda kimi təkrar edirdi.

D'Artanyana gəlincə bu qara geyimli adamların coşqunluğuna tamamilə, laqeyd idi.

Aramis dedi:

– Əlbəttə, mən bu mövzunun gözəlliklərini təqdir edirəm. Ancaq eyni zamanda, mənim üçün ağır olduğunu boynuma alıram. Mən aşağıdakı mətni seçmişəm: “Özünü Allaha fədə edən adama kədər və məğmuniyyət ən layiq sifətlərdir”. Necədir, əzizim d'Artanyan, xoşunuza gəlirmi?

– Susun, – yezuit çıçırdı, – çünkü bu hədis küfrə yaxındır. Bu cür sözlərə mürtəd Yanseninin əsərində də rast gəlmək olar. Bu kitab gecətə cəlladin əli ilə odda yandırılacaq. Özünü gözləyin, cavan dostum. Siz saxta elmə qapılmış olarsınız, mənim əziz cavan dostum, siz özünüzü məhv edərsiniz!

– Siz özünüzü məhv edərsiniz, – keşşə kədərli halda başını yırğalaya-yırğalaya təkrar etdi.

– Siz insanı fəlakətə aparan mənfur iradənin azadlığı maddəsinə toxunursunuz. Siz necə sübut edirsiniz ki, özünü Allaha həsr etdikdə dünyaya təəssüf etmək lazımdır? Bu mütəarifədir ki, Allah Allahdır, dünya isə – iblis. Dünya üçün təəssüf etmək, iblis üçün təəssüf etmək deməkdir. Mənim çıxardığım nəticə belədir!

– Mən də bu fikirdəyəm – keşşə səsləndi.

– Ancaq müsaidə edin, – Aramis sözə başlamaq istədi.

– İblis üçün təəssüf etməkmi? Ay bədbəxt! – yezuit çıçırdı.

D'Artanyan sərsəmləşməyə başladığını hiss edirdi. Ona elə gəlirdi ki, dəlixanaya düşüb, özü də bu adamlar kimi dəli olacaqdır.

– Axı bir mənim sözlərimi dinləyin, – Aramis yenidən nəzakətə sözə başladı. Ancaq bu nəzakət içərisində səbirsiqlik əlamətləri də

hiss olunurdu. — Mən demirəm ki, təəssüf edirəm: yox, həqiqi dinin ehkamına zidd olan bu cümləni məni heç bir zaman işlətmərəm.

Yezuet əllərini göye qaldırdı, keşş də onun kimi etdi.

— Axı heç olmazsa bu fikrə razı olun ki, artıq təkrar oluna-oluna zəhlə tökən şeyləri Allaha həsr etmək layiq iş deyildir. Doğru deyilmə, d'Artanyan?

— Əlbəttə, lənet şeytana! — d'Artanyan çıçırdı.

Keşş ilə yezuit yerlərində diksinib atıldılar.

— Mənim istinad etdiyim nöqtə budur; dünya gözəllikdən məhrum deyildir, mən bu dünyani tərk edirəm, deməli ki, qurban verirəm. Müqəddəs kitab da söyləyir ki, Allaha qurban verin.

— Bu doğrudur, — hər iki muxalif cavab verdi.

— Mən hiss edirəm ki, məhz bu tezisi sübut etməliyəm, — Aramis davam etdi. — Başqa bir şeyi deyil, yalnız bunu sübut etməliyəm. Mən bu mövzunu işləməyə davam edəcəyəm və ümid edirəm ki, sizin göstərişlərinizlə elədiyim təshihlər sabah sizi, tamamilə, təmin edəcəkdir.

Keşş dedi:

— Tələsmədən işləyin, biz sizi çox gözəl bir əhvali-ruhiyyə ilə tərk edib gedirik.

İezuet dedi:

— Bəli, tarlaya toxum səpilmişdir. Biz bu toxumlardan bəzisinin bərəkətsiz torpağa düşməsindən əsla qorxma məaliyiq.

D'Artanyan, tamamilə, taqətdən düşdüyüni hiss edib ürəyində deyindi: "Sən özün də bu ruhanılərlə birlikdə şeytanın lənətinə gələsən!"

Keşş dedi:

— Xudahafız, oğlum, sabah görüşərik.

İezuet dedi:

— Sabah görüşərik, qocaq cavan, ümidvaram ki, siz kilsənin görkəmli xadimlərindən biri olacaqsınız. Ancaq Allah eləsin ki, qəlbinizdəki bu işiq yaxıb-yandıran bir alovə çevriləməsin.

Darıxdığından dırnaqlarını gəmirən d'Artanyan indi barmaqlarını çeynəməyə başladı.

Ruhanılər ayağa qalxıb, Aramis və d'Artanyana təzim edərək qapıya tərəf getdilər. Qapıda durub bütün bu müddətdə mübahisələri ləzzətlə dinləyən Bazen ruhanılərə tərəf yürüüb keşşin əlindən risaləni və iezuitin əlindən bayazı alıb onlara yol açmış kimi hörmətlə qabaqlarına düşüb getdi.

Aramis ruhanıləri pilləkənin axırına qədər ötürüb o saat geri, d'Artanyanın yanına qayıtdı.

Hər iki dost tek qaldıqda bir müddət narahat sükut içinde dayandılar. Ancaq hər halda ikisindən biri bu sükutu pozmalı idi. D'Artanyan bu şərəfi öz dostuna verməyi möhkəm qərara aldıdan, Aramis sözə başlayıb dedi:

— Görürsünüz ki, ən böyük arzum, nəhayət, yerinə yetməkdədir.

— Bəli, indicə bu cənablar söylədikləri kimi sizə allahın inayəti nazil olmuşdur.

— Yox, bu dünyadan el əkmək fikri mənim qəlbimdə çıxdan oynamışdı. Dostum, siz ki, bu barədə birinci dəfə eşitmirsiniz?

— Əlbəttə, ancaq boy numa alıram ki, mən bütün bunları zarafat bilirdim.

— Belə şeylərlə zarafat olarmı?

— Niyə olmur ki? Bəs ölümlə zarafat etmirlərmi?

— Nahaq edirlər, d'Artanyan. Ölüm elə bir qapıdır ki, insanı həm tələf, həm də xilas edə bilər.

— Razıyam. Ancaq, Aramis, xahiş edirəm dini mübahisəyə girişməyək. Bugünkü səhəbtələr elə bilirom ki, sizə kifayət edər. Mən isə, əvvəllər də heç yaxşı bilmədiyim bütün bu şeyləri, demək olar ki, tamamilə unutmuşam. Bir də boy numa alıram ki, səhər saat ondan bəri heç bir şey yeməmişəm və acıdan ölürom.

— Bu saat yemək yeyərik, əziz dostum. Ancaq bilin ki, bu gün cümədir. Pəhriz günüdür. Mən nəinki ot yeyə bilmərəm, hətta ona baxa da bilmərəm. Əger mənim naharımıla kifayətlənməyə razısanıza, bilin ki, o göyərti və meyvədən ibarətdir.

— Çox da doyumluluq yemək deyil, amma sizinlə bir yerdə qalmaq üçün hər bir şeyə razıyam.

Aramis cavab verdi:

— Təşəkkür edirəm. Əger bu fədakarlıq sizin bədəninizə bir fayda verməsə, hər halda arxayın olun ki, ruhunuz üçün faydalı olar.

— Aramis, deməli ki, siz ruhaniliyə daxil olmayı tamam qət etmişsiniz? Bəs dostlarımız, bəs cənab de Trevil buna nə deyər? Sizi xəbərdar edirəm ki, onlar sizə qaçqın hesab edəcəklər.

— Mən ruhaniliyə yeni daxil olmuram ki, ora qayıdırəm. Mən dünya işləri üçün kilsəni tərk etdiyim zaman qaçqın olmuşdum. Siz ki, müşkətyor paltarını geyməyə məni nə vadər etdiyini bilirsiniz.

- Mənmi? Mən heç bir şey bilmirəm.
- Bəs siz mənim ruhanılık məktəbini tərk etdiyimi bilmirsiniz?
- Heç bir şey bilmirəm.
- Mənim sərgüzəştim belə olmuşdur. Bir də müqəddəs kitablarda yazılıb ki, “öz günahlarınızı bir-birinizi etiraf edin”. Buna görə də mən sizə etiraf edirəm, d’Artanyan.
- Mən isə əvvəlcədən sizin günahlarınızı əfv edirəm. Görürsünüz ki, mən mehriban bir adamam.
- Əziz dostum, müqəddəs şeylərə istehza etməyin.
- Danışın, mən sizi dinləyirəm.

– Doqquz yaşından başlayaraq, mən on bir il ruhani məktəbində oxumuşam. Məktəbi qurtarmağımı ancaq üçcə gün qalmışdı. Bundan sonra mən abbat olmalı idim. Bir dəfə axşam vaxtı adət üzrə vaxtimı xoş keçirdiyim bir evə getmişdim. Nə çarə, cavan idim və zəif cəhətlərim var idi. Birdən bir zabit xəbərdarlıq etmədən içəri girdi. Mən ev xanımına övliyaların həyatına dair kitab oxumaqla o adamın qısqanlığına bais olmuşdum. O axşam mən “Yudif”dən¹ bir parça tərcümə etmişdim. Bu şerləri xanıma yenicə oxumağa başlamışdım. Xanım şerlərimi bərk tərifləyir və ciyinmə sarı əyilib mənimlə birləşdə bu şerləri oxuyurdu. Etiraf edirəm ki, bir az sərbəst görünən bu vəziyyət zabitin xoşuna gəlməmişdi. O bircə kəlmə də danışmadı. Ancaq mən evdən çıxıb getdikdə, dalımcə gəlib mənə çatdı və dedi: “Cənab abbat, sizi ağacla kötəkləyəndə xoşunuza gəlirmi?” – Bunu söyləyə bilmərəm, cənab, – cavab verdim, – çünkü bu vaxta qədər hələ heç kəs məni döyməye cürət etməmişdir. – “Elə isə, cənab abbat, bilin ki, bir də bu evə gəlsəniz, mən buna cürət edəcəyəm”. Mənə elə gəldi ki, qorxdum, rəngim qaçı, dizlərim əsdi, ona cavab verə bilmədim. Zabit gözləyib məndən cavab almadiqda güldü, qayıdır getdi və evə girdi. Mən məktəbə qayıtdım. Mən əsilzadəyəm və siz bilişiniz ki, cənab d’Artanyan, qanım da coşqundur. Onun mənə etdiyi həqiqət çox dəhşətli idi. Bu həqiqət heç kəsə məlum deyildisə də, ancaq mən onu dərinən hiss edirdim. Məktəb başçılarına bildirdim ki, özümü hələ abbatlıq mənsəbi qəbul etməyə tamamilə layiq bilmirəm və xahişimə görə bu mərasimi bir il təxirə saldılar. Mən Parisdə ən yaxşı qılınc təlimi verən bir müəllimin yanına gedib, bir il müddətində ondan hər

¹ “Yudif” kitabı – Bibliyanın ən poetik yerlərindən biri

gün dərs aldım. Sonra təhqir edildiyim həmin günün ildönümündə ruhani paltarını çıxarıb mixdan asdım, əsilzadəyə layiq bir şəkildə geyinib tanış bir xanımın tərtib etdiyi bala getdim. Məni təhqir edən zabit də orada olmalı idi. Bu ev Fors həbsxanasının yaxınlığında Fran-Burjua küçəsində idi. Zabit, doğrudan da, orada idi. O, zərif ədalarla bir xanımın üzünə baxa-baxa aşiqanə nəğmələr oxuduğu zaman, ona yanaşın ibkinci kupletin ortasında onu dayandırdı. Zabit heyrətdən bərəlmiş gözlərile mənə baxdı və dedi: “Nə isteyirsiniz, cənab? Mən sizi tanımiram.”

– Mən həmin cavan abbatam ki, övliyaların həyatına dair kitablar oxuyur və “Yudif” kitabını şərlə tərcümə edirdim, – deyə cavab verdim. “Aha, yadına düşdü, – zabit istehza ilə cavab verdi. – Yaxşı, nə isteyirsiniz ki?” – Mən istərdim ki, siz mənimlə gəzməyə buyurasınız. – “İstəsəniz sabah səhər böyük məmənuniyyətlə gedərəm.” – Yox, sabah səhər yox, xahiş edərdim ki, indi gedəsiniz. – “Əgər siz mütləq tələb edirsinizsə...” – Bəli, tələb edirəm. – “Elə isə, gedək. Möhtərəm xanımlar, – zabit yanındakı qadınlara müraciət etdi, – narahat olmayın, mən indicə bu cənabı öldürüb qayıdırıram və ibkinci kupleti oxuyub qurtararam.” Biz çıxdıq. Onu Payen küçəsinə apardı. Bu həmin o yer idi ki, düz bir il bundan əvvəl həmin bu saatda o zabit mənə həyasızcasına istehza etmişdi. Aylı bir gecə idi. Biz qılınclarımızı çəkdik və mən ilk həmlədə onu yerindəcə öldürdüm.

D’Artanyan dilləndi:

– Lənət şeytana!

Aramis davam etdi:

– Bu əhvalat böyük səs-küyə səbəb oldu. Mən bir müddət ruhanılıkdan əl çəkməli oldum. O zaman tanış olduğum Atos və qılınc təlimi dərslərindən əlavə mənə bəzi mahiranə üsullar öyrədən Portos məni dilə tutub müşkətyorluğa cəlb etdirilər. Kral Arras mühəsirəsində öldürülmüş atamı çox sevirdi. Buna görə də məni müşkətyorluğa qəbul etdirilər. İndi başa düşürsünüz ki, daha mənim kilsə ağışuna qayıtmaq vaxtim yetişmişdir?

– Axı bəs niyə bir az əvvəl və ya bir az sonra yox, elə indi yetişmişdir?

– Əzizim d’Artanyan, alduğım bu yara göylərin xəbərdarlığıdır.

– Yaramı? Bəsdir, canım! O, demək olar ki, tamamilə sağalıb və mən arxayınam ki, sizi ən çox incidən yara bu yara deyildir.

- Bəs nədir? – Aramis qızararaq soruşdu.
- Sizin ürəyiniz yaralıdır, Aramis. Bu yara çox yaman ağridir. Bu – qadın tərəfindən vurulmuş bir yaradır.

Aramisin gözləri qeyri-ixtiyari parlədi. O, öz həyəcanını qondarma bir laqeydlik pərdəsi altında gizlətməyo çalışaraq:

- Yox canım, belə şeylərdən danışmağa dəyməz. Yoxsa elə güman edirsınız ki dəli olmuşam? Kimdən ötrü? Hərbi qulluqda olduğum zaman dalınca düşdürüüm bir qulluqçu və xidmətçi qız üçün mü? Eh...

D'Artanyan cavab verdi:

- Yaxşı, gəl bu barədə danışmayaq və yəqin ki, sizin qulluqçu və ya xidmətçi qızınızın yeni bir xəyanətindən xəbər verən bu məktubu yandıraq.

Aramis həyəcanla soruşdu:

- Nə məktub?
- Siz evdə olmadığınız zaman gələn və sizə vermək üçün gətirdiyim məktub.

– Məktub kimdəndir?

- Bilmirəm. Yəqin ki, sizin üçün ağlamaqdən gözləri qızarmış bir qulluqçudan və ya məyus olmuş bir xidmətçi qadından olacaq. Bəlkə də xanım de Şevrözün qulluqçusundandır ki, o da öz xanımı ilə birlikdə Tura qayıtmağa məcbur olmuşdur. Yəqin ki, o sizi aldatmaq üçün ətirli bir kağız tapıb, məktubu hersoq tacı ilə möhürləmişdir.

– Siz nə danışırsınız?

- Dayanın, deyəsən, o məktubu itirmişəm, – d'Artanyan hiyləgər bir surətdə guya məktubu axtarıb tapmırıñ kimi hərəkət etməyə başladı.

Aramis çıçırdı:

- Ah, d'Artanyan, d'Artanyan! Siz məni öldürürsünüz!
- Axır ki, tapdim, budur ha! – d'Artanyan cibindən məktubu çıxartdı.

Aramis yerindən sıçrayıb, məktubu onun əlindən qapdı və oxudu, daha doğrusu, uddu. Onun üzündə işiq saçılırdı.

- Sağ ol, d'Artanyan! – şadlıqdan dəli olmuş kimi, Aramis çıçırdı.
- O xanım Tura qayıtmağa məcbur olubmuş, o mənə sadıqdır, məni sevir! Dostum, gəlin sizi qucaqlayıb, şadlığimdən boğuluram!

Dostlar masanın etrafında atılıb-düşərək oynamağa başladılar və dissertasiyanın yerə tökülmüş vərəqələrini ayaq altında tapdaladılar.

Həmin bu dəqiqli Bazen əlində göyerti və meyvə içəri girdi.

- Tez ol, bədbəxt! – çıçıräq Aramis öz ruhani papağını onun üzünü çırpdı. – Gəldiyin yerə qayıt və bu şeyləri rədd elo; qızardılmış dovşan əti, yağılı balıq, sarımsaqlı qoyun budu və dörd şüşə köhnə Burqon şorabı gətir gəl.

Ağasına baxa-baxa qalib, bu dəyişiklikdən heç bir şey anlamayan Bazenin əlindəki meyvelər və göyerti bir-birinə qarışır yerə töküldü.

Aramis bu zaman uca səslə d'Artanyana dedi:

- Əzizim d'Artanyan, lənət şeytana, gəlin içək! Gəlin bol-bol, doyunca içək və görüşmədiyimiz müddətdə nə baş vermişsə, hamisini mənə danişin.

XXVII

ATOSUN ARVADI

D'Artanyan paytaxtdan ayrıldıqdan sonra orada baş verən bütün hadisələr barədə danişib qurtardıqda Aramisə dedi:

- İndi gərek Atosdan bir xəbər bilek.

Ləzzətli xörək dostlardan birinə dissertasiyasını, o birinə isə yorğunluğunu unutdurdu.

Aramis soruşdu:

- Yəni elə güman edirsınız ki, başına bir iş gələ bilər? Atos çox soyuqqanlı, qoçaq adamdır və çox məharətlə qılinc işlədir.

– Bəli, Atosun qoçaqlıq və məharətini mən hamidan çox bəyənirəm. Ancaq mənə qılincla qılinc zərbəsini rədd etmek ağac zərbələrini rədd etməkdən yaxşıdır. Qorxuram ki, Atosu nökərlər döymüş olsunlar. Nökərlər çox yaman vuruşurlar. Buna görə də etiraf edirəm ki, mümkün qədər tez yola düşüb getmək istərdim.

Aramis dedi:

- Hər nə qədər özümü yəhərdə oturmağa taqətsiz hiss edirəmə, ancaq sizinlə getməyə çalışaram. Dünən o divarda asılı gördüyüünüz o qamçı ilə özümü döyməyə çalışdım. Ağrının şiddetindən bu dini məşğələni tərk etməli oldum.

– Ah, əziz dostum. Hələ bu vaxta qədər heç kəs güllo yarasını qamçı ilə müalicə etməyə çalışmamışdır. Ancaq xəstəlik insanın beynini zəiflədir. Ona görə sizi əfv edirəm.

257

– Nə vaxt gedirsiniz?

– Sabah səhər tezdən. Yaxşısı budur ki, bu gecə dincəlin, sabah isə taqotiniz olsa, bir yerdə gedərik.

Aramis dedi:

– Deməli, sabah görüşərik. Horçənd siz dəmirdənsiniz, amma sizə də dincəlmək lazımdır.

Ertəsi gün d'Artanyan Aramisin yanına gəldikdə onu pəncərənin qabağında gördü.

D'Artanyan soruşdu:

– Bu qədər diqqətli niyo baxırsınız?

– Odur, orada mehtərin cilovlarından tutub saxladığı üç gözəl ata baxıb ləzzət alıram. Belə atlara minib gəzmək adı insanlara deyil, yalnız prinsessalara nəsib olan bir şeydir.

– Əzizim Aramis, nə vaxt istəsəniz bu ləzzəti ala bilərsiniz. O atlardan biri sizindir!

– Nə danışırsınız? Mənimki hansıdır?

– Hansı xoşunuza gəlsə, o.

– O yaraşıqlı, bahalı, yəhər də mənimkidirmi?

– Əlbətto.

– Mən o sarışın mehtərin tutduğu atı götürürəm.

– Çox gözəl.

– Lənət şeytana! – Aramis çıçırdı. – Bu xəberdən mənim bütün ağrım yox oldu. Bədənimdə otuz güllə də olmuş olsa, belə bir ata həvəslə minorəm. Hey, Bazen, tez ol, bura gəl!

Bazen ruhdan düşmüş, kədərli halda qapının ağızında göründü.

Aramis emr etdi:

– Mənim qılincımı ver, şlyapamı və plاشımı təmizlə, tapançalarımı doldur!

– Tapançaları doldurmaq lazım deyil, – d'Artanyan onun sözünü kəsdi, – atın yəhərindəki qoburlarda tapança var.

Bazen köksünü ötürdü.

D'Artanyan dedi:

– Bəsdir, Bazen, sakit ol. Axı hərbi adam da cənnətə gedə bilər!

Bazen köksünü ötürərək cavab verdi:

– Heyhat, bilirəm, cənab, indi dünyada hər bir şey alt-üst olmuşdur. Cavanlar bu ruhdan düşmüş nökerin müşayiəti ilə aşağı endilər.

Aramis dedi:

– Bazen, mənim üçün üzəngini tut.

O, öz həmişəki zirəkliliyile yəhərə sıçradı. Ancaq nəcib atın bir neçə atlayışından sonra Aramis bədənində elə şiddetli bir ağrı hiss etdi ki, rəngi qaçıdı və atın üstündə yırğalandı.

Aramisdən gözünü çəkməyən d'Artanyan vaxtında kömoyino çatıb onu öz otağına apardı və dedi:

– Yaxşı, əzizim Aramis, siz müalicənizi davam etdirin, Atosu tapmağa mən tek gedərəm.

Aramis dedi:

– O barədə arxayı olun. Geri qayıtdığınız zaman bir yerdə yola düşərik.

Onlar xudahafızlışdilar və on dəqiqliyən sonra d'Artanyan öz dostunu Bazenə və meyxana sahibinin arvadına tapşırıb Amyenə yola düşdü.

Görəsən o, Atosu nə vəziyyətdə tapacaq və ümumiyyətlə, tapa biləcəkmi?

D'Artanyan Atosu ən çətin və çıxılmaz bir vəziyyətdə qoyub getmişdi. “Bəlkə də Atosu artıq öldürmişlər?” Bu fikir d'Artanyanı kədərləndirdi. O, bir neçə dəfə dərindən köksünü ötürüb özünə söz verdi ki, onun intiqamını alacaqdır.

D'Artanyanın bütün dostları içərisində ən böyüyü Atos idi. Elə göründür ki, bu adam öz zövq və meyllerinə görə cavan qaskoniyalıya hamidan uzaq olmalı idi. Ancaq d'Artanyan Atosu hamidan çox sevirdi. Atos adət üzrə qəsdən özünü bürüze verməzdi. Atosun əhvali həmişə müvəzənli olduğundan, ən yaxşı və xoşa gələn bir dost idi. Onun qoçaqlığı ən nadir bir soyuqqanlığın nəticəsi olmasaydı, bu qoçaqlığı kor-koranə bir qoçaqlıq adlandırmaq olardı. Bütün bu sıfətlərə görə d'Artanyan ona yalnız dostluq duyğusu deyil, həm də hörmət bəsləyirdi. Bu sıfətlər d'Artanyanı heyran etmişdi.

Doğrudan da, Atosun kefi kök olduğu zamanlarda onu cənab de Trevil kimi zərif və nəcib bir saray adamı ilə müqayisə etmək olardı. Atos ortaboylu idi, ancaq onun bədəni o qədər mütənasib və qıvrıq idi ki, Portos ilə güləşdikdə bu nəhəngi dəfələrlə möglub etmişdi. Portosun gücü isə, müşketyorlar arasında zərbi-məsəl olmuşdu.

O zamanın bütün əsilzadələri kimi, Atos çox yaxşı at minər və məharətlə qılınc oynadardı. Bundan başqa, elə gözəl bir tərbiyə almışdı ki, hətta şkolastik elmlərdən de başı çıxardı. Bu isə o zamankı

əsilzadeler arasında çox nadir bir şey idi. Atos Aramisin latin dilini azacıq bilməklə lovğalanmasına istehza edərdi.

Bütün bunlara baxmayaraq, zərif və həssas bir qəlbə, hər tərəfli və yüksək istedadı malik olan bu adam öz mənəvi sərvətini boş-boşuna sərf edirdi. Qocalar, özlerinin xəbəri olmadan, yavaş-yavaş fiziki və zehni qüvvələrini itirdikləri kimi, Atos da xəbəri olmadan həyatın maddi cəhətinə həddindən artıq əhəmiyyət verməyə başlamışdı. Bizim müşketyorlar üçün çox tez-tez baş verən yoxsulluq günlərində Atosun mənəvi simasında olan bütün gözəl və şərəfli cəhətlər sənərdi və sanki o, bütün varlığı ilə küt bir aletə qapılıb qalardı. Belə hallarda onun yarımallah kimi görünən bütün cəhətləri ortadan qalxar və o, başı aşağı, nəzərləri tutqun və sözlərini zorla söyləyə bilən bir adama çevrilordi. Atos saatlar uzunu gah şərab şüşəsinə, gah stekana, gah da Qrimoya baxardı. Qrimo isə onun işarələrinə itaat etməyə alıstdığından, ağasının nuru sönmüş gözlərindən ən kiçik arzularını başa düşərdi. Əgər üç dostu belə bir dəqiqədə təsadüfən yanına toplaşmış olsaydı, Atosdan birçə gəlməni də zorla çəkib qopara bilməzdilər. Ancaq bunun müqabilində o, dörd adəmin payını içər və bundan əsla nəşələnməzdi. Atosun kefləndiyini yalnız ondan bilmək olardı ki, qaşları həmişəkindən artıq çatılar, üzünün ifadəsi bir az də kədərli olardı.

Müşahidəciliyi bize məlum olan d'Artanyan nə qədər çalışardısa, dostunun bu qəmginliyinin səbəbini öyrənə bilməzdi. Atos heç bir zaman məktub almazdı. Onun hər bir addımı qalan üç dostuna məlum idi. Demək olmaz ki, şərab onun dərdinin artmasına səbəb olardı; çünkü yalnız fikirlərini dağıtmaq üçün içərdi.

Onun bu kədərini qumarda uduzması ilə də izah etmək olmazdı, çünkü Portosun əksinə, Atos udsa da, uduzsa da, həmişə cini dərəcədə soyuqqanlı olardı. Portosun isə udduğunu və ya uduzduğunu o saat əhvali-ruhiyyəsindən bilmək olardı.

Hal-hazırda onun heç bir dərdi yox idi. Onunla gələcək barədə danışdıqda, laqeydiliklə çıyinlərini atardı. Deməli ki, onun kədərinin əsrarəngiz səbəbi keçmişdə idi.

Atosun hər bir hərəkətində hiss olunan bu əsrarəngizlik onu daha maraqlı bir adam edirdi. Bunu da əlavə etmək lazımdır ki, nə qədər içib keflənmiş olsa da, əsla artıq-əskik danışmazdı və yoldaşları nə qədər məharət və hiylə işlətsələr də, heç bir sərrini öyrənə bilmirdilər.

D'Artanyan düşünürdü ki, "Budur, bəlkə indi yazıq Atos ölmüşdür... Buna da mən səbəb olmuşam; çünkü onu, özü üçün əsla faydası olmayan və nə əvvəlini, nə də axırını bilmədiyi bir işə mən cəlb etmişəm".

Səhər saat on bir radələrində Amyen göründü. On ikinin yarısında yolcular artıq meyxananın qapısında idilər.

Axır günlər d'Artanyan çox tez-tez xain meyxana sahibindən necə intiqam alacağı barədə fikirləşirdi. O, şlyapasının gözünün üstünə çəkib meyxanaya girdi. Bir əlini qılincının qəbzəsinə qoyub, o biri əlində qamçısını oynada-oynada onu hörmətlə qarşılan meyxana sahibindən soruşdu:

– Məni tanıyırsınız mı?

Meyxana sahibi qorxa-qorxa cavab verdi:

– Bu şərəfə nail olmamışam, monsinyor.

– Elə isə, mən sizin yaddaşınızı təzələrəm! İki həftə bundan əvvəl sizin qəlp pul işə verməkdə töhmətləndirməyə cəsarət etdiyiniz o əsilzadə haradadır?

Meyxana sahibinin rəngi qaçıdı, çünkü d'Artanyan çox qorxunc bir vəziyyət almışdı. Planşə də ağasını təqlid edirdi.

– Ah, monsinyor, bu barədə heç danışmayın! – meyxana sahibi ağlamsına-ağlamsına səsləndi. – Of, aman Allah! Mən bu səhvim üçün nə bələlər çəkdim! Of, mən nə bədbəxt adamam!

– Sizdən soruşuram ki, o əsilzadənin başına nə gəlmışdır!

– Lütf edin, mənim sözlərimi dinləyin, monsinyor, mərhəməti olun, buyurun oturun.

Qəzəbdən və nigaranlıqdan bağlı çatlayan d'Artanyan oturdu. Planşə onun arxasında durdu.

– Əhvalat belə oldu, monsinyor, – meyxana sahibi bütün bədəni əsə-əsə davam etdi. – İndi mən sizi tanıdım. Həmin əsilzadə ilə o məşum əhvalat baş verəndə siz buyurub getdiniz.

– Bəli, o gedən mən idim. Görürsünüz ki, bütün həqiqəti açıb söyləməsəniz, mərhəmət gözləməye haqqınız yoxdur.

– Mənim sözlərimi dinləyin və əsl həqiqəti öyrənərsiniz.

– Dinləyirəm.

– Hökumət adamları mənə xəbor vermişdilər ki, meyxanama bir neçə yoldaşı ilə bərabər, əyinlərinə qvardiyaçı və müşketyor palṭaları geymiş məşhur qəlp pul kəsənlər gəlmışdır. Monsinyor, sizin

atlarınız, adamlarınız, zahiri görkeminiz hamısı mənə verilən təlimata uyğun idi.

D'Artanyan bu təlimatin haradan gəlmış olduğunu o saat başa düşüb dedi:

— Sonra, sonra?

— Buna görə də mən hökumət adamları tərəfindən köməyə göndərilmiş altı əsgərlə bilikdə mənə “qəlp pul kəsənlər” kimi tanıtlıqları adamları tutmaq üçün tədbir gördüm.

— Yenə başladın! — d'Artanyan açıldı; çünkü “qəlp pul kəsən” sözləri onu əsəbiləşdirirdi.

— Monsinyor, belə sözlər danışdığını üçün sizdən üzr istəyirəm, ancaq üzrümüzün səbəbi elə bunlardan ibarətdir. Hökumət məmurları məni qorxutmuşdular. Siz də bilirsiz ki, meyxana sahibi gerek hökumətin işinə yarasın.

— Ancaq təkrar edirəm, söylə görüm, o əsilzadə haradadır? Onun başına nə gəlmüşdür, o sağıdır, ya ölmüşdür?

— Bir az səbr edin, monsinyor. Bu saat hamisini söyləyəcəyəm. Sizin bildiyiniz əhvalat baş verdi. Əlavə etməliyəm ki, — meyxana sahibi hiyləgər bir nəzərlə d'Artanyana baxdı, — sizin tələsik çıxıb getməniz, şübhələrimizin doğruluğunu və bununla bərabər rəftarımızın yerli olduğunu təsdiq edən kimi oldu. Biz dostunuzun, üzərinə atıldığ, o, özünü son dərəcə cəsarətlə müdafiə edirdi. Nökəri isə gözənləməz bir bədbəxtlik nəticəsində, qiyafələrini dəyişib mehtər paltarı geymiş əsgərlərlə dalaşdı.

D'Artanyan qışkırdı:

— Ay alçaq, deməli siz hamınız əlbirmişsiniz! Bilmirəm, hamınızı qırıb məhv etməkdən məni saxlayan nədir!

— Xeyr, şövkətməab, biz hamımız əlbir deyildik; indi bu saat özünüz bunu görərsiniz. Dostunuz, bağışlayın ki, mən onun şərəfli adını bilmədiyimə görə demirəm, dostunuz tapança ilə iki adamı vurub yixdiqdan sonra qılıncla özünü müdafiə edə-edə geri çəkilməyə başladı. O, mənim adamlarından birini yaraladı, özümü də elə vurdı ki, huşumu itirdim.

D'Artanyan çığrıdı:

— Ay naqqal cəllad, bu uzunçuluğun qurtaracaqmı? Söylə görüm Atos necə oldu?

— Siz şövkətməaba söylədim ki, o, geri çəkilo-çəkile anbara gedən pilləkənə çatdı. Qapı açıq idi, o, aşağı düşüb qapını bağladı və dalını möhkəmləndirdi. Onu həmişə orada tapa biləcəyimzdən arxayı olub, daha əl çəkdik.

— Başa düşdüm, — d'Artanyan çığrıdı, — siz onu öldürmək istəmir-diniz, yalnız azadlıqdan məhrum etmək istəyirdiniz!

— Aman Allah! Azadlıqdan məhrum etməkmi, monsinyor! And içi-rəm ki, o, özü özünü azadlıqdan məhrum etdi. Əvvəla, bir çox fəla-kətlər törətdi: adamlardan birini elə oradaca öldürdü, ikisini ağır yaraladı. Öləni və iki yaralını yoldaşları götürüb apardılar. Mənim da-ha onlardan heç bir xəbərim olmadı; özüm isə huşa goldikdən sonra valinin yanına gedib bütün ohvalatı ona danışdım və əsiri nə etməli ol-duğumu ondan soruştum. Vali isə söylədi ki, bu işlərdən əsla xəbəri yoxdur və mənim aldığım əmri o verməmişdir. Əgər mən bütün bu işlərə valinin azacığ da olsa qarışdığını söylemiş olsam, o məni asmağı əmr edəcəkdir. Görünür ki, mən səhv etmişdim. Tutulmalı olan ada-min əvəzinə başqasını tutmuşdum. Tutulmalı adam isə xilas olmuşdu.

— Axı Atos necə oldu? — d'Artanyan çığrıdı. — Atosun başına nə geldi?

— Mən dostunuzun qarşısında günahımı təmizləmek üçün, — meyxana sahibi davam etdi, — anbarın yanına getdim ki, o cənabı azad edim. Of, cənab, iş tamam başqa cür imiş! Mən ona anbardan çıxmاسını teklif etdikdə dedi ki, bu tələdir və yalnız o zaman çıxar ki, söylədiyi bütün şərtləri qəbul edək. Mən əlahəzrət kralın müşkətyorları üzərinə əl qaldırmaqla üzərimə çox böyük bir məsuliyyət alıǵımı başa düşüb, dedim ki, bütün şərtlərinə eməl etməyə hazırlam. Dostunuz dedi ki: “Əvvəla teləb edirəm ki, nökərimi yanına göndərib bütün silah-larımızı qaytarasınız”. Onun bu şərtini o saat yerinə yetirdik. Başa düşürsünüz ki, cənab, bundan başqa da hər cür tələbləri yerinə yetir-məyə hazır idik... Cənab Qrimo, hərçənd çox az danışındı, ancaq öz adını söylədi, cənab Qrimo bütün bədəni yaralanmış halda anbara düşdü. Dostunuz onu içəri buraxdıqdan sonra yenə qapını bağlayıb bize əmr etdi ki, onu rahat qoyaq.

D'Artanyan çığkırdı:

— Axı bir söylə görüm, bəs o haradadır?

— Anbardadir, cənab

— Nə danışırsan, ay bədbəxt! Siz o vaxtdan onu anbara saxlamı-sınız?

— Allah eləməsin! Əsla yox, conab! Onu bizmi saxlamışq? Bircə bilsəydiiniz orada o, nə işlər törədir! Of, əger onu bir təhər tovlayıb oradan çıxarmaqda mənə kömək etsəniz, sizə öz xilaskar mələyimdən daha artıq minnətdar olaram.

— Deməli, o, anbardadır? Mən onu orada taparammı?

— Əlbəttə, cənab! O, təkidlə orada qalıb əsla çıxməq istəmir. Hər gün ona yaba ilə anbarın bacasından çörək və arzu etdikdə et də veririk. Ancaq, heyhat, onun əsas qidası çörəkələ ətdən ibarət deyildir. Bir kərə iki xidmətçimlə birlikdə anbara düşmək istədim. Ancaq dustaq bundan yaman qəzəbləndi. Onun tapançalarını, nökərin isə muşketini doldurduğunun səsini eşitdim. Onların nə etmek istediklərini soruşduqda, dostunuz cavab verdi ki, onların qırx atımlıq sursatları var və bunların hamısını axırıncı gülleyə qədər atıb heç bir kəsin anbara düşməsinə yol verməyəcəklər. Onda mən yenə də valinin yanına gedib şikayət etdim. O isə mənə dedi ki, layiq olduğum cəzani çəkirəm və bu hadisə bundan sonra meyxanamda qalan nəcib cənabları təhqir etməmək üçün mənə bir dərs olar.

— Deməli o vaxtdan bəri... — d'Artanyan sözə başladısa da, sözünü deyib qurtarmadı, çünkü meyxana sahibinin kədərdən eybəcərləşmiş üzünü görüb qəhqəhə ilə güldü.

— Bələ ki, o vaxtdan bəri, cənab, — meyxana sahibi davam etdi, — bizim vəziyyətimiz yaman ağırlaşdı. Sizə söyləməliyəm ki, bizim bütün ərzaq ehtiyatımız o anbardadır. Çəlləklərdə, şüşələrdə şərab, pivə, yağı, şirniyyat; piy, kolbasa, hamısı oradadır. Anbara düşmək bize qadağan edildiyindən, meyxanamıza düşən yolculara yemək-içmək verə bilmirəm. Gün-gündən meyxanam boşalmaqdadır. Dostunuz bir həftə də anbara qalmış olsa, biz sınınq çıxacağıq.

— Sənə lap yeridir, firıldaqçının biri! Məger zahirimizdən görmür-dünmü biz qelp pul kəsən deyilik, nəcib adamlarıq?

Meyxana sahibi dedi:

— Bəli, cənab, bəli, siz haqlısınız. Ancaq bir qulaq asıq, qulaq asın, eşidirsinzmi, o yenə coşub!

— Yəqin ki, ona toxunublar, — d'Artanyan dilləndi.

— Axı necə toxunmasınlar? — meyxana sahibi cavab verdi. — Bizim meyxanaya iki ingilis əsilzadəsi gəlmİŞdir.

— Yaxşı, nə olsun ki?

— Sizə məlum olduğu kimi, ingilislər yaxşı şərab xoşlaşıqlarından, bu cənablar da on əla şərab istəyiblər. Arvadım, yoxın ki, bu cənab-

ların tələblərini yerinə yetirmək üçün cənab Atosdan anbara girməyə icazə istəmişdir. O isə adəti üzrə rədd etmişdir... Allah, özün rehm elə! Bir gör nə hay-küy qaldırıb!

Doğrudan da, d'Artanyan anbar tərəfdən yaman hay-küy geldiyini eşitdi. O, yerindən qalxıb öndə həyəcandan özünü itirmiş meyxana sahibi, arxada, muşketi hazır tutmuş Planşe, hadisənin baş verdiyi yere sarı getdilər.

Hər iki ingilis məyus idi. Onlar uzun yol gəlmİŞ olduqlarından yemək və içmək üçün əldən gedirdilər.

— Bu özbaşınalıqdır! — deyə onlar xarici ləhcəylə təmiz fransız dilində deyinirdilər. — Bu dəli yazıqlara öz şərablarını satmağa icazə vermir! Biz qapını sindirəriq. Həddindən artıq dəlilik etsə, özünü də öldürərik!

— Bir az yavaş, cənab — d'Artanyan belindən tapançalarını çəkdi.
— Siz heç kəsi öldürə bilməzsiniz!

— Bəsdir, bəsdir! — qapının dalından Atosun sakit səsi eşidildi. — Bu qoçaqları içəri buraxın, onda görərik!

Hər iki əsilzadə müterəddid halda bir-birinə baxdı. Sanki anbara ac bir adamyeyən, əfsanəvi nəhəng bir qəhrəman oturmuşdu ki, heç kəs cəzalanmadan onun mağarasına girə bilməzdi.

Bir dəqiqə sakitlik çökdü. Ancaq, nəhayət, hər iki ingilis öz tərəddüdlərindən utandılar. Onlardan biri pillələrlə aşağı enib ayağı ilə qapıya elə siddətli bir təpik vurdub ki, bu zərbə daş divarı da uçura bilərdi.

D'Artanyan tapançاسını ayağa çəkib dedi:

— Planşe, yuxarıdakı mənim öhdəmə, sən də aşağıdakı ilə məşgul ol! Aha cənablar, vuruşmaq isteyirsiniz? Buyurun, biz hazırlıq!

— Aman Allah! — Atosun tutqun səsi eşidildi. — Deyəsən, bu d'Artanyanın səsidir?

— Bəli, — d'Artanyan ucadan cavab verdi. — Mənim, dostum!

Atos dedi:

— Elə isə, biz bu qudlurların öhdəsindən yaxşıca gələrik.

Əsilzadələr qılınclarını çekdilər. Ancaq iki atəş arasında qaldıqlarından yenə də özlərini itirdilər. Lakin birinci dəfə olduğu kimi yenə də onların qüruru üstün gəldi. İkinci təpikdən anbarın qapısı uzununa çatladı.

— Kənara çəkilin, d'Artanyan, kənara çəkilin! — Atos çığırdı.
— Mən gullə atacağam.

Heç bir zaman qızəbin mühakiməyə üstün gəlməsinə yol verməyən d'Artanyan çıçırdı:

— Cənablar! Cənablar, nə etdiyinizi bir düşünün! Atos, səbir edin! Cənablar, siz pis bir işə qarışırınz! Bir tərəfdən mən və nökərim, o biri tərəfdən dostum sizi gülə ilə deşik-deşik edərik. Bundan başqa, bizim qılıncımız da var. Sizi inandırıram ki, mən də, dostum da qılınç oynatmağı pis bacarmırıq. İcazə verin sizin işlərinizi yoluna qoyum. Sizə söz verirəm ki, bu saat şərab getirərlər!

— Əgər şərab qalmış olsa, — Atos qapının dalından səsləndi.

Meyxana sahibinin alnını soyuq tər basdı.

— Necə?... Necə yəni “Əgər qalmış olsa”, — deyə o mırıldandı.

— Di yaxşı, qalmış olar, — d'Artanyan davam etdi. — Onlar ikisi anbardakı bütün şərabları içib qurtarmayaçaqdılar ki! Arxayın olun, cənablar, qılınclarınızı qınlarına qoyun!

— Siz də tapançalarınızı belinizə taxın!

— Cox yaxşı.

D'Artanyan özü nümunə göstərərək tapançasını belinə taxdı. Sonra üzünü Planseyə çevirib işarə ilə muşketi boşaltmasını əmr etdi.

İngilislər də deyinə-deyinə qılınclarını qınlarına qoydular. D'Artanyan Atosun həbs olunmasının macərasını onlara danışdı və əsilzadə ingilislər hər bir cəhətdən meyxana sahibini müqəssir gördülər.

D'Artanyan dedi:

— İndi isə, cənablar, öz otağınıza gedin. Size söz verirəm ki, on dəqiqədən sonra bütün istədiklərinizi getirərlər.

İngilislər təzim edib getdilər.

D'Artanyan dedi:

— İndi isə, əzizim Atos, xahiş edirəm mənim üçün qapını açasınız. — Bu saat! — Atos cavab verdi.

Qapının dalından yerə tökülen çırçı dərzləri və şalbanların gurultusu eşidildi. Bunlar Atosun istehkamının ləvazimatı idi, — indi özü öz ilə bunları söküb-tökürdü.

Bir dəqiqə sonra qapı açıldı, oradan Atosun solğun üzü göründü. O sürətli həyəti gözden keçirtdi.

D'Artanyan yürüüb onun boynuna atıldı və hərarətlə dostunu qucaqladı. Ancaq o, dostunu bu rütubətli sığınacağından kənara çıxardıqda, gördü ki, Atos ayaq üstə zorla durur.

D'Artanyan soruşdu:

— Siz yaralısınızmı?

— Mənmi? Əsla! Ancaq möhkəm sərəxəsam, vəssalam, hələ bu vaxta qədər heç bir insan bu dərəcəyə çatmaq üçün bu qədər səy etməmişdir, Allaha and içirəm! Mən özüm təkbaşına azi yüz əlli şüşə şərab içmişəm.

— Allah, özün rəhm elə! — meyxana sahibi çıçırdı. — Əgor nökər də heç olmasa ağasının yarısı qədər içmiş olsa, mən sınıq çıxdım.

— Qrimo yaxşı nökərdir, özünə mənimlə borabər dərəcədə içməyə icazə verməz. O, birbaş çəlləkdən içirdi. Ancaq, deyəsən, çəlləyin dəliyini bağlamağı yadından çıxartmışdır. Eşidirsənmi, orada nə isə axır.

D'Artanyan qəhqəhə çökib güldü. Meyxana sahibinin isə üzütməsi kesilib canına od düşdü. Bu zaman Qrimo, çiyində müşket, anbardan çıxdı. Onun başı əsirdi, paltarı başdan-başa yağlı maycyə bulaşmışdı. Meyxanaçı bunun ən əla zeytin yağı olduğunu tanıdı.

Dostlar oradan çıxıb meyxananın böyük salonundan keçərək, d'Artanyanın zorla tutduğu ən yaxşı otağa getdilər.

Bu zaman meyxana sahibi arvadı ilə, əllerinə çıraq alıb uzun müddətdən bəri qapısı üzərinə bağlı olan anbara getdilər. Onların gözlərinin qabağında dəhşətli bir mənzərə açıldı. Çırçı dərzlərindən, taxtalardan və boş çəlləklərdən ibarət müdafiə fənninin bütün qaydası ilə düzəldilmiş istehkamın arasında, orada-burada yağ və şərab gölməçələri içinde yeyilmiş budların sür-sümüyü görünürdü. Anbarın sol küncü sınıq şüşə ilə dolu idi. Açıq qalmış çəlləkdən mayenin son damcıları axırdı. Qədim şairlərin söylədiyi kimi orada, müharibə məydanında olduğu kimi, talan və ölüm hökmfərma idi.

Tavandan asılmış əlli kolbasadan cəmisi on dənəsi qalmışdı.

Meyxana sahibinin və arvadının qopardığı fəryad anbarın tağlarını titrətdi. Onların bu dərdi d'Artanyanın qəlbini toxundu. Ancaq Atos başını da çevirmədi.

Bir azdan sonra meyxana sahibinin kədəri azığlığa çevrildi. O, şışı qapıb iki dostun çəkildiyi otağa girdi.

Atos meyxana sahibini görən kimi əmr etdi:

— Şərab!

— Şərabmı? — özünü itirmiş meyxana sahibi çıçırdı, — şərabmı?! Siz yüz pistolluqdan artıq şərab içibsiniz. Mən dağılmışam, məhv oldum.

— Bəsdir, bəsdir. Biz yalnız atəsimizi söndürmüüsük.

– Öger siz yalnız içmiş olsaydınız dərd yarıydi! Axı bütün şüşələri sindiribsiniz!

– Məni o anbara kim salmışdı ki? Toqsır özünüzdədir!

– Bütün yağlarım zay olub!

– Yağ yaranı sağaltmaq üçün ən yaxşı dərmandır. Yaziq Qrimo sizin ona vurdugunuz yaraları sağaltmalı deyildimi?

– Bütün kolbasalarım yeyilib.

– Sizin anbar sıçovul ilə doludur.

Meyxana sahibi möyus halda çıçırdı:

– Siz mənə bütün bunların pulunu ödəməlisiniz!

– Sən üçqat axmaqsan! – Atos ayağa qalxmaq istədi. Ancaq o saat yenə stula yixıldı. Onda taqət qalmamışdı.

Meyxana sahibi bir addım geri çekilib gözlerinin yaşını tökməyə başladı.

D'Artanyan ona dedi:

– Bu size Allah tərəfindən göndərilən qonaqları hörmətlə qarşılamağı öyrəder.

– Allah tərəfindənmi? Yaxşısı budur, deyin ki, şeytan tərəfindən!

D'Artanyan dedi:

– Əziz dost, əgər bu fəryadlarınla bizim zəhləmizi aparmağa başlasan, onda dördümüz də gedib anbara girər və qapısını bağlarıq. Onda baxıb görərik orada sənə vurulan ziyan doğrudan da söylədiyin qədərdir, ya yox!

Meyxana sahibi dedi:

– Nə olar ki, cənablar. Mən təqsirkaram, boynuma aliram. Ancaq hər bir günahdan keçmək olar. Siz hörmətli cənablarsınız, mən isə yoxsul bir meyxanaçıyam. Gərək mənə rəhm edəsiniz.

Atos dedi:

– Bu, başqa səhbət! Bu sözlərinlə mənim ürəyimi yumşaldın. Az qaldı ki, mənim gözlərimdən sənin çəlləyindən axan şərab kimi göz yaşları aksın. Şeytan deyildiyi dərəcədə də qorxunc deyildir. Bizdən qorxma, yaxın gəl!

Meyxana sahibi qorxa-qorxa yaxınlaşdı.

– Sənə deyirəm ki, qorxma, – Atos davam etdi. – Mən səninlə haqq-hesabı üzmək istədiyim zaman masanın üstünə bir pul kisəsi qoymuşdum.

– Bəli, monsinyor.

– Bu kisədə altmış pistol var idi. Onlar hamı?

– Məhkəməyə verilmişdir, monsinyor. Axı güman edirdim ki, onlar qəlpdir...

– Di get, həmin pul kisəsini geri al və altmış pistolu özün üçün götür.

– Monsinyor, sizə yaxşı məlumdur ki, məhkəmə məmurlarının elinə keçən bir şeyi bir də geri almaq olmaz. Pullar qəlp olsayıdı, yenə ümid etmək olardı. Bədbəxtlikdən onlar qəlp deyilmiş.

– Əzizim, məhkəmə ilə özün işini istədiyin kimi yoluna qoyarsan! Bunun mənə nə dəxli var? Ancaq mənim cibimdə bircə livr də qalmamışdır.

D'Artanyan dedi:

– Bəs Atosun atı haradadır?

– Tövlədə.

– O necəyə dəyər?

– Ən yuxarısı əlli pistola.

– Onun düz səksən pistol qiyməti var. Onu da özün üçün götür, haqq-hesabımızı üzək!

Atos soruşdu:

– Məgər atı satırsan? Mənim Bayəzidimi satırsan? Bəs mən geri qayıdanda nəyi minəcəyəm? Qrimonumu?

– Sənin üçün başqa at gətirmişəm, – d'Artanyan cavab verdi.

– Başqa atmı?

– Özü də çox gözəl və cavan atdır! – Meyxana sahibi əlavə etdi.

– İndi ki, bu at həm yaxşı, həm də cavandır, onda köhnəsini özün üçün götür və bize şərab ver.

– Hansı şərabdan? – meyxana sahibi tamam sakitləşmiş halda soruşdu.

– Anbarın lap dərinliyində, barmaqlığın qabağında olan şərabdan. Orada hələ iyirmi beş şüşə qalmışdır. Onlardan altısını bura gətir.

Meyxana sahibi öz-özüne düşündü: “Bu adam dibsiz bir çəlləkdir. Əgər iki həftə də burada qalsa və bütün içdiklərinin pulunu versə, mənim işlərim lap düzələr!”

– Yadından çıxməsin ha, – d'Artanyan tapşırıdı: – həmin şərabdan dörd şüşə də o iki ingilisə ver.

Atos dedi:

– D'Artanyan, indi o şərab gətirib gələnə qədər sən dostlarımızın başlarına gələnləri mənə danış.

D'Artanyan Portos və Aramis barədə ona danışdı. Yenicə danışib qurtarmışdı ki, meyxana sahibi sıfariş edilən şərab və budu getirib gəldi.

Atos özünün və d'Artanyanın stəkanını şərabla dolduraraq dedi:

– Portos və Aramis barədə danışdıq. Bəs, dostum, sən özün necəsən? Söylə görüm, necə dolanırsan və başına nələr gəlmüşdir? Mənə elə gəlir ki, tutqun görünürsən.

– Heyhat, – d'Artanyan cavab verdi, – mən sizin içinizdə hamınızdan bədbəxtəm!

– Bədbəxtənmə? – Atos heyrotlə soruşdu. – Söylə görüm nə üçün? Danış görüm nə olmuşdur?

– Sonra, – d'Artanyan cavab verdi.

– Sonramı?.. Sonra niyə? d'Artanyan, güman edirsən ki, mən kefliyəm? Bunu yaxşı yadında saxla ki, heç bir zaman mənim fikrim kefli vaxtımızda kimi açıq olmur. Danış, mən dinləyirem.

D'Artanyan xanım Bonasye ilə aralarında olan macəranı danışdı. Atos gözlərini qırpmadan onun söhbətini dinlədi. D'Artanyan qurtaran kimi o dedi:

– Boş şeydir, bunlar hamısı boş şeydir!

Bu sözləri o, tez-tez söyləməyi xoşlardı.

D'Artanyan cavab verdi:

– Özizim Atos, deyirsiniz ki, bunlar boş şeydir. – Axı sizin belə işlərdən nə başınız çıxır? Siz ki, heç bir zaman sevməmisiniz!

Atosun gözlərində bir şimşək parladı. Lakin həmin saniyə də səndü.

– Bəli, düzdür, – o, sakitcə cavab verdi, – mən heç bir zaman sevməmişəm.

D'Artanyan dedi:

– Elə isə, mənə bir şey öyrədin, kömək edin. Gərək həqiqəti biləm, mənə təsəlli lazımdır.

– Təsəllimi? Nə üçün?

– Bədbəxtliyim üçün.

– Sizin “bədbəxtliyiniz” ancaq təbəssüm doğura bilər, – deyə Atos ciyinlərini çekdi. – Mən istərdim biləm ki, bir eşq macərasını sizə danışsam, siz ona nə deyərdiniz.

– Bu sizinmi başınıza gəlmüşdir?

– Ya mənim, ya da dostlarımdan birinin, bunun nə fərqi var?

– Danışın, danışın, Atos!

– Yaxşısı budur içək.

– İçin və danışın.

– Bu, da doğru sözdür, – Atos stəkanı içib bir də doldurdu. – Bu iki işi eyni vaxtda görmək olar.

Atos fikirlərini toplaymış kimi susdu. D'Artanyan onun rənginin get-gedə ağardığını gördü. Atos o dərəcədə sərxoşlaşmışdı ki, adı əyyaşlar bu dərəcəyə çatdıqda yuxulayırlar. O isə sanki ayıqlıqda sayıqlayırırdı. Onun vəziyyətində nə isə qorxunc bir şey var idi.

O soruşdu:

– Siz mütləq bu macərəni eşitmək istəyirsinizmi?

D'Artanyan cavab verdi:

– Əlbottə!

– Qoy siz deyən olsun. Mənim bir dostum, başa düşürsünüzüm, mən özüm yox, bir dostum, – Atos özü öz sözünü kəsərək acı-acı güllümsündü, – əslə bizim yerdən, yəni Berridən olan bir qraf, məşhur nəslə mənsub olan bir adam, iyirmi beş yaşlarında olanda on altı yaşında, eşqin özü qədər gözəl bir qızə aşiq olmuşdu. O qız nəinki adamın xoşuna gəlir, hətta insanı məst edirdi. O, kiçik bir qəsəbədə öz keşiş qardaşı ilə yaşayırırdı. Hər ikisi Berri mahalına kənardan gəlmişdilər. Hami qızın gözəlliyyinə və qardaşının əxlaqına heyran olmuşdu. Heç kəsin aqlına gelmirdi bu adamların haradan gəlib çıxdıqları ilə maraqlansın. Ancaq deyirdilər ki, onlar yaxşı bir ailədəndirlər. Həmin bu yerin senyoru olan mənim dostum o qızı xoşluqla və ya istəsə, zorla elə gətirə bilərdi. Onun buna gücü çatardı. Heç bir kəsə məlum olmayan bu adamları kim müdafiə edəcəkdi? Bədbəxtlikdən dostum namuslu bir adam idи və həmin qızla evləndi. Axmaq! Səfəh! Sərsəm!

D'Artanyan soruşdu:

– Bundan pis nə var ki? Bir halda ki, qızı sevirmiş?

– Dayanın, – Atos cavab verdi. – O, həmin qızı öz qəsrinə gətirdi. Həmin cəmiyyətin birinci xanımı dərəcəsinə yüksəltdi və ona haqq vermək lazımdır, xanım da özünü öz dərəcəsinə layiq aparmağı bacarırdı.

D'Artanyan soruşdu:

– Bəs sonra?

– Bir dəfə həmin qadın öz ori ilə ova getmişdi, – Atos piçiltili bir səslə və çox sürətlə sözünə davam etdi. – Qadın atdan yixılıb huşunu itirmişdi. Qraf tez ona kömək etməyə yüyürdü. Paltar qadını sıxırdı, o,

xəncər ilə paltarı cirib qadının çıynını açdı. D'Artanyan, tapın görək qadının çıyində nə var idi? – Atos soruşub ucadan güldü.

D'Artanyan cavab verdi:

- Mən nə bilim nə varmış?
- Kral zanbağı! – Atos piçildadı. – Bu qadın damğalanmışdır!..
Bu sözləri deyib, Atos bir stəkan şərabı birdən başına çəkdi.

D'Artanyan çıktırdı:

- Nə dəhşət!
- Dostum, bu mələk, iblis imiş! Qız damğalı imiş!
- Bəs qraf nə elədi?
- Qraf səlahiyyətli bir senyor idi və öz təbəələrinə ölüm cəzası verməyə ixtiyarı var idi. O, qrafının paltarını cirdi, qollarını qarib dalına bağladı və onu bir ağacdan asdı.

D'Artanyan çıktırdı:

- Aman Allah! Atos, bu ki, qətldir!
- Bəli, qətldir, – rəngi ölü kimi ağarmış Atos cavab verdi. – Ancaq deyəsən bizim şərabımız qurtarır...

Atos axırıncı şüşəni qapıb dodaqlarına yaxınlaşdırıldı və birnəfəsə hamısını içdi. Sonra başını yumruqlarının üstünə dirəyib qaldı. D'Artanyan dəhşət içinde onun qarşısında dayanmışdı.

- Bu ehvalat məni gözəl, şairanə və sevən qadılara inanmaq azarından qurtardı, – Atos dilləndi. – Allah eləsin siz də mənim kim olasınız. Gəl içək!

Atos həyəcanlanmış olduğundan, başladığı söhbəti artıq birinci şəxs adından söylədiyinin fərqiñə varmirdi. O, daha özünü uydurma bir dost adı altında gizlətməyə çalışmadı.

D'Artanyan soruşdu:

- Bəs onun qardaşı?
- Qardaşımı? – Atos təkrar etdi.
- Hə, o ruhani.
- Mən onu da asmaq istədim. Ancaq o, duyuq düşmüdü. Bir gün əvvəl öz vəzifəsini qoyub qaçmışdı.
- Bəs sonra onun kim olduğunu öyrəndinizmi?
- Əlbəttə, öyrəndim. O, həmin gözəlin aşiqi və iş ortağı imiş. Ruhanı paltarı geymiş bir rəzil imiş. Bəlkə də bunu öz məşuqəsini ərə vermək üçün edirmiş. Ümid edirəm ki, onu bu vaxta qədər çarmixa gərmış olarlar!..

– Aman Allah, aman Allah! – bu dəhşətli etirafdan özünü itirmiş d'Artanyan çıktırdı.

- D'Artanyan, bəs siz niyə donuz ətindən yemirsiniz? Cox dadlıdır! – Atos ətdən bir tike kəsib d'Artanyanın boşqabına qoydu.
- Heyf ki, anbara belə buddan dörd-beş qalmamışdır! Mən əlli şüşə de şərab içərdim!

D'Artanyan onu dəli edən bu söhbətə daha davam edə bilmədi. Başını qolları üstünə qoyub özünü yatmış kimi göstərdi...

- Bizim cavanlar içməyi bacarmırlar, – Atos ona baxaraq təəssüflə söyləndi, – hələ bu, cavanların ən yaxşısidir.

XXVIII

DÖNÜŞ

Atosun bu etirafi d'Artanyanı sarsılmışdı. Ancaq bu yarım etirafda onun üçün bir çox anlaşılmayan cəhətlər də var idi. Hər şeydən əvvəl, onlar hər ikisi – özü də, Atos da keflənmişdilər. Hər halda iki-üç şüşə Burqund şərabının beynində əmələ gətirdiyi dumana baxmayaraq, d'Artanyan səhər ayıldığda, Atosun söylədiyi sözlərin hər bir kəlməsini yadında yaxşı saxlamışdı. Sanki bu sözlər danışıldıqca onun beyninə nəqş olunmuşdu. Bu hal cavan qaskoniyalının qəlbində həqiqəti öyrənmək üçün daha böyük bir arzu yaratdı. O, dünənki söhbəti davam etdirmək məqsədilə, dostunun yanına getdi. Ancaq Atos qaradınməz olmuşdu.

O, d'Artanyana dedi:

- Əzizim d'Artanyan, dünən yaman keflənmişdim. Hələ bu gün səhər dilimi ağızında zorla tərpədirdim. Yəqin ki, dünən xeyli cəfəngiyat danışmışam.

Atos bu sözləri söyləyib dostunun üzünə elə diqqətlə baxdı ki, o, tutuldu.

D'Artanyan cavab verdi:

- Əsla yox! Siz dünən heç elə bir şey danışmamışınız.
- Qəribədir! Mənə elə gəlir ki, dünən sizə dəhşətli bir macəra nağıl etmişəm.

Bu sözlərdən sonra Atos dostunun üzünə elə baxdı ki, sanki qəlbinin dərinliklərinə vəqif olmaq istəyirdi.

D'Artanyan dedi:

– Yəqin ki, mən dünən sizdən də artıq sərxoş olmuşam. Heç bir şey yadına gəlmir.

Ancaq bu cavab Atosu təmin etmədi.

– Əziz dostum, siz, yəqin, müşahidə etmişsiniz ki, bizim hər birmizdə sərxoşluq özünü bir cür bürüzə verir: kimi qüssəli olur, kimi nəşələnir. Mən sərxoş olduqda, adət üzrə, qüssələnirəm və cürbəcür dəhşətli nağıllar danışmağa başlayıram ki, bunları da vaxtılıq beynimə qoca dayəm doldurmuşdur. Bu mənim nöqsanımdır, etiraf edirəm ki, böyük nöqsandır.

Atos bu sözleri elə təbii bir əda ilə söylədi ki, d'Artanyan əvvəlki inamında tərəddüd etməyə başladı.

Cavan oğlan həqiqəti öyrənməyə çalışaraq dedi:

– Doğrudan da, indi yadına gəlir. Qarışqı bir yuxu kimi yadına gəlir ki, guya siz asılan adamlardan danışıldınız.

– Elədir ki, var! – Atos rəngi ağarmış halda cavab verdi. – Mən buna əmin idim; çünkü asılan adamlar həmişə mənim gözümə görünən dəhşətli bir xəyalatdır.

D'Artanyan dedi:

– Bəli, bəli, indi yadına düşdü... Gərək ki, siz... Dayanın... Gərək ki, qadın barəsində danışıldınız.

Atos dedi:

– Gördünüz mü! Sarışın bir qadın barəsində danışmaq mənim ən çox sevdiyim bir macəradır. Nə vaxt mən bu səhbəti etsəm, bilin ki, son dərəcə sərxoşam.

D'Artanyan dedi:

– Bəli, ucaboylu, gözəl, göy gözlü sarışın bir qadın haqqında bir macəra.

– Həmin qadın ki, onu asmışdır.

– Onun əri sizin dostlarınızdan məşhur bir senyor imiş, – d'Artanyan diqqətlə Atosun üzünə baxaraq davam etdi.

– Görürsünüz mü? Adam nə danışdığını bilməyəndə başqa birini rüsvay edə bilər, – Atos çıyinlərini çekdi. – Bundan sonra heç bir zaman bu dərəcədə içməyəcəyəm, d'Artanyan. Bu, çox pis vərdiştir.

D'Artanyan dinmədi.

Atos birdən-birə səhbətin mövzusunu dəyişdirərək dedi:

– Hə, yeri gəlmışkən deyim. Mənə bağışladığınız at üçün təşəkkür edirəm. Bu, doğrudan da, çox gözəl bir hədiyyədir. Ancaq heyf ki, bu atla uzun səfərə çıxmaq olmaz.

– Səhv edirsiniz. Mən bu atla saat yarımdan bir az müddətdə on lye yol getmişəm. At da əsla yorulmamışdı.

– Eləmi? Elə isə, o at üçün təəssüf etməliyəm.

– Təəssüfmü?

– Bəli, mən onu uduzdum.

– Nə vaxt? Necə?

– Bax belə: bu gün səhər saat altıda yuxudan oyandım, hamı ölü kimi yatmışdı. Mən darixdım. Hələ dünənki sərxoşluqdan sonra əməlli-başlı özümə gəlməmişdim. Aşağı salona endim, orada bir at dəllalından at almaq istəyən ingilisi gördüm. Həmin ingilise yanaşب kürən bir yabıya yüz pistol verdiyini gördükdə, söylədim ki, mənim də satlıq bir atım var. “Siz onu mənə satmaqmı istəyirsiniz?” – Yox uduzmaq istəyirəm. – “Nə oynayaq?” – Zər oyunu. – Dediymi elədim. Atı uduzdum, amma hər halda yəhərini və sair ləvazimatını tekrar uddum.

D'Artanyan narazı halda üz-gözünü turşutdu.

Atos soruşdu:

– Bu, sizin acığınızmı gəlir?

– Etiraf edirəm ki, elədir. Müharibə günü bizi bu atlar sayesində tanımlayıdlar. Onu bize hədiyyə etmişdilər. Atos, yaxşı iş görməmişsiniz.

Atos cavab verdi:

– Ancaq, dostum, bir özünüüz mənim yerimdə təsəvvür edin. Darıx-maqdan bağrım çatlayırdı. Bir də, doğrusu, mən ingilis atlarını xoşlamıram. Əgər məsələ yalnız birinin bu atlardan bizi tanımاسından ibarətdirsə, onda elə yəhər dəsgahı da kifayət edər. Onun görkəmi elə bəsdir.

D'Artanyanın qaşqabağı açılmırı.

– Çox heyf... – Atos davam etdi. – Görünür bu atları siz çox əzizləyirmişsiniz. Ancaq mən hələ səhbətimi qurtarmamışam.

– Daha neyləyibsiniz ki?

– Öz atımı uduzduqdan sonra sizin atınızı da qumara qoymağın qərara aldım.

– Yəqin ki, bunu etmədiniz?

– Etdim.

D'Artanyan narahat halda çıktı:

– Vay səni!

– Oynadım və ududum.

– Mənim atımımı?

– Sizin atınızı. Mənimki yeddi xal oldu, ingilisinki isə səkkiz.

Birçə xal artıq oldu. Bir işə baxın ha!

– Atos, and içirəm ki, dəli olubsunuz!

– Dostum, bunu mənə bu gün səhər yox, dünən sizə o sarsaq macərəni danışdığım zaman söyləməliyiniz. Mən sizin atınızı yəhəri və bütün dəsgahı ilə bərabər ududum.

– Aman Allah!

– Hələ dayanın, hamısını danışıp qurtarmamışam. Əger tərslik etməsəydim, ən yaxşı oyunçu olardım. Ancaq mən tərsem. Qumar da sərxoşluq kimi bir şeydir... Mənim tərsliyim tutmuşdu.

– Daha nəyi uduza bilərdiniz ki? Axı heç bir şeyiniz yox idi.

– Vardı, dostum,vardı. Hələ sizin barmağınızda parıldayan o brilyant üzüyünüz qalmışdı. Bunu dünən görmüşdüm.

D'Artanyan əlini üzüyünə ataraq çıktı:

– Briliyantmı!

– Mən onu min pistol qiymət eləmişdim.

D'Artanyan qorxudan ölümcül halda və ciddi bir səslə dedi:

– Ümid edirem ki, siz mənim üzüyüm barədə bir kəlmə də danışmamışınız?

– Əksinə, əziz dostum, bu brilyant, özünüz bilirsiniz ki, bizim sonuncu ehtiyatımız idı. Bunun sayəsində mən yəhərləri və atlarımızı, hətta yol üçün bir az pul da uda bilərdim.

D'Artanyan səsləndi:

– Canıma üzütmə düşdü, Atos!

– Deməli ki, briliyant barəsində mənimlə qumar oynayan hərifə məlumat verdim. O da üzüyü barmağınızda görübümiş, lənət şeytana! Axı elə şey ola bilməz ki, siz parlaq bir ulduzu barmağınıza taxıb gəzdirəsiniz və güman edəsiniz ki, heç kəs görməz

– Danışın, qurtarın görək, əzizim, qurtarın! – d'Artanyan yalvarıcı bir səslə ona müraciət etdi. – Namusuma and içirəm ki, sizin soyuqqanlığınız mənim canımı alır.

– Biz həmin briliyantı, hərəsi yüz pistol olmaq üzrə on yerə böldük.

– Yəqin ki, mənim səbrimi sınamaq üçün zarafat edirsiniz.

– Yox, lənət şeytana, zarafat etmirəm! İstərdim biləm ki, siz mənim yerimdə olsaydınız, nə edərdiniz? İki həftədir insan üzü görməmişdim. Nəhayət, keflənib şərab şüşələrile səhbət etməkdən təngə gəlmişdim.

D'Artanyan cavab verdi:

– Mənim briliyantımı qumara qoymaq üçün bu heç də kafi bir səbəb deyildir.

– Bir səhbətimin axırına qulaq asın. Deməli ki, mənim hərəsi yüz pistoldan on dəfə oynamaya imkanım vardı. On üç əldə mən hamisini ududum. On üç əldə! On üç rəqəmi mənim üçün həmişə məşum olmuşdur. İyulun on üçündə mən...

– Lənət şeytana! – d'Artanyan çıçıraq mızın arxasından qalxdı.

Atos dilləndi:

– Səbir edin! Hələ səhbətimi qurtarmamışam. İngilis qəribə bir adam idı. Onun dünən Qrimo ilə səhbət etdiyini görmüşdüm. Qrimoya təklif edirmiş ki, onun yanında qulluğa gırsın. Mən, Qrimonu, o dilsiz-ağızsız Qrimonu on hissəyə böldüm.

D'Artanyan qeyri-ixtiyari güldü:

– Bax, bu, böyük hünərdir!

– Qrimonun özünü, eşidirsinizmi? Düz on yerə! Halbuki Qrimo özü bütün vücudu ilə on dukaton pula dəyməz!.. Beləliklə, mən briliyantı təkrar uddum. İndi bundan sonra deyin ki, inadkar olmaq yaxşı şey deyilmiş!

– Vallah, bu, çox qəribədir! – d'Artanyan bir az şənləndi.

– Başa düşürsünüz, əlimin yaxşı gətirdiyini görüb, həmin saat yenə briliyantı qumara qoymadı.

– Vay şeytan! – d'Artanyan hirslənərək yenidən qaşqabağını tökdü.

– Sizin yəhər dəstgahınızı, sonra atınızı, sonra öz yəhərimi, sonra öz atımı uddum, sonra yenə ududum. Sözün qisası, sizin yəhər dəsgahınızı, sonra özümüzün uddum. Bununla oyunumuz bitdi. İndi bizim vəziyyətimiz sizə aydınlaşır mı?

D'Artanyan çıynindən bir dağ götürülmüş kimi dərindən nəfəs aldı.

– Yaxşı, bəs biz atsız bu yəhər dəsgahlarını neyləyəcəyik?

– Bu barədə düşünmüştəm.

– Atos, siz məni qorxudursunuz!

– Bura baxın, d'Artanyan, siz çoxdanmı qumar oynamırsınız?

– Heç zərrə qədər həvəsim də yoxdur.
– İntina etməyin, siz çoxdan oynamamışınız, yəqin ki, əliniz gətirər.
– Yaxşı, nə olsun ki?
– Məsələ belədir. İngilis də, yoldaşı da hələ buradadırlar. Mən gördüm ki, onun yəhər dəsgahlarına çox heyfi gəlir. Siz də yəqin ki, atlar üçün heyfsilənirsiniz. Mən sizin yerinizdə olsaydım, ata müqabil yəhər dəsgahını qumara qoyardım.

– Axı o razı olmaz.
– Razı olmaz, bir atın müqabilinə ikisini qoyarsınız. Mən sizin kimi xudbin deyiləm.

D'Artanyan dedi:
– Doğrusu, əzizim Atos, mən daha heç bir şeyi təhlükəyə qoymaq istəmirəm.

Atos soyuq bir əda ilə dedi:
– Cox təessüf!.. İngilisin cibi pulla doludur. A kişi, nə olacaq? Bir dəfə risk edin!

– Bəlkə uduzdum?
– Yox, udarsınız.
– Birdən uduzdum?
– Nə olar ki! Yəhər dəsgahlarını verorsınız.

– Di yaxşı! Bir əl oynamağa nə var ki! – d'Artanyan cavab verdi.
Atos ingilisi axtarmağa getdi, onu tövlədə tapdı. Bu, çox münasib bir təsadüf idi. Muşketyor öz şərtlərini teklif etdi: ingilis bir atın müqabilində və ya yüz pistolun müqabilində iki yəhər dəsgahını seçməli idi. İngilis razı oldu.

D'Artanyan əli eşə-eşə zərləri atdı. Üç xal düşdü. Onun rəngi qaçıdı. Atos ona söylədi:

– Bu, çox pis əl oldu, dostum.
Sonra ingilisə dönüb dedi:
– Sizin atlarınız tamam dəsgah olacaq, cənab...

Özünü qalib gəlmış hesab edən ingilis zərləri heç qarışdırmayıb atdı. O, öz qələbəsinə həddindən artıq inanmışdı.

D'Artanyan hırslılığı gösterməmək üçün üzünü yana çevirdi.
– Bir bax ha! – Atos həmişə olduğu kimi sakit səslə dilləndi. – Heç görünməmiş bir hadisə: iki xal!

İngilis baxıb heyrot içinde qaldı.
İngilis soruşdu:

– Deməli cənab, siz öz atınızı geri alacaqsınız?
D'Artanyan cavab verdi:
– Əlbəttə!
– Bəs əvəzə-əvəz oynaya bilmərəm?
– Bizim şərtimizə görə bu olmamalıdır. Yadınızdadır mı?
– Doğrudur. At sizin nökerinizə qaytarılacaqdır.
Atos ingilisə müraciət edərək dedi:
– İcazə verin dostuma bir neçə sual verim.
– Buyurun.
Atos d'Artanyanı kənara çəkib soruşdu:
– Siz atı götürəcəksiniz, deyilmi?
– Əlbəttə.
– Nahaq yerə. Mən sizin yerinizdə olsam, yüz pistolu götürərdim.
Axı siz yəhər dəsgahını öz arzunuza görə ya bir atın müqabilində və ya yüz pistol müqabilində qoymuşdunuz.
– Mən atı götürürəm.
– Təkrar edirəm ki, nahaq yerə. Biz ikimiz bir atla neyleyəcəyik?
Mən bir saniyə də tərəddüd etmədən yüz pistolu götürərdim. Parisə qayıtmak üçün bize pul lazımdır.
– Atos, bu at mənim üçün qiymətlidir.
– Nahaq yerə. At büdrəyə, ayağı sınar, xəstə bir atın yediyi axurdan yem yeyib xəstələnər və at, daha doğrusu, yüz pistol əldən gedər. At sahibi öz atını yedirməlidir. Ancaq yüz pistol öz sahibini yedirib-içirdər.
– Yaxşı, bəs biz nəyə minib geri qayıdarıq?
– Lənət şeytana, nökerlərimizin atlarına. Hamı onsuz da görür ki, biz nəcib adamlarıq.
– Aramis ilə Portos öz gözəl atlarını minib çaplıqda biz də yabilərin üstündə çox qəşəng görünərik.
– Aramis, Portos! – Atos çığıraraq güldü.
– Nə olub ki, – d'Artanyan dostonun neşələnməsinin səbəbini anlamayıb soruşdu.
– Yaxşı, yaxşı! Sonra! – Atos davam etdi.
– Deməli, siz məsləhət görürsünüz ki...
– Yüz pistolu götürün, d'Artanyan. Bu pul ilə biz bu ayın axırına qədər çox gözəl yaşaya bilərik, hamımız yorulmuşuq və bir az dincəlsək, heç pis olmaz.

– Dincəlməkmi? Yox, Atos, Parisə qayıdan kimi mən o bədbəxt qadını axtarmağa başlayacağam.

– Siz elə bilirsiz ki, at sizin üçün luidorlardan faydalı olar? Yüz pistolu götürün, dostum, yüz pistolu götürün.

D'Artanyan üçün yalnız inandırıcı bir dəlil lazımdı. Buna görə də o, yüz pistolu götürəcəyini söylədi və ingilis o saat pulu verdi.

Bundan sonra dostlar yola hazırlaşmağa başladılar.

Onlar meyxana sahibinə Atosun əvvəlki atından başqa, altı pistol da verib onunla haqq-hesabı üzdülər. D'Artanyan ilə Atos, Planşə ilə Qrimonun atlarını mindilər. Nökerlər yəhərləri dallarına atıb piyada getdilər.

Atlar nə qədər pis olsa da, yenə dostlar öz nökerlərini ötüb keçdilər və Krevkerə onlardan əvvəl çatdılar.

Meyxanaya çatdıqda, Aramisin başını pəncərədən çıxarıb uzaqdan qalxan tozu həzin-həzin seyr etdiyini gördülər.

Hər iki dost birdən çıçırdı:

– Hey, Aramis! Burada neyləyirsiniz?

– Aha, d'Artanyan! Atos! – Aramis səsləndi. – Mən bütün dünya nemətlərinin necə sürətlə puça çıxdığını fikirləşirəm. Çapa-çapa gedib toz dumanları içinde gözdən itən ingilis atım bütün dünya nemətlərinin fani olduğuna mənim üçün canlı misaldır.

İşin nə yerdə olduğunu başa düşən d'Artanyan soruşdu:

– Bu nə deməkdir?

– Bu o deməkdir ki, məni aldadıblar. Saatda beş mil çaparaq gedən bir atı məndən almış luidora aldılar!

D'Artanyan ilə Atos qəhqəhə çəkib güldülər.

Aramis dedi:

– Əzizim d'Artanyan, xahiş edirəm mənə acığınız tutmasın; çünkü mənim cəzam sizin hamınızdan ağır olmuşdur. Məlun dəllal məni aldadıb ən azı əlli luidor əskik vermişdir. Budur, siz məndən daha qənaətkar və haqq-hesab bilənsiniz. Siz nökerlərinizin atlarını minib öz atlarınızı isə, yedəkdə aram-aram və qısa yol ilə sürərək gətirmələrini emr etmişsiniz.

Bir neçə dəqiqə bundan əvvəl Amyen yolunda görünən furqon bu zaman gəlib dayandı. Planşə ilə Qrimo, başlarında yəhər dəsgahı furqondan düşdülər. Furqon Parisə boş qayıdırı. Nökerlər şərtləşmişdilər ki, pul əvəzinə bütün yol uzunu furqonçuya su daşısınlar.

Aramis onları gördükdə soruşdu:

– Bu nə deməkdir? Təkcə yəhərləri görürom.

Atos soruşdu:

– İndi işi başa düşdünümüzü?

– Deyəsən dostlarım da eynən mənim kimi ediblər. Mən də sövqitəbi hiss ilə yəhər dəsgahını saxlamışam. Bazen, mənim yəhərlərimi də o cənabların yəhərlərinin yanına qoy!

D'Artanyan soruşdu:

– Bəs öz keşşələrinizi neylədiniz?

Aramis cavab verdi:

– Ertəsi gün onları nahara çağırıdım, – yeri gəlmışkən deym ki, burada çox əla şərab var. Onları o qədər içirdim ki, abbat hərbi qulluqdan əl çəkməyi mənə qadağan etdi, iezuit isə özü müşketyor olmağı arzu etdi.

D'Artanyan çıçırdı:

– Rədd olsun dissertasiya! Mən tələb edirəm ki, dissertasiya qadağan edilsin!

– O vaxtdan bəri, – Aramis sözünə davam etdi. – Mən günümü çox xoş keçirirəm. Sillabik vəzndə yeni bir poema başlamışam. Çox çətinidir. Ancaq hər bir əserin başlıca ləyaqəti onun çətin olmasındadır. Poemanın məzmunu aşiqanədir. Birinci nəğməsini sizə oxuyaram. Bu hissə dörd yüz misradan ibarətdir. Bir dəqiqli oxuyub qurtarmaq olar.

Latin dilindən də, şerdən də zəhləsi gedən d'Artanyan dedi:

– Əzizim Aramis, şerin çətinliyi məsələsinə bir də qısalığı əlavə edin, onda şübhə yoxdur ki, sizin poemanızın azı iki məziyyəti olar.

– Bundan əlavə, – Aramis davam etdi. – Poemanın ideyaları ən yüksək ideyalardır. Şübhə yoxdur ki, siz bunu bəyənərsiniz. Bura baxın, dostlar, deməli ki, Parisə qayıdırıq? Əhsən! Mən hazırlam! Yenə mehbəban Portosu görəcəyikmi? Daha yaxşı! Heç bilmirsiniz mən o böyük uşaq üçün nə qədər darixmişəm? Öz atını yəqin ki, bir səltənət ilə də dəyişməz! Portosu öz yeni atının belində görmək üçün nə qədər tələsirəm!

Atları dincəltmək üçün dostlar karvansarada bir saatdək qaldılar. Aramis meyxana sahibinə haqq-hesabını üzüb, Bazen iki digər nöker ilə birlikdə furqona mindirdi və hamısı Portosun yanına yola düşdülər.

Onlar Portosu, demək olar ki, sağlamış gördülər. Bu ləyaqətli müşketyor d'Artanyanın son dəfə gördüyüündən bəri xeyli yaxşılaşmışdı.

O, dörd nəfərlik qab-qacaq düzülmüş bir masanın arxasında tək oturmuşdu. Nahar çox gözəl qarnırlı ətdən, əla şərablardan və dadlı meyvələrdən ibarət idi.

Portos ayağa qalxaraq yoldaşlarına dedi:

– Lap vaxtında gelib çıxmışınız. Mən elə indice süfrəyə oturmuşam. Oturun, bərabər nahar edək!

– Oho! O saat görünür ki, bu şüşələr Muşketonun kəmənd ilə çəkib çıxartdığı şüşələrdən deyil! Budur, dana əti və miyantən də var.

Portos dedi:

– Mən bədənimi bərkidirəm. Bu məlunzadə adamı lap əldən salır. Atos, heç yixılıb zədələnmisinizmi?

– Yox, əsla!

Aramis soruşdu:

– Bəs bu nahar tek sizin üçünmü tərtib olunmuşdur, əzizim Portos?

– Yox, mən qonşularımı gözləyirdim. Ancaq xəbər göndəriblər ki, gəlməyəcəklər. Siz onları əvəz edərsiniz və mən bundan çox razı qalaram. Ey, Muşketon, səndəlyə gətir və şərab şüşələrinin sayını ikiqat artır.

Bir neçə dəqiqədən sonra Atos dedi:

– Xəberiniz varmı ki, biz nə yeyirik?

D'Artanyan dedi:

– Lənət şeytana, mən göyərti və beyin ilə qızarmış dana əti yeyirəm.

Portos dedi:

– Mən qoyun miyantəni.

Aramis dedi:

– Mən isə cüce qızartması.

Atos sakit bir əda ilə dedi:

– Hamınız səhv edirsiniz. Yediyiniz at ətidir!

– Bəsdir! – d'Artanyan çığırdı.

– At ətimi? – Aramis iyrənmiş halda təkrar etdi. Birçə Portos cavab vermedi.

– Bəli, at əti. Elə deyilmi, Portos, biz at əti yeyirik; hələ bəlkə də yəhər qarışq?

Portos cavab verdi:

– Yox, cənablar, mən yəhəri saxlamışam.

Aramis dedi:

– Elə biz hamımız bir-birinin tayıyiq. Elə bil ki, bir-birimizlə sözleşmişik!

Portos dedi:

– Nə çare! Bu at həddindən artıq gözəl idi. O mənim qonaqlarımı utandırırdı. Mən isə, onları utandırmaq istəmirdim.

D'Artanyan soruşdu:

– Sizin hersoginya yəqin ki, hələ də yaylaqdan qayitmamışdır, eləmi?

– Hələ oradadır, – Portos cavab verdi. – Bir də mənim atım bir mahal valisine o qədər xoş gəlmışdı ki, atı ona bağışladım. Həmin gubernator bu gün bura gəlməli idi.

– Bağışladınmı? – d'Artanyan çığırdı.

Portos dedi:

– Aman Allah, əlbəttə, bağışladım; çünkü o atın qiyməti on azı üç yüz pistol idi. O xəsis isə, mənə yüz əlli pistoldan artıq vermədi.

– Yəhərsizmi? – Aramis soruşdu.

– Bəli, yəhərsiz.

Atos dedi:

– Görürsünüzümü, cənablar, Portos bizim hamımızdan çox qazanmışdır.

Dostlar qəhqəhə ilə güldülər. Portos işin nə yerdə olduğunu bilmirdi. Ancaq dostları bu gülüşmənin səbəbini ona danışdilar; o da onlara qoşulub ürəkdən güldü.

D'Artanyan dedi:

– Deməli ki, indi hamımızın pulu var?

Atos dedi:

– Yalnız mənim yoxdur. Aramisin İspaniya şorabı o qədər xoşuma gəldi ki, bunlardan altmış şüşə nökərlərin getdiyi furqona yüklemələrini tapşırdım və buna xeyli pul sərf etdim.

Aramis dedi:

– Təsəvvür edin ki, mən bütün pulumu axırıncı suya qədər Mondidye kilsəsinə və iezuit monastırına bəxş etdim. Bundan başqa, bəzi borclarım da var idi. Özüm üçün və sizin üçün dua oxunmasını sifariş etmişdim. Şübhəsiz, bu duanın bizim hamımıza xeyri olacaqdır.

Portos dedi:

– Elə bilirsiz ki, mənim ayağımın əzilməsi müftə başa gəlmışdır? Hələ Muşketonun yarasını demirəm. Mən onun üçün heftədə

iki dəfə həkim çağrırdım. Həkim isə, məndən ikiqat artıq pul alırdı; çünki gülə axmaq Muşketonun elə bir yerindən dəymışdı ki, onu ancaq nüsxəböndlərə göstərmək olardı.

Atos Aramisin və d'Artanyanın üzünə baxıb dedi:

- Hə, hə, görürəm ki, siz bu yazıq oğlanla çox alicənab rəftər etmişsiniz. Əlbəttə, bu mehriban ağaya yaraşan bir hərəkətdir.
- Müxtəsər, – Portos davam etdi, – bütün borclarımı verdikdən sonra təxminən otuz ekü qədər pulum qalacaqdır.

Aramis dedi:

- Mənimki isə, on pistol.

Atos dedi:

- Yaxşı, demək olar ki, biz dünyanın ən varlı adamlarıyıq.

D'Artanyan, bəs sizin yüz pistoldan nə qədər pulunuz qalır?

D'Artanyan dedi:

- İyirmi beş pistol.

– Mənimki isə, – Atos cibindən bir neçə xırda pul çıxartdı, – mənimki isə...

- Sizin heç bir şeyiniz qalmamışdır.

– Deyesən elədir. Hər halda o qədər azdır ki, bunu ümumi kassaya daxil etmək olmaz.

– İndi hesablayaq görək, hamımızın nə qədər pulu var? Portos, sizinki nə qədərdir?

- Otuz ekü.

- Aramis, bəs sizinki?

- On pistol.

- Bəs sizinki, d'Artanyan?

- İyirmi beş.

Atos soruşdu:

- Cəmisi neçə elədi?..

D'Artanyan dedi:

– Dörd yüz yetmiş beş livr. Parisə çatdıqda yəhərlərdən başqa bizim düz dörd yüz livr pulumuz olar.

Aramis soruşdu:

- Bəs bizim eskadron atlarımız?

– Nə olsun ki! Biz nökərlərimizin dörd atını verib özümüz üçün iki at alarıq və bunları qumara qoyub oynarıq. Dörd yüz livrə piyada qalanlardan birinə də at alarıq, qalan xırda-xuruşu d'Artanyana

verərik. Onun eli yaxşı gətirir. Gedib bir qumarxanaya qumar oynar, vəssalam.

Portos dedi:

- Gəlin yeməyimizi yeyək. Axı soyuyur...

Dörd dost gələcək barədə heç bir qayğı çəkmədən, nahar etməyə başladılar. Qabaqlarından artıq qalanı isə Muşketona, Bazənə, Planşeyə və Qrimoya verdilər.

D'Artanyan Parisə gəldikdə, ona cənab de Trevildən bir məktub olduğunu gördü. Bu məktubda yazılmışdı ki, cənab de Trevilin xahişinə görə kral lütf edib d'Artanyanın müşketyorluğa qəbul edilməsinə razılığını vermişdir.

Əlbəttə, xanım Bonasyeni axtarıb tapmaq arzusunu nəzərə almasaq, bu, d'Artanyanın ən başlıca arzusu idi. O, böyük bir şadlıqla öz dostlarının yanına getdi. Onlardan yarımca saat bundan əvvəl ayrılmışdı. D'Artanyan dostlarını qəmgin və qayğılı gördü. Onlar məsləhət üçün Atosun yanına yığışmışdılar. Bu isə vəziyyətin çox ciddi olduğunu göstərən bir əlamət idi.

Cənab de Trevil onları yenicə xəbərdar etmişdi ki, əlahəzrət kralın mayın birində hərbi hərəkətə başlamağa qəti arzusu olduğundan müşketyorlar tezliklə özlərinə zəruri yaraq-yasaq tədarük etməlidirlər.

Dörd filosof özlərini itirmiş halda bir-birinin üzünə baxırdılar. İntizam məsələsində cənab de Trevil zarafat xoşlamazdı.

D'Artanyan soruşdu:

- Siz biləni yaraq-yasaq neçəyə başa gələr?

Aramis cavab verdi:

– Nə deyim! Spartalılara məxsus bir qənaətkarlıqla hesab etdikdə, adama heç olmazsa min beş yüz livr lazımdır.

Atos cavab verdi:

- Dörd dəfə on beş altmış edər. Cəmi altı min livr.

D'Artanyan dedi:

– Mənə elə gəlir ki, adama min livr kifayətdir. Düzdür, mən bir spartalı kimi deyil, bir sərrac kimi hesab edirəm.

“Sərrac” sözü Portosu ayıldan kimi oldu və o dedi:

- Bura baxın, ağlıma bir fikir gəlib.

– Bu özü elə böyük işdir. Mənimsə beynimdə fikrə bənzər heç bir kölgə də yoxdur, – Atos soyuqqanlıqla sözə qarışdı. – D'Artanyana gəlincə, onun bizim aramızda olmaqdan duyduğu səadət ağlımı əlindən

almışdır. Min livr! Sizi xəbərdar edirəm ki, tək mənim özümə ən azı iki min livr lazımdır.

Aramis dedi:

– Dörd dəfə iki elər səkkiz. Deməli ki, bizim yaraq-yasağımız üçün səkkiz min lazımdır. Doğrudur, bizim yəhər dəsgahımız hazırlıdır.

Atos cənab de Trevilə təşəkkür etmək üçün gedən d'Artanyanın qapını örtməsini gözləyib, o getdikdən sonra dedi:

– Bir də bizim dostumuzun barmağında parıldayan çox gözəl bir briliyantımız var. Lənət şeytana! d'Artanyan çox mehriban bir yoldaşdır. O, heç razı olmaz ki, barmağında bir kralı əsarətdən qurtarmağa kifayət edəcək qiymətdə bir üzük ola-ola, öz qardaşlarını ehtiyac içində qoysun.

XXIX

YARAQ-YASAQ TƏDARÜKÜ

D'Artanyanın bir qvardiyaçı kimi özüne pal-paltar tədarük etməsi cənab müşketyorlara nisbətən xeyli asan olduğuna baxmayaraq, o dörd yoldaşın içində hamisindən artıq qayıq çəkirdi. Ancaq cavan qaskoniyalı bir qədər xəsis və bununla bərabər, (bu ziddiyəti necə izah etməli?) Portos qədər şöhrətpərəst idi. Bir məsələ də onu narahat etməkdə idi. O, xanım Bonasye barəsində nə qədər sorğu-sual etmişsə də, heç bir şey öyrənə bilməmişdi. De Trevil onun qaçırlığıni kraliçaya danışmışdı. Kraliça bu cavan qulluqçusunun harada olduğunu bilmirdi. O vəd etmişdi ki, onu axtarılıp təqsin. Ancaq bu vəd həddindən artıq qeyri-müəyyən idi və d'Artanyanı əsla sakit etməmişdi.

Atos öz otağından kənara çıxmırıldı. O qərara almışdı ki, özünə yaraq-yasaq tədarükü üçün heç bir şey etməyəcək. Öz dostlarına deyirdi:

– Hələ iki heftə vaxtımız var. Əgər bu müddətde mən heç bir şey tapmasam, yaxud, daha doğrusu, heç bir şey məni tapmasa, onda etiqadlı bir katolik olduğum üçün, öz başıma gülə vurmaq istəmədiyimdən, kardinal həzrətlərinin dörd qvardiyaçısı ilə və ya səkkiz ingilis ilə mübahisəyə girişərək, onlardan biri məni öldürünceyə qədər vuruşacağam. Onda deyərlər ki, kral yolunda oldum. Beləliklə, yaraq-yasaq tədarükünə ehtiyac qalmadan, öz xidməti borcumu yerinə yetirmiş olaram.

Portos əllərini dalına qoyub, otaqda o baş-bu başa gedib gələrək, başını yırğalaya-yırğalaya deyirdi:

– Mən öz planımı yerinə yetirəcəyəm.

Aramis səliqəsiz geyinmiş və saçlarını burdurmuş halda otaqda o baş-bu başa gedib gəlir və dinmirdi.

Dostların qəlbini tam bir ümidsizlik hakim idi.

Nökərlər də öz ağalarının dərdlərinə şərik olmuşdular. Muşketon suxarı tədarük edirdi. Həmişəki kimi dindarlığı mail olan Bazen kilsədən kənara çıxmırıldı. Planşə milçəkləri sayırdı, ümumi bədbəxtliyini də dilə gətirə bilmədiyi Qrimo isə, ağasının tapşırığına əməl edərək, əsla dinmir və daşları da rəhme gətirən yanlıqlı ahlar çəkirdi.

Üç dost – cünni yuxarıda söylədiyimiz kimi, onlardan dördüncüsü olan Atos yaraq-yasaq tədarükü üçün heç bir iş görməyəcəyinə and içmişdi, – üç dost səhər tezdən evdən çıxıb gecə qayıdırıldı. Onlar küçələri gəzib döşəmənin hər bir daşına diqqətlə nəzər yetirirdilər ki, bəlkə yerə düşmüş bir pul kisəsi təqsinlər. Onlar ayaqlarının altına o qədər diqqətlə baxırdılar ki, kənardan baxanlar onların bir iz axtardıqlarını güman edirdilər. Dostlar bir-birinə rast gəldikdə, məyus nəzərlərə baxışib sanki soruşurdular: “heç bir şey tapmamışam?”.

Nohayət, Portos hərəkətə başladı. Bizim bu ləyaqətli Portos iş adımı idi. Bir doş d'Artanyan öz dostunun Sen-Le kilsəsinə sarı getdiyini görüb onun dalınca düşdü. Portos kilsəyə girib bişərini eşməyə və saqqalını tumarlamağa başladı. Bu isə həmişə onun döyüşkən bir niyyətdə olduğunu göstərən əlamət idi. D'Artanyan gözü görünmədən bir sütunun dalında gizləndi.

Bu zaman keşş vəz edirdi. Kilsə ağızına qədər dolu idi. Portos bu əlverişli təsadüfdən istifadə edib qadınları nəzərdən keçirirdi. Muşketonun qayışı sayəsində bu şanlı müşketyorun üst-başı çox səliqəli idi. Doğrudur, şlyapasının kənarı bir az sürtülmüş, lələyinin rəngi solmuş, bafta-taftası köhnəlmış, krujevaları bir qədər sökülmüşdü, ancaq kilsənin içindəki alaqqaranlıqda bütün bu xırda-xuruş şeylər nəzərə çarpırdı və Portos ən yaxşı günlerində olduğu kimi həmin qəşəng Portos idi.

D'Artanyan Portosun dayandığı yerin yaxınlığında bir skamyada, başında qara bir şlyapa, yaşı azacıq ötmüş və rəngi saralmış, ariqca, lakin özünü dik və məğrur tutan bir xanımın oturmuş olduğunu gördü.

Portosun nəzərləri bir anlıqə həmin xanımın üzərində durur, sonra yenə kilsənin dərinliyinə zillənirdi.

Xanım da şimşək kimə sürətli nəzərlərlə hərdən bu yelbeyin müşketyora baxırdı. Görünür Portosun rəftarı bu vaxtı ötmüş gözəli xeyli qəzəbləndirirdi. O, dodaqlarını qanayıncaya qədər gəmirir və səbirsiz halda etrafa göz gəzdirdi.

Portos bunu görüb yenə do biğlərini burdu, saqqalını tumarladı və minbərin yaxınlığında oturmuş digər gözəl bir xanıma işarə etməyə başladı. Bu xanım nəinki gözəldi, hətta görünür məşhur bir xanım idi. Onun arxasında bir zənci balası durmuşdu. O, xanıma diz çökmək üçün döşəkcə gətirmişdi. Bir qulluqçu qız isə, əlində bayaz qoyulmağa məxsus üstü gerb nəqşli bir kise tutmuşdu.

Başında qara şlyapa olan xanım, Portosun bütün hərəkətlərini izləyirdi. O, gördü ki, Portos az qala o gözəl xanımı, məxmər döşəkcəsi, zənci balası və qulluqçu qızı ilə birləşdirən gözlərilə yemək istəyir.

Bunu duyan Portos oyunu daha da irəli apardı: o göz vurur, barmaqlarını dodaqlarına aparır və yanılıqlı ahlar çekirdi.

Qara şlyapalı xanım bunu gördükdo, dua edmiş kimə əlini sinessinə vurub elə bərk öskürdü ki, bütün kilsədə olanlar, o cümlədən, qırmızı döşəkcəli xanım da dönüb ona baxdilar.

Portos buna əsla etna etmədi.

Qırmızı döşəkcəli gözəl xanım qara şlyapalı xanıma çox böyük təsir etmişdi və d'Artanyan həmin xanıma diqqət etdi, onun Menqədə görüyü və öz köhnə düşməni – alnında çapıq yeri olan adamin "miledi" çağırduğu həmin gözəl qadın olduğunu tanıdı.

D'Artanyan qırmızı döşəkcəli xanımı gözən qoymadan Portosun da çox əyləndirici hərəkətlərinə nəzər yetirməkdə idi. Qaskoniyalı işi başa düşmüdü. Qara şlyapalı xanım Ayı küçəsində yaşayan prokuror arvadı idi. O, başa düşdü ki, Portos Şəntiləyada olduğu zaman ona pul göndərmədiyi üçün indi həmin xanımdan intiqam almağa çalışır.

Moizə qurtardı. Prokuror arvadı içində müqəddəs su olan qaba yaxınlaşdı. Portos onu qabaqlayıb barmağının əvəzinə bütün əlini suyun içində soxdu. Prokuror arvadı Portosun onun üçün can yandırlığını güman edib gülümşündü. Ancaq, heyhat, o moyus olmalı idi; Portos gözlərilə həmin naməlum gözəl qadını yeməkdə idi. Həmin xanım yanında zənci balası və qulluqçu qız, Portosa yaxınlaşdı.

Xanım Portosa tamamilə yaxınlaşdıqda, Portos əlini qabdən çıxartdı. Gözəl qadın gülümseyərək əlini müşketyoru yekəpər əlinə toxundurdu və xaç vurub kilsədən çıxdı.

Bu daha həddini aşmaq idı! Prokuror arvadı şübhə etmirdi ki, bu xanım ilə Portos arasında bir eşq macərası var. Əger prokuror arvadı kübar bir xanım olsaydı, yəqin ki, özündən gedərdi. Ancaq bu qartılmış gözəl adicə bir prokuror arvadı idi. O, qəzəbini boğaraq, müşketyora bu sözləri deməklə kifayətləndi:

– Cənab Portos, niyə müqəddəs sudan mənə təklif etmirsiniz?

Portos onun səsini eşitdi, uzun sürən yuxudan ayılmış bir adam kimi özünə gəldi.

– Xanım, – o, səsləndi, – sizsinizmi? Əziz əriniz cənab Koknar necədir? Yenə əvvəlki kimi xəsisidirmi? Nece olub ki, sizi görməmişəm? Görəsən gözlərim harada imiş?

– Mən sizdən ikicə addım aralı oturmuşdum, cənab, – prokuror arvadı cavab verdi. – Ancaq siz məni görmürdünüz; çünkü gözlərinizi indicə müqəddəs su verdiyiniz o gözəl xanımdan çəkmirdiniz!

Portos özünü tutulmuş kimi göstərdi və dedi:

– Ah, siz bunu gördünüz mü?..

– Bunu görməmək üçün adam gərək kor ola.

Portos laqeyd bir əda ilə dedi:

– Bəli, bu mənim dostum olan bir hersoginyadır. Biz çox çətin görüşə bilirik. Əri yaman qısqancıdır. O, mənə xəbər göndərmişdi ki, yalnız mənimlə görüşmək xatırınə bu yoxsul kilsəyə gələcəkdir.

Prokuror arvadı dedi:

– Cənab Portos, lütfən qolunuzu mənə təqdim edərsinizmi? Sizinlə bir qədər söhbət etmək istərdim.

Portos özü-özlüyündə gülərək, məharətli bir oyun oynamaya hazırlaşan bir qumarbaz kimi dedi:

– Məmənuniyyətlə, xanım.

Bu zaman miledinin dalınca getmekdə olan d'Artanyan onun yanından keçdi. Əyri-əyri Portosa baxdı.

D'Artanyan öz-özünə düşündü: "Aha, deyəsən bu, öz yaraqyasığını vaxtında tədarük edəcəkdir".

Qayıq sükana tabe olan kimi, Portos da xanım Koknarın qoluna tabe olaraq, yanlarında turniketlər düzülmüş tənha bir yerdə olan Sən-Maqluar monastırına qədər gəldi.

Gündüzlər burada yalnız dilənçilərə, bir də oynayan uşaqlara rast gəlmək olardı. Prokuror arvadı bu yerin daimi gəlib-gedənlərdən başqa heç bir kəsin onların danışdığını eşitməyəcəyindən arxayı olub dedi:

– Ax, cənab Portos, ax cənab Portos, görünür siz qadınların üro-yinə hökm edən qadir bir adamsınız!

– Mənmi, xanım? – Portos özündən məmənun bir əda ilə soruşturdu.
– Nə deyirsiniz?

– Bəs sizin o nazlı ədalarınız, bəs o müqəddəs su? Yəqin ki, yanında zənci balası və qulluqcu qız olan o xanım bir prinssessa qızdır.

– Səhv edirsiniz, – Portos cavab verdi. – O, sadəcə bir hersoginyadır.

– Bəs onu karetanın ayaq yerində gözləyən xidmətçi, bəs mərasimə məxsus bafta-taftalı libas geymiş sürücü?

Portos no karetanın yanındakı xidmətçini, no karetanı görməmişdi. Ancaq xanım Koknar görmüşdü.

Portos əvvəlcədən qırmızı döşəkcəli xanımı prinssessa qələmə vermədiyinə təessüf etdi.

Prokuror arvadı köksünü ötürərək dedi:

– Cənab Portos, siz, deyəsən, gözol qadınları yoldan çıxarırsınız.

– Siz başa düşürsünüz ki, – Portos cavab verdi. – Təbiətin verdiyi bu xoş zahiri görkəm sayesində mənim üçün sevgi macəraları əskik deyil.

Prokuror arvadı gözlerini göyə zilləyib dedi:

– Aman Allah, bu kişilər nə qədər vəfasız olurmuş!

– Mənə elə gəlir ki, hər halda kişilər arvadlar dərəcədə vəfasız olmazlar, – Portos cavab verdi. – Çünkü, xanım, siz məni taleyin ixtiyarına buraxmışdır. Mən ölümcul halda yaralanmışdım. Həkimlər daha yanına gəlib getmirdilər; çünkü pulum yox idi. Mən məşhur nəsildənəm. Sizin dostluğunuza inandığımızdan, az qalmışdı ki, əvvəlcə alındığım yaranan, sonra Şəntilyadakı o sarsaq meyxanada acından ölüm. Siz isə, yazdığını o atəşin məktublara bir dəfə də olsun cavab verməyə tənəzzül etmədiniz.

– Ancaq, cənab Portos... – xanım Koknar özünü müqəssir hesab edərək piçıldı.

– Mən ki, sizin yolunuzda baronessanı qurban etdim...

– Bilirəm.

– Qrafinyadan əl çəkdim...

– Cənab Portos, mənə rəhminiz gəlsin!

– Hersoginyanı buraxdım...

– Cənab Portos, alicənab olun!

– Yaxşı, xanım, daha dalısını demirəm.

– Ancaq ərim pul barədə bir kəlmə də eşitmək istəmir.

Portos dedi:

– Xanım Koknar, yazdığınız birinci məktubu yadınıza salın. O məktubun məzmunu mənim yadımdır.

Xanım Koknar dərindən köksünü ötürdü və dedi:

– Bir də ki, sizin istədiyiniz pul, doğrudan da, həddindən çox idi.

– Xanım Koknar, mən sizi başqlarından üstün tutdum. Mən hersoginya de... adını çəkmirəm; çünkü bir qadını nüfuzdan salmaq istəmirəm. Əgor mən həmin hersoginyaya bircə dəfə yazsaydım, o saat mənə min beş yüz göndərərdi.

Xanım Koknar içini çəko-çəkə dedi:

– Cənab Portos, and içirəm ki, siz məni ağır cəzalandırdınız. Əgor gələcəkdə bir də sizin başınıza belə bir iş gələsə, mənə bircə dəfə müraciət etməniz kifayətdir...

Portos özünü utanmış kimi göstərərək dedi:

– Bəsdir, xanım! Gəlin daha pul söhbəti etməyək; bu, insanı alçaldır.

Prokuror arvadı ağır-agır və kədərli səslə dedi:

– Deməli siz daha məni sevmirsiniz?

Portos tətentənəli sükütu pozmurdu.

– Görürsünümü, mənə cavab da vermirsiniz. Heyhat, mən başa düşürəm!

– Xanım, məni nə dərəcədə incitdiyinizi bir düşünün. Sizin bu hərəkətiniz mənim, bax, buramda yer etmişdir, – deyə Portos əlini bərk-bərk köksünə sıxıdı.

– Mən bunun əvəzini çıxaram, əzizim Portos!

Portos ciyinlərini ataraq dedi:

– Axı mən sizdən nə istəmişdim? İstədiyim yalnız bir borc idı! Hər halda mən bilirom ki, xanım Koknar, siz çox da varlı deyilsiniz. Əriniz yaxşı müştərilərinin canına zəli kimi yapışib onlardan bir neçə ekü qoparmağa çalışır. Əgor siz qrafinya, markiza və ya hersoginya olsaydınız, o başqa məsələ.

Bu sözler prokuror arvadının qəlbini toxundu və o dedi:

– Cənab Portos, onu bilin ki, mənim sandığım prokuror arvadının sandığı olsa da, orada sizin var-yoxdan çıxmış bütün o bəzək-düzəkli xanımların sandığından bəlkə daha çox pul var.

Portos cavab verdi:

– Elə isə siz məni iki qat artıq incitmisiniz. Xanım Koknar, əgor siz varlısanızsa, onda imtina etmənizi heç cür bağışlamaq olmaz.

Xanım Koknar dediyinə peşman olub özünü topladı:

– Mən özümü məgər dövlətlə adlandırdım? Bu sözləri hərfi mənada başa düşmək lazım deyil. Doğrusu, mən varlı deyiləm, ancaq lüt də deyiləm.

– Bura baxın, xanım, xahiş edirəm daha bu bərədə danışmayaq. İndi aramızda hər şey qurtarıb getmişdir.

– Ax, naşükür!..

Portos cavab verdi:

– Necə istəyirsiniz, elə də düşünün!

– Buyurun, öz gözəl hersoginyanızın yanına gedin. Daha mən sizə mane olmuram.

– Nə olar ki! O, o qədər də pis deyil!

– Bura baxın, cənab Portos! Axırıncı dəfə sizdən soruşuram: məni hələ sevirsinizmi?

Portos bacardığı qədər kədərli bir əda ilə dedi:

– Heyhat, xanım! Ürəyimə dammışdır ki, biz müharibəyə getdikdə məni mütləq öldürəcəklər.

– Ax, belə sözlər danışmayıñ! – prokuror arvadı çıçırdı və hönkürtü ilə ağlamağa başladı.

– Mənim ürəyimə dammişdır, – Portos daha qəmgin oda ilə davam etdi.

– Yaxşısı budur deyin ki, sizin yeni bir eşq macəranız başlanır.

– Yox, yox! Məni indi heç bir qadın maraqlandırmır. Düzünü deyim, mənim ürəyim əvvəlki kimi sizdədir. Ancaq iki həftədən sonra bu məlun müharibə başlanacaq. Özümə yaraq-yasaq düzəltmək üçün başım yaman qarışq olacaq. Gərək Bretana öz qohum-əqrəbəmin yanına gedəm ki, səfərə hazırlaşmağa pal-paltar almaq üçün pul gətirim.

Prokuror arvadının ürəyində xəsislik ilə məhəbbət hələ də bir-birilə mübarizə etməkdə idi.

– Bir də ki, – Portos davam etdi – həmin hersoginyanın mülkü mənim mülkümlə qonşuluqdadır. Biz bir yerdə yola düşəcəyik. Bilirsınız ki, ikilikdə gedəndə, yol adamın gözünə görünmür.

Prokuror arvadı soruşdu:

– Cənab Portos, məgər sizin Parisdə dostlarınız yoxdurmu?

– Elə güman edirdim ki, var, – Portos yenə özünü kədərli göstərməyə çalışaraq cavab verdi. – Ancaq indi inandım ki, mən səhv etmişəm.

– Cənab Portos, var, burada sizin dostlarınız var! – prokuror arvadı özünü də heyrətə salan bir həyəcanla çıçırdı. – Sabah yanımı gəlin, deyəcəyəm ki, siz mənim əmim oglusunuz. Pikardiyadan, Nuazondan gəlibsiniz. Parisdə vacib bir işiniz var, ancaq hökumət məmurlarından tanışınız yoxdur. Bunu yadınızda yaxşı saxlarsınızmı?

– Lap yaxşı saxlaram, xanım.

– Nahara gelərsiniz.

– Cox əla!

– Bir də ərimlə ehtiyatlı olun. O, yetmiş altı yaşında olduğuna baxmayaraq, çox hiyləgər bir adamdır.

– Yetmiş altı yaş, lənət şeytana! Cox gözəl yaşıdır! – Portos ona söz atdı.

– Cənab Portos, siz demək istəyirsiniz ki, onun yaşı ötmüşdür. Deməli ki, mən hər dəqiqə dul qala bilərəm, – xanım Koknar Portosa çox mənalı bir nəzər saldı. – Xoşbəxtlikdən kəbin kağızımızda yazılmışdır ki, bütün irs sağ qalana çatacaqdır.

Portos soruşdu:

– Hamisimi?

– Hamısı.

– Əzizim xanım Koknar, görünür siz çox uzaqqorən bir qadınsınız, – Portos mehribanlıqla prokuror arvadının əlini sıxdı.

– Bax, gördünümüzü, əzizim Portos, biz barişdıq, – prokuror arvadı nazla dilləndi.

– Ömürlük barişdım, – Portos da həmin əda ilə ona cavab verdi.

– Hələlik xudahafız, vəfəsiz!

– Xudahafız, nazlı xanım!

– Sabah görüşərik, ay mənim məleyim!

– Sabah görüşərik, ay ömrümün işqi!

D'Artanyan gözə görünmədən miledini təqib edirdi. O, miledinin karetaya mindiyini gördü və sürücüyə Sen-Jermenə surməsini əmr etdiyi eşitdi.

İki qüvvəti at qoşulmuş karetanın dalınca piyada getməyin mənası yox idi. D'Artanyan Feru küçəsinə sarı yönəldi.

Sena küçəsində Planşeyə rast gəldi. Yaziq bir çörəkçi dükanının karşısındadır, iştaha gətirən şirin bir qoğala baxıb ləzzət alırdı.

D'Artanyan Planşeyə əmr etdi ki, cənab de Trevilin tövləsinə gedib iki at yəhərləsin və onları götürüb Atosun evinə gəlsin. Cənab de Trevil öz tövləsini çıxdan d'Artanyanın ixtiyarına vermişdi. Planşə Goyərçin hini küçəsinə, d'Artanyan isə Feru küçəsinə sarı getdilər. Atos evdə idi. O, Pikardiyadan gətirdiyi moşhur İspaniya şərabının bir şüşəsini qəmli-qəmli içib qurtarmaqda idi. Qrimoya işarə etdi ki, d'Artanyan üçün bir stəkan gətirsin. Qrimo da, adəti üzrə, dinnəz-söyləməz əmri yerinə yetirdi. D'Artanyan kilsədə Portos ilə prokuror arvadı arasında olan bütün ehvalatı Atosa danışdı. Onların dostu indi yəqin özü üçün pal-paltar almışdı.

Atos dedi:

— Mən isə tamam arxayınam. Əlbət ki, mənim pal-paltarımın xərcini qadınlar öz öhdələrinə götürməyəcəklər.

— Amma, əzizim Atos, istəsəyiniz sizin gözəlliyyiniz, istiqanlılığınız və şöhrətiniz, eşq oxlarınız arasında heç bir prinsessa xanım, heç bir kraliça dura bilməzdi.

Atos ciyinlərini ataraq belə fikirləşdi: "Bu d'Artanyan hələ nə qədər gəncdir!" O, Qrimoya yenə bir şüşə şərab gətirməsinə işarə etdi.

Ele bu dəqiqədə Planşə çəkinə-çəkinə başını qapıdan içəri uzadıb ağasına xəbər verdi ki, atlar hazırlıdır.

— Nə atlar? — Atos soruşdu.

— Bu atları cənab de Trevil gəzintiyə çıxmak üçün mənə borc vermişdir. Mən gozə-gözə Sen-Jermenə sarı getmək istoyırdım.

Atos soruşdu:

— Sen-Jermendə nə işiniz var ki?

D'Artanyan kilsədə rast gəldiyi qadın barədə Atosa danışdı. O, gicgahında çapıq yeri olan həmin o adam ilə bərabər əsla yadından çıxara bilmədiyi o qadına yenidən rast gəlmışdı.

Atos həqarətlə ciyinlərini ataraq soruşdu:

— Deməli, əvvəl xanım Bonasyeyə aşiq olduğunuz kimi, indi də bu xanıma vurulubsunuz?

— Mənmi? Əsla yox! — d'Artanyan çıçırdı. — Mən yalnız bu naməlum gözəl qadının büründüyü sirlərin üstünü açmağı çox arzu edirəm. Bilmirəm niyə? Ancaq mənə elə gəlir ki, bu gözəl qadının mənim həyatım üzərində bir təsiri vardır.

— Ola bilər. Ola bilər ki, siz haqlısınız. Xanım Bonasye yox olmuşsa, nə eləmək olar; vay halına!

— Yox, Atos, yox, səhv edirsiniz. Mən yaziq Konstansiyani sevirəm. Onun harada olduğunu bilsəm, lap dönyanın o biri ucunda da olsa, onu düşmənlərin əlindən xilas etməyə gedərəm. Ancaq bilirsiniz ki, bu vaxta qədər bütün axtarışlarından bir fayda olmamışdır, nə çarə! Gərək bir təhər başımı qarışdırıram.

— Əzizim d'Artanyan, öz miledinizlə vaxtinizi xoş keçirin. Bunu sizə ürekdən arzu edirəm.

— Bura baxın, Atos, burada dustaq kimi qalmaqdansa, gəlin ata minin, bir yerdə Sen-Jermenə gedək.

— Əzizim, mənim öz atım olanda minorəm, olmayıanda piyada gozərem.

D'Artanyan gülümşəyərək cavab verdi:

— Mən isə, mən isə sizin kimi meğrur deyiləm. Nə rast gəlse, minib gedirəm. Hələlik xudahafız, əzizim Atos.

— Xudahafız, — Atos cavab verərək Qrimoya işarə etdi ki, yenicə gətirdiyi şüşənin ağızını açın.

D'Artanyan ilə Planşə atları minib Sen-Jermenə sarı yola düşdülər.

Bütün yol uzunu Atosun xanım Bonasye haqqında söylədiyi sözələr d'Artanyanın fikrindən çıxmadi. Doğrudur, d'Artanyan çox sentimental bir gənc deyildisə də, ancaq tacirin gözəl arvadı, doğrudan da, onun qəlbini təsir etmişdi. O, xanımın dalınca dönyanın o biri ucuna getməyə hazır olduğunu söylədikdə doğru deyirdi. Ancaq dünya şar şəklindədir və d'Artanyan bilmirdi ki, onu axtarmaq üçün hansı tərəfə getsin. Hələlik isə o, miledinin kim olduğunu bilmək istəyirdi. Miledi, o qara plaşlı adamlı səhbət edirdi. Deməli ki, onu tanıyırdı.

D'Artanyan bu qərara gəlmışdı ki, xanım Bonasyeni bu qara plاشı adam qaçırmışdır. Buna görə də d'Artanyan miledinin ardınca düşdüyü zaman eyni vaxtda Konstansiyanın izini axtardığını söylərkən yalnız yarıya qədər yalan deyirdi.

D'Artanyan bunları düşünə-düşünə, arabir atını mahmızlayaraq, öyü də hiss etmədən gəlib Sen-Jermenə çatdı. On ildən sonra içərisində XIV Lüdovikin doğulduğu həmin o pavilyonun yanından yenicə keçib tənha bir küçəyə çıxmışdı ki, d'Artanyan birdən gözəl bir evin həyetində tanış bir adam gördü. Həmin o adam, o zamanın adətinə görə, küçəyə heç bir pəncərəsi olmayan evin bağçasında gəzişirdi. Onu əvvəl Planşe tanıdı, d'Artanyana müraciətlə dedi:

– Ağa, bu adamı tanıdımınız?

– Yox, amma mənə elə gəlir ki, haradasa görmüşəm.

– Mənə elə gəlir ki, lənət şeytana, bu ki, sizin bir ay bundan əvvəl valinin bağına gedərkən Kaledə, yolda məharətlə vurub yerə sərdiyiniz qraf de Vardin nökəri yazıq Lübəndir.

– Hə, hə! İndi yadıma düşdü. Necə bilirsən, o səni tanıdımı?

– Doğrusu ağa, o zaman o yaman bərk qorxmuşdu, heç inanmırıam ki, mən onun yadında qalmış olam.

– Elə isə, get onunla səhbətə giriş, söz arasında öyrən, gör, ağası sağdır, ya yox.

Planşe atdan düşüb Lübenə yaxınlaşdı. Lüben, doğrudan da, onu tanımadı. Nökərlər bir-birile mehriban-mehriban səhbətə başladılar.

D'Artanyan atını sürüb evin dövrəsinə hərləndi, qayıdib gəldi və çəperin dalında gizlənib onların danışığını dinləməyə başladı.

Bir azdan sonra kareta taqqıltısı eşidildi və kareta gəlib qapının ağızında durdu. Səhv etmək olmazdı. Karetada oturan miledi idi.

D'Artanyan yaxşı görmək üçün atın boynuna sarı əyildi. Karetanın pəncərəsindən gözəl, sarışın bir baş baxındı. Miledi öz qulluqçusuna nə isə bir əmr etdi.

O zamanın adətinə görə, karetanın ayaqyerisində oturan, məşhur bir xanıma yaraşan iyirmi yaşlarında, gözəl, zirək, oynaq, qəşəng əsl bir qız qulluqçu yere atıldı və evin eyvanına sarı getdi.

D'Artanyan gözünü bu qulluqçu qızdan çəkmirdi. Lüben harasa getmişdi. Bağcada yalnız Planşe qalmışdı.

Qulluqçu qız ona yaxınlaşdı və yəqin ki, onu Lüben bilib, bir məktub uzadaraq dedi:

– Ağanıza çatacaq.

Planşe heyrətlə soruşdu:

– Mənim ağama?

– Hə, öyü də çox tələsikdir, tez olun, alın!

Bu sözləri deyib qulluqçu qız karetaya sarı qaçdı və ayaqyerinə atıldı. Kareta yola düşdü.

Planşe məktubu əlində o üz-bu üzə çevirdi, sonra, verilən əmrlərə sözsüz-sovsuz itəet etməyə alışdığını, eyvandan atıldı, və iyirmi addım getdikdən sonra d'Artanyana rast gəldi. Bütün bunları görmüş olan d'Artanyan öyü atını ona sarı sürürdü.

Planşe məktubu d'Artanyana uzadaraq dedi:

– Sizə çatacaq, ağa!

D'Artanyan soruşdu:

– Mənəmi?! – Bunu yəqin bilirsənmi?

– Lənət şeytana! Nə bilim! Qulluqçu qız dedi ki, “ağana çatacaq”.

Mənimse sizdən başqa bir ağam yoxdur. Deməli ki... Nə qəşəng qızdı!

D'Artanyan məktubu açıb bu sözləri oxudu:

“Sizinlə ifadə edə biləcəyindən daha artıq maraqlanan bir xanım nə vaxt meşyə bir gəzintiyə çıxmağa imkanınız olacağımı bilmək istəyir. Sabah “Qızıl Səhra” mehmanxanasında qara geyimli və qırmızı şəridli nökər cavabınızı gözləyəcəkdir”.

D'Artanyan fikirləşdi: “Oho! Bu qəribə işdir! Deyəsən miledi ilə mən hər ikimiz həmin adamın səhhəti barəsində məlumat almağa gəlmişik! Qoy olsun!”

– Planşe, mehriban cənab de Vardin halı necədir? Hələ ölməyib ki?

– Yox, cənab, sağ-salamatdır, bədənində dörd yarası olan adam özünü nə dərəcədə yaxşı hiss edirse, o da özünü o dərəcədə yaxşı hiss edir. Açığınızə gəlməsin, bu mehriban cənabı düz dörd yerində yaralılmışınız. Xeyli qanı axmışdır, yaman zəifdir. Sizə söylədiyim kimi, Lüben məni tanımadı, bizim macəramızı başdan-ayağa mənə damışıdı.

– Cox gözəl, Planşe, sən nökərlərin kralısan, tez ol indi ata min, gedib karetaya çataq.

Bu o qədər də vaxt almadi, beş dəqiqə sonra onlar yolun döngəsində durmuş karetanı gördülər. Zəngin geyimli bir athi karetanın qapısı ağızında durmuşdu.

Miledi ilə bu adamin başları səhbəto o qədər qarışmışdı ki, d'Artanyanın gəlib karetanın o biri tərəfində durduğunu qəşəng qulluqçu qızdan başqa heç biri görmədi.

Miledi ilə həmin adam ingiliscə danışırdılar. D'Artanyan isə bu dili bilmirdi. Ancaq d'Artanyan gözəl ingilis xanımının səsindən başa düşdü ki, yaman qəzəblənmişdir. Onun axırıncı hərəkəti danışqlarının mahiyəti barəsində heç bir şübhəyə yer qoymurdu. Miledi əlindəki yelpiyi karetanın qapısına elə çırpdı ki, o xirdaca qadın oyuncağın parça-parça olub yerə töküldü.

Atlı qəhqəhə çökib güldü. Görünür onun bu hərəkəti miledini daha da qəzəbləndirdi.

D'Artanyan fikirləşdi ki, söhbətə qoşulmaq vaxtı yetişmişdir. Karetanın o biri qapısına yanaşıb, hörmətlə şlyapasını çıxarıb dedi:

— Xanım, icazə verin qulluğunuzda olum. Mənə elə gəlir ki, bu cənab sizi qəzəbləndirmişdir. Xanım, bircə kəlmə söyləyin, ona ədəbli olmağı öyrədim.

D'Artanyan ilk sözləri söyləyən kimi miledi çevrilib heyrətlə gənc oğlana baxdı. O, çox gözəl fransızca dedi:

— Cənab, təklifinizi məmənnuniyyətlə qəbul edərdim. Ancaq məni qəzəbləndirən bu adam öz qardaşındır.

D'Artanyan dedi:

— Elə isə, bağışlayın. Bilirsiniz ki, mənim bundan xəbərim yox idi. Miledinin öz qardaşı adlandırdığı atlı çığrıdı:

— Bu yelbeyin niye özünə dəxli olmayan işlərə qarışır? Qoy öz yolu ilə getsin. Burada nahaq durmuşdur.

D'Artanyan cavab verdi:

— Yelbeyin siz özünüzsünüz. Mən burada ona görə durmuşam ki, kefim belə istoyır.

Atlı öz bacısına ingiliscə bir neçə söz dedi.

D'Artanyan dedi:

— Sizinlə fransızca danışıram, zəhmət çokin, mənə həmin dildə cavab verin. Siz bu xanımın qardaşınız, çox gözəl; xoşbəxtlikdən mənim ki, qardaşım deyilsiniz!

Gözləmək olardı ki, bütün qadınlar kimi qorxaq olan miledi bu iki adının arasındaki mübahisəni yatırmağa çalışacaq. Ancaq o, karetanın içində çekilib soyuq bir əda ilə sürücüyə dedi:

— Sür evə!

Qulluqçu qız həyəcanlı nəzərlərlə d'Artanyana baxdı. Görünür cavan oğlanın nəcib siması ona təsir etmişdi.

Kareta hərəkət edib getdi və iki kişi üz-üzə qaldı. İndi onları bir-birindən heç bir manə ayırmırı.

Atlı, görünür karetanın ardınca çapıb getmək niyyəti o ayaqlarını üzəngiyə basdı. Ancaq d'Artanyanın qəzəbi get-gedə artırdı; çünkü bu naməlum admanın Amyendə Atosun atını udan həmin ingilis olduğunu tanıdı və onun yolunu kəsib dedi:

— Bura baxın, cənab, mənə elə gəlir ki, siz məndən də artıq yelbe-yinsiniz. Görünür aramızda kiçik bir mübahisə çıxdığını unutmuşsunuz.

İngilis dilləndi:

— Aha! Sizsinizmi cənab? Görünür oyunsuz yaşaya bilmirsiniz.

— Bəli, mənim də yadımı düşdü ki, sizinlə oyunumuzun məbədi qalmışdır. İndi görərik, cənab, siz qılincı da zər stekanı kimi məhərətlə oynada bilirsınızmi!

— Görürsünüz qılincım yoxdur. Bəlkə silahsız admanın qarşısında qoçaqlıq göstərib lovğalanmaq istəyirsiniz.

D'Artanyan cavab verdi:

— Güman ki, evdə qılincınız var, hər halda mənim iki qılincım var. Buyursanız, onlardan birini sizə uduzaram.

İngilis dedi:

— Lazım deyil, məndə bu cür ev əşyası kifayət qədərdir.

— Elə isə, möhtərem cənab, — d'Artanyan davam etdi, — ən uzun qılincınızı seçin və onu bu axşam mənə göstərin.

— Buyurun, yer təyin edin.

— Lüksemburq. Bu yer belə gözintilər üçün münasibdir.

— Yaxşı! Mən ora gelərəm.

— Saat neçədə?

— Saat altıda.

— Yəqin ki, sizin bir-iki dostunuz da tapılar?

— Bəli, üç dostum var ki, mənimlə birlikdə golmoyi özləri üçün şorof bilərlər.

— Üç nəfərmi? Çox əla. Nə yaxşı bir təsadüf! — d'Artanyan cavab verdi. — Mənim də düz üç nəfər dostum var.

İngilis soruşdu:

— Yaxşı, bir deyin görüm, siz kimsiniz axı?

— Mən Qaskoniya əsilzadəsi, həm də cənab Dezessarın bölüyüne mənsub qvardiyaçı d'Artanyanam. Bəs siz?

— Mən lord Vinter, baron Şeffildom.

D'Artanyan dedi:

— Hor nə qədər adınız çətin yadda qalırsa da, qulluğunuzda hazırlam, cənab baron.

Bu sözlərdən sonra d'Artanyan atını mahmızlayıb çaparaq Paris yoluna döndü.

Həmişə belə hallarda olduğu kimi düz Atosun yanına getdi.


D'Artanyan conab de Varda yazılmış məktubdan başqa bütün əhvalatı Atosa danışdı.

Atos ingilislə vuruşmalı olacaqlarını bildikdə çox sevindi.

Nökərləri o saat Portos ve Aramisin dalınca göndərdilər. Dostlar bir azdan gəlib yığışdırılar.

Portos qılincını çəkib rəqs zamanı olduğu kimi atılıb-düşərək divarla vuruşmağa başladı. Öz poeması üzərində işləməkdə olan Aramis Atosun kabinetinə çəkilib xahiş etdi ki, qılıncları siyirmək vaxtı gəlmeyincə onu narahat etməsinlər.

D'Artanyan isə zehnində kiçik bir plan qururdu. Şübhə etmirdi ki, gələcəkdə onu maraqlı bir macəra gözləyir.



I

İNGİLİSLƏR VƏ FRANSIZLAR

Təyin edilən vaxtda dörd dost, əvvəldən kəsilən şərt üzrə, öz xidmətçilərilə bərabər, düşmənlərini Lüksemburqun kənarında gözləyirdi.

Çox keçmədi ki, ingilislər də dinməz-söyləməz gəldilər. Hər iki tərəf özünü töqdim etdi. Fransızların adı, zadəgan nəslindən olan ingilislərə çox qəribə göründü.

Lord Vinter dedi:

– Biz hər halda sizin kim olduğunuzu bilmirik. Biz, belə qəribə adları olan adamlarla vuruşmayacaq: sizin söylədiyiniz adlar tamam çoban adlarıdır.

Atos dedi:

– Milordlar, bunlar uydurma adlardır.

Lord Vinter dedi:

– Bu, bizim marağımızı daha da artırır. Biz sizin əsl adınızı bilmək istərdik.

Atos dedi:

– Siz ki, bizim adlarını bilmədən bizimlə qumar oynadınız, bizim atalarımızı uddunuz.

– Bu, doğrudur. Onda olsa-olsa biz ancaq pulumuzu uduza bilərdik, lakin indi məsələ – ölüm-dirim məsələsidir. Qumarı hər kəslə oynamamaq olar, lakin vuruşmağa geləndə, – hər kəs öz tayı ilə vuruşmalıdır.

Atos onun sözünü təsdiq etdi:

– Düzdür.

O, öz rəqibi ingilisi kənara çəkib adını ona söylədi.

Portosla Aramis də onun kimi elədilər.

Atos öz düşmənidən soruşdu:

– Bu, sizi təmin edirmi?

İngilis baş əyərok cavab verdi:

– Beli, cənab.

Atos dişlərini qıcıyaraq dedi:

– İstəsəniz mən size başqa şeylər də deyə bilərəm: məni ölmüş hesab edirlər; mən istəyirəm ki, heç kəs buna şübhə eləməsin. Buna görə də mən bu sırrı saxlamaq üçün sizi öldürmək məcburiyyətdəyəm.

İngilis elə zənn etdi ki, Atos zarafat edir, lakin Atos ciddi deyirdi.
Atos soruşdu:

– Hamı hazırlırmı?

İngilisler də, fransızlar da bir ağızdan cavab verdilər:

– Hazırıq.

– Başlayaq.

Elə bu anda səkkiz qılınc batan günəşin şüaları altında parladı.

Atos qayda ilə, tələsmədən vuruşurdu, elə bil ki, qılınc təlimi zalında məşq edirdi.

Portos isə çox ehtiyatla və hiyləgərcəsinə hərəkət edirdi; çünkü bu yaxında o, özünə həddindən artıq güvəndiyindən məğlub olduğunu hələ unutmamışdı.

Aramis yazdığı poemanın üçüncü nəgməsini qurtarmalı idi. Buna görə də o, vaxtı çatışmayan bir adam kimi tələsirdi.

Hamidan əvvəl, Atos öz düşməninin işini bitirdi: qılıncı ürəyinə soxaraq onu bircə zərbə ilə öldürdü. Portos vuruşduğu ingilisin om-basını yaraladı, ingilis yixıldı və müqavimət göstərmədən qılıncını Portosa verdi. Portos onu götürüb karetaya apardı.

Aramis bir-birinin ardınca zərbə endirərək düşmənini sixısdırdı, ingilis əlli addıma qədər geri çekilib biabircasına qaçmağa başladı, xidmətçilər daldan bərk hay-küy qopararaq onu lağa qoydular.

D'Artanyan özünü müdafiə edirdi. Düşməninin yorulduğunu görüb cəld bir zərbə ilə onun qılıncını vurub elindən saldı. İngilis iki-üç addımla geri çəkildi, ayağı sürüşüb üzüstə yixıldı.

D'Artanyan bir sıçrayışla özünü onun yanına atdı, qılıncı onun boğazına dirəyib dedi:

– Mən sizi öldürə bilərəm. İndi sizin həyatınız mənim əlimdədir. Lakin bacınızı sevdiyimdən sizə aman verirəm.

D'Artanyan son dərəcə sevinirdi: düşündüyü planı yerinə yetirə bilmışdı.

İngilis də heyrot içində idi: qarşısındaki düşmən heç demə yaxşı adammış. D'Artanyanı qucaqlayıb bağıra basdı və muşketyorlara bol-bol nəzakətli sözler söylədi.

Artıq Portosun düşməni karetada idi. Aramisin düşməni isə qaçmışdı. İndi onlar hamısı öldürülülmüş ingilislə məşgül olmağa başladılar.

Portosla Aramis onun yarasının nə vəziyyətdə olduğunu bilmək məqsədile paltarını çıxartdıqda yaralının belindən ağızına kimi dolu pul kisəsi düşdü. D'Artanyan kisəni götürüb lord Vinterə verdi.

İngilis soruşdu:

– Bu pulu mənə niyə verirsiniz? Mən bunu neyləməliyəm?

D'Artanyan:

– Siz bunu onun ailəsinə verərsiniz, – dedi.

– Bu nədi axı? Bu, onların nəyinə lazımdır? Onun ailəsinin bundan sonra ildə on beş min luidor gəliri olacaq. Siz bunu öz xidmətçilərinizə saxlayın.

D'Artanyan pul kisəsini cibinə qoysu.

Lord Vinter d'Artanyana müraciət edib dedi:

– Mənim cavan dostum, – sizi belə adlandırmağa yəqin ki, icazə verirsiniz?.. Bəli, mənim cavan dostum, bu axşam mən sizə bacım ledi Klarikin yanına apararam. Mən istəyirəm ki, o, sizə qarşı lütfkar olsun. O, saraya yaxındır. Onun size köməyi dəye biler.

D'Artanyan sevincindən qızardı və razılıq əlaməti olaraq baş əydi.

Bu vaxt Atos d'Artanyanın yanına goldı.

– Siz pul kisəsini neyləmək istəyirsiniz?

– Atos, istəyirəm ki, onu sizə verəm.

– Mənə? Mənə niyə?

– Ona görə ki, qalib gələn sizsiniz. Bu kisə də düşmən malıdır.

Atos açıqlandı:

– Mən düşmənin varisiyəmmi? Siz məni nə hesab eləyirsiniz?

D'Artanyan:

– Hərbi adət belədir, – dedi.

– Hətta vuruşma meydanında da mən heç vaxt belə şey etməmişəm.

Portos çıyılörünü çekdi. Aramis razılıqla gülümsədi.

D'Artanyan belə bir təklif etdi:

– Lord Vinterin məsləhətini yerinə yetirək; bu pulu xidmətçilərə verək.

Atos:

– Mən da buna razıyam, – dedi, – ancaq bizim xidmətçilərə yox, ingilislərin xidmətçilərinə.

Pul kisəsini götürüb arabaçının üstünə atdı:

– Sizə və sizin yoldaşlarınızna verilir.

Belə bir səxavət Qrimodan, Muşketondan, Planşedən və Bazendən başqa, hamiya çox böyük təsir bağışladı. Sonraları lord Vinter və yoldaşları bu səxavətdən çox-çox danişardılar.

Lord Vinter d'Artanyanla görüşüb ayrılarkon öz bacısının ünvanını ona söylədi. O, Kral meydanında, altı nömrəli evdə yaşayırıdı. O zamanlar Kral meydanı məşhur bir məhəllə idi. Lord Vinter d'Artanyanın dalınca gələcəyini vəd etdi. Onlar saat səkkizdə Atosun evində görüşəcəkdilər.

Miledi ilə görüşmək bizim qaskoniyalımı bir qədər həyəcanlandıırırdı. Bu qadın onun həyatında qəribə bir rol oynamışdı, – bu, onun yadına düşdü. O, öz-özünə yeqin etmişdi ki, miledi kardinalin xidmətindədir. Bununla bərabər, yenə də bir hiss onu qadına doğru cəlb edirdi; bu – adamın özünün dərk etmədiyi bir hiss idi. Qorxurdu ki, miledi onun Menq və Duvrda rast gəldiyi adam olduğunu bilsin. Miledi, heç şübhəsiz, onun cənab de Trevilin dostlarından olduğunu biləcək və bundan da onun bütün varlığı ilə krala sədaqətli olduğunu təyin edəcəkdi.

Miledinin qraf de Vardla olan sevgi macərası d'Artanyanı qorxutmurdu; hətta qrafın cavan, gözəl, dövlətli, kardinalin yanında böyük hörmət sahibi olması da onu düşündürmürdü. Buna da səbəb – onun iyirmi yaşı olması və Tarbda doğulması idi.

D'Artanyan çox səliqə ilə geyinib Atosun yanına getdi. Atos qaskoniyalının nələr ctmək istədiyini bilib başını yellədi və ona ehtiyatlı olmasını məsləhət gördü.

– D'Artanyan, sizi arvaddan yenice ayırdılar... Siz onu mehriban, nəzakətli və gözəl hesab edirdiniz. İndi də bir başqasının dalınca düşürsünüz.

D'Artanyan bu məzəmmətin düzgün olduğunu başa düşdü.

– Mən xanım Bonasyeni qəlbimlə sevirdim. Lakin miledini şüurumla sevirem. Mən onunla tanış olmaq, bununla da, onun sarayda necə rol oynadığını bilmək istəyirəm.

– Onun oynadığı rolu bilmək istəyirsiniz? Bunu bilmək çətin deyil! O, kardinalın casusudur. Mənim əzizim d'Artanyan, o sizi tovlayıb tələyə salar...

– Atos, mən bəzi şeyləri aydınlaşdırımlıyam. Mənə lazım olan şeyləri bildikdən sonra onu tərk edəcəyəm.

Atos sakitcə dedi:

– Aydınlaşdırın, aydınlaşdırın...

Lord Vinter düz saat səkkizdə gəldi. Atos o biri otağa keçdi. Lord Vinter d'Artanyanı otaqda tək gördü.

Aşağıda onları iki gözəl at qoşulmuş kareta gözləyirdi. İki dəqiqədən sonra onlar karetaya mindilər; atlar çapa-çapa Kral meydanına sıri getdi.

Ledi Klarikin çox gözəl və bəzəkli bir kaşanəsi vardı. O zamanlar ingilislərlə fransızlar arasında gedən müharibə neticəsində ingilislərdən çoxu Fransadan çıxıb getmişdi. Lakin miledi yenice xərc qoyub evini bəzətmişdi. Bu göstərirdi ki, ingilislorın Fransadan çıxarılması haqqındaki əmr ona aid deyildi.

Lord Vinter d'Artanyanı bacısına təqdim edərək dedi:

– Mənim həyatım sizin qarşınızda duran cavan adamın əlində idi. Lakin o öz üstünlüyündən istifadə etmədi; mən iki cəhətdən onun düşməni idim: həm ingilis olduğuma görə, həm də onu təhqir etdiyime görə. Bununla belə, o, məni öldürmədi. Əgər, siz, azacıq da olsa məni sevirsinizsə, ona hörmət edin.

Miledi d'Artanyanı çox soyuq qəbul etdi. Qaşlarını yüngülə qaldırdı. Üzdənə güclə seziləcək bir narazılıq göründü, dodaqlarında isə çox qəribə bir təbəssüm titrədi. Bu təbəssüm d'Artanyanın bütün bədəni gizildədi.

Lakin miledinin qardaşı heç bir şey duymadı. Qirağın çəkilib bacısının sevdiyi mcymunla oynamamağa başladı.

Miledi son dərəcə xoş vo könülə yatan bir səsle dedi:

– Xoş gəlmisiniz. Bundan sonra mən həmişə sizə minnətdar olacağam.

Lord Vinter keçirdikləri dueli bütün təfərrüati ilə bacısına söylədi. Lakin miledi bu hadisəyə qarşı olan əlaqəsini gizlətdi; bu danışılan sözlərdən xoşu gəlmədiyini göstərməyə qorxurdu. O, ancaq kiçik ayaqqabısını səbirsizliklə taxta döşəməyə vura-vura qulaq asırdı.

Lord Vinter yene də bir şey hiss etmirdi. Duel haqqındaki səhbətin qurtarıb mizə yaxınlaşdı. Mizin üstündə bir şüşə İspaniya şərabı vardi. Stəkanı doldurub dinməz-söyləməz d'Artanyana təklif etdi.

İngilisin təklif etdiyi şərabı içməmək – onu ən ağır təhqir etmək demək idi. D'Artanyan bunu bilirdi. Mizə yaxınlaşış şərab dolu stəkanı götürdü. Eyni zamanda o, miledini də gözdən qoymur, onu müşahidə edirdi: miledinin üzünü güzgüdə görürdü.

Sərt istehzalı təbəssüm onun simasını dəyişirdi. O, indi elə bilirdi ki, heç kəs onu görmür: yaylığının ucunu qoşəng barmaqları ilə açıqlı-acıqlı əzişdirirdi.

Qəşəng bir qulluqçu qız otağa girib lord Vinterə ingiliscə bir söz söylədi.

Lord Vinter d'Artanyandan üzr isteyərək dedi:

— Məni mühüm bir iş üçün çağırırlar. Əminəm ki, bacım mənim əvəzimdə üzrxahlıq edər.

D'Artanyan lord Vinterin elini sixib miledinin yanına qayıtdı.

Onun üzüne birdən-birə xoş bir ifadə çökdü. Elə bil ki, o, tama-mılə sakitləşmişdi. D'Artanyana dedi ki, lord Vinter mənim qardaşım deyil, qaynimdır. Mən onun kiçik qardaşına ərə getmişdim. Ərim öldü. Lord Vinter evlənməsə, mən onun yeganə varisi olub qalaram. D'Artanyan bu sözlərdən başa düşdü ki, miledinin həyatı bir çox cəhətdən sirlər içindədir.

Yarım saatlıq söhbətdən sonra d'Artanyan qəti inandı ki, miledi fransızdır. O, təmiz fransız dilində danışındı, ifadəsində zərrə qədər də xarici ləhcə duyulmurdu.

D'Artanyan öz sədaqətini gözəl sözlərlə söylədi. Miledi qaskoniyalının boş sözlərinə qulaq asaraq gülümseyirdi. Nəhayət, getmək vaxtı gəldi. D'Artanyan miledi ilə görüşərək otaqdan çıxdı. O, indi özünü dünyanın ən xoşbəxt bir adamı hesab edirdi.

Pilləkəndən düşərkən qəşəng qulluqçu qızə rast gəldi. Qız onu itəleyərək qıpçırmızı qızardı, o saat da elə xoş bir səslə üzr istədi ki, d'Artanyan bu hərəkətini ona dərhal bağışladı.

D'Artanyan ertəsi gün də gəldi; bu dəfə keçən günkündən daha artıq nəzakətlə qəbul olundu. Lord Vinter evdə deyildi; d'Artanyan bütün axşamı miledinin yanında keçirdi. Miledi bu cavan qaskoniyalının həyatılı son dərəcə maraqlanaraq ona bir neçə sual verdi: harada anadan olmusan, kimlərdənsən, dostların kimdir, heç kardinalın yanında qulluq etmək fikrində olmusanmı? d'Artanyan da, məlum olduğu kimi, yaşına görə çox ağıllı bir adamdı; odur ki, kardinal həzrətlərindən çox hörmətlə danışdı; cənab Kavuanı cənab Trevil kimi yaxşı tanımadığını təəssüf etdi, yoxsa kardinalın qvardiyasına qulluqə girərdi.

Miledi sakitcə söhbəti dəyişdi və İngiltərədə olub-olmadığını laqeydcəsinə soruşdu.

D'Artanyan cavab verdi ki, İngiltərədə olmuşam, məni ora de Trevil at almağa göndərmişdi. Mən də döllük üçün dörd yaxşı at alıb gətirdim.

Miledi iki-üç dəfə dodaqlarını dişlədi: onun qarşısındaki qaskoniyalı hiyləgər bir adamdı; o, başladığı oyunu çox ehtiyatla oynayırıdı.

D'Artanyan miledidən ayrılanда axşamdan çox keçmişdi. Dəhlizdə o yenə də ev qulluqçusu gözəl Kettiyə rast gəldi. Ketti ona baxıb çox lütfkarlıqla gülümsədi. Lakin d'Artanyanın fikri onun xanımı ilə məşğuldı, buna görə də yenə Kettiyə əhəmiyyət vermədi.

D'Artanyan hər axşam miledinin yanına gelməyə başladı. Miledi onu get-gedə daha mehribanlıqla qəbul edirdi.

Her axşam da d'Artanyan gah qəbul otağında, gah dəhlizdə, gah da pilləkəndə gözəl Kettiyə rast gəlirdi. Lakin d'Artanyan yenə də yaziq Kettinin incə təbəssümlərinə əhəmiyyət vermirdi.

II

PROKUROR NAHARI

Portosun gözəl bir rol oynadığı duel ona prokuror arvadının verəcəyi naharı unutdurmamışdı. Ərtəsi gün saat birdə Muşketon öz ağاسının pal-paltarını gözdən keçirdi və ancaq bundan sonra ləyaqətli müşketyor Ayı küçəsinə yola düşdü. O, indi özünü daha artıq xoşbəxt hiss edirdi.

Portos həyəcan içinde idi; nəhayət o, əsrarəngiz astanani keçib cənab Koknarın köhnə ekülörünün qalxdığı əsrarəngiz pilləkənlə yuxarı çıxacaqdı. Nəhayət, həsrətini çəkdiyi sandığı görəcəkdi. Bu sandıq neçə dəfə onun yuxusuna girmişdi... Taxta döşəməyə mismarlanmış uzun, hündür bir sandıq... Ağzında da yekəcə bir qifil... Bu sandıq haqqında o elə tez-tez söhbətlər eşidərdi... İndi birdən prokurorun arvadı bir az arıq, lakin hələ zərifliyini itirməmiş əllerilə bu sandığı, bu gözəl dəfinəni onun üzünə açacaqdı... Portos, ailəsi olmayan, yurd-suz-yuvasız bir sərsəri, vaxtını aşxanalarda, meyxanalarda keçirən bir əsgər, eyni zamanda, şirniyyat seven bir adamdı, o çox vaxt təsadüfən rast gəldiyi naharla kifayətlənməyə məcbur olurdu. İndi isə ailə naharında iştirak edəcəkdi, ailə rahatlığı içinde ləzzət duyacaqdı, az da olsa onun qayğısına ev sahibi qalacaqdı, köhnə əsgərlər demisək: bu qayğı nə qədər çox olsa adama bir o qədər də xoş gəlirdi.

Hər gün Əmioğlu adı ilə gəlib yaxşı yeməklər qoyulmuş miz bəşində oturmaq, qoca prokurorun üzündə təbəssümlər oyatmaq, cavan mirzələrə qalbit¹ və landsknex² oyununu bütün təfərrüati ilə öyrədərək onların bir azca “tükünü didmək”, bir ay içində yiğdiqlarını bircə saatda udmaq... Bunlar hamısı Portosun arzu etdiyi şeylərdəndi.

Doğrudur, müşketyor müxtəlif yerlərdən prokurorlar haqqında xoşa gəlmeyən sözlər eşitmışdı. Prokurorların bərk xəsis və xırdaçı olduğu, yemək-içməyə son dərəcə qənaət etdikləri onun qulağına çatmışdı. Prokurorun arvadı isə öz adına görə çox səxavotlı idi; Portos əmin idi ki, o öz evini böyük bir firavanlıqla dolandırır.

Lakin evə girəndə onun qəlbində bəzi şübhələr oyandı. Binanın xarici görünüşü o qədər gözəl deyildi; dəhliz çirkli idi, özündən də pis bir qoxu gəlirdi; pilləkən alaqqaranlıq içində idi; ikinci mərtəbədə iri mismarlar vurulmuş alçaq bir qapı vardi.

Portos qapını döydü. Ucaboy, solğun üzlü bir mirzə qapını açıb baş əydi, onun pırtlaşmış saçı üz-gözünə tökülmüşdü; o, ele baş əydi ki, bundan onun – hündür boylu, hərbi geyimli, qırmızı üzlü adamlara hörmət etməyə adət etdiyini bilmək olardı; boyun hündürlüyü – adamın qüvvətlə olduğunu, hərbi geyim – cəmiyyətdə tutduğu mövqeyini, qırmızı üzü isə – yaxşı yaşamağa alışdığını göstərirdi.

Birinci mirzənin dalında, boyca ondan kiçik ikinci mirzə, ikincinin dalında üçüncü, üçüncüün dalında on iki yaşı uşaq göründü.

O zamanlar üç mirzə yarım saxlamaq – işin çox yaxşı getdiyini göstərən bir əlamətdi.

Portos saat birdə gəlməli idi, lakin prokurorun arvadı hələ saat on ikidən pəncərədən boylanmağa, onu gözləməyə başladı, ümidi edirdi ki, sevgilisinin qəlbi, ya da mədəsi bəlkə görüş saatinə yaxınlaşdırıbildi.

Qonaq pilləkəndən qalxmağa başlayanda xanım dərhal bayıra çıxdı və onun gəlməsi Portosu düşdüyü çətin vəziyyətdən qurtardı: mirzələr bir-birinin ardınca pilləkən üstündə durub maraqla ona baxırdılar, o da bir-birindən alçaq-hündür nərdivan kimi duran adamlara nə deyəcəyini bilməyərək kirimiş onların qabağında dururdu.

Prokurorun arvadı bərkdən dedi:

¹ Qalbit – zər oyunu

² Landsknex – kart oyunu

– Bu, mənim əmim oğludur! Gelin, cənab Portos, gəlin!

“Portos” adı mirzələrə qəribə göründü. Hamısı buna güldü. Portos dönüb geri baxdı, mirzələr dərhal səslərini kəsib ciddiləşdilər.

Prokurorun kabinetinə girmək üçün mirzələrin durduğu dəhlizdən və onların işlədiyi kontordan keçmək lazımdı. Kontor deyilən otaq – hər cür kağız-kuğuz tökülmüş qaranlıq bir zaldan ibaretdir. Onlar kontoru və mətbəxi keçib qonaq otağına girdilər.

Bir-birinə yapışmış olan bu otaqlar Portosa çox da yaxşı təsir bağışlamadı. Mətbəxin yanından keçəndə tez içəriyə bir nəzər saldı, lakin adət üzrə, yaxşı yemək-içmək sevən adamların mətbəxində nahar vaxtı görünən hərəkət, gediş-gəliş, od-oçaq gözünə çarpmadı, o buna çox təəssüf etdi, prokurorun arvadı üçün də, əlbəttə, bu, ayıb bir şeydi, – Portos bunu öz-özünə etiraf etməyə bilməzdi.

Görünür prokurora onun gələcəyi haqqında qabaqcadan məlumat verilmişdi; çünkü Portos içəri girəndə o buna zərrə qədər də təəccüb etmədi.

Portos çox sərbəst mizə yaxınlaşıb nəzakətlə baş əydi.

– Cənab Portos, biz deyəsən sizinlə Əmioğluyuq? – deyib prokuror qarğı kreslonun qollarına dayanaraq ayağa qalxdı.

Prokuror əldən düşmüş bir qoca idi; əynində uzun, qara bir geyim vardi ki, onun zəif bədənini başdan-ayağa örtürdü.

Xırda, boz gözləri bir cüt yaqt kimi parıldayırdı, adama elə gəlirdi ki, onun üzündə həyat əlaməti olaraq qalan ancaq bu gözlərdi.

Bödbəxtlikdən ayaqları da hərəkət etmirdi, beş-altı aydı ki, heç kreslodan qaxmırda.

Bir Əmioğlu kimi o, ancaq hörmətlə qəbul edilmişdi. Koknar belə zəif və xəstə olmasaydı, Portosla olan qohumluq məsələsi rədd ediləcəkdi.

Lakin Portos prokurorun onu məmənnuniyyətlə qəbul edəcəyini heç xəyalına da getirmədiyindən özünü o yerə qoymur və oynadığı rolu yaddan çıxarmırdı. O dedi:

– Bəli, biz Əmioğluyuq.

Prokuror istehza ilə dedi:

– Gərək ki, siz arvadın əmisi oğlusunuz...

Portos bu kinayəni başa düşmədi və qalın bığları altında gülümsədi.

Lakin prokurorun arvadı ərinin hər şeyi çox tez başa düşən bir adam olduğunu bildiyindən bərk qızardı.

Cənab Koknar, Portos gələndən bəri, palid ağacından qayırılmış hündür yazı stolunun qabağında böyük şkafa narahat halda baxmağa başlamışdı. Bundan da Portos prokuror dəfinəsinin burada saxlandığını duymuşdu.

O, bərk sevinir, öz-özünü təbrik edirdi: həqiqət onun xəyalından da qat-qat yüksəkdi!

Cənab Koknar qohumluğa aid olan söhbəti tez kəsdi. Həyəcanlı nəzərini şkafdan ayırdı, Portosa baxıb əlavə etdi.

— Mən eminəm ki, bizim əmioğlu mühəribəyə getməzdən əvvəl bizdə bir dəfə nahar etmək iltifatı ilə bizi xoşnud edəcəkdir. Belə deyilmi, xanım Koknar?

Prokuror bu dəfə eśl hədəfi vura bilməşdi. Portos gülümsədi. Xanım Koknar isə dedi:

— Bizim bugünkü ziyafetimiz əmioğluna xoş gəlməsə, o bir daha bizim yanımıza gəlməyəcəkdir. Əminəm ki, belə olmayıacaq. Cənab Portos Parisdə çox az qalacaq, onunla görüşmək imkanı da çox azdır; buna görə də biz ondan xahiş etməliyik ki, mühəribəyə gedənə qədər bütün boş vaxtnı bize həsr etsin.

Koknar öz-özünə:

— Ah, mənim ayaqları, mənim yaziq ayaqları, siz haradasınız? — deyərək gülümsemək istədi.

Xanım Koknarın bu sözləri çox yerinə düşdü və Portosun ləp vaxtında köməyinə çatdı; çünki onun ümidi təhlükə altına düşürdü, bu sözlər eyni zamanda Portosda prokurorun arvadına qarşı böyük bir minnətdarlıq hissi oydатı.

Nahar vaxtı çatmışdı. Hamı yemek otağına keçdi; bu, mətbəxlə üzbəüz böyük, qaranlıq bir otaqdı.

Mirzelər adət etmədikləri xörək ətrini duyaraq bu dəfə çox böyük səliqə ilə işə başladılar, dərhal əllərində kürsü yemek otağına gəldilər və miz dalında oturmaq təklifini gözlədilər. Onların çənəsi qabaq-cadan hərəkətə gəlmişdi.

Portos bu üç cavan mirzəyə (balaca hələ ailə süfrəsinə oturmağa layiq görülməmişdi) baxaraq öz-özünü dedi: "Vallah əmioğlumun yerinə olsaydım, mən bu qarınqluları bircə saat da öz yanında saxlamazdım. Elə bil bunlar gəmi qəzasına uğramışlar və beş-altı həftədir ki, dillərinə heç bir şey dəyməmişdir".

Cənab Koknar yemek otağına çarxlı kresloda gəldi.

Portos kreslonu süfrəyə yaxınlaşdırmaq üçün cəld xanım Koknarın köməyinə yetişdi.

Yemek otağına gətirilən kimi cənab Koknarın həm burnu, həm də çənəsi dərhal hərəkətə gəldi.

— Paho! Əcəb ləzzətli iy gəlir!

Portos duru ət suyunu görən kimi öz-özünə dedi: "Çox qəribədir! Bu duru ət suyunda nə var ki, bu adamın belə xoşuna gəlir?! Ət suyu duru da olsa, çox idi. İçində də okean üzündə görünən arxipelaq adaları kimi, bir neçə suxarı parçası üzürdü. Xanım Koknar gülümsədi və hamı onun işaretilə cəld süfrə başına yiğişdi.

Əvvəl cənab Koknara, sonra da Portosa xörək verildi. Bundan sonra da xanım Koknar öz boşqabını doldurdu və suxarını, sebir-sizliklə yemek gözləyən mirzələr arasında bölüşdürdü. Onlara ət suyu verilmədi. Elə bu anda qapı açıldı: Portos balaca mirzəni gördü. O, bu ziyafətdə iştirak etmək xoşbəxtliyinə nail olmadıqından, əlindeki qara çörəyi həm mətbəxin, həm də yemek otağının qoxusu altında ləzzətə içəri ötürürdü.

Ət suyundan sonra qulluqçu qadın bişmiş toyuq gətirdi, bunu görən kimi hamı heyrətdən gözlerini bərəltdi.

Prokuror pis-pis gülümsədi:

— Xanım Koknar, görünür ki, siz öz qohumlarınızı sevirsiniz. Əlbət ki, göstərdiyiniz bu iltifata qarşı biz sizin əmioğluya minnətdarıq.

Toyuq arıqdı; dərisi qalın, tükü də yaxşı təmizlənməmişdi. Görünür onu qoca vaxtında rahatca ölmək üçün çəkilib oturduğu hinindən o qədər də asanlıqla çıxara bilməmişlər.

Portos öz-özünə yenə dedi: "Lənet şeytana! Çox kədərli bir haldır! Mənim qocalara qarşı hörmətim var, lakin bu qoca deyilən şey suda bişmiş, ya da yağda qızarmış halda süfrəyə geləndə, — heç xoşuma gəlməz".

Ötrafına baxdı, o birilərin də onun kimi düşünüb-düşünmədiyini bilmək istədi. Nə gördü? Süfrə dövrəsində oturanların hamısı, adamın heç üzünə baxmaq istəmədiyi bu arıq toyuğu az qalırdı ki, gözlərlə yesinlər. Xanım Koknar toyuğunu öz qabağına çəkdi, onun iri, qara ayaqlarını çox ustalıqla qoparıb ərini boşqabına qoydu; boynunu və başını da özü üçün ayırdı. Sonra da qanadlarını qoparıb Portosun boşqabına qoydu; toyuğun qalanını qulluqçu arvada qaytardı. Portos, ümidi puç olan mirzələrin üzündəki müxtəlif narazılıq ifadəsini gözdən keçirənə kimi toyuq yox oldu.

Toyuq əvəzinə süfrəyə böyük boşqabda paxla gətirildi. Boşqabın qıraqında bir neçə xırdaca qoyun sümüyü vardı. Lakin mirzələr bu dəfə özlərini aldatmadılar; üzlərindəki tutqun ifadə taleyə boyun əydiklərini göstərirdi.

Xanım Koknar paxlanı onlara payladı.

Sonra növbə şərabə çatdı. Cənab Koknar balaca bir bardağdan mirzələrin hər birinin stəkanına, stəkanın üçdə biri qədər, bir bu qədər də özüne şərab tökdü: şübhə dərhal Portos və xanım Koknar tərəfə keçdi.

Mirzələr stəkanın başını su ilə doldurdular; yarıya qədər içəndən sonra yenə də stəkanı su ilə doldurdular. Yemək qurtarana kimi onlar bunu təkrar etdilər, axırdı qırmızı yaqtı rəngli şərab boz zəbərcəd rənginə düşdü.

Portos bütün bu şeyləri görüb özünü itirmişdi; toyuq qanadını qorxa-qorxa yedi və elə bu anda mizin altında prokuror arvadı dizini onun dizinə toxundurdu. Portos diksindi. Sonra da yarım stəkan şərab içdi: bu qədər qənaət edilən bu şərabın çox pis – yerli Montrel şərabı olduğunu dərhal başa düşdü.

Cənab Koknar şərabın su qatılmadan içildiyini görüb ah çəkdi.

Xanım Koknar:

– Əmioğlu, Portos, – dedi, – siz bu paxlanın dadına baxmaq istəmirsinizmi?

Lakin bu sözləri o elə bir ifadə ilə söylədi ki, sanki “elə yeməsəniz yaxşıdır” deyirdi.

Portos öz-özünə yavaşça dedi:

– Allah mənə qəzəb eləsin, əgər mən onun dadına da baxsam!

– Sonra bərkdən əlavə etdi:

– Təşəkkür edirəm, əmiqizi, mən lap toxam.

Həmi susurdu. Portos nə edəcəyini bilmirdi.

Prokuror bir neçə dəfə təkrar etdi:

– Ax, xanım Koknar, sizi təbrik edirəm: siz bize əməllicə qonaqlıq verdiniz! Allah, mən yaman çox yedim!

Cənab Koknar bir boşqab ət suyu və toyuğun qara ayaqlarını yedi: üstündə azca əti olan qoyun sümüyünü də gomirdi.

Portos elə bildi ki, onunla zarafat edirlər: biglərini burmağa, qaşqabağını tökməyə başladı; lakin xanım Koknarın dizi yenə də onun qışına toxundu; sanki qadın ona səbirli olmayı məsləhət göründü.

Portos süfrə qıraqındakı bu sükut və tənəffüsün mənasını qətiyyən başa düşmürdü; lakin bunun mirzələr üçün çox ciddi bir mənası vardı: prokurorun bircə dəfə baxması və xanım Koknarın bircə təbəssümü ilə onlar öz əl dəsmallarını yavaş-yavaş bükdülər, sonra da baş əyərək otaqdan çıxdılar.

Prokuror onların dalınca təşəxxüsələ dedi:

– Gedin, cavanlar, gedin, işlə məşğul olun! Xörəyi həzm etmək üçün bu, xeyirdir.

Mirzələr gedən kimi xanım Koknar durub bufetdən bir parça pendir, bir az heyva mürəbbəsi və öz əli ilə hazırladığı bir badam çörəyi gətirdi.

Cənab Koknar bunları görüb qaşqabağını salladı; Portos isə doğanı dişlədi; o, ac qalacağının başa düşdü. Miz üstündə paxla qalıb-qalmamasına göz gəzdirdi, lakin paxladan heç əsər də qalmamışdı.

Koknar öz kreslosunda əsəbi halda qurdalanaraq çıçırdı:

– Böyük ziyaflətdir! Böyük ziyaflətdir!

Portos şərab şübhəsinə baxdı: şərab, çörek və pendirlə o, acliğini birtəhər dəfə edə bilərdi. Ancaq şübhə boş idi: şərab qurtarmışdı, ərvənad Koknarlar özlərini elə göstərdilər ki, guya bunu heç duymurlar.

Portos şərab şübhəsinin boş olduğunu görüb öz-özünə düşündü: “Bir baxırsanmı! Məni qabaqlayıblar!”

O, bir balaca qaşiq mürəbbə yedi, badam çörəyini daddiqda dişləri az qaldı ki, yapışqan kimi xəmirə yapışib qalsın.

O, öz-özünə fikirləşdi: “Yamanca uduzdum! Xanım Koknarın yanına gəlməklə, onun ərinin şəkafına baxmaq ümidişəm boşça çıxdı...”

Cənab Koknar bu zəngin naharın gözəl nemətlərindən doyunca həzz aldıqdan sonra dincəlmək ehtiyacı hiss etdi. Portos elə bildi ki, cənab Koknar elə bu otaqda dincələcəkdir, lakin məlun prokurorunu heç xəyalına da gətirmirdi. Onu yenə də öz otağına aparmaq lazımlıq geldi. O ancaq öz şəkafını gördükdən sonra rahat oldu və daha artıq arxayılğıq hasil etmək üçün ayaqlarını da şəkafın qıraqına qoydu. Prokurorun arvadı Portosu yan otağa apardı; barışq şərtləri haqqında danışq da burada başladı.

Xanım Koknar sözə başladı:

– Siz həftədə üç dəfə bizo nahar etməyə gələ bilərsiniz...

Portos:

– Təşəkkür edirəm, – dedi. – Mən heç bir şeydən sui-istifadə etməyə öyrənməmişəm; bundan başqa, mən öz yaraq-yasağım haqqında lazımı tədbirlər görməliyəm.

Prokurorun arvadı dərdli-dərdli ah çəkdi:

– Bəli, bəli! Bu yaraq-yasaq da başa bir bəla olub!

– Əfsus!

– Cənab Portos, sizin alayda yaraq-yasaq dediyiniz şey nədən ibarətdir?

– Çox şeydən. Siz özünüz bilirsiniz ki, müşketyorlar scçmə qoşundur. Onlara elə şeylər lazımdır ki, bu qətiyyən nə qvardiya, nə də İsvəçrə hissələrinə gərek olur.

– Hər halda bunların nədən ibarət olduğunu bir-bir söyləyin. Deyin görüm sizə nə lazımdır və bu lazım olan şeylərin hər biri neçəyə başa gələr.

Portos dedi:

– Bütün yaraq-yasaq başa gələr... – O, hər xirdə şeyi bir-bir sadalamaqdansa, hamısına birdən yekun vurmağı daha əlverişli hesab edirdi.

Prokurorun arvadı əsə-əsə cümlənin sonunu gözleyirdi.

– Neçəyə? Əminəm ki, bunlar hamısı başa gələr...

O, sözünü kəsdi: cümləni deyib qurtarmağa qorxurdu.

Portos:

– İki min beş yüz livrə başa gələr, – dedi. – Artıq lazım deyil. Elə bilirom ki, bir az qənaətlə iki minlə də işi yola verərəm.

Xanım Koknar çığıraraq dedi:

– Neco? İki min livr? Bu ki, böyük bir dövlətdir!

Portos üz-gözünü turşutdu; xanım Koknar da dərhal bunun mənasını başa düşdü.

– Xahiş edirəm, sizə lazım olan şeyləri mənə ayrı-ayrı söyləyəsiniz. Mənim qohum-əqrəbam çoxdur, alver işində də böyük təcrübəm var. Yəqin bilirom ki, mən bu şeyləri sizdən ikiqat ucuz ala bilərom.

– Belə deyin! Siz bunun üçün mənə lazım olan şeyləri ətraflı bilmək isteyirsiniz?

– Bəli, ezz Portos! Demek, hər şeydən əvvəl, deyəsən sizə bir at gərəkdir!

– Bəli, at gərəkdir.

– Yaxşı, bu barədə mən fikirləşmişəm.

Portos sevinə-sevinə dedi:

– Demək at məsələsi həll olundu. Bundan başqa, mənə bir ata lazım olan mükəmməl bir yaraq-əsbəb gərəkdir; bu da elə şeydi ki, bunuancaq müşketyor özü ala bilər. Hamısının qiyməti üç yüz livrdən çox tutmaz.

Prokurorun arvadı dedi:

– Üç yüz livr! Yaxşı, qoy bu da olsun üç yüz livr, – o ah çəkərək buna da razı oldu.

Portos gülüşmədi. Bekinhem hersoqunun ona bir yəhəraltı verdiyi yəqin ki, oxucunun yadındadır. Müşketyor bu üç yüz livri öz cibinə qoymaq fikrində idi.

Portos sözünə davam etdi:

– Bundan başqa, bir çamadan və mənim xidmətçim üçün də bir at lazımdır. Silah haqqında narahat olmaya bilərsiniz, silahım var.

Prokurorun arvadı mütərəddid halda soruşdu:

– Xidmətçi üçün at? Əziz dost, siz, deyəsən lap əyan olmaq istəyirsiniz.

Portos lovğa-lovğa dedi:

– Xanım, yoxsa siz elə bilərsiniz ki, mən dilənçi-zadam?

– Yox, mən ancaq bunu demək isteyirdim ki, bəzən qəşəngcə bir qatır, atı tamamilə əvəz edə bilər. Mənə elə gələr ki, Muşketon üçün gözəl bir qatır aldıqda...

– Yaxşı, mən qatıra da razıyam. Siz haqlısınız; mən bir çox təşəxüslü İspaniya əyanları görmüşəm ki, bütün məiyyətləri qatıra minmişdi. Lakin, xanım Koknar, siz bir şeyi də, yəqin ki, başa düşürsünüz: bu qatır bərli-bəzəkli, lələkli-zinqirovlu olmalıdır.

– Bu barədə arxayı ola bilərsiniz...

– İndi çamadan qaldı.

Xanım Koknar:

– Bu barədə də arxayı ola bilərsiniz, – dedi. – Mənim ərimin beşaltı çamadanı var. On yaxşısını seçib götürərsiniz. Xüsusilə bunların içində biri var, – hamisindən çox şey tutur; ərim həmişə bunu götürüb səyahətə çıxməği sevərdi.

Portos sadəlövhəcəsinə soruşdu:

– Boş çamadandır?

Prokurorun da arvadı elə sadəlövhəcəsinə cavab verdi:

– Əlbət ki, boşdur.

Portos çığıraraq dedi:

– Əzizim, mənə lazımlı olan çamadan ağızına kimi dolu olmalıdır.
Xanım Koknar yenə də ah çəkdi.

Müşavirə onunla qurtardı ki, prokurorun arvadı Portosa səkkiz yüz livr pul verməyi, bundan başqa bir at və bir qatır almağı vəd etdi; bu atla qatır Portosla Muşketonu şöhrətə doğru aparmaq şərəfinə nail olacaqdı.

Danışaq qurtardıqdan sonra Portos, xanım Koknarla vidalaşib getmək istədi. Lakin xanım Koknar qaş-göz edərək onu saxlamağa çalışdı. Portos isə qulluq yerində çox nəcib işi olduğunu söylədi; buna görə də prokurorun arvadı onu saxlaya bilmədi.

Portos ac və ovqatı təlx evinə qayıtdı.

III

QULLUQÇU QIZ VƏ XANIMI

D'Artanyan həm öz vicdanının töhmətlərinə, həm də Atosun ağıllı məsləhətlərinə baxmayaraq, getdikcə milediyo daha artıq vurulurdu. Hər gün onun yanına gedirdi. Öz-özünə artıq dərocədə güvənən bu qaskoniyalı yəqin etmişdi ki, miledi də onu sevəcəkdir.

Bir axşam o, miledinin yanına gedərkən darvaza ağızında qulluqçu qız rast gəldi. Bu dəfə gözəl Ketti müşketyoruñ yanından öterkən ona toxunmaqla kifayətlənməyib nəzakətlə əlindən tutdu.

D'Artanyan öz-özünə düşündü: "Çox gözəl! Yəqin ki, onu xanımı göndərmişdir, mənə deyəcək sözü var. Bəlkə mənimlə görüş təyin edəcək... Özü utanıb mənə deməyib..."

Gözəl qız qalib bir nəzərlə baxdı.

Qulluqçu qız yavaşca dedi:

- Cənab zabit, mən sizə ikicə kəlmə söz demək istəyirəm...
- De, quzum, de.
- Burada demək olmaz. Bu çox gizli bir sırdır. Həm də səhbat uzundur.
- Bəs necə edək?

Ketti çəkinə-çəkinə:

- Cənab zabit, – dedi, – mənimlə gedə bilərsinizmi?

– Hara istəsəniz, hazırlam.

– Gedək, cənab zabit.

Ketti d'Artanyanı kiçik burma-burma pilləkənlə yuxarı apardı və bir otağı göstərib dedi:

- Buyurun, içəri girin, cənab. Burada bizdən başqa heç kəs yoxdur.

- Bu otaq kimindir?

- Mənimdir, cənab. Bax, bu qapının o tərəfindəki xanımın otağıdır. Narahat olmayıñ: xanım bizim danışığımızı eşidə bilməz. O, heç vaxt saat on ikitən qabaq yerinə girmir.

D'Artanyan yan-yörəsinə baxdı. Otaq kiçik və təmizdi, səliqəli idi. O, istor-istəməz miledinin otağına açılan qapıya baxdı.

Ketti ah çəkdi.

- Cənab, siz mənim xanımımı çoxmu sevirsınız?

- Ketti, mən ondan ötrü dəliyəm.

Ketti bir də ah çəkdi.

- Çox töəssüf, cənab.

- Niyə axı?

Ketti:

- Cənab, – dedi, – mənim xanımım sizə sevmir.

- Hm! O, bunu söyləməyi sənə tapşırılmışdır?

- Yox, cənab, yox! Mən yaxşılıq məqsədilə bunu sizə deyirəm.

- Ketti, bu yaxşılığa görə sənə təşəkkür edirəm. Ancaq sənin bu sözlərində xoşa gələn heç bir şey yoxdur.

- Siz mən deyənə inanmırınız?

- Belə şeylərə çox çotinliklə inanmaq olur, çünki necə olsa adamın şəxsiyyətinə toxunur.

- Demək, siz mənə inanmırınız?

- Bir sübut göstərməyincə...

- Buna nə deyərsiniz? – Ketti korsajından kiçik bir məktub çıxartdı.

D'Artanyan soruşdu:

- Mənə yazılıb? – Tez məktubu qapdı.

- Yox, başqasına yazılıb.

- Başqasınamı?

- Bəli.

D'Artanyan bərkdən soruşdu:

- Onun adı nədir?

- Üstündəki ünvani oxuyun.
- Cənab qraf de Varda.

Şöhrətpərəest qaskoniyalı Sen-Jermendəki hadisəni dərhal yadına saldı; cəld bir hərəkətlə məktubu açdı.

- Aman Allah, cənab zabit, siz nə etdiniz?

Məktubda bu sözlər yazılmışdı:

“Siz mənim birinci məktubuma cavab vermədiniz. Xəstə deyilsiniz ki? Xanım de Qizin verdiyi ziyaftədə siz mənə necə baxırdınız, – bunu xatırlayın. Qraf, fürsət düşəndə əldən buraxmayın, istifadə edin”.

D'Artanyanın rəngi ağardı. Bu hadisə onun heysiyyətinə toxunurdu.

Ketti cavan oğlanın elini sixaraq dedi:

- Cənab d'Artanyan, əzizim, sizə yazığım gəlir!
- Mənim xırdaca gülüm, mənə yazığımı gəlir?
- Elə yazığım gəlir... Çünkü mən bilirəm sevgi nə deməkdir.

D'Artanyan diqqətlə ona baxaraq soruşdu:

- Sən sevginin nə demək olduğunu bilirsən?
- Əfsus ki, bilirəm!
- Elə isə, mənə yazığın gəlməkdənə, kömək elə men sənin xanımdan intiqam alım.
- Siz ondan necə intiqam almaq istəyirsiniz?
- Mən, mənim rəqibimin yerini tutmaq istəyirəm.

Ketti həyəcanla dedi:

- Cənab zabit, bu barədə mən sizə heç vaxt kömək ələmərəm.
- Niyə?
- İki səbəbə görə.
- Bunlar nədir?
- Birinci budur ki, mənim xanımım sizi heç vaxt sevməz.
- Sən bunu haradan bilirsən?
- Siz onu çox bərk təhqir ələmisiniz.
- Mən? Onunla tanış olandan bəri mən bir qul kimi onun ayaqları altında sürünürəm. Mən onu nə vaxt təhqir elədim?
- Mən bunu ancaq o adama deyərəm ki, o mənim könlümdəkini duya bilsin.

D'Artanyan bir də Kettiyə baxdı.

- Ketti, mən sənin könlündəkini duyaram; bu mümkün olan şeydir,
- deyərək qızı öpdü.

Yazılıq qız qıpçırmızı qızardı.

Ketti:

- Yox, yox, siz məni sevmirsiniz! – dedi. – İndicə demədinizmi mən xanımı sevirəm?..

– İkinci səbəbi söyləməyə bu sənə mane olurmu?

- İkinci səbəbimi deyirsiniz, cənab zabit? Sevgi məsələsində hər kəs özü üçün əlləşir...

D'Artanyan Kettinin baxışlarını, dəhlizdə, pilləkəndə, koridorda onunla qarşılaşmasını, hər dəfə də qızın elini onun əlinə toxundurmasını, gizli-gizli ah çəkməsini xatırladı və bunun nə demək olduğunu ancaq indi başa düşdü. Onun fikri ancaq bir şəylə məşğul idi: milediyə xoş gəlmək! Buna görə də qulluqçu qızə əhəmiyyət vermir. Qaraquş ovuna çıxan sərçə ilə maraqlanmaz.

Ketti öz sevgisini sadə bir qəlbə ona etiraf etmişdi. Bizim qaskoniyalı da bundan öz xeyri üçün yaxşıca istifadə etməyin mümkün olduğunu anladı. O, Varda yazılın bütün məktubları ələ keçirə bilərdi, miledini müşahidə altına alar, istədiyi vaxt Kettinin yanına, – xanının otağı ilə yanaşı olan otağa gire bilərdi... Vəfasız d'Artanyan miledinin sevgisinə nail olmaq üçün bu cavan qızçıqazı qurban verməyə hazırlı.

– Əzizim Ketti, sən istəyirsin ki, mən öz sevgimi sənə isbat edim?

Gənc qız soruşdu:

- Hansı sevgini?
- Öz sevgimi.
- Siz öz sevginizi mənə necə isbat edə bilərsiniz?
- Mən bütün gecəni sənin yanında qalaram, miledinin yanına getmərəm.

Ketti sevinərək elini əlinə vurdu:

- Ah, nə olar!

D'Artanyan kresloya oturaraq dedi:

- Elə isə yanımıza gel. Sən bütün qulluqçu qızların hamisindən yaxşısan. O, öz sevgisini qızə ələ bir nəzakətlə, elə bir inamlı hiss etdirdi ki, qız buna inandı.

Gecə yarısı idi. Miledinin otağında zəng səsləndi.

- Allah, görəsən nə var! Xanım məni çağırır. Gedin, tez olun, gedin.

D'Artanyan qalxdı, şlyapasını götürdü, lakin qapını açıb bayırı çıxməq əvəzinə cəld şkaflın qapılарını açdı, şkafa girib miledinin paltarı arasında gizləndi.

– Siz nə edirsiniz?

D'Artanyan şkafın qapıların örtüb Kettinin sualına cavab vermedi.

Miledi sərt bir səslə çıçıraq o biri otaqdan dedi:

– Siz orada yatmışınız, nədir? Zəng çalanda niyə gəlmirsiniz?

D'Artanyan miledinin otağına olan qapının açıldığını eşitdi.

Ketti bərkdən səsləndi:

– Gəlirəm, miledi, gəlirəm!

Qapı açıq qaldı. D'Artanyan miledinin yazılıq qulluqçu qızı danladığını eşitdi.

Nəhayət, miledi sakitləşdi. Ketti öz xanımına soyunmağa kömək etdi.

Miledi dedi:

– Nədənsə mən bu axşam bizim qaskoniyalını görmədim.

– Xanım, yoxsa o gəlməmişdi?

– Yox, gəlməmişdi. Yəqin onu ya cənab de Trevil, ya da cənab Dezessar saxlayıb.

– Xanım, siz ona nə etmək istəyirsiniz?

– Nə etmək istəyirəm?.. Bizim aramızda, Ketti, bir məsələ var, mən bunun haqq-hesabını çəkəcəyəm, onun bundan heç xəbəri də yoxdur. Onun ucundan mən az qalmışdım ki, kardinalın etimadını itirmə. Mən öz qisasımı alacağam.

– Xanım, mən elə bilirdim ki, siz onu sevirsiniz.

– Necə? Mən onu sevirəm? Mən ona nifrət edirəm! O, axmağın biridir! Lord Vinterin həyatı onun əlində imiş, lakin onu öldürməyib! O, məni ildə üç yüz min livrlik gəlirdən məhrum etmişdir!

D'Artanyan qızdırırmaya tutulmuş kimi titrəyirdi.

– Mən ondan qisas alacaqdım,ancaq kardinal buna razı olmadı...

– Lakin siz onun sevdiyi o balaca qadından yamanca qisas aldınız.

– Hansı qadından? Mezarçılar küçəsindəki o alverçi arvaddan? Yoxsa, d'Artanyan hələ də onun unutmamışdır? Bəli, mən yaxşı qisas aldım.

D'Artanyanın alnını soyuq tər basdı. Doğrudan da, bu dəhşətli bir qadınmış.

Miledinin gecə tualeti qurtardı.

Sonra Kettiyə:

– Gedin öz otağınızı, – dedi. Çalışın ki, sizə verdiyim məktubun cavabını sabah mənə çatdırısanız.

– Cənab Varda yazılan məktubunmu?

– Bəli.

D'Artanyan miledinin qapını örtdüyüünü eşitdi. Ketti öz otağına girdi. D'Artanyan şkafdan çıxdı.

Ketti ona baxıb yavaşca:

– Aman Allah! Sizə nə olub? – dedi. – Sizin rənginiz ağappaq ağarmışdır.

D'Artanyan piçıldadı:

– O nə qəder rezil bir məxluqmuş!

Ketti də piçıldayırdı:

– Susun, – dedi. – Susun, çıxın gedin. Mənim otağımı miledinin otağından ancaq nazik bir bölmə ayırrı.

– Elə buna görə də mən buradan getməyəcəyəm.

Bu, qisas almağın başlanğıcı idi.

D'Artanyan xanım Bonasyenin başına nələr gəldiyini bilmək istədi, lakin yazıq Ketti bu barədə heç bir şey bilmirdi. Miledinin nə üçün az qala kardinalın etimadını itirəcəyi haqqında da Kettinin elə bir məlumatı yox idi. D'Artanyan bu barədə ondan çox şey bilirdi. İngilterəni tərk edərkən o, miledini yola çıxmamasına icazə verilməyən gəmidə görmüşdü. Heç şübhəsiz, məsələ brilyant boyunbağı üstündə idi. Lakin d'Artanyan bunu da başa düşürdü ki, miledinin ona qarşı olan dərin nifrəti, – onun qaynını öldürməməsindən irəli gelir.

D'Artanyan ertəsi gün miledinin yanına gəldi. Onun ovqatı təlx idi. D'Artanyan dərhal bunun səbəbini anladı: miledinin gözü yolda idi, – o hər dəqiqə qraf Varddan cavab gözləyirdi. Ketti içəri girdi. Miledi onunla son dərəcə kobud rəftar etdi. Ketti d'Artanyana baxdı: bu gözəl deyirdi: "Görürsünüzümü, sizin təqsiriniz üzündən mən necə əzab çəkirəm!"

Gecəyə yaxın miledi yumşaldı. O, gülümsəyərək d'Artanyanın boşboğazlılığını qulaq asırdı; hətta əlini öpməyə də ona icazə verdi.

D'Artanyan qəti bir nəticəyə gəlmədən miledinin yanından getdi. Lakin bu qaskoniyalını yoldan çıxarmaq da asan deyildi. O, yenə də miledinin yanına gəlir və öz planını yadından çıxarmırdı.

O, dünənki kimi, yenə də Kettinin otağına qalxdı. Miledi öz qulluqçusuna bərk açıqlanırdı. Qraf Vardin cavab yazmaması onu çox narahat edirdi. Kettiyə tapşırı ki, səhər saat doqquzda məni oyadarsan. Miledi qraf Varda üçüncü məktub yazmaq qərarına gəlmişdi.

D'Artanyan Kettiyə dedi ki, sabah mənim yanına gələrsən, bu məktubu da gətirərsən. D'Artanyan hər nə tələb edirdisə, yaziq qız yerinə yetirəcəyinə söz verirdi. Sanki o, ağlını itirmişdi.

Bu gün də hər şey dünənki kimi oldu. D'Artanyan yenə də şkafa girdi, miledi qulluqçu qızı yanına çağırıldı. D'Artanyan ancaq səhər saat besdə öz evinə qayıdı.

Ketti saat on birdə onun yanına gəldi, miledinin qraf de Varda yazdığı məktubunu gətirdi.

D'Artanyan məktubu açıb oxudu. Məktubda bu sözlər yazılmışdı:

"Budur, sizə üçüncü məktubu yazüb demək istəyirəm ki, mən sizi sevirəm. İndi özünüüzü gözləyin: dördüncü məktubumda yazacağam ki, sizə nifrət edirəm. Əgər, siz peşmansınızsa, bu məktubu sizə verən cavan qız, nəzakətli bir adamın mənim əfvimə layiq olması üçün nə etməli olacağını siza söylər".

D'Artanyan məktubu oxuduqca gah qızarır, gah da ağarırdı.

Ketti:

– Ah, siz yenə də onu sevirsiniz! – dedi.

– Yox, Ketti, sən yanılırsan; mən artıq onu sevmirəm. Lakin ondan qisas almaq istəyirəm.

– Mən bilirom siz ondan necə qisas almaq istəyirsiniz.

– Ketti, sənin üçün təfavüdü nədir? Sən çox yaxşı bilirsən ki, mən ancaq səni sevirəm.

Ketti ah çəkdi:

– Ah, mən bunu bilsəydim...

D'Artanyan qələmi götürüb aşağıdakı cavabı yazdı:

"Xanım!

Bu ana qədər mən sizin yazdığınız kağızların mənə aid olduğunu şübhə edirdim. Mən özümü belə yüksək bir şərəfə layiq hesab etmirdim; bir də ki, özümü elə xəstə hiss edirdim ki, sizə cavab yazmağa cürət eləmirdim. Lakin bu gün mən sizin mənə qarşı gözəl bir niyyətdə olduğunuzu qəti surətdə inandım; çünkü yalnız məktubunuz deyil, gəndərdiyiniz qulluqçu qız da təsdiq edir ki, siz məni sevirsiniz. Belə. Sizdən əfv diləmək üçün bu axşam saat on birdə yanınıza gələcəyəm.

Dünyanın ən xoşbəxt adamı elədiyiniz

Qraf de Vard".

Çılğınmasına bir ehtiras d'Artanyanı bu qadına sövq edirdi. Bu ehtiras – nifrətlə qarşıq məstedici bir ehtirasdı. D'Artanyanın planı

çox sadə idi: Kettinin otağından miledinin otağına girmek və bu anda miledinin heyrət və utancaqlığından, duyduğu dəhşətdən istifadə edərək məqsədə çatmaq... Bəlkə də o buna müvəffəq olmayıacaq; lakin vəziyyət bu şəkildə davam edə bilməzdii: qəti bir nəticəyə gəlmək lazımdı! Səkkiz gündən sonra müharibə başlayacaqdı. Sevgi macəralarını qurtarmaq gərəkdi.

D'Artanyan ağızı bağlı məktubu Kettiyə verdi:

– Al, – dedi, – milediyə ver! Bu, cənab de Vardin cavabıdır.

Yaziq qızın rəngi ölü rəngi kimi ağappaq ağardı. O, məktubda nələr yazıldığını hiss edirdi.

D'Artanyan dedi:

– Qulaq as, əzizim. Sən özün başa düşürsən ki, bu məsələyə pişayışlı son qoymaq lazımdır. Miledi bəlkə də, bu birinci məktubu qrafın qapıcısına vermək əvəzində, gotirib mənim qapıcıma verdiyini, o biri məktubların da mənə çatdığını bildi. Bu zaman o səni evdən qovar. Sən özün bilirsən ki, o necə qadındır: o öz qisasını bununla bitirməyəcək...

Ketti dedi:

– Əfsus! Mən kimin üçün özümü bələaya salıram?

– Mənim üçün. Gözəlim, mən bunu yaxşı bilirom. Buna görə də mən sənə çox-çox təşəkkürler edirəm, and olsun...

– Yaxşı, o məktubda nə yazılıb?

– Miledi sənə deyər.

Ketti bərkədən:

– Ah, siz məni sevmirsınız! – dedi. – Mən çox bədbəxt bir qızam.

IV

BU FƏSİLDƏ ARAMİSLƏ PORTOSUN YARAQ-YASAQ TAPMASINDAN BƏHS OLUNUR

Dörd dost ayrı-ayrılıqda yaraq-yasaq dalınca düşdükdən sonra bir yerə yiğişmirdilər. Hər kəs harada giriət düşsə, daha doğrusu, harada bacarsa, nahar edərdi. Qulluq da onların qiymətli vaxtını çox alırdı. Onlar ancaq həftədə bir dəfə Atosun mənzilində toplaşmağı qərarə almışdilar. Bu şanlı müşketyor and içdiyindən evdən bayira çıxmırıldı.

Ketti d'Artanyanın yanına gəldiyi gün dostlar bir yerə yiğişməli idi. Ketti məktubu verib gedən kimi d'Artanyan Feru küçəsinə yola düşdü. Gəlib gördü ki, Atosla Aramis fələsofi səhbətlə məşğuldurlar. Aramis yenə də baş qırxdırmaqdan söz açmışdı. Atos da, adəti üzrə, onunla mübahisə etmirdi; o hər kəsə sərbəst hərəkət etmək imkanı verilməsi tərəfdarı idi. O xahiş edilmədən heç kəsə məsləhət verməzdi.

Atos deyirdi:

— Məsləhət insanlara ona görə lazımdır ki, bunu yerinə yetirməsinlər; məsləhət dalınca gedən də ona görə gedir ki, sonra töhmətləndirməyə bir adam tapılsın.

D'Artanyandan az sonra Portos da goldı. Beleliklə, dörd dostun hamısı bir yerə cəm oldu. Onların üzündə tamamilə başqa-başqa hissələrin ifadəsi vardi: Portosun üzü sakitlik, d'Artanyanınkı — ümid, Aramisinkı — həyəcan, Atosunku da qayğısızlıq ifadə edirdi.

Portos elə o saat dostlarına bildirdi ki, bir mötəbər qadın çox həvəslə ona düşdüyü çətinlikdən qurtarmağı öhdəsinə götürdü. Bu vaxt Muşketon içəri girdi; o, Portosu çağırmağa gəlməmişdi; şikayətli bir sözlə dedi ki, sizin mütləq evə getmeyiniz lazımdır.

Portos soruşdu:

— Olmaya mənim yaraq-yasağım haqqındadır.

Muşketon dedi:

— Həm hə, həm də yox.

— Sən daha müəyyən bir söz deyə bilməzsənmi?

— Yox, cənab. Buyurun evo.

Portos qalxdı, dostları ilə vidalaşıb Muşketonun dalınca yola düzəldi.

Bir dəqiqə keçməmiş Bazen astanada göründü.

Aramis yumşaq səslə soruşdu:

— Əzizim, niyə gəlmisin?

Bazen cavab verdi:

— Cənab, sizi evdə bir adam gözləyir.

— Adam? Necə adam?

— Dilənçidir.

— Bazen, gedin ona sədəqə verin, deyin ki, mənə dua eləsin.

— Bu dilənçi hər necə olursa-olsun, sizinlə danışmaq istəyir; özü də deyir ki, o məni görməkdən çox razi qalacaq: Sonra bunu da əlavə

etdi: “Əgər cənab Aramis tərəddüd eləsə, deyin ki, mən Turdan gəlmişəm”.

Aramis çıxıraq dedi:

— Turdan gəlib? Ağalar, sizdən çox-çox üzr isteyirəm, heç şübhəsiz ki, bu adam mənə bir xəbər gətirmişdir, — mən bunu gözləyirdim.

Bu sözü deyib cəld qalxdı, otaqdan çıxdı. Otaqda Atosla d'Artanyan qaldı.

Atos:

— Deyosən, bunlar öz işlərini düzəltmişlər, — dedi. — D'Artanyan, siz bu barədə nə fikrəsəniz?

D'Artanyan:

— Mən bilirəm ki, Portosun işi çox yaxşıdır, — dedi. — O ki qaldı Aramis, düzü, mən onun barəsində heç vaxt ciddi narahat olmamışam. Bəs siz, mənim əziz Atosum?

— Məndən heç danışmağına dəyməz. Yaxşısı budur ki, özünüzdən danışın. Cənab de Trevil dünən iltifat buyurub mənim yanımı gəlmişdi; deyirdi ki, siz kardinalin himayəsi altında olan bəzi şübhəli ingilislərlə durub-oturursunuz.

— Mən bir ingilis xanımın yanına gedib-gəlirəm. Bu barədə mən, gərək ki, sizə səhbət eləmişəm...

— Hə, hə, o sarışın qadın haqqındam? Sizə məsləhət də vermişdim, siz ki, əlbəttə, buna əməl etmədiniz!

— Siz axı bilirsiz mən onun yanına niyə gedirəm.

— Bəli, gərək ki, siz mənə demişdiniz ki, bu yolla yaraq-yasaq əldə etmək ümidiндəsəniz.

— Qətiyyən yox. Mənə aydın oldu ki, o qadın xanım Bonasyenin uğurlanmasında iştirak etmişdir.

— Bəli, başa düşürəm! İtirdiyiniz bir qadını tapmaq üçün siz başqa bir qadınla yaxınlıq edirsiniz. Bu, məqsədə doğru ən uzaq, lakin ən maraqlı bir yoldur.

D'Artanyan dostunun sözlərinə etiraz etmedi. O, Atosun namus məsələsində necə vasvası olduğunu bilirdi, buna görə də öz planlarını ona söyləməyi artıq hesab etdi.

İndi biz bu iki dostu burada qoyaq, gərək Aramisin başına nə gəldi.

Aramis cəld otaqdan çıxbı yüyüre-yüyüre Vojirar küçəsinə getdi.

Eve gəlib burada, doğrudan da, cir-cindir geyimli, ortaboylu bir adam gördü, üzdən ağıllı adama oxşayırdı.

Muşketyor ona müraciət edərək dedi:

- Siz məni görməkmi isteyirdiniz?
- Mən cənab Aramisi görmək isteyirdim. Sizin adınız Aramisdır?
- Bəli. Siz gərək ki, mənə nə isə verməlisiniz, eləmi?
- Eledir. Əgər siz mənə – sizə məlum olan çəkili yaylığı göstərsəniz...

Aramis:

– Bu saat göstərim, – deyərək qoltuq cibindən balaca, qızılı bir açar çıxardı, qarağacdan qayırılmış, üzü sədəflə bezədilmiş xirdaca bir mücrünün ağızını açdı, yaylığı çıxarıb göstərdi: – Baxın!

Dilənci:

– Yaxşı, – dedi. – Xidmətçinizi deyin getsin.

Bazen otaqdan çıxdı. Dilənci, onların söhbətinə heç kəsin qulaq asmayacağını yəqin etdikdən sonra gün qurşaqla çəkilib bağlanmış cindir paltarını qaldırdı, kamzolunun yuxarı hissəsini söküb bir məktub çıxartdı.

Aramis məktubun üstündəki möhürü görüb sevincindən çıçırdı, kağızın üstündəki yazısını öpüb məktubu açdı.

"Dostum, tale istəyir ki, biz bir müddət bir-birimizdən ayrı olaq; lakin gəncliyin gözəl günləri tamamilə əldən çıxmamışdır. Müharibədə öz vəzifənizi yerinə yetirin, mən də başqa bir yerdə vəzifəni yerinə yetirirəm. Bu məktubu gətirən adam sizə nə versə, alarsınız. Müharibədə özünüüzü gözəl və alicənab bir əsilzadə kimi göstərin və məni düşünün. Sizin qara gözlərinizi həsrətlə öpürəm."

Əlvida, daha doğrusu, xudahafiz!"

Aramis məktubu oxuduqca dilənci də kamzolunun döşünü sökürdü. O bir-birinin ardınca yüz əlli İspaniya pistolu çıxarıb mizin üstünə qoydu. Sonra qapını açdı, baş əyərək otaqdan çıxdı; Aramis tamamilə özünü itirmişdi; o macal tapıb dilənciyə bir kəlmə də söz deyə bilmədi. Məktubu bir də oxudu: məktubun ayağında əlavə bir cümlə vardı:

"P.S. Siz bu məktubu gətirəni qəbul edə bilərsiniz: bu adam qrafdır və İspaniya əsilzadəsidir".

Aramis bərkdən dedi:

– Ey gözəl xəyallar! Gözəl həyat! Bəli, biz gəncik! Bizim hełə xoşbəxt günlərimiz irəlidədir! Mənim sevgim də, həyatım da, hər şeyim, hər şeyim sənindir, ey mənim gözəl sevgilim!

O, məktubu ehtiramla öpdü, – miz üstündə parıldayan qızillara heç baxmadı da.

Bazen qapını döyüdü. Daha elə bir səbəb yox idi ki, Aramis onu içəri buraxmasın.

Bazen miz üstündəki qızilları görəndə heyrətdən donub qaldı, d'Artanyanın geldiğini söyləməyi də unutdu. – O, bunu demək üçün içəri girmişdi.

D'Artanyan Bazendən xəbər çıxmadığını görüb özü içəri girdi. Qızillara baxaraq təəccübə dedi:

– Ah, lənət şeytana, əzizim Aramis! Əgər bu gavalıları sizə Turdan göndəriblərsə, bu gavalıları yetirən bağbani mənim adımdan təbrik edə bilərsiniz.

Aramis qızılın kim tərəfindən göndərildiyini gizlətmək istəyirdi:

– Əzizim, siz səhv edirsiniz! Bunu mənə kitab satanım çoxdan başladığım poemam üçün göndərmişdir.

D'Artanyan:

– Eləmi? Daha yaxşı! – dedi. – Mənim əzizim Aramis, sizin kitab satan, görünür, çox əliaçiq adamdır, – bu barədə mən ancaq bunu deyə bilərəm.

Bazen çıçıraq dedi:

– Ağa, necə? Poemaya belə çox verirlər? Bu mümkün olan şəymi? Ah, cənab Aramis, siz her nə istəsəniz edə bilərsiniz! Siz məşhur bir adam olacaqsınız! Bu, mənim çox xoşuma gelir. Şair elə abbat kimi bir şeydir. Ah, cənab Aramis, siz allah şair olun!

Aramis:

– Bazen, əzizim, mənə elə gəlir ki, siz başqasının işinə qarışırsınız, – dedi.

Bazen yaxşı hərəkət etmədiyini anladı, başını sallayaraq otaqdan çıxdı.

D'Artanyan gülümsəyərək sözünə davam etdi:

– Siz öz əsərlərinizi yalnız qızılamı satırsınız? Dostum, siz çox xoşbəxt adamsınız. Ancaq ehtiyatlı olun, aldiğiniz məktubu itirmeyin, heç şübhəsiz, bunu da kitab satan göndərmişdir. Məktub cibinizdən sallanıb durur.

Aramis qıpqırmızı qızardı. Məktubu cibinə basıb kamzolunun yaxasını düymələdi.

– Əzizim d'Artanyan, əgər istəyirsinzsə, dostlarımızın yanına gedək. İndi mən dövlətliyəm. Bu gündən biz yenə də bir yerde nahar eləməyə başlarıq.

– Düzünü axtarsan, mən buna lap ürəkdən raziyam. Bu axşam mən çox çetin bir işə girişəcəyəm; buna görə də bir neçə şüşə köhnə Burqund şərabı ilə canımı qızdırısam heç də pis olmaz.

– Köhnə Burqund şərabına da raziyam. Mənim də ondan xoşum gəlir.

Aramis qızıldan üçünü-dördünü cibinə, qalanını da qarağacdan qayırlmış sədəfli mücrүyə qoyub ağızını bağladı; tilsim əvəzində olan yaylıq da bu mücrüdə idi.

Onlar hər şeydən əvvəl Atosun yanına getdilər. Atos and içdiyindən yenə də evdən bayır çıxmırıldı, buna görə də o tapşırıq verdi ki, yeməyi evə getirsinlər.

Yemək-içmek məsələsində o, çox pərgardı. Bunun üçün də nə d'Artanyan, nə də Aramis etiraz etməyib bu nazik məsələni onun öhdəsinə buraxdilar.

Oradan Portosun yanına getdilər. Bak küçəsinin tinində Muşketona rast gəldilər. Muşketon qaşqabağını tökərək, qabağına bir qatırla bir at salıb qova-qova aparırdı. D'Artanyan bunu görüb heyrətlə bərkdən dedi:

– Adə, bu mənim kürən atımdır ki! Aramis, bir o ata bax!

Aramis dedi:

– Nə pis yabidir!

– Əzizim, bu həmin atdır ki, mən bunun belində Parisə gəlmışəm.

Muşketon soruşdu:

– Necə? Cənabınız bu atı tanırı?

Aramis dedi:

– Bunun da çox qəribə rəngi var. Mən ömrümədə belə at görməmişəm.

– Doğru deyirsiniz. Buna görə də mən onu üç eküyə satdım. Əlbət ki, bu pulu da ona fövqəladə bir rəngi olduğuna görə verdilər. Muşketon, bu at haradan sənin əlinə keçib?

Muşketon:

– Bunu heç soruşmayın, ağa! – dedi. – Bizim hersoginyanın əri bu oyunu bizim başımıza açıb.

– Muşketon, necə axı?

– Məsələ belədir. Nəcib bir hersoginya var, o bize çox gözəl əlaqə bəsleyir... Bağışlayın, ağa, cənab Portos mənə təvazökar olmayı, bu qadının adını söyləməməyi əmr etmişdir. Bu qadın bizi məcbur elədi ki, ondan kiçik bir bəxşış qəbul edək: bu da bir İspaniya kəhərilə, bir də Əndəlis qatrı idı; bunlar da o qədər gözəldi ki, adamın baxmağa

həvəsi gəlirdi. Əri bundan xəbər tutdu, yoldaca bu iki gözəl heyvanı tutub əlimdən aldı, əvəzində də bu iki kötrüm düşmüş zibili verdi.

D'Artanyan dedi:

– Sən də ki, bunları təzədən geri aparırsan?

– Yaxşı bilmisiniz, ağa. Siz özünüz başa düşürsünüz ki, bizi vəd edilən atla qatırın əvəzində bu zibilləri qəbul edə bilmerik.

– Əlbət ki, məlum şeydir! Amma mən Portosu bu kürən atımın belində görmək istərdim! Bu mənə aydınca göstərərdi ki, Parisə gələndə mən necə imişəm. Muşketon, biz səni ləngitməyək. Get, öz ağanın əmrini yerinə yetir. O, evdədirmi?

Muşketon:

– Bəli, ağa, evdədir, – dedi. – Ancaq ovqatı yaman təlxədir.

Muşketon bunu deyib Böyük Avqustinlərin sahil küçəsinə sarı yollandıqda d'Artanyanla Aramis onun ağasının yanına getdi. Evə çatıb qapının zəngini xeyli basıldı. Portos onları həyətdən keçərkən görmüşdü, ancaq qapını açmaq istəmirdi.

Bu zaman Muşketon yeni körpünü keçib Ayı küçəsinə çatmışdı. Prokurorun evinə yaxınlaşdı, ağasının əmrini yerinə yetirərək atla qatırı qapı döyəcənə bağladı: onların başına bir iş gələ biləcəyilə məraqlanmayaraq geriyə qayıtdı, tapşırığın yerinə yetirildiyini Portosa söylədi.

Sohordən bəri heç bir şey yeməyen bu iki bədbəxt heyvan bir az sonra bərk səs-küy qaldırdı. Prokuror kiçik yaşı mirzəsini göndərdi ki, bu heyvanların kimə məxsus olduğunu qonşudan öyrənsin.

Xanim Koknar baxan kimi bəxşış gönderdiyi heyvanları tanıdı. Əvvəl o, heyvanların geri qaytarılmasının səbəbini başa düşmədi. Lakin bir az sonra Portos gəlib məsələni ona söylədi. Muşketyorum gözlərində parlayan hiddət onun həssas sevgilisini yamanca qorxutdu. Məsələ burasındadır ki, Muşketon evə gedəndə d'Artanyanla Aramisə rast gəldiyini, d'Artanyanın yabını tanıldığını, onun bu yabida Parisə varid olduğunu öz ağasına söylemişdi.

Portos prokurorun arvadı ilə müqəddəs Maqluar monastırında görüş təyin etdi. Gedərkən prokuror onu bir yerdə nahar eləməyə dəvət etdi, lakin muşketyor, izzət-nəfsi təhqir olunmuş bir adam kimi, onun təklifini rədd etdi.

Xanim Koknar qorxudan əsə-əsə müqəddəs Maqluar monastırına getdi.

İzzət-nəfsi təhqir olunmuş bir kişi nə qədər töhmət və lənet yağıdırı bilərdisə, Portos bunun hamisini prokuror arvadının cəm-dəyinə döşədi. O da müti halda başını aşağı salaraq durmuşdu.

Nəhayət, xanım Koknar dedi:

— Əfsus! Mən belə eləmək istəmirdim. Bizim müşterilərdən birisi at alveri eləyir. O, bize borclu idi, borcunu da vermək istəmirdi. Mən də o atla qatırı ondan borc əvəzinə aldım. Lakin o mənə krala layiq olan atlar verəcəyini vəd etmişdi.

Portos:

— Xanım, — dedi, — əgər o sizə beş eküdən artıq borclu imişsə, demək, o adam haramzadanın biri imiş.

Prokurorun arvadı özünü təmizə çıxarmaq üçün:

— Cənab Portos, — dedi, — axtarış şeyin ucuzunu almaq, görək ki, heç kəsə qadağan edilməmişdir.

— Ancaq, xanım, o adamlar ki, şeyin ucuzunu axtarır, onlar başqa-sına da əliaçıq dost axtarış tapmasına icazə verməlidir.

Portos dalını qadına çevirib getmək istədi. Prokurorun arvadı onu qolundan tutub saxladı və dərdli bir ürəklə bərkədən dedi:

— Cənab Portos, məger mənim atdan başım çıxır? Məger mən yəhər-yüyən deyilən şeyin nə olduğunu bilirəm?

— Onda, xanım, mənə müraciət eləmək lazımdı. Amma siz qənaət eləmək fikrinə düşüb sələmciyə müraciət etmisiniz.

— Cənab Portos, mən səhv eləmişəm, sizə söz verirəm ki, mən bu səhvimi düzəldərəm.

— Nece düzəldərsiniz?

— Qulaq asın. Bu axşam cənab Koknar hersoq de Şonun yanına gedəcək, — de Şon dalınca adam göndərmişdi. O, azı iki saat evdə olmayıacaq. Gelin, biz ancaq ikimiz olacaqıq, məsələni yoluna qoyarıq.

— Allaha şükür! Deyəsən axırdı iş düzələsi olur. Bax, əzizim, məsələni belə həll edərlər!

— İndi məni əfv edirsinizmi?

Portos özünü tox tutaraq dedi:

— Baxarıq.

Onlar bir-birinə “xudahafız, axşam görüşərik” – deyərək ayrıldılar.

Portos gedə-gedə düşündü: “Lənət şeytana, deyəsən axı cənab Koknarın dəfinəsi axırdı mənim əlimə keçəcək!”

V

GECƏ QARA – CÜCƏ QARA

D'Artanyanla Portos axşamın olmasını səbirsizliklə gözləyirdilər.

Nəhayət, axşam oldu. D'Artanyan adəti üzrə saat doqquzda miledinin yanına gəldi.

Miledinin kefi kök idi. O, hələ bu vaxta qədər d'Artanyanı belə yaxşı qəbul etməmişdi. Qaskoniyalı bundan başa düşdü ki, yazdığı kağız ona çatmış və yaxşı da təsir etmişdi. Ketti şərbət gətirdi. Miledi ona mehribanca baxıb gülümsədi. Lakin yazıq qız o qədər kədərlə idi ki, miledinin ona qarşı göstərdiyi bu iltifati sezmədi. D'Artanyan öz fikrində bu qadınları bir-birilə müqayisə eləyib belə bir nəticəyə gəldi: təbiət bu əsilzadə xanıma alçaq və satqın bir qəlb, qulluqcu qızı isə nəcib hersoginya xasiyyəti verməkdə yanılmışdır.

Saat onda miledi narahat olmağa başladı. D'Artanyan o saat bunun səbəbini başa düşdü. Miledi saata baxır, tez-tez durub-oturur, d'Artanyana baxıb gülümsəyir, eyni zamanda gözlərilə deyirdi: “Siz çox əziz qonaqsınız, lakin durub getsəniz, daha da əziz olarsınız!”

D'Artanyan qalxıb şlyapasını götürdü. Miledi əlini öpməyə ona icazə verdi. D'Artanyan eyni zamanda əlinin sıxıldığını da hiss etdi. Miledi onun əlini işvə satlığından deyil, təşəkkür etdiyindən sıxırdı; çünki d'Artanyan getməyə hazırlaşdı.

D'Artanyan piçildayaraq öz-özünə dedi: “Bu qadın ona... yaman vurulub”.

Bu dəfə Ketti d'Artanyanı heç yerde qarşılımadı: nə dəhlizdə, nə koridorda, nə də darvaza qabağında.

D'Artanyan pilləkəni və Kettinin otağını özü axtarış tapdı.

Ketti əllərile üzünü örtərək oturub ağlayırdı.

Yazıq qız d'Artanyanın əlinin toxunmasını hiss edərək başını qaldırdı. Qızın üzü o qədər dəyişmişdi ki, d'Artanyan ona baxıb dik-sındı. Ketti qüssədən əlini ovur, ancaq söz deməyə cüret eləmirdi. D'Artanyan o qədər də yumşaq qəlbli bir adam deyildi; lakin qızın bu halı ona da təsir etdi. O, Kettini inandırmağa çalışdı ki, o, bunu ancaq qisas almaq üçün edir.

D'Artanyan bir neçə dəqiqlik sonra miledinin öz otağına gəldiğini eşitdi.

Dərhal şkafa girib gizləndi. Şkafın qapısını təzəcə örtmüşdü ki, zəng səsləndi. Ketti öz xanımının yanına getdi. Otaqların arasındaki divar o qədər nazikdi ki, o üzdə gedən damışığın hamisini eşitmək olurdu.

Miledi bərk sevinirdi. O, Kettini məcbur elədi ki, de Vardla olan görüşünü bir neçə dəfə bütün təfərrüati ilə təkrar etsin. Sualların da arasını keşmirdi. “O, no dedi?”, “Üzünün ifadəsi necə idi?”, “Onun çox bərk vurulduğu hiss olunurdumu?” Yaziq qız bütün suallara qırıq bir səslə cavab verirdi. Lakin miledi onun səsindəki kədəri duymurdu; xoşbəxtliyin belə xudbinliyi də var! Nəhayət, qrafla görüşmək vaxtı yaxınlaşırıdı. Miledi Kettiyə tapşırı ki, gedib bütün otaqlarda olan şamları söndürorsən; qraf de Vard gelən kimi onu mənim otağıma gətirərsən. Şamların söndürülməsi d'Artanyanın işini yüngülləşdirirdi.

Ketti çox gözləmədi. D'Artanyan şkafın qapısı arasından hər yerin qaranlığa büründüyüünü görüb bayırə çıxdı, – bu zaman Ketti ara qapını örtürdü.

Miledi bu biri otaqdakı səsi eşidib soruşdu:

– Bu nə səsdir?

D'Artanyan piçıldayaraq dedi:

– Mənəm. Qraf de Vardam.

Ketti də piçildədi:

– Allah, Allah! Bu, heç təyin edilən vaxtı da gözləmədi.

Miledi titrək səslə dedi:

– Bəs o, niyə gəlmir? Qraf, qraf, mən sizi gözləyirəm.

D'Artanyan Kettini üsulluca qıraqa çəkib miledinin otağına girdi.

Miledi onun əllərini öz əlləri içincə alıb nəzakətlə sixir və mehribancasına deyirdi:

– Qraf, sizin sevginizlə mən xoşbəxtəm. Mən də sizi sevirom. Bu gecənin bir yadigarı olaraq bunu alın...

Bunu deyib barmağındakı üzüyü çıxardıb d'Artanyana verdi.

D'Artanyan üzüyü miledinin barmağında görmüşdü: bu, brilyanta çevrələnmiş, yaqtı qaşlı gözəl bir üzük idi.

D'Artanyan üzüyü ona qaytarmaq istədi. Lakin miledi həyəcanlı səslə dedi:

– Yox, yox, məni sevdiyiniz üçün qəbul edin. Bunu qəbul etməklə siz mənə düşündüyüñüzdən daha artıq iltifat göstərmmiş olarsınız.

D'Artanyan öz-özünə düşündü: “Bu qadın nə qədər əsrarongiz bir qadındır!”

Bu anda o bütün məsəlonı açıb ona söyləmək istədi. Lakin miledi birdən dedi:

– Yaziq! Qaskoniyalı yırtıcı az qala sizi öldürəcəkdir.

“Qaskoniyalı yırtıcı” d'Artanyan özü idi.

Miledi sözünü davam etdi:

– Yaralarınız yenə də sizə əziyyət verirmi?

D'Artanyan buna nə cavab verə bilərdi?

– Bəli, çox əziyyət verir, – dedi.

Miledi piçıldayaraq:

– Mən sizin qisasınızı ondan alaram, – dedi, – çox da amansızcasına alaram.

D'Artanyan düşündü: “Lənət şeytana! Bunu aldatdığını hələ açıb demək olmaz. Tezdir!” Bu qadının onun üzərində təsəvvür edilməz bir təsiri vardi. D'Artanyan ona həm nifrət edir, həm də onu isteyirdi. O, öz qisasını tamam unutmuşdu.

Getmək vaxtı idi. Lakin d'Artanyan heç də getmək istəmirdi. İkinci görüş gələn həftəyə təyin edildi.

Yaziq Ketti ümid edirdi ki, d'Artanyan onun otağından keçərkən, heç olmazsa, ona bir neçə söz deyə bilər. Ancaq bu da mümkün olmadı: miledi özü d'Artanyanı pilləkənə kimi ötürdü.

Ertəsi gün d'Artanyan tələsə-tələsə Atosun yanına gedib əhvalatı ona nağıl elədi. Atos qaşlarını çataraq dedi:

– Mənə elə gəlir ki, sizin miledi alçaq bir qadındır. Siz onu nahaq aldadırsınız: bununla siz özünüzə ən qəddar bir düşmən qazanmış oldunuz.

Söhbət arasında Atos d'Artanyanın barmağındakı kralıça üzüyünü əvəz edən yaqtı qaşlı üzüyə çox diqqətlə baxırdı.

Qaskoniyalı belə qiymətli bir hədiyyə ilə lovğalanaraq dedi:

– Siz, deyəsən, üzüyə baxırsınız?

Atos:

– Bəli, üzüyə baxıram, – dedi. – Bu üzük mənə bir ailə üzüyünü xatırladır...

– Doğrudan da, çox gözəl üzükdür. Elə deyilmə!

– Elədir. Demək siz bunu brilyant üzüklə dəyişmişiniz?

D'Artanyan:

– Yox, – dedi. – Bunu mənə mənim o gözəl ingilis xanımım, ya o gözəl fransız xanımım bağışlayıb. O, ingilismi, fransızımı, – bilmirəm,

çünki bunu ondan heç soruşturmamışam, ancaq inanıram ki, o, Fransada anadan olmuşdur.

Atos həyəcanla soruşdu:

- Bu üzüyü sizə miledi verib?
- Bəli, miledi verib, özü də bu gecə.

Atos üzüyü alıb baxarkən rəngi ağappaq ağırdı. Üzüyü sol əlinin adsız barmağına taxıb yoxladı.

D'Artanyan soruşdu:

- Üzük, deyəsən, sizə tanış gəlir?

Atos:

- Mənə elə gəlir ki, haradasa mən bu üzüyü görmüşəm. Amma mən, heç şübhəsiz, yanılmışam, – dedi.

Üzüyü d'Artanyana qaytardı. Az sonra dedi:

- D'Artanyan, sizdən xahiş edirəm, o üzüyü ya barmağınızdan çıxarıın, ya da çevirin, qaşı görünməsin. O, mənə elə dəhşətli şeylər xatırladır ki, mən sizinlə heç danişa bilmirəm. Siz mənim yanımıma məsləhətəm gəlmisiniz? Çətin bir vəziyyətəmi düşübəniz? Bir dayannı... O üzüyü bir də mənə verin. O üzük ki, mən deyirəm, onun gərək bir tərəfi balaca cızılmış olsun...

D'Artanyan yenə də üzüyü çıxarıb Atosa verdi. Atos üzüyə baxıb diskindi.

- Bir baxın! Doğrudan da, bu çox qəribədir, – üzüyün üstündəki balaca cızığı d'Artanyana göstərdi.

- Atos, bəs bu üzük haradan sizin əlinizə keçmişdi?

- Anamdan qalmışdı. Bu üzük bizim ailəyə məxsus olan çox qiyəmetli bir şeydi.

D'Artanyan çəkinə-çəkinə soruşdu:

- Siz də onu satdırınız?

Atos sırı halda gülümşəyərək dedi:

- Yox, necə ki, onu sizə bağışlayıblar, elə də mən bir gecə onu birisinə bağışladım...

D'Artanyan fikrə getdi. Üzüyü Atosdan alıb cibinə qoydu.

Atos onun əlindən yapışib dedi:

- Qulaq asın, d'Artanyan. Siz bilirsiniz ki, mən sizi nə qədər sevirəm! Mənim oğlum olmuş olsayıdı, mən onu sizdən artıq sevə bilməzdim. Gəlin siz bu qadından əl çəkin. Mən onu tanımirəm, ancaq inanın mənə, o, yaxşı adam deyil.

– Siz haqlısınız. Mən onu ataram. O, mənim özümü də qorxudur.

– Buna sizin mətanətiniz yetərmə?

D'Artanyan:

- Yetər, – dedi. – Mən bunu ləp bu saat da edə bilerəm.

Atos qaskoniyalının əlini sıxaraq dedi:

- Onda, əzizim, siz doğru hərəkət etmiş olarsınız. Allah eləsin ki, bu qadınla olan görüşdən sizə bir zərər toxunmasın.

Atos d'Artanyana baş əydi; bununla o, tək qalmaq, təklikdə düşünmək arzusun ifadə edirdi. D'Artanyan bunu başa düşdü.

Evinə qayıtdı. Ketti onu gözləyirdi. Yaziq qız yuxusuz və iztirab içinde keçən bir gecədə o qədər dəyişmişdi ki, bir ay qızdırmadan yatsayıdı, bəlkə heç bu qədər dəyişməzdı.

Miledi guya onu Vadin yanına göndərmişdi. Miledi sonsuz bir sevinc içindəydi. O, qraf de Vardin gələn həftə hansı gün gələcəyini bilmək istəyirmiş.

Yaziq Ketti d'Artanyandan cavab gözləyirdi.

Atosun bu cavan adam üzərində çox böyük nüfuzu vardı. Onun məsləhəti qaskoniyalıya yaxşı təsir etmişdi. O, miledi ilə bir daha görüşməyəcəyini qət etdi. Artıq onun həm izzət-nəfsi xilas edilmiş, həm də arzusu yerinə yetirilmişdi. O cavab vermədən lələk qələmi götürüb yazdı:

Xanım, bu yaxın günlərdə mənimlə görüşməyinizə ümid etməyin. Yaram sağalandan bəri mənim o qədər belə işlərim var ki, mən gərək bunları bir az da olsa nizama salım. Sizin növbəniz çatanda mən bu barədə sizə məlumat verəcəyəm.

Əllərinizi öpürəm.

Qraf de Vard"

Üzük haqqında bir kəlmə də söz yazmadı. Qaskoniyalı bunu, lazımlı gələndə miledinin əleyhinə bir silah kimi işlətmək üçünmü saxlayırdı, ya açığını deyək, bəlkə satmaq, əldə etdiyi pulla özünə yaraq-yasaq almaq istəyirdi... Bunu indidən teyin etmək çətindi.

D'Artanyan məktubu Ketti yə verdi. Ketti kağızı oxudu; əvvəl heç bir şey başa düşmədi. İkinci dəfə də oxudu, – sevindiyindən az qaldı ki, dəli olsun.

Elə o saat də gücü yetdikcə Kral meydanına sari yüyürməyə başladı.

Ən yaxşı qadının da qəlbini öz rəqibinin iztirablarına qarşı mərhəmət duymaz.

Miledi tələsik məktubu açdı. Kağızı oxuyan kimi rəngi göyərdi; məktubu əlində ezişdirib Kettidən hirsli soruşdu:

– Bu nə məktubdur?

Ketti:

– Bu, sizin məktubunuza cavabdır, – dedi. Onun bütün bədəni titrəyirdi.

Miledi çığıraraq:

– Ola bilməz! – dedi. – Centlmen, qadına belə kağız yazmaz!

Birdən o, titrəyərək yavaşça dedi:

– Allah! Bəlkə o bilib... – Sözünü tamamladı.

Dişlərini bir-birinə qıçayaraq xırçıldatdı, rəngi ölü rəngi kimi ağardı. Pəncərəyə yaxınlaşmaq istədi. Lakin qızları bükülü kresloya yığıldı.

Ketti, “özünü pis hiss eləyir” deyərək xanımına sarı yüyürdü ki, korsajının düymələrini açsıń. Lakin miledi cəld ayağa qalxdı:

– Siz məndən nə istəyirsiniz? Siz necə cəsarət edib mənə toxunur-sunuz?

Qulluqçu qız qorxmuş halda dedi:

– Xanim, elə bildim ki, siz özünüzi pis hiss edirsiniz. Sizə kömək eləmək istəyirdim...

– Mən özümü pis hiss edirəm? Siz yoxsa elə bilirsınız ki, mən zəif əsəbli bir qadınam? Təhqir olunanda mən özümdən getmirəm, bu təhqirin qisasını alıram. Eşidirsinizmi?

Bunu deyib Kettiyyə getmək əmrini verdi.

VI

QİSAS ALMAQ XƏYALLARI

Axşam miledi Kettiyyə dedi ki, d'Artanyan gələn kimi onu mənim yanımı gətirərsən. Lakin d'Artanyan gəlmədi.

Ketti ertəsi gün d'Artanyanın evinə gedib əhvalatı ona söylədi. D'Artanyan gülümsədi. O, öz qisasını almışdı, miledinin hiddətlənməsi bunu aydınca göstərirdi.

Axşam miledi daha artıq bir səbirsizliklə d'Artanyanı gözləməyə başladı. Yenə də Kettiyyə tapşırıldı ki, d'Artanyan gələn kimi onu mənim yanma gətirərsən. Miledi ta gecəyə kimi gözledi, lakin o gəlmədi.

Ertəsi gün Ketti yenə də d'Artanyanın evinə getdi. Yaziq qız bu dəfə çox kədərli görünürdü. D'Artanyan bunun səbəbini soruşdu. Ketti cavab vermək əvəzinə cibindən bir kağız çıxarıb d'Artanyana verdi.

Məktub miledinin öz oli ilə yazılmışdı. Bu dəfə məktub qraf de Varda yox, d'Artanyanın özünə göndərilmişdi. Cavan oğlan məktubu açıb oxudu:

“Hörmətli cənab d'Artanyan! Adam da öz dostlarını yaddan çıxarırmı: – bu heç yaxşı iş deyil; xüsusilə elə bir vaxtda ki, bizi uzun bir ayrılıq gözləyir. Lord Vinter və mən dünən axşam da, srağagün axşam da sizi çox gözlədik, lakin siz gəlmədiniz. Yoxsa, bu, bu gün də təkrar ediləcək?”

Sizə minnətdar olan ledi Klarki.”

D'Artanyan:

– İndi məsələ aydındır, – dedi. – Mən bu məktubu gözləyirdim. Qrafın qiyməti endikcə, mənim qiymətim qalxır.

Ketti soruşdu:

– Gedəcəksinizmi?

Qaskoniyalı:

– Qulaq as, əzizim, – dedi. – Sən özün başa düşürsən ki, belə güzel dəvəti rədd etmək ağılsızlıq olardı. Miledi mənim getməməyimin səbəbini anlamayacaq. Lakin getməsəm, o şübhələnə bilər. Sonra da bunun qisasını alar; belə bir qadının da qisası çox dəhşətli ola bilər!

Ketti dedi:

– Aman Allah! Siz hər şeyi çox qəribə izah edirsiniz, elə çıxır ki, siz hemişa haqlısınız. Yəqin siz yenə də onun başına dolanacaqsınız... Əgər siz onun xoşuna gəlsəniz, bu, mənim üçün daha pisdir.

Yaziq qız nelər olacağını az da olsa hiss edirdi.

D'Artanyan bacardığı qədər bu fikri onun başından çıxartmağa çalışdı, eyni zamanda miledinin ehtiraslarına qarşı laqeyd qalacağını da vəd etdi.

Sonra o, Kettiyyə belə bir tapşırıq verdi: milediyə deyərsən ki, bu iltifata qarşı təşəkkürler edirəm və bu gün onun hüzurunda hazırlam.

Kağız yazılıb ehtiyat etdi. Xəttini lazıminca dəyişə bil-məyəcəyindən qorxdu.

D'Artanyan düz saat doqquzda Kral meydanına getdi. Görünür, dəhlizdə növbə çəkən qulluqçular onun gələcəyini bilirdilər: d'Artanyan qapıdan içəri girmiş, hətta miledinin qəbul edib-etmədiyini soruşma-mış xidmətçilərdən biri yürüyə-yürüyə milediyə xəbərə getdi.

Miledi səsi tutula-tutula ele bərkdən:

– Buyursun! – dedi ki, d'Artanyan onun səsini dəhlizdə eşitdi.
Xidmətçilər qaskoniyalını salona apardılar.

Miledi onlara dedi:

– Kim gəlsə, mən daha evdə yoxam! Eşidirsinizmi? Kim gəlsə!
Xidmətçilər getdilər.

D'Artanyan maraqla milediyə baxdı. Onun rəngi solmuşdu, gözləri də qızarmışdı: yəqin ki, ya ağlamış, ya da gecə yatmamışdı. Otağa zəif bir işıq çökmüşdü. Gənc qadın həyəcandan titrədiyini gizlədə bilmədi, – bu, onu son günlərdə üzürdü.

D'Artanyan, adəti üzrə, onunla çox nəzakətlə sözə başladı. Miledi özünü son dərəcə zorlayaraq məftunedici bir təbəssümlə gülümsədi; lakin bu gülüş onun üzündəki iztirab dolu ifadəni dəyişə bilmədi.

D'Artanyan ondan özünü necə hiss etdiyini soruşdu.

Miledi:

– Özümü yaxşı hiss eləmirəm, – dedi.
– Siz mütləq dincəlməlisiniz. Mən də, yaxşı olar ki, gedim.

Miledi:

– Yox, yox, – dedi, – getməyin, cənab d'Artanyan, getməyin! Sizin burada olmanız mənə xoşdur.

D'Artanyan öz-özünə düşündü: "Çox qəribədir! O, hələ bu vaxta qədər mənə qarşı belə nəzakətli olmamışdı. Demək burada bir iş var, ayıq olmaq lazımdır".

Miledi onunla çox mehribanca danışır, eyni zamanda, söylədiyi sözlərə cəzbedici bir məftunluq verməyə çalışırdı. Vücudunu bürüyen titrəyişdən yenə də gözləri parlادı, yanaqları alışib yandı, dodaqları qızardı. Öz gözəlliyi ilə d'Artanyani məftun edən qadın yenə də onun gözləri önlündə canlanıb durdu. D'Artanyanın sönmüş zənn etdiyi məhəbbət yenə də qəlbini isitdi. Miledi gülümsədi, – d'Artanyan bütün həyatını bu gülüşə qurban etməyə hazırladı. O dedi:

– Sizi görəndən bəri mən ancaq sizinlə nefəs alıram, sizinlə yaşayıram.

Miledinin dodaqlarına qəribə bir gülüş qondu.

– Siz məni sevirsinizmi?
– Bunu heç demək lazımmı? Özünüz bunu duymursunuzmu?
– Ancaq, bilirsinizmi, könül nə qədər məğrur olarsa, onu ələ almaq da bir o qədər çətin olar.

– Ah, çətinlik məni qorxutmur, məni ancaq bu xam xəyalə düşdürüm qorxudur.

– Həqiqi sevgi üçün mümkün olmayan heç bir şey yoxdur.
– Heç bir şəymi?
– Bəli.

D'Artanyan öz-özünə düşündü: "Gör ha! Bütün ifadəsinə dəyişdi. Olmaya bu şıltaq qadın məni sevmək fikrinə düşüb? Olmaya mənə də, Vard rolunu oynarkən bağışladıqı yaqt qaşlı üzük kimi bir üzük bağışlamaq istəyir?"

D'Artanyan öz stulunu cəld miledinin kreslosu yanına çəkdi.

Miledi:

– Lakin görək, – dedi, – siz öz sevginizi nə ilə isbat edə bilərsiniz?
– Nə ilə desəniz. Nə əmr etsəniz mən ona hazırlam.
– Nə əmr etsəm?

D'Artanyan bərkdən dedi:

– Bəli! – O, qabaqcadan bilirdi ki, burada elə çətin bir şey olma-yacaq.

Miledi öz kreslosunu d'Artanyana tərəf çəkərək:

– Dediiniz doğru isə, onda danışaq... – dedi.
– Xanım, mən sizi dinleyirəm.

Miledi tərəddüb edirmiş kimi bir anlığa fikrə daldı. Sonra qət etmiş kimi dedi:

– Mənim bir düşmənim var.

D'Artanyan heç bir şey bilmirmiş kimi təəccüblə, həm də bərkdən soruşdu:

– Sizin düşməniniz var? Aman Allah! Bu heç mümkün olan şəymi? Sizin kimi gözel, mərhəmotlı bir xanımın düşməni?

– Düşmən məni çox amansızca təhqir etdiyindən aramızda ölüm-dirim müharibəsi gedir. Bu məsələdə sizin mənə köməkçi olacağınızı arxayıń ola biləremmi?

D'Artanyan lovğa-lovğa dedi:

– Arxayıń ola bilərsiniz, xanım. Mənim qılincım da qəlbim kimi sizin ixtiyarınızdadır.

Miledi:

– Elə isə, – dedi, – əgər siz məni sevdiyiniz qədər də mənə səda-qətlisinizsə...

O, sözünü tamamlamadı.

D'Artanyan soruşdu:

– Onda?

Miledi bir an susduqdan sonra:

– Onda, – dedi, – bu gündən etibarən sizin üçün mümkün olmayan heç bir şey yoxdur!

D'Artanyan dizləri üstə düşüb onun əllərini bir neçə dəfə öpdü.

Miledi dişlərini bir-birinə qıçayaraq düşündü: "Sarsağın biri sarsaq! Canlı qılınç! Sən bu alçaq Varddan mənim qisasımı al, sonra mən səni tez başımdan elərəm".

D'Artanyan eyni zamanda öz-özüne deyirdi: "Riyakar və xəbis qadın! Sən özünü könüllü olaraq mənim ixtiyarıma ver, onda mən, mənim əlimlə öldürmək istədiyin adamlı birlikdə səni ələ salıb bir yaxşı gülərəm!"

D'Artanyan başını qaldırdı:

– Mən hazırlam!

– Demək siz, size bu qədər şöhrət qazandıran qılincınızı məndən ötrü işə salmağa razisiniz?

– İsteyirsiniz lap bu saat!

Miledi:

– Göstərdiyiniz bu xidmətə qarşı mən size nə vero bilərəm?

– dedi. – Bir-birini sevən adamların könlü mənə məlumdur. Onlar bir-birinə havayı yerə heç bir şey eləmirlər.

D'Artanyan:

– Siz bilirsiniz ki, bunun qarşısında mən ancaq bir şey istərdim... – deyib miledini nəzakətlə özünə sarı çekdi. Miledi müqavimət göstərmədi.

D'Artanyan ehtirasa tutularaq bərkdən dedi:

– Ah! Ah Mən öz xoşbəxtliyimə çox çətinliklə inanıram. Mən həmişə bir şeydən qorxuram, qorxuram ki, bu xoşbəxtlik bir xəyal kimi uçub əlimdən çıxa. Ona görə də tələsirəm, tələsirəm ki, buna mümkün qədər tez nail olum.

Miledi hələ də bu sözlərin doğru olub-olmadığına şübhələnərək soruşdu:

– Siz doğrumu deyirsiniz?

– Sizin o gözəl gözlərinizi yaşa dolduran o alçaq adamin adını mənə deyin...

– Kim sizə dedi ki, mən ağlamışam?

– Mənə ələ gəldi...

– Mənim kimi qadınlar ağlamazlar.

– Bu, daha yaxşı. Bir deyin görüm, axı o kimdir?

– Siz onu tanıyırsınız.

– Tanıyıram.

– Bəli.

D'Artanyan:

– Yəqin ki, o mənim dostlarımdan deyil, – dedi.

Miledi ucadan dedi:

– Bu adam sizin dostlarınızdan biri olsa, onda siz tərəddüd edərdinizmi? – Onun gözlərində töhdid ildirim kimi parladi.

D'Artanyan da heyvətli bir coşqunluqla:

– Yox, – dedi, – qoy lap o mənim qardaşım olsun!

Bizim qaskoniyalı belə hərəkət etməklə özünü heç də təhlükəyə atmırı, cünki o no elədiyini bildirdi.

Miledi dedi:

– Sizin belə sədaqəti olmağınız mənə xoş gəlir.

– Əfsus! Mən ələ birçə bu cəhətdənmi size xoş gəlirəm?

Miledi onun əlini sıxaraq:

– Mən sizi sevirəm, – dedi.

D'Artanyan, əlinin belə qızığın surətdə sıxlamasından titrədi:

– Əzizim, demək, siz məni sevirsiniz? Bu həqiqətmi? – deyərək onu qucaqladı, öpməyə başladı. Miledi onun öpüşlərini rədd etmədişə də, özü onu öpmədi.

Onun dodaqları soyuqdu. D'Artanyan ələ bil bir qadın deyil, həkel öpürdü. Bununla belə, xoşbəxtlikdən məst olmuşdu, o, sevgi odu ilə alışib-yanırdı; o az qalırkı ki, miledinin sevgisinə, de Vardin da cinnayət işləməsine inansın. Bu anda de Vard onun əlinə düşsəydi, onu yəqin ki, öldürərdi. Miledi d'Artanyanın belə bir əhvali-ruhiyyə ilə yaşamasından istifadə edərək yenə sözə başladı:

– Onun adı...

D'Artanyan ucadan dedi:

– De Varddır. Mən bilirəm!

Miledi həyəcanla soruşdu:

– Siz bunu haradan bilirsiniz?

D'Artanyan özünü unudaraq səhv etdiyini anladı.

– Söyləyin, söyləyin... söyləyin də, – deyərək miledi təkrar edirdi.

– Siz bunu haradan bilirsiniz?

– Dünən bir qoonaqlıqda ona rast gəldim: mənə bir üzük göstərdi, dedi ki, bunu mənə miledi bağışlayıb.

Miledi hirslənərək ucadan dedi:

– Alçaq!

– Mən o yaramazdan sizin qisasınızı alaram!

Miledi qışqıraraq:

– Mənim igid dostum, sizə təşəkkür edirəm, – dedi. – Siz nə vaxt mənim qisasımı alacaqsınız?

– Sabah, isteyirsiniz lap indi... nə vaxt istəsəniz onda!

Miledi istədi ki, desin: “Lap bu saat!”, lakin bu cür tələsməyin d’Artanyana qarşı böyük bir hörmətsizlik olduğunu düşünərək özünü saxladı. Bundan başqa, d’Artanyana min cür tapşırıq və məsləhətlər verməli idi ki, şahidlər yanında qrafla heç bir izahata-filana girişməsin.

D’Artanyan onun fikrini duymuş kimi:

– Sabah, – dedi, – sabah mən ya öləcəyəm, ya sizin qisasınızı alacağam. Ancaq bir şey də var. Siz məni ölümə göndərirsiniz. Heç düzgün olarmı ki, məni inididən mükafatlaşdırıbmıb bunu sonraya qoysınız, məni dadlı ümidiłrlə yaşadasınız?

Miledi nəzakətlə ona baxdı:

– Siz tamamılıq haqlısınız.

Cavan oğlan ucadan dedi:

– Ah! Siz mələksiniz!

Miledi ondan soruştı:

– Demək, hər şey həll olundu?

– Ancaq mənim sizdən istədiyim şeydən başqa...

– Dedim ki, siz mənim sevgimdən arxayın ola bilərsiniz.

– Kim bilir sabah mənim başıma nə gələcək. Mən necə gözləyə bilərəm?..

– Susun! Qardaşımın addım səsini eşidirəm. O, sizi burada görməməlidir.

Zəng çaldı. Ketti gəldi.

Balaca, gizli qapını açaraq:

– Bu qapıdan gedin, – dedi, – saat on birdə yenə qayıdın ki, söhbətimizi qurtaraq. Ketti sizi mənim yanına ötürər.

Yazlıq qız miledinin son sözlerini eşidirkən az qaldı ki, özündən getsin.

Miledi Kettiyyə:

– Niyə siz belə heykəl kimi dayanıb durmusunuz? – dedi. – Cənab d’Artanyanı saat on birdə mənim yanına gətirərsiniz... Eşidirsinizmi?

D’Artanyan öz-özünə fikirləşdi: “Deyəsən, bu, həmişə görüşü saat on birə teyin edir. Görünür bu onun adətidir”.

Miledi əlini ona sarı uzatdı, d’Artanyan da bu əli nəzakətlə öpdü.

D’Artanyan gedə-gedə və Kettinin töhmətlə sözlərinə güclə cavab verə-verə düşünürdü: “Birdən məni aldadər ha... Bu qadın yamanca yırtıcı şeydir. Ehtiyatlı olmaq lazımdır”.

VII

MİLEDİNİN SİRRI

Ketti nə qədər yalvarıb-yaxardısa d’Artanyan onun otağına qalxmayıb çıxıb getdi. Bununla o həm qızın töhmət və şikayətlərindən canını qurtarmaq, həm də bir az tək qalıb düşünmək, fikrini toplamaq istəyirdi.

D’Artanyan miledini dəlicəsinə sevirdi, eyni zamanda, bu qadının onu qətiyyən sevmədiyini də bilirdi. Bir dəqiqəliyə d’Artanyan evə gedib milediyə bir kağız yazmaq və bütün məsələni açıb ona söyləmək istədi. Kral meydanını beşaltı dəfə hərləndi. Miledinin mənzilindəki işıq xeyli yanandan sonra, nəhayət, söndü.

D’Artanyanın ürəyi sevinçdən döyünməyə başladı. Başı elə bil od tutub yanındı. Geri qayıdır Kettinin otağına girdi.

Yazlıq qızın rəngi meyit kimi ağardı, bütün bədəni tir-tir əsdi, d’Artanyan öz yanında saxlamaq istədi; lakin miledi onun keşiyində idi. Qapını açıb d’Artanyanı çağırıdı.

– Gəliniz, – dedi.

D’Artanyan onun otağına girdi, qapı bağlandı. Ketti özünü qapıya atdı. Qısqanlıq, çılgınlıq və təhqir edilmiş qürur, – bir sözlə, sevən bir qadın qəlbini həyəcana gətirən bütün ehtiraslar onu d’Artanyanın keləyini ifşa etməyə sövq edirdi. Lakin bu məsələdə o iştirak etdiyini söyləsəydi, özü məhv olacaqdı, d’Artanyanı da həmişəlik itirəcəkdi. Bu fikir onu daha bir qurban verməyə məcbur etdi.

D’Artanyan öz arzusuna nail oldu. Mühabiməsi ona deyirdi ki, sən ancaq qisas almaq üçün bir alətsən. Lakin qürur, heysiyyat və ehtiras

mühakiməni susmağa məcbur edirdi. Bizim qaskoniyalı özünü de Vardla müqayisə eləyir və öz-özünə deyirdi: miledi ki de Vardı sevir, bəlkə elə axırda mənim özümü də sevdı? Niyə də sevməsin?

O, bütün varlığı ilə ehtirasa qapılmışdı; bu qayda ilə iki saat keçdi.

Bir qədər keçmiş miledi özünə gəlib, de Vardı duelə çağırmaq üçün bir bəhanə tapıb-tapmadığını d'Artanyandan soruşdu.

D'Artanyan qrafla duelə çıxacağı haqqında heç vaxt ciddi surətdə düşünmədiyindən səhbəti dəyişmək istədi. Lakin buna müvəffəq olmadığını görüb miledidən de Vardı bağışlamasını xahiş etməyə başladı.

Miledi qaranlıqda qəribə səslənən sərt və istehzalı bir ifadə ilə soruşdu:

– Əzizim d'Artanyan, olmaya qorxursunuz?

D'Artanyan:

– Gülüm, siz əlbət ki, belə fikirdə deyilsiniz? – dedi. – Əgər bu yaziq qraf Vard sizin düşündüyüüz qədər müqəssir deyilsə, onda necə olsun?

Miledi sərt dedi:

– Hər halda o, məni aldadıb. Məni aldatdığı üçün də ölməlidir.

D'Artanyan möhkəm və qəti bir səslə dedi:

– Madam ki, siz onu ölümə məhkum etmisiniz, o ölücəkdir!

Miledi dərhal ona yaxınlaşdı.

Günün ilk şüaları pəncərədən içəri süzülməyə başladı, çox çəkmədi ki, bütün otaq solğun bir işıqla işıqlandı.

Miledi d'Artanyanın getməyə hazırlaşdığını görüb bir də ona verdiyi vədi xatırlatdı.

D'Artanyan:

– Nə buyursanız, mən onu yerinə yetirməyə hazırlam, – dedi.

– Ancaq sizdən bir şeyi yəqin bilmək istərdim.

Miledi soruşdu:

– O nədir ki?

– Siz məni sevirsinizmi?

– Mən ki, bunu size isbat etdim.

D'Artanyan:

– Əgər, doğrudan da, siz məni sevirsinizsə, – dedi, – bəs onda mənim başıma bir iş gələcəyindən qorxmursunuzmu?

– Sizin başınıza nə iş gələ bilər?

– Məni bərk yaralaya, hətta öldürə də bilerlər.

Miledi:

– Bu ola bilməz, – dedi. – Siz çox igidsiniz, həm də qılınçı məhərətlə işlətməyi bacarırsınız.

D'Artanyan:

– Bəlkə siz qisas almaq üçün elə bir yol seçəsiniz ki, – dedi, – orada qan tökmək olmasın?

Miledi dinməz-söyləməz onun üzünə baxıb:

– Deyəsən, siz tərəddüd edirsiniz, – dedi.

– Yox, tərəddüd etmirəm; ancaq, sizin o yaziq qraf de Vardı sevmədiyinizi biləndən sonra, düzü mənim ona yazığım gəldi; mənə elə gəlir ki, sizin sevginizdən məhrum olmaq özü böyük bir cəzadır, belə bir adamı bundan da artıq cəzalandırmağa daha ehtiyac yoxdur.

Miledi soruşdu:

– Sizə kim dedi ki, mən onu sevirdim?

Cavan oğlan mehribanca dedi:

– Mən güman edirəm ki, indi siz bir başqasını sevirsiniz, buna görə də təkrar edirəm: mənim qrafa yazığım gəlir.

– Niyə?

– Ona görə ki, ancaq mən bilirəm ki...

– Nəyi bilirsınız?

– Bilirəm ki, o sizin qarşınızda o qədər də müqəssir deyil.

Miledi həyəcanlı bir səslə soruşdu:

– Doğrudanmı?

D'Artanyan dedi:

– Bəli. Mən nəcib adamam. Sizin sevginizə nail olandan bəri mən bu sevginin varlığını inandım... Mən sizin sevginizə inana bilərəm, elə deyilmə!

– Bəli, bəli. Sonra?

– Sizin sevginizə nail olandan bəri məni bir sərr çok narahat edir.

– Sərr?

– Siz cümlə axşamı həmin bu otaqda Vardla görüş təyin etmişdiniz, düzmü deyirəm?

– Mən? Yox, belə bir görüş təyin edilməmişdi. – Miledi bu sözleri elə qəti və elə soyuqqanlıqla dedi ki, əgər d'Artanyan öz sözlərinə tamamilə arxayıb olmasayı, yəqin ki, şübhəyə düşərdi.

D'Artanyan gülümşəyərək:

— Gözəl məlek, yaalan söyləməyin, — dedi, — bunun sizə heç bir köməyi olmaz.

— Nə? Di deyin görüm! Siz məni üzüb öldürürsünüz!

— Yox, sakit olun. Siz mənim qarşımda müqəssir deyilsiniz! Mən artıq sizi əfv etmişəm.

— Axı sonra? Sonra?

— De Vard heç bir şeylə lovğalana bilməz...

— Niyo? Siz özünüz dediniz ki, üzüyü...

— Bu üzük, mənim sevgim, məndədir. Cümə axşamı sizin yanınıza gələn qraf de Vard da, bugünkü d'Artanyan da elə bir adamdır.

Bu divanə elə zənn edirdi ki, miledi bunu eşidərkən həm təəccüb edəcək, həm də utanacaq, yüngülce bir tufan qopacaqdır ki, bu da göz yaşları içində əriyib gedəcəkdir; lakin o yanılırdı. Bu hal uzun sürmədi. Rəngi qaçmış və dəhşətli bir sifətə düşmüş miledi qəddini düzəltdi, d'Artanyanın döşünə bərk bir yumruq vurub itələdi.

Artıq hava işqılanmışdı. D'Artanyan miledinin, nazik hind batistindən tikilmiş penüarından³ yapışdı ki, ondan əfv diləsin, lakin o, qəti və qüvvətli bir hərəkətlə d'Artanyanın əllərindən siyrilib çıxdı. Əynindəkti batist paltar cirildi, ciyni açıldı, d'Artanyan onun gözəl, yumşaq, ağ ciyinlərindən birində zanbaq çıçəyi damgasını gördü — bu, cəllad əli ilə vurulmuş həqarət damgası idi!

D'Artanyan bərkdən:

— Allah, mən nə görürəm! — deyərək penüarı əlindən buraxdı və yerindəcə donub qaldı.

Miledi ifşa olunduğu hiss etdi: bu cavan adam indi onun sırtını biliirdi. Lakin bu dəhşətli sırr hələ heç kəsə məlum deyildi. O çıxıraraq dedi:

— Ah, mənfur adam! Əvvəl sən alçaqcasına mənə xəyanət etdin, indi də sirrimi öyrəndin? Sən ölməlisən!

O, sədəfli mücrüyə sarı cumdu, əli əsə-əsə mücrünün qapağını açdı, oradan iti və nazik tiyəli bir xəncər götürüb bir sıçrayışla, yariso-yunmuş halda d'Artanyanın üstüne atıldı.

Biz bilirik d'Artanyan igid oğlandı; lakin onu miledinin eybə-corləşmiş sifəti, bərəlmiş gözləri, katan kimi ağarmış üzü və qan kimi qırmızı dodaqları qorxutdu. Divara tərəf geri çəkildi, — elə bil ki, üstünə ilan gəlirdi. Əli qılincın dəstəsinə toxundu. Qılinci qınından

çıxartdı. Lakin miledi sıyrılmış qılınca əhəmiyyət verməyərək onu xəncərlə vurmağa çalışırı. Ancaq qılincın iti ucunu sinəsində hiss edib dayandı. Qılinci əli ilə tutmaq istədi. Lakin d'Artanyan buna imkan vermirdi: qılinci gah onun gözünə, gah döşünə sarı uzadaraq Kettinin otağına tərəf çəkilməyə başladı.

Miledi dəhşətli bir qəzəblə ona hücum edirdi. Onların vuruşması lap duelə benzəyirdi. D'Artanyan, nəhayət, yavaş-yavaş özünə gəldi.

— Siz çox gözəl vuruşursunuz, gözəlim, çox gözəl! Allah xatirinə, bəsdir, sakit olun, yoxsa mən sizin o gözəl yanağınızda ikinci bir zanbaq şəkli çekerəm.

Miledi çıxıraraq:

— Alçaq! Alçaq!

D'Artanyan miledinin arası kəsilməyən hücumlarından özünü qoruya-qoruya, yavaş-yavaş qapıya yaxınlaşırı.

Ketti o biri otaqda aşırılan mebellərin səsini və dəhşətli çıxırtıları eşidərək ara qapını açdı. D'Artanyan manevr edə-edə bu qapıya yaxınlaşmağa çalışırı; qapı açılanda o buradan üçcə addım aralı idı. Bir sıçrayışla Kettinin otağına atıldı, dərhal qapını örtdü, var gücü ilə qapını basdı, açılmağa qoymadı. Ketti tez qapının cəftəsini vurdur. Miledi yenə də el çəkmədi: o iki otaq arasındaki divarı sındırmaq istədi, lakin buna gücü çatmadığını görüb xəncərlə qapını çapmağa başladı, bir neçə yerdən onu dəldi. O, hər zərbə ilə dəhşətli lənətlər yağdırırdı.

D'Artanyan piçıldayaraq:

— Tez ol, tez ol, Ketti, — dedi, — o biri qapını aç, mən gedim. Sonra özünüə gəlib nökerlərinə əmr edər, məni öldürərlər.

Ketti:

— Siz axı bu paltarda hara gedə bilərsiniz, — dedi, — sizi tanıyarlar.

D'Artanyan ancaq indi bunu başa düşə bildi:

— Doğru deyirsiz, doğru deyirsiz, — dedi. — Öz paltarından mənə ver, mən paltarımı dəyişim. Ancaq tez ol; bunu bil ki, məsələ ölüm-dirim məsələsidir!

Ketti bunu yox yaxşı bilirdi. O, cəld öz güllü donunu d'Artanyanın oynınə geydirdi, mantilini ciyninə atdı, enli qadın qalpağını onun başına qoydu, sonra da otaqdan çıxarıb pillekənlərə aşağı endirdi. Bütün bunlar lap vaxtında oldu; çünki miledi bütün evdəkiliəri ayağa qaldırırdı. O, pəncərədən uzanıb çıxırırdı.

— Qapını açmayıñ. Lakin qapıcı artıq qapını açmışdı.

¹ Penüar — şəhər geyimi

VIII

NECƏ OLDU Kİ, ATOS ZƏHMƏTSİZ-ƏZİYYƏTSİZ ÖZÜNƏ YARAQ-YASAQ ƏLDƏ EDƏ BİLDİ

D'Artanyan qaçıb getdi. O, gözdən itəndə miledi hissiz halda döşəmə üstünə yıxıldı.

D'Artanyan o qədər qorxmuşdu ki, Kettinin vəziyyetini düşünmədən və bu baredə heç də narahat olmadan, Parisin yarısını yüyüre-yüyürə keçib getdi, ancaq Atosun qapısı ağızında dayandı. O, özünü o dərəcədə itirmişdi ki, dalınca cuman keşikçinin çıqtısı, hələ tez də olsa, öz işinə gedən bir neçə adamın fitə basması onu saxlaya bilmədi, daha bərk yüyürməyə təhrik etdi. Həyətdən keçib üçüncü mərtəbəyə qalxdı, var gücü ilə Atosun qapısını döyməyə başladı.

Qrimo yuxulu-yuxulu gəlib qapını açdı. D'Artanyan elə bir halda otağa soxuldu ki, az qaldı Qrimonu vurub yıxsın. Qrimo, adəti üzrə, qaradınməz bir adamdı, lakin bu dəfə danışmağa başladı:

— Arvad, sen kimsən? Niyə gəlmisən, yaramazın biri yaramaz!

D'Artanyan başındaki qadın papağını götürdü, qollarını mantılın altından çıxartdı. Qrimo qabağındaki “qadının” bişlarını, əlindəki siyirmə qılıncını görüb bildi ki, bu, kişidir və elə zənn etdi ki, otağa quldur soxulmuşdur.

Çığırmağa başladı:

— Köməyə gəlin! Köməyə gəlin!

D'Artanyan:

— Sus, yaramaz! Mən d'Artanyanam, — dedi. — Yoxsa məni tanımirsan? Ağan hanı?

Qrimo çığıraraq:

— Siz cənab d'Artanyansınız? — dedi. — Ola bilməz!

Atos, əynində xalat, öz otağından çıxbıb gəldi.

— Qrimo, deyosən sən danışa da bilirsənmiş...

— Ah, cənab, ona görə ki...

— Sus!

Qrimo səsini kəsib barmağı ilə d'Artanyanı göstərdi.

Atos yoldaşını tanıdı və nə qədər sakit, soyuqqanlı adam olsa da, qəhqəhə ilə gülməyə başladı. Doğrudan da, d'Artanyanı əynindəki qadın geyimi, başındakı əyri qoyulmuş qalpaq çox qəribə göstərirdi.

D'Artanyan:

— Gülməyin, dostum, — dedi. — Siz allah, gülməyin. Heç bilirsinizmi başıma nə gelib?..

Bu sözləri o, elə dəhşətli bir ifadə ilə dedi ki, Atos dərhal onun əlindən yapışb:

— Olmaya yaralanmışınız, dostum? — dedi. — Rənginiz elə qaçıb ki!

— Yox, yaralanmamışam, ancaq başıma dəhşətli bir hadisə gəlib...

Atos, siz təksinizmi?

— Əlbət ki, təkəm! Bu vaxt mənim yanımda kim ola bilər?

— Cox gözəl!

D'Artanyan tez Atosun otağına keçdi.

Atos başqasının mane olmaması üçün qapının cəftəsini vurdu.

— Deyin görüm ne olub axı! Kral ölübmü? Yoxsa kardinali öldürmüsünüz? Sir-sifətiniz təmiz dəyişib, sizi tanımaq olmur. Deyin də! Bağrım çatladı ki!

D'Artanyan əynindəki qadın paltarını çıxara-çıxara:

— Atos, — dedi, — sizə heç ağlıma gəlməyən bir hadisə söyləyəcəyəm, qulaq asmağa hazırlaşın.

Muşketyor öz dostuna:

— Əvvəl bu xalatı geyin, — dedi.

D'Artanyan elə dərin bir həyəcan içinde idi ki, xalatın qollarını tapıb geyə bilmədi.

— Danışın görək!

D'Artanyan piçilti ilə Atosun qulağına dedi:

— Miledinin çiynində zanbaq çıçayı damğası var!

— Ah! — müşketyor elə çığrdı ki, sanki ürəyinə gullə dəydi.

D'Artanyan:

— Qulaq asın, — dedi, — siz birisinin... doğrudan da, ölüyünə inanırsınız?

— O birisi?

Atos bu sözü elə boğuq bir ifadə ilə dedi ki, d'Artanyan onu güclə eştidi.

— Bəli. Siz ki, onun barəsində Amyendə mənə bəzi şəylər danışmışdır.

Atos inildəyərək başını əlləri içine aldı.

D'Artanyan sözünə davam etdi:

— İndi onun iyirmi altı yaşı olar.

Atos soruşdu:

- O sarışın bir qadındır, eləmi?
- Bəli.
- Onun qəribə bir tərzdə parlayan açıq mavi gözləri, qara qaşları və qara kirpikləri var?
- Bəli.
- Boyu ucadır, qəşəng, mütənasib bədəni var. Sol tərəfdən də bir diş düşmüşdür.
- Bəli.
- Çiyində də xırdaca, sarı-qırmızı zanbaq çiçəyi damgası var, həm də bu damğanı silməyə cəhd edildiyi hiss olunur?
- Bəli.
- Siz deyirsiniz ki, o ingilis qadınıdır.
- Onun adı miledi Klarikdir. Bəlkə də o, fransız qadınıdır. Bu daha ağıl kəsəndir; çünkü lord Vinter onun qardaşı deyil, qaynırıd.
- D'Artanyan, mən onu görmək istəyirəm!
- Ondan uzaq olun, Atos, uzaq olun! O, yırtıcı pələngdir, qaplandır! Ah, əzizim Atos, mən bir şeydən çox qorxuram, qorxuram ki, o, bizim hər ikimizdən dəhşətli qisas alsın.

D'Artanyan gecəki hadisəni, miledinin hədələrini açıb söylədi.

Atos:

- D'Artanyan, and olsun namusuma, siz haqlısınız! – dedi.
- Hərçənd mən indi heç qırıq qəpiyə də dəymərəm... ancaq yenə do qorunmaq lazımdır. Xoşbəxtlikdən, sabah yox, o biri gün Parisdən çıxıb gedirik. Yəqin ki, bizi Laroşelə göndərəcəklər. Daha buradan gedəndən sonra...

– Atos, o, sizi tanısa, dünyanın lap o başına da getsəniz, yenə sizi təqib edəcəkdir. Heç olmazsa, siz onun qəzəbinə tutulmayın, o nə elə-yəcəksə qoy mənə eəlesin!

Atos:

- Ah, mənim əzizim, – dedi, – yoxsa elə bilirsiniz mən öz həyatım üçün qorxuram?

D'Artanyan:

- Xoşbəxtlikdən biz ancaq sabah yox, o biri günə kimi buradayıq, – dedi. – Orada olandan sonra biz ancaq düşməndən qorxa bilərik, ayrı heç kəsdən yox.

Atos:

– Hələlik mən öz-özümü könüllü suretdə həbs eləmək qərarımı pozuram, – dedi. – Siz hara getsəniz, mən də sizinlə gedəcəyəm. İndi siz Məzarçılar küçəsinə qayıtmalısınız. Mən sizi ötürcəyəm.

– Mən axı bu paltarda gedə bilmərəm.

Atos:

– Tamamilə doğrudur, – deyib zəngi çaldı.

Qrimo içəri girdi.

Atos işarə ilə ona dedi ki, d'Artanyanın evinə gedib paltarmı götür. Qrimo da deyiləni başa düşdüyüni əl-qolu ilə izah etdi.

Atos:

– Əzizim, bunlar hamısı öz yerində; ancaq bizim yaraq-yasaq məsələmiz həll olunmadı, necə ki var, elə də qaldı, – dedi. – Sizin heç olmasa, yaqt üzüyünüz vardır.

– Əzizim Atos, bu yaqt üzük sizindir! Siz dediniz ki, bu üzük sizin ailənin olmuşdur.

– Bəli, bu üzüyü atam iki min eküyə aldığı mənə demişdi. Bu onun anam üçün getirdiyi toy hədiyyələrindən biri idi. Anam da bunu mənə bağışladı. Mən ağılsız, bunu müqəddəs bir şey kimi saxlamaq əvəzinə, götürüb o alçaq qadına bağışladım.

– Elə isə bu üzük sizə çatacaq; çünkü bu, sizin üçün son dərəcə qiymətli bir şeydir.

– Buna o alçaq qadının əli dəymmişdir, mən onu daha geri götürmərəm! Qətiyyən götürmərəm! d'Artanyan, bu üzük murdarlanmışdır.

– Onda satın.

– Anamdan mənə qalan yadigarı satmaqmı? Siz məni günah işləmeyəm sövq edirsiniz?

– Elə olan surətdə aparın girov qoyun. Girov qoysanız sizə dinməz min ekü verərlər. Bu pul sizin yaraq-yasağınızla lap artıqlamasılə çatar. Sonra giri və düşən kimi gedib onu geri alarsınız; sələmçi əlindən keçdiyi üçün də artıq o üzük köhnə ləkələrindən təmizlənmiş olacaqdır.

Atos gülümşədi:

– Əzizim d'Artanyan, siz çox gözəl yoldaşsınız! Siz öz güşadlılığınıla mənim qəmli fikirlərimi dağıdırırsınız. Yaxşı, üzüyü girov qoynıq, ancaq bir şərtlə!

– Hansı şərtlə?

– Beş yüzünü siz götürərsiniz, beş yüzünü də mən.

– Atos, bu nə sözdür deyirsiniz? Mənə heç onun dörddə biri də lazım deyil. Mən qvardiyada qulluq edirəm, elə bir yəhəri satsam, bu pulu çıxardaram. Mənə lazım olan şey nədir? Planşə üçün bir at. Vəssalam. Mənim də axı bir üzüyüm vardır, – siz bunu yaddan çıxarırsınız.

– Mənə elə gəlir ki, siz bu üzüyü daha çox, mən özümükünü sevəndən də artıq sevirsiniz.

– Doğru deyirsiniz! O üzük mənim üçün çox qiymətlidir; bu, yalnız qiyməti bir daş deyil, həm də sehrlı bir tilsimdir.

– Mən sizi başa düşmürəm, lakin dediyinizə inanıram. Yenə qayıdaq mənim üzüyümün, daha doğrusu, sizin üzüyünüzün üstünə. Siz ya üzüyə verilən puşun yarısını götürəcəksiniz, ya da mən onu Senaya atacağam.

– Onda razıyam.

Elo bu anda Qrimo ilə Planşə geldi. Planşə öz ağasından çox nigarandı; onun başına nələr gəldiyini bilmək isteyirdi, buna görə də fırıldadı istifadə edərək paltarı özü getirmişdi.

D'Artanyan da geyindi, Atos da. İkisi də hazır olandan sonra Atos nişan almaq hərəkötünü göstərdi. Qrimo o saat muşketini mixdan götürdü, ağasının dalınca yola düşdü.

Onlar sağ-salamat Məzarçılardan küçəsinə gəlib çıxdılar. Qapı ağzında duran Bonasye istehza ilə d'Artanyana baxdı.

– Ay əziz həmxana, tez olun, bir gözəl qız içəridə sizi gözləyir. Özünüz bilirsiniz ki, arvadlar gözləməyi sevməzler.

– Kettidir! – deyərək d'Artanyan koridora yüyürdü.

Doğrudan da, Ketti onun otağının qabağında qapıya söykənərək durmuşdu. D'Artanyanı görüb dedi:

– Siz məni öz himayənizə alacağınızı, miledidən qoruyacağınızı vəd etmişdiniz. Mənim başıma nə müsibət aćığınızı bir yadınıza salın.

D'Artanyan:

– Bilirom, Ketti, bilirom, lap arxayı ola bilərsən, – dedi. – Yaxşı, mən gedəndən sonra nə oldu?

Ketti:

– Mən nə bilim? – dedi. – Miledinin çıqtısına xidmətçilər yürüüb gəldilər. O, elə bil cin atına minmişdi; dünyada nə qədər lənət-nifrot var, hamisini sizin üstünüzə tökdü. Siz axı onun otağına mənim otağımdan keçib getmişdiniz; dedim bu indi onun yadına düşər, məni

də bu iş üstündə sizin köməkçiniz hesab edər. Tez bir az pul, şeylərimdən ən qiymətlisini, ən yaxşısını götürüb qaçdım.

– Yazıq qız! Ancaq heç bilmirəm mən səni nə edəcəyəm. Sabah yox, o biri gün mən yola düşürəm.

– Məni nə edəcəksiniz? Bu sizin öz işinizdir, cənab! Məni Parisdən aparın. Aparın məni Fransadan!

D'Artanyan:

– Mən səni özümlə Laroşeli mühəsirə etməyə apara bilmərəm ki, – dedi.

– Hər halda məni əyalətin bir yerində, tanış bir xanımın evində işə düzəldə bilərsiniz. Məsələn, öz vətəninizdə...

– Ah, əzizim! Mənim vətənimdə ev xanımları qulluqçusuz dənirələr. Bir toxta görüm. Mən sizin haqqınızda bəzi şəyər düşünmüşəm. Planşə, get, Aramisdən xahiş elə ki, bu saat bura gəlsin: biz ona çox mühüm bir şey söyləyəcəyik.

Atos:

– Mən bilirom, siz ona nə deyəcəksiniz. Portosu çağırısa, məsləhətdir, – dedi. – Mənə elə gəlir ki, onun markız xanımı...

D'Artanyan gülərək:

– Onun markız xanımını ərinin mirzələri geyindirirlər. Bir də ki, Ketti Ayı küçəsində yaşamaq istəməz. Elo deyilmi, Ketti?

– Harada desəniz, mən orada yaşamağa razıyam. Ancaq başımı soxmağa bir yer olsun ki, özümü gizlədim, heç kəs mənim yərimi bilməsin.

– Ketti, biz ki indi ayrılıraq, demək, sən daha mənə qısqanmayacaqsan.

– Cənab d'Artanyan! Siz harada olsanız, yaxında ya uzaqda, mənim üçün fərqi yoxdur, harada olsanız mən sizi sevəcəyəm.

Atos piçıldırayaraq öz-özünə dedi:

– Sabitlik gör harada gəlib özünə məskən tapıb!

D'Artanyan:

– Mən də, mən də həmişə səni sevəcəyəm. Ancaq sən mənim bir sualıma cavab ver; onu da bil ki, mən bu suala çox əhəmiyyət verirəm. Gecə vaxtı oğurlanan cavan bir qadın haqqında sən bir şey eşitməsənmi?

– Ah, Allah! Cənab zabit, yoxsa siz bu arvadı da sevirsiniz?

– Yox, onu mənim dostlarımdan biri sevir. Onu sevən bax, bu Atosdur.

– Mən? – Atos elə çığırdı ki, sanki o qəfildən ilan basmışdı.

D'Artanyan Atosun əlini sıxaraq dedi:

– Əlbət ki, sən! Sən özün bilirsən ki, biz hamımız bu yazıq balaca qadının, bu xanım Bonasyenin məsələsində necə iştirak edirik? Bir də ki, Ketti bunu heç kəsə deməz. Elə deyilmi, Ketti? Bilirsənmi, əzizim, bu qadın mənim qapımın ağızında duran o çirkinsifət adamın arvadıdır. Sən özün bayaq onu gördün.

Ketti çığırdı:

– Aman Allah! Görəsən o, məni tanıdımı?
– Necə? Yoxsa bu adamı qabaq da görmüsən?
– O, iki kərə miledinin yanına gəlib.
– Belə de. Nə vaxt gəlmışdı?
– Təxminən on beş-on səkkiz gün bundan əvvəl.
– Demək... belə...
– Dünən axşam yenə gəlmışdı.
– Dünən axşam?
– Bəli. Sizdən bir azca qabaq.

– Əzizim Atos, bizi bir dəstə casus hər tərəfdən əhatə eləyib.

Ketti, görəsən o, səni tanıya biliбm?

– Mən onu görən kimi şlyapamı çəkib gözümün üstünə endirdim.

Bəlkə də mən bunu eləyənə kimi o, məni tanıyıбmış.

– Atos, aşağı enin, baxın görün o, yenə də qapının ağızında durub-mu? O alçaq sizdən daha az şübhələnir.

Atos aşağı enib tez qayıdı:

– Gedib, qapımı da bərkidib.
– Gedib xəbər versin ki, bütün göyərçinlər öz yuvasındadır.

Atos:

– Onda biz də uşub gedək, – dedi. – Bircə Planşə burada qalsın ki, sonra burada olan əhvalatı bize söyləsin.

– Bircə dəqiqə gözləyək: axı biz Aramisin dalınca adam göndərdik.

Atos:

– Doğrudan, – dedi. – Aramisi gözləyək.

Elə bu anda Aramis gəldi.

Məsələni ona söylədilər, xahiş etdilər ki, öz əsilzadə tanışlarından birinin evində Kettiyə bir qulluq yeri düzəltsin.

Aramis bir az düşündü, sonra qızararaq dedi:

– D'Artanyan, doğrudanmı mən bununla sizə bir xidmət etmiş olaram?

– Bunu düzəltsəniz, bütün həyatım boyu sizə minnətdar olacağam.

– Xanım de Bua-Trasi məndən xahiş etmişdi ki, onun üçün bir yaxşı qulluqçu qız tapıb əyalətə göndərim; d'Artanyan, mənə söz versəniz ki, bu mademuazel...

Ketti çığıraraq onun sözünü kəsdi:

– Ah, cənab, bu barədə lap arxayın ola bilərsiniz; o xanım ki, mənim Parisdən getməyimə imkan verir, mən ona ömrüm boyu sədaqətli olacağam.

Aramis:

– Əgər belə isə çox yaxşı, – dedi.

Miz dalında oturub bir neçə kəlmə söz yazdı; kağıza öz üzüyü ilə möhür vurub Kettiyə verdi.

D'Artanyan:

– Quzum, onu bilirsən ki, bizim üçün də burada qalmaq təhlükədir, – dedi. – İndi biz ayrılmalyıq. İşlərimiz yoluna düşəndə görüşərik.

Ketti:

– Harada və nə vaxt siz mənə rast gəlsəniz, – dedi, – görəcəksiniz ki, mən sizini yenə də indi sevdiyim kimi sevirəm.

Atos:

– Bu qumarbaz andıdır, – dedi.

D'Artanyan Kettini pilləkəndən yola salıb qayıdı.

Bir dəqiqədən sonra üç cavan saat dördə Atosun mənzilində görüşəcəklərini müəyyən edib ayrıldılar, evin keşiyini çökməyi isə Planşeyə tapşırıldılar.

Aramis öz mənzilinə qayıdı. Atosla d'Artanyan yaqtı üzüyü girov qoyub üç yüz pistol aldılar. Hətta sələmçi bunu da demişdi ki, üzüyü memnuniyyətlə beş yüz pistola alardı, çünkü bu üzük bir sırğaya çox gözəl tay ola bilərdi.

Atosla d'Artanyan, hərbi adam cəldiliyi ilə, həm də öz işlərini yaxşı bildiklərindən, üç saat içinde müşketyora lazım olan yaraq-yasağı alıb qurtardılar. Bir də ki, Atos tez yola gələn, həm də əsl küber bir adamdı: bir şey ki, ona xoş gəldi, danışsız-filansız istənilən pulu verib o şeyi alardı. Axırda d'Artanyan ona dedi ki, belə olmaz axı, danışmaq lazımdır; lakin Atos gülümsəyərək əlini d'Artanyanın ciyinə qoydu, heç bir söz demədi. D'Artanyan dərhal başa düşdü ki, o kasib qaskoniyalı bir mülkədar balasıdır, Atos isə küber bir senyordı: ona yaraşan bir şey Atosa yaraşmırıdı.

O, qatran kimi qara, od kimi qızgın, nazik, zərif ayaqlı çox gözəl bir Əndəlis atı tapdı. Ata çox diqqətlə baxdı, heç yerində bir nöqsanı yox idi. Sahibi ata min livr istəyirdi. Bəlkə bir az da ucuz almaq olardı. D'Artanyan çənə bazarına başlamışdı ki, Atos bu yandan yüz pistol sayıbat sahibinə verdi.

Qrimoya da üç yüz livrə dolu, möhkəm bir Pikardiya atı aldılar. Lakin Atos Qrimo üçün yəhər və silah da alıqdan sonra öz payına düşən yüz əlli pistoldan bircə çet də qalmadı. D'Artanyan öz hissəsindən ona borc vermək istədi, lakin Atos cavab vermək əvəzinə ancaq ciyinlərini sixdi.

— Sələmçi üzüyə nə qədər verirdi?

— Beş yüz pistol.

— Yəni girov üçün bize verdiyindən iki yüz pistol artıq, bundan da yüz pistol sənə düşür, yüzü də mənə. Bu ki, böyük bir dövlətdir! Dostum, qayıdın onun yanına!

— Necə? Siz isteyirsiniz ki...

— Bu üzük mənə bir çox kodərli şeylər xatırlada bilərdi. Bir də bizim haradan üç yüz pistolumuz olacaq ki, verib üzüyü girovdan geri götürək. Üzüyü sələmçidə qoymaqla biz lap nahaq yero iki yüz pistolu itirmiş olacaqıq. D'Artanyan, gedin, ona deyin ki, biz üzüyü satmağa razıyıq. İki yüz pistolu da alıb gotırın.

— Atos, bir əməlli fikirleşin...

— İndiki zamanda nağd pul hər şeydən yaxşıdır. Bir də ki, adam gərək bir şeyi qurban etməyi də bacarsın. Gedin, d'Artanyan, gedin! Qrimo sizi ötürər.

D'Artanyan yarım saatdan sonra davasız-şavasız cibində iki min livr qayıdın geldi.

IX

XƏYAL

Dörd dost saat dörddə Atosun mənzilinə toplaşdı. Onların yaraq-yasaq məsəlesi həll olunub qurtarmışdı, bununla belə hamisının üzündə daxili bir narahatlıq ifadəsi oxunurdu. Bu narahatlıq sanki onları gələcək haqqında düşünməyə vadər edirdi.

Birdən Planşe içəri girib d'Artanyana iki məktub verdi.

Məktubun biri balaca və uzunsov şökildə idi; yaşıl mum möhürlə möhürləmişdi; möhürün üstündə uçan bir göyərçin şəkli, göyərçinin də dimdiyində balaca bir fidan vardi.

O biri də böyük, dördbucaq bir məktubdu. Məktubun üstü müqəddəs hersoq-kardinal həzrətlərinin qorxunc gerblərilə möhürləmişdi.

D'Artanyan balaca, uzunsov məktubu görəndə sevincindən ürəyi döyünməyə başladı; çünkü kağızın üstündəki xətt ona tanış gəldi.

Məktubu tez açıb oxumağa başladı:

“Gələn çərşənbə, axşam saat altı ilə yeddi arasında Şalyo yoluna gəlin və gəlib keçən karetalara diqqətlə baxın; lakin əgər siz öz həyatınızın və sizi sevən adamların həyatının qədrini bilirsinizsə, bir kəlmə də olsa söz söyləməyin və elə bir hərəkət eləməyin ki, bu hərəkətinizdən sizi bir anlığa görmək üçün hər şeyə hazır olan qadını tanıdigınızı duysunlar.”

Məktubun altında imza yox idi.

Atos:

— Sizi tora salmaq istəyirlər, d'Artanyan, getməyin, — dedi.

D'Artanyan dedi:

— Amma, bu xətt mənə tanış gəlir.

— Ola bilər ki, sənin tanığın xəttə oxşadılar. Axşam saat altı ilə yeddiidə Şalyo yolunda gediş-geliş kəsilir. Bu vaxt yola getmək — Bondi meşəsinə gəzməyə getmək kimi şeydi.

— Yaxşı, hamımız bir yerdə getsək necə olar? Dördümüzü də birdən tutub yeməyəcəklər ki? Yanımızda dörd xidmətçimiz olacaq...

Portos sözə qarışdı:

— Bir də ki, təzə əldə etdiyimiz yaraq-yasağı göstərib lovğalanmaq üçün bu yaxşıca bir fürsətdir.

Aramis də öz fikrini dedi:

— Bəlkə bu qadın istəmir ki, onu görsünlər? d'Artanyan, bir əməlli fikirleşin: siz onu rüsvay eləyə bilərsiniz, bu isə əsilzadəyə yaraşmayan bir hərəkətdir.

Portos:

— Biz dalda dayanarıq, — dedi, — d'Artanyan isə tək qabağa gedər.

— Lakin sürətlə gedən bir karetadan gülə atmaq uzun bir vaxt tələb cələmir...

D'Artanyan:

— Qəribə söz deyirsiniz! Məni vura bilməzlər, — dedi. — Əger gülə atmış olsalar, atları səyirdib karetanın içindeki adamların hamisini qırarıq. Bununla da düşmənimizin heç olmasa bir neçəsi əskilmış olar.

Portos:

— D'Artanyan haqlıdır, — dedi. — Təzə silahlarımızı bir yoxlamalıyıq ya yox?

Aramis də onlarla razılaşdı:

— Yaxşı da. Bu da kefdir. Gedək!

Atos da artıq etiraz etmədi:

— Necə deyirsiniz, eləyək.

D'Artanyan:

— Ağalar, — dedi, — saat beşin yarısıdır; indi getsək, biz ancaq saat altıya Şalyo yoluna çata bilərik.

Portos dedi:

— Bir də ki, çox gec getsək, hava qaralar, heç kəs bizi görə bilməz, — dedi. — Ağalar, gəlin hazırlaşib yola düşək.

Atos:

— Siz deyəsən ikinci məktubu yaddan çıxarmışınız, — dedi. — Onun üstündəki möhürlər göstərir ki, açıb oxumağına dəyər.

D'Artanyan dedi:

— Oxuyaq görək bu kardinal həzrətləri məndən nə istəyir.

Məktubu açıb oxumağa başladı:

“Dezessar böülüyündən olan kral qvardiyaçısı cənab d'Artanyanı bu gün axşam saat səkkizdə kardinalın sarayında gözləyirlər.

Qvardiya kapitani la Udinyer”.

Atos:

— Lənət şeytana! — dedi. — Bu görüş o birindən də vacib oldu!

D'Artanyan:

— Mən əvvəl ora gedəcəyəm, sonra da bura, — dedi. — Birinci görüş saat yeddiyə təyin olunub, bu isə səkkizə; hər ikisinə çatarıq.

Aramis dedi:

— Hə!.. Mən ki getməzdim. Nəzakətli bir kavaler qadın tərəfindən təyin edilən görüşə getməye bilməz. Lakin ağıllı bir əsilzadə kardinal həzrətlərinin yanına getmək üçün bir bəhanə tapıb üzr istəyə bilər: xüsusilə o zaman ki, bu əsilzadənin əlində kardinalın onu mehribanlıqdan dəvət etmədiyini sübut edən bəzi əsasları vardır.

Portos:

— Mən sizinlo razıyam, — dedi.

D'Artanyan dedi:

— Ağalar! Mən əvvəlləri də cənab de Kavua vasitəsilə kardinal həzrətlərindən belə bir kağız almışdım. Lakin mən ona əhəmiyyət vermədim; ertəsi gün mənim başıma böyük bir müsibət geldi: Konstansiya əlli-ayaqlı yox oldu. Hər nə olursa-olsun, mən ora getməliyəm.

Atos:

— Əger möhkəm surətdə qət etmişinizsə, gedin, — dedi.

Aramis ondan soruşdu:

— Bəs Bastiliya?

D'Artanyan cavab verdi ki:

— Siz məni oradan xilas edərsiniz.

Aramislə Portos bir ağızdan dedi:

— Şübhəsiz! — Bu sözü onlar elə bir arxayınlıqla söylədilər ki, sanki söhbət ən adı bir şey üstündə gedirdi. — Şübhəsiz, biz sizi oradan xilas edərik. Ancaq sabah yox, o biri gün səfərə çıxacağımızdan, yaxşı olardı ki, siz tehlükəli şeylərə əl atmayasınız.

Atos belə bir məsləhət gördü:

— D'Artanyan bu axşam hara getsə, biz də onun dalınca gedərik. Kardinalın da yanına gedəndə, bizim hər birimiz üç müşketyorla bərabər, kardinal sarayından çıxan yolları tutarıq. Elə ki, gördük qapısı örtülü şübhəli bir kareta gəlir, dərhal ona hücum edərik. Coxdanıdız bizim cənab kardinalın qvardiyaçıları ilə toqquşmamız olmur, yəqin ki, cənab de Trevil bizi ölmüş hesab edir.

Aramis:

— Atos, siz, həqiqətən, ordu komandiri olmaq üçün yaranmışınız, — dedi. — Ağalar, siz Atosun planı haqqında nə fikirdəsiniz?

Cavanlar bir ağızdan dedilər:

— Çox gözəl plandır!

Portos:

— Mən tez gedib yoldaşlara xəbərdarlıq eləyim ki, saat səkkizə hazırlı olsunlar, — dedi. — Kardinalın sarayı qabağındakı meydanda toplaşırıq. Xidmətçilərə tapşırın ki, atları yəhərləsinlər.

D'Artanyan dedi:

— Mənim atım yoxdur. Ancaq eyb etməz, — at üçün mən cənab Trevilə adam göndərərəm.

Aramis:

– Göndərməyin, – dedi, – lazımlı deyil. Mənim atlardan birini götürün.

D'Artanyan soruşdu:

– Sizin neçə atınız var ki?

Aramis gülümşədi:

– Üç.

Atos sözə qarışdı:

– Əzizim Aramis, siz yəqin bütün Fransada və Navarrada ən varlı şairsiniz!

– Öz aramızdır, Aramis, siz yəqin ki, heç bilmirsiniz bu atları neyləyəsiniz. Eləmə? Heç başa düşmürem ki, siz bu üç atı niyə almısınız?

– Üçüncü atı bu gün mənə tanımadığım bir ağanın xidmətçisi gətirdi, pul-zad da almadı. Kimin xidmətçisi olduğunu da mənə söyləmədi. Ancaq bunu dedi ki, ağam belə buyurdu...

D'Artanyan onun sözünü kəsdi:

– Ya xanım belə buyurdu.

Atos ciddi bir əda ilə dedi:

– Belə hadisələr ancaq şairlərin başına gəlir.

D'Artanyan Aramisdən soruşdu:

– Elə isə deyin görüm: siz bu atlardan hansını minəcəksiniz? Aldığımızı, ya bağışlananı?

– Əlbət ki, bağışlananı... d'Artanyan, siz başa düşürsünüz ki, mən onun... xatırınə deyə bilmərem...

D'Artanyan gülərək onun sözünü tamamladı:

– Atı, bağışlayanın xatırına...

– Demək, aldığınız at artıq sizə gərək deyil?

– Buyurun. Götürə bilərsiniz. Əzizim d'Artanyan, mən indicə bunu sizə töklif etmək istəyirdim. Pulunu da nə vaxt imkanınız olsa verərsiniz.

– Siz onu neçəyə almısınız?

– Səkkiz yüz livrə.

D'Artanyan cibindən qızıl pulları çıxartdı:

– Əziz dost, bu da sizə qırıq dənə iki pistolluq. Mən bilirom ki, sizin şerləriniz də bu cür qızıl pula gedir.

– Siz belə varlısınız?

– Varlıyam, ozizim, çox varlıyam!

D'Artanyan bunu deyib cibində qalan qızıl pulları əli ilə cingildəirdi.

– Yəhərinizi müşketyorlar düşərgəsinə göndərin, o atı da bizim atlardla gətirorlər.

– Çox gözəl. Saat beşin tamamına az qalıb. Tələsmək lazımdır.

On beş dəqiqədən sonra Portos Feru küçəsinin ayağında, qəşəng bir İspaniya atı üstə göründü. Müşketon da onun dalınca balaca, qıvrıq bir Overn atında gəlirdi. Portosun üzü sevinc və qürurdan gülümşəyirdi. Elə bu zaman küçənin o biri başında Aramis gözəl bir ingilis atı üstündə göründü. Bazen da Ruan atın belində, onun ardınca yorturdu. O, öz yedəyində qüvvəli bir Meklenburq atı gətirirdi; bu da d'Artanyana çatacaqdı.

Hər iki müşketyor bir zamanda golib çatdı. Atosla d'Artanyan pəncərədən onlara baxırdılar.

Aramis dedi:

– Əzizim Portos, sizin nə gözəl atınız var!

Portos:

– Bəli, – dedi, – bu, həmin atdır ki, mənim dostum olan bir xanım tərəfindən mənim üçün peşkəş alınmışdı. Ancaq əri zarafata salib onu bir başqa atla dəyişmişdi; o yaxşıca cəzalandı, mənsə, istədiyimə nail oldum.

Sonra Planše ilə Qrimo göründü: o da öz ağasının atını yedəyə alıb gətirirdi. D'Artanyanla Atos evdən aşağı düşdülər, hərə öz atına mindi. Dörd yoldaşın dördü də yola düzəldi. Xidmətçiləri də atlarını onların dalınca səyirtdilər.

Onlar Luvrun yaxınlığında cənab de Trevilə rast gəldilər. De Trevil onları saxlayıb gözəl yaraq-yasaq əldə etmələri münasibətilə təbrik elədi. Bir an içində atlaların başına bir yığın avara toplandı.

D'Artanyan kardinalin göndərdiyi böyük, qırmızı möhürlü, gerb şəkilli məktub haqqında məlumat verdi, lakin o biri məktub barədə heç bir söz demədi.

Cənab de Trevil onların qəbul etdiyi qərarı böyöndi və dostlarını arxayı etdi ki, oğor d'Artanyan səhərini onun yanına gəlməsə, onu harada olursa-olsun axtarıb tapar. Elə bu anda “Samarityanka”nın saatı altını vurdu; dörd dostun dördü də görüşə tələsdiklərini söyləyərək cənab de Trevildən üzr istədi, onunla salamatlaşış yola düzəldi.

Atlarını çapa-çapa gəlib Şalyo yoluna çıxdılar.

Axşam olurdu. Yolda gah bu yana, gah da o yana karetalar gedirdi. D'Artanyan gelib keçen karetaların içine baxır, heç bir tanış adam görmürdü; yoldaşları bir az ondan aralıda hazır durmuşdular: bir şey olsa, dərhal d'Artanyanın köməyinə gedəcəkdilər.

On beş dəqiqədən sonra, hava qaralmağa başlayırdı ki, Sevr tərəfdən sürətən gələn bir kareta göründü. Dəruni bir hiss elə bil d'Artanyana dedi ki, görüş təyin eleyən qadın bu karetanın içindədir. Ürəyinin bərk-bərk döyünməsinə o, özü də təəccüb elədi. Elə bu anda karetanın qapısından bir qadın başı göründü. O, iki barmağını ağızına qoymuşdu: bununla da d'Artanyana ya susmağı məsləhət görürdü, ya da ona öpüş göndərirdi. D'Artanyan sevincindən qışqırdı: bu qadın xanım Bonasye idi: lakin kareta elə bərk gedirdi ki, o, insandan artıq bir xəyalə bənzəyirdi.

D'Artanyana tapşırılmışdı ki, ehtiyatlı olsun, lakin o qeyri-ixtiyari olaraq atı bərk çapıb bir neçə saniyədə karetaya çatdı; ancaq karetanın qapısındaki şüşədən qalın bir pərdə asılmışdı. Xəyal yox oldu.

D'Artanyan ona edilən xəbərdarlığı xatırladı: "Əgər siz öz həyatınızın və sizi sevən adamların həyatının qədrini bilirsinizsə, hərəkət etməyin, sanki heç bir şey görməmişsiniz". D'Artanyan öz həyatından deyil, o yazıq qadının başına bir iş gələcəyindən qorxaraq atını saxladı; görünür o qadın belə bir görüş təyin etməklə çox təhlükəli bir iş tutmuşdu.

Kareta sürətini azaltmadan yoluna davam etdi və Parisə girdikdən sonra gözdən itdi.

Dostları d'Artanyanın yanına gəldilər. Onlar da karetanın pəncərəsindən uzanan qadın başını görmüşdülər; lakin Atosdan başqa heç kəs xanım Bonasyeni üzdən tanımadı. Atosun fikrinə bu həmin qadındı. Atos karetanın dib tərəfində bir kişi də görmüşdü.

D'Artanyan belə düşünürdü: "Orada, doğrudan da, bir kişi varmışsa, demək qadını bir dustaqxanadan başqa bir dustaqxanaya aparmışlar. Axı onlar bu yazıq qadına nə eləmək istəyirlər? Mən bir də öz sevgilimi görəcəyəmmi?"

Atos fikirli-fikirli dedi:

— Dostum, bu dünyada ancaq ölüb getmiş adamlarla görüşmek olmaz. Bunu siz özünüz də bilirsınız, deyilmə? — Sonra da ona xas olan kədərli bir əda ilə əlavə etdi: — Ona görə də əger sizin sevdviyiniz qadın olməyibsə, onda siz gec-tez, bəlkə də arzu etdiyinizdən daha tez onu tapacaqsınız.

Saat səkkizin yarısı oldu.

Dostları d'Artanyana bir görüşə də gedəcəyini xatırlatdılardı; eyni zamanda, ona dedilər ki, nə qədər gec deyil, bu fikirdən əl çəksin. Lakin d'Artanyan inadkar və hər şəylə maraqlanan bir adamdı. O, kardinalın sarayına getməyi qət etmişdi: bu adamın nə deyəcəyini bilmək isteyirdi.

Kiçik dəstə Parisə, Sent-Onore küçəsinə qayıtdı və kardinal sarayı meydanında on iki nəfər müşketyora rast gəldi. Nə üçün çağırıldıqlarını onlara izah etdilər.

Kral müşketyorları alayında d'Artanyanı tanımayan yox idi; hamı bildi ki, d'Artanyan gec-tez müşketyorlar sırasına daxil ediləcəkdir; buna görə də qabaqcadan ona öz yoldaşları kimi baxırdılar. Bundan başqa, məsələ cənab kardinalın və onun yaxın adamlarını açıqlandırmaq üstündəydi; odur ki, bu ləyaqətli əsilzadələr təklifi məmənuniyyətlə qəbul etdilər.

Atos onları üç dəstəyə böldü. Dəstənin birinə özü başçılıq etməyi boynuna götürdü, digərini Aramisə, üçüncüsünü də Portosa tapşırıdı.

D'Artanyan baş qapıdan içəri girdi. O, həyəcan içinde, böyük bir pilləkənlə addım-addım yuxarı qalxmağa başladı. Başını bulaya-bulaya öz-özünə deyirdi: "Əgər de Vard aramızda olan toqquşmanı kardinala deyibsə və əgər o, məni tanıyıbsa, demək mən özümü məhv olmuş hesab etməliyəm. Bəs nə üçün kardinal bu günə kimi gözləyib? Bu, tamamilə aydın bir məsələdir: hiyləgər miledi özünü riyakarcasına kədərli göstərərək məndən şikayət etmiş və mənim bu son cinayətim kardinalın səbrini tüketmişdir. Xoşbəxtlikdən, dostlarım aşağıdadır, bir şey olsa, onlar məni müdafiə edər, məni aparmağa qoymazlar. Lakin cənab de Trevilin bir bölük müşketyoru kardinala qarşı müharibə edə bilərmi?! Bütün Fransanın qüvvələri kardinalin hökmündədir; kralıça özü onun öhdəsindən gələ bilmir, onun əlində acizdir; hətta kral belə onu öz hökmü altına ala bilmir. D'Artanyan, dostum, sən igidsən, ağıllısan, sənin bir çox gözəl məziyyətlərin var, ancaq qadınlar səni məhv edəcəklər".

O, belə ağır fikirlərlə dəhlizə girdi, məktubu qapıçıya verdi. Qapıçı onu qəbul salonuna apardı, özü isə iç otağa getdi.

Salonda kardinalin beş-altı qvardiyaçısı vardı. Onlar d'Artanyani tanıdlılar. D'Artanyanın Jüssaki yaraladığını onlar bilirdilər, buna görə də d'Artanyana baxaraq qəribə bir təbəssümələ gülümsəyirdilər.

Bu təbəssüm d'Artanyana çox məşum göründü. Lakin bizim qaskoniyalını qorxutmaq o qədər də asan deyildi. O, qürurla qvardiyaçılardan ötüb getdi və əllərini belinə vurub, əzəmetli halda dayanıb qapıçının gətirəcəyi cavabı gözləməyə başladı.

Növbətçi yavər içəri girdi və işaret ilə d'Artanyana ardınca gəlməsini təklif etdi. D'Artanyan onun dəlincə getdi, bu vaxt ona elə gəldi ki, qvardiyaçılardan onun getdiyini görüb bir-birilə piçildəşirlər. O, böyük bir zaldan keçib, kitabxanaya girdi və qarşısında bir adamın yazı mizi arxasında oturub yazı yazdığını gördü.

Növbətçi onu qoyub getdi, heç bir söz demədi. D'Artanyan yazı mizi arasında oturan adama diqqətlə baxmağa başladı.

Əvvəl ona elə gəldi ki, bu adam bir məhkəmə hakimidir, kiminsə işini gözdən keçirir; lakin az sonra gördü ki, o barmaqları ilə beytlərini saya-saya əlyazmasını düzəldir. D'Artanyan bildi ki, qarşısındaki şairdir. Şair əlyazmasını büküb başını qaldırdı; əlyazmasının üstündə bu sözlər yazılımışdı: "Miram", beş pərdəli faciə".

D'Artanyan onu tanıdı: miz arxasında oturan kardinal Rişelye idi.

X

DƏHŞƏTLİ XƏYAL

Kardinal üzünü əlinə dayayaraq qabağındakı cavana xeyli baxdı. Kardinal Rişelyenin heç kəsde olmayan dərin, nüfuzedici baxışları vardı.

D'Artanyan bu mənalı baxışlar altında özünü birtəher hiss etdi; bununla belə, yenə özünü sərbəst tutmağa çalışdı.

O, fərqli şlyapasını əlində tutaraq, tokabburla, həm də sakitcə durub kardinal həzrətlərinin ona nə deyəcəyini gözləyirdi.

Kardinal soruşdu:

- Cənab, bearnlı d'Artanyan sizsinizmi?
- Bəli, monsinyor, mənəm.
- Tarbda və onun cəvarında bir çox d'Artanyanlar nəslə vardır. Siz bunların hansına mənsubsunuz?
- Mən əlahəzrət kralın atası böyük kral Henrixlə bir yerdə dini müharibədə iştirak edən d'Artanyanın oğluyam.

- Belə. Demək, texminən, yeddi-səkkiz ay bundan əvvəl səadət axtarmaq üçün öz vətənindən paytaxta gələn sizsiniz?

- Bəli, monsinyor.

- Siz Menqdən keçib gəlmisiniz; orada da sizin başınıza bir hadisə gəlməmişdir. Bunun nədən ibarət olduğunu mən yaxşı bilmirəm, ancaq orada nə isə bir hadisə olmuşdur...

D'Artanyan dedi:

- Mənim başıma belə bir iş gəlmİŞdi...

- Bunu söyləməniz artıqdır, artıqdır. - Kardinal gülümşəyərək onun sözünü kəsdi. Bu gülüş göstərirdi ki, bu hadisəni o, hadisəni nağıl etmek istəyəndən heç də pis bilmir. - Sizdə cənab de Trevilo sizin haqqınızda yazılmış bir məktub da varmış. Düzdurmü?

- Bəli, monsinyor. Həmin Menqdə o mənhus hadisə ki, mənim başıma gəldi...

- Onda siz o məktubu itirmisiniz. Mən bunu bilirəm. Cənab de Trevil adamı ilk baxışda tanıyan çox mahir simaçıdır. O, sizi öz yeznəsi cənab Dezessarın bölüyüne düzəltmiş və əmin etmiş ki, bir az sonra siz müşketyorlar sırasına daxil olarsınız.

- Monsinyorun əldə etdiyi məlumat çox düzgündür.

- O vaxtdan da sizin başınıza bir çox hadisə gəlmİŞdir. Bir dəfə siz karmelitlər monastırı dalında gəzirmişsiniz; sonra öz yoldaşlarınızla bərabər Forj sularına gəzməyə getmisiniz. Yoldaşlarınız yolda dayanıb, siz isə öz yolumuza davam etmisiniz. Bu, çox təbii bir şeydir; çünkü sizin Ingiltərədə işiniz varmış.

D'Artanyan özünü itirmiş halda:

- Monsinyor, - dedi, - mən...

- Demək istəyirsiniz ki, siz Vindzora və ya başqa bir yerə ova getmişdiniz; bunun heç kəsə dəxli yoxdur. Mən bunu ancaq ona görə bilirəm ki, mənim borcum hər şeyi bilməkdir. Geri qayıdanda siz həşəmetli bir xanım qəbul etmiş; mən görürəm ki, siz onun, bir yadigar olaraq, bağışladığı şeyi hələ də saxlayırsınız.

D'Artanyan, kralicanın bağışladığı üzüyü barmağında tez چevirdi ki, qaşı görünməsin; lakin artıq gec idi. Kardinal üzünü görmüşdü.

Kardinal sözünə davam etdi:

- Bu hadisənin səhərisi de Kavua sizin yanınızga gəlir O, sizi saraya dəvət etməyə gəlibmiş. Siz getməyə razı olmamışınız və nahaq yerə də getməmisiñiz.

– Monsinyor, qorxdum ki, yəqin siz əlahəzrətin yanında bir günah iş görmüşəm.

– Niyə axı? Ona görəmi ki, siz öz rəisinizin əmrini heç kəsin görə bilməyecəyi məharət və igidliliklə yerinə yetirmişdiniz? Siz qorxmusunuz ki, mənim gözümən düşərsiniz, halbuki siz bu hərəkətinizə görə ancaq təqdir oluna bilərdiniz. Mən, mənə boyun eyməyənləri cəzalandırıram, lakin əmri sizin kimi yerinə yetirənləri... çox yaxşı... yerinə yetirənləri yox. Buna sübut olmaq üçün sizin dalınızca adam göndərdiyimi və həmin axşam sizin başınıza nələr gəldiyini yadınıza salın.

Bu, xanım Bonasyenin uğurlandığı axşam idi.

D'Artanyan diksində: o yarım saat əvvəl yazıq arvadın karetada yanından ölüb getdiyini xatırladı, şübhəsiz ki, indi onu apartdiran adam – onun itməsinə səbəb olan adam özü idi!

Kardinal sözüne davam etdi:

– Lakin bir qədər var ki, mən sizin barədə heç bir şey eşitmirdim; dedim görün nə qayırırsınız. Bir də ki, siz mənə minnətdar olmağınız; bunu yəqin siz özünüz də bilirsiniz ki, nə kimi işə düşsəniz, sizi bərkə çəkmirdilər.

D'Artanyan hörmətlə baş əydi.

– Bu, ancaq ədalətli olmaq hissindən irəli gəlmirdi. Sizin haqqınızda mənim bəzi planlarım da vardi.

D'Artanyan get-gedə daha çox təccübənirdi.

– Mən sizə öz planımı ilk dəfə dəvətnamə göndərdiyim gün söyləmek istəyirdim. Lakin siz gəlmədiniz. Xoşbəxtlikdən biz heç bir şey itirməmişik. Bu planı indi sizə deyərəm. Cənab d'Artanyan, bax ora-da, mənim qabağında oturun. Siz elə bir nəcib əsilzadə ailəsindən-siniz ki, oturub da mənə qulaq asa bilərsiniz.

Kardinal bir eli ilə stulu gösterdi. Bu deyilənlər d'Artanyanı son dərəcə heyrətə salmışdı; belə ki, kardinal ikinci dəfə stulu göstərəndən sonra o gedib deyilən yerdə oturdu.

– Cənab d'Artanyan, siz igidsiniz, ağıllısınız, ağılli olmağınız, şübhəsiz, daha yaxşıdır. Mən ağılı və qəlbənən adamları sevirəm – kardinal gülümşədi. – Ancaq sizin ürəyinizə ayrı şey gəlməsin: mən “qolbi olan adam” deyəndə igid adamları nəzərdə tuturam. Siz cavansınız, həyata yeni qədəm qoyursunuz, bununla belə, sizin çoxlu və qüvvətli düşməniniz vardır. Ehtiyatlı olmasanız onlar sizi məhv edərlər.

– Əfsus ki, belədir, monsinyor. Onlar məni həm də çox asanlıqla məhv edərlər. Onlar güclüdürər, çox güclü də arxaları var, mən isə təkəm.

– Düz deyirsiniz. Lakin siz tek də olsanız çox şeylər eləmisiniz, hələ bundan sonra da eleyəcəksiniz, – mən buna şübhə etmirəm. Ancaq siz ki, belə bir təhlükəli yola qədəm qoymusunuz, mənim fikrimcə, sizə bir rəhbər lazımdır. Siz Parisə şöhrətpərəstlik məqsədilə gəlmisiniz ki, özünüzə mənsəb qazanasınız. Eləmi? Gərək ki, mən sehv etmirəm??

– Monsinyor, mənim yaşimdə olan adamlar çox vaxt çılgın ümidiłr. əsiri olurlar.

– Çılgın ümidiłr ancaq axmaq adamlarda olur, siz isə ağıllısınız. Qulaq asın, sizə bir söz deyəcəyəm: mən sizə mənim qvardiyamın bayraqdarı olmanızı təklif etsem, müharibədən sonra da sizə bir böyük tapşırsam, siz buna nə deyərsiniz?

– Ah, monsinyor!

– Siz razısanız, elə deyilmi?

D'Artanyan özünü itirdi və dili dolaşa-dolaşa dedi:

– Monsinyor...

Kardinal təccübə:

– Necə, siz bunu rədd edirsiniz? – dedi.

– Mən əlahəzrət kralın qvardiyasında qulluq eləyirəm, monsinyor.

Narazı olmağa əsasım yoxdur.

– Mənə elə gəlir ki, mənim qvardiyam, eyni zamanda əlahəzrət kralın öz qvardiyasıdır; siz Fransa ordusunun hansı bir alayında qulluq etsəniz, krala qulluq etmiş olursunuz.

– Kardinal həzrətləri məni ayrı cür başa düşdü.

– Sizə bir bəhanə lazımdır, eləmi? Mən bunu başa düşürəm. Yaxşı da, sizin ki, belə bir bəhanəniz var: rütbənizin artması, müharibənin başlanması mənim sizə etdiyim təklif... Bunlar hamısı yüksək cəmiyyət üzündür; o ki qaldı şəxsən sizin özünüzə, – sizə mütləq möhkəm və güclü hamılər lazımdır; çünkü cənab d'Artanyan, bunu bilməyiniz pis olmaz ki, sizin bütün cinayətləriniz mənə məlumdur, siz müqəssirsiniz: siz ki, bütün gecə-gündüzünüzü krala xidmətdə keçirməyinizi iddia edə bilməzsınız!

D'Artanyan qızardı.

Kardinal əlini bir kağız bağlaması üstünə qoyub sözüne davam etdi:

– Bunu da deyim ki, sizin haqqınızda bax, burada böyük bir iş düzelib. Ancaq bunu oxumadan qabaq sizinlə bir danışmaq istədim. Mən sizi qəti adam kimi tanıyıram, sizin üzərinizdə yaxşı rəhbərlik olsa, etdiyiniz qulluq sizin başınıza əngel açmaz, əksinə, sizə çoxlu xeyir getirə bilər. Özünüz fikirləşin və həll edin.

– Monsinyor, sizin bu yaxşılığınız məni utandırır; siz əlahəzrətin qəlbinin böyüklüyü və əzəməti mənə öz miskinliyimi hiss etməyə məcbur edir. Ancaq, monsinyor, madam ki, mənə açıq danışmağa icazə verirsiniz...

D'Artanyan sözünü yarımcıq qoydu.

– Danışın, danışın.

– Onda mən siz əlahəzrətə deməliyəm ki, mənim bütün dostlarım kral qvardiyasında, lakin bütün düşmənlərim qəza-qədərdənsə, nədənsə, siz əlahəzrətin qvardiyasında qulluq edirlər. Əger sizin təklinizi qəbul etsəm, həm sizin qvardiyasında məni yaxşı qəbul etməzlər, həm də kral qvardiyasında mənə pis nəzərlə baxarlar.

Kardinal nifretedici bir təbəssümələ dedi:

– Olmaya sizdə elə bir fikir əmələ gəldi ki, mən sizə layiq olmayan pis bir qulluq təklif edirəm və bununla da sizin izzət-nəfsinizi təhqir eleyirəm?

– Siz əlahəzrətləri mənə layiq olduğunu yüz qat artıq iltifat göstərirsiniz. Əksinə, mən hələ elə bir şey eləməmişəm ki, sizin bu iltifatınıza layiq olum, – mən bunu düşünürəm. Monsinyor, bu yaxında Laroşelin mühasirəsi başlanacaq; mənim işim siz əlahəzrətin gözü qabağında olacaqdır. Əger bu vuruşmada mən özümü göstərib, sizin diqqətinizi cəlb etmək xoşbəxtliyinə nail ola bilsəm, onda heç olmasa sizin mənə qarşı iltifat etdiyiniz hamiliyi doğruldacaq, bir igidlik etmiş olacağam. Hər şey öz vaxtında olmalıdır, monsinyor. Bəlkə də bir az sonra mən sizin xidmətçiniz olmaq hüququna nail olacağam, lakin mən indi bunu etsəm, elə çıxacaq ki, mən satılmışam.

Kardinal narazı halda:

– Başqa bir sözlə, siz mənə qulluq etməkdən boyun qaçırsınız, – dedi. O, narazı da olsa, səsində və ifadəsində d'Artanyana qarşı bir hörmət duyulurdu. – Yaxşı da, öz nifret və sevginizdə sərbəst qalın.

– Monsinyor...

Kardinal onun sözünü kəsdi:

– Yaxşı, yaxşı, mənim sizə acığım tutmur, siz bilirsiniz ki, biz ancaq öz dostlarımızı müdafiə etməli və mükafatlandırmalıyıq, düşməni yox, bununla belə, mən sizə məsləhət görürəm ki, ehtiyatlı olun, özünüzü yaxşı aparın. O dəqiqədən ki, mən sizi daha mühafizə etməyəcəyəm, sizin həyatınızın heç para qəpik də qiyməti olmayıcaqdır...

Qaskoniyalı:

– Çalışaram, monsinyor, – dedi.

Rişelye qəti bir ifadə ilə:

– Sonralar sizin başınıza bir iş gəlsə, sizə bir bədbəxtlik üz versə, – dedi – yadınıza salın ki, mən sizi öz yanına çağırıdım, sizin bu bədbəxtlikdən qorumaq üçün hakimiyyətim daxilində olan hər şeyi etdim.

D'Artanyan əlini döşünün üstüne qoyub baş əydi:

– Hər nə olursa olsun, siz əlahəzrətin bu anda mənə etdiyi yaxşılığa qarşı həmişə minnətdar olacağam.

– Demek, cənab d'Artanyan, necə ki, özünüz söylədiniz, biz müharibədən sonra görüşəcəyik. Mən sizi gözdən qoymayacağam, çünkü mən özümde Laroşelin ətrafında olacağam. – O, hazırlanmış gözəl yaraq-yasağı əli ilə d'Artanya göstərdi. – Qayıdan sonra da... məsələni yoluna qoynarıq.

D'Artanyan uca səslə dedi:

– Ah, monsinyor, məni öz nəzerinizdə salmayın! Əger siz elə hesab edirsiniz ki, mən həqiqi bir əsilzadə kimi hərəkət edirəm, onda mənə qarşı bitərəflik göstərin.

Rişelye:

– Cavan oğlan, – dedi, – mən ancaq o zaman bitərəflik göstərə bilərəm ki, əger sizə söylədiyim sözləri bir daha təkrar etmək imkanına nail olam.

Rişelyenin bu axırıncı sözləri d'Artanyanı ən dəhşətli bir təhdiddən də artıq qorxutdu; çünkü bununla o xəbərdarlıq edirdi: kardinal səni böyük bir bədbəxtlikdən qorumaq istoyirdi.

D'Artanyan ağızını açıb nəsə demək istədi. Lakin kardinal əmrədici və məğrurcasına bir hərəkətlə ona görünüşün qurtardığını bildirdi.

D'Artanyan otaqdan çıxdı. Elə o saat da ağciyerlik göstərərək geri qayıtmış, kardinalın təklifini qəbul etmək istədi. Lakin Atosun ciddi və sərt siması onun gözləri önünde canlandı. Əger o, kardinalın təklifini qəbul etsəydi Atos ona heç əl də verməzdi, ondan tamamilə üz çevirərdi.

D'Artanyan bundan qorxaraq özünü saxladı, geri dönmədi, qalxığı pilləkənlə də aşağı düşdü. Atosa və dörd müşketyora rast gəldi.

Onlar narahat olmağa başlayıblarmış. D'Artanyan onları sakin elədi. Planşə də ağasının sağ-salamat kardinalin sarayından çıxdığını o biri keşikdə duranlara xəbər verib artıq keşiyə ehtiyac qalmadığını bildirməyə getdi.

Portosla Aramis bu qəribə görüşün səbəbini bilmək istədilər. D'Artanyan onlara ancaq bunu dedi:

— Cənab Rişelye məni ona görə çağırmışdır ki, öz qvardiyasında bayraqdar olmağı təklif eləsin; mən də onun təklifini rədd etdim.

Portosla Aramis bir ağızdan:

— Lap yaxşı elemisiniz, — dedilər.

Atos bərk fikrə getdi, heç bir söz söyləmədi. Sonra təklikdə ona dedi:

— D'Artanyan, siz necə ki, lazımdı, elə də hərəkət etmisiniz, ancaq, deyəsən, yanılmısınız.

D'Artanyan dərindən ah çəkdi; çünkü bu sözlər onun könlündəki gizli səslə tamamilə həmahəngdi; bu səs ona deyirdi ki, sənin başına böyük müsibətlər gələcək.

Ertəsi gün onlar getməyə hazırlaşdılar. D'Artanyan cənab de Treville vidalaşmağa getdi. O vaxt elə zənn edirdilər ki, qvardiyaçılara müşketyorların ayrılığı çox sürməyəcək.

Cənab de Trevil d'Artanyandan bir şeyi ehtiyacı olub-olmadığı soruşdu. D'Artanyan da qürurla dedi ki, lazım olan şeylərin hamisini əldə etmişəm.

Gecə Dezessarın böyük qvardiyaçları və cənab de Trevilin müşketyorları bir yerə yiğisidilar; qvardiyaçılara müşketyorlar bir-birilə dost idilər. Onlar ayrılrıdlar; bir də Allah bilir nə vaxt görüşəcəkdirler, ya da bir də görüşəcəkdilərmi? Gecəni son dərəcə hay-küy və qızgınlıqla keçirdilər; çünkü belə hallarda qüssə və kədər ancaq ən böyük şənlik və qayğılıqla möğlub edilir.

Ertəsi gün şeypurlar seslənən kimi, dostlar ayrıldılar; müşketyorlar cənab de Trevilin evinə, qvardiyaçılara Dezessarın evinə yürürdülər; kapitanlar öz bölkülərini Luvra apardı; kral ordu hissələrini burada nəzərdən keçirirdi.

Kral kədərli idi; özü də elə bil xəstələnmişdi; bu hal onun qürrurunu bir qədər yumşaltmışdı. Doğrudan da, dünən parlamentdə, iclas

zamani onu titrəmə-qızdırma tutmuşdu. Bununla belə, o yənə həmin gecəni yola düşmək qərarını pozmadı; həkimlərin xəbərdarlığına baxmayaraq, ordu hissələrini nəzərdən keçirməklə xəstəliyi susdurmaq ümidiində idi.

Kral ordu hissələrini nəzərdən keçirdikdən sonra qvardiyaçılara tək yola düşdülər. Müsketyorlar isə ancaq kralla getməli idilər. Buna görə də Portos öz gözəl yaraq-yasağı ilə Ayı küçəsinə gəlməyə imkan tapdı. Prokurorun arvadı onu yeni mundirdə, gözəl at belində gördü. O, Portosu çox sevirdi, onunla uzaqdan-uzağ - belə ayaqüstü ayrıla bilməzdi; atdan düşüb yanına gəlməsini əli ilə işaret etdi. Portosun çox qəşəng və əzəmətli bir görünüşü vardı: yeridikcə mahmızları bərbərbər səslənirdi, əynindəki zireh par-par parıldayırdı, qılıncı qıçına dəyirdi. Portosun elə zəhmli bir görünüşü vardı ki, bu dəfə prokurorun mirzələri qətiyyən gülmək həvəsinə düşmədilər.

Müşketyoru cənab Koknarın kabinetinə apardılar. Yeni geyimdə par-par parıldayan “əmisi oğlunu” görəndə onun xırda boz gözləri hiddətən parıldadı. Prokurora bircə şey təskinlik verirdi: hamı deyirdi ki, hərbi səfər çox ağır olacaq, buna görə də o ümid edirdi ki, Portos geri qayıtmayacaq, vuruşmada ölücekdir.

Portos cənab Koknara bir neçə qəşəng söz deyib onunla xudaha-fızlılaşdı. Cənab Koknar da ona müvəffəqiyyətlər arzu etdi. Lakin xanım Koknar göz yaşını saxlaya bilmədi; onun kədəri belə hallarda heç də pis nəticə vermirdi, çünkü onun öz qohumlarına olan dərin məhəbbəti hamiya məlum idi. Buna görə də əsl vidalaşma xanım Koknarın otağında baş verdi. Özü də ürəyi riqqətə gətirən çox təsirli bir vidalaşma oldu.

Portos yola düşəndə prokurorun arvadı pəncərədən bayırə uzanaraq sevgilisi gözdən itənə qədər yaylığını yellədi; pəncərədən elə boylanmışdı ki, sanki oradan aşağı atılmaq isteyirdi. Portos bu sevgi ifadələrini belə hallara öyrənmiş bir adam kimi qəbul etdiyindən ancaq tindən dönerkən fitr şlyapasını çıxartdı, vidalaşma əlaməti olaraq onu yellədi.

Aramis uzun bir məktub yazırırdı. Kimə? Bunu heç kəs bilmirdi. Ketti yan otaqda onu gözləyirdi; o da həmin axşam Tura getməli idi.

Atos İspaniya şərabının son şüşəsini qurtum-qurtum içərək qurtarırdı.

Bu zaman d'Artanyan öz böülüyü ilə nizamlı hərəkət edirdi. Sənt-Antuana çatandan sonra d'Artanyan həvəsle Bastiliyaya baxdı və bu

vaxt səmənd at üstündə ötüb keçən miledini görmədi; miledi iki nəfər şübhəli adama onu barmağı ilə göstərirdi. Bu iki adam d'Artanyanı daha yaxşı tanımaq üçün dərhal böyük sıralarına yaxınlaşdı. Onların sualedici baxışlarına miledi işarə ilə müsbət cavabı verdi. Əmrinin düzgün başa düşüldüyünü yəqin etdikdən sonra atını mahmizlayıb gözdən itdi.

O, iki naməlum adam da bölüyün ardınca getdi. Onlar Sent-Antuan şəhər qapısı iki nəfər qeyri-rəsmi geyimli xidmətçinin yedəkləyib saxladığı atlara mindilər.

XI

LAROSELİN MÜHASİRƏSİ

Laroşelin mühasirəsi XIII Lüdovikin padşahlıq dövrünün ən mühüm siyasi hadisələrindən və kardinalın ən böyük hərbi tödbirlərindən biri idi. Mühasirə haqqında bir neçə kəlmə də olsa danışmaq lazımlı gəlir; bu mühasirənin bəzi cəhətləri bizim nağıl etdiyimiz ehvalatla son dərəcə əlaqədar olduğundan bu barədə danışmamaq olmaz. Kardinalın güdüyü siyasi məqsəd çox mühüm idi. Ən əvvəl bundan bəhs edək, sonra da başqa məqsədlərindən danışaq: bunlar öz-özlüyündə onun üçün heç də siyasi məqsədlərindən az ehemiyətli deyildi.

İstehkam olmaq etibarilə, böyük şəhərlərdən quqenotların hakimiyyəti altında qalan bircə Laroşel idi; ardı-arası kəsilməyən xarici müharibələrə və daxili həyəcanlara səbəb olan kalvinizmin bu son istinadgahını da məhv etmək lazımdı.

Narazı ispaniyalılar, ingilislər, italyanlar, bütün millətlərdən olan sırlıdaqçılar, qulluqdan çıxmış və müxtəlif təriqətlərə mənsub olan əsgərlər ilk çağırışda protestantların bayraqı altında toplaşır və qolbudağı bütün Avropaya yayılan böyük cəmiyyət kimi bir şey meydana gəlirdi.

Demək, kalvinistlərin başqa istinadgahları ləğv edildikdən sonra daha böyük bir əhəmiyyətə malik olan Laroşel daxili vuruşmalar və fitnə-fəsad yuvası olmuşdu. Bundan başqa, Laroşel limanı, ingilislərin üzünə açıq qalan fransızların axırıncı limanı idi. Kardinal, Fransanın qədim düşməni olan İngiltərənin üzünə bu limanı bağlamaqla İngiltərəyə ciddi bir zərbə endirmiş olurdu.

Buna görə də, Laroşeli mühasirə edən dəstələrdən birinin başçısı olan Bassompyer, – o Bassompyer ki, həm protestant, həm də katolik idi, yəni əqidəcə protestant, müqəddəs ruh cəmiyyəti komandoru olmaq etibarilə katolik idi; o Bassompyer ki, anadan alman doğulmağına baxmayaraq, qəlbən fransız idi, – homin Bassompyer bir neçə protestant əyanın yanında dedi:

– Görərsiniz, ağalar, biz axmaqlıq edib Laroşeli tutacağıq.

Bassompyer səhv etmədi. Re adasının topa tutulması, – Sevenna draqonadları¹ amansızlığının başlanğıcı idi,

Laroşelin alınması isə Nant qanununun ləğv edilməsinə bir mütqəddime oldu.

Lakin yuxarıda göstərdiyimiz kimi, nazirin (kardinalin) mütləqiyyətə yol açan geniş siyasi planları ilə yanaşı, qısqanc bir aşiq və rəqib olmaq etibarilə, bir sira xırda məqsədləri də var idi ki, tarixçi bunları istər-istəməz qeyd etməyə məcburdur.

Hamiya məlumdur ki, Rişelye kraliçaya vurulmuşdu; bu sevgi onun əlində siyasi məqsədlərə xidmət edən bir vasitəmi idi, ya o, öz gözəlliyi ilə ətrafdakıları məftun edən avstriyalı Annanı doğrudanmı sevirdi və bu hissə mübarizə etməyə acizdi, – bunu biz qəti söyləyə bilmərik. Hər halda Bekinhem hersoqu kitabın əvvəlki fəsillərində kardinalı üstələmişdi, hətta iki-uç dəfə də, xüsusiə boyunbağı məsələsində, onu çox axmaq bir vəziyyətdə qoymuşdu.

Buna görə də Rişelye həm Fransanı düşməndən xilas etmək, həm də öz rəqibindən qisas almaq istəyirdi; bütün bir kralılıq orduşunu döyüş qılınıcı kimi əlində tutan bir admanın qisası böyük, təntənəli və hər cəhətdən özünə layiq olmalı idi. Rişelye bilirdi ki, İngiltərə ilə vuruşmaqla Bekinhem hersoqu ilə də vuruşur, İngiltərəyə qalib gəlməklə Bekinhem hersoquna da qalib gelmiş olur.

Bir sözlə, o, İngiltərəni Avropanın nəzerində alçaltmaqla hersoqu da kraliçanın nəzerində alçaltımiş olurdu.

Hersoqu da maraqlandıran həmin məsələlərdi: o da kardinaldan qisas almaq üçün bir fürsət axtarırdı. Fransaya o bir elçi kimi deyil, düşməninə qalib gelmiş bir adam kimi qayıtməq istəyirdi.

¹ Draqonad – Nant fərmanı ləğv edildikdən sonra Fransanın cənubunda (Sevennada) protestantların təqib olunması belə adlandırılara başladı və bu işdə kral draqunları öz vəhşiliklərini xüsusiə göstərdilər.

İlk müvəffəqiyyətlər hersoq tərəfində oldu. O, doxsan gəmi və texminən, iyirmi min qoşunla Re adasına qəflətən hücum edərək, qoşun komandanı qraf de Tuarakı pis bir vəziyyətdə qoydu və qanlı vuruşmadan sonra adaya qoşun çıxartdı.

Qraf de Tuarak La Pre adlanan kiçik bir limanda yüzə qədər adam qoyub öz qarnizonu ilə müqəddəs Martin qalasına çekildi.

Bu hadisə kardinalin qəti tədbir görmesini sürətləndirdi. Kralla bərabər Laroşelnn mühasirəsinə şəxsən rəhbərlik etmək vaxtı gəlib çatincaya qədər, kardinal ilk hərbi əməliyyata komandanlıq etmək üçün kralın qardaşını cəbhəyə göndərdi və tapşırı ki, ixtiyarında olan bütün qoşunu mühəribə meydanına toplasın. Bizim dostumuz d'Artanyan da ön dəstədə idi.

Yuxarıda dediyimiz kimi, kral parlament iclasından sonra dərhal öz ordusuna başçılıq etmək fikrində idi; iyunun 23-də titrətmə gəldiyini hiss etdişə də, yenə getmək qərarını pozmadı. Lakin yolda özünü pis hiss edərək Villeruada qalmağa məcbur oldu.

Kralın müşketyorları da orada dayanmalı oldu.

Bu qayda ilə, d'Artanyan qvardiyada qulluq etdiyindən, öz səmimi dostlarından – Atosdan, Portosdan və Aramisdən ayrı düşdü. Bu ayrılıq gənc qvardiyaçının ancaq kefini pozurdu; lakin o, qarşıda duran təhlükəni duymuş olsaydı, daha artıq narahat olardı.

D'Artanyan 1627-ci il sentyabrın 10-da, başına heç bir hadisə gəlmədən, Laroşel ətrafindəki düşərgəyə gəldi, hər şey əvvəlki vəziyyətdə idi: Bekinhem hersoqu Re adasını tutduqdan sonra müvəffəqiyyətsiz həmələrlə müqəddəs Martin qalasını və La Pre limanını mühasirəyə almağa çalışırı. Laroşel önungəki vuruşma iki-üç gün idi ki, başlamışdı; Anqulem hersoqu şəhərin önündə yenicə kiçik bir istehkam düzəltmişdi.

Dezessarın komandası altında olan qvardiyaçılar fransiskan monastırında yerləşmişdilər.

Bildiyimiz kimi d'Artanyan müşketyor olmaq arzusu ilə yaşıdağından qvardiyaçı yoldaşları ilə dostlaşmağa çalışındı. O, tənhalıq içərisində öz düşüncələrilə məşğuldı.

Bu düşüncələr də könülaçan düşüncələr deyildi. Parisə gələndən bəri bütün işi-gücü siyasi intriqalara qarışmaqdən ibarət olmuşdu. Onun şəxsi işləri isə heç də yaxşı vəziyyətdə deyildi. Yeganə sevgilisi olan xanım Bonasye oğurlanmışdı və yazıq qadının başına nələr

gəldiyini bilmirdi. O, heç bir mənsəb də qazana bilməmişdi, bununla bərabər, özü bearnlı xırda bir mülkədar olduğu halda, kardinal kimi bir adamla hələ bir düşmən də olmuşdu; elə bir adamla ki, bütün döşənə döyenlər, hətta kral belə onun qarşısında tir-tir əsirdi!

D'Artanyanı məhv etmək kardinalin əlində heç bir şeydi, lakin nədənsə o bunu etmirdi; bizim uzaqqorən qaskoniyali isə kardinalin bu mərhəmotində öz gələcəyi üçün yaxşı bir şey duyurdu.

Sonra o, özüne başqa bir düşmən də qazandı ki, bu da miledi idi; onun fikrincə, miledi kardinala görə zəif bir düşməndi, lakin hər necə olsa onu saymamaq da olmazdı.

D'Artanyan bunun qarşısında kraliçanın hüsn-rəğbətini qazanmışdı; lakin o vaxtlar kraliçanın himayəsi ona daha artıq zərər yetirə bilərdi; çünki kraliça öz dostlarını müdafiə edə bilmirdi. Xanım Bonasyenin başına gelən hadisə buna gözəl bir sübut idi.

Parisə gələndən bəri onun əldə etdiyi yeganə şey barmağına taxdığı brilyant üzük idi. Üzüyün brilyanti beşaltı min livrə dəyərdi; d'Artanyan onu saxlayırdı ki, fürsət düşəndə bunun köməyilə kraliçanın yanına gedə bilsin; buna görə də hələlik bu brilyant, gənc qvardiyaçının ayaqları altında qalan xırdaca daşlardan heç də qıymətli deyildi.

Biz brilyanti – ayaqaltında qalan xırdaca daşlarla ona görə müqayisə etdik ki, d'Artanyan bu məsələləri düşərgədən Anquten kədindən gedən gözəl, ensiz bir yolla gəzə-gəzə düşünürdü. Fikrə daldığından o, xeyli uzağa getmişdi. İkindi vaxtı idi. Birdən ona elə gəldi ki, batan günəşin son şüaları altında çəper dalından bir müşketin lüləsi parıldadı.

D'Artanyan itigözlü idi, şeyi də tez başa düşəndi. O saat ağlına gəldi ki, müşket öz başına ora düşə bilməz, kim isə çəper dalında gizlənərək onu əlinde tutmuşdur, məqsədi də, yəqin ki, başqa şeydi. Qaçmaq istədi, lakin birdən yoluñ o biri tayında, qaya dalında başqa bir müşketin lüləsi gözünə sataşdı.

Görünür onu güdürləmiş. Əvvəl birinci müşketin lüləsinə baxdı, tūfəngi düz onun üstünə tuşlayırdılar; bundan bir qədər narahat oldu. Lakin birdən tūfəng lüləsinin sakitləşdiyini gördü, elə o saat da üzüstə yerə atıldı. Elə o anda da tūfəng atıldı, gülle onun başı üstündən viyildayaq keçdi. Belə bir vəziyyətdə bir an da olsa vaxt itirmək olmazdı. Cəld ayağa qalxdı, o biri müşketdən atılan gülle d'Artanyanın uzandığı yerdə olan çinqilları vurub dağıtdı.

Adam var ki, qəhrəmanlıqda adı çəkilsin deyə özünü nahaq yerə ölümə verər; d'Artanyan elə adamlardan deyildi. Bir də ki, burada qəhrəmanlıq namına bir şey də yox idi: o ancaq öz diqqətsizliyi üzündən tələyə düşmüdü.

O, öz-özünə dedi: "Üçüncü gullə açılsa, demək mən məhv oldum".

Odur ki, sürətə düşərgəyə sarı yürüməyə başladı: elə yüyürdü ki, ancaq bearmlar belə yürüre bilərdi. Lakin nə qədər bərk yüyürsə də, ilk gulləni atan adam yenə də tüsəngini doldurub onun dahindən atdı. Gullə bu dəfə boşça çıxmışdı: d'Artanyanın fətr şlyapasını deşdi və başından götürüb atdı; şlyapa ondan on addım qabağa düşdü. D'Artanyanın başqa şlyapası yox idi. Dayanıb şlyapanı götürdü və yenə də qaçmağa üz qoydu.

Düşərgəyə çatanda o, bərk tövşüyürdü. heç kəsə bir söz demədən, stul üstə oturub bərk fikrə daldı.

Bu hadisənin səbəbini üç cür izah etmək olardı. Onun birinci və ən təbii izahı bu idi: görünür laroşellilər pusquda yatıb onu öldürmək isteyirmişlər; çünki kral qvardiyaçılarından birini tələf elemək özü də bir qənimətdi, – heç olmasa düşmənin biri azalardı. Bir də ki, bu adamın cibindən bəlkə pulla dolu bir kisə də tapmaq olardı.

D'Artanyan şlyapasını çıxartdı, gullənin açıldığı dəliyi hər tərəfdən yoxlayıb başını yellədi. Gullə muşketdən deyil, cir tüsəngdən atılmışdı; özünün də əldəqayırmaya gullə olduğu aydınca görünürdü. Demək bunu atan hərbi adam deyilmiş.

Bu hadisə cənab kardinaldan da baş verə bilərdi. Oxucunun yadindadır ki, tüsəngin lüləsi d'Artanyanın üstünə tuşlandıği anda o, kardinalın bu vaxta kimi səbir edib durduğuna, onu öldürmədiyinə çox təəccüb etmişdi.

Lakin bunu düşünərkən yenə də başını yellədi: kardinal bir əl işarəsilə məhv edə biləcəyi adamlar haqqında çox az vaxtda belə bir tədbir görərdi.

Bəlkə də miledi ondan qisas almaq istəyirdi? O birilərə görə bu daha ağıl kəsəndi.

D'Artanyan qatillərin simasını və geyimlərini təsəvvür etmək istədi, lakin bu, mümkün olmadı. O, elə tez qaçmışdı ki, onlara heç baxa da bilməmişdi.

D'Artanyan bunları düşünərkən piçildayaraq öz-özünə dedi: "Ah, mənim dostlarım, siz indi haradasınız? Bilsəniz, indi mənim sizə necə ehtiyacım var!"

D'Artanyan geçəni çox səksəkəli yatdı. Üç-dörd dəfə yuxudan ayılıb dik qalxdı, ona elə gəlirdi ki, kim isə çarpayıya yaxınlaşıb onu öldürmək istəyir. Lakin gecə heç bir hadisə baş vermədi. Ancaq d'Artanyan bunu yaxşı bilirdi ki, dünən baş tutmayan sui-qəsd sabah yene də tekrar oluna bilər.

Bütün günü evdən bayırı çıxmadi; havanın pisliyini bəhanə edərək özünü öz gözündə doğrultmağa çalışırıdı. Hadisənin üçüncü günü, səher saat doqquzda şeypurlar əlində: Orlean hersoqu qarovalı məntəqələrini yoxlayırdı.

Qvardiyaçılar cəld tüsənglərini götürüb sıraya düzüldülər. D'Artanyan da yoldaşları arasında öz yerini tutdu. Kralın qardaşı bütün sira qabağından keçib getdi. Sonra bütün baş zabitlər salam üçün onun ətrafına toplaşdırı. Qvardiya kapitanı Dezessar da o biri zabitlərlə bərabər hersoqun yanına gəldi. Bir az sonra d'Artanyana elə gəldi ki, Dezessar işarə ilə onu öz yanına çağırır. Səhv edəcəyindən qorxaraq öz rəisinin bir də işarə etməsini gözlədi. Dezessar öz işarəsini təkrar etdiğdən sonra d'Artanyan sıradan çıxıb ona yaxınlaşdı.

– Hersoqun çox ciddi bir tapşırığı var; bunu öz arzusu ilə yerinə yetirməyə adam istoyir. Mən də sizə işarə etdim ki, hazır olun.

D'Artanyan:

– Təşəkkür edirəm, kapitan! – dedi. Onun ən çox arzu etdiyi şey baş komandanın müavini qarşısında özünü göstərmək və başqalarından fərqlənmək iddi.

Gecə laroşellilər qəflətən hücumu keçib iki gün əvvəl kral ordusunu tərəfindən tutulmuş istehkamı geri almışdır. Odur ki, təhlükəli bir koşfiyyat əməliyyatı keçirib, istehkamı mühafizə edən əsgərlərin sayını bilmək lazımdı.

Hersoq bir neçə dəqiqədən sonra dedi:

– Mənə etibarlı bir admanın rəhbərliyi altında üç dörd qoçaq könüllü lazımdır!

Dezessar d'Artanyanı göstərib dedi:

– Zati-aliləri, mənim etibarlı adəmim var. Təki siz əmr edin, bu kimi beş-altı adam həmişə tapıla bilər.

D'Artanyan qılincını qaldırıb dedi:

– Mənimlə getmək istəyən dörd adam istəyirəm!

Onun qvardiyaçı yoldaşlarından ikisi dərhal qabağa çıxdı. İki əsgər də onlara qoşuldular. D'Artanyan birinci çıxanları qırmamaq üçün başqa getmek istəyənlərin hamisini rədd etdi.

İstehkamı aldıdan sonra laroşellilörin nə etdikləri – qarnizonu orada saxlayıb-saxlamadıqları məlum deyildi. Bunu bilmək üçün kəşfiyyata getmək lazımdı.

D'Artanyan dörd yoldaşı ilə səngər boyu irəliləməyə başladı: iki qvardiyaçı onunla yan-yana gedirdi, əsgərlər isə daldan gəldi. Kəşfiyyatçılar daş ilə hörülmüş səngərin dibi ilə irəliləyərək istehkamın yüz addımlığına çatdılar. D'Artanyan dönüb geriyə baxdı: əsgərlər yox olmuşdu.

O, elə başa düşdü ki, əsgərlər qorxudan dalda qalmışlar; yoldaşlarına qabağa getməyi əmr etdi.

Üç qoçaq kəşfiyyatçı istehkamın altmış addımlığına yaxınlaşdı. Orada heç kəs görünmürdü. İstehkam sanki tərk edilmişdi.

Kəşfiyyatçılar tərəddüd içində idilər: bilmirdilər irəlimi getsinlər, ya gerimi qayıtsınlar. Elə bu anda istehkamın üstünü tüstü bürdü: bir neçə tüfəng atıldı, güllələr d'Artanyanla yoldaşlarının ətrafına düşdü.

Onlar istədikləri şeyi bildilər: istehkam müdafiə edilirdi. Artıq bu təhlükəli yerde durmaq nahaqdı. D'Artanyanla iki qvardiyaçı yoldaşı çəkilib geriyə üz qoydular.

Səngərə çatanda bir gülə açıldı. Qvardiyaçılardan biri yixıldı: Gülə onun döşündən dəymişdi. Salamat qalan o biri qvardiyaçı dayanmadı, öz yoluńa davam etdi.

D'Artanyan yaralı yoldaşını qoyub getmək istəmədi. Öyilib onu qaldırmaq istədikdə iki gülə də açıldı: güllələrdən biri yaralı qvardiyaçının başına dəydi, o biri isə d'Artanyanın lap yanından keçib daşa sancıldı.

D'Artanyan cəld geriyə baxdı. Düşmən güləsi bura gəlib çata bilməzdi. Geridə qalmış əsgərlər yadına düşdü. Dünənki hadisəni xatırladı və bu adamların kim olduğunu bilmək qərarına gəldi. Qışqıraraq yerində sarsıldı, özünü ölülüyə vuraraq yoldaşının cəsədi üstünə düşdü.

Həmin saat otuz addım aralıda, səngərin alçaq torpaq bəndi üstündə iki adam başı göründü. D'Artanyan səhv etmirdi: bu iki əsgər onu öldürmək məqsədilə kəşfiyyata gəlmışdı. Görünür, onlar d'Artanyanın ölümünü düşmənin boynuna yixmaqla yaxalarını qurtara biləcəklərinə arxayın olmuşlar. Lakin d'Artanyan ancaq yaralana da bilərdi; buna görə gəlib onun işini bitirmək istədilər. Qaskoniyalının bicliyinə aldalaraq tüfənglərini doldurmayıb ona sarı gəlməyə başladılar.

D'Artanyan əsgərləri on addım yaxınına buraxıb birdən yerindən sıçradı və onların qabağını kəsdi.

Xainlər bildilər ki, d'Artanyanı öldürməmiş düşərgəyə qayıtsalar, işləri əngəl olacaq. Odur ki, ilk fikirləri düşmən tərəfinə qaçmaq oldu. Onlardan biri tüfəngin lüləsindən yapışıp qaldırdı, d'Artanyanın təpəsinə dəhşətli bir zərbə endirmək istədi. D'Artanyan cəld özünü yana verdi, bununla da istehkama sarı qaçmaq isteyən quzdura yol açdı. Lakin laroşellilər bu adamın nə məqsədlə onlara tərəf qaçdığını bilmirdilər: açılan gülə xəmi yerə sərdi.

D'Artanyan, o biri əsgərin üstünə atıldı. Mübarizə çox davam etmedi: qvardiyaçının qılıncı tüfəngin lüləsi üstündən sürüşərək qatılın ombasını yaraladı. O yixildi. D'Artanyan o saat qılıncının ucunu onun boğazına dirədi.

Quldur qışqırıdı:

– Ah, məni öldürməyin! Rəhm edin, rəhm edin, cənab zabit, hamisini açıb sizə deyim.

D'Artanyan soruşdu:

– Sənin deyəcəyin sərr sənə aman verməyimə dəyərmi?

– Əğər siz öz həyatınızın qədrini bilirsinizsə, dəyər! Sizin ancaq iyirmi iki yaşınız və parlaq bir gələcəyiniz var!

– Alçaq! Di tez söylə, məni öldürməyi sənə kim tapşırıb?

– Tanımadığım bir arvad. Onun adı miledi idi.

– Sən bu arvadı tanımırınsa, adını haradan bilirsən?

– Mənim yoldaşım onu tanıydı, adını da bilirdi. Miledi onunla danışıb sözleşmişdi, mənimlə yox. Onun cibində hətta miledidən aldığı məktub da var. Yoldaşımdan eşitdiyim sözlərə əsasən deyim ki, sizə bu məktubun məzmunu ilə tanış olmaq vacibdir.

– Necə oldu ki, sən bu alçaq işə qoşuldun?

– Yoldaşım dedi ki, sizi öldürməyə kömək edim, mən də razi oldum.

– Miledi bunun üçün sizə nə qədər vermişdir?

– Yüz luidor.

D'Artanyan gülərək dedi:

– Yaxşı ki, o, mənə belə yüksək qiymət qoymuşdur! Yüz luidor sizin kimi alçaqlar üçün çox böyük puldur. Sənin bu işə razi olmağın məni təəccübləndirmir. Mən səni öldürmürəm, ancaq bir şərtlə...

Əsgər məsələnin hələ tamam həll olunmadığını görüb təşvişle soruşdu:

- Hansı şərtlə?
- Sən gedib yoldaşının cibindəki məktubu mənə gətirməlisən.
- Bu özü elə məni başqa yolla öldürmək deməkdir! Mən bu məktubu istehkamdan atılan gülə altında necə gedib gətirə bilərəm?!
- Sən mütləq gedib məktubu gətirməlisən. Getməsən, canın üçün, səni öldürəcəyəm!

– Amandır, cənab zabit! Mənə yazığınız gəlsin. Ölmüş zənn etdiyiniz cavan bir qadın ki var, heç olmasa ona olan sevginiz xatırınə, mənə rəhm edin! O sağıdır!

Quldur bunu deyib dizləri üstə düşdü, əllərini yerə verərək özünü saxladı: yarasından gedən qan get-gedə onu zəif salırdı.

D'Artanyan soruşdu:

- Sən haradan bilsən ki, mənim sevdiyim bir qadın var və mən onu ölmüş zənn edirəm?
- Həmin o məktubdan!
- İndi özün görürsən, ki, bu məktub mənə nə qədər lazımdır. Mən mütləq onu əldə etməliyəm. Bu saat gedib onu gətirməlisən, yoxsa and olsun namusuma, qılincımı sənin kimi bir alçağın qanına ikinci dəfə bulamaq mənə nə qədər iyrənc olsa da...

Bunu deyib qorxunc bir hərəkətlə elini qılincının dəstəsinə apardı.

Yaralı bunu görüb ayağa qalxdı, qışqıraraq dedi:

– Dayanın, dayanın! Gedirəm, gedirəm!..

Qorxu onu cəsaretləndirmişdi.

D'Artanyan əsgərin cir tüfəngini əlindən aldı, qılincın ucu ilə onu bizləyo-bizləye yoldaşına sarı getməyə məcbur etdi.

Bu bədbəxtə baxanda adamin yazılı gəlirdi: irəlilədikcə yolda qanlı bir iz buraxır, özünü mümkün qədər düşməndən gizlədərək iyirmi addım aralıda yerə sərilib qalan yoldaşının yanına getməyə çalışırdı.

D'Artanyanın ona rəhmi gəlib dedi:

– İndi bu saat mən sənə olş kişi ilə sənin kimi qorxaq arasında olan fərqi göstərərəm. Dayan. Qayıdib özünü yenə daldaya verə bilərsən. Məktubun dalınca özüm gedəcəyəm!

D'Artanyan düşməni gözdən qoymayaraq və özünü müdafiə üçün yerli şəraitdən məharetə istifadə edərək cəld o biri əsgərin yanına getdi.

D'Artanyan elə oradaca məktubu onun cibindən götürə bilərdi, ya onu dalına atıb, bir qalxan kimi ondan istifadə edərək səngorə gətirər, burada onun ciblərini axtara bilərdi.

O, ikinci yolu daha əlverişli hesab etdi: qulduru dalına atdı; elə bu anda laroşellilər atəş açıdlar.

Üç gülə əsgərin bədənинə dəyərək boğuq-boğuq səsləndi, əsgər yüngülə titrədi, axırıncı dofa olaraq qışqırıldı, bədənini ölüm rəşəsi bürüdü: d'Artanyanı öldürmək istəyən adam indi onu ölümən xilas etmişdi.

D'Artanyan son kərə qayıdib cəsədi dalından yere atdı. Dərhal ciblərini yoxlamağa başladı. Cibindən bir pul kisəsi, bir meşin qovluq, bir balaca buynuz, üç də aşiq çıxdı: ondan qalan ırs ancaq bundan ibarətdi; aldığı pulun bir hissəsi də pul kisəsində idi.

Buynuzu və aşıqları yere atdı, pul kisəsini yaralı əsgərin üstünə tulladı və cəld meşin qovluğu açıdı, kağızı tapdı. Bu kağızdan ötrü o özünü ölüm təhlükəsinə atmışdı.

Kağızda bu sözlər yazılmışdı:

“Siz o qadının izini itirdiniz. O, indi monastırda tam təhlükəsiz bir vəziyyətdədir. Çalışın, heç olmasa, kişini əldən buraxmayın. Yoxsa işiniz əngəl olar: siz mənim kim olduğumu yaxşı bilirsınız; aldığınız pul sizə çox baha oturar”.

Kağızın altında imza yox idi, lakin aydınca görünürdü ki, onu miledi yazmışdır.

D'Artanyan kağızı çibinə qoydu; lazım gəlsə, gələcəkdə ondan bir sənəd kimi istifadə etmək olardı. Səngərin tini ardında, təhlükəsiz bir yerdə oturub yaralı əsgəri danışdırmağa başladı. O boynuna aldı ki, mən, yoldaşımıla berabər, Lavilyet qarovalxanasından keçib Parisə gedən cavan bir qadını oğurlamaq isteyirdim, bunun üçün də hər ikimiz hazırlaşmışdıq. Ancaq meyxanada oturub başımız içkiyə qarışlığından on dəqiqə gecikdik; biz yola çıxanda kareta artıq ötüb getmişdi.

D'Artanyan təşvişlə soruşdu:

– Siz o qadına nə etməli idiniz?

Yaralı cavab verdi:

– Biz onu Kral meydanında olan bir evə aparmalıydıq.

D'Artanyan öz-özünə piçildədi: “hə, hə, düz deyir: miledinin evinə aparmaq istayırlarmış...”

Cavan oğlan, miledinin necə dərin bir intiqam hissili həm onu, həm də onun sevdiyi adamları təqib etdiyini ancaq indi başa düşdü. Miledinin saray intiqalarına bu qədər yaxşı bələd olduğundan, bu

məlumatların ona kardinal tərəfindən verildiyini öz-özlüyündə qət etdi.

Kralıça, nəhayət, xanım Bonasyenin öz sədaqətliliyi üzündən hansı dustaqxanaya düşdүünü bilib onu azad etdirmişdi, d'Artanyan bunu eşidəndə son dərəcə sevindi. Gənc qadının ona kağız yazmasının səbəbi və onun karetada bir xəyal kimi Şayo yolundan keçib getməsi indi d'Artanyana tamamilə aydın oldu.

Atos haqlı imiş: xanım Bonasyeni axtarış tapmaq mümkündür, – monastrı keçilməz bir qala deyildi!

Bu fikir onun ürəyində yaralı əsgərə qarşı dərin bir məhəbbət hissi oyatdı. D'Artanyan yaralıya sarı çevrildi, əlini ona uzadıb dedi:

– Gedək, mən səni bu halda qoyub getmərem. Qolumdan tut, düşərgəyə gedək.

Yaralı belə bir alicənablığa inana bilmirdi:

– Məni aparıb sonra boğazımdan asdırmaqmı istəyirsən?
– Mən sənə aman verəcəyimi vəd etdim, ikinci dəfə sənə söz verirəm.

Yaralı dizləri üstə düşüb öz xilaskarının ayaqlarını öpdü.

Düşmənə belə yaxın bir məsafədə olmaq artıq d'Artanyana lazıim deyildi; buna görə də o, yaralının təşəkkürüne nəhayət verib tez yola düşdü. İstehkamdan ilk atəş açılarkən düşərgəyə qayidian qvardiyaçı dörd yoldaşının tələf olduğunu söyləmişdi; cavanın sağ-salamat gəlib çıxmazı alayda hamını təccübəldirmiş, həm də sevindirmişdi.

D'Artanyan əsgərin necə yaralandığını izah edərkən yalan söyləməyə məcbur oldu; dedi ki: əsgər laroSELLilərin hücumunu dəf edərkən əlbəyaxa vuruşmada yaralanmışdır. D'Artanyan o biri əsgərin öldüyündən, məruz qaldıqları başqa təhlükələrdən də danişdi. Bu söhbət ona böyük şöhrət qazandırdı: o günü bütün orduda d'Artanyandan danışdilar; hersoq da onu təbrik etməyi əmr etdi.

Ümumiyyətlə, hər yaxşı iş öz-özünə mükafat qazandırır. Gənc qaskoniyalının bu nəcib hərəkəti onun itirmiş olduğu ruhi sakitliyi özünə qaytardı. Doğrudan da, bu gündən etibarən o, tamamile sakit olabilərdi; düşmənlerindən biri öldürülmiş, biri də bütün varlığı ilə tabe olmuşdu. Lakin onun bu sakitliyi bir şeyi göstərirdi ki, o, hələ miledini tanımırdı.

XII

ANJU ŞƏRABI

Xəber yayılmışdı ki, kral bərk xəstədir, sağalmasına da ümid yoxdur. Lakin çox keçmədi, düşərgəyə bir xəber yayıldı: o sağalmaq üzrədir. Kral şəxsən mühasirədə iştirak etməyə tələsirdi.

Orlean hersoqu vəzifədən götürüləcəyini, komandanlığının ya Anqulem hersoquna, ya Bassompyerə, ya da Şomerqə veriləcəyini bilirdi; onlar hər üçü komandan olmaq iddiasında idi və hər biri ancaq özünü bu vəzifəyə layiq görürdü. Buna görə də Orlean hersoqu ingilisləri Re adasından qovmaq üçün ciddi bir tədbir görmürdü. Ingilislər yenə də müqəddəs Martin qalاسını, La Pre istehkamını mühasirə edib dururdular. Fransızlar isə Laroşeli mühasirə edirdilər.

Biz yuxarıda d'Artanyanın, nəhayət, sakit olduğunu demişdik. O, elə zənn edirdi ki, təhlükə artıq sovuşmuşdur. İndi onu ancaq bir şey narahat edirdi: öz dostlarından heç bir məlumat almırırdı.

Bir gün səhər, noyabın başlanğıcında hər şey ona aydın oldu. Villeruadan belə bir məktub aldı:

“Cənab d'Artanyan!

Cənab Atos, Portos və Aramis bizdə bir neçə ay yaxşıca kef çəkdilər, şənləndilər və elə səs-küy saldılar ki, çox zabitəli bir adam olan qəsr rəisi bir neçə günlüyü onları həbs etdi. Lakin mən onların əmrini yerinə yetirərək sizə on iki şüə Anju şərabi göndərirəm; bu şərab onların çox xoşuna gəlmışdı. Sizin dostlarınız arzu edirlər ki, bu şərabi siz onların sağlığına içəsiniz.

Sizə hörmət və ehtiram bəsləyən və sizin itaətkar xidmətçiniz olan Hodo, mehmanxana sahibi”.

D'Artanyan sevinərək bərkdən dedi:

– Nəhayət, onlardan da xəbər çıxarmış! Dostlar məni şən dəqiqliklərində xatırlamış, lakin mən onları ağır dəqiqliklərimdə yad etdim. Onlar əmin ola bilər ki, mən bu şərabi böyük bir məmnuniyyətlə onların sağlığına içəcəyəm, ancaq tek yox.

D'Artanyan, başqalarından daha artıq dostluq etdiyi iki qvardiyaçının yanına yürüdü, onları Villeruadan göndərilmiş Anju şərabi içməyə davet etdi.

Bu qvardiyaçılardan biri elə bu axşam, o biri də sabah axşama qonaq çağırılmışdı, buna görə də şərab içmək üçün yiğilmağı iki gün sonraya qoymalar.

D'Artanyan evə qayıtdıqdan sonra on iki şüşə şərəbin hamısını, saxlanmaq üçün, ümumi qvardiya bufetinə göndərdi. İki gündən sonra qonaqlıq saat on ikiyə teyin edildiyindən, saat doqquzda, Planşeni göndərdi ki, gedib yemək-içməyi hazırlasın.

Planşe, yeni metrdotel rütbəsilə fəxr edir, özünü belə işlərdən başı çıxan, qabiliyyətli, bacarıqlı bir adam kimi göstərmək istəyirdi. Bu münasibətlə də, qonaqlardan birinin Furro adlı xidmətçisini, d'Artanyanı öldürmək istəyən əsgəri də köməyə çağırıldı. Əsgər ordugaha gələndən sonra heç bir alaya daxil olmamışdı, o ancaq d'Artanyana, daha doğrusu Planşeyə qulluq edirdi.

Her iki qonaq teyin edilmiş vaxtda geldi. Hər gəs öz yerində oturdu. Süfrəyə cürbəcür yemek gətirildi.

Planşe, əlində dəsmal, süfrəyə xidmət edirdi, Furro şərab şüşələrini açırdı. Brizmon adlanan əsgər də şərəbi şüşələrdən qrafınə boşaldırdı. Şuşənin dibində çöküntü görünürdü. Yəqin şərab yolda bərk çalxalanmışdı. Birinci şüşə bir qədər bulanıq idi; Brizmon bulanıq şərabı stəkana tökdü, d'Artanyan bu stəkanı içməyə ona icazə verdi; çünkü o hələ çox zəifdi, d'Artanyanın ona yazığı gəlirdi.

Qonaqlar şorbanı içəndən sonra şəraba əl atmaq istərkən birdən Lüdovik istehkamından və Yeni istehkamdan top səsi eşidildi. Qvardiyaçılardan ele bildilər ki, düşmən qəflətən hücum etmişdir, cəld qalxıb qılınclarını götürdülər. D'Artanyan cəddlikdə onlardan geri qalmırıldı; o da qılıncına əl atdı. Hər üçü vəzifə başına yüyürdü.

Lakin küçəyə çıxan kimi baş verən həyəcanın səbəbini bildilər. Hər tərəfdə təbil vurulur, hər yandan:

– Yaşasın kral! Yaşasın kardinal! – səsləri ucalırdı.

Kralın səbri tükəndiyindən daha gözləyə bilməmiş və iki mənzil heç dincəlmədən yol gələrək, on min qoşunla düşərgəyə daxil olurdu. Qabaqda ve arxada muşketyorlar gəlirdilər.

Qvardiyaçılardan kralın gəldiyi yol uzunu sıraya düzülmüşdülər. D'Artanyan da onların içində idi. O, öz dostlarını və cənab de Trevili əli ilə alqışlayırdı; dostları ondan gözlərini çəkmirdilər; cənab de Trevil də onu dərhal tanıdı. Kralın düşərgəyə daxil olmaq mərasimi qurtaran kimi Atos, Portos və Aramis yürüüb d'Artanyanı qucaqladılar.

D'Artanyan bərkdən:

– Sizin gəlməyiniz lap yerinə düşdü! Heç belə vaxtında gəlmək olmazdı, – dedi. – Yəqin ki, yeməklərdən heç biri hələ soyumamışdır!

– Öz dostlarına təqdim etdiyi iki nəfər qvardiyaçığına döñərək əlavə etdi: – Belə deyilmə, cənablar?

Portos:

– Hə! – dedi, – deyəsən, qonaqlıq var!

Aramis:

– Güman edirəm ki, burada qadın yoxdur, – dedi.

Atos soruşdu:

– Sizin, yəni bu yerdə babat şərab olurmu?

D'Artanyan dedi:

– Dostum, bu ki sizin şərəbinizdir!

Atos təəccübə ona baxdı:

– Bizim?

– Bəli, sizin gəndərdiyyiniz şərabdır.

– Biz size şərab göndərməmişik.

– Bəs necə? Gəndərdiyyiniz Anju şərabıdır.

Portos:

– Demək, siz bizə Anju şərəbi getirtmisiniz? – dedi. – d'Artanyan, siz nə səliqəli adamsınız!

– Yox ey, bu şərəbi mənə sizin adınızdan göndəriblər.

Üç muşketyorun üçü də birdən soruşdu:

– Bizim adımızdan?

– Siz özünüz olmasanız da, sizin mehmanxananın sahibi göndəmişdir.

– Bizim mehmanxananın sahibi?

– Hə də, Hodo, muşketyorlar mehmanxanasının sahibi.

Portos dedi:

– Əşı, kim göndərib göndərsin, fərqi nədir axı! Bir dadına baxaq, yaxşı olsa içək.

Atos:

– Yox, – dedi, – haradan göndərildiyi molum olmayan bu şərəbi biz içməyəcəyik.

D'Artanyan onunla razılaşdı:

– Atos, siz haqlısınız! Demək, sizin heç biriniz mehmanxana sahibi Hodoya deməyib ki, mənə şərab göndərsin?

– Yox. Amma bu şərab bizim adımızdan göndərilmişdir, eləmi?
D'Artanyan:
– Bəli, – bu da kağız.
O, aldığı kağızı öz dostlarına göstərdi.
Atos kağıza baxıb dedi:
– Bu Hodonun xətti deyil. Mən onun xəttini tanıyıram; oradan çıxanda haqq hesab çəkdiyim zaman görmüşəm.

Portos:
– Burada yazılıan başdan ayağa uydurmadır! – dedi. – Biz heç də dustağa düşməmişik.

Aramis töhmətli bir ifadə ilə:
– D'Artanyan, – dedi, – siz necə inana bildiniz ki, bizi şuluqluq etdiyimizə görə tutublar?

D'Artanyanın rəngi ağardı; bütün bədəni gizildədi.
Atos:

– Sən məni qorxudursan, – dedi. – Nə olub axı?
D'Artanyan çıçıraraq:

– Dostlar, tez olun, tez olun, gedək! – dedi. – Məni dəhşətli bir şübhə bürdü! Olmaya bu miledinin yeni bir qisasıdır?

Atosun rəngi qaçıdı. D'Artanyan tez bufetə yüyürdü. Üç muşket-yorla iki qvardiyaçı da onun ardınca getdi.

Hamısı yeməkhanaya girdi. Brizmon taxta döşəmə üstündə dəhşətli ağrı iztirabları içinde qovrula-qovrula çırpinirdi.

Planşə ilə Furronun rəngi meyit kimi ağarmışdı; onlar əsgərin iztirabını yüngüləşdirmək istəyirdilər, lakin aydınca görünürdü ki, bunun heç bir xeyri olmayıacaq: əsgərin üzünə ölüm kölgəsi qonmuşdu.

O, d'Artanyanı görüb dedi:
– Ah! Bu nə insafsızlıqdır: siz özünüüz elə göstərisiniz ki, guya məni əfv etdiniz, amma məni zəhərlədiniz...

– Mən? Bədbəxt, sən nə deyirsən?
– Mən onu deyirəm ki, siz mənə bu şərabı verdiniz; mən onu deyirəm ki, siz bunu mənə içirdiniz, mən onu deyirəm ki, siz məndən qisas almaq istədiniz, heç belə də zalımlıq olarmı?..

D'Artanyan:
– Brizmon, – dedi, – sən naşaq belə düşünürsən! And olsun Allaha, mən qətiyyən belə şey eləmomışəm!

– Allah özü görür! Allah sizin cəzanızı verər! Allah, sən bu adamı da mənim çəkdiyim əzaba mübtəla eley!

D'Artanyan qışqıraraq can verən əsgərin yanına yüyürdü:
– And olsun namusuma, mən bu şərabın zəhərləndiyini bilmirdim, mən özüm də ondan içəcəkdir.

– Mən sizə inanıram.
Əsgər bu sözü deyərək dəhşətli ağrı iztirabları içinde öldü.
Atos piçıldayaraq dedi:

– Bu nə dəhşətdir! Heç belə də şey olarmı?
Portos şərab dolu şüsləri qırmağa başladı, Aramis bir qədər gec də olsa, keşiş dalınca adam gönderdi.

D'Artanyan:
– Dostlar, – dedi, – siz bir daha məni ölüm dən xilas etdiniz; bir məni yox, bu cənabların həyatını təhlükədən qurtardınız! – Qvardiyaçılara dənərək sözünə davam etdi: Möhtərəm cənablar, sizdən xahiş edirəm ki, burada gördükərinizi heç bir yerdə danışmayasınız. Bu məsələyə, görünür, mötəber şəxslər də əl atmışlar; on kiçik bir ehtiyatsızlıq bizim üçün çox pis nəticələr verə bilər.

Qorxudan yarımcان hala düşmüş Planşə:
– Ah, ağa, – dedi, – mən bu işdən nə yaxşı qurtardım!

D'Artanyan çıçıraraq dedi:
– Yaramaz, necə? Sən şərab içmək istəyirdin?
– Ağa, kralın sağlığına bir balaca stəkan içmək istəyirdim, ancaq Furro dedi ki, səni çağırırlar.

Qorxudan tir-tir titrəyən və diş-i-dişino dəyən Furro:
– Ah, mən onu göndərirdim ki, – dedi, – özüm içim, heç kəs də bilməsin...

D'Artanyan qvardiyaçılara müraciət edərək:
– Ağalar! – dedi. – Özünüz başa düşürsünüz ki, bu hadisədən sonra bizim qonaqlığımız çox kədərli keçmiş olardı... Xahiş edirəm ki, məni əfv edin, bu qonaqlığı başqa bir günə qoymağə mənə icazə verin.

Qvardiyaçılardan d'Artanyanın xahişini qəbul edib getdilər. D'Artanyanla üç muşketyor tək qaldıqda bir-birinə baxdılar, bu baxışlardan sözsüz də aydın oldu ki, onlar baş verən hadisənin bütün ciddiyyətini dərk edirlər.

Atos sözə başladı:

– Hər şeydən əvvəl, bu otaqdan çıxaq: meyitlə bir yerdə qalmaq yaxşı deyil, xüsusilə öz əcəli ilə ölməyən adamın meyiti ola.

D'Artanyan Planşeyə belə bir tapşırıq verdi.

– Mən bu bədbəxtin meyitini sənə həvalə edirəm: onu xəçpərəst qaydasılə aparıb basdırırsan. Düzdür, o cinayət işləmişdi, ancaq sonra təqsirini boynuna aldı, tövbə etdi.

Dörd dost, Brizmonun dəfn işini Planş ilə Furronun ixtiyarına buraxıb otaqdan çıxdı. Aşxanaçı onlara başqa bir otaq verdi; yeməyə iliq yumurta ilə su verdi. Suyu Atos özü gedib bulaqdan getirmişdi. D'Artanyan bir neçə sözlə məsələni Portosla Aramisə də izah etdi. Sonra üzünü Atosa tutub dedi:

– Görürsünüz mü, əziz dost, bu ölüm-dirim müharibəsidir!

Atos dedi:

– Həmişə qorxu altında yaşamaq olmaz ki! Bu vəziyyətdən çıxmak üçün yol tapmaq lazımdır.

– Axı nə yol tapasın?

– Çalışın o qadınla bir görüşün, söhbət edin; ona ya barışq təklif edin, ya açıq müharibə! Ona bir əsilzadə kimi söz verin ki, onun haqqında heç gəsə heç bir söz deməyəcəksiniz, zərər yetirəcək heç bir şey eləməyəcəksiniz. Qoy o da sizi rahat buraxacağına and içsin. Onu hədələyin, deyin ki, əger buna razı olmazsa, siz kanslerin, kralın yanına gedəcəksiniz, cəllada müraciət edəcəksiniz, sarayt onun əleyhinə qaldıracaqsınız, onun lənət damğası ilə damğalandığını açıb deyəcəksiniz, onu məhkəməyə verəcəksiniz, əger məhkəmə ona bəraət qazandırsa, onu güdüb bir quduz it kimi öldürəcəksiniz.

D'Artanyan bu fikirlə razılaşdı:

– Bu yolla məsələni həll etmək mənim xoşuma gəlir. Ancaq onunla necə görüşmək olar?

– Vaxt olar, əziz dost, belə bir fürsət ələ düşər, ancaq gözləməyin özünü də bacarmaq lazımdır...

– Lakin qatillər və adam zəhorləyənlərlə mühasirəyə alındığım bir vəziyyətdə gözləmək... Atos sözə qarışdı:

– Allah bizi bu vaxta kimi saxlayıb, bundan sonra da saxlar.

D'Artanyan:

– Biz bu didişmədən birtəhər yaxamızı qurtara bilərik, – dedi, – biz kişiyik, əlimizdən hər şey gələr, həyatımızı təhlükəyə atmağa da adət eləmişik. – Sonra yavaşça əlavə etdi. – Bəs o?

Atos soruşdu:

– Xanım Bonasyemi? Bu doğrudur. Əziz dost, sizin bir-birinizi sevdiyinizi mən lap unutmuşam. Aramis sözə qarışdı:

– O, ölen eclafın cibindən tapdığımız kağızdan sizə məlumdur ki, o, monastırdadır. Monastırda da heç pis yaşamırlar. Mən sizə söz verirəm ki, Laroşel mühəsirəsi qurtaran kimi...

Atos onun sözünü kesdi:

– Yaxşı, yaxşı! Əziz dost Aramis, biz bilirik ki, monax olmağa söz vermisiniz.

Aramis müləyimcə:

– Mən ancaq müvəqqəti bir zaman üçün müşketyoram, – dedi.

Atos d'Artanyanın qulağına piçildədi:

– Görünür o, öz sevgilisindən çoxdandır bir xəbər almır. Buna əhəmiyyət verməyin, bu səs bize tanışdır.

Portos da öz fikrini söylədi:

– Xanım Bonasyeni xilas etmək üçün, məncə, ən sadə bir yol vardır.

D'Artanyan soruşdu:

– Hansı yol?

– Siz deyirsiniz ki, o, monastırdadır?

– Bəli.

– Mühasirə qurtaran kimi biz onu monastırından oğurlarıq.

– Ancaq onun hansı monastırda olduğunu da bilmək lazımdır.

Portos buna etiraz etmədi:

– Doğrudur.

Atos:

– Mənim başıma belə bir fikir gəldi, – dedi. – Əziz d'Artanyan, siz deyirsiniz ki, kralıça özü onun hansı monastırda göndərilməsini təyin edibdir.

– Bəli. Hər halda mən belə düşünürəm.

– Onda Portos bize kömək edə bilər...

– Axı, hansı yolla?

– Sənin tanışın qadın ki, var, markizami, hersoginyamı, prinsessəm, nədir, bilmirəm, bax onun vasitəsilə; yəqin ki, onun yuxarılarla çox geniş əlaqəsi var.

Portos barmağını dodaqları üstə qoyub dedi:

– Yavaş. O, gərək ki, kardinal tərəfdarıdır: o, heç bir şey bilməməlidir.

Aramis dedi:

– İş ki, belə oldu, mən bu məsələni öyrənməyi öz öhdəmə götürürəm.

Üç yoldaş üçü də birdən çığıraraq soruşdu:

– Siz, Aramis? Siz bunu necə edərsiniz?

Aramis qızararaq cavab verdi:

– Kralıçanın keşisi vasitəsilə; mən onunla çox bərk dostam.

Dörd dost bu vədə arxayımlaşaraq sakit oldu; yeməklərini yeyib ayrıldılar; getməzdən qabaq sözləşdilər ki, axşam yenə də yiğişsinlar. D'Artanyan Fransiskan monastırına qayıtdı, üç müşketyor da kral iqamətgahına getdi: onlar orada həm özləri, həm də xidmətçiləri üçün mənzil düzəltməli idilər.

XIII

"QIZIL GÖYƏRÇİN HİNİ" MEYXANASI

Kralın Bekinhem hersoquna nifrat etməyə kardinaldan daha artıq əsası vardi: ona görə də düşərgəyə gelən kimi düşmən üzərinə hücuma keçmək istədi. Qət olundu ki, hər şeydən əvvəl ingilisləri Re adasından qovsunlar, sonra da Laroşelin mühəsirəsini sürətləndirsinlər. Bu planın həyata keçirilməsini Bassompyer və Şomberqlə Anqulem hersoqu arasında olan çəkişmə ləngitdi.

Cənab Bassompyerlə Şomberq Fransanın marşalları idilər, onlar bilavasito kralın başçılığı altında orduya komandanlıq etmək haqqını müdafiə edirdilər; lakin kardinal qorxurdu ki, Bassompyer quqenotlara hüsн-rəğbət bəslədiyindən ingilislərə və din qardaşları olan laroşellilərə qarşı çox zəif hərəkət edəcəkdir; bunu nozərə alaraq Anqulem hersoqunu irəli süründü; kardinalın təkidi üzrə kral onu baş komandanın müavini təyin etmişdi. Bu məsələdən narazı olan Bassompyerlə Şomberqi, orduda saxlaya bilmək məqsədilə, onlara ayrı-ayrı hissələrin komandanlığı tapşırıldı. Bassompyerə cəbhənin Laledən Domerə kimi şimal sahəsi, Anqulem hersoquna Domerdən Perinyiyə kimi şərqi sahəsi, Şomberqə də Perinyidən Anqutənə kimi cənub sahəsi tapşırıldı. Kralın qardaşı Orlean hersoqunun iqamətgahı Dompyerdə idi. Kralın iqamətgahı isə gah Etredə, gah da Lajarridə olurdu. Kardinalın iqamətgahı isə sahil boyundakı qum təpəsi üstündə Lapyerr körpüsü yanında, kiçik, istehkamsız bir evdə idi. Bu qayda ilə kralın qardaşı Bassompyeri, kral Anqulem hersoqunu, kardinal da Şomberqi nəzarət altına almışdı.

Arada olan çəkişmə götürülən kimi, ordu, ingilisləri adadan qovmaq üçün, hücuma keçdi. Bunun üçün də əlverişli bir şərait vardi. İngilis o zaman yaxşı əsgərdir ki, yaxşı yeməyi var. Halbuki onlara çoxdandır ki, duzlu mal əti ilə kiflənmiş suxarı verirdilər. İçlərində çoxlu azarlayan vardi. Ordunun təchizatı pozulmuşdu; çünkü həmişə ilin bu vaxtında dənizdə bərk qasırğa başlayır. Hər gün bir neçə ərzaq gəmisi batırdı: Eqilyon burnundan ta səngərlərə kimi bütün sahil məddən sonra yelkənli və yelkənsiz gəmilərin qırıqları ilə dolu olurdu. Bundan görünürdü ki, kralın qoşunları hücuma keçməsə də, Bekinhem hersoqu yaxın vaxtda adanın mühəsirəsini qaldırmağa məcbur olacaqdır.

Lakin cənab de Tuarak düşmən cəbhəsində yeni hücumu hazırlıq getdiyini xəbər verəndən sonra kral buna mane olmaq qərarına gəldi və dərhal hücumu geçmək əmrini verdi.

Biz bu vuruşmanı ətraflı surətdə təsvir etmək fikrində deyilik; biz ancaq onun söylədiyimiz əhvalatla əlaqədar olan cəhətindən bəhs edəcəyik. Ona görə də ikicə sözə deyəcəyik ki, bu hücum istənilən nəticəni verdi: kral buna son dərəcə təəccüb etdi, kardinal isə bundan böyük şöhrət qazandı. İngilislər sıxişdirilərəq addım-addım geri otururdular, onlar hər toqquşmada məğlubiyyətə düşər oldular, de Lua adasından gedəndə tamamilə darmadağın edildilər. Döyüş meydənında iki min adam, o cümlədən beş polkovnik, üç podpolkovnik, iki yüz əlli kapitan, iyirmi adlı-sanlı əsilzadə, dörd top və əlli bayraq qoyub təzədən gəmilərə minmək məcburiyyətində qaldılar. Bu bayraqları Klod de Sen Simon Parisə gətirdi, böyük bir tentənə ilə Notr Dam kilsəsindən asdlar.

Kardinal indi, müvəqqəti də olsa, ingilislərdən qorxmayaraq Laroşelin mühəsirəsini rahatca davam etdirə bilərdi.

Lakin, indicə dediyimiz kimi, bu sakitlik müvəqqəti oldu. Bekinhem hersoqunun göndərdiyi adamlardan Monteqtyu adlı birisi əsir alındı; onun cibindən tapılan kağızdan məlum oldu ki, Avstriya, İspaniya, İngiltərə və Lotaringiya arasında bir ittifaq düzəlmüşdür. Bu ittifaq Fransaya qarşı idi. Bundan başqa, hersoqun təsəvvür etdiyindən daha tez, tərk etməyə məcbur olduğu iqamətgahından, bu ittifaqın doğruluğunu sübut edən bir kağız da tapıldı. Kardinal öz xatirelərində yazır ki, bu sənədlər xanım de Şevrözü, eyni zamanda kralıçanı çox rüsvay edirdi.

Məlum şeydir ki, bütün məsuliyyət kardinalin üzərinə düşürdü, çünki tam hakim bir nazir olub məsuliyyət daşılmamaq olmazdı. Buna görə də o, gecə-gündüz öz dahiyənə zəka və istedadını işə salaraq, Avropanın böyük dövlətlərində baş verən ən kiçik dəyişiklikləri də izleyirdi.

Kardinal Bekinhem hersoqunun qızığın fəaliyyət göstərdiyini biliirdi. O, bunu da bilirdi ki, hersoq ona nifret edir. Fransanın əleyhinə çevrilən ittifaq baş tutsaydı, kardinal öz tosirini bütünlükə itirmiş olardı; lakin İspaniya, həm də Avstriya siyasetinə tərəfdar yox kimi idi; ancaq onlardan biri Luvr kabinetində qalibiyət qazansayıdı, Rışelye sıradan çıxardı. Kral, bir uşaq kimi, həm onun dediklərinə qulaq asır, həm də, öz zabitəli müəlliminindən zəhəsi gedən bir şagird kimi, ona nifret edirdi; möğlubiyyət üz versəydi, kardinalı o, kralıça ilə qardaşının ayaqları altına atardı. Demək, Rışelye məhv olmaq təhlükəsi qarşısında idi; lakin bütün Fransa da belə bir qorxu altında idi. Bunun qabağını almaq lazımdı.

Buna görə saysız-hesabsız qasidlər gecə-gündüz La Pyerr körpüsü yanındakı kiçik evə gələrdilər: bu ev kardinali iqamətgahı idi. Gələnlər də monaxlar, qadınlar və kəndlilərdi; monaxlar heç əməlli-başlı əbaya bürünməyi də bacarmırdılar: onların mübarizlər kilsəsinə mənsub olduqlarını çox asanlıqla təyin etmək mümkündü; qadınların əynində paj paltarı vardı, bu da onları bir qədər sıxırdı; kəndlilərin əli çirkli də olsa, özlərinin çox zərif yerişləri vardı: lap bir millikkən onların əsilzadə olduqları bilinirdi. Bunnardan başqa, ayrı gələnlər də olurdu; ancaq onların gəlişi çox da xoşa gəlmirdi: iki-üç dəfə söz yayılmışdı ki, guya kardinala sui-qəsd edilmişdir.

Doğrudur, onun düşmənleri deyirdilər ki, bu bacarıqsız qatilləri o özü öz üstünə göndərir ki, cəza tədbirlərini işə salmaq üçün əlində bir əsas olsun. Ancaq nə nazirlərin, nə də onların düşmənlerinin dediyinə inanılmamalıdır.

Lakin bunlar heç də kardinala Anqualem hersoquna mühüm əmrlər vermək, ya kralla müəyyən bir məsələ haqqında danışub uzlaşmaq, ya da öz yanına buraxmaq istəmədiyi bir elçi ilə görüşmək üçün tez-tez gecə gəzintilərinə çıxmaga mane olmazdı.

Muşketyorlar isə, işləri az olduğundan, şən həyat keçirirdilər. Bütün dostlar cənab de Treville çox yaxın idilər; işqlar sənəndən sonra düşərgədən qurağa çıxmək üçün ondan çox asanlıqla xüsusi icazə ala bilmişdilər.

Bir gün axşam Atos, Portos və Aramis səfər plaşlarına bürünmüş və tapançalarını hazır tutmuş halda, at üstündə "Qızıl Goyərçin hini" meyxanasından qayıdırıldılar; bu meyxananı Atos iki gün bundan əvvəl kəşf etmişdi. D'Artanyan isə səngərdə olduğundan onlara qoşula bilməmişdi, Muşketyorlar düşərgəyə doğru gedən yolla irəliləyir, yuxarıda dediyimiz kimi, həmişə də gözdə-qulaqda idilər. Buanar kəndinə, təxminən, bir çərek mil qalmış yaxınlaşmaqdə olan at ayağı tappiltisi eşitdilər. O saat hər üçü bir-birinə sıxılıraq, yolun ortasında dayanıb gələn atluları gözləməyə başladılar. Bir dəqiqə sonra, bulud altından çıxmış ay işığında, yol döngəsində iki atlı göründü; onlar da bu biri atluları görüb dayandılar. Onlar elə bil qabağa getmək, ya geri dönmək haqqında məsləhətləşirdilər. Bu iki atının tərəddüd etməsi müşketyorlara şübhəli göründü. Atos qabağa çıxıb qışqıraraq dedi:

– Gələn kimdir?

O biri atlılardan da biri soruşdu:

– Bəs siz kimsiniz?

Atos yenə çıqrıraq dedi:

– Bu cavab deyil! Gələn kimdir? Cavab verin, yoxsa sizi vurarıq!

Bu vaxt cingiltili bir səs eşidildi; görünür bu səs sahibi buyuruq verməyə adət etmiş adamdı:

– Ehtiyatlı olun, ağalar!

Atos yoldaşlarına döndü:

– Bu, yəqin gecə yoxlamasına çıxan böyük zabitlərdəndir. Biz nə edək?

Yenə də bayaqkı səs eşidildi:

– Siz kimsiniz? Cavab verin, yoxsa əmrə tabe olmamanız sizə baha oturar.

Atos:

– Kral müşketyorlarıyıq, – dedi. – O, indi get-gedə inanırdı ki, bu adamin onların kim olduğunu soruşmağa ixtiyarı vardır.

– Hansı bölkədənsiniz?

– De Trevilin bölüyündən.

– Yaxın gəlin və mənə deyin görüm siz bu vaxt burada nə qayırırsınız?

Muşketyorlar burunu sallayaraq, atlarını sürüb onlara yaxınlaşdırılar. İndi arıq onlardan heç biri yüksək rütbəli bir adamlı qarşılaşdırığına şübhə etmirdi.

Atlılardan biri öz yoldaşından on addım qabaqda idi, Atos Portosla Aramis öz yerlərində durmağı tapşırıb, atını ona sari sürdü.

– Cənab zabit, üzr isteyirəm, – dedi. – Biz sizin kim olduğunuzu bilmədik, özünüz də gördünüz ki, biz qaroval vəzifəmizi yaxşı yerinə yetirdik.

Zabit plaşı ilə üzünün yarısını örtüb soruşdu:

– Adınız nədir?

Atos belə sorğu sualdan əsəbiləşməyə başladı:

– Bəs siz kimsiniz? Xahiş edirəm, məni sorğu-sual eləməyə ixtiyarınız olduğunu bildirin.

Atlı plaşı üzündən çəkərək bir də soruşdu:

– Adınız nədir?

Muşketyor heyrətlə dedi:

– Cənab kardinal!

Zati-aliləri sualını bir daha təkrar etdi:

– Adınız nədir?

– Atos.

Kardinal işarə ilə öz yavərini çağırıb, o da dərhal atını sürüb yaxınlaşdı. Piçılıt ilə ona dedi:

– Bu üç müşketyor bizimlə bərabər gedəcək. Mən isteyirəm ki, düşərgədə mənim hara getdiyimi bilməsinlər. Onlar bizimlə getsə, gördükələni heç kəsə deməz, – buna qəti arxayın ola bilərik.

Atos:

– Biz əsilzadəyik, monsinyor, – dedi, – sizə söz veririk ki, bizdən tamamilə arxayın ola bilərsiniz. Şükür Allaha, biz sırr saxlamağı bacarıraq.

Kardinal nüfuzedici gözlərilə bu cəsarətli adama diqqətlə baxdı:

– Cənab Atos, sizin qulaqlarınız çox yaxşı eşidir. İndi dinləyin, görün sizə nə deyirəm. Mən sizə inanmadığımdan deyil, öz təhlükəsizliyim üçün bizimlə bərabər getmənizi xahiş edirəm. Şübhəsiz ki, sizin yoldaşlarınız cənab Portosla cənab Aramisdır, eləmi?

– Beli, monsinyor.

Dalda duran iki müşketyor da, şlyapaları əllərində, atlarını sürüb yaxınlaşdı. Kardinal:

– Cənablar, mən sizi tanıyıram, – dedi. – Onu da bilirəm ki, siz mənim dostlarımıdan deyilsiniz. Mən buna təəssüf edirəm; lakin sizin nəcib və igid əsilzadə olduğunuz da mənə məlumdur: sizo inanmaq

olar. Cənab Atos və siz, cənablar, lütfən mənimlə bərabər gedək; onda mənim elə bir keşikçi dəstəm olar ki, buna əger kral həzrətləri özü də rast gəlmış olsa, qıtbə edə bilər.

Muşketyorlar başlarını atın yalına qədər əydilər. Atos:

– And olsun namusuma, – dedi, – monsinyor bizi özü ilə bərabər aparmaqda haqlıdır: biz yolda çox şübhəli adamlara rast gəldik, hətta onlardan dördü ilə “Qızıl Goyərçin hini” meyxanasında dalaşdıq da.

Kardinal soruşdu:

– Nə üçün, cənablar? Siz özünüz bilirsiniz ki, mənim dalaşmaqdan xoşum gelməz!

– Elə buna görə də, monsinyor, mən sizi bu məsələdən xəbərdar etmək isteyirəm; monsinyor bunu başqalarından eşidib bizi müqəssir hesab edə bilərdi.

Kardinal qaşlarını çataraq soruşdu:

– Bu dalaşmanın nəticəsi nə oldu?

– Mənim dostum Aramisin qolunu qılıncla balaca yaraladılar; lakin monsinyor hücum əmri verərsə, bu yara heç də ona hücumda iştirak etməyə mane olmaz, – siz özünüz də şəxsən bunu yoxlaya bilərsiniz.

Kardinal:

– Lakin siz elə adam deyilsiniz ki, düşməni cəzalandırmadan əldən qoyasınız, – dedi. – Cənablar, gəlin mənimlə açıq danışın! Yəqin ki, siz bu zərbəyə qarşı bir neçə zərbə ilə cavab vermisiniz, eləmi? Boynunuza alın, özünüz bilirsiniz ki, adamların günahını bağışlamağa mənim ixtiyarım var.

Atos dedi:

– Monsinyor, mən heç qılıncımı da çıxarmadım. Elecə öz düşməni qucağıma alıb pəncərədən bayırı atdım. – Atos bir az tərəddüdə sözünə davam etdi: – Deyəsən, yərə dəyəndə onun qıçı sınmışdır.

– Hə-hə! Bəs siz! Cənab Portos?

– Mən, monsinyor, duelin qadağan edildiyini bildiyimdən kürsünü qapıb quldurlardan birinə yüngülce bir zərbə endirdim; lakin o pis çevrildiyindən, deyəsən, çıyın sümüyü qırıldı...

– Yaxşı! Bəs siz, cənab Aramis?

– Mən, monsinyor, xasiyyətcə çox həlim adamam, təbiətimin bu həlimliyindən hotta, – bilmirəm monsinyora məlumdurmu, – hotta monax olmağa hazırlaşıram. Mən istədim ki, bu dalaşmanı kəsim, bir-dən bu yaramazlardan biri öz qılıncı ilə xainçəsinə mənim sol qolunu

yaraladı. Mənim də daha səbrim tükəndi, onu qılıncla hədələdim; bilmirəm necə oldu ki, o özü qılıncın üstünə atıldı, ancaq yaxşı yadimdadır ki, yero yixildi. Deyəsən, onu da, o biri yoldaşları ilə bərabər apardılar. Kardinal dedi:

— Lənət şeytana, cənablar! Heç nəyin üstündə meyxanada üç adamı vurub sıradan çıxarmışınız. Yamanca ağır əlləriniz var! Axı bu dalaşma nödən oldu?

Atos bunun səbəbini belə izah etdi:

— Bu yaramazlar sərxoş idilər, meyxanada bir qadın olduğunu bilib zorla onun otağına girmək istəyirdilər.

Kardinal:

— Zorla onun otağına girmək istəyirdilər? — deyərək Atosun sözünü tekrar etdi. — Niye?

— Heç şübhəsiz, onun başına bir iş gətirmək üçün! Monsinyor, mən ərz etdim ki, o yaramazlar sərxoşdular.

Kardinal bir azca töşvişlə soruşdu:

— O qadın cavandımı, gözəldimi?

— Monsinyor, biz onu görmədik. Kardinal cəld:

— Siz onu görmədinizmi? Hə!.. Çox yaxşı! — dedi. — Siz o qadının namusunu müdafiə etməklə çox yaxşı iş görmüşünüz. Mən özüm “Qızıl Goyərçin hini” meyxanasına gedirəm, öyrənərəm, görüm doğru deyirsiniz, ya yox.

Atos qürurla dedi:

— Monsinyor, biz əsilzadəyik, biz hətta öz həyatımızı xilas etməli olsaydıq da yaalan söyləməzdik!

— Sizin mənə dediyinizə mən şübhə etmirəm, cənab Atos, zərrə qədər də olsa şübhə etmirəm. — Sonra səhbəti dəyişmək məqsədilə əlavə etdi: — O qadın təkdimi?

— Yox, yanında bir adam vardı; qapını vurub içəridə oturmuşdular. Yəqin olap qorxağın biri imiş: səs-küyə baxmayaraq otaqdan bayır çıxmadi.

Kardinal dedi:

— İncildə deyilir ki, başqası haqqında hökm verməyin ki, özünüz haqqında da hökm verilsin.

Atos baş əydi.

Kardinal sözüno davam etdi:

— Cənablar, yaxşı. İndi hər şey mənə məlumdur. — Ardımcə gəlin.

Muşketyorlar kardinalı qabağa buraxdilar. O, yenə də üzünü plaşa örtdü, onu ötürənlərdən səkkiz, ya on addım qabağa keçib yola düzəldi.

Çox çəkmədi ki, gəlib meyxanaya çatdılar. Meyxana sakit və boş idi. Görünür, meyxana sahibi davakarlar dəstəsini yola sala bilmişdi. Meyxanaya on addım qalmış kardinal öz yavərine və müşketyorlara dayanmaq əmrini verdi. Bir yəhərli at pəncərənin taxtasına bağlanmışdı. Kardinal atdan düşmədən, xüsusi bir tərzdə qapını üç dəfə tiqqıldatdı.

Səsə o saat içəridən plaşa bürünmiş bir adam çıxdı; kardinalla biriki kələmə danişdından sonra yəhərli ata minib Sürjer tərəfə yola düşdü. Bu yol eyni zamanda Parisə də gedirdi.

Kardinal geriyə dönüb dedi:

— Yaxın gəlin, cənablar. — Sonra müşketyorlara müraciətlə dedi:

— Cənab əsilzadələr, sizin söylədikləriniz doğru imiş. Bizim bugünkü təsadüfümüzdə sizə xeyir olmasa, günahı məndə görməyin. Həlo ki, mənim ardımcə gəlin.

Əvvəl kardinal, sonra da müşketyorlar atdan düşdülər. kardinal cilovu öz yavərinin üstünə atdı, müşketyorlar isə özləri öz atlarını pəncərə taxtalarına bağladılar.

Meyxananın sahibi astanada durmuşdu: kardinal onun üçün qadınla görüşə gələn adicə bir zabitdən başqa bir şey deyildi.

Kardinal meyxana sahibindən soruşdu:

— Aşağı mərtəbədə sizin bir otağınız varmı ki, bu cənablar orada məni gözləyə bilsinlər, həm də sobanın yanında qızınsınlar?

Meyxana sahibi zalın qapısını açdı; burada bayaqkı pis bir buxarı yerində gözəl, böyük bir soba qurulmuşdu.

Kardinal:

— Yaxşı, — dedi. — Cənablar, zəhmət çəkib məni burada gözləyin. Mon uzaqbaşı yarıma saatə kimi qayıdaçağam.

Muşketyorlar otağa girəndə, kardinal daha heç kəsə heç şey demədən, yol göstərənə ehtiyacı olmayan bir adam kimi, piləkənlərlə yuxarı qalxdı.

SOBA BORUSUNUN FAYDASI HAQQINDA

Aydın idi ki, bizim bu üç dostumuz, özləri də bilmədən, alicənablıq xatırınə kardinalin himayəsi altında olan bir qadına böyük yaxşılıq etmişdilər. İndi bilmək lazımdır ki, bu qadın kimdir? Muşketyorlardan hər biri bu sualı özünə verdi. Lakin bütün təsəvvürlərinin həqiqətdən çox-çox uzaq olduğunu görüb dildər və Portos meyxana sahibini çağırıb aşiq gətirməsini tapşırıdı.

Portosla Aramis miz yanında oturub müziqiçi atmağa başladılar, Atos da fikrə dalmış halda otaqda gəzinməyə başladı.

O, yarışökülülmüş buxarının bacası yanında dinməz-söyləməz o baş-bu başa gedirdi; bacanın o biri başı yuxarı mərtəbəyə çıxırdı. O, hər dəfə bacanın yanından geçəndə adam səsi eşidirdi. Bu səs, nəhayət, onun diqqətini cəlb etdi. Bacaya yaxınlaşıb qulaq asdı; bir neçə sözü ayırd edə bildi,

Bu sözlər onu o dərəcə maraqlandırdı ki, yoldaşlarına işaret ilə susmalarını əmr etdi, özü isə əyilərək qulağını bacanın ağızına tutdu.

Kardinalın səsi eşidildi:

– Qulaq asın, miledi, məsolə çox ciddidir; oturun, danışaq.

Atos piçıldayaraq öz-özünə dedi:

– Miledi!

Bu dəfə qadın danışmağa başladı, müşketyor onun səsini eşidəndə diksində:

– Monsinyor, mən sizə çox diqqətlə qulaq asıram.

– Kiçik bir ingilis gəmisi Şaranta çayı ağızında, de La Puant istehkamı yanında sizi gözləyir; gəminin kapitanı mənə sədaqətli adamdır. Gəmi sabah səhər yola düşəcək.

– Elə isə mən bu gecə oraya getməliyəm.

– Yox, indi bu saat getməlisiniz, yəni məndən təlimat alan kimi iki adam sizi aparıb örürəcək. Siz gözlərsiniz, əvvəl mən çıxaram, yarım saatdan sonra da siz çıxarsınız.

– Yaxşı, monsinyor. Sizin tapşırığınız mənə nə olacaq? Cənabınızın mənə etibarını mən çox yüksək qiymətləndirirəm. Tapşırıqlarınızı aydın və düzgün söyləyin ki, mən heç bir sehv etmeyim.

Onlar bir dəqiqə qədər susdular: görünür, kardinal milediyə verəcəyi tapşırıqları fikrində yoxlayırdı; miledi də onun deyəcəyi sözləri anlamamaq və öz hafızəsində həkk etmək üçün bütün diqqətini toplayırdı.

Atos bu sükutdan istifadə edərək yoldaşlarından qapını içəridən bağlamağı xahiş etdi və onlara işaret ilə bildirdi ki, gəlib onunla birlikdə qulaq assınlar.

Portosla Aramis rahatlıq sevən adamdı: gedib hərəsi özünə bir stul getirdi; Atosu da yaddan çıxarmadılar. Hamısı oturub başını əydi, bacadan gələn səsə qulaq asmağa başladı.

Kardinal sözüne davam etdi:

– Siz Londona gedərsiniz. Ora çatandan sonra da Bekinhem hersoqunun yanına yollanacaqsınız.

Miledi dedi:

– Mən sizə deməliyəm ki, brilyant boyunbağı əhvalatından sonra hersoq mənə çox da etibar eləmir.

– Bu dəfə məsələ heç də onun etibarını qazanmaqdan ibarət deyil.

Siz onun yanına açıq və mərd danışaq aparmaq üçün gedirsiniz.

– Açıq və mərd?

Kardinal yenə də əvvəlki ifadə ilə sözünü təkrar etdi:

– Bəli, açıq və mərd! Bütün bu danışqlar açıq olmalıdır.

– Mən sizin tapşırıqlarınızı dediyiniz kimi düz yerinə yetirəcəyəm.

– Siz mənim adımdan hersoqun yanına gedib deyərsiniz ki, onun gördüyü bütün hazırlıqlar mənə məlumdur, lakin bu məni çox az narahat edir, çünki ilk hərəkətdə mən kralıcanı məhv edəcəyəm.

– Siz cənabınızın bu təhdidi yerinə yetirmək imkanında olmanız o inanarmı?

– İnanar, çünki mənim əlimdə sübutum var.

– Mən bu sübutların nədən ibarət olduğunu ona söyləyimmi?

– Mütləq söyləməlisiniz. Siz ona deyərsiniz ki, konnetablin arvadının bal-maskarad düzəltdiyi axşam, hersoqun kralıça ilə orada görüşdükləri haqqında de Bua Roberin və markız de Botrünün verdiyi xəberi elan edərəm.

– Yaxşı, monsinyor.

– Bu məsələ bütün təfərrüati ilə mənə məlumdur. Hersoq italyan falçısı paltarında saraya girmiş, gecə də çıxıb getmişdir. O, əynindəki plاشın altından bir ağ don geyibmiş; donun üstü insan kəlləsi, çalın-

çarpaz qoyulmuş qol-qıç sümükləri şəkilləri ilə və işildayan qara pərəklərlə dolu imiş. Əgər o, tanınmış olsaymış, özünü Bəyaz Qadın xəyalı kimi qələmə verəcəkmiş; bilirsiz ki, rəvayətə görə, bu xəyal baş verəcək hər bir mühüm hadisədən qabaq Luvrda gözə görünür.

— Monsinyor, elə bu?

— Bunu da ona deyin ki, Amyendə baş verən hadisə bütün təfərruatı ilə mənə məlumdur. Mən tapşıraram, bu hadisə haqqında bir roman yazarlar, romanda bağın planını, iştirak edən baş qəhrəmanların şəkillərini də göstərərlər.

— Mən bunu ona söylərəm.

— Bunu da deyərsiniz ki, Monteqü Bastiliyada mənim əlimdədir. Düzdür, ondan heç bir məktub tapmamışlar, ancaq əzab və işgəncə onu bütün bildiklərini... hətta bilmədiklərini də açıb söyləməyə məcbur edər.

— Baş üstə, bunu da deyərəm.

— Nəhayət, bunu da əlavə edərsiniz ki, zati-aliləri Re adasından tələsik gedərken öz otağında xanım de Şevrözün kraliçanı rüsvay edən bir məktubunu yaddan çıxarıb qoymuşdu. Bu məktub kraliçanın — həm kral düşmənlərini sevdiyini, həm də əgər məktubda yazılınlara inanıllarsa, Fransanın düşmənlərilə əlbir olduğunu sübut edir. Sizə söylədiklərimin hamısını yaxşı yadınızda saxladınızmı?

— Monsinyor buna əmin ola bilər: Luvr gecəsi, Amyen axşamı, Monteqünün tutulması, xanım de Şevrözün məktubu.

— Tamamilə düzgün, tamamilə düzgün! Miledi, sizin çox gözəl hafizəniz varmış.

— Lakin bütün bu dəlillərə baxmayaraq, hersoq tutduğundan el çəkməyib yenə də Fransanı təhdid etsə, necə olsun?

Rişelye derin bir kədərlə dedi:

— Hersoq kraliçaya dəlicəsinə, daha doğrusu, axmaqcasına vurulmuşdur. Əgər o bilsə ki, başladığım mübarizə onun qəlbinə hakim olan qadının namusu, bəlkə də sərbəstliyi bahasına başa gələcək, sizə söz verirəm ki, belə bir mübarizəyə girişməyi qət etmədən əvvəl o xeyli düşünməli olacaqdır.

Miledi yenə də sualını təkrar etdi:

— Birdən o, öz tutduğundan el çəkməsə, necə olsun? — Bundan göründü ki, miledi kardinalin ondan tələb etdiyi şeyin hamısını yaxşı bilmək isteyir.

— Birdən o, öz tutduğundan el çəkməsə... — Kardinal həzrətləri bir az duruxub sonra yenə sözünə davam etdi: — Əgər o tutduğundan el çəkmirsə, onda mən dövlətin simasını dəyişdirən hadisələrdən birinə ümid etməli olacağam.

Miledi dedi:

— Əgər cənabınız iltifat buyurub belə hadisələrin tarix nümunələrindən birini söyləyərsə, onda bəlkə də mən sizin gələcəyə olan inamınıza şərīk ola bilərəm.

Rişelye:

— Yaxşı, qulaq asın! — dedi. — Məgər min altı yüz onuncu ildə kral IV Henrix Fransa ilə İtaliyanı tutub Avstriyaya eyni zamanda iki tərəfdən zərbə endirmək istədikdə, Avstriyani xilas edən bir hadisə baş vermədim? Elə isə bəs Fransa kralı niyə Avstriya imperatoru kimi xoşbəxt olmasın?

— Monsinyor Mednikov küçəsindəki qətlimi buyururlar?

Kardinal:

— Bəli, — dedi.

— Ravalıyakın¹ öldürülməsi xatirələrdə elə bir iz buraxmışdır ki, onun hərəkətini təkrar etməyi bir anlığa ağlına getirən şəxs vahimədən tır-tır titrəməyə bilməz, — məgər cənabınız bundan qorxmurmۇ?

— Hər bir dövrde, hər bir dövlətdə, xüsusilə bu dövlətlərdə dini çəkişmə olduğu zaman, din ya başqa bir məqsəd uğrunda hər bir əzabə dözən, hota özünü özümə verən adamlar olur. Dayanın, fikrimə bir şey gəldi: puritanlar bu saat Bekinhem hersoquna qarşı bərk qəzəblənmişlər, onların vaizləri onu dəccal adlandırırlar.

Miledi dedi:

— Nə olsun ki?

Kardinal laqeyd halda dedi:

— O olsun ki, hersoqdan öz qisasını almaq istəyən gözəl, cavan, bacarıqlı bir qadın tapmaq lazımdır. Belə bir qadına rast gəlmək çətin deyil. Hersoq qadınlar arasında müvəffəqiyyət qazanmış bir adamdır, əgər o, öz sevgisinin daimiliyi haqqında verdiyi vədlərlə bir çox qadının qəlbini alovlandırmışsa, eyni zamanda verdiyi vədləri həmişə pozması ilə də bir çoxlarının könlündə özünə qarşı nifret oynamışdır.

Miledi soyuq bir tərzdə dedi:

¹ Ravalıyak — kral IV Henrixin qatili

- Şübhəsiz, belə bir qadına rast gəlmək olar.
- Əger bu mümkünəsə, onda bu qadın Ravalıyakın bıçağını, din və məqsəd uğrunda canından keçməyə hazır olan bir adamın əlinə verməklə Fransanı xilas edə bilər.
- Onda bu qadın özü də qatilin yoldaşı hesab olunur.
- Ravalıyakın yoldaşları haqqında məlumat verildimi?
- Yox, bəlkə də ona görə ki, onun yoldaşları çox yüksək bir mövqə tuturdular. Hökumət də onları məsuliyyətə cəlb etməyə cüret eləmədi. Monsinyor, axı hər kəsdən ötrü Ədalət Sarayını yandırmazlar.
- Siz elə düşünürsünüz ki, Ədalət Sarayındakı yanğın təsadüfi olmamışdır? – Rişelye bu suali elə bir tərzdə verdi ki, sanki o heç əhəmiyyəti olmayan bir məsələdən danışırı.
- Monsinyor, mən şəxşən heç bir şey düşünmüəm; mən ancaq olan şeyi deyirəm ki, əgər mən xanım de Monpansye, ya kraliça Mariya Mediçi olsaydım, indikindən daha az ehtiyatlı tərpənərdim; lakin indi mənim adımları ancaq ledi Klarikdir.

Rişelye:

- Tamamilə doğrudur, – dedi. – Bəs siz nə istərdiniz?
- Mən istərdim əlimdə elə bir əmr olsun ki, bu əmrə Fransanın xoşbəxtliyi üçün mənim edəcəyim bütün işlər əvvəlcədən təsdiq olunmuş olsun.
- Əvvəlcə, hersoqdan qisas almağa razı olan qadını tapmaq lazımdır.

Miledi:

- Bu qadın tapılmışdır, – dedi.
- Onda Allahın ədalətini göstərmək yolunda canından keçən adamı tapmaq məsəlesi qalır.
- O da tapılar.

Kardinal:

- O tapılandan sonra da, – dedi, – sizin indicə söylədiyiniz əmri sizə vermək vaxtı çatar.

Miledi onunla razılaşdı:

- Cənabınız haqlıdır. Demək, hersoq öz hərəkətində israr edib dursa, mən ancaq Allaha dua əlməliyəm ki, bir möcüzə göstərib Fransanı xilas etsin. Monsinyor, doğrumu deyirəm?

Kardinal soyuq bir ifadə ilə onun sözünü təsdiq etdi:

- Tamamilə doğru deyirsiniz.

Miledi, kardinalın ifadəsindəki dəyişikliyi duymurmuş kimi sözünü davam etdi:

- Cənabınızın düşmənlərinə aid olan bütün tapşırıqları aldıdan sonra, indi də, monsinyor, öz düşmənlərim haqqında sizə bir-iki kəlmə söz söyləməyə icazə verərsinizmi?

Rişelye soruşdu:

- Sizin də düşmənləriniz var?
- Bəli, monsinyor, var; bu düşmənlərə qarşı siz mənə kömək etməlisiniz; çünki bu düşmənləri cənabiniza xidmət etmək üstündə qazanmışam.

– Düşməniniz kimdir?

- Birisi de Bonasye adlı balaca bir fitnəkar qadındır.
- O, Mant höbsxanasındadır.

Miledi dedi:

- O, Mant höbsxanasında idi, lakin kraliçanın kraldan etdiyi xahişə görə onu monastırı göndərmişlər.

– Monastırı?

- Bəli, monastırı.

– Hansı monastırı?

- Məlum deyil, bunu bir sərr kimi bərk gizlədirlər.

– Mən bu sırrı bilərəm!

- Cənabınız bu qadının hansı monastırda olduğunu mənə söylərmi?

– Məmnuniyyətlə.

- Yaxşı... Lakin mənim bir başqa düşmənim də vardır ki, o, bu balaça xanım Bonasyedən çox-çox təhlükəlidir.

– O kimdir?

- Xanım Bonasyenin oynaşı.

– Adı nədir?

Miledi qəzəbli halda bərkdən dedi:

- Cənabınız ki, onu yaxşı tanır! O, sizin də başınıza bir bəladır, mənim də! Bu, həmin adamdır ki, cənabınızın xidmətində olan qvardiyaçaların kral müşketyorları ilə baş verən toqquşmasında müşketyolların qalib gəlməsinə səbəb oldu; bu, həmin adamdır ki, sizin qasidiniz olan de Varda üç qılınc zərbəsi endirmişdir; Brilyant boyunbağı məsələsindəki müvəffəqiyyətsizliyə də başlıca səbəb bu adamdır və nəhayət, bu, həmin adamdır ki, xanım Bonasyeni oğurladığımı biləndən sonra məni öldürməyə and içmişdir.

– Hə-e! Bildim siz kimi deyirsiniz.
– Mən o alçaq d'Artanyanı deyirəm.
– O, cəsarətli oğlandır.
– Cəsarətli olduğu üçün də ondan qorxmaq lazımdır.
– Onun Bekinhem hersoqu ilə əlaqəsinə dair əldə bir sübut olmalıdır.

Miledi bərkdən:

– Sübutmu? – dedi. – Mən belə sübutun lap onunu əldə edərəm!
– Belə olsa, onu məhv etməkdən asan dünyada bir şey yoxdur: siz bu sübutları mənə verin, mən də onu Bastiliyaya salım.
– Yaxşı, monsinyor, bəs sonra?

Kardinal tutqun bir səsle:

– Bastiliyaya düşənin sonrası yoxdur, – dedi. – Ah, lənət şeytana, mən də öz düşmənimin əlindən belə asanlıqla yaxamı qurtara bilsəydim və siz məndən xahiş etmiş olsaydım...

Miledi ona belə bir təklif etdi:

– Monsinyor, istəyirsiniz gəlin düşmənlərimizi dəyişək: canı canla, adamı adamlı, hə? Siz mənə birini verin, mən də sizə birini verirəm.

Kardinal:

– Mən bilmirəm siz nə demək istəyirsiniz, mən hətta heç bunu bilmək də istəmirəm, – dedi. – Ancaq mən sizə yaxşılıq eləmək, sizin xahişinizi yerinə yetirmək istəyirəm; d'Artanyan, doğrudan da, sizin dediyiniz kimi, əxlaqsız, duelçi, xain adamdır.

– Namussuz adamdır, monsinyor, namussuz!
– O qələm kağızı bir mənə verin.
– Alın, monsinyor.

Bir qədər susdular; bu göstərirdi ki, kardinal ya məktubda yazacağı cümləni düşünür, ya da məktubu yazırıdı. Atos danışılanların bircə kəlməsini də buraxmamışdı; o, yoldaşlarını otağın o biri başına çəkdi.

Portos:

– Yaxşı, sən nə istəyirsən, – dedi, – niyə bizi qoymursan söhbətə axıra kimi qulaq asaq?

Atos piçildayaraq:

– Yavaş! – dedi. – Biz lazımlı olan şeylərin hamısını eşitdik. Siz yenə də qulaq asa bilərsiniz, amma mən getməliyəm.

Portos soruşdu:

– Sən getməlisən? Kardinal səni soruşa, biz ona nə deyək?
– Siz onun heç soruşmasını gözləməyin; özünüz deyin ki, kəşfiyyata getdi, çünkü meyxana sahibinin bəzi hərəkətləri ona şübhəli kimi göründü, ona elə gəldi ki, yolda bir təhlükə vardır. Mən özüm də kardinalın mehtərinə bir neçə söz söyleməm. Qalan nə lazımsa özüm bili-rəm, siz mənim barəmdə narahat olmayıñ.

Aramis dedi:

– Ehtiyatlı olun, Atos!

Atos:

– Məndən arxayıñ olun, – dedi. – Özünüz bilirsiniz ki, mən soyuq-qanlı adamam.

Portosla Aramis yenə də soba bacası yanındaki stullarda oturdular.

Atos hamının gözü qabağında otaqdan bayırı çıxdı, kardinalın mehtərinə xəbərdarlıq elədi, atının cilovunu pəncərə qapısından açdı, tapançasının dolu olub olmadığını yoxladı, atını düşərgəyə sarı çapdı.

XV

AİLƏ SÖHBƏTİ

Atos düşündüyü kimi də oldu: kardinal tez aşağı düşdü, müşket-yorlar olan otağın qapısını açıb içəri girdi. Portosla Aramisi böyük həvəslə aşiq-aşiq oynayan gördü. Bütün otağı cəld gözdən keçirtdi, gördü ki, müşket-yorlardan biri yoxdur.

– Atos hanı?

Portos:

– Monsinyor, – dedi, – o, yola, kəşfiyyata çıxdı, çünkü bizim meyxana sahibinin bəzi hərəkəti ona şübhəli kimi göründü, ona elə gəlirdi ki, yolda bir təhlükə var.

– Cənab Portos, siz nə edirdiniz?

– Mən Aramisdən beş pistol uddum.

– Siz indi mənimlə qayida bilərsinizmi?

– Biz cənabınızın əmrini gözləyirik.

– Elə isə, cənablar, ata minin. Gecdir.

Mehtər qapı qabağında durub, kardinalın atının cilovundan tutmuşdu. Bir az aralıda, kölgədə, iki adam da üç atın cilovundan tutub

durmüşdu. Bunlar, miledini de La Puant istehkamına aparmalı, oradan da onu gəmiyə qoyub yola salmağa idilər.

Kardinal mehtərin, iki də müşketyorun müşayiətilə dəşərgəyə sari getdi.

İndi görək Atos nə elədi.

O, atını eyni yürüşlə yüz addıma qədər sürüb cəld sağa döndü, bir daire vurub ağaçlığa qayıtdı, iyirmi addım yoldan qırqaqda durub kardinalin gəlib keçməsini gözlədi. At üstə gələn yoldaşlarının sallaq şlyapalarını və kardinalin plاشının zer saçاقlarını görüb yerindən tərənmədi: onlar tindən burulub gözdən itən kimi çapa-çapa meyxanaya qayıtdı: meyxana sahibi onu sorğu-sualsız içəri buraxdı: Atosu görən kimi tanımışdı.

– Mənim reisim buradakı qadına çox mühüm bir tapşırıq verəcəyini unutmuşdur: məni göndərdi ki, bunu ona söyləyim.

– Buyurun, o, hələ öz otağındadır.

Atos yüngül addımlarla cəld yuxarı qalxdı, yariaçılmış qapıdan miledinin şlyapasını başına qoyduğunu gördü.

İçəri girib qapını örtdü. Miledi qapı açarının vurulduğunu eşidib üzünü çevirdi.

Atos plaşa bürünmüş halda qapı önünde durmuş, şlyapasını da gözünün üstə basmışdı.

Miledi bir heykəl kimi hərəkətsiz və lal dinmez duran adamı görüb diksindi.

– Siz kimsiniz, sizə nə lazımdır?

Atos piçıldayaraq öz özünə dedi: "Elə özüdür ki, var!"

Plaşı ciyindən atıb və fetr şlyapasını çıxarıb milediyə yanaşdı:

– Xanım, məni tanıdınız mı?

Miledi bir addım irəlilədi və birdən dəhşət içində geri çəkildi.

Atos:

– Yaxşı, – dedi. – İndi bildim ki, məni tanıdınız.

Miledi rəngi qaçmış halda divara sarı geri çəkilə-çəkilə piçıldı:

– Qraf de la Fer!

Atos:

– Bəli, miledi, qraf de la Ferdir, – dedi, – o dünyadan ancaq sizi görmək iltifatına nail olmaq üçün gəlmışdır. Yaxşı, kardinal deyən kimi, oturaq, söhbət edək.

Miledi bir kəlmə də söz söyləmədən, ağır bir dəhşət içində oturdu.

Atos sözünə davam etdi:

– Siz göydən yerə göndərilmiş iblissiniz. Mən sizin böyük bir qüvvətə malik olduğunuzu bilirəm, lakin siz də bilirsınız ki, insanlar Allahın köməyi ilə çox vaxt on dəhşətli iblislərə belə qalib gəlmişlər. Siz bir dəfə mənə rast gəlmişdiniz. Elə bilirdim ki, sizi məhv etmişəm, görünür, sahv etmişəmmi, ya bəlkə də, cəhənnəm sizə təzədən can vermişdir.

Miledi başını endirib boğuq-boğuq inlədi.

Atos yenə də sözünə davam etdi:

– Bəli, cəhənnəm yenə də sizə can vermişdir. Cəhənnəm sizə varlandırmışdır, sizə ayrı bir ad, başqa bir sima vermişdir: lakin qəlbinizdəki çirkabı yuyub təmizləməmiş, bədəninizdəki damğanı silməmişdir.

Miledi ilan vurmuş kimi yerindən qalxdı: onun gözlərində ildirimlər çaxdı. Atos yerindən tərənmədi.

– Siz məni olmuş hesab edirsınız, eləmi? Mən də sizi olmuş hesab edirdim. Ledi Klarik adı Anna de Beyli gizləden kimi, Atos adı da qraf de La Feri gizlətdi! Sizin hörmətli qardaşınız bizi evləndirəndə sizin adınız Anna de Beyl deyildim? – Atos gülərək əlavə etdi: – Bizim vəziyyətimiz doğrudan da çox qəribədir: biz hər ikimiz bu vaxta kimi ona görə yaşamışq ki, bir-birimizi olmuş bilmışik.

Miledi tutqun bir səslə dedi:

– Yaxşı, siz axı mənim yanımı nə üçün gəlmisiniz? Məndən nə istəyirsiniz?

– Mən sizə bir şey demək istəyirəm: mən sizi görməsəm də, sizi gözdən qoymurdum.

– Siz mənim etdiyim işlərin hamısını bilirsınız mı?

– Kardinalın yanında qulluğa girən gündən ta indiyə kimi nə etmisinizsə, hamısını günü ilə saatı ilə sizə söyləyə bilərəm.

Miledinin rəngi qaçmış dodaqlarında bir təbəssüm titrədi; bu təbəssüm onun bu sözlərə inanmadığını göstərirdi.

– Qulaq asın, siz Bekinhem hersoqunun kamzolundan iki brilyant pərəyi keşmisiniz; siz xanım Bonasyeni uğurlatmışsınız; siz de Varda vurulmusunuz və onunla görüşmək arzusu ilə cənab d'Artanyanı öz yanınıza buraxmışsınız; siz sonra elə zənn etmisiniz ki, de Vard sizi aldatmışdır, buna görə də onun rəqibinə onu öldürmək istəmişiniz. Bu adam da sizin rəzil sərrinizi bildikdən sonra pulla iki qatil tutub, onu tələf etmək təşəbbüsündə olmuşunuz; lakin siz atılan güllələrin

hədəfə dəymədiyini bilib d'Artanyana saxta bir məktubla, zəhərlənmiş şərab göndərmisiniz, bu məktubda da yazmınız ki, şərabi guya onun dostları göndərmişdir. Nəhayət, siz həmin bu otaqda, mənim oturduğum bu stulda oturaraq Bekinhem hersoqunu öldürməyi öhdənizə götürmüsünüz, bunun da əvəzində kardinal d'Artanyanı tələf etməyə söz vermişdir.

Miledi meyit kimi ağardı, piçıldayaraq dedi:

– İblis, bax, sizsiniz!

– Bəlkə də. Ancaq mən size bir söz deyəcəyəm, onu yaddan çıxarmayıñ. Bekinhem hersoqunu ya özünüz öldürün, ya bir başqasına öldürtdürün – mənim üçün bunun heç bir fərqi yoxdur, – mən onu tanımırıam; bir də ki, o, ingilisdir; lakin d'Artanyanın bir tükünə də toxunmayıñ, – o, mənim sədaqəti dostumdur, mən onun xətrini çox isteyirəm, onu müdafiə edirəm. Əger siz ona toxunsanız, and olsun atamın qəbrinə, sizin bu cinayətiniz etdiyiniz cinayətlərin sonuncusunu olacaqdır!

Miledi tutqun səslə dedi:

– Cənab d'Artanyan məni çox bərk təhqir etmişdir. Buna görə də o ölməlidir.

Atos istehza ilə gülümsədi:

– Sizi də təhqir etmək olarmı? O, sizi təhqir etmişdir deyə ölməlidirmi?

Miledi sözünü təkrar etdi:

– O ölməlidir. Əvvəl o qadın, sonra da o!

Atos bərk hırslındı. Bu qadının görünüşü onda dəhşətli xatırələr yaratdı. Bir dəfə o, indikindən daha az təhlükəli bir vəziyyətdə, miledini öz namusuna qurban etmər istədiyini xatırladı. İndi də bu qadını öldürmək üçün onun qəlbində böyük bir arzu oyandı. Ayağa qalxdı, əlini qurşağına aparıb tapançasını çıxartdı, caxmağını çəkib üstayaqda qoydu.

Miledi meyit kimi ağardı, çıçıraq istədi, lakin qorxudan dili tutıldı. Boğazından vəhşi heyvan xırılıtısına oxşar boğuq bir səs çıxdı; saçları dağınıq halda, tünd rəngli kağız çekilmiş divara sıxıldı; bu vəziyyətdə o, dəhşət ifadə edən bir heykələ benzəyirdi.

Atos tapançanı yavaş-yavaş qaldırdı, əlini uzatdı: belə ki, tapançanın lüləsini miledinin az qala alına toxundurdu

– Kardinalın yazdığını kağızı bu saat mənə verin, yoxsa, and olsun namusuma, sizi öldürəcəyəm.

Başqa adam olsaydı, miledi onun öz təhdidini yerinə yetirəcəyinə şübhə edə bilərdi. Lakin o, Atosu tanıyordu. Bununla belə, o, yenə də yerindən torpənmirdi.

– Düşünmək üçün bircə saniyə vaxt verirəm. Miledi cəld əlini döşünə apardı, kağızı çıxarıb Atosa verdi:

– Alın, – dedi. – Sizi görüm lənətə gələsiniz!

Atos kağızı aldı, tapançanı yenə də qurşağına keçirtdi.

Kağızın kardinalin yazdığını kağız olub-olmadığını yəqin etmək üçün lampaya yaxınlaşdı; açıb oxudu:

“Bu kağızı verən adam nə etmişə, mənim əmrimlə və dövlətin xeyri üçün etmişdir.

5 avqust 1628-ci il. Rışelye”.

Atos plاشına bürünərək, şlyapasını başına qoya-qoya dedi:

– İlən, mən ki, sənin dişlərini çıxarddım, indi adam vura bilərsən, get vur.

Otaqdan çıxdı, heç dönüb geriyə də baxmadı. Meyxana qapısı ağzında iki adam üç atın cilovundan tutub durmuşdu:

– Cənablar, – dedi, – monsinyorun əmr etdiyi kimi, bu qadını vaxt itirmədən de La Puant istehkamına aparın və gəmiyə mindirməmiş geri qaytınmayın.

Mühafizəçilər hörmətlə baş əydilər. Bu sözlər, doğrudan da, onların aldığı əmrə müvafiq gəlirdi.

Yüngülco yəhərə sıçradı, çapa-çapa uzaqlaşdı; yolla getmək əvəzinə çöllə, kəsmə yolla irəliləməyə başladı; atı bərk mahmızlayır, bəzən dayanaraq ətrafına qulaq da asırdı.

Bir də belə dayanıb qulaq asanda at ayağı tappiltisi eşitdi. Bu atlıların kardinalla mühafizəçilər olduğuna şübhə etmədi. Dərhal atını qabağa sürdü; ot və yarpaqlarla atının törini sildi, düşərgəyə, təxminən, iki yüz addım qalmış yola çıxdı.

Uzaqdan atlılar gəldiyini görüb bərkdən soruşdu:

– Gələn kimdir?

Kardinal:

– Bu, deyəsən, bizim igid müşketyorumuzdur, – dedi.

Portos:

– Bəli, monsinyor, – dedi, – özüdür.

– Cənab Atos, mənim qeydimə qaldığınıza görə sizə təşəkkür edirəm. Cənablar, budur, gəlib çıxdıq. Sola dönün, parol: “Kral və Redir.

Kardinal bu sözləri deyib müşketyorlara baş əydi və öz mehtərile sağa döndü; bu geconi o, düşərgədə keçirmək istəyirdi.

Kardinal gözdən itən kimi Portosla Aramis bərkədən dedi:

– Miledinin istədiyi kağızı o yazdımı?

Atos arxayınca:

– Yazdı, – dedi. – Kağız məndədir.

Onlar öz mənzilinə çatana kimi bir kəlmə də danışmadılar. Evə gələn kimi Muşketonu Planşenin yanına göndərdilər:

– Gedib ona deyərsən ki, ağan səngər qarovulu növbəsindən çıxan kimi tez cənab müşketyorların mənzilinə gəlsin.

Miledi də Atosun düşündüyü kimi elədi, aşağı endi. Meyxana qapısı qabağında onu gözləyən adamları görüb dinməz-söyləməz ata mindi, mühafizəçilərlə bərabər yola düşdü. Bir anlığa onun ağlına gəldi ki, əvvəlcə kardinalin yanına qayıdır bütün başına gələn hadisəni ona söyləsin. Lakin o, bunun üstünü açarsa, Atos da o biri məsələnin üstünü aça bilərdi. Tutaq ki, o, belə deyərdi: Atos məni asmaq istəyirdi. Atos da deyərdi ki, o damğalanmışdır. Miledi düşünərək bu qərara gəldi ki, hər halda susmaq yaxşıdır; buradan gizlicə çıxıb getməli, öhdəmə götürdüyüm çətin tapşırıqları məhərətlə yerinə yetirməliyəm. Elə ki, bütün məsələlər həll olundu, onda kardinalin yanına gedib qisas almağı ondan tələb edərəm.

Bütün gecəni yol gedərək səhər saat yeddidə de La Puant istehkamına gəldi. Saat səkkizdə o, artıq göyərtədə idi. Gəmi də saat doqquzda, kardinalin verdiyi “gəmi Bayona gedir” icazənaməsilə lövbəri qaldırıb İngiltərəyə yola düşdü.

XVI

SEN-JERVE İSTEHKAMI

D'Artanyan dostlarının yanına gələndə onların hamisini bir otaqda gördü; Atos düşüncəyə dalmışdı, Portos bişərini eşirdi, Aramisc də mavi, məxmər cildli balaca, gözəl bir dua kitabına baxaraq dua edirdi.

D'Artanyan:

– Cənablar, – dedi, – yəqin siz mənə çox mühüm bir şeyi söyləyecəksiniz, yoxsa mən sizi əfv etməyəcəyəm; çünkü siz məni istehkam

ətrafında gedən gecə vuruşmasından sonra dincəlməyə qoymayıb, buraya gəlməyə məcbur eləmisiniz. Ax, heyf ki, cənablar, siz orada deyilsiniz! Çox qızgrün vuruşma getdi.

Portos bişərini ayrı bir üsulla eşərək dedi:

– Biz başqa bir yerdə idik, ancaq orada da elə buna oxşar bir qızgrün iş vardi.

Atos:

– Yavaş! – dedi.

D'Artanyan müşketyorun yüngülçə çatılmış qaşlarını görüb dedi:

– Hə! Yəqin təzə xəbər var.

Atos Aramisə döndü:

– Siz, deyəsən, üç gün bundan əvvəl “Neçestivtsa” aşxanasında nahar eləmisiniz?

– Bəli.

– Yeməkləri necədir?

– Pisdır. Onda pəhriz günü idi, heç balıq da vermirdilər.

Atos soruşdu:

– Necə, sahil şəhərində balıq yox idi?

Aramis yenə də ibadətə başlayaraq dedi:

– Deyirlər ki, kardinalin qurduğu bənd balıqların hamisini dənizə qovur.

– Aramis, mən sizdən bunu soruşturmam, mən soruşturam ki, o aşxana sizin xoşunuza gəldimi, sizin narahat eleyən olmadı ki?

– Məncə orada zəhlətökən adamlar yox idi... Sizin söyləyəcəyiniz məsələ üçün həmin aşxana lap əlverişli bir yerdir.

Atos belə bir təklif etdi:

– Onda həmin aşxanaya gedək, çünkü burada divarlar elə bir kətəndəndir.

D'Artanyan öz dostunun qəribə hərəkətlərinə adət etmişdi; elə ilk sözündən onun mühüm bir şey söyləyəcəyini duyub qoluna girdi, bircə kəlmə də söz demədən otaqdan çıxdı. Portos da Aramislə danışa-danışa onların ardınca getdi.

Yolda Qrimoya rast gəldilər. Atos işaret ilə ona dallarınca gəlməsini bildirdi. Qrimo da, adəti üzrə, dinmədi. Yazıq o dərəcəyə çatmışdı ki, danışmağı da az qala yaddan çıxartmışdı.

“Neçestivtsa” aşxanasına gəldilər. Səhər saat yeddi idi, hava işıqlanmağa başlayırdı. Dostlar səhər yeməyi verilməsini tapşırıb böyük

bir otağa girdilər, aşxana sahibi dedi ki, burada onları heç kəs narahat eləməz.

Bədbəxtlikdən, gizli söhbət üçün seçilən vaxt heç yerinə düşmədi: səhər açılan kimi bir çox adam, yuxusunu dağıtmak və qızınmaq üçün aşxanaya şərab içməyə gəldi. Draqunlar, isveçrəlilər, qvardiyaçılardır, müşketyorlar, süvarilər tez-tez gölib gedirdilər. Əlbət ki, bu, aşxana sahibinin xeyrinə idi, lakin dörd dostun məqsodinə qətiyyən uyğun deyildi. Buna görə də onlar öz yoldaşlarının salamına, zarafatlarına, sağlıq qədəhlərinə çox könülsüz cavab verirdilər.

Atos dedi:

— Vura indi burada birisi ilə dalaşaq, onda iş lap yerinə düşər! d'Artanyan, gecəni necə keçirdiniz, siz indi bundan danışın, biz də öz sözümüzü sonra deyərik.

Azca səndirloyən və araq stekanını əlində tutan bir süvari sözə qarışdı:

— Doğrudan da, cənab qvardiyaçılardır, siz bu gecə səngərdə idiniz, yəqin ki, Laroşellilərlə yamanca dalaşmışınız.

D'Artanyan Atosa baxdı, bununla o, elə bil söhbətə qarışan bu adama cavab verib-verməyəcəyini bilmək istəyirdi.

Atos dedi:

— Eşitmirsənmi, cənab de Büzinye iltifat buyurub sənə müraciət edir! De görək, gecə orada nə olmuşdur?

Pivə stekanı ilə rom içən bir isveçrəli soruşdu?

— Siz istehkamı aldınız mı?

D'Artanyan baş əyərək dedi:

— Bəli, cənab, bu gözəl iş bizə müyəssər oldu. İstehkam tinlərin-dən birinin altına bir çəllək barit qoymuşdur. Barit partladı. İstehkamın bir tərəfini uçurduq. İstehkam təzə deyildi; partlayış təsiri ilə binaya çox böyük zərər dəydi.

Bir draqun qılınca keçirdiyi bir qazı əli ilə tutaraq soruşdu (qazı o qızartmaq üçün gətirmişdi):

— Bu, hansı istehkamdır?

D'Artanyan:

— Sen-Jerve istehkamı. Laroşellilər bu istehkama arxalanaraq bizim fəhlələri çox narahat edirdilər.

— Vuruşma qızığın oldumu?

— Bəli. Biz beş adam itirdik, laroşellilər isə səkkiz, ya on.

Özlərinin alman dilində bolluca söyüləri və andları olsa da, fransızca söyüş söyməyi və and içməyi adət edən isveçrəli dedi:

— Lenət şeytana!

Süvari:

— Yəqin ki, bu gün onlar istehkamın uçmuş yerini düzəltmək üçün adam göndərəcəklər, — dedi.

D'Artanyan:

— Bəli, ola bilər ki, göndərsinlər, — dedi.

Atos sözə qarışdı:

— Ağalar, mərc gəlmək istəyirsinizmi?

Süvari soruşdu:

— Nə mərc?

Draqun öz qılincını soba üstündəki iki böyük dəmir manqal üstə qoyaraq dedi:

— Dayanın. Ey, aşpa! O tavanı buraya gətir, bu ləzzətli quşun bircə damla yağı da gərək yerə tökülməsin.

İsveçrəli:

— O haqlıdır, — dedi. — Qaz ayağı mürəbbə ilə çox yeməli olur.

Draqun:

— Bax belə, cənab Atos, — dedi, — indi biz sizə qulaq asırıq. O söylədiyiniz hansı mərcdir?

Atos sözə başladı:

— Cənab Büzinyi, mən sizinlə mərc gəlirəm ki, düşmən nə qədər bizi qovmağa çalışsa da, mən və mənim üç yoldaşım — cənab Portos, Aramis və d'Artanyan Sen-Jerve istehkamı üstündə oturub səhər yeməyini yeyəcəyik və düz bir saat orada olacaqıq.

Portosla Aramis bir-birinə baxdılar: onlar bunun nə olduğunu başa düşürdülər.

D'Artanyan əyilib Atosun qulağına piçıldadı:

— Sen istəyirsən ki, bizi orada öldürsünlər?

Atos dedi:

— Oraya getməsək bizi daha tez öldürərlər.

Portos stulun arxasına söykənib biglərini buraraq dedi:

— Cənablar, and olsun Allaha, heç belə yaxşı mərc olmaz!

Cənab Büzinyi:

— Buna görə də mən onu qəbul edirəm, — dedi. — İndi bilmək lazımdır ki, görək nədən mərc gəlirik.

Atos sözünə davam etdi:

– Cənablar, siz də dörd nəfərsiniz, biz də: səkkizadamlıq xörək, hərənin də könlü istəyəni. Razisınızmı?

Büzinyi bu təklifə razı oldu:

– Çox gözəl!

Draqun da onun sözünü təsdiq etdi:

– Daha bundan yaxşı nə ola bilər?

İsveçrəli də öz fikrini söylədi:

– Mən də razı!

Özünü lallığa vuran dördüncü adam da başı ilə razılıq işarəsi etdi.

Aşxana sahibi dedi:

– Cənablar, yeməyiniz hazırlıdır.

Atos dedi:

– Elə isə gətirin!

Aşxana sahibi yeməyi gətirdi. Atos Qrimonu çağırıldı, otağın bir küncündə atılıb qalan böyük bir zənbili göstərdi. İşarə ilə bildirdi ki, eti dəsmallara büküb ora qoysun.

Qrimo dərhal başa düşdü ki, məsələ nə yerdədir: demək sehər yeməyini çöldə yeyəcəkdir. Yeməkləri, şərab şüşələrini zənbilə yığıdı.

Aşxana sahibi soruşdu:

– Siz harada nahar eləmək istəyirsiniz?

Atos:

– Sizin üçün fərqi nədir; Siz pulunuza alın. Nə qədər lazımdır? – deyib mizin üstünə vüqarla iki pistol pul atdı.

Aşxana sahibi soruşdu:

– Cənab zabit, necə buyurursunuz, artığını verimmi?

– Yox. İki şüşə də şampan şərabı qoyun. Artığı da dəsmalların pulu olsun.

Aşxana sahibinin qazancı əvvəl düşündüyündən az oldu. Lakin o, iki şüşə şampan şərabı yerinə iki şüşə Anju şərabı verərək bunun əvəzini çıxdı.

Atos:

– Cənab Büzinyi, – dedi, – istəyirsiniz siz öz saatınızı mənimki ilə düzəldin, ya icazə verin, mən öz saatımı sizinki ilə düzəldim.

Süvari öz cibindən brilyantlı gözəl bir saat çıxarıb dedi:

– Çox gözəl, möhtərəm cənab. Mənimki səkkizin yarısındır.

Atos:

– Mənimkində səkkizə iyirmi beş dəqiqə qalıb, – dedi. – Demək mənim saatım sizinkindən beş dəqiqə qabaqdır.

Dörd nəfər cavan adam heyrət içində donub qalan zabitlərə baş eyərek Sen-Jerve istehkamına sarı yola düşdülər. Qrimo da, əlində zənbil, onların dalınca gəlirdi; lakin o, hara getdiyini bilmirdi. Atos onu elə dinməz-söyləməz boyun əyməyə adət etdirmişdi ki, hara getdiklərini soruşmaq heç onun ağlına gəlmədi.

Dörd dost düşərgə içindən keçərkən bir kəlmə də olsun danışmadı. Dostların mərc gəldiklərini bilən adamlar, bunun nece qurtaracağı ilə maraqlanaraq onların dalınca gedirdilər. Nəhayət, səngərləri keçidkən sonra məselədən qətiyyən xəberdar olmayan d'Artanyan soruşdu:

– İndi, əzizim Atos, deyin görüm, biz hara gedirik?

– Görmürsünümüzü istehkama gedirik?

– Biz orada nə edəcəyik?

– Özünüz bunu çox gözəl bilirsiniz: nahar eləyəcəyik.

– Bəs niyə biz “Neçəstivtsa”da oturmadiq?

– Ona görə ki, biz çox mühüm məsələlər haqqında danışmalıyıq. O aşxanada beşcə dəqiqə oturub səhbət eləmək mümkün deyil: adamlar elə bir ucdan gəlib – gedirlər, salam verirlər, səhbətə qarışırlar. adamin lap zəhləsini tökürlər. – İstehkamı göstərərək əlavə etdi: – Burada heç olmasa bizi narahat eləməyəcəklər.

Həm ağla, həm də fövqəladə bir iğidliyə malik olan d'Artanyan dedi:

– Mənə elə gəlir ki, biz dəniz qırğındakı qum təpələri üstündə rahatca bir yer tapa bilərdik.

– Orada bizi görərdilər, on beş dəqiqədən sonra da kardinala xəbər aparardılar ki, biz burada müşavirə edirik.

Aramis:

– Atos tamamilə haqlıdır, – dedi.

Portos:

– Bir səhra tapa bilsəydik pis olmazdı. Ancaq belə səhrəni haradan tapasan axı?

– Elə bir səhra tapmazsan ki, orada adamin başı üstündən bir quş uçub keçməsin, bircə adadovşanı zağasından bayır çıxməsin, bircə balıq su üzünə qalxmasın; bax, həmin bu quş da, bu adadovşanı da, bu balıqda, mənə elə gelir ki. kardinalın casusudur. Yaxşısı budur ki. istehkama gedək; birdə ki, biz artıq geri döñə bilmərik: mərc çəkiş-

mişik, udmalıyıq. Biz bir saat istehkamda qalacağıq. Əgər hūcum eləyən olmasa, bu vaxt bizə danışmaq üçün kifayət edər; heç kəs də bizim sōhbətimizi eşitməz: mən sizə söz verirəm ki, istehkam divarlarının qulağı yoxdur. Bizə hūcum eləsələr də, yenə biz işimiz haqqında danişa bilərik, özümüzü müdafiə etməklə, üstəlik, bir şöhrət də qazanarıq. Özünüz görürsünüz ki, məsələ necə bir şəkil alsa, yenə bizim xeyrimizə olur.

D'Artanyan:

– Çovumuş bir gülə də olsa da dəyəcək, – dedi, – mən buna şübhə etmirməm.

Atos:

– Ax, əzizim, – dedi, – siz özünüz yaxşı bilirsiniz ki, ən qorxulu gülə düşmən atan gülə deyil.

– Biz ki, belə bir işə girişmişik, heç olmasa muşketlərimizi özümüzə götürməli idik.

– Əzizim Portos, siz axmaqsınız: niyə onları nahaq yero özümüzə artıq yük eləyək?

– Bu, heç də artıq yük deyil. Biz hərəmiz bir yaxşı muşket, barıt, on iki də patron götürsəydi, heç pis olmazdı.

– D'Artanyanın söylədiyini eşitmədinizmi?

Portos soruşdu:

– D'Artanyan nə söylədi ki?

– D'Artanyan söylədi ki, bu gecəki hūcum zamanı səkkiz ya on fransız, bir o qədər də laroşelli ölmüşdür.

– Nə olsun ki?

– Nə olacaq: onları hələ heç kəs soymayıb.

– Bundan bizə nə?

– Necə bizə nə? Biz onların muşketlərini də götürərik, gülələrini, barıtını da; dörd muşket, on iki patron yerinə on beş tūfəngimiz, yüzə qədər də patronumuz olar.

Aramis sözə qarışdı:

– Atos, sən nə ağıllı adamsanmış!

Portos başını əydi, bununla da, bu fikrə razı olduğunu bildirdi. Görünür ancaq d'Artanyan bu fikirlə razlaşmışdır.

Qrimo da bu işi d'Artanyan kimi təhlükəli bir iş hesab eleyirdi. O, əvvəl, onların istehkama gedəcəyinə inanmırıldı, lakin məsələnin olduğunu görüb ağasının ətəyindən dardı və işaret ilə soruşdu:

– Biz hara gedirik?

Atos əli ilə istehkamı göstərdi.

Qrimo yenə də işaret ilə dedi:

– Bizim axı orada meyitimiz qalar.

Atos başını və əllərini göyə qaldırdı.

Qrimo zənbili yero qoyub oturdu və başı ilə getməyəcəyini bildirdi.

Atos tapançasını qurşağından çıxartdı, çaxmaqdəşini yoxladı, dol-durdu, tapançasının lüləsini Qrimonun qulağına dirədi.

Qrimo cəld ayağa qalxdı.

Atos ona zənbili yerdən götürüb qabağa düşməsini işaret ilə bildirdi. Qrimo əmri yerinə yetirdi. Onun bircə dəqiqə süren bu dilsiz danişqandan qazandığı bu oldu ki, arxadan qabağa keçdi.

Dörd dost istehkamın üstünə qalxdıqdan sonra dönüb geriyə baxdı.

Müxtəlif alaylardan olan üç yüze qədər əsgər düşərgənin qabağında durmuşdu: dəstələrdən birinin içində mərc çəkişdikləri cənab Büzinyini, draqunu, isveçrəlini və zabiti görmək olurdu.

Atos şlyapasını çıxarıb qılıncının başına taxdı və havada yellədi.

Düşərgə qabağında toplaşanlar, hörmət ifadə edən bu hərəkətə qarşı “ura!”-deyə bir neçə ağız bağırıldılar. Bundan sonra dörd dost istehkamda gözdən itdi.

XYII

MUŞKETYORLARIN SÖHBƏTİ

Atosun dediyi tamamilə düz oldu: istehkamda on iki fransız və laroşelli meyitindən başqa heç kəs yox idi.

Yürüşə başçılıq edən Atos dedi:

– Cənablar, Qrimo naharı düzəldənə kimi biz tūfəngləri, patronları yığaq. Bu, bizə sōhbət eləməyə də heç mane olmaz. – Meyitləri göstərərək əlavə etdi: – Laroşellilər bizim danişğimizi eşitməz.

Portos belə bir məsləhət gördü:

– Hər halda onları xəndəyə atsaq yaxşı olar, ancaq əvvəlcə ciblərini bir yoxlamaq lazımdır.

Atos sözə qarışdı:

– Bu, Qrimonun işidir.

D'Artanyan da öz fikrini söylədi:

– Onda qoy Qrimo onların cibini axtarsın, sonra da divarın o tayına atsın.

Atos:

– Meyitləri atmasaq yaxşıdır, – dedi, – yeno də bizə gərək olar.

Portos buna təccüb elədi:

– Bu meyitlər bizə gərək olar? Əziz dost, sən, deyəsən, ağlını çasdırırsan!

– İncildə də yazırlar, kardinal da deyir ki, düşünmədən hökm sürmeyin. Cənablar, neçə tüfəng yiğdınız?

Aramis cavab verdi:

– On iki.

– Patron neçədir?

– Patron yüz olar.

– Bize lazıim olan da elə budur: tüfəngləri dolduraq.

Dörd müşketyor işə başladı. Qrimo işarə ilə süfrənin hazır olduğunu söyləyərkən, onlar axırıncı tüfəngi doldurub qurtardılar.

Atos da Qrimoya əli ilə "yaxşı" işaretini verib daş daxmaya oxşar bir yeri göstərdi, orada qarovulda durmasını bildirdi, özü ilə çörək, iki kotlet, bir şüse şərab götürməsinə icazə verdi.

Sonra da yoldaşlarına döndü:

– İndi oturub nahar eləyə bilərik.

Dörd dost türk, ya dərzi kimi bardaş qurub yerdə oturdu.

D'Artanyan sözə başlıdı:

– İndi daha sən başqalarının söhbətə qulaq asacağından qorxmaya bilərsən. Di o sirri aç, biz bilək.

Atos:

– Cənablar, – dedi, – eminəm ki, bu tədbirimlə mən sizə həm kef verdim, həm şöhrətə çatdırıldım. Mən sizi gözəl bir gezintiyə çıxmağa məcbur etdim. Qabağınızda ləzzətli yemək, beş yüz adam da aşağıda sizin tamaşanıza durmuşdur, – mazğaldan baxsanız özünüz də görə bilərsiniz. Onlar bizi ya dəli, ya da qəhrəman hesab edirlər: dəlilər də, qəhrəmanlar da axmaqlar sinfinə mənsubdurlar, bir-birlərinə də çox oxşayırlar.

D'Artanyan soruşdu:

– Bəs sərr?

– Məndəki sərr bundan ibaretdir ki, dünən axşam miledini gördüm.

D'Artanyan şərab stekanını ağızına aparırdı, miledi adını eşidən kimi əli ele bərk əsdi ki, şərabı dağıtmamaq üçün stekanı yerə qoymağa məcbur oldu.

– Sən öz...

Atos onun sözünü kəsdi:

– Yavaş! Əziz dost, unutmayın ki, bu cənablar mənim ailə işlərimə bələd deyil. Bəli, mən miledini gördüm.

– Harada?

– Təxminən, buradan iki lye arası olan "Qızıl Goyərçin hini" mehmanxanasında.

D'Artanyan piçildayaraq dedi:

– Mən məhv oldum.

– Yox, hələ tamam məhv olmamışan, çünkü o, indi yəqin ki, Fransa sahillərini tərk etmişdir.

D'Artanyan rahatca köksünü ötürdü.

Portos sözə qarşıdı:

– Bu miledi axı kimdir?

Atos stekandakı köpüklü şərabı içərək dedi:

– Füsunkar bir qadın! Haramzadə aşxanaçı. Şampan şərabı yerinə bizə Anju şərabı verib və yəqin, elə zənn edib ki, bizi yaxşıca aldıda bilib. Bəli, miledi füsunkar bir qadındır, özü də bizim dostumuz d'Artanyana çox yaxşı əlaqə bəsləyirdi. Lakin d'Artanyan onun haqqında çox pis hərəkət edir, miledi də bunun qisasını almaq üçün bir ay əvvəl adam göndərib onu öldürmək istəyir. Səkkiz gün əvvəl də onu zəhərləmək fikrinə düşür. Dünən də onun başını kardinaldan istədi, kardinal da buna razılıq verdi.

Qorxudan d'Artanyanın rəngi ağardı.

– Necə? Mənim başımı kardinaldan istədi? Kardinal da buna razılıq verdi?

Portos:

– Bəli, – dedi, – mən bunu öz qulağımla eşitdim.

Aramis də onun sözünü təsdiq etdi:

– Mən də.

D'Artanyan dərin məyusluq və ümidsizlik içinde qollarını endirdi:

– Ele isə daha mübarizə etməyin heç bir mənası yoxdur. Bircə əlac buna qalır ki, gulləni təpəmə çaxım, – bütün məsələlər həll olub qurtarsın.

Atos:

– Bu, ən axırıncı axmaqlıqdır, – dedi. – Bunu həmişə eləmək olar. Özü də bu, elə bir axmaqlıqdır ki, sonra heç bir yolla buna əlac eləmək olmaz.

D'Artanyan:

– Bu qədər ki, mənim qüvvətli düşmənlərim var, mən ölümdən yaxa qurtara bilməyəcəyəm, – dedi. – Bunlardan biri o tanımadığım menqlidir, o biri də Varddir ki, ona üç qılınc zərbəsi endirmişəm, üçüncü miledidir ki, sırrınə bələd olmuşam, dördüncüsü isə kardinaldir ki, ona da qisas almağa mane olmuşam!

Atos dedi:

– Yaxşı da, dördcə düşmənin var, bu nədir ki! Biz də gördük. Adama biri düşür. Bir ora baxın! Qrimo işarə ilə deyir ki, aşağıdan çoxlu adam gəlir. Qrimo, nə olub ki? Vəziyyətin ciddiliyini nəzərə alaraq mən size, dostum, danışmağa icazə verirəm, ancaq xahiş edirəm, qısa danışın. Siz nə görürsünüz?

– Bir dəstə adam.

– Neçə nəfər olar?

– İyirmi nəfər.

– Kimdir onlar?

– On altısı şəhər əhalisindəndir, dörd də əsgər.

– Buradan ora neçə addım olar?

– Əlli.

– Yaxşı, bizim hələ bu qızarmış əti yeməyə, d'Artanyanın da sağlığına bir stekan şərab içməyə vaxtimız var.

Portos və Aramis stekanları qaldırdılar:

– D'Artanyan, içirkik sənin sağlığına!

– Yaxşı, mənim sağlığımı olsun. Ancaq bundan mənə nə xeyir?

– Məhəmməd dininə mənsub olanlar deyir ki, Allah qadir Allahdır və her şey onun öz əlindədir.

Atos stekanını içib qurtardı, tənbəl-tənbəl qalxıb əline keçən tüfəngi götürdü, mazğala yanaşdı.

Portos, Aramis və d'Artanyan da onun kimi elədilər, Qrimoya da əmr etdilər ki, arxada durub lazımlı olanda tüfəngləri doldursun. Gələn dəstə bir dəqiqliş sonra göründü. Dəstə səngərə oxşayan dar bir keçidlə gəldi; şəhərdə istehkama, istehkamdan şəhərə bu yolla gedirdilər.

Atos dedi:

– Bunlardan ötrü heç narahat olmasına dəyməzdidi: iyirmi nəfər şəhər əhalisidir, əllörində də bel, külüng, kerki. Qrimo özü onlara bir işarə eləsəydi, onlar rədd olub gedərdilər, bizi də narahat etməzdilər.

D'Artanyan:

– İnanmiram, – dedi. – Onlar çox qətiyyətlə irəliləyiirlər. İçlərində müşketli dörd əsgər, bir də briqadır var.

– Onlar bizi görmürlər, yoxsa qayıdıb gedərlər.

Aramis:

– Düzü, mənim bu şəhər camaatına gülle atmağa yazığım gelir, – dedi.

– Dinsizə yazığı golən keşiş – pis keşişdir.

Atos:

– Doğrudan da – dedi. – Aramis haqlıdır, mən onlara xəbərdarlıq edəcəyəm.

D'Artanyan çıçıraraq:

– Siz nə edirsiz? – dedi. – Əzizim, sizi gülle ilə vurarlar.

Lakin Atos onun sözünə əhəmiyyət vermedi. Bir əlində tüfəng, o biri əlində də qılınc istehkam divarı üstünə çıxdı, istehkamdan əlli addıma qədər uzaqda duran əsgərlərə və şəhər əhalisine nəzakətlə baş eyib dedi:

– Cənablar, mən və bir neçə də mənim dostum gəlmışik ki, istehkamda yemək yeyək; özünüz başa düşürsünüz ki, yemək vaxtı adamı narahat eləmək heç yaxşı deyil. Buna görə də sizdən xahiş edirik ki, əger siz mütləq bizim yanımıza qalxmaq istəyirsinizsə, bir az dayanın, biz yeməyimizi yeyib qurtaraq, ya da ki, bir az sonra gəlin. Lap yaxşısı bu olar ki, ağlığınıza yığıb qiyamçıları tork edəsiniz, bizim yanımıza buyurub Fransız kralı sağlığına şərab içəsiniz.

D'Artanyan bərkdən səsləndi:

– Atos özünüz gözləyin! Onlar sizi nişan alırlar.

– Görürəm! Bu meşşanlar çox pis tüfəng atırlar, məni vura bilməzlər.

Doğrudan da, elə o saat tüfəng atıldı, dörd gülle Atosun yanından viyılıtlı ilə ötüb keçdi, biri də ona dəymədi.

Buna cavab olaraq o dəqiqliş yuxarıdan da dörd tüfəng atıldı, lakin bunlar aşağıdakılardan daha sərrast atılmışdı: üç əsgər elə yerindəcə qaldı, şəhərlilərdən də biri yaralandı.

Atos divarın üstündən düşmədən əmr etdi:

– Qrimo, o biri müşketi ver!

Qrimo dərhal əmri yerinə yetirdi.

O biri üç müşketyor da tüsəngləri doldururdu. Yenə də dörd gülə atıldı: briqadir, iki də şəhərlə öldürüldü, qalanları qaçmağa üz qoydular.

Atos:

– Cənablar, – dedi, – qaladan bayırı çıxın!

Dörd dost o saat istehkamdan bayırı yüyürdü, vurulan adamların yanına geldi, dörd müşket, bir də briqadirin nizəsini götürdüler. Qaçanların ancaq şəhərə çatandan sonra dayanacaqlarını yəqin bildiklərindən, yenə istehkama qayıtdılar.

– Qrimo, yenə də tüsəngləri doldurun. Biz də, cənablar, gedib yeməyimizi yeyək, söhbətimizi davam etdirək. Sözümüz harada qaldı?

D'Artanyan dedi:

– Orada qaldı ki, sən deyirdin miledi kardinaldan mənim başımı istədi, kardinal da ona söz Verdi, sonra miledi Fransa sahillərini tərk etdi. Yaxşı, o, hara getdi axı? – Miledinin hara getməsi məsəlesi onu çox narahat etdi.

Atos:

– İngiltərəyə getdi, – dedi.

– Nə üçün?

– Bekinhem hersoqunu öldürmək üçün.

D'Artanyan bərkdən dedi:

– Belə də alçaqlıq olar?!

Atos:

– Sizi inandırıram ki, bu, məni qətiyyən narahat etmir, – dedi, – Qrimo, tüsəngləri ki doldurub qurtardınız indi, briqadirin nizəsini götürün, dəsmali ucuna bağlayın, sonra da onu bizim istehkamın qüləsinə sancın; qoy qiyamçı laroşellilər görsünlər və bilsinlər ki, burdakılar kralın igid və nəcib əsgərləridir.

Qrimo sözsüz-sorğusuz onun buyruğunu yerinə yetirdi; bir dəqiqədən sonra bizim dostların başı üstündə ağ bayraq dalgalanmağa başladı. Aşağıdan gurultu ilə əl çalaraq bayraqı təbrik etdilər; düşərgənin yarısı istehkam xəttindən qırğıa çıxmışdı.

D'Artanyan dedi:

– Necə? Onun gedib Bekinhem hersoqunu öldürməsi, ya adam göndərib öldürməsi səni heç narahat etmir? Hersoq axı bizim dostumuzdur!

– Hersoq ingilisdir, hersoq bizimlə vuruşur. Qoy miledi onunla nə eləyir eləsin. Mənim üçün onun heç bir boş şüše qədər də qiyməti yoxdur.

Atos bunu deyib əlindəki şüşəni özündən on beş addım uzağa atdı, – içindəki şərabı son damlasına kimi öz stekanına boşaltmışdı.

D'Artanyan:

– Mən heç vaxt hersoqu bu vəziyyətdə qoya bilmərəm, – dedi.

– O, bize yaxşı atlar bağışlamışdır.

Portos:

– Xüsusilə yaxşı yəhərlər bağışlamışdır, – dedi.

Onun pləşinin dövrəsi yəhər baftasından tikilmişdi.

Aramis də əlavə etdi:

– Bir də ki, günah işləmiş adamin öldürülməsi deyil, tövbə eləməsi Allaha xoş gələr.

Atos:

– Amin, – deyərək hersoq haqqında gedən bu söhbəti qurtarmaq istədi. – Əgər lazımlı görsəniz bu məsələ barədə sonra danışarıq. Ancaq o vaxt məni ən çox başqa bir şey maraqlandırırdı, – d'Artanyan, əmin-nəm ki, sən məni başa düşürsən: mən mütləq o qadımdan kardinalin verdiyi əmri almalı idim. Kardinal bu əmrlə miledinin edəcəyi hər şeyi qabaqcadan bəyənirdi; miledi bu əmrlə, heç bir şeydən ehtiyat etmədən səni, bəlkə də bizim hamımızı tələf eləyə bilərdi.

Portos quş otını kəsən Aramis öz boşqabını uzadıb dedi:

– Bu ki, lap iblismiş!

D'Artanyan soruşdu:

– Əmr onda qaldı?

– Yox, əmri ondan aldım; ancaq asanlıqla almadım, – yalan nə deyim.

D'Artanyan həyəcanla:

– Əzizim Atos, gör neçənci dəfədir ki, siz məni ölümündən qurtarırsınız, – dedi, – mən artıq bunun hesabını itirmişəm.

Aramis soruşdu:

– Sən bizi mehmanxanada ona görə qoyub getdin ki, təzədən miledinin yanına qayıdasan?

– Bəs nə!

D'Artanyan soruşdu:

– Kardinalın kağızı indi səndədirmi?

– Budur, – deyib qiymətli kağızı cibindən çıxarıb d'Artanyana verdi.

D'Artanyan əli əsə-əsə kağızı açdı; o hətta öz həyəcanını gizlətmək də istəmirdi; kağızda bu sözlər yazılmışdı;

"Bu kağızı verən adam nə etmişdisə, mənim əmrimlə və dövlətin xeyri üçün etmişdir.

5 avqust 1628-ci il.
Rişelye".

Aramis dedi:

– Bu ki, qayda-qanunla günah bağışlamaqdır.

D'Artanyan elə bil öz ölüm hökmünü oxumuşdu:

– Bu kağızı cirmaq lazımdır.

Atos onunla razılaşmadı:

– Əksinə, bunu ən qiymətli bir şey kimi saxlamaq lazımdır. Bu kağızı mən heç bir dəfinə ilə də dəyişmərəm.

D'Artanyan soruşdu:

– Miledi indi buna qarşı nə kimi tədbir görəcək?

Atos etinasızca dedi:

– Yəqin o, kardinala yazacaq ki, Atos adlı bir məlun müşketyor sənin verdiyin kağızı mənim əlimdən aldı. Məktubunda o, yəqin, kardinala bunu da məsləhət görəcək ki, həm bu adamı, həm də onun yoldaşları olan Portosla Aramisi tələf eləmək lazımdır. Kardinalın da yadına düşəcək ki, həmin bu adamlar həmişə yol üstündə ona rast gəlirlər. Günlərin birində də d'Artanyanı tutmaq əmrini verəcək; Bastiliyada darıxmasın deyə bizi də onun yanına göndərəcək.

Portos:

– Bilirsənmi, əzizim, – sənin bu zarafatın çox da elə ürəkaçan zarafat deyil.

Atos:

– Mən heç də zarafat eləmirəm, – dedi.

Portos:

– Bilirsənmi, bu yazıq quqenotları qırmaqdansa, bu məlun miledini öldürmək daha yaxşı olardı; o yazıqların axı nə günahı var? Günahları budur ki, bizim latınca oxuduğumuz duaları onlar fransızca oxuyurlar.

Atos sakitcə soruşdu:

– Bu barədə bizim keşisin fikri nədir?

Aramis:

– Mən Portosun fikrilə şərikəm, – dedi.

D'Artanyan da onlarla razılaşdı:

– Mən də.

Portos:

– Xoşbəxtlikdən, indi miledi buradan uzaqdadır, – dedi, – yoxsa, düzü, o, məni çox narahat edərdi.

Atos:

– O, İngilterədə olsa da, yenə məni narahat edir, – dedi.

D'Artanyan:

– Harada olur olsun, o, məni qol-qanad açmağa qoymur, – dedi.

Portos dedi:

– Yaxşı, o ki sənin elinə düşmüşdü, niyə onu boğmadın, asmadın, öldürmədin, hə? Ancaq ölürlər bir daha ayağa qalxmaz, – bunu bilirsinmi?

Atos mənalı-mənalı gülümşəyərək dedi:

– Portos, demək siz belə düşünürsünüz, eləmi? – Onun təbəssümündəki mənəni ancaq d'Artanyan başa düşürdü.

D'Artanyan:

– Mənim başqa bir fikrim var! – dedi.

Müşketyorlar:

– Söyləyin, – dedilər.

Qrimo qışqırdı:

– Silah başına!

Cavanlar dərhal sıçrayıb silahlarını qapdalar. Bu dəfə istehkama iyirmi beş adamdan ibarət bir dəstə yaxınlaşındı; ancaq bunlar şəhər əhli deyil, qarnizon əsgərləri idi.

Portos yoldaşlarından soruşdu:

– Düşərgəyə qayitmayaqmı? Mənə elə gəlir ki, onlarla bizim gücmüz bir bərabərə deyil.

Atos:

– Biz düşərgəyə bu saat qayıda bilmərik, – dedi. – Çünkü, əvvələn, biz hələ yeməyimizi qurtarmamışıq, ikincisi, biz hələ çox mühüm məsələlər barəsində danışmalıyıq, üçüncüsü də ki, bir saat tamam olmağa hələ on dəqiqə qalmışdır.

Aramis:

– Bu gələn dəstə ilə vuruşmaq üçün bir plan düzəltmək lazımdır, – dedi.

Atos:

– Bunun planı çox sadədir, – dedi. – Düşmən gülə tutan məsafləyə gəlib çatanda biz atəş açırıq. Gülləmiz qurtarana kimi onlarla atışırıq. Əger onlar hücumu keçib qalaya soxulmaq istəsələr, biz onlara, xəndəyə enənə qədər istehkama yaxınlaşmağa imkan veririk, sonra da divarın bir hissəsinə onların başına uçururuq, – özünüz görürsünüz ki, divarın bu hissəsi bir təkana bənddir, o saat uşub tökülecek.

Portos qışqıraraq dedi:

– Sağ ol, Atos! Sən elə anadan sərkərdə doğulmusan! Özünü hərbi dahi hesab edən kardinal sənin yanında bir heçdir!

Atos:

– Cənablar, xahiş edirəm artıq söhbətləri kəsin, – dedi. – Yaxşı nişan alın.

D'Artanyan hazır olduğunu bildirdi:

– Mən nişan almışam.

Portos dedi:

– Mən də.

Aramis:

– Mən də hazırlam, – dedi.

Atos komanda verdi:

– Elə isə atəş!

Dörd tüfəng birdən atıldı, düşmən sırasında da dörd adam yerə yığıldı.

O saat laroşellilər təbil döyüd və bütün dəstə hücumu keçdi.

Güllələr bir-birinin ardınca atılırdı. Lakin laroşellilər sanki bizim dostların sayca azlığını və onların zəifliyinin də bundan ibarət olduğunu bilir, buna görə də dayanmadan yüyüre-yüyüre irəliləyirdilər.

Atılan üç güllədən iki laroşelli də yığıldı, qalanları durmadan yüyündülər. Düşmən dəstəsində on beşə qədər əsgər qalmışdı. Onları son yayılma qarşılıdalar, lakin bu da onları dayandırıa bilmədi. Nəhayət, gelib xəndəyə çatdilar və divarın ucuq yerindən yuxarı qalxmaq istədilər.

Atos:

– Dostlar, – dedi, – bir zərbə ilə onların işini bitirək! Divara güc verin! Divara güc verin!

Bizim dostlarımız, Qrimo ilə bərabər tüfəngin lüləsi ilə daş divarın böyük bir hissəsinə itələməye başladılar; divar küləkden əsirmiş kimi

titredi, əyildi, bünövrədən ayrılaraq dəhşətli bir gurultu ilə xəndəyə uçdu. Çığırı qopdu. Toz dumanı havaya qalxdı. Düşmənin işi bitmişdi.

Atos soruşdu:

– Görəsən onların hamısı məhv oldumu?

D'Artanyan:

– Deyəsən, – hamısı tələf olub, – dedi.

Portos sözə qarışdı:

– Yox, bir baxın, ikisi-üçü axsaya-axsaya qaçıır.

Doğrudan da, toza-torpağa və qana bulaşmış bir neçə əsgər yolla şəhərə sarı qaçırdı: dəstədən sağ qalan da bunlar idi.

Atos saatə baxdı:

– Cənablar, bir saatdır ki, biz buradayıq. Mərci ududuq... Ancaq işimizi hələ qurtarmamışıq. Bir də ki, d'Artanyan hələ öz fikrini bize söyləməmişdir.

Muşketyorlar, yenə də, onlara xas olan bir soyuqqanlıqla yeməyə oturdular.

D'Artanyan ona sarı döndü:

– Mənim deyirsiniz?

– Bəli. Siz bayaq dediniz ki, mənim ağlıma bir şey gəlib.

– Hə, yadına düşdü: mən yenə də İngiltərəyə, Bekinhem hersounun yanına gedəcəyəm.

Atos soyuq bir tərzdə:

– Yox, siz getməyəcəksiniz, – dedi.

– Nəcə? Mən ki bir dəfə ora getmişdim.

– O vaxt hələ biz İngiltərə ilə müharibə eləmirdik, hersoq da bizim düşmənimiz deyil, müttəfiqimiz idi. Sizin indi etmək istədiyiniz xəyanətə oxşayır.

D'Artanyan deyiləni başa düşüb susdu.

Portos:

– Mənim də ağlıma bir yaxşı şey gəlib, – dedi.

Atos yoldaşlarına döndü:

– Qulaq asaq, görək Portos bizə nə söyləyəcək.

– Mən cənab de Trevildən bir bəhanə ilə məzuniyyət alaram; ancaq bu bəhanəni siz özünüz uydurun, mən belə şeyləri bacarmıram. Miledi mənə tanımır; buna görə də mən onun yanına gedə bilərəm, o da məndən qorxub eləməz. Elə ki, onu tapdım, tutub boğaram.

Atos bu fikri bəyəndi:

– Mən Portosun fikrinə şərikəm.

Aramis:

– Eh, – dedi, – arvad nədi ki, gedib onu öldürəsən! Mənim ağlımı
çox gözəl bir fikir gəlib.

Atos bu cavan müşketyora böyük bir hörmət bəsləyirdi:

– Söyleyin görüm, Aramis!

– Kralıçaya xəbər vermək lazımdır.

Portos və d'Artanyan bir ağızdan dedilər:

– He! Doğrudan da siz, deyəsən, məsələnin həlli üçün əsil yolu
tapmışınız.

Atos dedi:

– Kralıçaya xəbər vermək? Bunu necə eləmək olar? Sarayda sizin
tanışınız varmı? Biz Parise adam göndərsək, bunu dərhal bütün dü-
şərgədə bilməzlərmi? Buradan Parisə yüz qırx lyedir, məktubumuz
Anjere çatana kimi bizim hamımızı burada tutub dama basarlar.

– Mən bu işi boynuma götürürəm: elə elərəm ki, məktub düz krali-
çanın özünə çatar. Turda mənim tanıdığım çox bacarıqlı bir qadın var...

– Aramis bunu deyib qızardı. Atosun gülümsədiyini görüb susdu.

D'Artanyan:

– Lap yaxşı – dedi, – Atos, Aramisin planı sizin xoşunuza gəlirmi?

Atos:

– Mən onun planı əleyhinə deyiləm, – dedi – ancaq mən Aramisin
nəzərinə çatdırmaq istərdim ki, o, düşərgəni qoyub gedə bilməz, bu işi
də ayrı heç kəsə tapşırmaq olmaz; o adam yola düşəndən ikicə saat
sonra bütün monaxlar, alqaziller, kardinalın qara əba geymiş bütün
adamları sizin məktubunuzda yazılın sözləri əzbər biləcəklər, onda
sizi də, sizin o bacarıqlı adamınızı da tutarlar.

Portos sözə qarışdı:

– Bir də ki, kralıça hersoqu xilas edər, bizi yox.

D'Artanyan dedi

– Cənablar, Portosun dediyi çox ağlaşıgan şeydir.

Atos dedi:

– Hə, şəhərdə nəse bir şey olub: heyəcan olduğu bildirilir.

Onlar susub qulaq asdilar, təbil səsi eşidildi.

Atos:

– İndi görərsiniz, – dedi, – onlar bizim üstümüzə düz bir alay gön-
dərecekəklər.

Portos ondan soruşdu:

– Yoxsa bir alay əsgərlə də vuruşmaq fikrindəsiniz?

– Niyə də vuruşmayaq? Mən özümü vuruşmada hiss edirəm: lap
bütün bir orduya qarşı durmağa hazırlam, ancaq bunu əvvəldən biliib,
özümüzlə on ikicə şüşə də artıq şərab götürsəyidik pis olmazdı.

D'Artanyan:

– Təbil səsi get-gedə yaxınlaşır, – dedi.

Atos:

– Qoy yaxınlaşın, – dedi. – Buradan şəhərə on beş dəqiqəlik yoldur,
demək şəhərdən də buraya ancaq on beş dəqiqəyə gəlmək olar.
Müəyyən bir qərar qəbul etmək üçün bu qədər vaxt kifayətdir. Biz
indi buradan getsək, bir daha belə arxayınca yer tapa bilməyəcəyik.
Mənim özümən də, cənablar, başıma bir yaxşı fikir gəlib.

– Di söyləyin!

– İcazə verin Qrimoya lazımi əmrlər verim, sonra.

Atos işarə ilə öz xidmətçisini çağırıdı və meytərə göstərərək dedi:

– Qrimo, bu cənabları götürün, divara söykeyin, başlarına şlyapa
qoyun, əllərinə də tūfəng verin.

D'Artanyan bərkdən:

– Vallah, sən böyük adamsan! – dedi. – Sənin nə eləmək istədiyini
mən başa düşürəm!

Atos:

– Daha bundan ayrı şey lazım deyil, – dedi. – İndi mən sizə başıma
gələn fikri söyləyim.

Portos:

– Mən sənin bu əmrinin mənasını anlamırəm, – dedi. – Bu, axı
nəyə lazımdır?

Atos ona əhəmiyyət verməyib sözünə davam etdi:

– O qadının, o iblisin bir qaynı var. D'Artanyan, siz, deyəsən, mə-
nə belə demişdiniz.

– Bəli. Mən onu yaxşı tanıyıram. Mənçə onun öz qardaşı arva-
dından zəhləsi gedir.

Atos:

– Bu heç də pis deyil, – lakin bu adam bu qadına nifrət etsəydi, daha
yaxşı olardı.

– Hər halda onun bizə köməyi dəyər.

Portos:

– Birçə mən bilmək istəyirəm ki, bu Qrimo nə eləyir, – dedi.

Aramis onun sözünü kəsdi:

– Portos, kiriyn!

– O qadının qaynının adı nədir?

– Lord Vinter.

– O, indi haradadır?

– Müharibə haqqında söz çıxan kimi, o, İngiltərəyə qayıtdı.

– Bizə də elə bir adam lazımdır. – Atos dedi. – Onu xəbərdar etməliyik. Ona çatdırmałyq ki, sizin qardaşınız arvadı kimi isə öldürmək fikrindədir. Xahiş edirik onu gözdən qoymayın. Yəqin ki, Londonda Müqəddəs Maqdalina və ya Tövbə eləyənlər evi kimi adam yumşaldan evlər var. O, öz qardaşı arvadını ora saldırır, biz də rahat olarıq.

D'Artanyan:

– Bəli, – dedi, – oradan qaçana kimi rahat olarıq.

Atos:

– D'Artanyan, – dedi, – vallah, sizin tələbiniz çox böyükdür. Ancaq mən bundan artıq bir şey təsəvvür edə bilmirəm.

Aramis sözə qarışdı:

– Bu barədə mən belə düşünürəm: kraličanı və lord Vinteri xəbərdar etmək daha yaxşı olardı.

– Yaxşı, bəs Tura və Londona məktubu kimlə göndəririk?

Aramis:

– Bu işi mən Bazenə arxayın ola bilərəm, – dedi.

D'Artanyan:

– Mən də Planşeyə, – dedi.

Portos sözə qarışdı:

– Doğrudan da, biz düşərgəni buraxıb gedə bilmərik, amma xidmətçilərimizin getməsinə heç kəs mane ola bilməz.

Aramis dedi:

– Şübhəsiz. Elə bu gün də məktub yazarıq, xidmətçilərimizə pul verib yola salarıq

Atos soruşdu:

– Pul verərik? Bizim heç pulumuz varmı?

Dörd dost bir-birinə baxdı; onların gülər üzü yenə də tutuldu.

D'Artanyan birdən:

– Ora baxın! – dedi. – Uzaqda adamlar qara və qırmızı nöqtələr kimi qayır-qayır qaynaşır. Atos, siz deyirsiniz ki, üstümüzə bir alay gəlir. Bu ki, düz bir ordu imiş!

Atos:

– Vallah, siz haqlımız, – dedi. – Bir onların biçliyinə baxın, sakitcə gəlirlər: nə təbil vururlar, nə də şeypur çalırlar. Qrimo, qurtardınmı?

Qrimo başı ilə qurtardığını bildirdi və çox qəşəng bir şəkildə düzdüyü on iki meyiti əli ilə göstərdi; onlardan bəzisi əlində tüsəng tutmuşdu, bəzisi nişan almışdı, bəzisi də qılincini siyirib durmuşdu.

Atos onun gördüyü işi bəyəndi:

– Sağ ol Qrimo! Bu göstərir ki, sən məsələni başa düşən adamsan.

Portos:

– Mən yenə də bunun mənasını anlaya bilmirəm, – dedi.

D'Artanyan:

– Hər şeydən əvvəl buradan çekilib getməliyik, – dedi, – sonra özün başa düşərsən.

– Cənablar, bircə dəqiqə toxdayın, bircə dəqiqə! Qoyun Qrimo süfrəni yiğidirsən.

– Paho! – Aramis bərkdən dedi, – qara və qırmızı nöqtələr getdikcə böyükür. D'Artanyan doğru deyirmiş. Məncə, daha vaxt itirməyin heç mənası yoxdur. Tez getməliyik.

Atos:

– Daha mən geri çekilməyə qətiyyən etiraz eləmirəm, dedi. – Biz merc çekmişdik ki, burada bir saat qalaq. Amma indi saat yarım olub. Danışları da bir məsələ qalmayıb, – hamısı qurtarıb. Gedək, cənablar, gedək!

Qrimo əlində zənbil qabağa düşdü: yeməli şeylərin artığı zənbildə idi. Dörd dost da onun ardınca gedirdi ki, Atos birdən dayandı:

– Cənablar, bir görün biz nə eləyirik!

Aramis dedi:

– Yoxsa, yaddan bir şey çıxb?

– Heç vaxt bayraq düşmənə tərk etmək olmaz, – bu bayraq ləp bir parça dəsmaldan da ibaret olsa belə.

Atos tez istehkama qayıtdı, yüyürə-yüyürə yuxarı qalxdı, bayraqı sancıldıqı yerindən çıxartdı. Laroşellilər artıq ona güllə məsafəsinə qədər yaxınlaşmışdır; tüsənglərdən şiddetli atəş açmağa başladılar. Atos bundan ləzzət almış kimi özünü güllə qabağına verirdi. O, elə

bir sehrlənmişdi; güllələr viyaltı ilə onun yan yörəsindən keçib gedir, biri də ona dəymirdi.

Atos arxasını düşmənə çevirdi, əlindəki bayraqı havada yelleyərək düşərgə qabağına yığışmış əsgərlərə baş əydi. Hər iki tərəfdən bağırı səsləri ucaldı; bu, – arxadan yüksələn hiddət və qəzəb, öndən yüksələn heyret və alqış səsləri idi.

Düşmən tərəfindən ikinci yaylım ateşi açıldı; üç güllə dəsmala dəyərək onu bir döyüş bayraqı kimi dəlik-dəlik elədi. Bütün düşərgə bir ağızdan deyirdi: "Özünü xilas elə!"

Nehayət Atos istehkamdan aşağı endi. Yoldaşları aşağıda onu səbirsizliklə gözləyirdilər. Atosu böyük sevincə qarşılıdlar.

D'Artanyan onu tələsdirərək:

– Gedək, Atos gedək – dedi, tələsmək lazımdır. İndi ki, bizim bir puldan başqa hər işimiz düzəlib, həyatımızı təhlükəyə verməyin mənası yoxdur.

Yoldaşları tələsdirsə də, Atos vüqarını pozmadan təntənəli addım-la irəliləyirdi. Qrimo bir az onlardan qabaqda getdiyindən artıq qorxu altından çıxmışdı.

Az sonra tüfəng səsi eşidildi.

Portos təəccübə soruşdu:

– Bu nədir? Onlar kimə güllə atırlar? Onların gülləsinə heç cavab verən də yoxdur, heç adam da görmürəm.

Atos dedi:

– Onlar bizim meytılərə güllə atırlar.
– Meyitlər ki onlarla atışmayacaq!

– Əlbət ki, atışmayacaq. Onda laroşellilər elə biləcək ki, burada bir kəlek var; müşavirə edəcəklər, danışq aparmaq üçün istehkama nümayəndə göndərəcəklər; məsələnin nə yerdə olduğunu bilənə kimi biz də artıq buradan uzaqda olacaqıq.

Portos:

– Hə, indi mən də başa düşdüm! – dedi.

Atos ciyinlərini sixaraq ona baxdı:

– Bunu çoxdan başa düşmek lazımdı.

Fransızlar bu dörd igidin yaxınlaşdığını görüb onları alqış səsləri ilə qarşılıdlar. Yenə də tüfəng səsi eşidildi. Güllələr viyaltı ilə bizim dostların yanından ötüb keçdi; laroşellilər, nəhayət, istehkamı tuta bilmisdilər.

Atos dedi:

– Yaxşı atıcı deyillər. Biz neçə adam vurduq? On ikisinimi?
– Yox, on beşini.
– Neçəsi torpaqda qaldı?
– Səkkizi ya onu.

Bunun müqabilində bizim heç bir yerimiz də cizilməyib! d'Artanyan, o əlinizə nə olub? Deyəsən qanayıb!

– Ele şey deyil.
Yoxsa ovulmuş güllə dəyiib?
– Yox.
– Bəs onda nə olub?

Atos d'Artanyanı öz oğlu kimi sevirdi, həmişə də onun qayğısına qalırdı.

D'Artanyan izah etdi:

– Bir balaca cızılıb. Divarı uçuranda barmağım daş arasında qaldı, üzük dərini sıyrırdı.

Atos nifrətlə dedi:

– Möhtərəm cənab, brilyant üzük taxanda, bax, belə olar!

Portos bərkədən soruşdu:

– Doğrudanmı onun brilyant üzüyü var? Yaxşı, bizim ki belə bir qiymətli şeyimiz var, bəs onda niye pulsuzluqdan şikayət edirik?

Aramis onun sözünə qüvvət verdi:

– Doğrudur, doğrudur.
– Lap yerində dediniz, Portos! Bu dəfə siz çox ağıllı söz söylədiniz.

Atosun sözü Portosun xoşuna gəldiyindən qürurla dedi:

– Madam ki, brilyant var, biz onu sata bilerik.

D'Artanyana bu fikir əvvəl birtəhər göründü:

– Axı bunu kraliya bağışlamışdır...

Atos:

– Daha yaxşı, – dedi. – Kraliya öz sevgilisi hersoqu ölümündən xilas etməklə çox ədalətlə bir iş görmüş olar, lakin hersoqun dostları olan bizi xilas etməklə çox əxlaqi bir hərəkət etmiş olar. Brilyant üzüyü satmaq lazımdır. Cənab keşş bu barədə nə düşünür? Mən Portosun rəyini soruşuram, çünki onun rəyi bizə artıq məlumdur.

Aramis qızararaq öz fikrini söylədi:

– Mənçə, bu üzüyü satmaq olar, çünki bunu d'Artanyana bir sevgi əlaməti olaraq bağışlamamışlar.

– Əziz dostum Aramis, siz bir ilahiyyət alimi kimi mühakimə yürüdürsünüz. Demək, sizin fikrinizcə...
Aramis onun sözünü tamamladı:

– Bu brilyant üzüyü satmaq lazımdır.

D'Artanyan onunla razılaşdı:

– Cox gözəl! Üzüyü satırıq, daha bu barədə danışmaq lazım deyil.

Yenə də tüfəng atılırdı; lakin muşketyorlar artıq təhlükədən qurtarmışdır. Laroşellilər isə ancaq vicdanlarını sakitləşdirmək üçün gülə attrdlar.

– Doğrudan da, üzüyü satmaq məsələsi lap vaxtında Portosun ağlına gəldi. Bu da düşərgə; gəlib çatdıq. Bizi müşahidə edirlər, bizi qarşılamaga gəlirlər, bize təntənəli bir görüş düzəldəcəklər.

Doğrudan da, bütün düşərgə hərəkətə gəlmışdı, iki mindən artıq adam bu dörd dostun tamaşasına durmuşdu. Lakin heç kəs onların bu qəribə mərcinin əsl səbəbini bilmirdi. Hər tərəfdən bağıraraq deyirdilər:

– Yaşasın qvardiyaçılardı! Yaşasın muşketyorlar!

Cənab de Büzinyi hamidan əvvəl Atosun əlini sıxı və mərci uduzduğunu etiraf etdi. Draqunla isveçrəli də onun kimi etdi; sonra da bütün yoldaşları təbrik etdilər: bir-bir əllərini sıxır, onları qucaqlayır, laroşelliləri də bərk ələ salırdılar. Elə bir səs-küy qalxdı ki, kardinal düşərgədə həyəcan olduğunu zənn edərək öz qvardiyasının kapitanı La Udinyeri ora göndərdi. Kapitana olan hadisəni nağıl etdilər.

La Udinyer geri qayıtdıqdan sonra kardinal ondan soruşdu:

– Nə olub orada?

– Monsinyor, üç muşketyor və bir qvardiyaçı de Büzinyi ilə mərc çəkişirler ki, gedib Sen-Jerve istehkamında yemək yesinlər, bu müddət ərzində onlar iki saat istehkam düşməndən qorumuşlar, çoxlu da laroşelli öldürmüşlər.

– O muşketyorların adını bildinizmi?

– Beli, monsinyor, bildim.

– Onların adını mənə deyin.

– Cənab Atos, Portos və Aramis.

Yenə də həmin o üç nəfər! Bəs qvardiyaçı?

– Qvardiyaçının da adı cənab d'Artanyandır.

– Yenə də həmin dəlisov cavan oğlan! Mütləq bu dörd dost mənim yanımıda qulluğa girməlidir.

Həmin gecə kardinal muşketyorların igidiyi haqqında cənab de Treville söhbət elədi. Muşketyorlar özləri barədə cənab de Trevilə ətraflı məlumat verdiyindən, de Trevil də bütün eşitdiklərini kardinala söylədi, hətta dəsmaldan bayraq düzəldiklərini də unutmadı.

Kardinal:

– Cənab de Trevil, xahiş edirəm o dəsmalı mənə göndərin, – dedi.
– Mən onun üstünə üç zanbaq çiçəyi şəklini zərli sapla işlədib bir bayraq kimi sizin bölüyə bağışlayacam.

Cənab de Trevil:

– Monsinyor, – dedi, – bu, qvardiyaçılara qarşı bir haqsızlıq olardı: çünkü d'Artanyan mənim bölüyümde deyil, cənab Dezessarın bölüyündə qulluq edir.

– Onu da öz yanınızna götürün: madam ki, bu dörd dost bir-birini bu qədər sevir, onda gərek onlar bir bölkədə də qulluq etsinlər.

Elə o axşam cənab de Trevil bu yeni xəbəri həm muşketyorlara, həm də d'Artanyana söylədi və dördünü də səhər yeməyinə çağırıldı.

Bu məsələ d'Artanyanı son dərəcə sevindirdi: onun elə heyatda arzu etdiyi də muşketyor olmaq idi. Yoldaşları da buna çox sevindilər.

D'Artanyan Atosa dedi:

– Doğrudan da, sənin fikrin dahiyənə bir fikirmış: sənin sayəndə bir çox mühüm məsələdən bəhs edə bildik, hətta şöhrət də qazandıq.

– Bu məsələ barəsində biz indi də, heç kəsədə şübhə doğurmadan, danışa bilerik. Bundan sonra da, Allahın köməyilə, kardinalçı hesab ediləcəyik.

Elə o axşam, d'Artanyan muşketyorlar bölüyünə keçdiyini xəbər vermək və vidalaşmaq üçün Dezessarın yanına getdi.

Dezessar d'Artanyanın xatirini çox istəyirdi: bu məsələ ilə əla-qədar olaraq ona kömək etmək istədi, çünkü alayı dəyişirken yeni yaraq – yasaq üçün böyük xərc çəkmək lazım gəldi.

D'Artanyan onun teklif etdiyi yardımı qəbul etmədi, ancaq fürsetdən istifadə edərək Dezessardan xahiş elədi ki, onun brilyant üzüyünə qiymət qoysun və satmağa kömək etsin.

Ertəsi gün səhər saat səkkizdə Dezessarın xidmətçisi d'Artanyana bir kisədə yeddi min livr qızıl gətirdi: bu, kralicanın d'Artanyana bağışladığı üzüyün qiyməti idi.

XVIII

AİLƏ MƏSƏLƏSİ

Atos dostların düşündüyü işə ad tapdı: "Ailə məsələsi". Ailə məsələsi kardinalin ixtiyarında deyildi; ailə məsələsinin heç kəsə dəxli yoxdu; ailə məsələsi haqqında hamının yanında danışmaq olardı.

Bəli, Atos belə bir ad tapdı: "Ailə məsələsi".

Aramis xidmətçiləri göndərmek fikrini meydana atdı.

Portos brilyantı satmağı təklif etməklə pul məsələsini həll etdi. Lakin onların hamısından zirək olan d'Artanyan bu dəfə heç bir şey düşünüb tapa bilmədi; çünki miledi adı gələndə onun bütün fikirləri alt-üst olurdu.

Yox, biz səhv etdik; o da brilyant üzüyə müştəri tapdı.

Cənab de Trevilin seher qonaqlığı çox canlı və xoş keçdi. D'Artanyan təzə paltarda gelmişdi. O, texminən, Aramislə bir boyda idi. Aramisin öz poemasına kitab satandan çoxlu pul aldığı oxucuların yadındadır. O, özünə iki dəst paltar almışdı. Bunun birini məmənuniyyətlə d'Artanyana verdi.

Dostlar seher yeməyindən sonra bu qərara gəldilər ki, axşam Atosun mənzilinə yiğişsinlar və məsələni həll edib qurtarsınlar.

D'Artanyan bütün günü düşərgənin küçələrində, təzə müşketyor paltarında gəzdi.

Axşam təyin edilmiş vaxtda yiğişdilar. Miledinin qayınına, Turdakı məharətli xanımı nə yazmaq, məktubları xidmətçilərdən hansı ilə göndərmək məsələlərini həll etmek lazımdı.

Hər kəs öz xidmətçisini təklif edirdi. Atos dinib-danışmaz bir adam olan Qrimonun təvəzükkarlığını xüsusiylə qeyd edirdi; Portos, pəhləvan Muşketonun gücünü və diribaşlığını tərif eleyib deyirdi ki, o təkbaşına çox asanlıqla dörd adamin öhdəsindən gələ bilər; Aramis də etibar etdiyi Bazenin qoçaqlığından dəm vururdu; Planşenin igidliyinə tamamilə arxayı olan d'Artanyan isə çətin işi ona tapşırmağı məsləhət görürdü.

Bu məsələ ətrafında gözəl nitqlər söyləndi, ancaq biz bunları yazmırıq, qorxuruq ki, bu nitqlər oxuculara çox uzun və yorucu görünən.

Atos bərkdən deyirdi:

– Bədbəxtlikdən, bu dörd xüsusiyyətin dördü də bizim göndəriyimiz adamda olmalıdır!

– Belə bir adamı haradan tapmalı?

Atos:

– Mən də bilirom ki, bunu tapmaq mümkün deyil, – dedi, – elə isə Qrimonu göndərək.

– Yox, Bazen yaxşıdır.

– Yox, Muşketonu!

– Məncə, Planşə: o həm diribaşdır, həm də igiddir.

Aramis:

– Cənablar, – dedi, – əsil məsələ onların hansının daha təvəzökar, güvvətli, bacarıqlı və igid olmasında deyil, əsil məsələ onlardan hansının pulu daha çox sevməsindədir.

Atos onunla razılaşdı:

– Aramisin söylədiyi çox ağıllı sözdür. İnsanların yaxşı cəhətlərindən daha çox pis cəhətləri nəzərə alınmalıdır. Cənab keşş gözəl psixoloqdur.

Aramis sözünə davam etdi:

– Çünki bizə elə adam lazımdır ki, o, həm bizim tapşırığımızı yaxşı yerinə yetirsin, həm də elə eləsın ki, işin üstü açılmasın. İşin üstü açılsa, öz başı ilə cavab verən xidmətçi deyil...

Atos onun sözünü kəsdi:

– Yavaş!

Aramis yenə sözünə davam etdi:

– Sən haqlısan... Başı ilə cavab verən ağa və hətta ağalar olacaqdır. Əcəba, xidmətçilərimiz bizə o dərəcədə sədaqətlidirmi ki, bizdən ötrü öz həyatlarını təhlükəyə atsınlar? Yox!

D'Artanyan:

– Vallah, mən öz Planşemə arxayınam, – dedi.

– Əziz dost, əger elə isə, siz onun sədaqətinə bir qədər də pul əlavə edin ki, qoy bu pulu o könlü istədiyi şeyə xərcəsin, onda siz ona ikiqat arxayı ola bilərsiniz.

Atos dedi:

– Vallah onlar sizi aldadacaqlar. – Söhbət bir şey haqqında gedəndə o, nikbin, adam haqqında gedəndə isə bədbin olardı. – Pul almaq üçün onlar çox şey vəd edəcəklər, lakin yolda qorxuya düşüb heç bir şey eləyə bilməyəcəklər. Onlar ələ keçsə, onları sıxma – bögməya salsa-

lar, bütün sırrı açıb deyəcəklər. Lənət şeytana, biz axı uşaq deyilik, belə şeylərdən az – çox başımız çıxır! İngiltərəyə getməkdən ötrü (Atos səsini alçaldı) kardinalin casusları və nökərlərlə dolu olan bütün Fransadan keçib getmək lazımdır; gəmiyə minmək üçün icazə vərəqəsi tələb olunur; Londonda yol tapmaq üçün ingilis dilini bilmək lazımdır. Mən belə hesab edirəm ki, bu iş çox çətin işdir.

D'Artanyan bu planın yerinə yetirilməsini artıq dərəcədə istəyirdi:

– Heç də çətin deyil. Əgər biz lord Vinterə bütün dəhşətləri yazsaq, kardinalin iyrənc hərəkətləri...

Atos yenə də ona xəbərdarlıq elədi:

– Yavaş danış!

D'Artanyan səsini alçaldaraq:

– ...İntiqalar və dövlət sirləri haqqında yazsaq, əlbət ki, bizi çarmixa çəkerlər. Ancaq, Atos, Allah xatirinə, bir şeyi siz yaddan çıxarımayın: necə ki, siz özünüz dediniz, biz ona ancaq ailə məsələsi haqqında kağız yazüb bildirəcəyik ki, bizim birçə məqsədimiz var: miledi Londona gələndə elə eləyin ki, o, bize zərər yetirə bilməsin. Təxminən, yazacağımız məktubun məzmunu belə olmalıdır...

Aramis:

– Söylə, qulaq asaq, – dedi. Yazılacaq məktuba o indidən tənqid etməyəcəyini göstərirdi.

– “Möhtərəm cənab və əziz dost...”

– Əcəb! İngilis – əziz dost?! Yaxşı başlamışan, – söz yox! Sağ ol, d'Artanyan! Elə bircə bu sözün üstündə bizi çarmixa çəkmək deyil, atlara bağlayıb parça-parça edərlər.

– Xoşunuza gəlmir yazmiram. Elə belə başlaram: “Möhtərəm cənab”.

Həmişə rəsmiyət sevən Atos:

– Siz hətta “milord” yaza bilərsiniz, – dedi.

– “Milord, Lüksemburqdakı keçilər üçün düzəlmüş balaca ağıl sizin yadınızdadır mı?..”

– Cox yaxşı. Lüksemburq yazsan, elə bilerlər ki, bu kraliçanın anasına bir işaretdir. Ağlına əcəb şeylər gəlir!

– Yaxşı, onda belə yazırıq: “Milord, sizə həyat bəxş etdiyimiz o balaca ağıl yadınızdamı?

Bu da Atosun xoşuna gəlmədi:

– Əziz d'Artanyan, siz heç vaxtı yaxşı stilist olmayıacaqsınız. “Sizə həyat bəxş etdiyimiz!” Heç belə şeyi yazarlarımı? Belə xidmətləri abırlı adama xatırlatmazlar. Göstərilən xidməti adama xatırlatmaq – onu özündən incitmək deməkdir.

D'Artanyan:

– Ah əzizim, – dedi, – siz qəribə adamsınız! Sizin senzorluğunuza altında yazmaq lazımlı gelərsə, mən onda bu işdən boyun qaçırıram.

– Cox yaxşı edirsiniz ki, boyun qaçırırsınız. Əzizim, sizinki tüsəng və qılıncdır, bunları siz çox meharətlə işlətməyi bacarırsınız. Qəlemini isə cənab keşişə verin. – Bu, onun işidir.

Portos:

– Doğru sözə nə demək olar! Qəlemini Aramisə verin, – dedi. – O hətta latinca dissertasiya yazmağı da bacarır.

D'Artanyan buna razı oldu:

– Yaxşı da. Siz deyən olsun. Aramis, məktubu siz yazın. Ancaq bu başdan sizə xəbərdarlıq edirəm: ehtiyatlı olun, yoxsa, and olsun müqəddəs ataya, sizin yazdığınıizi elə tənqid edərəm ki, daha sağ yeri qalmaz.

Aramis şairlərə xas olan sadəlövh bir inamla dedi:

– Mən onda özümü xoşbəxt hesab edərəm. Ancaq deyin görüm, məsələ nə yerdədir? Eşitdiyimə görə milordun qardaşı arvadı yaradızın biridir, onun kardinalla olan səhbətinə qulaq asanda biz bunu aydınca gördük.

Atos onun sözünü yarımcıq qoysdu:

– Canım, sizə nə olub, yavaş danışsanız!

Aramis sözünə davam etdi:

– Ancaq mən bu məsələni ətraflı bilmirəm.

Portos:

– Mən də bilmirəm, – dedi.

D'Artanyanla Atos xeyli bir-birinə baxdılar. Nəhayət, Atos qəti bir nəticəyə gələrək başı ilə razılıq işarəsi etdi; d'Artanyan bundan anladı ki, məsələni açıb söyləyə bilər:

– Bax, belə yazmaq lazımdır: “Milord, sizin qardaşınızın arvadı cinayətkar, xəbis bir qadındır: o, sizi öldürmək, sizin irsə sahib olmaq istəyirdi. Sizin qardaşınıza onun əre getməyə ixtiyari yox idi. O Fransada əro getmişdi və ...”

D'Artanyan söz axtarılmış kimi susub Atosa baxdı.

Atos d'Artanyanın dediyini tamamladı:

– “Əri onu qovmuşdu”.

D'Artanyan sözünü davam etdi:

– “Çünkü o damgalanmışdı”.

Portos bərkden dedi:

– Ba! Ola bilməz! O, öz qaynını öldürmək istəyirdi?

– Bəli.

Aramis soruşdu:

– O, ərdə imiş?

– Bəli.

Portos da soruşdu:

– Əri də onun ciyində zanbaqçıçayı damgasını görübmüş?

– Bəli.

Bu “bəli”ləri Atos söyləmişdi, hər söyləyəndə də onun səsi daha artıq tutqun görünürdü.

Aramis soruşdu:

– Bu damğanı onun ciyində kim gördü?

Atos:

– D'Artanyan və mən, daha doğrusu, xronoloji qaydaya riayət edilsə; mən və d'Artanyan, – dedi.

Aramis yeno soruşdu:

– Bu dəhşətli məxluqun əri indi sağdırı?

– Sağdır.

– Siz, yəqin, bunu bilirsınız?

– Bilirəm.

Bir anlığa ortaya ağır, sixıcı bir sükut çökdü.

Bu sükutu hamidan əvvəl Atos pozdu:

– Bu dəfə d'Artanyan çox gözəl bir plan tökdü, məktubu da bu plan üzrə yazmaq lazımdır.

Aramis onunla razılaşdı:

– Atos, siz lap doğru deyirsiniz. Bu məktubu yazmaq çox çətin bir məsələdir. Lap kansler özü də belə bir kağızı yazıb başa çatdırı bil-məz, – buna baxmayaraq ki, protokolları o, çox yaxşı redaktə eləyir. Nə isə, səsinizi kəsin, yazıram.

Aramis lələk qələmi götürdü, bir neçə dəqiqlik dəşündü, xırda xətlə səkkiz, ya da on sətirlik bir kağız yazdı. Sonra da asta səslə, hər kəl-məni ölçüb biçirmiş kimi ağır-ağır oxumağa başladı:

“Milord!

Bu bir neçə sətri sizə yazan adam Cəhənnəm küçəsində, hasarlanmış kiçik bir yerdə sizinlə qılinc davasına çıxmak şərəfinə nail olmuşdu. Siz bir neçə dəfə bu adamın dostu olduğunu söyləmisiniz, indi bu adam da sizə qarşı olan dostluğunun isbat etmək istəyir. Öz varisiniz hesab etdiyiniz bir yaxın qohumunuz iki kərə sizi az qalib ki, öldürsün. Bu qadın İngiltərədə ərə gedəndən əvvəl Fransada ərdə olmuşdur, lakin siz bunu bilmirsiniz. O, üçüncü dəfə sizi öldürtmək fikrinə düşsə, siz məhv ola bilərsiniz. Sizin qohumunuz bu gün İngiltərəyə getdi. Onu gözdən qoymayın. Çünkü onun çox dəhşətli niyyəti var. Siz onun nəyə qabil olduğunu bilmək istəsəniz, onun sol ciyinə baxın; onun keçmiş sol ciyində yazılmışdır”.

Atos:

– Çox gözəl yazılmışdır, – dedi. – Əzizim Aramis, siz lap bir dövlət katibi kimi yazırsınız. Lord Vinter indi onu çox yaxşı nəzarət altına alar. Ancaq ki, məktub ona vaxtında çata. Bu məktub hətta kardinalin əlinə düşsə də, biz rüsvay olmarıq. Ancaq, bilirsinizmi, məktub aparan xidmətçilər bize kələk də gələ bilər; Şatello, da qalib deyərlər ki, Londona getmişdik. Buna görə də biz onlara pulun ancaq yarısını verməliyik ki, yarısını da cavab getirəndə alarsınız. D'Artanyan, brilyant üzük yanınızdadır mı?

D'Artanyan:

– Yanımdakı üzükdən yaxşı bir şeydir, – deyib mizin üstünə bir kisə qızıl qoysdu. Aramis qızılın səsini eşidib başını qaldırdı. Portos diskindi. Yalnız Atos bu səsə qarşı laqeyd qaldı.

– Bu balaca kisədə nə qədər qızıl var?

– Yeddi min livr, hamısı da on iki franklıq lundordur.

Portos heyretlə dedi:

– Yeddi min livr? O, xirdaca brilyantın qiyməti yeddi min livrdir?

Atos:

– Görünür ki, belədir, – dedi, – çünkü pulu gözümüzün qabağında-dır. Dostumuz d'Artanyan da, yəqin ki, öz pulunu bunun üstünə qoymayıb.

D'Artanyan yenə də sözə başladı:

– Cənablar, biz ki kraliçanın dərdinə qalmırıq. Onda heç olmasa onun əziz dostu olan hersoqun qayğısına qalaq. Kraliçanın ki, bizə belə yaxşılığı dəyib, bu, onun qabağında lap xirdaca bir şeydir.

Atos onunla razılaşdı:

– Tamamilə doğrudur. Ancaq bu, Aramisə aid bir məsələdir.

Aramis qızararaq dedi:

– Əgər belə isə, onda mən nə etməliyəm?

Atos:

– Sən Turda yaşayan o bacarıqlı qadındı da bir kağız yazmalısan.

Aramis yenə də lələk qələmi götürüb fikrə getdi, sonra aşağıdakı sətirləri yazıb o saat dostlarına oxudu:

“Əzizim əmiqizi!”

Atos soruşdu:

– Hə! Bu bacarıqlı qadın sizin əminiz qızıdır?

– Bəli. Əmim qızıdır.

– Yaxşı. Qoy sizin əminiz qızı olsun.

Aramis məktubu oxumağa başladı:

“Əzizim əmiqizi! Kardinal həzrətləri, Allah onu Fransanın xoşbəxtliyi və kralın düşmənlərini dəhşətə salmaq üçün öz pənahında saxlasın, bəli, kardinal həzrətləri az qalib ki, Laroşelin qiyamçı laməzhəblərinin işini bitirsin; çox ehtimal ki, bizim düşmənlərin köməyinə gələn ingilis donanması heç biza yaxınlaşa da bilməsin; hətta cəsarətlə deyə bilərəm ki, mühüm bir hadisə Bekinhem hersoqunun İngiltərədən çıxmasına mane olacaq, kardinal həzrətləri həm keçmişdə olan, həm də indiki siyasetçilərin ən məşhur siyasetçisi hesab ediləcəkdir. Günsəs ona mane olsa, o hətta günsəsi də söndürə bilər. Əzizim əmiqizi, bu xoş xəbəri öz bacınıza söyləyin; Mən yuxuda gördüm ki, o mələk ingilisi öldürüb; onu xəncərləməi öldürmüştülər, ya zəhərləmişdilərmi, – burası xatirimdə deyil; ancaq gördüm ki, onu öldürüblər. Siz ki, bilirsiniz, mənim yuxum həmişə düz olur. Məni aldatmir. Bu yaxında görüşəcəyimizə əmin olun”.

Atos heyrətlə:

– Çox gözəl yazılib! – dedi. – Əzizim Aramis, siz şairlər padşahınız! Ancaq indi bu məktuba ünvan yazılmalıdır.

Aramis:

– Bu, çox asan bir şeydir, – deyərək kağızı nəzakətlə bükdü və üstündə bu sözləri yazdı:

“Turda köynəktikən Mişon xanımı”.

Üç dost gülərək bir-birinə baxdı: Aramis onlara kələk gəlmışdı.

Aramis sözünü davam etdi:

– Cənablar, indi özünüz başa düşürsünüz ki, bu kağızı Tura ancaq Bazen apara bilər; mənim əmiqizim ancaq Bazenini tanır, ancaq ona inanır. Başqası olsa, işi pozar. Burası da var ki, Bazen həm oxumuş, həm də izzət-nəfsini sevən bir adamdır. Onun hətta tarixdən də xəbəri var; o bilir ki, Beşinci Sikst, papa olmazdan əvvəl donuz otarmışdı. O da isteyir ki, mənimlə bərabər ruhani olsun; o hətta ümidi edir ki, ya papa taxtimi ələ alsın, ya da heç olmasa kardinal olsun. Gələcəyə belə ümidlər bəsləyən bir adam heç vaxt özünü ələ verməz, ələ düşsə də, hər əzaba dözer, amma sıri verməz.

D'Artanyan onunla razılaşdı:

– Yaxşı. Mən lap ürekden Bazenin getməsinə razıyam. Siz də Planşenin getməsinə razi olun. Miledi bir kərə Planşeni ağacla öz evindən qovmuşdur. Planşenin yaxşı hafizəsi var; sizə söz verirəm ki, əgər onun əline fırsat düşsə, lap ölsə də bunun qisasını alacaqdır. Aramis, əgər Tur məsəlesi sizə addırıssə, London məsəlesi də mənə aiddir. Xahiş edirəm Planşenin göndərilməsinə etiraz etməyin, burası da var ki, Planşə bir dəfə mənimlə Londona getmişdir, yolu yaxşı tanır.

Atos belə qərara geldi:

– Onda Planşeyə gedəndə yeddi yüz livr veririk, qayıdanan sonra da yeddi yüz. Bazene də elə: gedəndə üç yüz, qayıdanan sonra üç yüz. Belə olanda bizim kapitalımız iki min livr azalacaq. Biz hərəmiz də min livr götürüb kefimiz necə istəsə xərcleyə bilerik. Qalan min livri cənab keşişə verərik, ehtiyat üçün saxlar: lazımlı olanda xərclərik. Buna razınızı?

Aramis:

– Əzizimi Atos, – dedi, – siz lap Nestor¹ kimi danışırsınız: özünüz bilirsiniz ki, o, qədim yunanlar içərisində ən ağıllı adam hesab olunurdu.

Atos sözünü davam etdi:

– Deməli, məsələ həll olundu. Planşə ilə Bazen gedirlər. Düzü, Qrimonun burada qalmasına mən çox sevindim: o artıq mənim hər bir xasiyyətimə bələd olub. Mən də onun xatirini isteyirəm. Dünənki hadisə görünür ki, onun əsəblərinə bərk toxunmuşdur, indi biz onu bir yana göndərsəydiq o lap üzülərdi.

¹ Nestor – Homerin “İliada” poemasının qəhrəmanlarından biri. Pilos padşahı olan Nestor əfsanəvi Troya müharibəsinin iştirakçılarından ən qədimi olaraq öz idrakilə şöhrətlənmişdi.

Planşeni çağırıb ona lazımı tapşırıqları verdilər. D'Artanyan qabaqcadan onunla bu barədə söhbət etmişdi ki, bu tapşırığı yerinə yetirməklə sən şöhrət qazanacaqsan: sonra ona pul veriləcəyini söyləmişdi: ən axırdı da bu işin təhlükəli bir iş olduğunu qeyd etmişdi.

Planşe:

— Mən məktubu pencəyimin astarına tikərəm, — dedi. — Ələ keçsəm, udaram.

D'Artanyan:

— Onda sən tapşırığı yerinə yetirməzsən, — dedi.
— Siz bu axşam məktubun surətini mənə verərsiniz, mən də onu sabaha kimi əzberlərəm.

D'Artanyan öz dostlarına baxdı, bununla sanki o soruşdu: "Görüsünüz mü? Mən doğru deyirdimmi?"

Sonra o Planşeyə dönüb dedi:

— Lord Vinterin yanına getmek üçün sizə səkkiz gün vaxt verilir, geri qayıtmaga da səkkiz gün, hamısı eləyir on altı gün. Hərgah on altinci gün axşam saat səkkizdə gəlməsən, beşcə dəqiqə geciksən, pulsuz qalacaqsan.

Planşe:

— Ağa, onda mənə bir saat alın, — dedi:

Atos əliaçıq adamdı: saatını çıxarıb ona verdi:

— Al, tapşırığı yaxşı yerinə yetir, qoçaq ol. Bil ki, bu sırrı ağızından qaçırıb bir adama desən, ya bir gün orada-burada ləngiyib qalsan, öz ağanı məhv edə bilərsən: o, sənə gör nə qədər inanır ki, bizim yanımızda sənin üçün zamin oldu. Bunu da yadından çıxartma ki, əger sənin təqsirin üzündən d'Artanyana bir bədbəxtlik üz versə, harda olsan səni tapıb qarnını ciracağam.

Planşe Atosun bu sözlərindən incidi, onun ifadəsindəki sərtlikdən qorxaraq dedi:

— Ağa, heç elə şey olarmı?

Portos iri gözlərini bərəldərək:

— Mən isə diri-dirini sənin dərini soyaram, — dedi.

— Ağa!

Sonra Aramisin sakit, ahəngdar səsi eşidildi:

— Unutma ki, mən də səni bir vəhşi kimi vəm odda yandıraram!

— Ah ağa!

Planşe ağladı. O, qorxusundanmı, ya ağasına qarşı göstərilən bu dostluq hissinin təsirindən riqqətə gələrəkmi ağladı, — biz bunu söyleyə bilmeyəcəyik.

D'Artanyan onun əlini sıxıb alınından öpdü:

— Planşe, bu ağalar mənim dostum olduğu üçün bu sözləri sənə deyirlər, lakin əslində onlar sənin xatirini isteyirlər.

Planşe:

— Ağa, ya məni parça-parça doğrayacaqlar, ya da mən sizin bütün tapşırıqlarınızı yerinə yetirəcəyəm, — dedi. — Məni lap parça-parça doğrasalar da dilimdən söz çıxmayaçaq.

Bələ qərara gəldilər ki, Planşe səhər saat səkkizdə yola düşsün, — ona vaxt vermək lazımdı ki, gece məktubu əzberləyə bilsin; belə olan surətdə düz on iki saat artıq vaxt əldə etmiş olurdu; o, on altinci gün axşam saat səkkizdə burda olmalıdır idi.

Sehər Planşe yola düşməyə hazır ikən, d'Artanyan, Bekinhem hersoqunun xatirini istədiyindən Planşeni qırğşa çəkib dedi:

— Sən ki məktubu lord Vinterə verdin, o, məktubu oxudu, sonra ona deyərsən ki, "Cənab, Bekinhem lordunu qoruyun, onu öldürmək isteyirlər". Planşe, bu o qədər mühüm, o qədər ciddi bir məsələdir ki, bunu mən hətta öz dostlarımı da söyləmək istəmədim: sənə inandığım üçün bu sırrı sənə deyirəm. Mənə hətta kapitanlıq rütbəsi vəd etsəydi də, mən bunu kağıza yazmadım.

— Ağa, lap arxayın olun, sonra özünüz görəcəksiniz ki, mən necə adamam.

Planşe cilovundan tutduğu gözəl bir atın üstünə sıçradı və çapa-çapa uzaqlaşdı: o, iyirmi lye getdikdən sonra bu atı qoyub poçta atına minəcəkdi. Üç müşketyorun töhdidi yadına düşdükcə ürəyi bir balaca sıxlırdı; buna baxmayaraq onun kefi kökdü, qəlibi də gözəl ümidiylə dolu idi.

Bazen də ertesi gün səhər Tura getdi. Tapşırığı yerinə yetirmək üçün ona səkkiz gün vaxt verilmişdi.

Planşe ilə Bazen gedəndən sonra dörd dost əvvəlki vaxtlardan daha artıq sayıq və ehtiyatlı olmağa başladılar; qulaqları həmişə səsde idi. Onlar ətrafda deyilənlərə qulaq asır, kardinalın hərəkətlərini izleyir, göndərdikləri qasidlərin gəlməsini səbirsizliklə gözləyirdilər. Birini qəfil qulluq işinə çağıranda hamısını dərin bir həyəcan bürüyürdü. Eyni zamanda, özlərini qorunaklı idilər də: miledinin xəyalı onları gecə rahat yatmağa qoymurdu.

Bazen səkkizinci günün səheri, həmişəki kimi gümrah və gülər üzlə “Neçestivtsa” meyxanasına girdi, oturub səhər yeməyi yeyən müşketyorlara dedi:

– Cənab Aramis, bu da sizin əminiz qızının cavabı.

Dörd dost sevinclə bir-birinə baxdı: işin yarısı görülmüşdü, – işin bu yarısı həm yüngül, həm də az vaxt tələb edirdi.

Aramis qızararaq məktubu aldı; məktub kobud bir xətlə yazılımışdır; imla sehvleri də vardı.

Gülərək bərkdən dedi:

– Vallah, bu yazıq Mişon, deyəsən heç vaxt düz yazı yazmağı öyrənməyəcək: mən ondan daha ümidiyi kəsirəm.

Bazen məktubu getirərkən, öz dostları ilə söhbət edən isveçrəli soruşdu:

– Bu yazıq Mişon kimdir ki?

Aramis:

– Əshi, heç kim, – dedi, – köynəktikən xırdaca füsunkar bir qızdır. Onu mən çox sevirdim. Xahiş etmişdim ki, yadigar olaraq mənə bir neçə sətir söz yazın.

İsveçrəli:

– Əgər o, özü də kağızdakı hərflər kimi böyükdürse, onda, yoldaş, siz çox xoşbəxtsiniz, – dedi.

Aramis məktubu oxuyub Atosa verdi:

– Atos, gör nə yazar.

Atos məktubu tez gözdən keçirdi, heç bir şübhə əmələ gətirməmək üçün bərkdən oxudu:

“Əmioğlu, mən də, mənim bacım da yuxu yozmağı çox yaxşı bacarıq, yuxudan da çox yaman qorxuruq; lakin sizin yuxunuz haqqında ancaq burnu deyə bilərik: hər bir yuxu yalandır. Əlvida, sağlıqla qalın, arabir özünüzdən bir xəbər yازın.

Aqlaya Mişon”

Məktub oxunurkən draqun yaxınlaşış soruşdu:

– O, hansı yuxunu deyir?

İsveçrəli də eyni suali verdi:

– Onun dediyi hansı yuxudur?

Aramis onlara belə cavab verdi:

– Eh, boş bir şeydir: mən yuxu görüb ona söylemişdim, onu deyir.

– Amma mən heç yuxu görmürəm.

Atos ayağa qalxaraq:

– Siz çox xoşbəxt adamsınız, – dedi.

İsveçrəli, Atos kimi bir adamın heç olmasa bu məsələdə ona qıbtə etməsindən sevinərək dedi:

– Heç vaxt! Heç vaxt! Heç vaxt!

D'Artanyan da ayağa durub onun qoluna girdi. Hər ikisi aşxanadan çıxdı. Portosla Aramis, draqun və isveçrəli ilə söhbət eləməyə qaldılar. Bazen bəlim şələsinə söykənərək fikrə getdi, xəyalında belə bir şey canlandı: Aramis papa olmuş, onun da başına kardinal papağı qoyur.

Bazenin tapşırığı yerinə yetirib qayıtması dörd dostun ürəyini ancaq bir azca sakit edə bilməşdi. Onların gözü yolda idi. Həsretli günlər, adətən, ağır gəlib keçir. Bunu hamidan artıq d'Artanyan hiss edirdi; o, lap mərc gələ bilərdi ki, indi gecə-gündüz iyirmi dörd saat deyil, qırx səkkiz saatdır. O, dəniz yolunun uzunluğunu unudur, miledinin bacarıq və qüdrətini artırır. Bu qadın ona bir iblis kimi görünürdü; öz təsəvvüründə ona özü kimi fövqəltəbi qüvvələrdən köməkçilər yaradırdı. Xırdaca bir hənerti eşitcək, cələ zənn edir ki, onu tutmağa gəlirlər. Yada Planşenin onunla, onun dostları ilə üzləşdirməyə getirilər. O hətta Planşenin sədaqətinə də get-gedə şübhələnməyə başlayırdı. Onun gündən-günə artan narahatlığı Portosa və Aramisə də keçirdi. Ancaq Atos əvvəlki kimi sakitdi, sanki ətrafda heç bir təhlükə yox idi, heç bir şey əvvəlki vəziyyəti pozmurdu.

Planşə gedənin on altıncı günündə d'Artanyan və onun dostları ele bir hala düşdülər ki, beşcə dəqiqə də bir yerdə otura bilmədilər: onlar Planşenin gelecəyi yol ayrıcında bir kölgə kimi avara-avara dolaşırıdlar.

Atos onlara deyirdi:

– Arvad ki, sizi belə qorxuya sala bilirmiş, vallah, siz kişi deyilsiniz, uşaqsınız! Axı siz nədən qorxursunuz? Dustaqxanadanmı? Dustaqxanaya düşsək də, bizi oradan buraxdıracaqlar: xanım Bonasyeni buraxmadılar mı? Daha nədən qorxursunuz? Başınızın kəsil-məsindənmi? Biz ki, hər gün songərlərdə gülə-gülə, danişa-danişa bundan daha artıq təhlükə qarşısında oluruq: hər atılan top gulləsi qışımızı qıra bilər, mən əminəm ki, cərrah bu qırılmış qıcı kəsəndə bizə, bizim başımızı kəsən cəlladdan daha artıq əziyyət verəcəkdir. Planşenin gəlməsini sakitcə oturub gözləyin: iki saatdan, ya dörd saatdan, ya bundan da gec olsa, her halda gəlib çıxacaqdır. O, söz verib

ki, vaxtında özünü yetirəcək, mən onun sözünə tamamilə inanıram. Planşə, mənco, çox etibarlı oğlandır.

D'Artanyan dedi:

– Birdən gəlmədi, sonra?

– Sonrası yoxdur ki, o gəlməsə, demək gecikmişdir, vəssalam? O, atdan yixila bilər, körpüdən suya düşə bilər, atı bərk çapmaqdan tərləyib sətəlcəm ola bilər... Adamın başına çox şey gələ bilər, cənablar, bunu nəzərə almaq lazımdır. Həyat kiçik bədbəxtliklər silsiləsindən ibarətdir: filosof bunları gülüşlə qarşılayır. Siz də mənim kimi filosof olun; oturun. Bir yaxşı içək: adam ki, al Şamberten şərabı qədəhi arxasından gələcəyə baxır, gələcək heç vaxt ona bu qədər gözəl görünmür.

D'Artanyan dedi:

– Ləp düz deyirsiniz! Ancaq bir şey mənim zəhləmi töküb: hor şüşəni açanda qorxa-qorxa öz-özündən soruştursan: görəsən bu miledinin zirzəmisindən getirilməyib ki?

Atos:

– Siz yaman vasvəsiziniz, – dedi. – Elə bir gözəl qadın sizin xoşunuza gəlmir.

Portos bərkdən gülərək dedi:

– Damğalanmış bir qadın!

Atos diksinib, əsəbi halda əlini alnına apardı, sanki alınının tərini silirdi...

Nəhayət, gün gəlib keçdi, axşam oldu. Aşxanalar adamlı dolu idi. Atos briliyant üzüyün pulundan öz payına düşəni almışdı, indi o bütün günü “Neçestivtsa” meyxanasından bayira çıxmırıldı. Atos mərci uduzan və dörd muşketyoru yaxşıca bir nahara qonaq edən cənab de Büzinyi ilə əməllicə tapışmışdı: saat yeddini vuranda onlar yenə də ikilikdə oturub şərab içirdilər. Qaroval məntəqələrini möhkəmlətmək üçün gedən keşikçinin ayaq səsləri eşidildi. Səkkizin yarısında düşərgəyə yığışmaq şeypuru çalındı:

D'Artanyan Atosun qulağına piçıldayaraq dedi:

– Məhv olduq.

Atos cibindən dörd pistol çıxarıb mizin üstə atdı və sakitcə dedi:

– Demək istəyirsiniz ki, biz uduzduq? Cənablar, gedək, şeypur çalışın, yatmaq vaxtidır.

Atosla d'Artanyan aşxanadan çıxdılar. Aramisə Portos da qol-qola girib daldan gəlirdilər. Aramis öz-özünə yavaşça şeir oxuyur, Portos da, ümidsizlik əlaməti olaraq, arabir biginin tükərindən dərtib çıxarırdı.

Birdən qaranlıqda kölgə kimi bir şey göründü və d'Artanyanın qulağına yaxşı tanıdığı bir səs gəldi:

– Ağa, mən sizə plaş gotirmişəm, çünki bu axşam hava bir qədər soyuqdur.

D'Artanyan sevincindən çığırı:

– Planşə!

Portosla Aramis də bir ağızdan dedilər:

– Planşə!

Atos:

– Yaxşı da, Planşədir də. Burada təəccübü nə var ki? – dedi. – O, saat səkkizdə gələcəyinə söz vermişdi, indi düz saat səkkizi vurur. Sağ ol, Planşə, sözündə möhkəm adamsanmış. Nə vaxt siz öz ağanızın yanından gətmək istəsəniz, mən sizi saxlayacağam.

Planşə:

– Heç vaxt! – dedi. – Heç vaxt mən cənab d'Artanyanı qoyub getməyəcəyəm.

Elə bu anda d'Artanyan ovcuna bir kağız qoyulduğunu hiss etdi.

Planşə gedəndə d'Artanyan onu qucaqlayıb bağırına basmışdı; indi də o, Planşəni beləcə qucaqlamaq istəyirdi; ancaq bundan ehtiyat eləyirdi; xidmətçiye qarşı, özü də küçənin ortasında, belə bir əlaqə göstərmək, yoldan ötenlərə çox qəribo görünə bilərdi.

D'Artanyan öz yoldaşlarına piçıldayaraq dedi:

– Kağız məndədir.

Atos:

– Yaxşı, – dedi. – Evə gedib oxuyarıq.

Kağız d'Artanyanın əlini elə bil ki, yandırdı. O, addımlarını yeyinlətmək istədi, lakin Atos onun qoluna girdi, cavan oğlan da istər-istəməz öz dostunun yerişi ilə getməyə məcbur oldu.

Nəhayət, gəlib çadırı girdilər, çırığı yandırdılar. Planşə çadırın ağzında qarovalda durdu ki, qəfildən gələn olmasın. D'Artanyan əli əsə-əsə məktubun möhürüni qırı və səbirsizliklə gözlədiyi kağızı açıb oxudu.

Kağız çox qısa yazılmışdı:

“Təşəkkür edirəm, narahat olmayıñ”.

Atos məktubu d'Artanyanın əlindən aldı, çırığa tutdu, ta yanın kül olana qədər əlini çəkmədi.

Sonra Planşəni çağırıdı:

– Hərçənd belə bir kağızı gətirmək elə təhlükəli bir şey deyildir, hər halda, əzizim, indi sən yeddi yüz livri ala bilərsən.

D'Artanyan Planşeyə dedi:

– Bütün gördüklerini indi bizi nağıl elə.

– Ağa, bu uzun məsələdir!

Atos:

– Planş, sən haqlısan, – dedi. – Bir də ki, yatmaq şeypuru çalınmışdır, hamının çırığı sönəndən sonra bizimki yenə də yansa, bu nəzərə çarpa bilər.

D'Artanyan buna etiraz etmədi:

– Yaxşı, qoy siz deyən olsun. Yataq. Planş, rahat yat.

– Ağa, bu on altı günün müddətində, vallah mən ancaq bu gecəni rahat yatacağam.

D'Artanyan dedi:

– Mən də!

Bunu Portos da, Aramis də təkrar etdilər:

– Mən də!

– Mən də!

Atos buna yalnız iki söz əlavə etdi:

– Düzünü desəm mən də!

XIX

TALE

Miledi acıqlanmış pələng kimi gəminin göyərtəsində çırpınır, bir yerdə qərar tuta bilmirdi: hırsı onu boğurdu: o az qalırkı ki, özünü dənizə atıb üzə-üzə sahile qayıtsın.

D'Artanyanla Atosdan qisas almadan Fransanı tərk etmək ona son derecə ağır gelirdi. Gedib kapitana yalvarmağa başladı ki, gəmini döndər, məni sahile çıxart, mən getmək istəmirəm. Bununla kardinalin narazılığına səbəb olacağını bilirdi, lakin bu, onu qorxutmurdu, kapitan isə tələsirdi ki, təz özünü İngiltərə sahillərinə yetirsin, çünki onun vəziyyəti çox pis idi: yarasa özünü sıçanla quş arasında necə pis hiss edirsə, o da özünü fransız kreyserlərilə ingilis kreyserləri arasında elə hiss edirdi. Ona görə də bu şıltaq qadını qəti suretdə rədd etdi. Lakin

kardinal miledini xüsusi olaraq ona tapşırmış, ondan muğayat olmasına söyləmişdi. Kapitan yəqin ki, bunu nəzərə alaraq öz miniyinə söz verdi ki, əger dəniz və fransızlar imkan versə sizi Breton limanlarından birində, ya Lorianda, ya da Brestdə sahilə çıxarıram. Lakin bütün yol uzunu külək əsdiyindən dəniz dalgalı idi, buna görə də gəmini sahildən uzaq sürmək lazımdı.

Miledi Şarantadan çıxandan doqquz gün sonra ancaq Finisterin göyümtüllü sahillərini görə bildi; hırsından onun rəngi ağarmışdı. Buradan kardinalin yanına getmək üçün ona heç olmasa üç gün vaxt lazımdır; bir gün də gəmidən sahilə çıxmaga vaxt gedərdi; təzədən əvvəlki yerə gəlib çatmaq üçün də doqquz gün vaxt gərəkdir! Bu müddət ərzində Londonda çox mühüm hadisələr ola bilərdi. Kardinal da, yəqin ki, onun geri qayıtmasından bərk hirslenəcək və onun sözündən daha artıq başqalarının ona qarşı olan şikayətlərinə əhəmiyyət verməyə başlayacaqdı. Buna görə də gəmi Lorian və Brest yanından ötüb keçərkən o, artıq sahilə çıxarılmasını kapitandan tələb etmədi. Kapitan da qəsdən bunu onun yadına salmadı. Bu qayda ilə miledi öz yoluna davam etdi; Planş gəmiyə minib Portsmutdan Fransaya qayıdanda kardinal həzretlərinin elçisi gəlib London limanına çatdı.

Bütün şəhər fəvqələdə bir həyəcan içinde idi: yenice qayırılmış dörd böyük gəmi suya salınırdı. Bekinhem hersoqu öz məiyyəti ilə əhatə olunmuş halda, sədd üstündə durmuşdu; o, başdan ayağa zər-ziba içinde idi; üstündəki brilyantlar və başqa qiymətli qaş-daşlar par-par parıldayırdı; başındakı şlyapanın ağ lələkləri ciyinlərinə doğru sallanırdı; onu əhatə edən adamlar da bəzək-düzəkdə ondan geri qalmırdılar.

İngiltərəde çox nadir ələ düşən və ingilislərə dünyada günoş olduğunu xatırladan gözəl qış günlərindən biri idi. Üfüqə doğru əyilən günəşin son şüaları qüllələrin, köhnə evlərin üstüne düşmüdü. Miledi sinədolusu təmiz dəniz havasını tənəffüs edir, iri gəmilərə, dəniz deşanti üçün gedən bu böyük hazırlığa baxırdı; – o, buna mane olmalı idi. Miledi düşmən ordusunun bütün əzəmətini görürdü. – Lakin o, bu ordunu yixib dağitmali idi; bu qüvvət qarşısında onun yalnız bir neçə kisə qızılı vardi. Fikrində özünü Yudifle¹ müqayisə edirdi. Yudif də assurilərin ordugahına daxil olur, orada çoxlu araba, at, adam və silah

¹ Yudif – İncilin qəhrəmanlarının biri. O, yəhudilərin düşməni olan Olofernin düşərgəsinə girərək onu öldürmüş və mühasirədə olan Qüdsü xilas etmişdir.

görür ki, bunlar onun bir əl hərəkəti ilə bir tüstü dumanı kimi dağılıb məhv olmalı idi.

Gəmi reyddə dayandı. Lövbər atmağa hazırlaşırılar ki, balaca, lakin yaxşı silahlanmış birdorlu hərbi gəmi ticarət gəmisinə yaxınlaşış dənizə bir qayıq saldı; qayıq gəmi nərdivanına sarı irəlilədi. Qayıqda bir zabit, bir bosman, səkkiz də kürek çəkən vardi. Zabit gəminin göyərtəsinə qalxdı, hərbi geyimini nəzərə alaraq onu çox hörmətlə qəbul etdilər. O, bir neçə dəqiqliq kapitanla danışdı, kapitana bir neçə kağız verib oxutdu. Sonra da kapitanın əmri ilə gəminin bütün əmələ və minikləri göyərtəyə çağırıldı.

Bu da yerinə yetirildikdən sonra zabit bərkədən gəminin haradan və hansı yolla gəldiyini, harada dayandığını soruşdu. Kapitan sualların hamısına tərəddüd etmədən və çətinlik çəkmədən cavab verdi. Bu da qurtarandan sonra zabit bütün minikləri bir-bir gözdən keçirtməyə başladı; milediyə çatanda, ona çox diqqətlə baxdı, lakin heç bir söz demədi. Kapitanın yanına döndü, yənə də ona bir neçə kəlmə söz söylədi. Bundan sonra da gəmini idarə edirmiş kimi komanda verdi, gəminin əmələsi əmri dorhal yerinə yetirdi; gəmi yola düşdü. Birdorlu hərbi gəmi də, altı topunu onun üstə dikəldərək, yandan gedirdi; qayıq isə daldan gelirdi; o, böyük ticarət gəmisinin yanında güclə seçiləcək bir nöqtəyə oxşayırırdı.

Zabit miledini gözdən keçirəndə miledi də çox diqqətlə ona baxır, az qalırdı ki, onu gözləri ilə yesin (oxucu bunu çox asanlıqla təsəvvür edə bilər). Bu qadın insan qəlbinin sırrını insanın sımasından oxumaqda çox mahir idi; lakin bu dəfə qarşısında duran adamın sımasında elə bir etinasızlıq və soyuqluq var idi ki, nə qədər diqqətlə baxsa da heç bir şey öyrənə bilmədi. Miledini diqqətlə nəzərdən keçirən zabitin iyirmi beş yaşı olardı. Onun üzü ağ, gözleri mavi, dodaqları nazik, ağızı qəşəng idi. Çənəsinin uzunluğu möhkəm bir iradəyə malik olduğunu göstərirdi. Saçları üzünün aşağı hissəsini örtən saqqalı gözəl, tünd şabalıdı rəngində idi.

Gəmilər limana girondə artıq hava qaralmışdı. Ətrafi bürüyən duman bu qaranlığı daha da artırdı. Mayakların və sahil fənərlərinin ətrafında ağ dairələr əmələ gəlmüşdi; bu dairələr, yağıntı başlamazdan əvvəl, ayın ətrafında görünən dairəyə bənzeyirdi. Hava rütubətli və soyuqdu. Miledi cəsarətli və möhkəm bir qadın olsa da, yenə bədənində bir titrətmə hiss etdi.

Zabit miledidən şeylərini göstərməyi tələb etdi və bu şeylərin qayıqa aparılması əmrini verdi. Əmr yerinə yetirildikdən sonra, zabit əlini milediyə uzadaraq onu qayıqa enməyə dəvət etdi.

Miledi ona baxıb tərəddüd içinde dayandı:

– Möhtərəm cənab, siz kimsiniz və mənə qarşı edilən bu hörmət nə üçündür?

– Xanım, siz bunu mənim mundirimdən çox asanlıqla təyin edə bilərsiniz; men ingilis donanması zabityım.

– Məgər ingilis donanmasının bütün zabitləri Böyük Britaniya limanlarına gəlib sahilə çıxməq istəyen ingilis xanımlarına qarşı belə xidmətmi göstərir?

– Bəli, miledi; ancaq bu xidmət bəzən hörmət üçün deyil, ehtiyatlı olmaq üçün edilir. Müharibə vaxtında xarici qonaqları müəyyən edilmiş mehmanxanaya aparırlar; onlar haqqında ən düzgün məlumat toplayana qədər onlar burada hökumətin nəzarəti altında qalır.

Bu sözlər incə bir nəzakət və çox sakit ifadə ilə deyilmişdi. Lakin bunlar miledini şübhədən çıxara bilmədi.

Sonra o, ən təmiz ingilis dilində dedi:

– Mən ki xarici deyiləm. Mənim adım ledi Klarikdir. Bu tədbir...

– Miledi, bu tədbir hamiya aiddir. Sizə bu barədə güzəşt ola biləməz, – siz bunun üçün nahaq zəhmət çəkirsiniz.

– Ele isə, cənab, mən sizinlə gedirəm.

Zabitin uzatdığı əlinə dayanaraq, nərdivanla qayıqa enməyə başladı. Zabit də onun dalınca düşdü. Qayığın dal tərefinə böyük bir plاش salınmışdı. Zabit onu plاش üstə oturdu, sonra da özü onun yanında oturdu.

Matroslara əmr etdi:

– Sürün.

Səkkiz kürək birdən suya endi, qayıq ele bil quş kimi su üzərində uçdu. Beş dəqiqlikən sonra sahilə yan aldılar.

Zabit qayıqdan sahilə atılıb əlini milediyə uzatdı.

Onları bir kareta gözləyirdi.

Miledi soruşdu:

– Bu kareta bizim üçünümü hazırlanmışdır?

– Bəli, xanım.

– Mehmanxana yoxsa çox uzaqdadır?

– Şəhərin o biri başındadır.

— Gedək!

Miledi tərəddüd etmədən karetaya mindi.

Zabit onun bütün şeylərini, çamadanlarını səliqə ilə karetanın da-lına bağladı. Sonra miledinin yanında oturub karetanın qapısını örtdü.

Sürűcü buyruq gözləmədən atları bərk sürdü, kareta şəhərin küçələrini arxada buraxaraq sürətlə uzaqlaşdı.

Bu qəribə hadisə miledini bərk düşündürdü. Gənc zabitin qətiyyən danışmaq fikrində olmadığını görüb özünü karetanın bucağına verdi və fikro daldı. Onun xəyalına cürcöür şeylər gəlirdi, lakin o, bunların hamısını bir-bir rədd edirdi.

On beş dəqiqə keçdi. Belə yol getdiklərinə təəccüb cdərək əyilib pəncərədən bayırə baxdı. Hara getdiklərini bilmək istədi. Evlər daha görünmürdü. Ağaclar qaranlıqda böyük, qara bir xəyal kimi bir-biri ardınca çapıldı.

Miledi bunu görüb diksindi:

— Bu nə olan şeydir: biz şəhərdən qırğa çıxmışıq.

Gənc zabit dinmədi.

— Möhtərəm cənab, siz məni hara apardığınızı deməsəniz, mən da-ha getməyəcəyəm.

Miledinin bu təhdidi yenə də cavabsız qaldı.

Miledi qışqıraraq dedi:

— Bu lap ağ oldu! Köməyə golin! Köməyə gəlin!

Lakin heç kos onun harayına gəlmədi. Karetə yenə əvvəlki sürətlə yoluna davam edirdi, zabit də elə bil heykələ dönmüşdü.

Miledi karetanın qapısını açıb bayırə atılmaq istədi.

Gənc zabit soyuqqanlıqla dedi:

— Xanım, özünüzü gözləyin, yixılıb baş-gözünüzü əzərsiniz.

Miledi geri çəkilib oturacağından dalına söykəndi: hirsindən o, az qala boğulurdu. Zabit əyilib onun üzünə baxdı və təəccüb elədi: onun qə-səng üzü hirsindən, bir an içində eybəcər bir şəklə düşmüşdü. Miledi bic arvaddı, hirsənməklə ancaq özünə zərər yetirəcəyini başa düşdü. Üzünün ifadəsi dəyişdi və şikayətli bir səslə dedi:

— Siz allah, deyin görüm, mənə ki belə zor edilir, mən bunun üçün kimə minnətdar olmalıyam? Sizin hökumətəmi, sizəm və ya mənim düşmənləriməmi?

— Xanım, sizə qətiyyən zor eləyən yoxdur, bu ancaq ehtiyat üçün edilən adicə bir tədbirdir. İngiltərəyə kim gəlsə, biz ona qarşı belə bir tədbir görməliyik.

— Cənab, siz axı məni tanımirsiniz.

— Mən birinci dəfədir ki, sizi görmək şərəfinə nail oluram.

— Öz vicdanınız qarşısında düzünü deyin: siz mənə nifret etmirsiniz ki?

— And içirəm ki, yox.

Gənc zabitin səsindəki sakitlik, soyuqqanlılıq və yumşaqlıq mile-diyyə bir təskinlik verdi.

Kareta bir saat yol gedəndən sonra kənddən, şəhərdən uzaq qədim bir qəstən dəmir barmaqlı darvazası qabağında dayandı. Karetə içəri daxil olub parkın baş xiyabanının narın qumları üstündə irelilədi. Miledi bərk bir gurultu eşitdi; diqqət etdikdə bunun sahil qayalarına çarpan dalğa səsi olduğunu təyin etdi. Karetə iki qübbə altından keçdi-kəndən sonra yenə də qaranlıq, dördbucaq bir həyətdə dayandı. Elə o saat da karetanın qapısı açıldı; gənc zabit yerə atılıb əlini milediyə uzatdı. Miledi sakitcə bu elə dayanaraq aşağı düşdü.

O, əvvəl etrafına, sonra da könülaçan xoş bir təbəssümlə gənc zabitə baxaraq dedi:

— Bele görünür ki, mən əsirəm. Ancaq əminəm ki, bu, uzun sür-məyəcək. Cənab, mənim vicdanım və sizin nəzakətiniz buna bir əsas ola bilər.

Gənc zabit heç bir söz demədi. Toqqasının altından, hərbi gəmi bosmanlarının fişqırığına oxşar balaca gümüş bir fişqırıq çıxartdı və üç dəfə müxtəlif səslə fit verdi. Səsə bir neçə adam gəldi; onlar tərəndən köpüklenmiş atları açdılar. Karetanı da dama apardılar.

Zabit yenə əvvəlki nəzakətlə əsir qadını evə dəvət etdi. O da bayaqkı kimi gülümsəyərək zabitin qoluna girdi və hər ikisi alçaq qapıdan içəri daxil oldular. Qübbəli, yarımqaranlıq dəhlizdən keçərək burma-burma daş pilləkənlə yuxarı qalxdılar. Zabit yanındakı qadınla iri bir qapı qabağında dayandı; əlindeki açarı qapının qılıf yerinə saldı; qapı petlələri üstə dönerək ağır-agır açıldı. Onlar içəri girdilər. Miledi otağa ötəri bir nəzər saldı.

Bu otağın müxəlləfatı eyni dərəcədə həm dustaqxanaya, həm də sərbəst bir adamın yaşayışına yaradı; lakin pəncərələrin dəmir barmaqlığı və qapıların rəzəsi, hər şeydən əvvəl, buranın dustaqxana olduğunu göstərirdi.

Miledi ağır sınaqlardan çıxmış bir qadındı; lakin bu vəziyyəti gör-cək bütün bədəni sustaldı; o, taqətsiz halda kresloya oturdu, qollarını

döşündə çarbazlayaraq başını aşağı saldı, bir az sonra hakimin gəlib onu sorğu-sual edəcəyini gözləməyə başladı.

Lakin iki-üç matrosdan başqa heç kəs gəlmədi. Onlar miledinin çamadanını, qutularını götürüb otağın bir küncüne qoydular. Bir kəlmə də söz söyləmədən çıxıb getdilər.

Zabit sakitcə matroslara baxır, əmrlərini sözlə deyil əl hərəkəti, ya fişqırıqla verirdi.

Bələ güman etmək olardı ki, bu adamlar ona tabe olan matrosların arasında danışq deyilən şey yoxdur, ya da ki, danışq onlar üçün tamamilə gərəksiz bir şey olmuşdur.

Axırda miledi bu vəziyyətə tab gətirə bilməyib dedi:

— Möhtərəm cənab, siz allah, bir mənə izah edin görüm, bu nə olan seydir? Məni şübhədən çıxarıñ; onu da bilin ki, mən hər bir təhlükəyə, hər bir bədbəxtliyə dözə bilərəm. Bura haradır, niyə məni bura gətirmişlər? Əger mən sərbəstəməsə, bos bu dəmir barmaqlıq, bu qapılar nə üçündür? Yox, əger mən dustağamsa, onda deyin görüm mənim günahım nədir?

— Xanım, siz, sizin üçün müəyyən edilən otaqdalarınız, mənə buyruq verilmişdir ki, sizi gəmidən götürüb bu qəsrə gətirim. Mən də, elə bilirom ki, bir əsilzadə nəzakəti ilə bu əmri yerinə yetirdim. Bununla da hal-hazırda sizin haqqınızda mənim üzərimə qoyulan vəzifə qurtarmış olur. Qalanları daha mənə aid deyil, başqa bir adamın işidir.

Miledi soruşdu:

— Bu başqa adam dediyiniz kimdir? Onun adını mənə söleyə bil-məzsinizmi?

Bu anda dəhlizdə mahmız cingiltisi və bir neçə adam səsi eşidildi; sonra bu səslər kəsildi, ancaq qapiya sarı gələn bir adamın ayaq səsi eşidilməyə başladı.

Zabit hörmət və itaətlə qapıdan qırğa çəkilib dedi:

— Xanım, başqa adam dediyim bax, odur!

Bu anda qapı açıldı, astanada bir adam göründü.

O şlyapasız idi; belində də qılınc vardı; əlindəki yaylığı əzişdirirdi.

Miledi elə bil qaranlıqda gördüyü bu kölgəni tanıdı. Əllerini kresloya dayayaraq diqqətlə ona baxdı.

İçəri giren adam yavaş-yavaş lampa işığına yaxınlaşdıqca miledi də qeyri-ixtiyari geri çəkilirdi.

Elə ki, bu adamın kim olduğunu qəti tanıdı, heyret içində dedi:

— Necə?! Lord Vinter? Sizsiniz?

Lord Vinter yarı nəzakət və yan istehza ilə onu salamladı:

— Bəli, gözəl xanım. Özüdür ki, var.

— Demək bu qəsr də...

— Mənimdir.

— Bu otaq da...

— Sizindir.

— Demək mən sizin əsirinizəm?

— Elə buna oxşar bir şeydir.

— Bu ki, dəhşətli bir zoraklıqdır!

— Gurultulu sözlər nəyə lazım? Oturaq qardaş-bacı kimi sakitcə danışaq.

Dönüb qapiya tərəf baxdı: gənc zabit onun əmrini gözleyirdi.

— Təşəkkür edirəm! Cənab Felton, indi gedə bilərsiniz.

XX

QARDAŞLA BACININ SÖHBƏTİ

Lord Vinter qapının açarını burdu, pəncərə taxtalarını örtüb, öz stulunu miledinin kreslosu yanına çəkdi. O, bunları edirkən miledi düşünür, bu məsələni özünə aydınlaşdırmağa çalışırı. Nəhayət, məsələnin əsil səbəbini təyin edə bildi: kimin əlinə düşdüyüni bilməyinçə bu heç onun ağlına da golmezdi. O, öz qaynını həqiqi bir əsilzadə, ehtiraslı bir ovçu, cəsarətli bir qumarbaz, qadınsevən və intriqaya qabil olmayan bir adam kimi tanıydırdı. “Bəs o, haradan mənim buraya gəldiyimi bilib məni tutdura bilmışdır?”

Doğrudur, Atosun söylədiyi sözlər göstərirdi ki, onun kardinalla olan söhbətini başqları da eşitmışlər. Lakin buna qarşı belə tez, belə bir cəsaretlə tədbir görüleceyini heç ağlına sığışdırıbilmirdi. O, daha çox, İngiltərədə bundan əvvəl gördüyü işlərin üstünün açılmasından qorxurdu. Hərsoq duya bilərdi ki, brilyant pərəkləri o kəsmişdir; lakin o, bir qadın haqqında, xüsusilə o qadının qısqanlıq hissili hərəkət etdiyini bildiyi halda, zərrə qədər də zoraklıqlıq etməzdı, buna qabil də deyildi.

Bu son ehtimal ona daha düzgün göründü. O, elə təsəvvür edirdi ki, keçmiş işləri üçün ondan qisas almaq isteyirlər. Hər halda başqa-

sının deyil, öz qaynının əline düşməsi onu sevindirdi. Bu adamın əlin-dən yaxa qurtarmaq ona daha asan görünürdü; lakin o, hiyləgər və ağıllı düşmən əline düşsəydi bu, daha çətin başa gələrdi.

Miledi şən bir halda dedi:

— Buyurun, qardaş, oturaq, danişaq. — O, lord Vinterin sirr vermə-yon bir adam olduğunu bilirdi, bununla belə, o, söhbət içində ondan lazımı məlumat qoparmaq fikrində idi: bu məlumatlar ona görəcəyi işlər üçün lazımdı.

Lord Vinter:

— Demək, siz İngiltərəyə qayıtdınız, — dedi. — Bizim qərarımızın eksinə olaraq qayıtdınız. Siz axı Parisdə həmişə mənə söylərdiniz ki, bir də mənim ayağım Böyük Britaniya torpağına dəyməyəcək, bəs necə oldu ki, gəldiniz?

Miledi suala sualla cavab verdi:

— Hər şeydən əvvəl mənə deyin görüm; niyə siz məni belə diq-qətlə təqib edirdiniz? Mənim hansı gündə, hansı saatda bura gələ-cəyimi size kim xəbər vermişdir?

Lord Vinter miledinin suala sualla cavab vermək üsulundan istifadə etdiyiğini görüb, bunun ən yaxşı bir üsul olduğunu zənn etdi, o da bu yolla hərəket etməyi lazımlı gördü.

— Əziz bacım, siz əvvəl bir mənə söyləyin görüm, İngiltərəyə niyə gəlmisiniz?

— Mən sizinlə görüşməyə gəldim. — Bu yalanla qaynının hüsn-rəğbətini qazanmaq istəyirdi; lakin bununla o, d'Artanyanın məktubu ilə qaynının fikrində doğan şübhələri nə dörəcədə artırdığını bilmirdi.

Vinter tutqun halda dedi:

— Mənimlə görüşməyəm!

— Bəli, sizi görmək istəyirdim. Burada təəccüblü nə var ki?

— Demək, sizin məni görməkdən ayrı bir arzunuz yoxdur?

— Xeyr.

— Bircə elə məni görmək üçün Lamanşı keçərək buraya gəlmək eziyyətinə qatlaşmışınız?

— Bəli, bircə elə sizi görmək üçün.

— Siz nə mehriban bacı imişsiniz!

Miledi ürəyi riqqətə gətirən sadəlövhəcəsinə bir ifadə ilə soruşdu:

— Mən sizin ən yaxın qohumunuz deyiləmmi?

Lord Vinter düz onun gözünün içində baxıb dedi:

— Hətta yeganə varisimsiniz, elə deyilmi?

Miledi özünü nə qədər yaxşı ələ alsa da, bu sözü eşitcək qeyri-ixtiyari diksindi, lord Vinter son sözləri söylərkən əlini onun çıyninə qoyduğundan bu diksinqəməni hiss etdi.

Doğrudan da, onun endirdiyi zərbə həm qüvvətli, həm də lap yeri-nə dəymişdi. Miledinin ilk ağlına gələn fikir bu oldu ki, onu Ketti satmışdır. O hətta qaynını ölümdən xilas etdiyi üçün d'Artanyana qəzəblə ve ehtiyatsızcasına hücum etdiyini də xatırladı.

Miledi qarşısındakı düşməni danışdırmaq və ürəyindəkini bilmək məqsədilə dedi:

— Milord, sizin no demək istədiyinizi mən anlaya bilmirəm. Sizin sözlərinizdə, deyəsən, başqa bir məna var?

Lord Vinter özünü qəsdən sadəlövhələyə vurdur:

— Yox, yox! Başqa heç bir məna yoxdur. Siz məni görmək istəyirsiz, bu arzu ilə də İngiltərəyə gəlirsiniz. Mən sizin bu arzunuzdan xəbərdar oluram, daha doğrusu, mən sizin belə bir arzuda olduğunu duyuram, sizi gəmidən sahilə çıxmaq eziyyətlərindən xilas etmək üçün zabitlərimdən birini sizin yanınıza göndərirəm. Sizin ixtiyarınıza bir kareta verirəm; zabit də sizi bu qesrə gətirir; mən də ki, bu qəsrin komendantiyam, hər gün də buraya gelirəm. Bizim bir-birimizlə görüşmək arzumuzu təyin etmək üçün sizə xüsusi bir otaq hazırlanmasını əmr edirəm. Məgər bunlar sizə, sizin mənə söylədiyinizdən daha artıq təəccüblü görünürlər.

— Yox. Mənə ancaq təəccüblü görünən odur ki, mənim buraya gələcəyimi size xəbər veriblər.

— Əziz bacım, bunu da lap adicə bir səbəbi var: məgər siz, sizin gəminin kapitanı reyddə durmazdan əvvəl limana girməyə icazə almaq üçün, bir balaca qayıqla gəmi jurnalını və miniklərin siyahısını göndərdiyini görmədinizmi? Mən limanın komendantiyam; gəmi jurnalını götürüb mənə verdilər, mən də orada sizin admınızı gördüm. Onda mənim qəlbimin duyduğunu indi siz özünüz də şəxsən isbat etdiniz, yəni o məqsəd üçün ki, siz belə bir təhlükəli dəniz səfərinə çıxmışınız, hər halda bu dəniz səfəri ilin bu vaxtında çox yorucu olur, buna görə də mən öz hərb gəmimi sizin qabağınızı göndərdim. Qalanı da ki, sizin özünüze məlumdur.

Miledi bildi ki, lord Vinter yalan deyir: bu, onu daha artıq qorxutdu.

— Qardaşım, biz axşamüstü limana girəndə sədd üstə duran Bekin-hem hersoqu deyildimi?

– O idi. Hə, indi başa düşdüm: ona rast gəlmeyiniz sizi qorxutmuşdur. Siz elə bir ölkədən gəlmisiniz ki, orada yəqin Bekinhem hersoqu ile çox maraqlanırlar. Mən biliyim ki, onun Fransaya qarşı gördüyü tədbirlər sizin dostunuz kardinali çox narahat edir.

Miledi bərkdən dedi:

– Mənim dostum kardinali? – Bunun da lord Vinterə məlum olması miledini çox tövəccübləndirdi.

Baron etinasızcasına soruşdu:

– Yoxsa o, sizin dostunuz deyil? Əgər səhv edirəməsə, məni bağışlayın; mənə elə gəldi ki, o sizin dostunuzdur. Biz milord hersoqdan sonra danışarıq, amma indi ürəyi riqqətə gətirən bu söhbətimizdən uzaqlaşmayaq. Deyirsiniz ki, məni görməyə gəlmissiniz, eləmi?

– Boli.

– Yaxşı da! Mən də izah etdim ki, hor şey sizin ürəyiniz isteyən kimi düzəlmüşdir. Biz hər gün görüşcəyik.

Miledi dəhşət içərisində soruşdu:

– Mən burada çoxmu qalacağam?

– Baci, yoxsa sizin otaqdan xoşunuz gəlmir? Sizə nə lazımsa tələb edin, mən sizin bütün arzularınızı dərhal yecirə yetirəcəyəm.

– Mənim nə qulluqcu qızım, nə də nökerim var.

– Xanım, bunlar hamısı olacaq. Ancaq siz mənə deyin görüm, birinci ərinizlə yaşıdığınız zaman eviniz necə idi? Mən sizin qaynınız olsam da, evinizi belə düzəltdiyərəm.

Miledi qorxmuş halda lord Vinterə baxdı və qışqıraraq dedi:

– Mənim birinci ərim?

– Bəli, birinci əriniz, özü də fransız idi. Mən qardaşımı demirəm. Əgər siz bunu yaddan çıxarmısınızsa, mən ona kağız yaza bilərəm, Allaha şükür, o hələ sağdır, bu məsələ haqqında lazımi məlumat verə bilər.

Miledinin alını soyuq tər bürüdü. Boğuq səslə:

– Siz zarafat edirsiniz, – dedi.

Baron ayağa qalxıb bir addım geri çekildi:

– Olmaya mən zarafatçı adama oxşayıram?

Miledi kreslonun qoltuğunu əllərilə əsəbi halda sıxaraq dedi:

– Onda siz məni təhqir edirsiniz!

Lord Vinter nifrotlə:

– Sizi təhqirmi edirəm? – dedi. – Yoxsa, xanım, doğrudan da, elə zənn edirsiniz ki, sizi təhqir etmək olar?

– Siz, möhtərəm cənab, ya sərxoşsunuz, ya da ki, dəli olubsunuz... Gedin buradan, mənim yanına qadın göndərin.

– Baci, qadınlar boşboğaz olurlar! Mən qulluqcu qızı əvəz edə bilmərəmmi? Belə olsa bütün bizim ailə sirlərimiz öz aramızda qalar.

Miledi bərkdən dedi:

– Ədəbsiz! – Yay ilə hərəkətə gələn bir şey kimi, baronun üstüne atıldı; baron öz qılincının dəstəsinə söykənərək onun hücum edəcəyini gözləyirdi.

Milord:

– Hə! Mən biliyim ki, siz adam öldürməyə adət eləmisiniz, – dedi.

– Ancaq bu başdan sizin xəbərdar edirəm ki, mən özümü müdafiə etləyəcəyəm.

– Siz doğru deyirsiniz. Mənə belə gəlir ki, siz elə alçaqsınız ki, qadına əl qaldıra bilərsiniz.

– Bəli, qaldıra bilərəm; çünkü mənim buna əsasım var: məncə, mənim əlim sizin üstünüzə qaldırılan birinci kişi əli olmayıcaqdır.

Baron əlini ağır-agır qaldırıb miledinin sol ciynini göstərdi; onun barmaqları az qalırkı ki, qadının ciyninə toxunsun.

Miledi boğuq-boğuq nerildədi, adam üstünə atılmağa hazırlaşan qaplan kimi bucağa tərof geri çekildi.

Lord Vinter:

– Nə qədər könlünüz istəyir nərildəyin! – dedi. – Ancaq hücum etmək fikrinə düşməyin, yoxsa bu, sizə ancaq zərər yetirə bilər. Burada səyyah cəngavər yoxdur ki, sevdiyi gözəli əsir etdiyim üçün mənimlə dalaşmaga başlasın; lakin əvezində elə bir hakim vardır ki, əri sağ ikən başqa bir adama ərə gedən həyəsiz bir qadının öhdəsindən gələ bilər. Bu hakim sizin cəlladın üstünə göndərər, cəllad da sizin sağ ciyninizi sol ciyninize oxşadar!

Miledinin gözlərindən qəzəb ildirimləri çaxırdı; lord Vinter onun karşısındakı silahlı dursa da, yənə də qəlbinin dərinliklərində bir qorxu hiss edirdi. Bununla belə, get-gedə artan bir hiddətlə sözünə davam etdi:

– Bəli, mən biliyim ki, qardaşım ölümdən sonra siz onun ırsinə sahib olan kimi, mən ölümdən sonra da mənim ırsimə sahib olmaq arzusundasınız. Siz məni öldürmək üçün adam göndərə bilərsiniz; ancaq sizə məlum olsun ki, bu məsələ haqqında mən lazımi tədbirlər görmüşəm: mənim ırsimdən bircə penni də sizin əlinizə keçməyəcək. Yoxsa sizin dövlətiniz azlıq edir? Yəqin bilin ki, qardaşının xatiri

mənim üçün müqəddəs olmasaydı, mən sizi dövlət dustaqxanalarından birində çürüdərdim, ya Tayberne¹ göndərib matrosların əlinə verdirərdim. Lakin mən bunları etməyəcəyəm, siz də dinməz-söyləməz bu əsarətə dözməlisiniz. On beş ya iyirmi gündən sonra mən ordu ilə Laroşelə gedəcəyəm. Gedəndən bir gün qabaq bir gəmi gəlib sizi bizim cənub müstəmləkələrindən birinə aparacaq. Sizinlə, mənə sədaqətli olan bir adam da gedəcək. Bunu bilin ki, ogər siz İngiltərəyə qayıtməq fikrinə düşsəniz, ya ümumiyyətlə, oradan qaçmaq istəsəniz, bu adam sizin başınızı əzəcəkdir.

Miledi ona diqqətlə qulaq asırdı.

Lord Vinter sözünə davam etdi:

– Bəli, siz bu qəsrə qalacaqsınız. Bu qəsrin divarları qalındır, qapıları dəmir, barmaqlıqları möhkəmdir. Pəncərəsi də dənizə tərəfdir. Mənim adamlarım məndən ötrü canını verməyə hazırlıdır. Onlar bu otaq qapısını keşiyində durmuşlar. Onlar burada bütün gəliş-gediş yerlərini qoruyurlar. Siz hətta imkan tapıb həyətə çıxa bilsəniz də, bundan sonra üç dəmir barmaqlığı keçməli olacaqsınız. Çox qəti bir əmr verilmişdir: qaçmaq üçün bircə addım atsanız, bir əl hərəkəti etsəniz, ya bircə kəlmə söz söyləsəniz, dərhal sizi vuracaqlar. Sizi öldürsələr, əminəm ki, ədalətli ingilis məhkəməsi mənə təşəkkür edəcəkdir. Siz, deyəsən sakitləşdiniz, üzünüzdə yenə əvvəlki ifadə göründü; bu ifadə yenə də özünüzə güvəndiyinizi göstərir. Yəqin siz indi belə düşüñürsünüz: “Mən zirək bir qadınam, bu on beş iyirmi gün içində bir yol tapa bilərəm. Mən son dərəcə agilliyam, yenə də bir adam tapıb onu özümə qurban edərəm. On beş gündən sonra siz artıq məni burada görə bilməzsəniz”. Yaxşı da, əlinizdən gələni eləyin! Mən qayıdır gələnə kimi buranın bir rəisi olacaq, – siz onu görmüsünüz. Siz əmin olmusunuz ki, o, verilən əmri yerinə yetirməyi bacarıır; mən sizi yaxşı tanıyıram, yəqin ki, Portsmutdan buraya gələnə kimi yolda onu danışdırmaq istəmisiniz... Heç mərmər heykəl də onun qədər dinməz və ehtirassız ola bilməzdi. Siz öz füsunkar təsirinizin qüvvətini çıxları üzərində sınaqdan keçirmisiniz, həmişə müvəffəq olmuşunuz. Bu dəfə də bu qüvvənizi sınayın, əgər müvəffəq olsanız, onda deyərəm ki, siz iblissiniz.

¹ Taybern – qədim London məhəlləsidir. Burada xalqın gözü önündə ekzekusiya (bədən cəzası) verilirdi.

Qapiya yaxınlaşış qəti bir hərəkətlə onu açdı.

– Cənab Feltonu buraya çağırın. Mən onu size təqdim edim.

Otağa bir sakitlik çökdü. Ancaq bayırda yavaş-yavaş irəlileyən addım səsi eşidilirdi. Çox çekmədi ki, yarıqaranlıq dəhlizdə bir adam göründü. Bizim tanıdığımız gənc leytenant qapı ağızında dayandı.

Lord Vinter ona müraciət edərək dedi:

– Əziz Con, içəri girin, qapını da örtün.

Gənc zabit içəri girdi.

Baron sözünə davam etdi:

– İndi bu qadına baxın: o goncdır, gözəldir, adamı yoldan çıxarmaq üçün o her şeyə qadirdir. Gözəldir, lakin yırtıcıdır! Cəmisi iyirmi beş yaşlı olduğu halda, o qədər cinayət işləmişdir ki, bizim məhkəmə arxivlərində bir il müddətində bu qədər cinayətə rast gəlmək olmaz. Gözəllik onun əlində adamları məhv etmək üçün bir vasitə olmuşdur. O, sizi də yoldan çıxarmağa çalışacaq; hətta sizi öldürmək də istəyəcək. Mən sizi, Felton, diləncilik çəngəlindən çəkib qurtardım. Sizi leytenant etdim; mən bir dəfə sizi ölümdən də qurtardım, – bunun necə bir şəraitdə olduğu sizin yadınızdadır. Mən yalnız sizin hamınız deyiləm, mən, eyni zamanda, sizin dostunuzam. Bu qadın mənim həyatima sui-qəsd etmək üçün İngiltərəyə gelmişdir. Mən bu ilanı tutmuşam: indi o mənim əlimdədir. Əziz dostum Felton Con, oğlum, sizdən xahiş edirəm ki, məni bundan qoruyun, xüsusilə özünüüzü bu qadından qoruyun. Namusunuza and için ki, onu cəza verilən günə qədər mühafizə edəcəksiniz. Con Felton, mən sizin verdiyiniz sözə arxayın oluram. Con Felton, mən sizin namusu bir adam olduğunuza inanıram!

Gənc zabit milediyo nifretlə baxaraq dedi:

– Milord, and olsun sizin canınıza, sizin bütün arzularınıza əməl ediləcəkdir.

Miledi, artıq taleyə boyun əyməli olan bir qadın kimi, yazılıq-yazıq oturmuşdu. Onun gözəl üzüñə baxan elə zonn edərdi ki, dünyada daha bundan müti, bundan həlim bir qadın ola bilməz. Hətta bir az əvvəl onunla mübarizə etməyə hazırlaşan lord Vinter özü də onun qapılan təbiətli bir qadın olduğunu təyin edə bilməzdi.

Baron sözünə davam etdi:

– O, heç vaxt bu otaqdan bayırı çıxmamalıdır, eşidirsinizmi, Con? O, heç kəsə kağız yazmamalı, heç kəsdən də kağız almamalıdır. O, sizdən başqa heç kəsə dənmişmamalıdır, siz də əgər iltifat etsəniz onunla danışarsınız.

– Mən and içdim, milord, bu kifayətdir.
– Siz isə, xanım, indi Allaha yalvarın, çünki insan məhkəməsi sizin haqqınızda öz hökmünü vermişdir.

Miledi başını endirdi, sanki o, bu hökmün təsirini hiss etmişdi.

Lord Vinter Feltona işarə edərək otaqdan çıxdı. Felton da onun ardınca çıxb qapını bağladı.

Elə o saat da keşikçinin addım səsləri eşidildi.

Miledi, açaq yerindən baxıldığını zənn edərək, bir neçə dəqiqə eyni vəziyyətdə qaldı. Sonra yavaş-yavaş başını qaldırdı. Yenə onun üzünə təhdidəcici dəhşətli bir ifadə çökdü. Qalxıb qapıya yüyürdü, pəncərəyə baxdı, sonra yenə əvvəlki yerinə qayıdış kresləda oturdu və fikrə daldı.

XXI

ZABİT

Kardinal səbirsizliklə İngilterədən məlumat gözləyirdi; lakin oradan gələn yeni xəbərlərin hamısı yenə əvvəlki kimi qorxulu və pis idi.

Laroşel bərk mühasirəyə alınmışdı; bu mühasirənin müvəffəqiyətlə nəticələnəcəyinə şübhə edilmirdi, çünki lazımi tədbirlər görülmüşdü, xüsusilə mühasirəyə alınmış şəhərə bircə qayıq da buraxmayan sədd bu işə ayrıca bir əhəmiyyət verirdi.

Bununla belə, şəhər hezən uzun müddət özünü müdafiə edə bilərdi; bu isə kralın silahlı qüvvələri üçün böyük bir həqarətdi, kardinal da bu vəziyyətdən çox narazı idi. Doğrudur, kardinal həzrətləri XIII Lüdoviklə avstriyalı Annanın arasını vurmaqla daha məşğul olmurdu. Çünki bu iş görülüb qurtarmışdı. Lakin indi onun qarşısında cənab de Bassompyeri Anqulem hersoqu ilə barışdırmaq məsələsi dururdu.

Kralın qardaşına gəlince o, ancaq mühasirəni başlamış, sona yetirilməsini isə kardinalin üzərinə atmışdı.

Şəhər, bələdiyyə rəisinin möhkəmliyinə baxmayaraq, təslim olmaq da istəmişdi. Hətta qiyam da qaldırılmışdı; lakin bələdiyyə rəisi qiyamçıları dar ağacından asdırılmışdı. Bu cəza qiyamçılıq fikri ilə beyni qızan adamları ağla gətirdi. Laroşellilər acıdan ölməyi dar ağacından daha üstün tutdular; çünki ac qalmaq boğazdan asılmaq kimi

hələ doğrudan-doğruya ölmək deyildi, bir də ki, acıdan ölmək boğazdan asılmaq kimi birdən deyil, yavaş-yavaş olurdu.

Hersoqun laroşellilərə göndərdiyi qasidələr bəzən ələ keçirdi. Bunların mühakiməsi çox qısa olurdu: kardinalın bircə kəlmə “asın” deməsi ilə də məsələ bitirdi. Kralı edama baxmağa dəvət edərdilər. O da gələr, bu əməliyyatı bütün təfərrüati ilə görmək üçün özüne yaxşı bir yer seçərdi. Belə şeylər onu bir az da olsa əyləndirir, mühasirənin uzun sürməsinə darılmağa qoymazdı. Lakin o, yenə də darixardı, hər saat da Parisə qayıdacağından danışardı. Düşmən qasidləri və casusları edam edilməsəydi, kardinal həzrətləri nə qədər iş bacaran olsa da, çox çətin bir vəziyyətdə qalardı.

Günlər gəlib keçirdi. Lakin laroşellilər təslim olmurdu. Son ələ keçən qasiddən bir məktub tapıldılar. Bu məktubda laroşellilər Bekinhem hersoquna şəhərin çox pis vəziyyətdə olduğundan yazırırdı. Ancaq məktubda: “On beş günə kimi bizə kömək göndərməsəniz, təslim olacaqıq” sözləri yox idi. Məktub belə bir cümlə ilə qurtarırdı: “Əger siz on beş günə kimi köməyə gəlməsəniz, hamımız acıdan qırılacaqıq”.

Laroşellilər ancaq Bekinhem hersoquna ümid bağlayırdı. Əgər onlar hersoqa bel bağlamasayırlar, ruhdan düşər, mərdlik göstərə bilməzdilər, bütün ümidi məhv olardı. Buna görə də kardinal İngilterədən Bekinhem hersoqunun köməyə gəlməyəcəyi xəbərini səbirsizliklə gözleyirdi.

Şəhəri hücumla almaq məsələsi kral şurasında tez-tez müzakirə edilirdi, lakin hər dəfə do bu son tədbir rədd edilirdi. Laroşel alınmaz bir qala kimi təsəvvür edilirdi. Hər iki tərəfdə de vuruşan fransızlar idи: kardinal çox yaxşı bilirdi ki, bu vuruşmada tökülen qanlar ölkəyə Varfolomey gecəsini xatırladacaqdır. İndi belə deyirlər ki, guya kardinal o zaman tərəqqi tərəfdarı olduğundan belə bir şeyə yol verə bilməzdi.

1628-ci ildə Laroşelin dağılıması və üç dörd min quqenotun öldürülmesi 1572-ci il Varfolomey gecəsinə oxşayacaqdır. Lakin təəssübəş bir katolik olan kral bu son tədbiri heç do pis bir şey hesab etmirdi; şəhəri mühasirəyə alan generallar isə belə bir tədbirin əleyhinə idilər. Onlar bu təklifi rədd edir, laroşelliləri ac qoymaqla Laroşel qalmasını almaq mümkün olduğunu isbat edirdilər.

Miledi kardinalin sözündən çıxmasa da, kardinal ondan bir qədər qorxurdu; bu dəhşətli qadın ona gah bir ilan, gah da bir aslan kimi

görünürdü. Bəlkə də o gedib kardinala xəyanət etmişdir? Bəlkə də ölmüşdür? Kardinal onu yaxşı tamıydı: o, kardinalin xeyrinə, ya zərərinə işləsə də, kardinala dostluq, ya düşmənçilik etsə də, sakit dura bilməzdi. Ancaq ciddi bir manə onu hərəkətsizliyə məcbur edərdi. Kardinal buna tamamilə əmindi. Lakin belə bir manə haradan ola bilərdi?

Bununla belə, kardinal miledinin sədaqətli olmasına da şübhə etmirdi. Hiss edirdi ki, bu qadının keçmişsi çox dəhşətlidir, bunu ancaq onun qırmızı mantiyası ilə gizlətmək mümkündür. Miledi ona sədaqətli idi, çünki yalnız kardinal onu hər bir təhlükədən qoruyur, ona kömək edirdi.

Bu qayda ilə kardinal, heç kəsdən kömək gözləmədən, təkbaşına müharibəni davam etdirməyi qət etdi, eyni zamanda o, gözəl bir təsadüf nəticəsində, belə bir köməyin gələ biləcəyinə də inanırdı. Məşhur səddi çəkdirməkdə davam edirdi: bu sədd Laroşel əhalisini acıdan qırmalı idi.

IV Henrix Parisi mühasirə edərkən, şəhərin divarı üstündən şəhər əhalisinə taxıl və başqa ərzaq atılması əmr etmişdi. Kardinal da qala divarı üstündən imzasız məktublar atdırırdı. Bu məktublarda laroşellilərə isbat etməyə çalışırkı, onların rəisi ədalətsiz, xudbin, zalim bir adamdır, çünki əhaliyə çörək paylamır, deyir ki, qoy arvadlar, uşaqlar, qocalar acıdan ölsünlər, təki qalanı müdafiə edən kişilərin qarmı tox, özləri də sağlam və möhkəm olsun.

Bu məktublar kişilərin də yadına salırdı ki, acıdan ölməyə məhkum edilən uşaqlar, arvadlar və qocalar onların uşaqları, arvadları, atalarıdır.

Məktublar gözlənilən təsiri buraxdı. Laroşel əhalisində bir çoxu kral ordusu ilə danışığa girişməyə hazırlıdı. Kardinal bu tədbirin müvəffəqiyyət qazandığını görür, özü-öz hiyləgərliyinə sevinirdi. Lakin bu zaman laroşellilərdən biri Portsmutdan gəlib kral ordusu mövqeyindən mühasirədə olan şəhərə gire bilməşdi. Bassompyerin, Şomberq və Anqulem hersoqunun sayıqlığına baxmayaraq, o buna necə müvəffəq olmuşdu, – bunu yalnız bir Allah bilir, hər halda bir nəfər laroşelli düz Portsmutdan gəlib öz şəhərinə daxil olmuşdu. O, Portsmutda böyük bir ingilis donanmasının azı səkkiz gündən sonra yola düşməyə hazır olduğunu öz gözü ilə görmüşdü. Bundan başqa, Bekinhem hersoqundan bir kağız da getirmişdi, kağızda yazılırdı ki, bu yaxında Fransa əleyhinə böyük bir ittifaq bağlanacaq, Fransa krallığına

eyni zamanda həm ingilis, həm Avstriya, həm də İspaniya qoşunları hūcum edəcəkdir. Bu məktub hər yerdə açıqca oxunurdu: məktubun surəti çıxarıilib divar tınlarınə də yapışdırılmışdı. Bunu nəzərə alaraq, hətta düşmənlə danışığa girişmək isteyənlər də böyük bir təntənə ilə vəd edilən köməyi gözləməyi qət ettilər.

Bu gözlənilməyən hadisə yenə də Rişelyeni narahat eləməyə başladı, yenə də onu İngiltərə sahillərinə təref nəzər salmağa məcbur etdi.

Lakin kral ordusu öz kefində idi; yeganə və əsl başçıları olan kardinalin qorxu və həyəcan keçirdiyi onların heç vecinə də deyildi. Düşərgədə ərzaq bol idi, puldan da korluq çəkmirdilər. Hərbi hissələr qoçaqlıq göstərmək, şəhər səyləncələr düzəltməkdə bir-biri ilə bəhsə girişmişdilər. Casus tutub dar ağacından asmaq, sədd ətrafında və dənizdə təhlükəli əməliyyatlar düzəltmək, boş-boş şeylər uydurub, sonra da onu soyuqqanlıqla yerinə yetirmək – uzun görünən günləri qısaltmaqda orduya kömək edirdi; günlər, acliq və qorxu içində yaşayış laroşellilərə də, hətta laroşelliləri böyük bir qətiyyətlə mühasirəyə alan kardinala da uzun görünürdü.

Kardinal adı bir süvari kimi at üstdə gəzər, ağır-agır irəliləyən işlərə düşüncəli nəzərle baxardı; onun əmri ilə görülən bu işlərə, Fransanın hər yerindən getirilmiş mühəndisler başçılıq edərdi. Bəzən o, belə gəzintilərində de Trevilin muşketyorlarına rast gelər, yaxınlaşış diqqətlə onlara baxardı, bu adamlardan heç birinin bizim dostlarımızdan olmadığını görüb yenə də uzaqlaşardı.

Bir gün də, iki zabitlə bərabər gəzməyə çıxmışdı. O, bərk dəri-xirdi; mühasirəyə alınmış şəhərin danışığa giriçcəyindən ümidiyi kəsmişdi. İngiltərədən də heç bir xəbər almındı. O, atını addım-addım sürətə okeanın qumlu sahilə ilə irəlileyirdi. Bir təpə üstünə qalxanda gördü ki, bir az aralıda, çəpər dalında yeddi adam qum üstə uzanmışdır, yan-yörələrində də boş şüşələr var. Onlardan dördü bizim muşketyorlar idi: təzəcə aldıqları məktubu oxuyurdular. Bu, elə əhemmiliyətli bir məktub idi ki, onlar kart oyununu yarımcıq qoyub, məktubu oxumaq üçün, bu boş sahilə gəlmışdilər.

Üç nəfəri də böyük, üzü toxunma Kalliur şərabı şüşəsini açmaqla məşğuldular; bunlar muşketyorların xidmətçisi idi.

Yuxarıda dediyimiz kimi, kardinalın ovqatı çox təlxidi, belə hallarda da onu ən çox açıqlandıran şey – başqalarının kef çəkməsi idi.

O, həmişə elə zənn edirdiki, özgəlerinin şadlığına onun dərdi səbəb olur. Atdan düşüb bu şübhə oyadan dəstəyə yaxınlaşdı. Çəpər onu görünməyə, qum da ayağının səsini eşidilməyə qoymurdu. O, muşket-yorların danışığına gizlincə qulaq asmaq fikrində idi. D'Artanyanın səsini eşidəndən və muşket-yorların mundirlərini görəndən sonra yəqin etdi ki, o birilər də qaskoniyalının ayrılmaz dostlarıdır, yəni Atos, Portos və Aramisdır.

Onların kim olduğunu bildikdən sonra, söhbətlərinə qulaq asmaq arzusu daha da artdı. Onun gözlərində qəribə bir ifadə göründü, pişik kimi səssizcə hasarın dibinə gəldi. Birdən uca bir səs eşidib diksində.

Qrimo qışqıraqla dedi:

– Zabit!

Atos hırslandı:

– Axmaq, sən deyəsən, danışdin? – O dirsəyi üstə qalxaraq parıldayan gözlərini Qrimoya zillədi. Qrimo daha bircə kəlmə də söz demədi; ancaq şəhadət barmağı ilə çəpər tərəfi göstərdi: bununla da kardinalın və yanındakıların geldiyini bildirdi.

Muşket-yorlar cəld ayağa qalxıb hörmətlə təzim etdilər.

Kardinal, gəlişinin duyulduğundan son dərəcə acıqlandı:

– Deyəsən, cənab müşket-yorlar yan-yörələrinə qaroval qoyurlar? Olmaya bu cənablar ingilisleri qurudan gözləyirlər? Bəlkə müşket-yorlar özlərini baş zabit hesab edirlər?

Atos özünə xas olan həqiqi bir əyan soyuqqanlığı ilə dedi:

– Monsinyor, müşket-yorlar qulluqdan sonra içir və aşiq-aşiq oynayır. Öz xidmətçiləri üçün onlar çox yüksək rütbəli zabitdirər.

Kardinal deyinə-deyinə:

– Öz xidmətçiləri!.. Bir adamın gəldiğini görən kimi öz ağasına xəbər vermək əmrini alan xidmətçi – artıq xidmətçi deyil, keşikçıdır, – dedi.

– Monsinyor, özünüz görürsünüz ki, belə bir xəbərdarlıq olmasaydı, biz sizə qarşı olan hörmətimizi nəzərə çatdırı bilməzdik, göstərdiyiniz iltifata qarşı öz təşəkkürümüzü izhar etməyə müvəffəq olmazdıq, – sonra d'Artanyana sarı dönüb dedi:

– D'Artanyan, siz indicə monsinyora öz təşəkkürünü bildirmək arzusunda olduğunuzu söyləyirdiniz. Fürsət elə düşmüşkən bundan istifadə edin.

D'Artanyan yaxına gəlib öz təşəkkürünü bildirmək üçün danışmağa başladı, lakin kardinalın sərt baxışlarını görüb susdu.

Kardinal Atosun kinayəli sözlərini eşitməmiş kimi dedi:

– Hər necə olsa da, cənablar, mənim heç xoşuma gəlməz ki, adı əsgərlər, imtiyazlı hissələrdə qulluq edirlər deyə, özlərini təşəxxüslü əyan yerinə qoysunlar: nizam-intizam hamı üçün birdir.

Atos razılıq əlaməti olaraq baş əydi:

– Men əminəm ki, monsinyor, biz nizam-intizamı pozmamışq. Biz bu saat qulluqda deyilik, elə düşünürdü ki, boş vaxtimizi könlümüz istədiyi kimi sərf edə bilərik. Əger kardinal həzrətləri iltifat buyurub öz əmri ilə bizi şərəfyab etmək istəsə, biz bu əmrə tabe olmağa hazırlıq.

– Kardinalın sözləri Atosa get-gedə daha artıq təsir etdiyindən onun səbri tükənirdi; buna görə də qəşqabağını tökərək sözünə davam etdi:

– Monsinyor özü görür ki, biz silahımızı da özümüzə götürmüşük: xirdaca bir həyəcan baş verən kimi hazır olacaqıq. Bunu deyib yerdə baş-başa qoyulmuş dörd müşketi kardinala göstərdi.

D'Artanyan da bu sözləri əlavə etdi:

– Əger bilsəydik ki, belə bir kiçik məiyyətələ bizim yanımıza gələn monsinyor özüdür, onda biz qabağınıza çıxardıq.

Kardinal dodağını və bığını çeynəyirdi.

O soruşdu:

– Siz ki belə yaraqlı-yasaqlısınız və etrafınıza da keşikçi qoymusunuz, bu halda siz sui-qəsdçilərə oxşadığınızı bilirsinizmi?

Atos onun sualına belə cavab verdi:

– Tamamilə doğrudur. Biz sui-qəsd hazırlayıraq, ancaq laroşellilərə qarşı.

Kardinal da qəşqabağını tökərək dedi:

– Cənab siyasetçilər, yəqin ki, sizin beyninizdən çox-çox sirlər tapmaq olardı, – əger sizin beynizi, mən yaxınlaşarkən gizlətdiyiniz məktub kimi, oxumaq mümkün olsaydı.

Qan Atosun beyninə vurdu. O, bir addım kardinala sarı irəlilədi.

– Monsinyor, bundan elə başa düşmək olar ki, siz doğrudan bizim sui-qəsd düzəltdiyimizdən şübhələnirsiniz, bunun üçün də bizi sorğu-sual edirsınız. Əger belə isə, onda qoy monsinyor iltifat buyurub buna bizə izah etsin, biz də heç olmasa nədə müqəssir olduğumuza bilək.

Kardinal dedi:

– Bəlkə də elə bu, doğrudan da, sorğu-sualdır? Cənab Atos, baş-qaları belə sorğu-suala tutulmuş, cavab da vermişlər.

— Buna görə də mən monsinyora ərz etdim ki, biz sorğu-suala cavab verməyə hazırıq.

– Cənab Aramis, oxumağa hazırlaşdığınız, məni görərkən gizlədiyiniz məktub nə məktubdur?

– Monsinyor, bu məktubu bir qadın yazmışdır.

— Bəli, bəli, mən başa düşürəm: qadın məktubunu başqasına oxumaq yaxşı deyil. Lakin belə bir məktubu ruhani ataya göstərmək olarsınız ki mənim ruhani olduğumu bilirsiniz.

Atos bu anda ölüm təhlükəsi qarşısında idi, buna görə də özünü sakit tutmaq ona çox ağır görünürdü:

— Monsinyor, bəli. Bu məktub bir qadından alınmışdır, ancaq o qadın nə Marion delormdur, nə də xanım d'Egilyon.

Kardinal meyit kimi ağardı; gözlerinde ıldırımlar çaxdı. O, öz zabitlərinə sarı döndü. Atos bunu görüb tüsənginə tərəf yönəldi. Onun dostları da gözlərini öz tüsəngindən çəkmirdilər, aydın görünürdü ki, onlar yaxalanmalarına yol verməyəcəklər. Kardinalla zabitlər üç adam idi. Əgər xidmətçilər də hesaba alınsaydı, müşketyorlar torofından yeddi adam vardı. Demək, dəstələrin gücü bir bərabərdə deyildi. Burası da var ki, kardinal müşketyorların sui-qəsd hazırladıqlarını yəqin etmişdi və buna qarşı bir tədbir görecəkdi. Lakin müşketyorların fikrini duyub o saat hərəkətini dəyişdi. Hiddəti dərhal soyudu, üzüno geniş bir təbəssüm yayıldı:

— Yaxşı, yaxşı, siz igid, məğrur və sədaqətli cavamlarınız! Siz ki özünüzü belə qoruyursunuz, — mən bunda heç bir şey görmürəm, cünki siz başqlarını bundan da yaxşı qorumağı bacarırsınız. Cənablar, məni “Qızıl Göyərçin hini” meyxanasına yola saldıığınız gecəni unutmamışam. Əgər qarşıda bir təhlükə olsaydı. Mən sizdən xahiş edərdim ki, mənimlə bərabər gedək. Lakin yollar qorxulu deyil, siz qalın, şorabınızı üçün, aşiq-aşiq oyunuñuzu qurtarın, məktubunuñuzu da oxuyub başa yetirin. Cənablar, salamat qalın!

Zabitin getirdiyi ata mindi, müşketyorlara əli ilə salamat qalın edib yola düşdü.

Dörd cavan heç bir söz söylemədən onu gözlerilə yola saldı. Sonradan dönüb bir-birinə baxdilar. Onlar hamısı dərin bir həyəcan içində idi. Kardinal dostcasına salamatlaşış getsə də, onlar bu adamın çox bərk acıqlandığını biliirdilər.

Yalnız Atos nifretlə, həm də amiranə bir tərzdə gülümşeyirdi. Portos isə öz acığını tökmək üçün bir adam axtarırırdı: buna görə də kardinal xeyli uzaqlaşandan sonra çıxıraraq dedi:

– Kardinalın gəlməsini Qrimo bizi gec xəbər verdi

Qrimo özünü müdafiə etmək üçün nə isə demək istədi, lakin Atosun barmaq qaldırdığını görüb bircə kəlmə də danışmadı.

D'Artanyan soruşdu

– Aramis, kardinal istəsəydi siz məktubu verərdinizmi?

Aramis könüloğşayan səslə dedi

— Əgər, o məktubu istəsəydi, mən bir əlimlə kağızı verər, o biri əlimlə də qılınçı qarnına soxardım.

Atos

— Mən də bunu bilirdim, ona görə də söhbətə qarışdım, dedi.
— Əslində kardinal belə danışqıla çox böyük ehtiyatsızlıq edirdi. Görünür bu vaxta kimi o ancaq arvad-usaqla qarsılaşmışdır.

D'Artanyan

– Əzizim Atos. Mən sizə heyranam, – dedi, – ancaq əslinə qalanda biz haqlı devildik.

Atos dedi

– Necə haqlı deyildik? Bizim tənəffüs etdiyimiz bu hava kimindir? Bizim gözümüz önündə olan bu okean, üstündə uzandığımız bu qum kimindir? Sizin sevgilinizin göndərdiyi məktub kimindir? Kardinalınım? And olsun namusuma, bu adam elə bilir ki, bütün dünya onundur. Siz özünüüz tamam itmişdiniz, onun qabağında yaziq-yaziq durmuşdunuz, gəndən baxan elə zənn edərdi ki, nəhəng bir meduza sizi daşa döndərmək isteyir. Bir mənə deyin görüm: sevilmək, – suiqəsd düzəltməkmi deməkdir? Siz, kardinalın höbs etdiyi bir qadını sevirsiniz; siz onu kardinalin əlindən qurtarmaq isteyirsiniz; siz bu kardinal cənabları ilə oyun oynayırsınız; bu məktub sizin əlinizdə bir kozırdır; niyə axı bunu açıb düşmənə göstərəsiniz? Oyunu belə oynamırlar. Bacarırsa, qoy o, özü bunu bilsin! O, öz kartını açıb bize göstərimi? Bunu biz özümüz öyrənirik.

D'Artanyan

– Bəli, Atos, siz nə söyləyirsinizsə, hamısı doğrudur, – dedi.

– Elə isə bu barədə bircə kəlmə də danışılmasın. Qoy Aramis öz əmisi qızının məktubunu oxusun, özü də kardinalin gəlmişlə dayan- diğimiz yerdən başlasın.

Aramis məktubu cibindən çıxartdı; dostları da ona yaxınlaşdırılar. Xidməçilər yenə şərab şüşələrinin başına yiğişdilər.

D'Artanyan:

– Siz ancaq bir-iki xətt oxumuşdunuz, – dedi. – Başdan başlasanız yaxşı olar.

Aramis:

– O da göz üstə, – deyib məktubu oxumağa başladı.

“Mənim əziz əmioğlum, deyəsən mən bu yaxında bacımın bizim kiçik qulluqunu göndərdiyi Steneyə gedəcəyəm. O, Karmelitlər monastrında yaşıyır. Yazıq qız öz taleyinə boyun əydi; o bilir ki, başqa heç bir yerdə öz ruhunu xilas edə bilməyəcək və bu cəhətdən təhlükə qarşısında olacaqdır. Bunu da deyim ki, əgər bizim ailə işlərimiz arzu etdiyimiz şəkildə düzəlsə, onda qız da öz ruhunu məhv etməli olsa da, həsrətini çəkdiyi adamın yanına qayıdacaqdır. O bilir ki, həmişə onu düşünürlər! Hələ ki, çox da bədbəxt deyildir. O ancaq bir şey istəyir: öz sevgilisindən məktub almaq! Mən bilirəm ki, belə seylər monastırın dəmir barmaqlıqları arasından asanlıqla nüfuz etmir. Lakin, əziz əmioğlum, mən belə tapşırıqların öhdəsindən gələ biləcəyimi sizə isbat etmişəm. Bacımı həmişə hörmətlə xatırladığınız üçün sizə təşəkkürler edir. Bir vaxt o, çox bərk həyəcan keçirirdi, lakin indi bir qədər sakitləşmişdir, çünki inandığı adəmi sizə məlum olan yera göndərmişdir ki, baş verə biləcək hər bir hadisəni qabaqcadan öyrənə bilsin.”

Əziz əmioğlum, sağlıqla qalın! Mümkün qədər tez-tez kağız yazın, yəni o zaman yazın ki, məktubun öz yerinə çatacağına əmin ola biləsiniz. Öpürəm sizi.

Aqlaya Mışon.”

D'Artanyan bərkdən dedi:

– Aramis, mən sizə çox-çox minnətdaram! Əzizim Konstansiya! Nəhayət, mən onun haqqında məlumat ala bildim. O sağ-salamatdır, monastırdadır, təhlükədən uzaqdır! Atos, Stene hansı tərəfdədir?

– Lotaringiyadadır, Elzasın sərhədindən bir neçə lye aralıda. Mühasirə qurtarandan sonra biz o terəflərə gəzməyə gedə bilərik.

Partos da öz fikrini söylədi:

– Yəqin ki, mühasirə də tez qurtaracaqdır, çünki bu səhər də bir nəfər casus tutmuşlar; o deyir ki, laroşellilər öz çəkmələrinin meşinini yeyirlər. Belə güman etmək olar ki, onlar meşini yeyib qurtarandan sonra çəkmənin gönüñə əl atacaqlar; bu da qurtarandan sonra bir-birini yeməkdən başqa ayrı əlacları qalmayacaq.

Atos stekan dolusu gözəl Bordo şərabını içib dedi:

– Mənim o axmaqlara yazığım gelir! Axi katolik dini dinlərin hamisindən əlverişli və gözəl bir dindir. Hər necə olsa, onlar qoçaq adamdır. Aramis, siz nə edirsiniz? Məktubu cibinizə qoyursunuz?

D'Artanyan onun sözünü qüvvət verdi:

– Atos haqlıdır: məktubu yandırmaq lazımdır... Ancaq bircə yandırmaq kifayətdirmi? Bəlkə kardinal onun külünü də danışmağa məbur etdi?

Atos:

– Mümkündür, – dedi.

Portos onlardan soruşdu:

– Bəs siz bu kağızı nə etmək isteyirsiniz?

Atos Qrimonu çağırıldı:

– Qrimo, bura gəl!

Qrimo gəldi.

– Dostum, siz icazəsiz danışdığınız üçün bir cəza alaraq bu kağızı yeməlisiniz. Sonra da göstərdiyyiniz bu xidmətə qarşı mükafat olaraq bir stekan şərab içərsiniz. Əvvəl məktubu götürün, bir yaxşıca çeynəyin.

Qrimo gülümsədi, gözlərini şərab stekanına dikərək məktubu çeynəyib uddu.

Atos:

– Sağ ol, Qrimo, sən lap qoçaqsanmış ki! – dedi. – İndi də şərabi iç. Yaxşı, yaxşı, təşəkkür etməyə bilərsən.

Qrimo stekan dolusu Bordo şərabını başına çəkdi; onun göyə sarı qaldırılan gözləri sözsüz də nə demək istədiyini aydınca göstəridi.

Atos sözünə davam etdi:

– İndi əger kardinalın ağlına Qrimonun qarnını yırtmaq kimi dahiyanə bir fikir gəlməsə, elə bilirəm ki, biz arxayı ola bilərik.

Bu zaman kardinal öz melanxolik gəzintisinə davam edir və bugaltı öz-özünə deyirdi: “Bu dörd adam mütləq mənim olmalıdır”.

BİRİNCİ GÜN DUSTAQDA

Biz nəzərimizi Fransa sahillərinə çevirməklə müvəqqəti olaraq miledini gözden itirmişdik. İndi yənə də onun yanına qayıdaq. Biz ondan ayrılrən o, ümidsiz halda ağır fikirlərə dalmışdı, xilas olacağına da az qala bütün ümidi kəsmişdi. İndi o, yənə də eyni vəziyyətde idi. İlk dəfə olaraq şübhə onun qəlbinə yol tapa bilmüşdi və ilk dəfə olaraq qorxuya düşmüdü.

Xoşbəxtlik iki dəfə ondan üz çevirmişdi, iki dəfə onun sırrı duyulub ifşa edilmişdi; bu müvəffəqiyyətsizliyin hər ikisinə də d'Artanyan səbəb olmuşdu.

D'Artanyan onun sevgisini ələ salmışdı, qürurunu təhqir etmişdi, şan-şöhrət qazanacaq yerdə onu aldatmışdı; indi də onu azadlıqdan məhrum etmişdi, hətta həyatını da təhlükə altına almışdı; hələ bundan başqa, arxasında bir sıpər kimi gizləndiyi və onu belə qüvvətli edən maskanın da ucunu bir balaca qaldırmışdı. D'Artanyan Bekinhem hersoqunu kardinalin endirdiyi qılıncdan yayındırmışdı; miledi isə, bütün əvvəl sevdiklərinə nifrət etdiyi kimi, hersoqa da nifrot edirdi. Miledi de Varda dərin ehtiras bəsləyirdi. D'Artanyan isə gecə de Vard adı ilə onun yanına girmişdi. D'Artanyan miledinin ən gözəl bir sırrını bilmüşdi, halbuki bu sırrı yer üzündə yaşayanlardan heç kəs bilməməli idi. Kardinalın əmri ona düşməndən intiqam almaq imkanını verirdi. Lakin bu əmr həyata keçiriləcək günün ərəfəsində onun əlindən alınmışdı. Nəhayət, yənə də həmin d'Artanyan onu bir əsir olaraq saxlayırdı, onu kürək cəzasına, ya Botanibey¹, ya da Tayberne göndərə bilərdi...

Miledi son zamanda başına gələn bu hadisələrin hamısına d'Artanyanın səbəb olduğunu bilir, buna bir an da olsa şübhə etmirdi: ancaq o, miledini belə biabır edər, ancaq o, lord Vinterə miledinin sırrını açıb deyə bilərdi.

Nifret miledinin üreyini bir od kimi yandırırdı. O, odlu gözlərini otağın dərinliklərinə zilləyib sakitcə oturmuşdu. Hərdən onun sinəsindən boğuq fəryad qopur. Qayalara toxunan dalğaların səsi bu səsə

¹ Botanibey limanı kapitan Kuk tərefindən yalnız 1770-ci il-də kəşf edilmiş, daha sonralar sürgün yeri olmuşdur. Burada Düma tarixi təhrif etmişdir.

cavab verirdi. Onun qızımış beynində xanım Bonasyedən, Bekinhem hersoqundan və d'Artanyandan qisas almaq planları bir-birinin ardınca doğurdu.

Lakin qisas almaqdən ötrü azad olmaq lazımdı; azad olmaq üçün də divarı yarmaq, dəmir barmaqlıqları müşarlamaq, döşəməni sökmək gərəkdir. Bunu etsə-etsə yənə də səbirli, qüvvətli bir adam edə bilərdi, lakin zəif bir qadın bunu bacarardı? Bir də ki, bunun üçün aylar, illər lazımdı, halbuki onun əlində ancaq on-on iki gün vardi, – onu dustağa salan rəhmsiz və amansız lord Vinter özü də belə deyirdi.

O kişi olsaydı, azad olmaq üçün heç bir şeydən çəkinməzdı, ən cəsarətli, ən çılgın tədbirlərə el atardı, bəlkə də bu yolla müvəffəqiyət qazanardı. Niyə Allah səhv cdib kişi ruhunu zəif və zərif arvad bədəninə qoymuşdur?

Dustağa düşəndən sonra ilk dəqiqələr ona çox dəhşətli göründü. Hirsindən onun bədəni əsir, özünü ələ ala bilmirdi. Lakin o, yavaş-yavaş bu çılgın hiddətinə qalib gəldi, vücudunu büruyən əsəbi titrəyiş dayandı o, sakitləşib qüvvəsini toplamağa başladı.

Güzgüyə baxaraq öz-özünə dedi: “Belə bir ümidsizliyə qapılmaq özü ağılsızlıqdır. Hirslenmək heç lazım deyil; hirslenmək zəiflik əlamətidir. Əger mən arvadlarla mübarizə etsəydim, qalib gələ bilərdim, çünki onlar məndən zəif olardı. Lakin mən kişilərlə mübarizə edirəm, onların qarşısında mən ancaq zəif bir qadınam. Mən də təbətin qadınlara verdiyi silahla mübarizə edəcəyəm: mənim gücüm-mənim zəifliyimdedir”.

O, güzgü qabağında durub üzünə gah məsumluq, gah da əzab və ıztirab ifadəsi verirdi; gah da onun üzündə zəif, füsunkar bir təbəssüm doğurdu. Sonra o, öz mehərətlə əli ilə saçının daranışını deyişirdi, – bu da onun gözəlliyini daha da artırdı. Ən axırda, özündən tamamilə razi qalmış halda, piçıldırayaraq dedi:

– Heç bir şey itirməmişəm. Mən yənə də gözələm.

Axşamdı. Saat səkkizə az qalmışdı. Miledi çarpayıya baxdı; bir neçə saat yatıb dincəlsəydi bu onun fikrinə aydınlıq, üzünə də təravət verərdi. Lakin elə bu anda onun ağlına daha yaxşı bir fikir gəldi. O, axşam yeməyindən danışıldığını, eşitmışdı. Özü də bir saatdan çox idi ki, bu otaqda idi. Yəqin ki, yemək veriləcəyinə az qalmışdı. Miledi vaxt itirmək istəmirdi. Elə bu axşam şəraiti yoxlamaq, ətrafında olan adamların xasiyyəti ilə tanış olmaq qərarına gəldi.

Qapının altındakı yarıqdan işiq düşdü: dustaqxana xidmətçiləri gəlirdilər. Miledi cəld kresloda oturdu. Başını geri atdı, gözəl saçlarını açıb tökdü, bir əlini ürəyinin üstünə qoydu, o biri əlini də aşağı salladı.

Kilid açıldı. Qapı öz həncamaları üstə cirildədi; otaqda ayaq səsləri eşidildi.

Felton:

— Bu mizi ora qoyun, — dedi.

Onun əmri yerinə yetirildi.

— İndi şam gətirin və keşikçini əvəz edin.

Gənc leytenant bu iki əmri bir adama vermişdi; miledi bundan belə nəticə çıxartdı: bir əsgər, eyni zamanda, həm ona qulluq edəcək, həm də onun keşiyini çəkəcəkdir.

Feltonun əmri müstəsna bir cədliliklə yerinə yetirilmişdi; bu isə burada gözəl bir nizam-intizam olduğunu göstərirdi.

Nəhayət, Felton milediyə baxdı.

— Hə, yatıb; yaxşı da. Duranda yeməyini yeyər.

Qapiya sarı yönəldi; bir neçə addım atmışdı ki, rəisi kimi möhkəm olmayan əsgər milediyə yaxınlaşaraq dedi:

— Yox, cənab leytenant, bu arvad yatmayıb.

Felton soruşdu:

— Yatmayıb? Bəs nə edir axı?

— Özündən gedib. Rəngi də ağappaqdır, nə qədər qulaq asıram da, nəfəs aldığıni eşitmırəm.

Felton milediyə yaxınlaşmadan dedi:

— Doğru deyirsiniz. Gedin, lord Vinterə söyleyin ki, əsir özündən gedib. Belə bir hadisə olacağı əvvəldən nəzər alınmamışdır, mən də bilmirəm ki, nə edim.

Əsgər zabitin əmrini yerinə yetirmək üçün otaqdan çıxdı.

Felton təsadüfən qapı ağızında qoyulmuş bir kresloda oturdu; heç bir hərəkət etmədən kirimişcə lord Vinteri gözləməyə başladı. Miledi göz qapaqlarını açmadan kirpikləri arasından baxmağı çox məharətlə bacarırdı. Üzü o tərəfə oturmuş Feltonu gördü. On dəqiqə gözünü ondan ayırmadı; bu vaxt içərisində Felton birçə kəro də dönüb ona baxmadı.

Bu vaxt onun ağılına belə bir şey gəldi: lord Vinter öz gəlişilə bu həbsxanaçıya yeni bir qüvvə verə bilər. İlk təcrübə bir müvəffəqiyət vermədi. Miledi buna hələ ehtiyatda çox-çox imkanları olan bir qadın kimi dözdü. Başını qaldırib gözlərini açdı və yüngülə bir ah çəkdi.

Felton ah səsini eşidib geri döndü:

— Xanım, ayıldınız ki? Elə isə daha mənim burada görüləsi bir işim qalmadı. Sizə bir şey lazım olsa zəng edərsiniz.

Miledi ahəngdar bir səslə piçildəyaraq dedi:

— Ah Allah, Allah, mən necə iztirab çəkirdim!

Dikəlib kresloda oturduqdan sonra o daha gözəl və daha sərbəst bir vəziyyət aldı.

Felton ayağa qalxdı:

— Xanım, gündə sizə üç kərə yemək verəcəklər: bir səhər saat doqquzda, bir gündüz saat birdə, bir də ki, axşam saat sekkizdə. Əgər bu, sizin xoşunuza gəlməsə, saatların vaxtını dəyişə də bilərsiniz. Biz də sizin arzularınızı yerinə yetirməyə çalışarıq.

Miledi soruşdu:

— Yoxsa mən adama kədər verən bu böyük otaqda tək qalacağam?

— Qonşu kənddən bir qadın çağırılmışdır. O sabahdan qəsrə olacaq, nə vaxt istəsəniz sizin yanınıza gələcəkdir.

Miledi sakitcə dedi:

— Təşəkkür edirəm.

Felton yüngüləcə baş əyib qapiya sarı yönəldi. Bu zaman lord Vinterlə əsgər dəhlizdə göründlər. Onun əlində bir duz şüşəsi vardi.

Əsiri ayaq üstə görüb istehza ilə dedi:

— Hə, nə var? Nə olmuşdu ki? Ölü dirilib ki! Felton, oğlum, məgər sən başa düşmədin ki, bu qadın səni xam hesab edib qabağında komediya oynamaya başlamışdır? Komediyanın bu birinci pərdəsidir. Heç şübhəsiz, biz bunun hamısını görmək iltifatına nail olacaqıq.

Felton:

— Milord, — dedi, — mən də bunu düşündüm, — ancaq bizim əsir hər necə olsa qadındır; yaxşı tərbiyə görmüş hər bir adam öz diqqətini qadından əsirgəməmelidir, — bu da onun xətri üçün deyil. Adamın ləyaqəti üçündür, buna görə mən də ona belə bir diqqət göstərmək istədim.

Miledi bu sözdən elə diksindi ki, bütün bədəni sarsıldı; sanki qanı damarlarında donub qaldı.

Vinter gülərək dedi:

— Demək, məharətlə açıb tökülmüş saçlar, füsunkar solğun bəniz, xumar gözlər səni, daşqəlbli adamı yoldan çıxara bilmədi?

— Yox, milord. İnanın ki, qadının kələk və işvələri məni yoldan çıxara bilməz.

– Ele isə, mənim igid leytenantım, qoy miledi bunun üçün başqa bir yol axtarsın, biz də gedək axşam yeməyini yeyək... Amma bunu da bil ki, bu qadın vəziyyətdən çıxmaq üçün yol tapmağı bacarır: komediyanın birinci pərdəsindən sonra tezliklə ikinci pərdəsini də oynayacaq.

Lord Vinter bu sözləri deyib, Feltonun qoluna girdi və gülə-gülə onu apardı.

Miledi dişlərini bir-birinə qıcıyaraq öz-özünə piçildədi:

“Bacarıqsız, yazılıq rahib, bədbəxt mövhumatçı, öz mundırını əbaya çevirən əsgər, lap arxayıñ ol ki, səni cəlb etməyə bir yol tapacam!”

Vinter qapının astanasında dayanıb milediyə dedi:

– Qoy bu müvəffəqiyyətsizlik sizin iştahanınızı pozmasın. Bu cüca ilə balığı yeyin, qorxmayın, and olsun namusuma, onlara zəhər qatılmamışdır. Mən öz aşpazimdən razıyam, o məndən irs gözləmədiyi üçün ondan lap arxayınam. Siz də mənim kimi edin. Sağlıqla qalmın, əziz bacım! İkinci dəfə özünüzdən gedəndə yenə görüşərik!

Miledinin əlləri əsəbi halda kreslonu qamarladı. O, gözlerini lord Vinterlə Feltonun ardınca bağlanan qapıdan ayırmadı. Tək qalandan sonra yenə də onu dərin bir ümidsizlik bürdü. Miz üstündə gördüyü biçağı cəld götürdü; biçaq yumşaq gümüşdən qayırılmışdı, ucu da dəyirmi şəkildə idi; biçağın belə olması onu lap dilxor elədi.

Kip örtülməmiş qapı dalından qəhqəhə səsi eşidildi, qapı yenə də açıldı. Lord Vinter bərkədən dedi:

– Hə! Bir bax, özün görürsən ki, mənim igid Feltonum, özün görürsən ki! Mən sənə nə deyirdim: bu biçaqla, oğlum, o səni öldürərdi. Bilirsənmi, bu, onun zəif cəhətlərindən biridir: ona mane olan adamları o, hər necə olur-olsun rədd etməyə çalışır. Əgər mən sənin sözünə baxıb ona iti biçaq verdirsəydim, indi Felton yox idı; o əvvəl səni, sonra da bizim hamımızı bu biçaqla kəsərdi. Görürsənmi, Con, biçaqdan o çox yaxşı istifadə edə bilir.

Miledi hələ də biçağı əsəbi halda sıxlığı əlində tuturdu, lakin bu sözləri eşidəndən sonra əli boşaldı, biçaq döşəmə üstünə düşdü.

Felton dərin bir nifrətlə dedi:

– Siz haqlısınız, milord, siz haqlısınız, mən səhv etmişəm...

Onlar hər ikisi otaqdan çıxdı.

Miledi piçildəyaraq dedi:

“Mən mehv oldum. Mən elə adamların əlinə düşmüşəm ki, onların ürəyini yumşalda bilməyəcəyəm. Onlar məni tanıylar, mənim bütün kələklərimə qarşı özlərini müdafiə edirlər. Lakin buna yol vermək olmaz ki, hər şey onların istədiyi kimi qurtarsın!..”

Miledi miz dəhəndə oturdu, yeməyini yedi, bir az da İspaniya şərabı içdi, bütün əvvəlki qüvvəsinin geri qayıtdığını hiss etdi.

Yatmadan əvvəl, lord Vinterlə Feltonun söylədiyi sözləri, bütün hərəkətlərini xəyalında canlandırb ətraflı surətdə tədqiq etdi; məharətlə edilmiş bu dərin və düzgün tədqiqatdan sonra bu nəticəyə gəldi ki, ona əziyyət verən bu iki adamdan az-çox yenə də Feltona batmaq olar. Lord Vinterin Feltona söylədiyi bu cümlə miledinin diqqətini cəlb etdi. Lord Vinter demişdi:

– “Əgər mən sənin sözünə baxıb ona iti biçaq verdirsəydim...”

“Demək Felton mənim haqqımda ondan bunu xahiş edibmiş. Bundan görünür ki, Feltonun azca da olsa mənə yazıçı gəlir, onun qəlbində bir rəhm qıgilcımı var.

Bu qıgilcimdən mən elə bir yanğın törədərəm ki, bu yanğın onun özünü məhv edər. Lakin lord Vinter məni tanır, məndən qorxur, bilir ki, əgər mən onun əlindən qaçıb qurtarsam, işi əngəl olacaq. Buna görə, ona təsir etməyə çalışsam da, bir nəticə verməyəcək. Felton isə bir başqa. O, təmiz ürəkli, sadəlövh bir adamdır, özü də, deyəsən, xeyirxahdır. Onu ələ almaq olar”.

Miledi bu düşüncələrdən sonra yerinə girib yatdı; onun dodaqlarında bir təbəssüm görünürdü. Onu bir adam yatmış görseydil! O, yuxusunda bayram çiçəkləri çələngini görən gənc bir qız oxşayırı.

XXIII

İKİNCİ GÜN DUSTAQDA

Miledi yuxusunda gördü ki, d'Artanyanın edamında iştirak edir.

O, ilk ümidi təskinliyile yatan bir dustaq kimi yuxulayırdı.

Ertəsi gün otağına girəndə onu hələ də yatmış gördülər. Felton dəhlizdə durmuşdu. O, dünən dediyi qadını getirmişdi. Qadın miledinin çarpayışına yaxınlaşıb soruşdu:

– Xanım, nə qulluğunuz var, buyurun.

Miledi:

— Mən qızdırımişam, — dedi. — Bircə dəqiqə də yatmamışam. Gecə nə uzunmuş! Mən ağır iztirab içindəyəm... Əminəm ki, siz mənimlə, dünən məni incident adamlar kimi deyil, daha insancasına rəftar edəcəksiniz. Mən sizdən ancaq yataqdan qalxmamağa icazə verməyinizi xahiş edirəm.

Qadın soruşdu:

— Həkim çağırımmı?

Felton bu söhbəti eşidirdi, lakin bir kəlmə də olsun danışmirdi.

Miledi soruşdu:

— Hə, həkim çağırasmine? Həkim nəyə lazımdır? Dünən bu cənablar söylədi ki, mənim xəstəliyim – komedyiadır. Onlar, yəqin ki, bunu hokimə də deyiblər, o da, şübhəsiz, onların sözünü təsdiq edəcəkdir.

Feltonun səbri tükəndi:

— Elə isə, xanım, necə müalicə olunmaq istədiyinizi siz söyləyin.

— Ah, Allah, mən bunu heç bilirəmmi? Mən ancaq onu bilirəm ki, xəstəyəm.

Felton bu bitməz-tükənməz şikayətdən yorulmuşdu. Qadına:

— Gedin, — dedi, — lord Vinteri çağırın.

Miledi çıçıraraq:

— Yox, yox! — dedi. — Yox, yalvarıram sizə, onu çağırmayın! Mən özümü yaxşı hiss edirəm, mənə heç nə lazım deyil, siz ancaq onu çağırmayın.

Bu sözlər elə odlu söylənmişdi ki, Felton otaqda bir neçə addim ataraq gəzindi.

Miledi bunu görüb düşündü: "Onun qəlbini riqqətə gəlmüşdir".

Felton:

— Xanım, — dedi, — əger siz, doğrudan da, xəstəsinizsə, həkim gel-sin, yox əger özünü xəstəliyə vurursunuzsa, sizin üçün yaxşı olmayıcaq, onda biz hər nə etsək, özümüzü haqlı hesab edəcəyik.

Miledi heç bir söz demədi. Gözəl başını balışa qoyub ağlamağa başladı.

Felton ona laqeydcə baxırdı; ağlamasının uzun sürəcəyini görüb otaqdan çıxdı; qadın da onun ardınca getdi. Lord Vinter gəlmirdi.

Miledi öz sevincini başqlarından gizlətmək üçün döşəkağı ilə başını örtərək öz-özünə piçildədi: "Deyəsən, bəzi şeyləri anlamağa başlayıram".

İki saat da keçdi.

"İndi daha sağalmaq lazımdır, azarladığım bəsdir. Ayağa durub bu gün bir şey əldə etməyə çalışmalıyam. Mənim ixtiyarımda ancaq on gün qalır. Bu gün axşam iki gün tamam olur".

Səhər yeməyi hələ də miz üstə dururdu. İndi gəlib onu yiğis-diracaqdılar, miledi də yenə Feltonu görəcəkdi.

Miledi səhv etmirdi: Felton yenə də gəldi və üstündə yemək gətirilmiş mizin aparılması əmr etdi.

Mizi apardılar. Felton hələ getməmişdi. Onun əlində bir kitab vardı.

Miledi iztirab çəkən bir adam kimi, buxarı yanında kresloda məzəlum-məzəlum oturmuşdu: o gözəldi, kədərliydi, solğundu. Felton ona yaxınlaşdı:

— Xanım, lord Vinter də sizin kimi katolikdir; o, belə düşünür ki, kilsənin adət və ayinini icra etmək imkanına malik olmamanız bəlkə də sizin üçün ağır bir məhrumiyyət oldu, buna görə də o razılıq verdi ki, siz hər gün günorta ibadətinə aid olan duaları oxuyasınız. Həmin dualar da bu kitabda vardır.

"Sizin günorta ibadəti" sözlərini söylərkən Feltonun üzündə doğan həqarətli təbəssümü miledi sezə bildi. Başını qaldırıb çox diqqətlə zabitə baxdı.

Onun adı bir qayda ilə daranmış saçlarından, paltarının sadəli-yindən bildi ki, bu adam kral Yakovun sarayında tez-tez rast gəldiyi tutqun təbiətli puritanlardan¹ biridir. Birdən ona qəribə bir ilham gəldi. Bu hal ancaq, insanın bütün taleyi, bütün həyatı asılı olan dahi adamların böhranlı dəqiqlişlərində olur.

O, gənc zabitin səsində sezdiyi eyni həqarətli ona dedi:

— Günorta ibadətinə aid olan dualarımı? Pozğun əxlaqlı bir katolik olan Vinter çox gözəl bilir ki, mən başqa bir məzhəb sahibiyəm; o mənə kəlek gəlmək istəyir.

Felton gizlədə bilmədiyi bir təəccübə dədi:

— Xanım, bəs siz nə məzhəb sahibiniz?

Miledi süni bir həyəcanla bərkədən dedi:

¹ Puritanlar – İngiltərədə XVI əsrin ikinci yarısında meydana gəlmiş dini hərəkatda iştirak edənlər. Puritanların dini məfkurəsi kalvinizmin qüvvəli təsiri altında tərəmişdir. Ticarət burjuaziyasının, varlı əkinçilərin nümayəndələri olan puritanlar mütləqiyətin qatı düşməni olmuşlar. Onlar həyatda özlerini duzgün bir adam, har hansı bir bezəyin, dəbdəbenin və sairənin düşməni kimi göstərildilər.

– Mən bunu öz məzhəbimin qurbanı olanda söyləyəcəyəm.
Miledi bu sözləri söyləməklə çox şey qazandı. Gənc zabit susurdu, lakin onun gözleri qəlbindəkini sözdən daha gözəl ifadə edirdi.

Miledi yene həyəcanla sözünə davam etdi:

– Mən öz düşmənlərimin əlindəyəm. Mən öz Allahımı ümid bağlamışam; mənim Allahım məni xilas edəcək, ya da mən onun yolunda məhv olacağam! Mənim cavabım budur vo sizdən xahiş edirəm ki, mənim bu sözlərimi lord Vinterə yetirəsiniz. – Sonra o murdarlanmaqdan qorxmuş kimi, barmağı ilə dua kitabını göstərərək əlavə etdi:
– Bu kitabı siz özünüzə götürə bilərsiniz. Heç şübhə yoxdur ki, siz lord Vinterin ikiqat şorikisiniz: həm adamı təqib etmək şəriki, həm də dinə zəlalət qatmaq şəriki!

Felton heç bir söz demədi; kitabı götürüb getdi.

Axşam saat səkkizə az qalmışdı ki, lord Vinter goldi. Miledi artıq nə edəcəyini ətraflı surətdə düşünmüştü; özünü də tamamilə ələ ala bilmədi.

Baron miledinin karşısındaki kresloda oturdu, ayaqlarını etinasızca buxarıya sarı uzadaraq dedi:

– Deyəsən, biz öz məzhəbimizdən uzaqlaşmağa təşəbbüs etmişik.
– Möhtərəm cənab, siz bununla nə demək istəyirsiniz?
– Mən onu demək istəyirəm ki, bizim son görüşümüzdən sonra siz öz dininizi xəyanət etmisiniz. Yoxsa protestant olan üçüncü bir əre getmisiniz?

Əsir qadın əzəmətli bir ifadə ilə dedi:

– Milord, izah edin. Mən sizin sözlərinizi eşidirəm, amma başa düşmürəm.

Lord Vinter istehza ilə:

– Demək, siz heç bir dinə qulluq eləmirsiniz, – dedi, – bu, mənim daha artıq xoşuma gəlir.

Miledi soyuq bir tərzdə:

– Əlbət ki, – dedi, – bu, sizin prinsipinizi daha çox uyğundur.
– Etiraf edirəm ki, dini məsələlərdə mən heç bir prinsipə əsaslanıram.
– Sizin əxlaqsızlığını və cinayətləriniz bunsuz da sizin kim olduğunuzu açıb göstərir.
– Hə!.. Siz əxlaqsızlıqdanmı danışırıñız? Ya mən sizi pis başa düşürəm, ya da siz misli görünməyən həyasız bir qadıñınız.

Miledi yene də soyuq bir tərzdə dedi:

– Siz bilirsiniz ki, bizə qulaq asan var, ona görə də belə danışırıñız. Bir də ona görə belə deyirsiniz ki, siz öz məhbəs xidmətçilərinizi və cəlladlarını mənim əleyhimə qaldırmaq istəyirsiniz.

– Öz məhbəs xidmətçilərinizi və colladlarını! Xanım, siz lap şair kimi danışmağa başlayırsınız və dünənki komediya da bu gün traqediyaya çevrilir. Səkkiz gündən sonra siz, sizin üçün müəyyən edilən yerdə olacaqsınız, onda mənim vəzifəm bitmiş olacaqdır.

Miledi, öz hakiminə qarşı meydan oxuyan günahsız adam kimi, həyəcanla dedi:

– Namussuzcasına bir vəzifə! İmansızcasına bir vəzifə!

Lord Vinter ayağa qalxaraq dedi:

– Sözün doğrusu, mənə elə gelir ki, bu əxlaqsız qadın deli olur. Xanım puritan, sakit ol, yoxsa əmr edərəm sizи dustağa salarlar.

Lord Vinter bunu deyib otaqdan çıxdı.

Felton, doğrudan da, qapı dalında imiş və bu səhbətin hamısını eşidibmiş.

Miledi bunu duydı.

Piçildayaraq öz qaynının dalınca dedi:

– Get, get! Bunun hamısının lap bu yaxında əvəzini çıxacağam. Axmaq adam, sən bunu başa düşünce, iş-işdən ötmüş olacaq.

Otağa yene də bir sakitlik çökdü.

İki saat keçdi. Xidmətçilər axşam yeməyi gətirdilər, gördülər ki, miledi bərkdən dua oxuyur. Bu duanın ona ikinci ərinin qoca bir xidmətçisi öyrətmişdi. O sanki dua oxuya-oxuya vəcdə gəlmışdı; ətrafında olan hadisələrə zərrə qədər də əhəmiyyət vermirdi. Felton işaret ilə bildirdi ki, ona mane olmayıñ; işlərini qurtardıqdan sonra, səssizcə, öz esgərləri ilə bərabər, otaqdan çıxdı.

Miledi bildirdi ki, qapı dalında ona qulaq asan olar; buna görə də duaların hamısını oxudu. Ona elə gəldi ki, qapı ardındakı keşikçinin addımları başqa cür səslənməyə başladı: sanki o, milediyə qulaq asırdı. O, elə bunu istəyirdi. Miz dalında oturdu, bir az yemək yedi, üstündən də ancaq su içdi.

Bir saat sonra süfrəni yiğisdirmağa gəldilər. Bu dəfə Felton əsgərin yanında deyildi. Demək o, miledini tez-tez görməyə qorxurdu.

Üzündə doğan təbəssümü gizlətmək üçün divara sarı çevrildi. Onun qabiliyyətini göstərən bu təbəssüm sərrini aça bilərdi.

Yarım saat da gözlədi. Qəsrə dərin bir sakitlik çökmüşdü. Ancaq dalğaların arası kəsilməyən səsi, okeanın ucsuz-bucaqsız tənəffüsü eşidilirdi... O, öz təmiz, ahəngdar, titrək səsilo Zəburun birinci ayəsini oxumağa başladı; bu ayəni o zaman puritanlar çox sevərdilər:

Demək qüvvəmizi imtahan üçün,
Aman Allah, bizi atıb gedirsen!
Sonra da dərd çəkən her insan üçün,
Mərhəməti özün bizə edirsen.

Miledi həm oxuyur, həm də qulaq asırı. Qapı daşında keşik çəkən esgər, yerində dommuş kimi, birdən-birə dayandı. Miledi daha ehtirasla oxumağa başladı. Ona elə gəlirdi ki, bu səs qəsrin tağları altında uzaqlara yayılır, cazibəli bir sehr kimi məhbəs xidmətçilərinin ürəyini yumşaldır.

Lakin təəssübkeş bir katolik olan keşikçi bu şəhri pozaraq qapı ardındançığırdı:

– Xanım, kiriyin! Sizin səsiniz ölü üstündə oxunan dua kimi adama qüssə verir. Bu qarnizonun “Ürək açan” xidmətinə sizin bu dua oxumanız da əlavə olunsa, onda lap bizim işimiz bitər ki!

Feltonun sərt səsi eşidildi:

– Susun! Öz vəzifənizi yerinə yetirin, axmaq! Sizə buyurulubmu bu qadının oxumasına mane olun? Yox. Sizə əmr olunub ki, onun keşiyini çəkin və əgər qaçmaq istəsə, vurun. Elə də eləyin: onun qarovalunu çəkin, qaçmaq fikrinə düşsə ödürüün. Lakin əmrden kənara çıxmayın.

Sevinc ani bir ildirim kimi, miledinin üzünü işıqlandırdı. Lakin bu danışıği o, elə bil heç eşitmədi: səsinə iblisanə bir gözəllik və məftuniyyət verərək yenə də oxumağa başladı:

Açı göz yaşları, vuruşlar, hərbələr,
Qaranlıq məhbəslər, paslı zəncirlər.
Əvəzində vardır gənclik, həm dua,
Bir də dərdimizə qalan bir Allah.

Görünməmiş bir qüvvətə malik olan və yüksək bir ehtirasla canlanan bu səs Zəburdakı kobud şərlərə sehrlə bir gözəllik verirdi. Feltona elə gəlirdi ki, o mələk səsini eşidir. Miledi yenə də oxuyurdu:

Lakin o qurtuluş saatı gələr,
Ey Allah, bizi də o xilas edər.
Bizi iradəmiz aldatsa bir an,
Ancaq heç aldatmaz ölüm, şöhrət, şan.

Bu dəhşətli, füsunkar qadın bütün ruhunu bu şerdə ifa etməyə çalışırı. Bununla da o, genç zabitin qəlbini tamamilə alt-üst edə bilmışdı. Felton sərt bir hərəkətlə qapını açdı, gəlib miledinin qabağında durdu; onun rəngi qaçmışdı, gözləri parıldayırdı.

– Niyə siz belə oxuyursunuz? Belə bir səslə...

Miledi mülayimcə dedi:

– Əfv edin. Mənim oxumağımın bu evdə yersiz olduğunu unutmuşdum. Mən, bəlkə, də sizin dini hisslerinizi təhqir etmiş oldum, ancaq, and olsun Allaha, mən bunu başqa bir məqsəd üçün etmədim. Taqsırim varsa, məni bağışlayın.

Miledi bu coşqunluq içinde daha gözəl görünürdü. Felton özünü itirmişdi, ona elə gəlirdi ki, indicə səsini eşitdiyi bu qadın mələkdir.

– Bəli, bəli, siz bu qəsrə yaşıyan adamları karıxdırırsınız, həyəcanlandırırsınız.

Yazlıq Felton lap ağlığını itirmişdi; nə dediyini heç özü də yaxşı bilmirdi. Miledi iti nəzərlərilə onun qəlbinin lap dərinliklərinə soxulmaq istəyirdi.

O, mülayimcə və müti halda dedi:

– Mən daha oxumayaçağam.

– Yox, yox, xanım, oxuyun, ancaq belə bərk oxumayın. Xüsusilə gecələri...

Felton bu sözləri deyib tez otaqdan çıxdı.

Əsgər ona dedi:

– Siz yaxşı etdiniz, leytenant. Onun oxumağı adamin bütün ruhunu alt-üst edir: nə gözəl səsi var!

ÜÇÜNCÜ GÜN DUSTAQDA

Felton tərəddüd edirdi. Miledi onunla təklikdə olmalı idi; onunla danışmaq üçün mütləq onun özünü danışmağa məcbur etmək lazımdı. Miledi füsunkar, ilahi bir səsə malik olduğunu bilirdi. O, zabitin hər bir hərəkətinə, sözünə, baxışına, hətta teneffüsünə də diqqət etməyə başladı. Nəhayət, yeni rol götürən bacarıqlı bir aktyor kimi, Feltonu tamamilə öyrənə bildi.

Lord Vinterə qarşı olan əlaqəsində o, belə çotinlik hiss etmirdi. Öz-özlüyündə qət etdi ki, lord gələndə dinib-danışmasın, öz ləyaqətini qorusun; bəzən də qəsdən etinasızlıq göstərərək onu açıqlandırsın; həqarətli sözlərlə onu hədə-qorxu gəlməyə məcbur etsin, bunun da qarşısında özünü müti göstərsin. Miledinin planı bundan ibarətdi. Felton onun öz qaynı ilə görüşməsinin şahidi olmalı idi; bəlkə də o, bircə kəlmə də söz söyləməyəcəkdi. Lakin hər şeyi görəcəkdi.

Səhər Felton yenə də gəldi; lakin miledi susurdu. Getməyə hazırlaşarkən o, elə bil danışmaq istədi. Ancaq cəsarət etmədi. Özünü zorlayaraq, demək istədiyi sözü ürəyində gizlətdi. Günortaya az qalmışdı ki, lord Vinter gəldi.

Gözəl bir qış günü idi; solğun İngilterə günəşinin adamı qızdırmayan, lakin işiq saçan şüaları dustaqxananın pəncərə barmaqlığından içəri süzülürdü.

Miledi pəncərəyə baxırdı; özünü elə göstərdi ki, guya qapı açıldığını eşitmədi.

Lord Vinter:

– Hə, – dedi, – əvvəl komediya, bunun da ardınca tragediya oynadıqdan sonra indi də özümüzü malxulyaya vurmuşuq.

Əsir qadın heç bir söz söyləmədi.

Lord Vinter sözünə davam etdi:

– Bəli, bəli. Mən başa düşürəm: siz çox istərdiniz ki, azad olasınız; siz istərdiniz ki, yaxşı bir gəmiyə minib bu firtinalı dənizin zümrüd sularını yara-yara Fransaya gedəydimiz, siz istərdiniz ki, məharətlə qura bildiyiniz tələlərdən birini də quruda, ya suda mənə qurasınız. Səbir edin, səbir edin! Dörd gündən sonra sahil sizin ixtiyarınızda olacaq, dəniz öz sinəsini sizin qarşınızda, bəlkə də, sizin arzu etdi-

yinizdən daha geniş açacaq, çünki dörd gündən sonra İngiltərə yaxasını sızdırmaq qurtaracaq.

Miledi əllerini döşünə qoyub gözəl gözlərini göyə sarı qaldırdı və bir mələk yumşaqlığı ilə dedi:

– Allah, Allah! Sən də bu adamı mənim kimi əfv et!

Lord Vinter bərkədən:

– Dua et, mələk – dedi. – Allaha dua et! Çünki sən elə adamın əlinə düşmüsən ki, o, heç vaxt səni əfv etməyəcək.

Lord Vinter otaqdan çıxdı.

Miledi yarıya qədər açılmış qapıdan ötərgi bayırı baxdı və Feltonu gördü; o, cəld qıraqa çəkildi ki, miledinin gözündə yayınsın. Miledi bu zaman dizləri üstə düşüb Allaha yalvarmağa başladı:

– Allah, Allah! Sən özün bilirsən mən necə bir müqəddəs iş üstündə əzab çəkirəm. Bu əzaba tab gətirmək üçün mənə qüvvət ver!

Qapı yavaşça açıldı, Allaha yalvaran bu gözəl qadın, qapının açıldığıni heç duymamış kimi, göz yaşı tökə-tökə:

– Ey qıdas alan Allah! Ey rəhmətli Allah! Yoxsa sən bu adamın öz dəhşətli planını yerinə yetirməyə imkan verəcəksən?

Sonra da, Feltonun ayaq səslərini eşitmış kimi, cəld qalxdı və qizardı.

Felton ciddi bir tövrlə:

– Xanım, – dedi, – mən Allaha dua edənlərə mane olmağı xoşlamıram.

Miledi hönkürtü ilə ağlaya-ağlaya dedi:

– Siz haradan bildiniz ki, mən dua edirdim? Siz yanılırsınız: mən dua eləmirdim.

Felton yenə əvvəlki ciddiyetlə:

– Xanım, – dedi, – yoxsa siz elə zənn edirsiniz ki, mən Yaradanın qarşısında diz çöküb dua edən adama mane olmağa özümü haqlı hesab edirəm? Heç elə şey olarmı? Allah eləməsin! Bir də ki, müqəssirlər gərək tövbə eləsin. Bir adam, nə kimi taqsırı olsa da, o dua edərkən mənim üçün müqəddəsdir.

Miledinin üzündə elə bir təbəssüm doğdu ki, bu qiyamət günlündə mələyi belə özünə məftun edə bilərdi.

– Mən müqəssirəm mi? Ey Allah, bunun doğrumu, yalanmı olduğunu bir sən özün bilirsən! Cənab zabit, siz deyin ki, mən məhkum edilmişəm, – bu, daha düzgün olardı. Lakin Allah əzab çəkənləri sevir, bəzən təqsırı olmayanların da məhkum edilməsinə yol verir.

Felton:

– Siz müqəssirmisiniz, ya nahaq yero əzabını çəkirsiniz – hər halda dua etməlisiniz, mən də sizin üçün Allaha dua edəcəyəm.

Miledi özünü onun ayaqları altına ataraq bərkdən dedi:

– Siz haqlısınız! İndi mənə qulaq asın, artıq mən başıma gələn müsibəti sizdən gizlədə bilmirəm. Siz ümidişiz bir qadının yalvarışlarını dinləyin. Cənab, siz, xəbisler əlində bir aletsiniz, mən sizdən ancaq bir sədəqə istəyirəm; siz bunu mənə versəniz, mən sizə bu dünyada da, o dünyada da xeyir-dua edəcəyəm.

– Xanım, siz bu baredə milordla danışın. Xoşbəxtlikdən, mənim nə əfv etməyə, nə də cəza verməyə ixtiyarım var. Bu vəzifəni Allah məndən yuxarıda duran adama tapşırılmışdır.

– Yox, bunu Allah ancaq sizə tapşırılmışdır! Siz mənim məhv edilməyimə və biabır olmağıma razılıq vermədən qabaq, yaxşısı budur ki, mənə qulaq asın.

– Xanım, əgər siz biabır olmağa layiqsinizsə, onda hər bir cəzaya boyun əyməlisiniz, Allahın qabağında üzü ağ olmaq üçün hər şeyə dözməlisiniz.

– Siz nə deyirsiniz! Siz məni başa düşmürsünüz! Mən biabırçılıq deyəndə siz elə zənn etməyin ki, mən dustaqxanani, ya ölümü nəzərdə tuturam. Yox. Allah eleməsin! Mənim üçün dustaqxana və ölüm heç bir şeydir!

– Elə isə, xanım, mən sizi heç anlaya bilmirəm.

– Ya özünü elə göstərirsiniz ki, guya anlaya bilmirsiniz.

– Yox, xanım, and olsun əsgər namusuna, and olsun xristian məhəbinə ki, yox!

– Necə? Lord Vinterin nə fikirdə olduğu sizə məlum deyilmə?

– Yox, məlum deyil.

– Bu, ola bilməz! Siz onun etibar etdiyi bir adamsınız.

– Xanım, mən heç vaxt yalan demərəm.

– Lakin onun nə niyyətdə olduğunu bilmək çətin deyildir: lord Vinter bunu heç gizlətmək də istəmir.

– Xanım, o şəyi ki, mənə tapşırımlar, heç vaxt onu öyrənmək fikrinə düşmürəm.

Miledi səsinə fövqəladə bir səmimiyyət verərək bərkdən dedi:

– Demək, bu məsələdə siz onun yoldaşı deyilsiniz? Siz bilirsinizmi ki, o məni elə biabır elemək istəyir ki, yer üzündə olan bütün cəzalar bunun yanında bir heçdir?

Felton qızararaq:

– Siz səhv edirsiniz, xanım, – dedi. – Belə bir cinayət lord Vinterin əlindən gəlməz.

Miledi düşündü. “Yaxşı, bu hələ məsələnin nə yerdə olduğunu bilmədən bunu cinayət adlandırır”. Sonra bərkdən dedi: – Alçaq adamla dost olanın əlindən hər nə desən gələr.

Felton soruşdu:

– Bu alçaq adam dediyiniz kimdir?

– İngiltərədə ancaq bir adam bu ada layiqdir.

Feltonun gözləri parıldadı:

– Siz Corc Villyersimi deyirsiniz?

Miledi onun sözünü təsdiq etdi:

– Bəli, həmin adam ki, müşriklər və dinsizlər ona Bekinhem hersoqu deyirlər. İngilis olan bir adama kimin haqqında söhbət getdiyindən bu qədər də izah etmək lazımdır.

Felton:

– Allahın bələsi ondan uzaq deyil: o layiq olduğu cəzadan qaçıb qurtara bilməyəcək.

Bütün ingilislər hersoqa nifrət edirdi. Hətta katoliklər onu talançı, rüşvətxor və əxlaqsız hesab edir, puritanlar isə ona iblis deyirlər.

Miledi bərkdən:

– Allah, Allah, – dedi, – sən bu adami layiq olduğu cəzaya yetir! Mən bunu öz qisasım üçün deyil, bütün bir xalqın qurtuluşu üçün Allahdan arzu edirəm!

Felton soruşdu:

– Siz hersoqu tanıyırsınız mı?

Miledi sevinərək düşündü: “Nəhayət, o, mənə sual verməyə başlayır!”

– Tanıyıram? Bədbəxtlikdən onu tanıyıram. Onu tanıdığını da ömrüm boyu təəssüf edəcəyəm.

Miledi, dərin bir ümidişliyə tutulmuş kimi, əllərini ovmağa başladı. Felton isə bu zaman öz metanətini itirdiyini hiss etdi. Qapiya tərəf yönəldi. Əsir qadın arxadan yüyüürək onu saxladı və bərkdən dedi:

– Cənab, rica edirəm, rəhmə gelin, mənim xahişimə qulaq asın: baronun ehtiyat üçün məndən aldığı bıçağı mənə verin... Ah məni axıra kimi dinləyin! O bıçağı... Onu bircə dəqiqliyə mənə verin; mənə yazıığınız gəlsin. Mənim bu xahişimə əməl edin. Mən sizin ayaqlarınıza düşüb yalvarıram! Siz qapımı virarsınız, mən sizə heç bir şey

etməyəcəyəm. Allah! Siz mənim rast gəldiyim yeganə ədalətli, rəhmdil, gözəl bir insansınız, – mən size nifret edə bilərəmmi?.. Size, bəlkə de mənim xilaskarım olan bir adama? O bıçağı birçə dəqiqə mənə verin! Mən size qapıdakı pəncərədən qaytararam... Birçə dəqiqəliyə, cənab Felton, bununla da sin mənim namusumu ayaqlanmadan xilas edərsiniz.

Felton öz əlini əsir qadının əlindən dartıb almağı unudaraq, dəhşətlə çıçırib dedi:

– Siz özünüzü öldürməkni isteyirsiniz? Özünüzü öldürməkmi?

Miledi səsini alçaldaraq və taqətsizlikdən döşəmə üstə yixilaraq piçildədi:

– Cənab, mən öz sırrimi açıb sizə dedim, öz sırrimi açıb dedim. İndi o, hər şeyi bilir. Allah, mən mehv oldum.

Felton karıxmış halda ona baxırdı.

Miledi düşündü: “O, hələ də şübhə edir. Görünür, mən onu lazımlıca inandırıa bilməmişəm”.

Lord Vinterin dəhlizdən ayaq səsləri eşidildi. Felton bu addım səsindən baronun gəldiyini bilib qapıya sarı yönəldi. Miledi onun dahınca yürüüb dedi:

– Bu adama mənim dediklərimdən bir kəlmə də söyləməyin. Yoxsa mən mehv olaram, bunu da eləyən sizsiniz, siz...

Addım səsləri yaxınlaşındı. Miledi susdu və dəhşət içinde gözəl əlini Feltonun dodaqları üstə qoydu.

Felton onu yavaşça özündən itələdi. Miledi kreslo üstünə yixıldı.

Lord Vinter qapının yanından ölüb keçdi. Addım səsləri get-gedə uzaqlaşındı.

Feltonun rəngi meyit kimi ağarmışdı; o, bir qədər bu vəziyyətdə durub addım səslərinə qulaq asdı. Səs kəsildikdən sonra yuxudan ayılan adam kimi, köksünü ötürüb cəld otaqdan çıxdı.

Miledi onun ardınca dedi:

– Hə! İndi artıq sən məniməsn!

Sonra onun üzü yenə də tutuldu.

“O, barona söyləsə, mən mehv oldum. Baron çox yaxşı bilir ki, mən özümü öldürməyəcəyəm. O, Feltonun yanında mənə bıçaq verəcək. Feltonda başa düşəcək ki, mənim göstərdiyim bu dəhşətli ümidsizlik komedyidan başqa bir şey deyilmiş”.

Miledi güzgüyə baxdı; o, heç vaxt hələ indiki kimi gözəl olmamışdı.

Gülümseyərək öz-özünə dedi:

– Yox, o, barona heç bir söz söyleməyəcək.

Lord Vinter axşam onun otağına gəldi.

Miledi ona:

– Möhtərəm cənab, – dedi, – mənim dustaqxanama gəlməyiniz vacibdirmi? Siz məni, mənim iztirabımı artırıb bu gelişlərdən xilas edə bilməzsənizmi?

Lord Vinter:

– Əziz bacım, – dedi, – bu necə olur? Siz deyildinizmi, o gözəl dodaqlarınızla mehribanca mənə deyən ki, mən İngiltərəyə ancaq sizi görmək iltifatına nail olmaq üçün gəlməşəm? Bunun üçün də siz hər bir çətinliyə dözmüsümüz. Sizi dəniz xəstəliyi tuta bilərdi, siz firtinaya düşə bilərdiniz, düşmən sizə əsir ala bilərdi. Yaxşı da, indi ki, mən sizin yanınızdayam. Siz bundan gərək razı qalasınız. Bir də ki, mənim bu dəfə gəlişimdən xüsusi bir məqsədim var.

Miledi titrəyirdi: o, elə zənn edirdi ki, Felton bayaq ki, söhbəti ona xəbər vermişdir.

Lord Vinter onunla yan-yanaya oturdu, cibindən bir kağız çıxarıb yavaş-yavaş açmağa başladı.

Milediyə:

– Baxın, – dedi, – gələcəkdə sizə veriləcək pasportu sizə göstərmək istəyirəm. Bunu sizə mən hazırlamışam, bundan sonra bu sizin həyatınızın yeganə bir sənədi olacaq; bunu sizə verməyə mən razıyam.

Lord Vinter aşağıdakı sözləri oxudu:

“Fransız krallığı məhkəməsi tərəfindən damğalanmış və cəza verildikdən sonra azad edilmiş bu Şarlota Bakson adlı qadını... göndərmək üçün əmr...”

Lord Vinter əmrin oxunmasını kəsib dedi:

– Hərə gedəcəyiniz yazılmamışdır. Bunu siz özünüz də göstərə bilərsiniz, yalnız bir şərtlə ki, bu yer Londona min mildən yaxın olmasın. Bəli, dalısını oxuyuram:

“Bu qadın bu yerdə yaşa malıdır, heç vaxt bu yerdən üç mildən artıq kənara çıxmamalıdır. Qaçmaq istəsə, edam ediləcəkdir. Gündə ona mənzil və yemək haqqı olaraq beş sillinq pul buraxılacaqdır”.

Miledi soyuq bir tərzdə:

– Bu əmr qətiyyən mənə aid deyil, – dedi, – çünkü oradakı ad mənim addım deyil.

– Ad? Sizin heç adınız varmı?

– Mən sizin qardaşınızın familiyasını daşıyıram.

– Siz yanılırsınız; mənim qardaşım sizin ikinci əriniz idi. Lakin birinci əriniz durur. Siz onun adını mənə söyleyin, mən də Şarlota Bakson adını dəyişim, sizi onun familiyası ilə yazım. Yox? Bunu istəmirsinizmi? Susursunuzmu?.. Yaxşı! Siz onda Şarlota Bakson adı ilə dustağa salınacaqsınız.

Miledi susurdu. Onu qorxu bürümüşdü. O, elə zənn edirdi ki, bu əmr elə bu saat yerinə yetiriləcəkdir. Hər şeydən ümidi kəsmişdi. Lakin birdən əmrin imzasız olduğu gözünə çarpdı. Bunu bilmeklə böyük bir sevinc duydu. Bu sevincini gizlədə də bilmədi.

Lord Vinter onun üzündəki dəyişikliyi görüb dedi:

– Bəli, bəli, siz əmrin altındakı imzani axtarırsınız və düşünürsünüz ki: “Madam ki, əmr imzalanmamışdır, demək hələ ümid yeri var, bunu mənə ancaq məni qorxutmaq üçün göstərirlər”. Səhv edirsiniz: sabah bu əmr Bekinhem lorduna göndəriləcek, o biri gün də möhür və imza ilə mənə qaytarılacaq, iyirmi dörd saatdan sonra da yerinə yetiriləcəkdir, – buna siz lap arxayı ola bilərsiniz. Xudahafiz, xanım mənim sizə söyləyəcəyim bu idi.

– Möhtərem cənab, mən də sizə söyləməliyəm ki, bu – hakimiyətdən sui-istifadə etmək deməkdir, məni başqa bir ad altında sürgün etmək alçaqlıqdır.

– Miledi, siz öz adınız altında boğazınızdan asılmağı daha yaxşı hesab edirsiniz? İngilis qanunları izdivacın müqəddəsliyinə qarşı cinyət işleyənlərə amasızcasına rəftar edir, – siz ki, bunu bilirsiniz. Açıq danışım, mənim adım, daha doğrusu, mənim qardaşımın adı bu məsələyə qarışsa da, mən lap biabır olsam da, sizdən həmişəlik yaxa qurtardığımı tamamilə əmin olmaq üçün bu işdən çəkinməyəcəyəm.

Miledi heç bir söz demədi, lakin meyt kimi ağardı.

Lord Vinter sözünə davam etdi:

– Beli! Mən görürrəm ki, siz seyahət etməyi daha üstün tutursunuz. Çox gözəl, xanım. Qədim bir zərb-məsəl var, deyirlər ki: adam çox oxumaqla deyil, çox gəzməklə çox şey bilər. İndi qalır beş şillinq məsəlesi. Lakin, deyəsən, bir az xəsis kimi görünürəm, eləmi? Lakin mən istəmirəm ki, siz keşikçinizi pulla ələ alasınız, – pulunuz çox olsa siz buna da cəhd edərsiniz. Doğrudur, keşikçini yoldan çıxartmaq üçün sizin bütün gözəlliyyiniz sizin özünzdə qalır. Əgər Feltonu ələ almaq

yolunda boşça çıxan səyləriniz sizi belə şeylərdən bezikdirməyibsə, onda öz gözəlliyyinizdən də istifadə etməyə çalışın.

Miledi düşündü: “Felton ona heç bir söz söyleməyib. Elə isə heç bir şey itirməmişəm”.

– Xudahafiz, xanım! Sabah mən gelib sizə qasidin getməsini xəbər verəcəyəm.

Lord Vinter öz əsirinə istehza ilə baş əyib otaqdan çıxdı.

Miledi sərbəstcə köksünü ötürdü: hələ onun elində dörd gün vardi; Feltonu da tamamilə ələ almaq üçün dörd gün kifayətdi.

Birdən onun ağlına dəhşətli bir fikir gəldi: lord Vinter əmri imzalamaq üçün Feltonun özünü hersoqun yanına göndərə bilər; onda Felton əldən çıxar. Lakin ona bir şey təskinlik verirdi: Felton lord Vinterə heç bir şey söyləməmişdi.

Miledi axşam yeməyini yedi. Sonra da, dünənki kimi, dizləri üstə düşüb bərkdən dua oxumağa başladı.

Yenə də əsgər qapı dalında dayanıb qulaq asmağı başladı.

Çox çəkmədi ki, dəhlizdə keşikçininkindən daha yüngül ayaq səsleri eşildi; səs yaxınlaşış qapı dalında kəsildi.

Miledi düşündü: “Bu, odur!”

O, yenə də, dünən Feltona çox bərk təsir edən dini himni oxumağa başladı. Lakin qapı açılmadı. Miledi qapıdakı pəncərəyə gizli bir nəzər saldı: ona elə gəldi ki, dəmir barmaqlıq ardında gənc zabitin odlu gözleri parıldadı.

Oxumaq səsi kəsildi. Qapı dalında dərindən bir ah çəkdilər. Miledinin bayaq eşitdiyi ayaq səsleri, təəssüf edilmiş kimi, yenə də yavaş-yavaş uzaqlaşmağa başladı.

XXV

DÖRDÜNCÜ GÜN DUSTAQDA

Ertəsi gün Felton miledinin yanına gələndə, miledi kreslo üstündə durub, əlində də batist yaylıqlarından hörülülmüş bir ip tutmuşdu. Feltonu görüb yüngül bir hərəkətlə kreslodan yerə atıldı, əlindəki ipi də dalında gizlətmək istədi. Gənc zabitin rengi həmişəkindən daha solğundu. Gözləri qızarmışdı. Lakin üzü əvvəlkilərdən daha artıq bir sərtlilik ifadə edirdi.

Milediyə ağır-ağır yaxınlaşış soyuq bir tərzdə soruşturdu:

– Xanım, nə edirsiniz?

Miledi dərdli-dərdli gülümsədi.

– Heç bir şey. Darıxmaq – dustağın ən amansız düşmənidir. Mən darixıram, əylənmək üçün bu ipi hörmüşəm.

Felton miledinin başı üstündə divara vurulmuş bir qarmaq gördü; qarmaq qızıl suyuna çəkilmişdi. Felton diksindi. Əsir qadın bunu duydu. Onun gözündən heç bir şey yayılmırıldı.

– Siz kreslo üstündə durub nə edirsiniz?

– Sizin neyinizə gərəkdir?

Felton təkidlə:

– Mən bilmək istəyirəm, – dedi.

– Bunu məndən soruşmayın. Əsil xristian olan bir adama yalan söyləmək yasaq edilmişdir.

– Elə isə sizin nə etmək istədiyinizi mən sizə söyləyim: siz özünüüzü öldürmek haqqında olan fikrinizi yerinə yetirmək istəyirdiniz. Düzdür, xanım, Allah yalan söyləməyi yasaq etmişdir, lakin adamın öz-özünü öldürməsini bundan da bərk qadağan etmişdir.

– Lakin Allahan yaratdığı insanlardan biri nahaq yerə təqib edilirsə və bu adam da ya özünü öldürmək, ya da biabır olmaq qarşısında durursa, onda Allah o adama özünü öldürməyi bağışlar, çünki bələ halda adının öz-özünü öldürməsi məzlamluqdur.

– Siz ya mübaliğə edirsiniz, ya da fikrinizi tamam açıb söyləmirsiniz. Xanım, siz allah, nə varsa, hamisimi açıb deyin.

– Mən başıma gələn müsibətləri sizə söyləyim ki, siz də bunu bir əfsanə hesab edəsiniz? Öz planımla sizi tanış edim ki, siz də gedib bunu məni təqib edən adama xəber verəsiniz? Yox, cənab! Bir də ki, bədbəxt bir dustağın ölməsi, ya qalması məsələsinin sizin üçün nə əhəmiyyəti var? Siz ki ancaq mənim bədənimin meydanda olmasına cavab verirsiniz. Elə deyilmi? Mənim cəsədim üçün bəlkə də sizə ikiqat mükafat vereceklər.

Felton bərkdən dedi:

– Mənəmi, xanım, mənəmi? Siz elə zənn edirsiniz ki, mən sizin ölümünüz üçün hələ bir mükafat da alaram? Siz nə dediyinizi heç başa düşürsünüzmü?

Miledi canlanaraq dedi:

– Felton, məni tərk edin. Qoyun mən öz fikrimi yerinə yetirim. Hər bir əsgər şöhrətpərəst olmalıdır, elə deyilmi? Siz indi leytenantsınız, lakin mənim tabutumun dəlinca kapitan rütbəsində gedəcəksiniz.

Bu söz Feltonu sarsıdı:

– Siz insanların və Allahan qarşısında belə bir məsuliyyəti nə üçün mənim üzərimə qoyursunuz? Bir neçə gündən sonra, xanım, siz bu qəsri tərk edəcəksiniz, onda sizin həyatınız da artıq mənim mühafizəm altında olmayıcaq. – Köksünü ötürərək əlavə etdi: – Onda nə istəsəniz edərsiniz.

Miledi qəzəblə dedi:

– Necə? Siz ki, bələ mömin, pak, günahsız bir adamsınız, bununla bələ qorxursunuz ki, bəlkə də sizi mənim ölümümdə təqsirləndirərlər?

– Xanım, mən sizin həyatınızı qorunaklıyam.

– Lakin siz necə bir vəzifəyə xidmet etdiyinizi başa düşürsünüz? Sizin hərəkətləriniz hətta müqəssir bir adam üçün də sərtdir. Lakin bəlkə də mən müqəssir deyiləm, onda siz öz hərəkətlərinizə necə baxarsınız, Allah özü buna necə baxar?

– Xanım, mən əsgərəm, mən ancaq mənə tapşırılan əmri yerinə yetirirəm.

– Qiymət gündündə Allah kor-koranə hərəkət edən cəlladları ədalətsiz hakimlərdən ayırmayacaq. Siz istəmirsiniz ki, mən özümü öldürəm, lakin siz mənim ruhumu məhv etmək istəyən adama kömək edirsiniz.

Felton tərəddüb etməyə başlamışdı.

– Təkrar edirəm... Sizin üçün heç bir təhlükə yoxdur; mən lord Vinterə də özüm kimi arxayınam.

Miledi bərkdən dedi:

– Ağılışız! Ağılışız o adamdır ki, başqasına arxayı olur; ağılışız o adamdır ki, zəiflərə, bədbəxtlərə təzyiq etmək istəyən qüvvətli, xoşbəxt adamların torəfini saxlayır.

Felton öz qəlbinin dərinliklərində bu sözün doğru bir söz olduğunu duyaraq piçildədi:

– Mümkün deyil, xanım, mümkün deyil. Nə qədər ki, siz dustaqsınız, siz mənim köməyimlə azad olmayıacaqsınız, eyni zamanda, mən sizin ölümünüzə də bais olmayıacağam.

Miledi bərkdən dedi:

– Eləmi? Lakin, Felton, onda mən, mənə öz həyatımdan da qiyamətli olan bir şeyi itirmiş olacağam: mən namusumu itirəcəyəm! Həm allahın, həm də insanların qarşısında mənim biabır olmağıma, namusumun ayaqlar altına atılıb tapdalanmasına siz, ancaq siz məsul olacaqsınız!

Felton artıq bu füsunkar qadının qarşısında özünü saxlaya bilmirdi. Belə gözəl, belə temiz, xəyal qədər pak bir qadını gah ağlar, gah da təhdid edən görmək, onun ümidsiz hallarının şahidi olmaq, xəyalperəst bir gənc üçün, – Allaha qarşı odlu bir məhəbbətlə, insanlara isə dərin nifrətlə döyüñən bir qəlb üçün dözüləcək bir şeydirmi?

Miledi Feltonun karıxdığını duydular. O, bu təəssübkeş adamın qanında qaynayan ehtiraslar mübarizəsini şüursuz olaraq hiss etdi. Düşmənin geriyə çəkilmək istədiyini görüb, hücuma keçən mahir bir general kimi, o da bir əlini qabağa uzadaraq, o biri əli ilə də paltarını utana-utana döşünə sixaraq, boynu açıq, saçları dağınıq halda yumşaq bir səslə oxuya-oxuya Feltonun üstüñə getdi:

Qurbanı Vaalin¹ ağızına atan,
Şəhid də nəsibi olsun aslanın.
Qadir Allah sizdən alar intiqam,
Məni də qaldırar uçurumlardan,
Yüksəldər, o uca göylərə müdam.

Felton əllərini döşünə qoyaraq bərkədən dedi:

– Siz kimsiniz? Siz kimsiniz? Allahın göndərdiyi bir elçisiniz, ya cəhənnəm xidmətçisi misiniz, mələkmisiniz, iblismisiniz, siz kimsiniz?

– Felton, yoxsa siz məni tanımadınız? Mən nə mələyem, nə şeytan, mən yerdə doğulmuş bir qızam, mən sənin dinbir bacınam, başqa heç bir şey deyiləm.

– Bəli, bəli, mən hələ də şübhə edirdim, indi artıq inanıram.

– Sən buna inanırsan, eyni zamanda Vaaldan törəmə lord Vinterə kömək edirsən. Sən buna inanırsan, eyni zamanda məni düşmənlərimin, İngiltərənin və Allahın düşməni olan bir adamın əlində qo-

¹ Vaal — qədim Finikiya xalqının allahı olmuş və ona insan qurban getirilmişdir. Vaal — məcəzi mənada qəzəbli deməkdir.

yursan! Sən buna inanırsan, eyni zamanda, məni elə bir adamın əline verirsən ki, o, öz dini rəzalətilə, öz əxlaqsızlığı ilə dünyani doldurur, murdarlayır; bu namussuz adam bir Sardanapaldır¹. Gözləri kor olanlar ona Bekinhem hersoqu, möminlər isə ona kafir deyirlər!

– Mən siz ihersoqun əline verirəm? Mən? Siz nə deyirsiniz?

Miledi bərkədən dedi:

– Onların gözü görməmək üçündür; onların qulağı eşitməmək üçündür!

Felton əlini terli alınma çəkərək:

– Bəli, bəli, – dedi, – bəli, mən yuxuda eşitdiyim səsi indi tanıdım; hər gecə mənim yanımı gelən mələyin kim olduğunu indi gördüm; o yuxu nə olduğunu bilməyən qəlbimə deyirdi: “Öldür, İngiltərəni xilas selə, ona görə ki, sən Allahın əmrini yerino yetirmədən ölücəksən”. Söyləyin, söyləyin! İndi mən sizini başa düşürəm.

Böyük bir sevinc bir anda ildirum kimi miledinin gözlərində parıldadı. Bu, nə qədər ani olsa da, Felton onu görüb diksindi. O, birdən lord Vinterin miledi haqqında söylədiyi sözləri, etdiyi xəbərdarlığı, miledinin onu özünə məftun etmək üçün göstərdiyi ilk təşəbbüsleri xatırladı. Geriyə çəkilib başını aşağı saldı, lakin, əfsuna tutulmuş kimi gözlərini ondan ayırmadı.

Miledi onun tərəddüd etdiyini bildi. Miledi üzdən özünü həyəcanlı göstərsə də, əslində soyuqsanlı və sakit idi. Əllərini aşağı endirdi, sanki qadın zəifliyi onun həyəcan içində çırpınan ilhamına üstün gəlmışdı.

Miledi:

– Yox, – dedi, – mən ayrı heç bir şey eləyə bilmərəm. Siz ancaq mənə biabır olmamaq üçün ölməyə, ruhumu xilas etməyə imkan verin. Mən sizdən azad edilməyimi xahiş etəmərim, – bunu müqəssir bir adam edərdi; mən sizə, mənim qisasımı alın, deyə yalvarıram, – bunu bir müşrik tələb edərdi. Mən ancaq sizdən bir şeyi xahiş edirəm: mənə ölməyə imkan verin. Dizləri üstə düşüb sizə yalvarıram: mənə ölməyə imkan verin; son nəfəsimə qədər mən öz xilaskarıma xeyirdə edəcəyəm.

Felton yenə də ona yaxınlaşdı. Miledi yavaş-yavaş yenə də onu özünə məftun edə bildi.

¹ Sardanapal — efsanəyə görə, Assiriyanın qüdrətli padşahı olmuş (miladdan əvvəl IX əsrde) və onun adı — pozğun, şərəfsiz hakimlərə verilən bir ad olmuşdur.

Felton:

– Öfsus, – dedi, – sizin əgər, doğrudan da, günahınız yoxsa, mənim ancaq sizə yazığım gələ bilər. Lakin lord Vinter sizi ağır cinayətlərdə təqsirləndirir. Siz xristiansınız, mənim dinbir bacımsınız; məni sizə cəlb edən də budur. Bu vaxta qədər mən öz xeyirxahımdan başqa heç kəsi sevməmişəm; mənim bu həyatda rast gəldiyim ancaq xainlər və dinsizlər olmuşdur, lakin, xanım, siz o qədər gözəlsiniz ki... elə təmiz, elə pak görünürsünüz ki... Ancaq lord Vinter ki, sizi belə təqib edir, görünür siz qanunsuz bir iş görmüsünüz.

Miledi təsvir edilməyəcək bir kədərlə dedi:

– Onların gözü görməmək üçündür; onların qulağı eşitməmək üçündür.

Gənc zabit bərkdən dedi:

– Elə isə söyləyin, söyləyin!

Miledi de qızararaq bərkdən:

– Öz rüsvayçılığımı açıb söyləyim? – dedi. – Rüsvayçılıq deyirəm; çünki birinin cinayəti bir başqasının rüsvayçılığına səbəb olur... Mən bir qadın olduğum halda öz rüsvayçılığımı açıb kişiyəmi söyləyim? – Əlləriilə utana-utana gözəl gözlərini örtərək sözünə davam etdi:
– Yox! Yox! Heç vaxt, mən bunu eləye bilməyəcəyəm.

– Mən ki sizin qardaşınızam, mənə də söyləməyəcəksiniz?

Felton bunu deyib yalvarıcı halda əllərini döşünə qoydu.

– Yaxşı da, mən öz qardaşımı arxayın oluram; söyləməyi qət etdim. Bu anda lord Vinterin ayaq səsləri eşidildi.

Lord keşikçi ilə bir neçə kəlmə danışdı; sonra qapı açıldı, o içəri girdi.

Felton cəld kənarə çəkildi.

Baron əsir qadını, gənc zabiti ağır-ağır və çox diqqətlə gözdən keçirdi.

– Con, siz xeyli var buradasınız. Yoxsa bu qadın öz cinayətlərini açıb sizə söyləyir? Sizin söhbətinizin bu qədər uzanması mənə aydın olur.

Felton diksindi; miledi bildi ki, qəflətən üstünə çıxılan bu puritana kömək eleməsə, özü məhv olacaq.

– Hə! Siz qorxursunuz ki, əsiriniz sizin əlinizdən çıxar? Siz bunu size layiq olan öz məhbəs xidmətçinizdən soruşun, görün mən indicə ondan nəyi xahiş edirdim.

Baron şübhə ilə soruşturdu:

– Siz xahiş edirdiniz?

Felton karıxmış halda dedi:

– Bəli, milord.

Lord Vinter soruşturdu:

– Neyi xahiş edirdi?

– O, məndən bıçaq istəyirdi, özü də söz verirdi ki, bir dəqiqədən sonra qapıdakı pəncərədən geri qayıtsın.

Lord Vinter həm istehza, həm də nifretlə dedi:

– Yoxsa burada bir gizlənən var? Bu möhtərəm xanım kimi öldürmək istəyir?

Miledi:

– Burada olan ancaq mənəm, – dedi.

Lord Vinter sözünü davam etdi:

– Mən sizə Amerikanı da təklif etdim. Tiburnu da... miledi, Tiburnu seçin: inanın ki, kəndir bıçaqdan daha yaxşıdır.

Miledi:

– Siz haqlısınız, – dedi, – mən bu barədə düşünmürəm. – Sonra tutqun bir səslə əlavə etdi: – Yenə də düşünəcəyəm.

Feltonun əti ürpəşdi. Yəqin bu da lord Vinterin diqqətindən yayınmadı:

– Con, buna inanma, – dedi. – Dostum, mən sənə arxayın olmuşam; ehtiyatlı ol; bu barədə mən əvvəldən sənə xəbərdarlıq etmişəm. Üç gündən sonra biz bunun üzündən qurtaracaqıq; o yerə ki mən onu göndərəcəyəm, orada o heç kəsə ziyan yetirə bilməyəcək.

Miledi, Allaha müraciət edirmiş kimi, bərkdən dedi:

– Eşidirsənmi?

Felton bildi ki, bu söz ona aiddir. Başını aşağı salıb fikrə getdi. Baron zabitin qolundan tutdu və gedə-gedə dönüb milediyə baxdı; otaqdan çıxana qədər onu gözdən qoymadı.

Əsir qadın öz-özünə dedi: “Mənim məsələm heç də mənim düşündüyüm qədər qabağa getməmişdir. Vinter son dərəcə ehtiyatlı olmaqla öz əvvəlki səfəhliyindən çıxdı. Qisas almaq arzusu adamı necə dəyişdirərmiş!”

Bir saatdan sonra miledi qapı dalından danışq səsi eşitdi. Feltonu səsindən tanıdı. Gənc zabit cəld otağı girib qapını aralı qoydu və milediyə susmaq işarəsi etdi. O, çox həyəcanlı idi.

Miledi soruşdu:

– Siz məndən nə istəyirsiniz?

Felton yavaşça:

– Qulaq asın, – dedi, – mən keşikçini göndərmişəm. Mənim buraya geldiyimi heç kəs bilməməlidir. Baron bu saat mənə dəhşətli bir şey söylədi.

Miledi müti halda gülümşəyərək başını yellədi.

Felton sözünə davam etdi:

– Ya siz iblissiniz, ya da mənim xeyrxahım, mənim atam olan baron dəhşətli bir insandır. Mən sizi ancaq dörd gündür ki, tamyıram, onu isə iki ildir ki, bir ata kimi sevirməm. Mən sizin hansınızına inanmaliyam? Buna görə də mənim tərəddüd etməyim əvvəl olunası bir şeydir. Mənim sözlərim siz qorxutmasın: mən sizin sözünüzün doğruluğuna inanmaliyam. Bu gecə saat on ikidən sonra yanınızza gələcəyəm.

– Yox, Felton, yox qardaşım, siz özünüüzü belə bir təhlükəyə atmayı... mən artıq məhv olmuşam, siz niyə mənimle bərabər məhv olasınız? Mənim ölümüm mənim həyatımdan daha da mənalı olacaqdır, mənim dinməz-danişmaz cəsədim siz bir dustaq sözündən daha artıq inandıracaqdır.

– Susun, xanım! Mən sizin yanınızda bir şey üçün gəlmışəm ki, sizin üçün müqəddəs olan nə varsa, ona and içəsiniz ki, öz canınız qəsd etmeyəcəksiniz.

– Mən bunu vəd etmirəm. Çünkü mənim anda böyük hörmətim var. And içəsem, gərək andımı yerinə yetirəm.

– Elə isə, heç olmasa biz yene görüşənə kimi canınızda qəsd etməyəcəyinizə and içərin. Bu görüşdən sonra da siz öz fikrinizdən əl çəkməsəniz, onda daha hər nə istəsəniz eleyə bilərsiniz. Hətta istədiyiniz silahı da sizə verərəm.

– Mən buna razıyam.

– And içən!

– And olsun Allahımıza! Razı qaldınızmı?

– Yaxşı. Mən getdim. Xudahafız.

Cəld otaqdan çıxıb qapını örtdü, keşikçini əvəz edirmiş kimi, əsərin nizəsini götürüb qapı dalında durdu. Əsgər qayıdanan sonra Felton nizəni ona verdi. Bu zaman miledi qapıdakı pəncərədən Feltonun həyəcanla xaç vurub getdiyini gördü.

Öz yerinə qayıdıb nifrətlə gülümşədi:

– Allah, – dedi, – belə də ağılsız fanatik olarmı?! Lakin qisas almaq üçün o, mənə kömək edə bilər.

XXVI

BEŞİNCİ GÜN DUSTAQDA

Miledi bilirdi ki, burada ancaq iki gün qalacaqdır. Bekin hem hersoqu əmri imzalayan kimi lord Vinter onu göndərəcəkdir. Miledi başa düşürdü ki, sürgünə məhkum edilən qadınlar, başqlarını özünə məftun etmək vasitələrinə, – gözəlliyi saray şöhrəti ilə parlayan və dillərdə əzbər olan xeyrxah qadılardan daha az malikdirlər. Doğrudur, həqarətli, rüsvayədici cəza hökmü qadını öz gözəlliyyindən məhrum etmir, lakin belə bir qadının əvvəlki əzəmətini əldə etməsi daha mümkün deyil. Miledi ancaq kraliçalar içində kraliça idi. Aşağı təbəqədən olan adamlar üzərində hökmranlıq etmək ona həzz verməzdı, bu, onun üçün bəlkə alçalmaq deməkdi.

Əlbəttə, o, sürgündən qayıdacaqdı, lakin bu sürgün uzun sürsə necə olar? Bir il, iki il, üç il vaxt itirmək – hər şeyi itirmək deməkdi! Qayıdanda da görərsən ki, d'Artanyan öz dostları ilə kraliçadan mükafat alıb kef içində xoşbəxt bir həyat sürür... Bu fikirlər miledinin ürəyini parçalayırdı. Lakin onun qəlbində coşan firtina onun gücünü qat-qat artırırdı, əgər miledinin fiziki qüvvəsi bir anlığa əqli qüvvəsi dərəcəsinə yüksələ bilsəydi, o, bu həbsxana divarlarını yixib dağıdırdı.

Bəs kardinal? Adama şübhə edən, inanmayan, rahatlıq nə olduğunu bilməyən bu adam indi onun haqqında nə düşünür, onun susmasını nə ilə izah edir? O, hal-hazırda miledinin yeganə arxası və hamisi olmaqla qalmırıldı; o, eyni zamanda, miledinin gelecekde xoşbəxt olması və qisas alması üçün yeganə bir vasitə idi. Miledi bunu yaxşı bilirdi. O, belə bir səmərəsiz səyahətdən geri qayıtdıqdan sonra özünü doğrultmağa çalışsa da, dustaqxanaya düşdüyüni, ağır əzab və ıztirab çəkdiyini nağıl etsə də, bunun heç bir təsiri olmayıcaqdır; kardinal isə, böyük bir hakimiyət və ağıl sahibi olan bir skeptik sakitliyi və istehzasilə ona belə deyəcəkdi: "Siz ələ düşməməliyiniz!"

Saatlar bir-birinin ardından ötüb gedir, hər dəfə vurulan zəngin səsi əsir qadının ürəyini çırpındırırı. Saat doqquzda yenə də lord Vinter gəldi, pəncərəni, dəmir barmaqlığı, döşəməni, divarları, buxarını, qapını gözdən keçirdi. Lakin bir kəlmə də söz demədi, miledi də dinmədi. Vəziyyət çox ciddi idi: danışmağın və hiddətlənməyin mənası yox idi, – belə şeylərə vaxt itirmək olmazdı.

Baron otaqdan çıxarkən dedi:

– Yox, yox, siz hələ bu gecə qaça bilməyəcəksiniz.

Saat onda Felton keşikçini dəyişdirməyə gəldi. Miledi onu ayaq səsindən tanıdı. Qadınlar öz sevgililərini ayaq səsindən tanıdığı kimi, miledi də indi Feltonu yerişindən tanıydı, – lakin o, bu zəif təbiətli fanatikə nifrat edir, ondan zəhləsi gedirdi.

Təyin edilən vaxta hələ vardı, buna görə də Felton miledinin yanına gəlmədi. İki saat sonra, saat on ikidə keşikçi dəyişdirildi.

Daha vaxt idi; miledi Feltonu səbirsizliklə gözləyirdi.

Yeni keşikçi dəhlizdə gəzinməyə başladı.

Felton on dəqiqlidən sonra gəldi. Miledi özünü yiğisirdi.

Felton keşikçiyə dedi:

– Bura bax, bu qapıdan qətiyyən uzaqlaşmazsan. Özün bilirsən ki, keçən gecə milord bir əsgəri bunun üstündə cəzalandırdı: o, bircə dəqiqli öz keşiyini buraxıb getmişdi; halbuki bu zaman mən özüm onun yerində durmuşdum.

Əsgər:

– Bəli, bunu bilirəm, – dedi.

– Mən sənə əmr edirəm: ətrafına diqqətlə göz yetir. Mən də girib bu qadının otağını bir də gözdən keçirim, – o, deyəsən, öz canına qəsd etmək istəyir. Mən ciddi əmr almışam ki, onu gözdən qoymayım.

Miledi piçıldayaraq öz-özüne dedi: "Çox gözəl! Bu ciddi puritan yalan söyleməyə başlayır." Əsgər gülüməsdi:

– Cənab leytenant, – dedi, – gənc bir xanımın otağını gözdən keçirmək heç də pis məşgələ deyil.

Felton qızardı. O, əsgərə belə zarafat üstündə töhmət edə bilmədi: vicdan əzabı onu sixirdi.

Felton əsgərə tapşırıdı ki:

– Əgər mən səni çağırısam, gələrsən; yox, bir başqası gəlib-eləsə, məni çağırırsan.

– Baş üstə, cənab leytenant.

Felton otağa girdi. Miledi ayağa qalxdı.

– Sizsinizmi?

– Sizə söz vermişdim ki, gələcəyəm; gəldim.

– Siz mənə başqa şey vəd etmişdiniz.

Gənc zabit qızlarının titrədiyini hiss edərək dedi:

– Aman Allah! Aman Allah! – Onun alnını tər basdı.

– Siz bıçaq gətirəcəyinizi, söhbətinizdən sonra onu burada qoyub gedəcəyinizi vəd etmişdiniz.

– Bunu söyləməyin, xanım! Vəziyyət nə qədər ağır, nə qədər də dəhşətli də olsa, Allah bəndələrinə özünü öldürmək ixtiyarını vermir. Mən belə bir günahı boynuma götürməmeliyəm.

Əsir qadın kresloya otura-otura nifrətlə dedi:

– Olmaya fikrinizi dəyişmisiniz? Mən də fikrimi dəyişdim.

– Necə?

– Mən sözünün üstündə durmayan adama heç bir şey söyləmərəm.

Felton piçıldayaraq dedi:

– Aman Allah!

– Siz gedə bilərsiniz: mən heç bir şey söyləməyəcəyəm.

Felton cibindən bıçağı çıxararaq:

– Bu da bıçaq! – dedi. Bıçağı o öz əsrinə vermək istəmirdi.

– Verin!

– Niyə verim?

– And olsun namusuma, mən bu saat onu sizə qaytaracağam; siz də onu miz üstə qoysınız.

Felton bıçağı milediyə verdi. Miledi bıçağı diqqətlə gözdən keçirdi, barmağının ucu ilə itiliyini yoxladı.

Bıçağı gənc zabitə qaytarıb dedi:

– Yaxşı! Bıçaq çox gözəl və möhkəm poladdandır... Felton siz vəfali bir dostsunuz.

Felton bıçağı alıb miz üstə qoysdu.

Miledi özünü elə göstərdi ki, guya bundan tamamilə razı qalmışdı.

– İndi mənə qulaq asın, – dedi.

Gənc zabit miledinin yanında durub onun söyleyəcəyi sözləri səbirsizliklə gözləyirdi.

Miledi kədərli bir halda sözə başladı:

– Felton, sizin atabır, anabir bacınız sizə belə bir şey demiş olsayıdı: mən hələ cavandım və bədbəxtlikdən, çox da gözəldim; hiylə qurub

məni tələyə saldılar, lakin məni ələ ala bilmədilər; etiqad etdiyim dini, ibadət etdiyim Allahı məsxərəyə qoydular, lakin mən buna da tab gətirdim. Sonra məni təhqir etməyə başladılar: ruhumu məhv edə bilmədiklərindən vücudumu həmişəlik alçaltmaq istədilər və nəhayət...

Miledi susdu, dodaqlarında acı bir təbəssüm göründü.

Felton soruşdu:

– Nəhayət? Nəhayət, sizo nə etdilər?

– Nəhayət, bir gün axşam onlar mənim inadımı qırmaq qərarına gəldilər. Bəli, bir gün axşam onlar mənim içdiyim suya yuxu gətirən dərman qatdılar. Yeməyi yeyib qurtaran kimi bədənimin sustaldığını, yuxuya getdiyimi hiss etdim. Heç bir şeydən şübhələnməsəm də, məni qorxu bürüdü, yuxunu özümdən qovmağa çalışdım. Ayağa qalxdım, pəncərəyə sarı yürüüb köməyə adam çağırmaq istədim, lakin ayaqlarım hərəkət etmədi. Mənə elə gəldi ki, otağın tavarı üstümö enir, məni öz ağırlığı altına alır; əllərimi qabağa uzatdım. Danışmaq istədim, lakin dilim dönmədi. Yixildığımı hiss edərək kreslodan yapışdım, lakin əllərim girdən düşdü. Dizlərim üstə enib dua etmək istədim, lakin dilim söz tutmadı. Allah məni görmürdü, qəlbimdə qopan fəryadı eşitmirdi. Nəhayət, məni yuxu apardı, döşəmə üstünə yixildim; bu yuxu bir ölümə bənzəyirdi.

Bu zaman başıma nələr gəlmİŞdi, yuxu çoxmu davam etmişdi, – bunu qətiyyən xatırlamıram. Ayılanda özümü çox bəzekli, girdə bir otaqda gördüm; buraya işq ancaq tavandakı yarıqdan düşürdü. Elə bil otağın heç qapısı yox idi. Bura çox gözəl bir dustaqxana idi.

Bu vəziyyətdə mən əvvəl özümü çox qəribə hiss etdim: sanki mən yenə də yuxu görürdüm. Sonra səndirləyə-səndirləyə ayağa qalxdım. Əynimin paltarı yanimdakı stul üstünə qoyulmuşdu. Mən nə vaxt soyunmuşdum, nə vaxt yerimə girmişdim, – bu, yadımda deyil. Yavaş-yavaş bu dəhşətli həqiqət mənə aydın oldu. Bura mənim yaşadığım ev deyildi. Güneşin içəri düşən şüalarından birtəhər başa düşə bildim ki, axşam olur; lakin mən dünən axşam yatmışdım; demək, mənim yatdığım iyirmi dörd saat olmağa az qalırdı. Bu uzun yuxu içinde mənim başıma nələr gəlmİŞdi?

Güçüm nə qədər imkan verirdi, o qədər tez geyindim. Hərəkətlərimin zəifliyi, bədənimdəki süslük göstərirdi ki, mənə verilən dərmanın təsiri hələ tamamilə getməmişdir. Görünür mənim olduğum otaq qadın qəbul etməkdən ötrü imiş: ən şıltaq, nazlı-işvəli bir qadın

bundan daha gözəl bir otaq arzu edə bilməzdi, çünki o, hara nəzər salsayıdı, istədiyi hər şeyin burada hazır olduğunu görəcəkdi.

Yəqin ki, bu zinətli dustaqxanaya məndən qabaq da düşənlər də varmış. Lakin buranın gözəlliyyi mənim qorxumu daha da artırırıdı.

Bəli, bura, doğrudan da, bir dustaqxana idi, mən nahaq yerə bura-dan çıxmaga yer axtarırdım. Bütün divarı əlimlə yoxladım, qapını tapa bilmədim; divarın harasına toxunurdumsa oradan boğuq bir səs çıxırdı. Bəlkə də iyirmi dəfə otağı dolandım, qapı deyilən şey görmədim. Dəhşət məni bürüdü, kreslo üstüne düşdüm.

Hava qaraldı. Qorxum daha da artı. Elə bil ki, hər tərəfdən üstümə golən vardi. Dünəndən bəri heç bir şey yeməsem də, yene acımadım. Hava lap qaraldı. Yəqin ki, saat yeddi, ya də səkkiz olardı. Birdən qapı ciraltı eşitdim; tavanın şüşəli yerindən otağa parlaq bir işq düşdü. Mən, dəhşət içində, özümdən bir neçə addım aralıda bir adam gördüm.

Haradansa otağın ortasına bir mız gəldi; mızın üstündə iki adamlıq yemək vardi.

Mən qabağumda duran adamı tanıdım. O, bir il idi ki, məni təqib edirdi, mənim namusumu ləkələməyə and içmişdi. İlk sözündən də başa düşdüm ki, keçən gecə o, öz arzusunu yerinə yetirmişdir...

Felton piçıldayaraq dedi:

– Alçaq! – O, bu qəribə hekayənin bir kəlməsini də buraxmaq istəmirdi.

Miledi:

– Əlbət ki, alçaqdı! – dedi. – O, elə bilirdi ki, hissiz bir qadın üzərində qalibiyyət əldə etməklə hər şey bitmiş olacaqdır. O, bu ümidlə mənim yanımı gəlmİŞdi ki, mən bu rüsvayçılığı qəbul edim, çünki bu, artıq olub qurtarmışdı. O gəlmİŞdi ki, mənim sevgim əvəzində öz dövlətini mənə teklif etsin.

Mən, təhqir edilmiş bir qadın ehtirasılı öz qəzəb və nifrətimi ona bildirdim. O, əllərini döşündə çarparlayaraq, gülümseyə-gülümsəyə, sakitcə mənə qulaq asırdı; sonra da mənə yaxınlaşdı. Mən cumub mız üstündəki biçağı götürdüm və ucunu öz döşümə dirədim:

– Bir addım da atın, – dedim, – onda siz mənim yalnız rüsvayçılığıma deyil, ölümümə də bails olacaqsınız.

Görünür mənim baxışım, səsim və vücudum, hətta ən pozğun adamları belə inandıra bilən aydın bir səmimiyyət ifadə edirdi; o, doğrudan da, özümü öldürəcəyimdən ehtiyat edərək daha yaxınlaşmadı.

— Sizin ölümünüzə bais olmaq? — dedi. — Yox, yox, sizin kimi fü-sunkar bir cananı itirməyə mən heç razı olarammam! Əlvida, gözəlim! Mən sizin yanınıza, sizin kefiniz açıq olanda gələrəm.

Bu sözləri deyib fit verdi. Tavandakı çıraq qalxıb gözdən itdi. Otağı qaranlıq büründü. Açılan və örtülən bir qapı səsi eşidildi. İşiq yenə də yandi. Mən otaqda tək qaldım.

Dəhşətli dəqiqələr keçirdim. Mən artıq bədbəxt olduğuma şübhə etmirdim. Mən bütün qəlbimlə nifret etdiyim bir adam əlində idim; bu adamın əlindən hər nə desən gəlirdi.

Felton soruşdu:

— Bu adam kimi idi axı?

— Bütün gecəni stul üstə oturaraq keçirdim; ən xirdaca səsdən belə diksinirdim. Çıraq gecə yarısı söndü, yenə də qaranlıq otağı büründü. Məni təqib edən adam gecə yanına gəlmədi, məni sakit buraxdı. Səhər açıldı. Miz otaqdan yox oldu. Lakin biçaq mənim əlimdə qaldı.

Mənim bütün ümidiñ ancaq bu biçağa idi.

Yorğunluq məni əldən salırdı. Gözlərim yuxusuzluqdan alışınarı, lakin birçə dəqiqe də olsa yatmağa qorxurdum. Havanın işıqlanması məni sakitleşdirdi; çarpayı üstüne yixılıb biçağı balışın altında gizlətdim. Nə vaxt gözümə yuxu getdiyini heç özüm də bilmirəm. Ayılarda gördüm ki, miz yene otaqda hazırlı. Berk acımışdım. Qırx səkkiz saat idi ki, mən heç bir şey yemirdim. Bir parça çörək kəsdim, bir az da meyvə yedim. Dünən suya yuxu götürən dərman qatıldığı yadına düşdü. Buna görə də miz üstündəki qrafinə el vurmadım, divardakı mərmer el-üz yuyandan su alıb içdim.

Nə qədər ehtiyatlı olsam da, yenə qorxurdum; yeməyə yenə də yuxu dərmanı qata bilərdilər. Günü başa vurdum. Axşam oldu. Gözlerim qaranlığa alışmağa başladı. Zülmət içində mizin döşəmə altına endiyini, on beş dəqiqdən sonra yenə də, yeməklə bərabər yuxarı qalxdığını gördüm. Azca sonra da çıraq otağı işıqlandırdı.

Mən ancaq o şeydən yedim ki, ona yuxu dərmanı qatila bilməzdə; axşam yeməyi iki yumurta ilə meyvədən ibarət oldu; sonra da el-üz yuyandan bir stekan su aldım. Bir neçə qurtum içmişdim ki, gördüm sudan birtəhər dad gəlir. Nifret və dəhşətlə stekanı yerə atdım. Alnımı soyuq tər basdı.

Yəqin ki, məni gizlicə müşahidə edən bir adam, əlüzyuyandan su alıb içdiyimi görübmüş, onun üçün də gətirib o suya yuxu dərmanı tökübmüş.

Yarım saatdan sonra yenə bədənimdə mənə tanış olan əlamətləri hiss etməyə başladım; lakin sudan ancaq yarım stekan içdiyimdən, dərman əvvəlki kimi mənə təsir edə bilmədi, özümü ələ almağa çalışdım, lakin ən axırdı yuxuya gedən kimi oldum. Ətrafımda nə olurdusa, onu dərk edə bilmirdim, lakin özümü müdafiə etmək və qəçməq iqtidarında deyildim.

Bıçağı gizlətdiyim yerdən götürmək üçün birtəhər çarpayiya sarı getdim, lakin çarpayının baş tərəfinə çatmamış lap taqətdən düşdüm, üz üstə yixilib titrəyə-titrəyə çarpayının ayağından tutdum. Bu vaxt artıq məhv olduğumu anladım...

Feltonun rəngi ağardı və bütün bədəni gizildədi.

Miledinin səsi dəyişdi, sanki bu dəhşətli dəqiqələri yenidən keçirirdi.

— On dəhşətli də bu idi ki, mən başıma nələr gələcəyini dərk edirdim; bədənim yatmışdı, lakin ruhum oyaqdı. Hər şeyi görür, hər şeyi eşidirdim. Gördüm ki, çıraq yuxarı qalxdı; otağa qaranlıq çökdü. Sonra da qapı ciriltisini eşitdim, qapı bununla ikinci dəfə açılsa da, səsindən onu tanıydım.

Kiminsə mənə yaxınlaşdığını hiss etdim; deyirlər ki, Amerika çöllərində azib qalan bir adam da ilanın yaxınlaşdığını belə hiss edir.

Bütün iradəmi toplayaraq ayağa qalxdım, lakin elə o saat da yerə yixildim... özü də məni təqib edən adamın qucağına yixildim...

Gənc zabit soruşdu:

— Deyin görün axı bu adam kim idi?

Miledi başına gələn hadisəni bütün təfərrüati ilə Feltona söyləmək istəyirdi. O, bu adamın qəlbine nə qədər artıq tosir etsə, miledi üçün qisas alacağına da bir o qədər emin ola bilərdi.

— İndi o alçağın əlindəki hissə bir qadın deyildi. Mən var qüvvəmlə mübarizə edir onu özündən rədd etməyə çalışırdım. Görünür ona qarşı xeyli müqavimət göstərmişdim. Onun bu sözləri söylədiyini eşitdim:

— Bu yaramaz puritan qadınları bir görürsənmi? Mən bilirdim ki, cəlladlar onların öhdəsindən çox çətinliklə gəlir, lakin heç düşünməzdəm ki, onlar öz oynaslarına da belə inadla müqavimət göstərərlər.

Heyhat! Belə amansız müqavimət çox da uzun sürə bilməzdə. Nəhayət, mən gücdən düşdüm...

Felton ağır-agır nəfəs alaraq dinləyirdi, soyuq tər alnından damcı-damcı töküldü.

— Ayılanda bıçağı götürdüm ki, özümü öldürüm. Lakin başıma dəhşətli bir fikir geldi. Felton, mən and içmişəm ki, nə varsa hamisini açıb sizə söyləyəcəyəm, bununla özümü məhv etsəm də, sisdən heç bir şey gizlətməyəcəyəm.

Felton dedi:

— Dəhşətli bir fikir... O adamdan intiqam almaq, — eləmi?
— Bəli, ondan mümkün qədər tez intiqam almaq qərarına gəldim. O, mütləq ertəsi günün gecəsi də gələcəkdi, — mən buna şübhə etmirdim. Gündüz heç bir şeydən ehtiyat eləmirdim. Buna görə də, səhər yeməyini yeyib-içdim, heç bir şeydən qorxmadım. Axşam yeməyində özümü elə göstərdim ki, guya yeyirəm. Amma heç bir şey toxunmayacaqdım.

Ancaq bir stekan su gizlətdim, çünki susuzluq mənə çox əziyyət verirdi.

Mən bir şeydən qorxurdum ki, bəlkə onlar üzümün ifadəsindən kələyimi başa düşər, çünki məni müşahidə edirdilər. Hətta bir neçə dəfə gülümsediyimi də hiss etdim. Felton, mən hansı fikrə qarşı gülümsediyimi sizə söyləməyə qorxuram, çünki siz bunu bilsəniz, dəhşət içində məndən üz döndərə bilərsiniz...

Felton onu tələsdirdi:

— Sonra, sonra?

— Axşam oldu. Hər şey öz qaydasınca gedirdi. Əvvəlki kimi yemək verildi; sonra yuxarıdan çarağı salladılar; mən də miz dalında oturdum. Özümü elə göstərdim ki, guya yeyirəm, amma ağızma bircə tike də qoymadım.

Yeməkdən sonra özümü elə göstərdim ki, guya dünənki kimi məni yuxu aparı. Birtəhər özümü çarpayıya yetirdim, paltarımı çıxarıb uzandım.

Balığın altına qoyduğum bıçağı əlimlə tapdim, özümü yuxuluğa vuraraq bıçağın dəstəsindən bərk-bərk tutdum.

İki saat tam sakitliklə keçdi, qorxdum ki, o heç gəlməyə. Allah, belə bir şey olacağına dünən heç inana bilərdimmi?

Nəhayət, çaraq yavaş-yavaş qaldırıldı və tavanda gözdən itdi. Mən diqqətlə etrafıma baxdım. Otaqda nələr olacağını bilmək istəyirdim.

Təxminən, on dəqiqə keçdi. Mən öz ürəyimin döyüntüsündən başqa heç bir şey eşitmirdim. Mən onu gözleyirdim.

Nəhayət, mənə tanış olan qapı ciriltisini eşitdim. Kölğəyə bənzər bir şey çarpayıma yaxınlaşdı...

Felton:

— Tez olun, tez olun! — dedi. — Görürsünüz, sizin hər bir sözünüz məni ərimiş bir qurğunun kimi yandırır?

Miledi sözünə davam etdi:

— Onda mən var qüvvəmi topladım; artıq qisas almaq vaxtı idi; ədalət bunu tələb edirdi. Mən əlimdə bıçaq onu gözleyirdim. O, qollarını açıb mənə yaxınlaşanda mən canımdan keçib çımxıraraq bıçağı onun dösünə endirdim.

O alçaq qabaqcadan hər şeyi nəzərə alıbmış; əynində zirehli geyim varmış; bıçaq zirehə dəyiş sindi.

O çığıraraq:

— Bəs belə! — deyiş əlimi tutdu və bıçağı əlimdən aldı. — Gözəl puritan qız, siz mənim canıma qəsd edirsınız! Belə də nankorluq olarmı? Eybi yoxdur, gözəl qız, sakit olun. Mən elə bilirdim ki, siz artıq yumşalmışınız. Mən qadını zorla tutub saxlayan zalimlərdən deyiləm. Siz məni sevmirsiniz, indi mən bunu yəqin etdim. Sabah siz azad edileceksiniz.

Ah, bu anda o, məni niyə öldürmədi, — mən bunu elə arzu edirdim!

— Özünü gözləyin, — dedim, — mənim azad olunmağım siz rüsvay edəcək.

— Mənim güzel sevgilim, bunu mənə izah edin!

— Buradan çıxan kimi mən, mənə qarşı edilən zoraklılığı, sizin məni əsir saxlamağınızı açıb söyləyəcəyəm. Mən bunu, hər cür rəzalet baş verən sarayda deyəcəyəm. Milord, siz böyük bir qüvvət sahibiniz, lakin bunu bilin ki, sizin başınızın üstündə kral, kralın da başı üstündə Allah vardır!

O, özünü nə qədər möhkəm tutmayı bacarsa da, hiddətini saxlaya bilmədi: mən onun əlinin titrədiyini hiss etdim.

— Elə isə, — dedi, — siz buradan çıxmayaçaqsınız!

Mən də:

— Cox gözəl, — dedim. — Mənə əzab verilən bu yer, eyni zamanda, mənim qəbrim olacaq. Lap yaxşı! Mən oləcəyəm, onda görəcəksiniz ki, sirler ifşa eden xoyal canlı insan hədəsindən də qorxuludur.

— Sizin yanınızda özünü öldürmək üçün heç bir silah olmayıacaq.

— Mənim bir silahım var! Bundan istifadə etmək üçün məndə cosarət də var: mən özümü acıdan öldürəcəyəm.

O alçaq dedi:

— Belə müharibədənə, sülh yaxşı deyilmə? Mən dərhal sizi azad etdirərəm. Mən sizin ismətli bir qadın olduğunu bildirərəm.

— Lakin mən sizi Allah qarşısında ifşa etdiyim kimi, insanlar qarşısında da ifşa edəcəyəm, əgər lazımlı gələsə, mən bunu qanımla isbat edəcəyəm.

Mənim düşmənim istehza ilə dedi:

— Hə-ə! Bu, başqa bir məsələ. Sözün düzü, deyəsən, elə sizin burada qalmığınız yaxşıdır. Siz burada heç bir şeydən korluq çəkməyecəksiniz. Əgər özünüüz acıdan öldürsəniz də, buna yenə özünüüz müqəssir olacaqsınız.

O, bu sözləri deyib getdi. Mən qəm-qüsə çəkməkdən daha çox bərk utanırdım; ona görə utanırdım ki, özüm öz qisasını ala bilmədim.

O, öz sözünün üstündə durdu. Bir gün keçdi, iki gün keçdi, o, mənim yanına gəlmədi.

Lakin mən də öz sözümüzdən dönmədim: heç bir şey yemirdim, içmirdim də: qət etmişdim ki, özümü acıdan öldürəcəyəm.

Bütün günü və gecəni dua oxumaqla keçirirdim. Allaha yalvarırdım ki, özümü öldürmək üstündə məni əfv etsin.

Səhər qapı açıldı.

Mən döşəmə üstündə uzanmışdım. Get-gedə gücdən düşurdüm. Bir əli üstə qalxdım.

Yenə də həmin səsi eşitdim:

— Hə, nə fikrə geldiniz? Heç bir az yumşaldınız? Azad olmaq üçün sizə bircə şey lazımdır: susmaq! Bunu vəd edirsınız mı? — Sonra o əlavə etdi: — Qulaq asın, mən rəhmli adamam. Mənim puritanlardan xoşum gəlməsə də, onlara, eyni zamanda, qəşəng puritan qadınlara haqq verirəm. Di yaxşı, İsaya and için ki, susacağam, sizdən ayrı heç bir şey tələb etmirəm.

Mən yerimdən qalxaraq dedim:

— İsaya and içim? — Nifret dolu bu səs sanki bütün qüvvətimi mənə qaytardı. — And içirəm ki, heç bir vəd, heç bir hədə-qorxu, heç bir əzab və işgəncə məni susdura bilməyəcək! İsaya and içməkmi! And içirəm ki, mən hər yerdə sizi göstərib deyəcəyəm ki, o mənim qatılımdır, o, mənim namusumu, ismətimi əlimdən almışdır, o alçaq adamdır!

O, təhdidəcisi bir səsle dedi:

— Özünüüz gözleyin! Sizi susdurmağa mənim əlimdə bir imkan da var, bərkə düşsə mən bundan da istifadə edəcəyəm. Bu, sizi susmağa məcbur elər.

Mən qəhqəhə ilə güldüm.

O:

— Qulaq asın, — dedi, — bu gecənin qalan hissəsini də, sabahkı günü də sizin ixtiyarınıza verirəm: əməlli fikirləşin, həll edin. Susacağınızı vəd etsəniz, siz dövlət, hörmət, hətta şan-şöhrət sahibi olacaqsınız, yox, bu məsələni açıb söyləməklə məni qorxutsanız, sizi rüsvay edəcəyəm.

— Siz? Siz?

— Əbədi rüsvay edəcəyəm! Ele rüsvay edəcəyəm ki, daha bunu düzəltmək mümkün olmayıacaq.

Mən yenə də təkrar etdim:

— Siz? Felton, mən onu dəli hesab edirdim.

O cavab verdi:

— Bəli, mən!

— Ah, məni yalqız buraxın! — dedim. — Gedin buradan, yoxsa elə bu saat, sizin gözünüzün qabağında, başımı divara vurub əzərəm!

— Yaxşı. Mən söyləyəcəyimi söylədim. Sabah axşam yenə görüşəcəyik.

Mən yenə də döşəmə üstündə yixılaraq və hırsımdən xalçanı gəmirərək dedim:

— Sabah axşam yenə görüşəcəyik!

Felton mizə söykənib durmuşdu; miledinin qəlbində iblisanə bir sevinc doğdu: o göründü ki, Felton hekayəni axıra qədər dinləməyib özündən gedə bilər.

XXVII

KLASSİK TRAGEDİYADAN BİR SƏHNƏ

Miledi bir qədər susduqdan sonra yenə sözə başladı (bu zaman o gənc zabiti diqqətə müşahidə edirdi):

— Demək olar ki, mən üç gün bir şey yeyib-içmədim; çox əzab çəkdir. Bəzən elə bil alnıma bulud çökür, gözlərim tutulurdu. Sayıqlamağa başlayırdım. Axşam oldu. Mən o qədər zəifləmişdim ki, hər dəqiqə şüurumu itirirdim. Elə bilirdim ki, olurəm, bunun üçün də Allaha şükür edirdim.

Birdən yenə qapı açıldı, mənə əzab verən adam, üzümaskalı başqa bir adamla içəri girdi. O, özü də maska taxmışdı, mən lakin onu yerişindən və səsindən tanıdım.

O, məndən soruşdu:

– Yaxşı, sizdən tələb etdiyim məsələ haqqında and içmeyə razısinizmi?

– Siz özünüz dediniz ki, puritanlar öz sözündən dönməzlər. Mən demişəm, yenə də deyirəm: mən sizi bu dünyada da təqib edəcəyəm, o dünyada da: bu dünyada mən sizi insanların, o dünyada isə Allahın məhkəməsi qarşısına atacağam!

– Demek siz yenə də inad edib durursunuz?

– İndi Allah mənim səsimi eşidir – mən ona and içirəm: mən sizdən qisasımı alan bir adam tapincaya qədər sizin bu cinayətinizi bütün dünyaya yayacam!

O bağıraraq dedi:

– Siz rezil bir qadınsınız! Siz, sizə layiq olan bir cəza ilə cəzalanacaqsınız! Siz məni buna vadə edirsiniz. Cəmiyyət qarşısında damgalanmış bir qadın nə edə bilər? Siz ondan sonra ha çalışın ki, özünüzün canı və dəli olmadığınızı isbat edin, – buna heç bir kəs inanmayacaq.

Sonra onunla gelən adama dönüb əmr etdi:

– Cəllad, vəzifəni yerinə yetir!

Felton həyəcanla dedi:

– Onun adı? Onun adı nədir? Tez olun, onun adını söyləyin!

– Bildim ki, bu, mənim başıma ölümündən də ağır bir müsibət gəti-rəcək. Cəllad çığırmağıma baxmayaraq, məni yerə yıxıdı. Mən hönkürtü ilə ağlayırdım, ağlamaqdan boğulurdum, az qalırdı ki, özümdən gedəm, Allahı köməyə çağırırdım. Lakin buna baxan kimdi, birdən bərk bir ağrı duyдум, həm bu ağrıdan, həm də utandığımdan çığırdım: cəllad odlu dəmirlə çiynimə damğa basmışdı.

Feltonun sinəsindən vəhşicosino bir bağlıtı qopdu.

Miledi kralıça əzəmətilə yerindən qalxıb dedi:

– Baxın, baxın, Felton, zoraklıq qurbanı olan gənc, məsum bir qızın başına gör nələr getirdilər, gör ona necə bir cəza verdilər! İnsan qəlbini dərk etməyi öyrənin, bundan sonra onların əlində haqsız yero qisas almaq üçün bir alət olmayın.

Miledi bunu deyib paltarının döşünü açdı, gözəl çiynini biabırcaşa ləkələyən damğanı gənc zabitə göstərdi.

– Mən ki burada zanbaq şəklini görüürəm!

– Bütün alçaqlıq da elə burasındadır! Əgər bu ingilis damgası olsayıdı, yenə isbat etmək olardı ki, məhkəmə məni bu cəzaya məhkum etməmişdir. Onda mən dövlətin bütün açıq məhkəmələrinə şikayət edə bilərdim. Lakin fransız damgası... Mən, doğrudan da, damgalanmışdım.

Felton miledinin qarşısında diz çökdü.

O, artıq miledinin çiynindəki damğanı deyil, yalnız öz əsirinin gözəlliyyini gördü.

– Bağışlayın, bağışlayın, ah bağışlayın!

Miledi onun gözlərində: sevirəm, sevirəm... sözlərini oxudu.

– Mən sizə neyi bağışlamalıyım?

Felton onun əllərini, ayaqlarını öpərək dedi:

– Siz nə qədər gözəlsiniz, nə qədər gəncsiniz!

Bu ehtiras dəqiqəsi keçdikdə miledi öz yalnız çiynini örtdü.

Felton dedi:

– İndi mən ancaq bir şeyi bilmək istəyirəm: əzab və işgəncə verən adamin adını.

– Qardaş, onun adını sənə demək lazımdır mı? Məgər özün başa düşmürsən ki o kimdir?

– Necə? Odurmu? Həmin adamdır? Bütün bunları eləyən odur? Yoxsa, əsl müqəssir...

– Bəli, əsl müqəssir o adamdır ki, İngiltərəni viran edir, həqiqi xristianları təqib edir, qadınların namusunu alçaqcasına əlindən alır; bu gün o, protestantları himayə edir, lakin sabah onlara xəyanət edəcək...

Felton bərkdən dedi:

– Bekinhem hersoqu!..

Miledi əllərilə üzünü örtdü.

– Bu mələk qədər gözəl qadının cəlladı Bekinhem hersoqu imiş! Aman Allah, sən niyə onu məhv etmədin! O, yenə şan-şöhrət, hörmət və qüvvət sahibi olub qaldı, bizim hamımızın başına yenə bir bəla oldu!

Miledi:

– Kim ki öz-özünü gözdən salır, onu Allah da gözdən salır, – dedi.

Felton get-gedə daha artıq həyəcanlanaraq:

– Yox! – dedi. – İnsanın qisası Allahın qisasından qabaq olmalıdır!

– Bu adadan qorxurlar; onlar bacara bilmirlər.

– Mən ki ondan qorxmuram, mən onunla bacararam.

Miledi qurduğu hiylenin baş tutmasıdan son dərəcə sevinirdi.

Felton ondan soruşdu:

— Bəs necə olub ki, mənim himayəçim, mənim atam olan lord Vinter bu işə əl qatmışdır?

Miledi:

— Qulaq asın, Felton, — dedi. — Dünyada alçaq, saygısız adamlardan başqa nəcib və yüksək təbiətli insanlar da var. Mənim bir nişanlım vardı; biz bir-birimizi sevirdik. Mən başıma gələn əhvalatı ona söylədim: o, məni yaxşı tanıyırı, heç də tərəddüd etmirdi. O, adlı-sanlı bir əyan idi, hər cəhətdən hersoqə bərəbor bir adamdı. Qılıncını götürdü, plaşına büründü, Bekinhem hersoqunun sarayına getdi.

Felton:

— Bəli, bəli, o nə etmək istədiyini mən başa düşürəm, — dedi. — Hərçond belə hallarda qılınc deyil, xəncər lazımdır.

— Lakin hersoq bundan bir gün əvvəl, İspaniya kralının qızını kral I Karla almaq üçün fövqəladə bir səfər kimi İspaniyaya gedibmiş; bu zaman I Karl hələ prinsessə Uels idi. Mənim nişanlım əlibəş geri qayıtdı. O, mənə belə dedi: “O adam çıxıb getmişdir. Müvəqqəti olaraq o, mənim qisasından yayındı. Biz bu saat evlənməliyik. Lord Vinterə arxayın ola bilərsiniz: o həm özünü, həm də arvadının namusunu qoruya bilər”.

Felton birdən dedi:

— Lord Vinterə?

— Bəli, lord Vinterə. İndi gərək ki, hər şey sizə aydın oldu, eləmi? Hersoqun geri qayıması bir ildən çox çəkdi. Gelişinə səkkiz gün qalmış lord Vinter birdən öldü, mən onun yeganə varisi qaldım. O, nədən ölmüşdü? Bunu ancaq hər şeydən agah olan Allah bilir, mən heç kəsi taqsırdırmıram...

Felton piçıldayaraq dedi:

— Ah, belə də müsibət olarmı, belə də müsibət olarmı?

— Lord Vinter qardaşına heç bir söz demədən öldü. Ərim mənim qisasımı alana kimi hersoqun mənim başıma gətirdiyi əhvalat bir sırr olub qalacaqdı, bunu heç kəs bilmeyəcəkdi. İndi sizin hamınız olan lord Vinter o zaman öz böyük qardaşının mənim kimi cavan bir qızı almasına heç könlü yox idi, çünkü mən varlı bir qız deyildim. Ərimdən qalan dövlətə varis olmağım onun xoşuna gəlmədi, buna o özü sahib olmaq arzusunda idi. Belə bir vəziyyətdə mən ondan kömək gözləyə bilərdimmi? İngilterəni tərk edib Fransaya getdim, bütün ömrüm boyu

orada yaşamaq qərarına gəldim. Lakin mənim bütün var-dövlətim İngiltərədədir. Müharibə məni ehtiyac içində yaşamağa məcbur etdi. Mən istər-istəməz yenə də İngiltərəyə qayıtmalı oldum; altı gün əvvəl Portsmuta gəldim.

Felton soruşdu:

— Sonra?

— Sonramı? Hərsoq mənim İngiltərəyə qayıtdığımı bilib, yəqin ki, bu barədə lord Vinterlə danışmışdır; lord Vinter elə onsuz da mənim əleyhimə idi. Hərsoq ona demişdir ki, sizin gelininiz damğalanmış bir qadındır. Mənim nəcib ərimin haqq səsi artıq məni müdafiə edə bilmədi. Lord Vinter bir də ona görə hersoqun sözüne inandı ki, bu, onun xeyrinə idi. O əmr etdi ki, məni tutub buraya gətirsinlər, sizin mühafizəsinə versinlər. Bundan sonrası artıq sizə məlumdur: sabaha, yox, o biri gün də o məni sürgünə göndərir, bir cinayətkar kimi məni buradan uzaqlaşdırır. Ah! Onlar hər şeyi nəzərə almışlar. Mənim namusum məhv olacaqdır. Siz özünüz görürsünüz ki, Felton, mən ölməliyəm! Felton, bıçağı mənə verin!

Miledi bu sözləri deyib taqətsiz halda gənc zabitin qucağına yixıldı; o, sevgidən, hiddətdən, indiyə kimi görmədiyi, duymadığı bu zövqdən sərxaş kimi idi. Felton hərarətlə onu qucaqlayıb bağrına basdı:

— Yox, yox, sən təmiz və ləkəsiz halda yaşayacaqsan. Sən düşmənlərinə qalib gəlmək üçün yaşayacaqsan.

Miledi yorğun səslə piçıldayaraq deyirdi:

— Ah, ölmək, ölmək! Ah, biabır olmaqdansa tez ölmək yaxşıdır! Felton, dostum, qardaşım, yalvarıram sənə...

Felton bərkden:

— Yox! — dedi. — Yox, sən yaşayacaqsan, sənin qisasın alınacaqdır!

— Felton, mən ətrafimdə olan adamların hamısına bədbəxtlik gətirirəm. Felton, məni tərk et! Felton, mənim ölməyimə icazə ver!

Felton çığıraraq dedi:

— Elə olsa, onda bir yerdə oləcəyik.

Kim isə qapını döydü. Miledi Feltonu özündən geri itələdi.

— Eşidirsənmi? Buraya gəlirlər... hər şey bitdi! Biz məhv olduq!

Felton:

— Qapını döyen keşikcidir, — dedi, — qarovulun gəlməsini mənə xəbər verir.

– Elə isə özünüz gedib qapını açın.

Felton onun sözündən çıxmadi: bu qadın artıq onun bütün fikirlərinə, bütün qəlbino hakim olmuşdu.

Qapını açarkən, qarovullara başçılıq edən serjantla üz-üzə gəldi.

Gənc leytenant soruşdu:

– Nə olub ki?

– Siz əmr etmişiniz ki, əgər mən çağırıb köməyə adam çağırsam, qapını açarsınız, ancaq yaddan çıxarıb açarı mənə verməmisiniz. Mən sizin səsinizi eşitdim, qapını açmaq istədim, gördüm ki, qapı içəridən kiliidlənmişdir. Buna görə də serjantı çağırdım.

Serjantın səsi eşidildi:

– Qulluğunuzda hazırlam!

Felton lap özünü itirmişdi.

Miledi bildi ki, mütləq ona kömək etmək lazımdır. Yüyürüb miz üstündə Feltonun getirdiyi bıçağı götürdü.

– Siz nə haqq ilə mənim ölməyimə mane olmaq istəyirsiniz?

Felton miledinin əlində bıçağı görüb çığırdı:

– Aman Allah!

Elə bu anda dəhlizdə istehzalı bir qəhqəhə eşidildi. Baron əynində xalat, əlində qılınc qapı ağızında göründü; o, hay-küyü eşidib gəlmışdı:

– Hə-e! Bu da tragediyanın son pərdəsi... Felton, indi gördünümüzü, mən sizə dediyim kimi də oldu: bütün pərdələr bir-birinin ardınca gözümüzün öündən ötüb keçdi; siz ancaq narahat olmayın: qan tökülməyəcək.

Miledi bildi ki, əgər bu saat Feltona öz mərdliyini göstərməsə, məhv olacaq.

– Səhv edirsiniz, milord, qan tökülcək, özüdə bu qan, bu qanın tökülməsinə səbəb olan adamın üstünə düşəcək.

Felton qışqırıb onun üstünə yüyürdü, lakin artıq gec idi: miledi bıçağı öz döşünə vurmuşdu.

Miledi burada da öz biçiliyini işlətmışdı: bıçağı elə vurmuşdu ki, bıçaq korsetin dəmirinə döymüşdi; korsetin dəmir hissələri bu dövrdə arvadların döşünü bir zireh kimi örtərdi. Bıçaq dəmir üstündən sürüşüb miledinin paltarını cirdi və qabırğaüstü dərini çəpino kəsdi.

Qan o saat miledinin paltarını buladı.

Miledi sanki özündən gedib arxası üstə yerə yixildi.

Felton bıçağı onun əlindən aldı və tutqun bir səslə dedi:

– Görürsünüzümü, milord, mühafizəsi mənə tapşırılan bu qadın özünü həyatdan məhrum etdi.

Lord Vinter:

– Sakit olun, Felton, – dedi. – O ölməyib: iblislər belə asanlıqla ölmürlər. Sakit olun. Gedin mənim otağıma: məni gözleyin.

– Lakin, milord...

– Sizə əmr edirəm: gedin!

Felton öz rəisinin əmrinə tabe oldu, ancaq otaqdan çıxanda bıçağı öz döşündə gizlətdi.

Lord Vinter milediyə xidmət edən qadını çağırıdı, hələ də döşəmə üstündə serilib qalan əsirin qayğısına qalmağı ona tapşırıdı. Lord Vinter yaranın bəlkə də ağır olduğunu nəzərə alaraq tez həkim dalınca bir atlı göndərdi.

XXVII

MİLEDİNİN QAÇMASI

Miledinin yarası, doğrudan da, qorxulu deyildi. Lord Vinter gedəndən sonra milediyə xidmət edən qadın onu cəld soyundurmağa başladı; miledi bu zaman gözlərini açdı. Lakin o, özünü zəif və halsız göstərməyə çalışırıdı. Yaziq qadın bərk əl-ayağa düşmüştü; əsirin halına acıydı; miledinin etirazına baxmayaraq, bütün gecəni onun yanında qalmağı qət etdi.

Qadının burada olması milediyə düşünməyə heç də mane olmurdu.

Felton tamamilə məğlub edilmişdi. O, bütün varlığı ilə milediyə sədaqətli idi. Əgər indi lap məlek özü gəlib miledini müqəssir hesab etmiş olsayıdı, Felton, yəqin ki, onun iblis tərofından gəndərildiyini zənn edərdi.

Miledi bunu düşünərkən gülümsədi. İndi onun ümid bağladığı yalnız Felton idi; yalnız Felton onu xilas edə bilərdi. Lakin lord Vinter Feltonun özünü də nəzarət altına ala bilməzdimi?

Gecə saat dörde az qalmışdı ki, həkim gəldi. Yaranın ağızı bağlanmışdı, buna görə də həkim onun nə dərinlikdə olduğunu təyin edə bilmirdi; o ancaq onu dedi ki, qorxulu bir şey yoxdur.

Səhər miledi qadını bir təhər dincəlməyə göndərdi, bu bəhanə ilə de onu başından elədi. O, səhər yeməyi vaxtı Feltonun gələcəyini gözləyirdi, lakin o gəlmədi.

Olmaya lord Vinter Feltondan şübhələnib onu, doğrudan da, nəzarət altına almışdı? Məsələnin həll edildiyi bir vaxtda o gəlməyəcəkdir?

Onun göndərilməsinə indi bircə gün qalmışdı: lord Vinter onu ayın iyirmi üçündə gəmi ilə yola salacaqdı.

Miledi günorta yeməyinə kimi gözlədi; yeməyi həmişə kimi öz vaxtında getirdilər, lakin Feltondan xəbər çıxmadi. Miledi qarovalda duran əsgərlərin əynindəki geyimdən bildi ki, bunlar əvvəlki keşikçilər deyil, bu vaxt onu dəhşət aldı. O cürət edib Feltonun harada olduğunu soruşdu. Ona dedilər ki, bir saat bundan qabaq Felton ata minib getdi.

Miledi lord Vinterin qəsrə olub-olmadığını da soruşdu. Əsgər cavab verdi ki, lord öz mənzilindədir; o tapşırılmışdır ki, dustaq məni görmək istəsə mənə xəbər verərsiniz.

Lakin miledi zəifliyi ve tek qalmaq istədiyini bəhanə edərək lordla görüşmək istəmədiyini bildirdi.

Əsgər yeməyi miz üstünə qoyub çıxdı.

Feltonu buradan uzaqlaşdırılmışdır, keşikçiləri də dəyişdirmişdilər; Feltona artıq inanmındılar. Bu, əsirə endirilən sonuncu zərbə idi.

Miledi otaqda tek qaldığını görüb ayağa qalxdı, yatağı onu od kimi yandırdı. Qapıya baxdı: qapıdakı pəncərəyə taxta vurulmuşdu. Görünür, baron əsirin iblisanə bir kələklə keşikçiləri də yoldan çıxarmasından qorxurdu.

Nəhayət, miledi güdülcəyindən qorxmayaraq otaqda sərbəst hərəkət edə bilirdi. O, qəfəsə salınmış dişi bir qaplan kimi hiddətlə və tez-tez otaqda gəzinməyə başladı.

Saat altıda lord Vinter gəldi. O, başdan ayağa silahlanmışdı. Miledi həmişə onu səfəh bir centlmen hesab edirdi, amma indi gözəl bir dustaqxanaçı olmuşdu. Sanki o, hər şeyi qabaqcadan görmüş, duymuş və lazımı tədbir görmüşdü.

Lord Vinter miledinin nələr düşündüyünü bilirdi.

– Siz hələ bu gün məni öldürə bilməzsınız, – dedi. – Sizin daha silahınız yoxdur; birdə ki, mən ehtiyat üçün bozi tədbirlər görmüşəm. Siz mənim yazıq Feltonumu bir qədər yoldan çıxarmağa müvəffəq oldunuz, o, sizin iblisanə təsiriniz altına düşməyə başladı. Ancaq mən

onu xilas etmək istəyirəm. O, artıq sizi görməyəcək. Hər şey bitmişdir. Şeylərinizi yiğisdirin, sabah gedəcəksiniz. Mən sizi ayın iyirmi dördündə yola salmaq istəyirdim, amma sonra fikrimi dəyişdim. Sabah gündüz saat on ikidə Bekinhem hersoqunun imzaladığı əmr mənim əlimdə olacaqdır. Gəmiyə minməzdən qabaq siz kime olur-olsun, bircə kəlmə söz söylemiş olsanız, mənim serjantım gülləni sizin təpənizə çaxacaqdır. Əgər gəmidə kapitanın icazəsi olmadan birisilə danışsanız, kapitan sizini dənizə atacaqdır. Xudahafiz! Mən bu gün sizə bunu demək istəyirdim. Sabah bir də sizini yola salanda görəcəyəm, bu bizim axırıncı görüşümüz olacaq.

Baron bu sözləri deyib otaqdan çıxdı.

Miledi bu hədə-qorxunu axıra kimi kirimişcə dinlədi. Hirsindən onun ürəyi partlayırdı.

Axşam yeməyi getirildi. Miledi yeyib özünü bərkitmək ehtiyacını hiss edirdi. Gecə nə olacağını bilmirdi. Bütün göyü bulud bürümüşdü, uzaqda şığıyan ildirimlər tufan qopacağını göstərirdi.

Saat ona az qalmışdı ki, tufan qopdu. Gök, miledinin qəlbindəki qozəb kimi, gur-gur gurlayırdı. Milediyə elə gəlirdi ki, ağacları əsdirən, budaqları əyen, yarpaqları qırıb tökən külək onun da üzünə elə zərbə toxunur. O, özü də tufan kimi inildəyir, onun səsi təbiətin əzəmətli gurultuları içində itib gedirdi; təbiət özü də sanki ümidsizlik içində inləyirdi. Birdən miledi pəncərənin döyüldüyünü eşitdi, ildirim işığında, dəmir barmaqlıq arasında bir adam üzü gördü.

Yüyürüb pəncərəni açdı. Çığırıb dedi:

– Felton! Məni xilas etməyəni göldin?

– Bəli, ancaq susun, susun! Hələ mən gərək pəncərənin dəmir barmaqlığını mişarlayım. Bircə onlar bizi qapıdakı pəncərədən görməsinlər!

Miledi:

– Onlar qapıdakı pəncərəyə taxta vurmuşlar, – dedi. – Bu özü Allahın bizim tərəfimizdə olduğunu sübut edir.

– Bu, lap yaxşı oldu. Allah onların ağlıni elindən alıb.

Miledi soruşdu:

– Bəs mən nə etməliyəm?

– Heç bir şey, heç bir şey, siz ancaq pəncərəni örtün. Soyunmadan uzanıb yatın. Qurtaranda pəncərəni döyücəyəm. Amma siz mənimlə bərabər gedə bilərsinizmi?

- Əlbət ki!
- Bəs yaranız?
- Yaram ağrışa da, gəzə bilirəm.
- Hazır olun. Dəmir barmaqlığı mişarlayan kimi sizə xəbərdarlıq edəcəyəm.

Miledi pəncərini örtdü, çıraqı söndürüb yatağına girdi. O, mişarın qıçırışını eşidir, hər ildırım çaxanda Feltonun üzünü görürdü.

Miledi bir saat uzandı; o, güclə nəfəs alırdı; soyuq tər alınını bürüdü; dəhlizdə xirdaca bir hənerti olanda onun ürəyi qorxudan sıxlırdı.

Saat var ki, adama bir il qədər uzun görünür.

Bir saatdan sonra Felton yenə də pəncərəni tiqqıldı. Barmaqlığın iki dəmir çubuğu mişarlanmışdı. Əmələ gələn açıqdan adam keçə bilərdi.

Felton soruşdu:

- Hazırsınız mı?
- Bəli. Özümlə bir şey götürümmü?
- Qızıl varınsa, götür.
- Var. Xoşbəxtlikdən, monim şeylərimə əl vurmayıblar.
- Bu lap yaxşı oldu; çünkü mən bütün pulumu qayıq tutmağa sərf eləmişəm.

Miledi qızıl kisəsini Feltona verdi.

– Ahn.

Felton qızıl kisəsini alıb yerə atdı.

– Hazırsınız mı?

– Hazırıam.

Miledi kreslo üstünə çıxıb pəncərədən boylandı, gördü ki, Felton kəndir nərdivan üstündə durmuşdur: yerə baxanda adamın gözü qaraçırdı. Əvvəl o qorxdu. Başı gicəldi.

Felton dedi:

- Mən ələ bundan qorxurdum.
- Eybi yoxdur, eybi yoxdur, gözlərimi yumaram.

Felton soruşdu:

- Mənə arxayın olursunuzmu?
- Siz hələ bir bunu soruştursunuz da?..
- Əllorınızı uzadın, bir-biri üstə qoyun.

Felton onun biləklərini yaylıqla sarıdı, üstündən də kəndirlə bağlıdı.

Miledi təəccübə soruşdu:

Siz nə edirsiniz?

- İndi əlinizi boynuma keçirin, heç bir şeydən qorxmayın.
- Siz müvazinətinizi itirə bilərsiniz, ikimiz də yixiləriq.
- Arxayın olun, mən dənizçiyməm.

Birçə saniyə də boş yerə itirmək olmazdı. Miledi əllərini Feltonun boynuna keçirdi, Felton onu pəncərədən çıxarıb nərdivanla yavaş-yavaş enməyə başladı.

Kəndir nərdivan küləyin təsirindən yellənirdi.

Felton birdən dayandı.

Miledi soruşdu:

- Nə var?
- Yavaş danış. Ayaq səsi eşidirəm.
- Bizi görüblər!

Onlar bir neçə dəqiqə susdular.

- Yox, elə bir şey yoxdur.
- Bəs o səs-küy nədir?
- Keşikçidir, gəzir.
- O gəlib haradan keçməlidir?
- Lap bizim altımızdan.
- Bizi görocekler!
- İldırım çaxmasa, görməzler!
- Onlar bizim nərdivani görəcəklər!
- Xoşbəxtlikdən, nərdivanın ayağı yerdən altı fut hündürdədir.
- Aman Allah, budur gelirlər!
- Dinməyin.

Onlar yerdən iyirmi fut hündürlükdə nefəslərini qısaraq, nərdivanдан sakitcə asılı qalmışdılar. Əsgərlər gülə-gülə, danışa-danışa lap onların altından keçib getdilər.

Bu dəhşətli bir dəqiqə idi.

Keşikçilər ötüb keçdilər.

Felton:

- İndi biz xilas olduq, – dedi.
- Miledi köksünü ötürərək özündən getdi.

Felton nərdivandan enmoyə başladı. Aşağı çatanda son pillədən yapışdır sallandı, yerə düşdü. Əyilib qızıl kisəsini yerdən götürdü, dişində tutdu.

Sonra miledini qolları üstə alıb tez yola düzəldi.
Çox keçmədi ki, keşikçi gedən yoldan yana buruldu, cığırı tərk etdi, qayaların arası ilə sahilə enib fit verdi.
Fitə fıtla cavab verdilər; beş dəqiqədən sonra dördkürəkli bir qayıq sahilə yaxınlaşmağa başladı. Sahil çox dayaz olduğundan qayıq bir az aralıda dayandı. Felton qurşağı kimi suya girib qayığa sarı getdi. Öz qiymətli yükünü o, heç kəsə arxayın ola bilmirdi.

Xoşbəxtlikdən firtına sakitləşməyə başlayırdı, dəniz hələ bərk dalğalanırdı. Dalğalar qayığı qoz qabığı kimi atıb-tutdurdu.

Felton miledini qayıga qoyub əmr etdi:

– Yelkənli qayıga! Cəld olun!

Dörd qayıqçı qayığı kürekleməyə başladı; lakin dalğalar mane olur, qayıq çox ağır-ağır irəliləyirdi. Bununla belə, onlar qəsrənən uzaqlaşırdılar.

Elə qaranlıqdı ki, göz-gözü görmürdü. Qayıqdan sahili çox çətinliklə sezmək olurdu. Dənizdə qara nöqtəyə oxşar bir şey yırğalanırdı; bu – yelkənli gəmi idi.

Felton miledinin əllərini bağladığı kəndiri və yaylığı açdı.

Miledinin üzünə dəniz suyu çılədi. Miledi köksünü ötürərək gözlərini açdı:

– Mən haradaya!

Gənc zabit dedi:

– Siz xilas edildiniz!

Miledi həyəcanla səsləndi:

– Ah, xilas edildim! Xilas edildim! Bəli, bu dəniz, bu göy! Tenəffüs etdiyim havadan sərbəstlik qoxusu gəlir. Ah... təşəkkür edirəm, Felton, təşəkkür edirəm!

Gənc zabit onu bağrına basdı.

Miledi ondan soruşdu:

– Mənim əllərimə nə olub axı? Elə bil ki, biləklərimi məngənəyə salıb sıxıblar.

Doğrudan da, miledinin biləkləri keyimmişdi.

Felton onun gözəl əllərinə baxdı, mehribanca başını yelləyərək dedi:

– Heyhat!

– Bunun eybi yoxdur! İndi yadına düşdü ki, niyə belə olub.

Miledi qayığın içində nə isə axtarmağa başladı.

Felton ayağı ilə qızıl kisəsini ona sarı itələyərək:

– Buradadır, – dedi.

Yelkənli gəmiyə yaxınlaşdırıldı; növbətçi gəmidən onları səslədi; qayıqdan da ona cavab verdilər.

Miledi soruşdu:

– Bu nə gəmdir?

– Yelkənli qayıqdır, sizin üçün tutmuşam.

– O, məni hara aparacaq?

– Hara istəsəniz; ancaq məni Portsimumda düşürəcək.

– Portsimumda siz nə edəcəksiniz?

Felton tutqun bir tövəssümle:

– Mən lord Vinterin əmrini yerinə yetirməliyəm, – dedi.

– Hansı əmri?

– Yoxsa başa düşmürsünüz?

– Yox, rica edirəm, izah edin.

– Mənə inanmadığından, sizi o, özü qorumaq qərarına gəldi, məni isə hersoqun yanına göndərdi. Hersoq sizin sürgün edilməniz haqqındaki əmri imzalamalıdır.

– Lakin lord Vinter sizə inanmadığı halda belə bir işi necə sizə tapşırmışdır?

– Məni nə üçün göndərdiyini o, mənə deməmişdi.

– Doğrudur. Demək siz Portsimita gedirsınız?

– Mən gecikə bilmərəm: sabah ayın iyirmi üçüdür. Hersoq donanma ilə gedir.

– Sabah gedir? Hara?

– Laroşelə.

Miledi bərkədən dedi:

– O getməməlidir!

– Arxayın ola bilərsiniz: o getməyəcəkdir.

Miledi sevincindən titrədi.

– Felton... Siz də İuda Makkavey¹ kimi böyüksünüz! Əgər siz ölsəniz, mən də sizinlə bərabər oləcəyəm! Mənim sizə söyləyəcəyim söz ancaq budur.

¹ İuda Makkavey (miladdan əvvəl II əsrde) – yəhudi milli müharibəsinin qəhrəmanı və suriyalıların Yəhudistana soxulmasına qarşı üşyan edən yehudilərin başçısı olmuşdur.

– Susun.

Qayıq gəmiyə yan aldı.

Felton gəmi nərdivanı ilə yuxarı qalxıb əlini milediyə uzatdı. Bir dəqiqədən sonra onlar artıq göyərtədə idilər.

Felton:

– Kapitan, – dedi, – sizə söylədiyim xanım bax budur. Bunu Fransaya aparmalısınız.

– Bunun üçün min pistol verməlisiniz.

– Sizə beş yüz pistol ki, vermişəm.

– Doğrudur.

Miledi:

– Alın, – dedi, – bu da beş yüz pistol.

– Yox, mən öz sözümün ağasıyam. Mən bu cavan adama söz vermişəm: qalan beş yüz pistolu da Bulona çatanda alacam.

– Biz ora gedib çıxacağız mı?

– Lap sağ-salamat; mənim adımın Cek Bütlər olduğu necə bir həqiqətse, bu da elə bir həqiqətdir.

Miledi:

– Əgər siz sözünüzü yerinə yetirsiniz, mən sizə beş yüz deyil, min pistol verəcəyəm, – dedi.

Kapitan bərkədən:

– Gözəl xanım, təşəkkür edirəm, – dedi. – Allah sizin kimi hörmətli minikləri bizə çox-çox yetirsin.

Felton sözə qarışdı:

– İndi isə bizi əvvəlcə danişdiğimiz kiçik limana aparın.

Kapitan heç bir söz demeyib dərhal lazımı əmrlər verdi. Səhər saat yeddiyə az qalmışdı ki, yelkənli gəmi Feltonun söylədiyi limanda lövbər saldı.

Yolda Felton milediyə, Londona getmək əvəzində, kiçik bir gəmi tutub geri döndüyüünü, gecə ilə divar daşları arasına dəmir civlər keçirə-keçirə yuxarı qalxdığını və nehayət, pəncərəyə çatıb kəndir nərdivanın ucunu dəmir barmaqlığa bağladığı söylədi.

– Sonra da nələr olduğu artıq sizə məlumdur, – deyərək sözünü tamamladı.

Miledi Feltonun könlünü açmaq istəyirdi. Lakin çox keçmədi, başa düşdü ki, bu gənc fanatikin könlünü açmaqdansa, onu ciddi bir vəziyyətdə saxlamaq lazımdır.

Onlar belə şərtləşdilər: miledi Feltonu saat ona kimi gözləyir, əgər o saat onda golməsə, miledi yola düşür.

Felton ələ keçməsə, onlar Fransada, Betün karmelitləri monastırında görüşürələr.

XXIX

1628-ci İL AVQUSTUN 23-də PORTSMUTDA NƏ KİMİ BİR HADİSƏ BAŞ VERDİ

Felton adı bir gözintiyə gedərkən, qardaş bacıdan ayrılan kimi, miledi ilə vidalaşdı.

O tamamilə sakitdi, ancaq üzü əvvəlkindən daha artıq ağarmışdı, gözləri də, qızdırmaçı adam gözləri kimi, parıldayırdı.

Qayığa minib gəmidən sahilə gedirkən gözlərini miledidən ayırmırdı; miledi də göyərtədə durub onun ardınca baxırdı. Artıq onlar təqib olunmaqdən qorxmurdular: miledinin otağına saat doqquzdan qabaq gələn olmazdı, qəsrən də Londona üç saatlıq yol idi.

Felton sahilə çıxdıqdan sonra bir təpənin başına qalxdı, uzaqlaşan gəmiyə, axırıncı dəfə olaraq, bir də baxdı və Portsmuta tərəf yola düşdü.

Yolda o, Bekinhem hersoquna qarşı olan bütün doğru və yalan ittihamlarını fikrində bir-bir arasında和地区. Bu gənc zabit bir neçə il idı ki, puritanlarla oturub dururdu. Puritanlar da, məlum olduğu üzrə, VI İakovun və I Karlin sevimliyi olan hersoqa nifrot edirdilər. Onlar bu adamı hər cür cinayətdə müttəhim etməyə hazırlıdılar.

Felton yol ilə gedə-gedə, ilahi bir qadın hesab etdiyi miledinin də bu əyanın cinayətkar ehtiraslarının, dəhşətli qisaslarının qurbanı olduğunu düşünürdü. Miledinin söylədiyi qorxunc hekayəni döne-döne xatırlayıb, hersoqa qarşı olan nifreti də getdikcə artırdı.

Səhər saat səkkizə az qalmışdı ki, Portsmuta çatdı. Küçələr adamla dolu idı, adamlar tələsə-tələsə limana sarı gedirdilər: orada gurultulu təbil səsləri altında desant qoşunu gəmilərə yerləşdirilməyə başlamışdı.

Felton toz və tər basmış halda admirallıq idarəsinə getdi; onun həmişə solğun olan bənizi indi istidən və hiddətdən qızarmışdı. Keşikçi onu buraxmaq istəmədi; lakin o, qarovalı rəisini çağırıb, gətirdiyi məktubu göstərərək dedi:

– Lord Vinterin təcili tapşırığdı.

Qaroval rəisi hersoqun ən yaxın dostlarından biri olan lord Vinterin adını eşidən kimi gənc zabiti içəri buraxmaq əmrini verdi.

Felton dəhlizə girəndə, toz basmış, yorğunluqdan tövşüyən bir adamın da onunla dəhlizə girdiyini gördü. O, saray darvazası ağızında atdan sıçrayıb düşərkon, çox qovduğundan atının bağıri çatlayıb ölmüşdü.

Onlar hər ikisi birdən hersoqun qapı xidmətçisinə müraciət etdi. Felton lord Vinterin yanından gəldiyini söylədi; o biri naməlum adam isə kimin tərəfindən gəldiyini söyləmədi, dedi ki, bunu ancaq hersoqun özünə söyləyə bilərəm. Hər ikisi də qabaqcə içəri girməyə çalışırı.

Patrik əvvəl Feltonu içəri buraxdı. O biri qasid isə gözləməli oldu.

Qapı xidmətçisi Feltonu böyük bir zaldan keçirib hersoqun kabinetinə apardı. Laroşel əhalisini nümayəndələri də, başda Subiz olmaqla, bu zalda oturub hersoqu gözləyirdilər. Hersoq vannadan çıxıldıqdan sonra geyinib qurtarmaq üzrə idi.

Patrik ona:

– Leytenant Feltondur, – dedi, – lord Vinterin yanından gəlmişdir.

Bekinhem hersoqu soruşdu:

– Lord Vinterinmi? Söyləyin gəlsin.

Felton içəri girdi. Bu zaman hersoq, başdan-başa mirvari bəzəkli mavi məxmər kamzolunu geyinmək üçün zər işləməli xalatını çıxarıb taxt üstünə atdı. Soruşdu ki:

– Lord Vinter özü niyə gəlmədi? Mən bu səhər onu gözləyirdim.

Felton dedi:

– Lord Vinter mənə tapşırı ki, zati-alilərinə deyim ki, qəsrin keşiyini çəkmək məcburiyyətdə qaldığından o gələ bilməyəcəyinə çox təəssüf edir.

– Bəli, bəli, mən bilirəm, orada bir əsir qadın var.

– O əsir qadın haqqında da mən siz zati-aliləri ilə danışmaq istədim.

– Söyləyin!

– Mənim sizə dediyimi, milord, sizdən başqa heç kəs eşitməməlidir.

– Patrik, bizi tək buraxın, ancaq uzağa getməyin. Mən bu saat zəng eləyəcəyəm.

Patrik otaqdan çıxdı.

Hersoq:

– Cənab, – dedi, – biz təkik, söyləyin.

– Milord, lord Vinter üç gün əvvəl sizə kağız yazıb və sizdən xahiş etmişdir ki, Şarlota Bakson adlı bir qadının sürgün edilməsi haqqında yazdığı əmri imzalayasınız...

– Mən də ona cavab verdim ki, əmri imzalamamaq üçün ya özü gətirsin, ya da bir başqasına verib göndərsin...

– Milord, budur əmr!

– Verin!

Kağızı alıb tez gözdən keçirdi. Bunun lord Vinterin öz məktubunda qeyd etdiyi əmri olduğunu yəqin etdikdən sonra kağızı mizin üstünə qoyub lələk qələmi götürdü.

Felton hersoqa:

– Bağışlayın, milord, – dedi, – Şarlota Bakson bu gənc qadının əsl adı olmadığı siz zati-alilərinə məlumdurmu?

Hersoq qələmi mürəkkəbə batıraraq dedi:

– Bəli, məlumdur.

Felton həyəcanla soruşdu:

– Bəs onda siz zati-aliləri onun əsl adını bilirsinizmi?

– Bilirəm.

Hersoq qələmi kağıza tərəf gətirdi. Feltonun rəngi qaçı.

– Onun əsl adını bili-bilə zati-aliləri yenə də əmri imzalaya-caqmı?

– Əlbət ki, bu daha yaxşı.

– Mən inana bilmirəm ki, zati-aliləri onun ledi Vinter olduğunu bilir...

– Mən bunu çox yaxşı bilirəm, lakin bunu sizin haradan bildiyinizə mən çox təəccüb edirəm!

– Siz zati-aliləri də vicdan əzabı duymadan bu əmri imzalaya-caqsınız?

Bekinhem hersoqu qürurla gənc adama baxdı:

– Cənab, siz mənə çox qəribə suallar verirsiniz, bu suallara cavab verməklə mən sizə çox-çox iltifat göstərirəm.

– Zati-aliləri, cavab verin, cüntki vəziyyət siz düşündüyündən daha çox ciddidir.

Hersoq bu qərara gəldi ki, gənc adam ona lord Vinterin söylədiyi sözləri təkrar edir.

– Təkrar edirəm: mən bu əmri zərrə qədər də vicdan əzabı duymadan imzalayıram. Mən də bilirom və barona da məlumdur ki, miledi Vinter qəddar bir canıdır; bunun qarşısında onu sürgünə göndərməklə kifayətlənmək, – ona bəlkə də mərhəmət etmək deməkdir.

Hersoq qəlomin ucunu kağıza qoydu ki, imzalaşın.

Felton hersoqa sarı bir addım irəliləyib dedi:

– Milord, siz bu əmri imzalamayacaqsınız!

– Mən bu əmri imzalamayacağam? Niyə?

– Siz vicdanınızda bir nəzər salın, onda milediyə ədalətlə yanaşarsınız.

– Onu Taybernə göndərmək daha ədalətli olardı. Miledi rəzil bir qadındır.

– Zati-aliləri, miledi – məlekdir, siz özünüz bunu yaxşı bilirsiniz; sizdən xahiş edirəm ki, onu azad edin.

– Siz dəli olmuşsunuz. Siz necə cürət edib mənimlə bu dildə danışsınız?

– Milord, məni əfv edin, mən bacardığım kimi də danışram. Siz bir düşünün, görün nə etmək isteyirsiniz.

Hersoq bərkədən:

– Nece? Siz hələ cəsarət edib məni təhdid də edirsiniz?

– Yox, milord, mən hələ sizdən xahiş edirəm və sizə deyirəm: səbir kasasının daşmasına bircə damcı kifayətdir. Xirdaca bir səhv, etdiyi cinayətlərə baxmayaraq, yenə də aman verilən bir adamı cəzalandırıa bilər.

Hersoq buyruqverici bir ifadə ilə dedi:

– Cənab Felton, dərhal buradan çıxmanızı və həbsə getmənizi əmr edirəm...

– Milord, axıra kimi məni dinləyin. Siz o gənc qızı yoldan çıxarmısınız, siz onu amansızcasına təhqir etmisiniz, çirkab içində atıb ayaqlamısınız. İndi öz təqsirinizi təmizleyin: onu sərbəstcə buradan çıxıb getməyə imkan verin, mən bundan artıq sizdən heç bir şey tələb etməyəcəyəm.

Hersoq heyrətlə Feltona baxdı:

– Siz heç bir şey tələb etməyəcəksiniz?

Felton get-gedə qızışaraq dedi:

– Milord, özünü gözləyin; bütün İngiltərə sizin cinayətlərinizdən daha cana gəlmüşdür. Milord, siz kral hakimiyyətini mənimsemisiniz, siz bu hakimiyyətdən sui-istifadə edirsiniz. Milord, insanlar

da sizə nifret edir, Allah da... siz onların gözündən düşmüsünüz. Allah sizi sonra cəzalandırıar, lakin mən indi cəzalandıracağam.

Bekinhem hersoqu qapıya sarı gedərək bərkədən:

– Belə də ədəbsizlik olarmı, – dedi.

Felton onun qabağını kəsdi.

– Mən sizdən acizanə rica edirəm: ledi Vinterin azad edilməsi əmrini verin; unutmayın ki, siz onun namusunu əlindən almışınız.

– Cənab, rədd olun buradan, yoxsa bu saat çağırıb əmr edərəm, sizi buxovlayalarlar.

Felton, gümüş zəng olan mızlə hersoqun arasına atılıb dedi:

– Siz heç kəsi çağrılmayacaqsınız. Milord, özünü gözləyin, siz indi Allahın əlindəsiniz.

Bekinhem hersoqu səsini ucaltdı, lakin köməyə adam çağrımadı:

– Demək istəyirsiniz ki, iblisin əlindəyəm?

Felton kağızı hersoqa uzadaraq inadla deyirdi:

– Milord, ledi Vinterin azad olunması əmrini imzalayın!

– Siz məni zorla buna məcbur etmək isteyirsiniz? Siz məni ələ salmısınız. Patrik!

– Milord, imzalayın!

– Heç vaxt!

– Heç vaxtmı?!

Hersoq qılincına əl ataraq bərkədən səsləndi:

– Ey, kim var orada? Bura gəlin!

Lakin Felton ona qılincını qınından çıxarmağa imkan vermədi, miledinin özünü yaraladığı bıçaq onun əlində idi, bu bıçaqla da hersoqun üstüne cumdu.

Elə bu anda Patrik yüyürə-yüyürə içəri girib çıçırdı:

– Milord, Fransadan məktub var! Hersoq bir anda hər şeyi unudaraq dedi:

– Fransadan?

Felton fürsətdən istifadə edərək bıçağı hersoqun böyrünə soxdu.

Bekinhem hersoqu çıçırdı:

– Aha, xain... sən məni öldürdü!

Patrik səsi dəyişmiş halda bağırı:

– Cinayət! Ölüm!

Felton ətrafına baxdı. Qapını açıq görüb Laroşel nümayəndələrinin gözlədiyi yan otağa yüyürdü. Oradan da pişləkənə sarı cumdu, lakin elə

birinci pillədə lord Vinterlə üz-üzə gəldi. Lord Vinter Feltonu rəngi qəçmiş, özünü itirmiş və əlleri qanlı görüb boğazından tutdu və çığırdı:

– Mən bunu bilirdim! Mən bunu duymuşdum, ancaq bircə dəqiqliq cəgicdim! Ah, gör başıma nə gəldi!

Felton qətiyyən müqavimət göstərmədi! Lord Vinter onu keşikçiye tapşırıb hersoqun kabinetinə yüyürdü.

Feltonla bir vaxtda gələn adam da Patrikin çığırtısını eşidib hersoqun kabinetinə cumdu.

Hersoq taxt üstündə uzanıb əlini də yarasının üstünə basmışdı.

Pıçıldayaraq içəri girən adamdan soruşdu:

– La Port, La Port, onun yanındanmı gəlmisən?

Avstriyalı Annanın sədaqətli xidmətçisi dedi:

– Bəli, zati-aliləri, ancaq, deyəsən, çox gec gəlmışəm...

– Yavaş danış, La Port, bizi eşidən olar... Patrik, heç kəsi içəri buraxma. Ah, onun mənə göndərdiyi xəbəri mən bilməyəcəyəm. Aman Allah! Mən ölürem!

Hersoq bunu deyib özündən getdi.

Onun kabinetini bir anda adamlı doldu. Lord Vinter, Laroşeldən gələn nümayəndələr və hersoqun məiyyətindəki zabitlər yaralının başına toplaşdı. Bu dəhşətli xəbər sürətlə şəhərə yayıldı.

Top atıldı.

Lord Vinter başını yolar, çığıra-çığıra deyirdi:

– Bircə dəqiqliq cəgicdim, bircə dəqiqliq! Ah, Allah, Allah! Belə də bədbəxtlik olarmı?

Qəsrə, səhər saat yeddi də ona xəbər verdilər ki, pencerələrin birindən kəndir nərdivan asılmışdır, o dərhal miledinin otağına yürüdü. Pencerə açıldı, dəmir barmaqlığın çubuqları mişarlanmışdı. Bu zaman d'Artanyanın Planşə vasitəsilə etdiyi xəbərdarlıq onun yadına düşdü. Hersoqun başına bir iş gəlməsindən qorxaraq cəld tövleyə cumdu, ilk əlinə keçən yəhərlənməmiş bir ata mindi, özünü tez saraya yetirmək üçün atı dördnala çapmağa başladı, lakin, çox təəssüf ki, vaxtında çata bilmədi...

Hersoq hələ ölməmişdi; o özünə gəldi, gözlərini açdı, hamının ürəyi ümidi doldu.

– Cənablar, – dedi, – məni La Port və Patriklə tək buraxın. Hə, Vinter, siz buradasınız! Bu gün səhər siz mənim yanımı qəribə bir dəli adam göndərmişdiniz, – bir görün o məni nə hala saldı!

Baron bərkədən:

– Ah, milord! – dedi. – Mən bunu heç vaxt özümə bağışlamayacağam.

Hersoq əlini ona uzadaraq dedi:

– Əzizim Vinter, nahaq yerə. Mən elə bir adam tanımırıam ki, bir başqası bütün ömrü boyu onun dərdini çəkməsinə layiq ola... Rica edirəm, bizi tək buraxın.

Baron hönkürə-hönkürə bayira çıxdı.

Otaqda ancaq yaralı hersoq, Patrik, bir də La Port qaldı.

Avstriyalı Annanın sədaqətli xidmətçisi hersoqun uzandığı taxt qabağında dizləri üstə düşüb deyirdi:

– Siz yaşayacaqsınız, siz yaşayacaqsınız, milord!

Hersoq zəif səslə soruşdu:

– O nə yazır? – Qan onu aparırdı, yarasından dəhşətli ağrı duyurdu, lakin o sevdiyi qadından danışmaq üçün özünü ələ almağa çalışırı.

– O nə yazır? Onun göndərdiyi məktubu oxuyun.

– Ah, milord!

– La Port, dediyimi elə! Özün görmürənmi mən nə haldayam?

La Port məktubun möhrünü qırdı, perqamenti açdı, yaralının gözləri öünüə tutdu, lakin hersoq nə qədər çahısdısa, məktubu oxuya bilmədi.

Pıçıldayaraq dedi:

– Oxu, özün oxu, mən heç bir şey görmürəm; oxu, bəlkə elə mən bu saat heç eşidə də bilməyəcəyəm, onun mənə nə yazdığını bilmədən oləcəyəm.

La Port məktubu oxumağa başladı:

“Milord!

Sizdən ötrü və sizin xatırınız üçün çəkdiyim əziyyətlər naminə sizi and verirəm, əgər mənim rahatlığım sizin üçün əziddirsə, Fransaya qarşı, apardığınız böyük hazırlığı dayandırın və bu mühəribəni qurtarın; hamı açıqca deyir ki, bu mühəribənin əsl səbəbi, – sizin mənə olan sevginizdir, din isə buna ancaq bir bəhanədir. Milord, bu mühəribə yalnız Fransanın və İngiltərənin deyil, sizin özünüzün də başınıza böyük müsibətlər gətirə bilər.

Öz həyatınızı qoruyun. Həyatınız təhlükə qarşısındadır. Sizin həyatınız mənim üçün o zaman qiymətli olacaq ki, mən sizi düşmən hesab etməyəcəyəm.

Sizə qarşı lütfkarlıq göstərən Anna”.

Hersoq məktuba axıra qədər qulaq asmaq üçün son qüvvəsini topladı; məktub oxunub qurtardıqdan sonra o, ümidləri puça çıxmış bir adam kimi dedi:

— La Port, o, dilcavabı söyləmək üçün sizə bir şey tapşırmadım?
— Zati-aliləri, əlbət ki, tapşırdı: kraliça mənə söylədi ki, ona deyin, ehtiyatlı olsun, eşitdiyimə görə onu öldürmək isteyirlər.

Hersoq soruşdu:

— Elə bu? Elə bu?
— O, mənə tapşırdı sizə bir şeyi də deyim, deyim ki, sizi əvvəlki kimi sevir.

Hersoq bərkdən:

— Şükür Allaha! — dedi. — Demək mənim ölümüm onun üçün yad bir adamın ölümü kimi olmayacaq.

La Portun gözlərindən yaş axmağa başladı.

— Patrik, brilyant boyunbağı qutusunu bura gətirin.

Patrik qutunu gətirdi.

— İndi də, mirvarilə onun adı yazılmış ağ atlaz kisəni gətirin.

Patrik onu da gətirdi.

— La Port, onun mənə qarşı yaxınlığını göstərən bu iki şeyi alın: bu gümüş qutunu, bir də bu iki məktubu. Bunları ülyahezrət kraliçaya verin və məndən axırıncı bir yadigar olaraq... (o, gözlərilə otaqda qiyməti bir şey axtarırı) bunu da əlavə edin...

Onun gözləri, Feltonun əlindən düşüb qalmış bıçaqdan başqa ayrı bir şey görmədi; bıçağın üstündəki al qan hələ də buglanırdı.

— ...Bu bıçağı da onlara əlavə edin, — deyərək La Portun əlini sıxb son sözünü söylədi. Kisəni, onun da üstündən bıçağı gümüş qutuya qoydu, — buna hələ də onun gücü qalmışdı... Sonra isə can çəkişmə çırpıntıları içində taxtdan döşəməyə yixildi, — daha özünü ələ almağa onun qüvvəsi yetməmişdi. Patrik onun yere yixildığını görüb qışqırdı,

Elə bu anda hersoqun həkimi içəri girdi; onun dalınca admiral gəmisinə adam göndərilmişdi.

Həkim hersoqa yaxınlaşıb nəbzini tutdu, az sonra onun əlini buraxaraq dedi:

— Hər şey bitdi: hersoq öldü.

Patrik qışqırdı:

— Öldü? Öldü?

Hersoqa yaxın olan adamlar otağa doluşmağa başladılar.

Lord Vinter hersoqun öldüyünü görüb Feltonun yanına yüyürdü; saray eyvanında keşikçilər onun qarovalunu çəkirdilər.

Çığıraraq gənc zabitə dedi:

— Alçaq, alçaq, gör sən nə elədin!

Felton:

— Mən öz qisasımı aldım, — dedi.

— Öz qisasını aldın? Yaxşısı budur söylə ki, mən o məlun qadının əlində bir alət oldum... Lakin, and olsun Allaha, bu, onun axırıncı cinayəti olacaqdır.

Felton sakitcə:

— Mən bilmirəm siz nə demək isteyirsiz, mən bilmirəm, milord, siz kimi nozərdə tutursunuz, — dedi. — Mən Bekinhem hersoqunu ona görə öldürdüm ki, məni kapitan rütbəsinə keçirmək üçün o sizin xahişinizi iki dəfə rodd etdi; mən də onu belə bir ədalətsizlik üstündə cəzalandırdım. Vəssalam,

Lord Vinter gənc zabitə heyrətlə baxır, onun bu laqeydliyinin səbəbini nə ilə izah edəcəyini bilmirdi.

Feltonun sakit üzünü yalnız bir şey tutqunlaşdırırı: hər xirdaca addım və ya danışq səsi eşidəndə bu sadələvh puritan elə zənn edirdi ki, miledinin ayaq səsini və danışğını eşidir: miledi indicə gəlib onun boynuna sarılacaq, özünü müqəssir elan edib onunla bərabər məhv olacaqdır.

Birdən o, dənizdə qara bir nöqtə görüb diksindi: o, qartal dənizçi baxışları ilə, başqalarının seçə bilməyəcəyi çox-çox uzaq bir məsafədə, Fransa sahilərinə doğru irəliləyən bir yelkənli gəmi görmüşdü.

Rəngi ağardı, əlini, partlamaq dərəcəsinə gələn ürəyinin üstünə qoydu: miledi ona xəyanət etmişdi.

Lord Vinterə dedi:

— Milord, sizdən axırıncı dəfə bir iltifat göstərməyinizi xahiş edirəm!
— İstədiyiniz nədir?

— Söyləyin saat neçədir?

Baron saatını çıxarıb baxdı:

— Doqquzun tamamına on dəqiqə qalıb.

Miledi vaxtından saat yarımdən əvvəl yola düşmüşdü; hersoqun öldüyünü xəbər verən top səsini eşidən kimi, gəmi kapitanına lövbəri qaldırıb yola düşməyi əmr etmişdi.

Felton bir fanatik mütiliyi ilə dedi:

— Allahın məsləheti bu imiş. — Bununla belə, gözünü uzaqda bir qoz qabığı kimi qaralan nöqtədən çəkmirdi. Ona elə gəlirdi ki, həyatını qurban etdiyi qadını gəminin göyərtəsində görür.

Lord Vinter onun baxışlarına göz qoyaraq, çəkdiyi iztirabın səbəbini anladı və hər şey ona aydın oldu.

Feltona:

— Alçaq, — dedi, — evvel sən edam ediləcəksən; lakin and olsun qardaşımın xatırınə, — onu mən hamidan çox istərdim, — sənin o adamın bizim əlimizdən qaçıb qurtara bilməyəcək.

Felton heç bir söz deməyib başını aşağı saldı.

Lord Vinter cəld pilləkəndən düşüb limana sarı getdi.

XXX

FRANSADA

İngiltərə kralı I Karl Bekinhem hersoqunun ölümünü eşidib hər şeydən çox laroşellilərin ruhdan düşməsindən qorxdu; buna görə də, Rişelyenin öz qeydlərində göstərdiyi kimi, bu dəhşətli hadisəni onlardan gizlətməyə, bu xəberin mümkün qədər onlara gec çatmasına çalışdı; əmr etdi ki, bütün limanlar bağlansın, qoşun yola düşməzdən qabaq, heç bir gəmi qirağa çıxmasın. Hersoqdan sonra ordunun qayısına qalmağı da kral öz öhdəsinə götürdü.

I Karl hadisənin yayılması xəberinin qabağını almaq məsələsində o dərəcə ciddiyyət göstərdi ki, hətta getməyə rəsmən icazəsi olan Danimarka elçilərini və Müttəfiq Ştatlara qaytarılan hind gəmilərinin Flessinhenə yola salan holland səfirini yoldan saxladı. Lakin o, bu əmri, hadisə baş verəndən beş saat sonra, yəni gündüz saat ikidə vermişdi, bu vaxta kimi də iki gəmi limandan çıxa bilmişdi. Bunlardan biri, yuxarıda məlum olduğu kimi, miledini aparmışdı; o, atılan topdan hersoqun öldürüldüğünü duymuşdu və admiral gəmisində qaldırılan qara bayrağı görüb buna tamamilə əmin olmuşdu. O biri gəminin isə kimi apardığını və limandan necə çıxa bildiyini sonra söyləyəcəyik.

Bu zaman Laroşel ətrafindakı düşərgədə yeni heç bir şey baş verməmişdi, ancaq Lüdovik həmişəki kimi, bəlkə də həmişəkindən

daha çox darıxdığından gedib Sen-Jermendə gizli surətdə müqəddəs Lüdovik bayramını keçirmək qərarına geldi və kardinaldan iyirmi müşketyor mühafizəçi xahiş etdi. Kralın darixması bəzən kardinala da təsir edirdi, buna görə də o, sentyabrın 15-də qayıdağını vəd edən öz şahanə köməkçisinə getməyə böyük məmənuniyyətlə icazə verdi.

Kardinal həzretləri kralı yola salmağı cənab de Trevilə tapşırı; de Trevil de öz dostlarının Parisə getmək arzusunu nəzərə alıb, onları kralın mühafizə dəstəsine daxil etdi.

Cənab de Trevil özü bu məsələni onlara söylədi. D'Artanyan xüsusişlə kardinalın ona göstərdiyi lütfkarlıqdan razı idi, o müşketyor olmasaydı, indi yoldaşları ilə gedə bilməyəcəkdi.

Dörd dost, xanım Bonasyenin ən qəddar düşməni olan miledinin Betün monastırında ona rast gələ biləcəyindən qorxaraq Parisə getmək isteyirdi. Buna görə də yuxarıda qeyd etdiyimiz kimi, Aramis Turdaki köynəktikən Aqlaya Mişona tez bir məktub yazmışdı: məktubda, xanım Bonasyenin monastırından çıxıb Lotaringiya və ya Belçikaya getməsi üçün kraliçadan icazə almasını ondan xahiş etmişdi, çünki belə işləri düzəltmək üçün onun tanışları çox idi. Məktubun cavabı tez gelmişdi. Səkkiz, ya on gündən sonra Aramis Aqlaya Mişondan belə bir kağız aldı:

“Mənim əziz əmioğlum!

Bizim yazıq qulluqçu qızın Betün monastırından çıxması üçün bacımdan aldığım icazənaməni sizə göndərirəm; madam ki, sizin fikrinizcə monastırın havası onun üçün zərərlidir, qoy belə olsun. Mənim bacım bu içazənaməni sizə böyük məmənuniyyətlə verdi, çünki o, qızı çox istəyir və sonraları da ona kömək etmək ümidiindədir.

Öpürəm sizi.

Aqlaya Mişon”.

Məktuba belə bir kağız da əlavə edilmişdi.

“Betün monastırı başçısı, bu yaxılarda həmin monastırı girən və mənim hamiliyim altında olan müdavimi bu məktubu təqdim edən adamin himayəsinə verməlidir.

Luvr, 10 avqust, 1628-ci il.

Anna”.

Kraliçəni öz bacısı adlandıran bu köynəktikən qadının Aramisə qohumluğu məsələsi cavanları son dərəcə güldürmüdü. Aramis Portosun kobud zarafatlarından qulağının ucuna qeder qızararaq

demişdi ki, bir də bu məsələ haqqında kim birçox kəlmə də söz söyləsə, mən öz əmim qızına daha heç bir şey üçün müraciət etməyəcəyəm.

Bu qayda ilə müşketyorlar arasında Aqlaya Mişon bərəsində daha səhbət olmadı: bir də ki, onlar xanım Bonasyenin Betün monastırından azad edilməsinə müvəffəq olmuşdular. Lakin, nə qədər ki, onlar Laroşel ətrafindakı düşərgədə, yəni Fransanın o biri başında idilər, kralicanın göndərdiyi kağızın heç bir köməyi ola bilməzdii; buna görə də d'Artanyan məzuniyyət almaq üçün də Trevilə müraciət etmək istədi. Elə bu zaman da onlar eşitdilər ki, kral iyirmi müşketyoruñun mühafizəsi altında Parisə gedir və onlar da bu dəstəyə daxil edilmişlər.

Müşketyorlar çox bərk sevinirdilər. Şeylərini xidmətçilərinə verib qabaqca yola saldılar, özləri isə səhər tezdən yola düşdülər.

Kardinal əlahəzrot kralı Mozeyə qədər yola saldı və orada kralla nazir çox dostcasına bir-birindən ayrıldılar.

Kral əylənmək istədiyindən çox tələsirdi. Ayın 23-də Parisdə olmaq istəyirdi. Yolda arabir dayanıb sağsağanların ucuşuna baxırdı: bu, Lüdovikin ən çox zövq aldığı şeylərdəndi. İyirmi müşketyordan on altısı bu fasılələrdən çox xoşlanırdı. Lakin bizim dostlarımız buna lənət oxuyurdular. Xüsusilə bu, d'Aranyanı darixdırırdı, qulağı da ki, elə daima cingildəyirdi. Portos bunu belə izah etdi:

– Bir kübar xanım mənə demişdi ki, qulağın cingildəməsi o deməkdir ki, səni haradasa xatırlayırlar.

Nəhayət, onlar ayın 23-də gecə Parisə çatdırılar. Kral cənab de Trevilə təşəkkür etdi və müşketyorları dörd gün sərbəst buraxmağa ona icazə verdi; lakin bunu da tapşırı ki, gərok ictimai yerlərdə görünməsinlər, görünənlər tutulub Bastiliyaya göndəriləcəklər.

Çox asanlıqla başa düşmək olar ki, hamidan əvvəl bizim dörd dostumuz getməyə icazə aldı. Atos xahiş edərək de Trevildən dörd gün əvəzinə altı günlük məzuniyyət götürdü, hətta bir kələk işlədərək iki gecə də buna əlavə etdi: de Trevil onların məzuniyyətini ayın 25-dən hesaba almışdı.

Məlumdur ki, d'Artanyan heç vaxt heç şeydə tərəddüd etməzdi.

– Aman Allah! – dedi. – Mənə elə gəlir ki, biz lap boş bir şey üstündə narahat oluruq. İki gündə mən iki-üç atı yorub (eybi yoxdur, pulum var!) özümü Betünə yetirərəm, monastır başçısına kralicanın kağızını verib öz sevgiliimi Lotarinkiyaya və ya Belçikaya deyil, düz Parisə gətirərəm; cənab kardinal Laroşel ətrafında ikən mən onu

burada yaxşıca gizlədərəm, hərbi səfərdən qayıdan sonra da, Aramisin əmisi qızının himayəsindən istifadə edərək, kralicanın köməyilə biz arzumuza nail olarıq. Siz burada qalın, özünüüz boş yere yormayın. Mən Planşə ilə bu işin öhdəsindən gələrəm.

Bunun müqabilində Atos sakitcə dedi:

– Bizim də pulumuz var: brilyant üzükdən payıma düşəni mən hələ şərabə verib içməliyəm. Portosla Aramis də hələ öz var-dövlətini yeyib qurtarmışlar. Demək bizim bir at deyil, dörd at qovub yormağə yaxşıca imkənimiz var. Ancaq siz nəzərə alın ki... – O elə tutqun bir halda damışmağa başladı ki, d'Artanyan bundan diksindi. – Siz nəzərə alın ki, Betün o şəhərdir ki, orada kardinal, ayağı dəydiyi yerdə bədbəxtlik törədən bir qadınla görüş təyin etmişdi. Əgər siz dörd kişiyyə qarşı durmalı olsaydınız, mən sizi tək buraxa bilərdim. Lakin sizin işiniz o qadınla olacaqdır. Dördümüz də gedərik, Allah elə eləsin ki, biz hamımız dörd də xidmətçimizlə onun öhdəsindən gələ bilək.

D'Artanyan bərkdən:

– Atos, – dedi, – siz məni qorxudursunuz! Siz axı nədən ehtiyat edirsiniz?

– Hər şeydən!

D'Artanyan diqqətlə yoldaşlarına baxdı. Onların da üzündə böyük bir narahatlığın ifadəsi oxunurdu.

Ayın 25-də, axşam dörd dost Arrasa gelib çatdı. D'Artanyan bir stəkan çaxır içmək üçün “Qızıl mala” mehmanxanası qabağında atdan düşdü. Bu zaman bir atlı karvansaradan çıxıb atını çapa-çapa Parisə tərəf sürməyə başladı. Darvazadan bayira çıxanda külək onun, isti avqust axşamına baxmayaraq, büründüyü pləşin yaxasını açdı; şlyapasını da az qaldı başından vurub salsın, amma o yenə də şlyapasını cəld gözləri üstünə basdı.

D'Artanyan bu adama diqqətlə baxırdı; birdən onun rəngi ağappaq ağardı, stəkan əlindən yerə düşdü.

Planşə soruşdu:

– Ağa, sizə nə oldu? Cənablar, tez köməyə gəlin, cənab d'Artanyanın hali pisdir!

D'Artanyanın dostları tez Planşenin çığrtısına yüyürdülər: onlar d'Artanyanın özündən getdiyini zənn etmişdilər, lakin onun öz atına sarı cumduğunu görüb təəccüb elədilər. D'Artanyanı saxladılar.

Atos çığıraraq dedi:

– Hara yüyürüsən, bir dayan görək!

D'Artanyan bərkdən:

– Odur! – dedi. – Həmin adamdır! Qoyun onu tutum!

Atos:

– O kimdir? – deyə soruşdu.

– O, həmin adamdır!

– Hansı adamdır?

– Bu, həmin məlun adamdır ki, mən hemişə bir bədbəxtlik üz verməzdən qabaq ona rast gəlirəm; o, hemişə rəzalet törədən bir iblisdir; ilk dəfə o dəhşətli qadına rast gələndə bu adam onun yanında idi; bizim dostumuz Atosu mən duələ çağıranda mənim axtardığım bu adam idi: xanım Bonasyeni götürüb qəçəndə mən həmin bu adama rast gəlmışdım! Mən onu gördüm, o özü idi! Mən onu tanıdım.

Atos düşüncəli halda dedi:

– Lənət şeytana!

– Atlara minin, cənablar, atlara! Onun dalınca gedək. Biz onu qovub tutarıq. Aramis sözə qarışdı:

– Əzizim, o, Parisə sari getdi. Onun mindiyi at təzədir, bizimkiler isə yorulmuşdur. Biz onu qovub tuta bilmərik. D'Artanyan, bu kişidən əl çəkək, gedək o qadını xilas edək.

Bir uşaq tövlədən çıxdı, – atını çapıb gedən naməlum adının dalınca yürürək çığıra-çığıra dedi:

– Hey, ağa! Ağa! Bu kağız sizin şlyapanızdan düşdü. Hey, ağa, dayanın!

D'Artanyan onun qabağını kəsdi:

– Dostum, yarım pistol versəm o kağızı mənə verərsənmi?

– Buyurun, ağa, lap canla-başla verərəm! Alın! Uşaq pulu alıb, sevinə-sevinə karvansara həyətinə qayıtdı. D'Artanyan vərəqi açıb baxdı.

Dostları onun başına toplaşaraq soruştular:

– Orada nə yazılıb!

D'Artanyan cavab verdi:

– Birçə kəlmə söz yazılıb.

Aramis:

– Bəli, – dedi, – amma bu ya bir şəhərin, ya da kəndin adıdır.

Portos yazılımı oxudu:

– “Armanyer”. Mən belə bir yer tanımiram.

Atos da yazıya baxdı:

– Bunu miledi öz əli ilə yazmışdır!

D'Artanyan:

– Bu kağızı möhkəməcə gizlətmək lazımdır, – dedi. Bəlkə də mən o pulu heç havayı yerə sərf etməmişəm. Atlara minin, dostlar, atlara! Dörd yoldaş atlarını çapa-çapa Betünə tərəf sürdü.

XXXI

BETÜN KARMELİTLƏRİ MONASTIRI

Çox vaxt əlverişli bir vəziyyət caniləri bütün təhlükələrdən qurtarır, bütün maneələri rədd etməyə onlara kömək eləyir; ancaq bu, müəyyən bir vaxta kimi olur; nəhayət, onlar tutduqları işin xəcrini çəkirlər, gec-tez layiq olduqları cəzaya çatırlar.

Miledi ilə də belə oldu. O, iki millətin hərbi gəmiləri arasından sağ-salamat keçib getməyə müvəffəq oldu, başına heç bir iş gəlmədən özünü Bulona yetirdi.

Portsmutda o, özünü – fransızlar tərəfindən Laroşeldən qovulan bir ingilis kimi qələmə verdi, amma iki gün yol gəlib Bulona çatandan sonra dönüb fransız oldu, guya ingilislər Fransaya nifrət etdiklərindən onu Portsmutda incidirdilər.

Bir də ki, onun əlində gözəllik və əliaçıqlıq kimi çox etibarlı bir pasportu vardı.

Onun əlini öpən qoca liman rəisinin nəzaketi ilə miledi adı gömrük rəsmiyyətlərindən canını qurtardı və Bulonda çox az qaldı, elə ancaq poçt ilə aşağıdakı məktubu göndərdi.

“Laroşel ətrafindakı düşərgəyə, kardinal de Rişelye həzrətlərinə.

Kardinal həzrətləri rahat ola bilər: Bekinhem hersoqu cənabları Fransaya gəlməyəcəkdir.

Bulon, 25 avqust, axşam.

xxx

Miledi.

P.S. Kardinal həzrətlərinin arzusu mövcibincə mən Betünə, karmelitlər monastırına gedirəm, sizin sərəncamınızı orada gözləyəcəyəm”.

Doğrudan da, elə o axşam miledi yola düdü. Gecəni bir mehmanxanada qalıb səhər saat beşdə yenə yoluna davam etdi; üç saatdan sonra Betün çatdı. Karmelitlər monastırının yerini öyrənib dərhal ora getdi.

Monastır başçısı onun qabağına çıxdı: miledi kardinalin əmrini ona göstərdi. Onu dərhal bir otağa aparıb yemək verdilər.

Miledinin hafızosundən keçmiş silinmişdi; o ancaq gələcək haqqında düşünür, böyük mənəsəb və şan-şöhrət sahibi olacağını inididən görürdü; çünkü tapşırılan çətin vəzifəni o, çox asanlıqla yerinə yetirmiş, hətta özü şəxsən bu qanlı işdə iştirak etməmişdi. Miledini içinde yeyib-gəmirən yeni-yeni arzu və ehtiraslar, onu, – göy üzündə üzən, gah lacivərd, gah qırmızı rəngə çalan, gah da göz işləməz firtına zülmətinə tutulan, yerdə ancaq viranəlik və ölüm izləri buraxan buluda oxşadırdı.

Səhər yemeyindən sonra monastır başçısı onun görüşünü gəldi; monastırda əyləncə az olduğundan, yumşaqürəkli monastır başçısı təzə qonağı ilə tanış olmağa tələsirdi.

Miledi də istəyirdi ki, bu adamin xoşuna gəlsin.

Buna görə də mehriban və xoş rəftarlı olmağa çalışırdı. Yumşaqürəkli monastır başçısı onun xarici gözəlliyyinə, hərəkət tərzinə, ürək-açan hadisələr söyləmək bacarığına məftun olmuşdu. O, özü zadəgan ailəsindəndi, sarayda baş verən hadisələrdən səhbət edilməsini çox sevirdi, çünkü bu barədə monastır divarları içində çox az şey eşitmək olurdu.

Miledi fransız sarayındakı, kralın qədərsiz dindarlığı ilə kəskin bir vəziyyət təşkil edən əxlaq yüngüllüyündən danışdı; saray senyorları və xanımlarının (monastır başçısı bunların adını çox yaxşı bilirdi) biabırçı macəraları ilə tanış etdi; sözarası kralicanın Bekinhem hersoqunu sevməsinə də bir işarə vurdur, ümumiyyətlə, qarışındakını açıq danışmağa cəlb etmək üçün daha bir çox şeylərdən səhbət etdi.

Lakin monastır başçısı onun dediklərinə ancaq qulaq asır və gülümseyirdi, özü isə bircə kəlmə də danışmırı. Miledi, onun belə səhbətlərdən xoşu gəldiyini görüb sözünə davam etdi və birdən sözü gətirib kardinalin üstünə çıxardı. Lakin o, böyük bir çətinlik qarşısında idi: monastır başçısının kral ya kardinal tərefdari olduğunu bilmirdi, buna görə də ehtiyat üçün orta bir mövqə tutmağa çalışırdı; monastır başçısı isə ondan daha ehtiyatlı tərpənirdi: miledi kardinal hərətlərinin hər dəfə adını çəkəndə o, başını aşağı salırdı.

Miledi bu xoşəbiətli monastır başçısının nə dərəcə təvazökar olduğunu bilmək üçün kardinal haqqında söylənilən dedi-qodulardan, onun xanım d' Egilyonla, Marion Delormla və başqa qadınlarla olan sevgi macəralarından danışmağa başladı.

Monastır başçısı onun sözlərinə daha diqqətlə qulaq asır və getgedə həvəslənirdi. Miledi düşünərək öz-özünə dedi: "Yaxşı, o yavaş-yavaş mən istəyənə gəlir; o, kardinalçı olsa da, hər halda fanatizmdən uzaq bir adamdır".

Bunu öz-özlüyündə təyin etdikdən sonra, kardinalin öz düşmənlərini təqib eləməsindən səhbət açdı. Monastır başçısı bu sözlərə qarşı nə müsbət, nə də mənfi əlaqə göstərir, ancaq xaç vururdu.

Miledi bundan belə bir nəticə çıxartdı ki, monastır başçısı kardinalçı deyil, bəlkə kral tərefdarıdır.

O, get-gedə daha cəsarətlə danışmağa başladı.

Nəhayət monastır başçısı dedi:

– Mənim belə şeylərdən başım çıxmaz. Ancaq, biz saraydan və kübar cəmiyyətini maraqlandıran məsələlərdən nə qədər uzaq olsaq da, bizim əlimizdə sizin söylədiklərinizin doğruluğunu təsdiq edən könül bulandırıcı sübutlar vardır: bizim pansionda olan qadınlardan biri cənab kardinalin əlindən çox-çox əzab çəkmişdir.

Miledi soruşdu.

– Sizin pansionda olan qadınlardan biri? Ah, aman Allah, aman Allah! Yaziq qadın, mən onun halına çox acıyalım.

– Siz haqlısınız; o yazıqın halına acımadı olmaz: onun başına nələr gətirməyiblər: dustaqxana, hər cür hədə-qorxu... – Sonra da əlavə etdi: – Görünür cənab kardinal bunu havayı yerə eləməyib, yəqin ki, buna müəyyən səbəblər vardır... Doğrudur, bu qadın üzdən lap məlek kimidir, ancaq insanı bir zahiri görünüşünə əsasən tanımaq çətindir.

Miledi yenə öz-özünə düşünərək dedi: "Çox gözəl! Kim bilir, bəlkə də mən burada bəzi şeylər öyrənə biliçəyəm".

O, öz simasına en məsumanə bir ifadə verməyə çalışdı:

– Heyhat! Bu, mənə məlum bir məsələdir; doğrudan da, deyirlər ki, insanın zahiri görünüşünə inanmaq olmaz. Bəs ənda axı nəyə inanmaq lazımdır? Ola bilsin ki, mən bütün ömrüm boyu aldanacağam, ancaq siması mənə xoş gələn bir adama mən həmişə inanıram.

– Siz inanırmışınız ki, bu qadının heç bir taqsıri yoxdur?

Miledi ona belə cavab verdi:

– Cənab kardinal ancaq cinayət işləyənləri təqib eləmir; elə xeyir-xah adamlar var ki, o, bunları bədxah adamlardan da bərk izleyir.

Monastır başçısı dedi:

– Xanım, icazə verin, sizə bir şey söyləyim, mənə elə gəlir ki, bu, çox qəribədir.

Miledi sadəlövhəsinə soruşdu:

– Nə qəribədir?

– İndiçə dediyiniz.

Miledi gülümşəyərək soruşdu:

– Mənim sözümüz qorıbo nə var ki?

– Siz kardinalın dostusunuz. Sizi buraya o göndərib, amma siz...

Miledi monastır başçısının sözünü tamamladı:

– Amma mən onun pisliyinə danişram, elemi?

– Hər halda siz onun haqqında heç yaxşı bir şey söyləmirsiniz.

Miledi ah çəkdi:

– Bu, ona görədir ki, mən onun dostu deyiləm; mən onun əlində giriftar olub qalmışam.

– Bəs onun sizi mənə tövsiyə etdiyi məktubu?

– Bu, məktub deyil, bu, mənim burada dustaqla qalmağım üçün bir əmrdir; onun tərəfdarlarından biri məni azad edənə kimi mən burada qalacağam.

– Bəs onda siz niyə qaçmadınız?

– Mən hara qaça bilərəm? Sizin fikrinizcə, dünyada elə bir yer var ki, mən ora getmək istəsem kardinal məni axtarıb tapa bilməz? Yenə kişi olsayıdım... Arvadın əlindən nə gələr? Sizin pansionda olan o gənc qadın yoxsa qaçmaq istəyirdi?

– Yox, qaçmaq istəmirdi... Mənə elə gəlir ki, Fransada onu saxlayan sevgidir...

Miledi yenə də ah çəkərək dedi:

– Əgər o sevirsə, demək, hələ o qədər də bədbəxt deyil. Monastır başçısı get-gedə artan bir maraqla milediyə baxaraq sözüne davam etdi:

– Demək siz də kardinalın əlində giriftar olub qalanlardanınız?

– Bəli!

Monastır başçısı miledini nəzərdən keçirərək ehtiyatla soruşdu:

– Siz bizim müqəddəs dinin düşməni deyilsiniz ki?

Miledi bərkdən dedi:

– Mənmi? Mən protestantam? Yox, yox, Allah özü şahiddir ki, mən qeyrətli və təəssübkeş bir katolikəm.

Monastır başçısı gülümşədi:

– Xanım, əgər belə isə onda arxayı ola bilərsiniz: yaşayacağınız bu ev sizin üçün çox da ağır bir dustaqxana olmayıcaq, sizin bu dustaqxanani sevməniz üçün biz əlimizdən gələni elərik. Siz burada o gənc qadını da görərsiniz. O, çox mehriban, xoşbətiətli bir insandır.

– Onun adı nədir?

– Çox əsilzadə bir xanım onu mənə Ketti adı ilə tövsiyə etmişdir.

Ancaq mən heç onun əsl adını öyrənməyə cəhd etmirəm.

Miledi soruşdu:

– Ketti? Necə? Siz bunu yəqin bilərsiniz?

– Bəli, xanım. Yoxsa siz onu tanıyırsınız?

Miledi bu gənc qadının keçmiş qulluqçu qızı olduğunu düşündərək gülümşədi. Qisas almaq ehtirası onun üzünü eybəcərləşdirdi.

– Bu cavan xanımı nə vaxt görə bilərem? İnidən mən ona qarşı dərin bir məhəbbət duyuram.

– Elə bu axşam, hətta istəsəniz lap gündüz də görə bilərsiniz. Ancaq siz söylədiniz ki, dörd gün yol gəlmisiniz, bu gün də səhər saat beşdə durmusunuz, yəqin dincəlmək isteyirsiniz. Yatın, dincəlin. Günorta yeməyinə sizi çağırıb ayıldarıq.

Miledi yatmaya da bilərdi, bununla belə o, yenə də monastır başçısının teklifini qəbul etdi. On dörd-on beş gün idi ki, o, elə ağır həyəcanlı hallar keçirmişdi ki, ruhen dincəlməyə böyük ehtiyac hiss edirdi.

Monastır başçısı getdikdən sonra o, dadlı intiqam ümidi ləri içində yatağına girdi.

Kardinalın verdiyi vədlər yadına düşdü. Miledi müvəffəqiyyət qazanmışdı. D'Artanyan indi onun əlində idi.

Ancaq bircə şey onu qorxudurdu: o da ərinin sağ qalması idi. O elə bilirdi ki, qraf de La Fer ölmüşdür, ya da Fransanı tərk edib getmişdir, lakin qəflətən ona rast gəldi və məlum oldu ki, o, miledinin ən qəddar düşməninin – d'Artanyanın dostudur.

Əger o, d'Artanyanın dostu idi, demək kardinal həzrətlərinə qarşı fitnə-fəsad törədən d'Artanyana kömək edirdi. Əger o, d'Artanyanın dostu idi, demək kardinalın düşməni idi; belə olan suretdə miledi gecətən onu elə bir intriqa toruna salar ki, oradan o bir daha canını qurtara bilməz.

Bunlar hamısı dadlı ümidlər idi. Çox keçmədi ki, miledi bu ümidlər nəşesi içində yuxuya getdi.

Yatağı yanındakı yavaş səsdən ayıldı. Gözünü açarkən monastır başçısı ilə gursaçlı, zərifüzlü gənc bir qadın gördü.

Bu qadının siması ona, qətiyyən, tanış deyildi. Onlar bir-birinə xoşa gələn adı sözlər söyləyir, eyni zamanda, diqqətlə bir-birinə baxırlılar; onlar hər ikisi gözəldi, lakin bu gözəllikləri tamamilə bir-birindən fərqlənirdi.

Miledi qürurla gülüməsədi: onun boy-buxunu, duruşu, baxışı, kübarcasına hərəkətləri onu gənc qadından xeyli üstün göstərirdi. Ancaq burası vardı ki, onlar başqa-başqa vəziyyətdə idilər. Gənc qadının sadə monastır paltarı hər kəsə olsa, zahiri görünüşünü poza bilərdi.

Monastır başçısı getdi.

Gənc qadın miledinin qalxmadığını görüb monastır başçısının ardańca getmək istədi, amma miledi onu saxladı:

– Xanım, siz ki indicə gəlmisiniz, olmaya məni tək qoyub getmək istəyirsiniz? Düzünü deyim ki, men sizin gəlmənizə azaciq da olsa ümid edirdim. Axi bura adamı yaman darıldır.

– Yox, xanım, mən ancaq ondan qorxurdum ki, bəlkə vaxtında gəlməmiş olam: siz yatmışınız, sizi yol yormuşdur.

Miledi bərkdən dedi:

– Çox böyük şeymiş! Yatan adamlar nəyi arzu edə bilərlər? Yuxudan sevincə aylımağı. Siz məni bu iltifata nail etdiniz. İndi icazə verin mən bundan məmənnuniyyətlə istifadə edim.

Bunu deyib gənc qadının əlindən tutdu və onu yatağı yanındakı kresloda oturtdu.

Gənc qadın:

– Allah, mən no qədər bədbəxtəm! – dedi. – Altı aydır ki, burada bir dustaq kimi tək-tənha yaşayırdım. İndi siz gəldiniz; sizin gəlininiz mənim ürəyimi aça bilərdi, ancaq bu elə bir vaxta düşdü ki, mən yəqin ki, buranı tərk etməli olacağam, özü də bunu hər dəqiqli gözləyirəm.

Miledi soruşdu:

– Necə? Siz monastırından getmək istəyirsiniz?

Gənc qadın heç də gizlətmək istəmədiyi bir sevincə dedi:

– Hər halda mən buna arxayınam.

– Eşitdiyimə görə kardinal sizə çox əziyyətlər verib, bu, bizi bir-birimizə daha artıq yaxınlaşdırı bilərdi.

– Demək, bizim mərhəmətli anamız doğru deyirmiş? Siz də o bədxah keşisin əlində giriftar olub qalmışınız?

Miledi onu ehtiyatlı olmağa dəvət etdi:

– Yavaş! – dedi. – Hətta buranın özündə də ondan danışmaq olmaz. Mən də ona görə bədbəxt oldum ki, dost zənn etdiyim bir qadına eynən belə bir söz dedim, o da mənə xəyanət elədi. Demək siz də bir xəyanət qurbanınız?

Gənc qadın:

– Yox, – dedi, – mən sevdiyim bir qadına olan sədaqətimin qurbanıym; o qadına öz canımı da qurban etməyə hazırlıdım, hətta lap indi də qurban edə bilərəm.

– O da sizini umutdu, eləmi?

– Mən o qədər haqsız idim ki, belə düşünürdüm; amma iki-üç gün bundan əvvəl, tamamilə, bunun əksini gördüm, bunun üçün də Allaha dua elədim; onun məni unutmağımı düşünmek, bilirsinizmi, mənə nə qədər ağır gəlirdi! Lakin, xanım, siz gərək ki, azadsınız, qaçmaq istəsəydiniz, qaçardınız.

– Mən dostum olmadan, pulsuz-parasız, tanımadığım bir yerdə hara qaça bilərdim? Mən axı əvvəlləri bu yerdə heç olmamışam.

Gənc qadın bərkdən:

– Siz hara getsəniz, orada dostlarınız olacaqdır: siz o qədər mərhəmətli görünürsünüz, siz o qədər gözəlsiniz ki!

Miledinin üzündə məsumanə bir təbəssüm titrədi.

– Ancaq bunlar məni təklikdən və təqib olunmaqdən qətiyyən xilas etmir.

– Həmişə ümidi Allaha bağla. Görülən bir yaxşı iş, gec-tez bizim üzümüzü Allahın yanında ağ eləyəcək. Bəlkə də elə bizim burada görüşməyimiz sizin üçün bir xoşbəxtlik olacaqdır; ona görə ki, buradan çıxandan sonra, mən nə qədər əhəmiyyətsiz, nə qədər adamsız olsam da, sizə də bir neçə güclü, iş bacaran dost tapa bilərəm ki, onlar məni xilas edən kimi, sizi də xilas edərlər.

Miledi açıq danışmaqla bu qadını da açıq danışmağa məcbur edəcəyinə əmin idi.

– Mən desəm də ki, təkəm, hər halda bir neçə yüksək rütbəli dostum vardır; ancaq çox təəssüf ki, bu dostlarım özü də kardinalin qabağında tir-tir əsirlər. Hətta kralıça özü də bu qorxunc nazirin sözünə zidd gedə bilmir. Mənim əlimdə belə bir sübut vardır ki,

ülyahəzrət kralıça, nə qədər mərhəmətli bir qəlbə malik olsa da, ona xidmət göstərən adamlardan bir neçəsini kardinal həzrətlərinin hiddətinə qurban verməyə məcbur olmuşdur.

— Xanım, mənə inanın: kralıça özünü elə göstərə bilər ki, guya dostlarını unutmuşdur, amma zahiri görünüşə əsasən hökm yürütmək olmaz: belə adamlar nə qədər çox təqib olunsa — bu adamlar haqqında o daha artıq düşünür və onlar heç gözləmədiyi halda görürler ki, kralıça heç də onları unutmamışdır.

Miledi:

— Mən buna inanıram, — dedi. — Kralıça çox mərhəmətli insandır.

Gənc qadın heyrət və sevincə dedi:

— Siz bizim gözəl, nəcib kralıçamız haqqında belə danışırsınızsa, demək, onu tanıyırsınız!

Miledi qədərindən artıq açıq hərəkət etdiyini duyaraq sözünə davam etdi:

— Yəni, mən kralıça ilə şəxsən tanış olmaq iltifatına nail olmamışam, ancaq onun ən yaxın dostlarından bir çoxunu tanıyıram; mən cənab de Piutanjı tanıyıram, mən İngiltərədə cənab Düberla bir neçə dəfə görüşmüşəm, mən cənab de Treville tanışam.

Gənc qadın bərkdən dedi:

— Cənab de Treville? Siz cənab de Treville tanıyırsınız?

— Bəli, yaxşı tanışam, hətta çox yaxından tanışam.

— Elə isə siz görəcəksiniz ki, biz çox tezliklə görüşəcəyik, hətta dost da olacaq! Əgər siz cənab de Treville tanıyırsınızsa, yəqin ki, onun evinə də getmişiniz, elemi?

Miledi yalanının baş tutduğunu görüb elə bu yolla da axıra qədər getmek qərarına gəldi:

— Bəli, çox getmişəm.

— Yəqin ki, onun müşketyorlarına da orada rast gəlmisiniz?

Söhbətin bu yeri miledini son dərəcə maraqlandırmağa başladı.

— Adəti üzrə öz evində qəbul etdiklərinin hamısını tanıyıram.

— Tanıdıqlarınızın bir neçəsinin adını söyləyin, onda görəcəksiniz ki, onlar mənim dostumdur.

Miledi özünü itirdi:

— Lakin mən cənab de Suvinyi, cənab de Kurtivronu, cənab de Ferüssakı tanıyıram...

Qadın susurdu; miledinin dayandığını görüb soruşdu:

— Siz Atos adlı bir zadəganı tanıyırsınız mı?

Miledinin rəngi kətan kimi ağardı; o, özünü ələ almağı bacarsa da həyəcanını gizlədə bilmədi. Gənc qadının əlini qamarlayıb tutdu.

Yaziq qadın ondan soruşdu:

— Sizə nə oldu? Aman Allah, yoxsa sizə pis bir söz dedim?

— Yox, o ad məni heyrətə saldı; çünkü mən də o zadəganı tanıydım, onun sizə təsadüf etməsi mənə qəribə göründü: görünür siz onunla yaxşı tanışsınız.

— Əlbət ki! Çox yaxşı tanışam! Bir onunla deyil, onun dostları olan cənab Portosla və cənab Aramislə də tanışam.

— Doğrudanmı? Mən də onları tanıyıram. — O bütün bədənində soyuq bir gizlili keçdiyini hiss etdi.

— Elə isə, əgər siz onları tanıyırsınızsa, onda gərek siz onların mərhəmətli, yaxşı bir yoldaş olduğunu da biləsiniz. Sizə kömək lazımlı idisə, bəs niyə onlara müraciət etmədiniz?

Miledi özünü itirmiş halda dodaqaltı dedi:

— Mən onlarla tanış deyiləm, aramızda siz deyən həqiqi dostluq yoxdur. Mən onları ancaq uzaqdan-uzaga tanıyıram: onların dostu cənab d'Artanyan var, mən ondan onları barəsində bir çox şeylər eşitmİŞEM.

Gənc qadın bərkdən:

— Siz cənab d'Artanyanı tanıyırsınız? — deyərək miledinin əlini tutdu. Sonra miledinin üzündə qəribə bir ifadə görüb əlavə etdi.

— Bağışlayın, xanım, mən sizdən bir şey soruşum: sizin onunla əlaqəniz necədir?

Miledi karıxmış halda dedi:

— O... mənim dostumdur.

— Xanım, siz məni aldadırsınız; siz onun aşñası olmuşsunuz!

— Siz olmuşsunuz onun aşñası, — miledi ona cavab verdi.

— Mən?

— Bəli, siz. İndi mən sizi tanıdım: siz xanım Bonasyesiniz.

Gənc qadın heyrət və dəhşət içində geri çekildi. Miledi təkidle:

— Boynunuza alın, boynunuza alın, — dedi.

— Yaxşı da, nə olsun ki? Bəli, mən xanım Bonasyeyəm. Demək biz rəqibik?

Miledinin üzündə elə bir vəhşicəsinə ifadə göründü ki, ayrı bir vaxtda xanım Bonasye qorxu içində onun yanından qaçardı, lakin indi qısqanlıq onu saxladı.

Xanım Bonasye təkidlə soruşdu:

– Xanım, cavab verin: siz onun aşnası olmuşsunuzmu? – Bu sözleri o, elə bir qüvvətlə söylədi ki, bunu ondan heç gözləmək olmazdı.

Miledi də ona elə bir səslə cavab verdi ki, onun səmimiliyinə inanmamaq olmazdı:

– Yox! – dedi. – Heç vaxt! Heç vaxt!

– Mən sizin sözünüzə inanıram. Ancaq bəs niyə elə həyəcanla səsləndiniz?

Miledi artıq özünü elə almışdı:

– Siz bunun səbəbini başa düşmürsünüz mü?

– Haradan başa düşə bilərəm. Mən ki, heç bir şey bilmirəm.

– Siz başa düşmürsünüz mü ki, cənab d'Artanyan mənim dostum olurken öz sirlərini açıb mənə söyləmişdir?

– Doğrudanmı?

– Siz başa düşmürsünüz ki, mən hər şeyi bilirəm: sizin Sen-Kladakı kiçik evdən oğurlandığınızı, d'Artanyanın kədərlənməsini, yoldaşlarının sizni axtamasını və tapa bilməməsini... İndi mən birdən, heç gözləmədiyim halda, sizə rast gelirəm, – mən buna təəccüb etməyə bilərdimmi? Heç bilirsınız ki sizin haqqınızda biz onunla necə tez-tez damışardıq, heç bilirsınız ki o, sizi nə qədər sevir? Ah, əziz Kovstansiya, nəhayət, mən sizi tapdim, nəhayət, mən sizi gördüm!

Miledi əllərini xanım Bonasyeyə sarı uzatdı.

Xanım Bonasye:

– Ah, məni əfv edin, əfv edin, – deyərək miledini qucaqladı. – Bilsəniz, mən onu nə qədər sevirəm!

İki qadın bir dəqiqəyə qədər bir-birini qucaqlayıb durdu. Əgər miledinin gücü nifrəti barəbərində olsaydı, xanım Bonasyeni elə bu saat qucağında boğub öldürərdi.

Lakin bunu bacarmadığından o gülmüşədi:

– Ah mənim gözəlim, menim quzum! Mən nə qədər xoşbəxtəm! Qoyun bir doyunca sizə baxım!

Bunu deyərək gənc qadına elə baxdı ki, sanki onu gözlərilə yemək istəyirdi.

– Bəli, lap siz özünüzsünüz. Ah! O, mənə sizin barədə danışmışdım. Mən sizi indi tanıyıram, elə tanıyıram ki, elə bil özüm sizinlə lap əvvəldən tanışam.

– Əgər o, mənim çəkdiyim əzablardan sizə danışıbsa, onda mən deməmişdən də özünüz mənim nə qədər iztirab çəkdiyimi bilərsiniz... Ancaq onun əzabını çəkmək özü böyük xoşbəxtlikdir!

Miledi düşünmədən dərhal dedi:

– Bəli, xoşbəxtlikdir.

O tamamilə başqa bir şey haqqında düşünürdü.

Xanım Bonasye sözünə davam etdi:

– Ancaq bundan sonra mən daha iztirab çəkməyəcəyəm: sabah, lap elə bəlkə bu gün, mən yenə də onu görəcəyəm, o vaxt gördüyüüm ağır günlər bir tüstü kimi əriyib yox olacaqdır.

Bu sözlər miledini fikrindən ayırdı:

– Bu axşam? Sabah? Siz bununla nə demək istəyirsiniz? Yoxsa siz d'Artanyandan bir xəbər gözləyirsiniz?

– Mən onun özünü gözləyirəm.

– Onun özünü? Siz d'Artanyanı gözləyirsiniz?

– Bəli.

– Bu mümkün olan şey deyil: o, Laroşel ətrafındaki düşərgədədir. O ancaq şəhər alınandan sonra geri qayı-dacaq.

– Siz elə düşünürsünüz? Lakin dünyada mənim nəcib, namuslu d'Artanyanım üçün mümkün olmayan şey varmı?

– Mən sizin sözünüzə inana bilmərəm.

– Elə isə, alın oxuyun. – Bədbəxt qadın qürur və şadlıq həyəcanı içində milediyə bir məktub verdi.

Miledi məktuba baxıb düşündü: “Xətt xanım de Şevrözün xəttidir! Hə! Mən bilirdim ki, onlar bu yolla bir-birilə əlaqə saxlayırlar”.

O, səbirsizliklə bu sətirləri oxudu:

“Mənim əziz balam, hazır olun: bizim dostumuz bu yaxında sizı görəcəkdir, ona görə görəcəkdir ki, qorunmaq üçün gizləndiyiniz həbsxanadan sizni xilas etsin. Getməyə hazırlaşın. Həmişə də bizim köməyimizə əmin ola bilərsiniz.”

“Bizim əziz qaskoniyalımız həmişəki kimi yenə də igid və sədaqətlə olduğunu göstərdi; ona söyləyin ki, etdiyi xəbərdarlıq görə bəzi yerdə ona öz təşəkkürlərini bildirirlər”.

Miledi:

– Bəli, bəli, – dedi, – bəli, bu məktub daha heç bir şübhəyə yol vermır. Bu edilən xəbərdarlığın nədən ibarət olduğunu siz bilərsiniz?

– Yox, bilmirəm, ancaq belə güman edirəm ki, o yəqin kardinalın yeni bir fitnə-fəsadi haqqında kralıcanı xəbərdar etmişdir.

Miledi məktubu xanım Bonasyeyə qaytardı.

– Bəli, şübhəsiz ki, bu belədir!

Elə bu anda at ayağı səsi eşidildi. Xanım Bonasye pəncərəyə sarı yüyürdü.

– Ah, görəsən odurmu?

Miledi heyrətdən donub qaldı: yatağından heç qalxmadı da. Bu az vaxtda o bir çox gözlənilməz hadisələrə rast gəlmışdı, lakin həyatında birinci dəfə idi ki, özünü tamamilə itirirdi.

Piçıldayaraq dedi:

– Odur? Odur? Doğrudanmı odur?

– Çox təəssüf ki, o deyil. Bu mənim tanımadığım bir adamdır.

Amma özü bura gəlir. Bax atının cilovunu çəkdi; darvaza ağızında dayandı; indi də zəngi basır.

Miledi yatağından sıçradı:

– Siz yəqin bilirsınız ki, bu d'Artanyan deyil?

– Əlbəttə ki, bilirəm!

– Bəlkə əməlli baxmamısınız?

– Mən onu şlyapasındaki bir lələkdən, lap plaşının uçundan tanıyıram.

Miledi geyinirdi.

– Deyirsiniz ki, o adam bura gəlir?

– Bəli. O artıq içəridədir.

– O ya sizin yanınıza gəlir, ya da mənim!

– Aman Allah! Siz nə yaman həyecan içindəsiniz!

– Böli, etiraf edirəm ki, mən sizin kimi, hər adama etibar eləyən deyiləm, mən hər şeydən ehtiyat edirəm.

Doğrudan da, qapı açıldı, monastır başçısı içəri girib miledidən soruşturdu:

– Siz Bulondanmı gəlmisiniz?

– Bəli. Məni soruşan kimdir?

– Kardinal tərəfindən gəlmİŞ bir cənabdır, ancaq adını söyləmək istəmir.

– O məni görməkmi istəyir?

– O, Bulondan gəlmİŞ qadını görmək istəyir.

– Elə isə, xanım, rica edirəm buyurun, gəlsin.

Xanım Bonasye dedi:

– Aman Allah! Görəsən o, bir pis xəbər-zad gətirməyib ki?..

– Qorxuram ki, sizin söylədiyiniz doğru ola.

– Mən sizi bu naməlum adamin yanında qoyub gedirəm. Ancaq o gedən kimi icazə versəniz yenə yanına gələrəm.

– Əlbət ki, gələrsiniz, rica edirəm!

Monastır başçısı və xanım Bonasye otaqdan çıxdılar.

Miledi tək qaldı, gözlərini qapıya zillədi: çox keçmədi ki, pilləkəndə mahmız səsi eşidildi, sonra qapı açıldı, naməlum adam içəri girdi.

XXXII

İKİ MÜXTƏLİF İBLİS

Miledi də, Roşfor da birdən çığıraraq dedi:

– Ah, sizsiniz!

– Bəli, mənəm.

Miledi soruşturdu:

– Siz haradan gələrsiniz?

– Laroşelden. Bəs siz?

– İngiltərədən.

– Bekinhem hersoqu necə oldu?

– Ya ölüb, ya da bərk yaralanıb.

Roşfor gülümşəyərək dedi:

– Hə! Lap yaxşı! Kardinal həzrətləri bunu eşidib çox sevinəcək. Siz bunu ona bildirmisinizmi?

– Bulondan ona kağız yazmışdım. Bəs siz haradan bura gəlmisiniz?

– Kardinal həzrətləri sizin barədə narahat idи, mənə emr etdi ki, sizi axtarım tapım.

– Mən dünən gəlmİŞəm.

– Dünəndən bəri nə eləmisiniz?

– Vaxtımlı havayı yerə itirməmişəm.

– Mən buna şübhə etmirəm!

– Bilirsinizmi mən burada kimə rast gəldim?

– Yox.

- Sizcə kim ola bilər?
- Mən haradan bunu bilərəm?
- Kraliçanın dustaqxanadan buraxdırıldığı gənc qadına!
- D'Artanyanın aşnasına?
- Bəli, xanım Bonasyeyə. Onun yeri kardinala məlum deyildir.
- Çox gözəl! Bu da ikinci bir yaxşı xəber! Cənab kardinalinkı gətirir də, zor deyil ki!
- Heç bilirsiniz bu qadınla üz-üzə gələndə mən nə qədər təccüb etdim, siz bunu təsəvvür edə bilməzsınız.

 - O sizi tanıyrırmı?
 - Yox.
 - Demək siz onun üçün yad bir adamsınız.

Miledi gülümşədi:

 - Mən onun ən yaxşı dostuyam!
 - Əziz qrafinya, and olsun namusuma, belə möcüzələri ancaq siz icad edə bilərsiniz!

 - Mən bura lap vaxtında gəlmışəm. Bilirsizimi burada nələr olur?
 - Yox.
 - Sabah, ya o biri gün kraliçanın əmrilə onun dalınca gələcəklər.
 - Doğrudanmı? Kim gələcək?
 - D'Artanyan öz dostları ilə.
 - Nəhayət, onlar bizi o yerə gətirəcək ki, tutub hamısını Bastiliyaya basmağa məcbur olacağıq.
 - Bəs niyə bu vaxta kimi bunu eləməmisiniz?
 - Cənab kardinal bu adamlara qarşı nədənsə zəiflik göstərir, – mən bunun səbəbini heç anlaya bilmirəm.

 - Doğrudanmı?
 - Bəli.

– Roşfor, kardinala bu sözləri deyərsiniz; deyərsiniz ki, bizim “Qızıl Goyərçin hini” mehmanxanasındaki söhbətimizi o dörd cavan eşitmışdır; kardinal mənim yanımıdan gedəndən sonra onlardan biri gəldi, – kardinalın mənə verdiyi mühafizə vərəqəsini dartıb əlimdən aldı. Kardinala bunu da deyərsiniz ki, mənim İngiltərəyə getdiyimi bu adamlar lord Vinterə xəbor veriblər, brilyant boyunbağı məsələsi kimi, bu dəfə də onlar az qalmışdı ki, tapşırığı yerinə yetirməyə mane olsunlar. Bu dörd adamdan ancaq d'Artanyanla Atos təhlükəlidir. Aramis xanım de Şevrözün aşnasıdır. Onu sağ qoymaq olar. Onun sırrı

bizə məlumdur, o hətta bizə xeyir də verə bilər. Portos isə axmağın, ədəbazın, sarsağın biridir, ona heç baş qoşmaq da lazım deyil.

- Ancaq bu dörd qoçaq gərək ki, indi Laroselin mühəsirəsindədir.

– Mən də elə düşünürdüm. Lakin xanım Bonasye baş komandanın arvadından aldığı məktubu, öz axmaqlığı üzündən, ehtiyatsızlıq edərək mənə göstərdi; orada yazılıb ki, o dörd adam xanım Bonasyeni uğurlamaq üçün bura gələcəkdir.

- Gör ha! Bəs onda nə etmək lazımdır?

- Kardinal mənim haqqımda size nə tapşırıb?

– Tapşırıb ki, ondan şifahi və yazılı məlumat alıqdan sonra dərhal poçt atları ilə onun yanına qayıdım. O, sizin barədə məlumat alıqdan sonra, gələcək işləriniz haqqında size lazımi sərəncamlar verəcəkdir.

- Demək mən burada qalmalıyam?

- Burada, ya bura yaxın bir yerde.

- Siz məni özünüzlə apara bilməzmisiniz?

– Yox, mənə müəyyən tapşırıq verilib. Düşərgə ətrafında sizi tanıya bilərlər; sizin orada olmağınız kardinal həzrətlərini biabır eləyə bilər.

- Demək, mən ya burada, ya da bu ətrafdə qalmalıyam?

– Bəli. Ancaq siz kardinalın əmrini harada gözləyəcəyinizi mənə söyləyin. Mən sizin harada olduğunuzu həmişə bilməliyəm.

- Qulaq asın. Yəqin ki, mənim burada qalmağım yaxşı olmayıcaq.

- Niyə?

– Mənim düşmənlərimin hər dəqiqə bura gələcəyini siz unudursunuz.

– Bu, doğrudur. Ancaq xanım Bonasye yenə də kardinal həzrətlərinin əlindən çıxacaqdır.

Miledinin üzündə ancaq ona xas olan bir təbəssüm göründü:

- Pah, siz bir şeyi unudursunuz: mən ki onun ən yaxşı dostuyam...

- Hə, doğrudur! Demək, mən kardinala söyləyə bilərəm ki...

- O lap arxayın ola bilər.

- Elə bu?

- Bunun nə demək olduğunu o başa düşər.

- Başa düşər. Yaxşı, indi mən nə etməliyəm?

– Elə bu saat geri qayitmalısınız. Sizin ona apardığınız xəber tələsmeyinə dəyər.

- Lilyeyə girəndə mənim arabam sindi.

- Çox gözəl.

- Necə yəni çox gözəl?
- Sizin arabanız mənə lazımdır.
- Bəs onda mən necə gedərəm?
- At ilə.
- Bunu sözlə demək asandır: yüz səksən lye yolu atla getmək sizə zarafat gəlməsin.
- Bu nədir ki!
- Tutaq ki, elədir. Sonra?
- Sonra, Liliyedən keçib gedəndə arabanı mənə göndərərsiniz və xidmətçinizə də tapşırıq verərsiniz ki, mənim əmrimdən çıxmasın.
- Yaxşı.
- Yəqin ki, sizin yanınızda kardinalin yazılı bir əmri vardır?
- Mənə ixtiyar verilib ki, istədiyim kimi hərəkət edim.
- Siz o kağızı monastır başçısına göstərərsiniz və deyərsiniz ki, bu gün, ya sabah bu qadının daşınca gələn olacaq, o, mənim göndərdiyim adamlıa getməlidir.
- Çox yaxşı.
- Monastır başçısı ilə mənim haqqımda danışanda kəskin ifadələr işlətməyi unutmayın.
- Bu niyə?
- Elə göstərmək lazımdır ki, guya mən kardinalin əlində giriftar olub qalmışam. Mütləq o yazıq xanım Bonasyenin etibarını qazanmaq lazımdır.
- Tamamilə doğrudur. İndi siz başınıza gələn əhvalatın hamısını yazmaq istəyirsinizmi?
- Kağız itə bilər. Sizin yaddaşınız yaxşıdır. Sizə söylədiklərimin hamısını tekrar edin görüm.
- Bunu doğru deyirsiniz. İndi mən hər şeyi bilməliyəm: siz harada olacaqsınız, daha mən boş-boşuna o yan-bu yanı axtarmayım.
- Bunu düz deyirsiniz. Bir dayanın.
- Xəritə lazımdır mı?
- Yox, mən bu yerləri çox yaxşı tanıyıram.
- Siz? Siz nə vaxt burada olmuşsunuz?
- Mən burada tərbiyə almışam.
- Doğrudanmı?
- Görürsünüz ki, bəzən tərbiyə özü də adama gərək olur.
- Siz məni harada gözlöyəcəksiniz?

- Qoyun bir balaca fikirləşim. Mən sizi Armantyerdə gözlərəm.
- Armantyerdə? Armantyer nə deməkdir?
- Lis çayı kənarında balaca bir şəhərdir. Çayı keçdimmi, mən artıq xarici bir dövlət torpağında olacağam.
- Çox gözəl! Yəqin ki, siz çayı ancaq təhlükəli bir vəziyyət əməle geləndə keçəcəksiniz, elə deyilmi?
- Əlbət ki.
- Belə bir şey olsa, onda mən sizin harada olduğunuzu necə bilim?
- Xidmətçiniz sizə lazı dəyil ki?
- Yox.
- Ona arxayın olmaq olarmı?
- Lap yaxşı. O sınaqdan çıxmış adamdır!
- Onu verin mənə; o yerdən ki gedəcəyəm, mən onu orada qoya ram, o da sizi mən olan yerə gətirər.
- Siz deyirsiz ki, məni Armantyerdə gözləyəcəksiniz?
- Bəli.
- Bunu bir parça kağıza yazıb mənə verin ki, yadımdan çıxmasın. Şəhərin adı ki, bizi rüsvay eləməz, elə deyilmi?
- Kim bilir! Mən lap özümü də rüsvay etməyə hazırlam.
- Roşfor:**
- Yaxşı, – deyib miledinin verdiyi bir parça kağızı aldı, qatlayıb fetr şlyapasının astarının arasına qoymuş. – Hər halda narahat olmayın; kağızı itirsəm də, mən, bir uşaq kimi, bütün yol uzunu bu kəlməni tekrar edə-edə gedəcəyəm: yadımdan çıxmaz. Deyəsən, məsələni qurtardıq.
- Deyəsən.
- Yoxlayaqq: hersoq ölmüş, ya ağır yaralanmışdır; sizin kardinalla olan səhbətinizi dörd müşketyor eşitmişdir; sizin Portsmuta getməyiniz lord Vinterə xəbər verilmişdir; Atosla d'Artanyanı – Bastiliyaya; Aramis, xanım de Şevrözün aşñasıdır. Portos özünə güvənən bir axmaqdır; xanım Bonasye tapılmışdır; sizə tez araba göndərmək; xidmətçini sizin ixtiyarınıza vermək; monastır başçısı yanında sizin kardinal əlində giriftar olub qaldığınızı göstərmək; Armantyer Lis çayı qırğındadır. Beləmi?
- Doğrudan da, sizin gözəl hafizəniz varmış. Ancaq bunlara bir şey də artırın.
- Nəyə?

– Mən monastır bağına bitişik qəşəngcə bir meşə görmüşəm. Deyin ki, o meşədə gəzməyə mənə icazə versinlər: kim bilir, bəlkə də mən dal həyət qapısından getməli olacağam.

– Siz hər şeyi qabaqcadan nəzərə alırsınız!

– Siz bir şeyi unutmusunuz...

– Nəyi?

– Məndən soruşmağı ki, sizə pul lazımdır mı?

– Tamamilə doğrudur. Nə qədər lazımdır?

– Nə qədər ki, özünüzlə qızıl götürmüsünüz, – hamısı.

– Mənim, təxminən, beş yüz pistolum var.

– Məndə də o qədər olar. Min pistolla hər bir təhlükəni sakitcə qarşılamaq mümkündür. Ciblərinizi boşaldın.

– Yaxşı! İndi gedirsiniz?

– Bir saatdan sonra. At üçün gərək adam göndərəm. İndi bir az çörəkdən-zaddan yeyim.

– Çox gözəl, sağ olun, kavaler!

– Sağ olun, qrafinya!

– Kardinaldan xahiş edin ki, məni mükafatlaşdırırsın.

– Siz də mənim mükafatlaşdırılmamı iblisdən xahiş edin.

Miledi ilə Roşfor bir-birinə baxaraq gülümseyib ayrıldılar. Bir saatdan sonra Roşfor atını dördnala çapa-çapa geriyə qayıtdı; beş saatdan sonra da Arrasdan keçib getdi.

Bizim oxucularımız d'Artanyanın bu adamı necə tanıdığını, bununla da dörd müşketyorun qorxaraq getdikləri yerə tələsmeyə məcbur olduqlarını bilir.

XXXIII

BİR DAMLA SU

Roşfor gedən kimi xanım Bonasye miledinin yanına qayıtdı; onun kefini açıq gördü.

– Bəli, o şeydən ki, siz qorxurdunuz, o oldu: bu gün axşam, ya sabah kardinal sizin dalınızca adam göndərəcək.

Miledi soruşdu:

– Quzum, bunu sizə kim söylədi?

– Qasidin öz dilindən eşitdim.

– Gəlin, bax burada, mənim yanında oturun.

– Baş üstə.

– Dayanın. Bizim səhbətimizə qulaq asan olar; qoy bir o yan-bu yana baxım.

– Belə ehtiyatlı olmaq niyə lazımdır?

– Bu saat bilərsiniz.

Miledi qapını açdı, dəhlizə baxdı, sonra da qayıdış xanım Bonasyenin yanında oturdu.

– Demək o, öz rolunu yaxşı oynayıb.

– Kim?

– Monastır başçısına özünü kardinalin qasidi kimi tanıtdıran adam.

– Demək, o kələk gəlmiş?

– Bəli, quzum.

– Demək, o adam...

Miledi səsini alçaldaraq dedi:

– O adam mənim qardaşımdır. Xanım Bonasye bərkdən dedi:

– Sizin qardaşınızdır?

– Quzum, yalnız siz bu sırrı bilməlisiz. Əgər bunu bir adama açıb desəniz, demək, mən məhv oldum, bəlkə siz də.

– Aman Allah!

– İndi qulaq asın, görün nə olub. Qardaşım bura mənim köməyimə gəlmiş, mümkün olsa məni lap güclə azad etmək fikrində imiş. Yolda kardinalin mənim dalımcə göndərdiyi qasidinə rast gəlir. Qardaşım onun dalınca düşür. Adamdan xali bir yerə çatdırıqda qılıncını çıxarıır, qasiddən apardığı kağızı tələb edir; qasid vermir, qardaşım da onu öldürür...

Xanım Bonasye dəhşət içinde titrəyərək dedi:

– Ah!

– Başqa cür də etmək olmazdı. Sonra qardaşım məsələni güclə deyil, hiylə ilə başa çatdırmaq qərarına gəlir. Kağızı qasidin cibində götürür və kardinalin qasidi adı ilə bura gəlir. Bir ya iki saatdan sonra kardinal həzrətləri adından mənim dalımcə kareta gələcək.

– Başa düşürəm: bu karetani sizin qardaşınız göndərəcək, eləmi?

– Bəli. Mən hələ hamisini deyib qurtarmadım. Siz ki məktub almışınız, elə bilərsiniz ki, onu xanım de Şevröz göndərib?

- Bəs necə?
 - O, saxta məktubdur.
 - Neçə yəni?
 - Bəli, saxtadır. Sizə elə tələ qurublar ki, sizi aparmağa göləndə müqavimət göstərməyəsiniz.
 - Mənim dalımcı d'Artanyan gələcək!
 - İnanmayın! D'Artanyanla dostları Laroşel ətrafındakı düşərgədədirler.
 - Siz bunu haradan bilirsiniz?
 - Mənim qardaşım yolda kardinalin müşketyor paltarı geymiş adamlarına rast gəlmışdır. Sizi aldadıb qapıya çağıracaqlar, oğurlayıb Parisə aparacaqlar.
 - Aman Allah! Mən bu xəyanət qarışığından içinde lap başımı itirirəm. – Əllərini üzünə apararaq əlavə etdi: – Belə getsə mən dəli olacağam.
 - Dayanın...
 - Nə var ki?
 - At ayağı səsi eşidirəm: mənim qardaşımdır, gedir. İstəyirəm onunla bir də görüşüm. Gedək.
- Miledi pəncərəni açdı və xanım Bonasyeni işaret ilə yanına çağırıldı. Roşfor çapa-çapa gedirdi.
- Miledi qışqıraraq dedi:
- Yaxşı yol, qardaş!
- Athi bu iki qadını görüb başını qaldırdı, atını saxlamadan əli ilə miledini dostcasına salamladı.
- Miledinin üzünə kədərli bir ifadə çökdü və pəncərəni örte-örtə dedi:
- Mərhəmətli Jorj.
- O, yenə də öz yerində oturdu, özünü elə göstərdi ki, guya dərin fikrə getmişdi.
- Xanım Bonasye ona müraciət edərək:
- Bağışlayın, xanım, – dedi, – sizi fikrinizdən ayıram. İndi siz mənə nə məsləhət görürsünüz? Aman Allah! Siz məndən təcrübəlisiniz; deyin görüm, mən nə etməliyəm?
 - Hər şeydən əvvəl, bunu deyim ki, bəlkə də mən səhv eləyirom: d'Artanyan, doğrudan da, öz dostları ilə sizin köməyinizə gələcək.
- Xanım Bonasye bərkədən dedi:

- Ah, nə yaxşı olardı! Belə bir xoşbəxtlik haradandı!
- Onda məsələ bircə şeydən asılı olacaqdır: görək kim tez gələcək. Sizin dostlarınız əvvəl gəlsə, demək siz xilas oldunuz, yox, kardinalin adamları əvvəl gəlsə, demək siz möhv oldunuz.
- Ah, bəli, bəli, heç də mənə rəhm etməyəcəklər, məni məhv edəcəklər. Bəs mən nə etməliyəm, nə etməliyəm?
- Bunun çox asanca bir yolu vardır.
- O nədir? Söyləyin.
- Sizin dalınızca gölən adamların kim olduğunu bilənə kimi yaxın bir yerde gizlənmək lazımdır.
- Harada axı?
- Bu barədə heç narahat olmayım. Mən özüm bir neçə lye buradan uzaq bir yerde gizlənib qardaşımı gözləyəcəyəm... İstəyirsiniz sizi də aparıml; ikimiz bir yerde gizlənib gözlərik!
- Məni axı buradan buraxmazlar. Mən burada elə bil ki, dustaqlıdayam.
- Burada elə zənn edirlər ki, mən kardinalin tələbi üzrə gedirəm. Sizin mənimlə gedəcəyiniz heç kəsin ağlına da gəlməz.
- Sonra?
- Kərətə göləndə siz mənimlə vidalaşmağa gələrsiniz və axırıncı dəfə məni qucaqlamaq üçün karetanın pilləkənинə qalxarsınız. Qardaşımın xidmətçisini qabaqcadan tapşırılıb: bu vaxt o, arabacıya işaret edəcək, o da arabanı bərk sürüb gedəcək.
- Birdən d'Artanyan gəldi? Birdən d'Artanyan gəldi?
- Biz bunu da bilərik.
- Necə bilərik?
- Bundan asan nə var ki. Mənim qardaşımın xidmətçisini Betünə göndərərik; bu adama tamamilə bel bağlamaq olar. O, paltarını dəyişib monastırla üzbez bir yerde otaq tutar. Kardinalin adamları gəlsə, o heç yerindən də tərpənməz, d'Artanyan öz dostları ilə gəlsə, onları götürüb bizim yanımıza gətirər.
- Məgər o onları tanırı?
- O, d'Artanyani bir neçə dəfə mənim yanında görmüşdür.
- Ah, bəli, bəli, siz doğru deyirsiniz. Hələ ki, işimiz çox yaxşı gedir. Ancaq buradan çox uzağa getməyək...
- Yeddi, ya səkkiz lyedən uzağa getməyəcəyik. Sərhəddə dayanağıq; qorxulu bir hadisə üz verən kimi Fransanı tərk edərik.

- Bəs o vaxta kimi nə edək?
 - Gözləyək.
 - Birdən onlar gəldilər?
 - Mənim qardaşımın kareti daha tez gələcək.
 - O vaxt ki, sizin dalınızca gələcəklər, onda mən sizdən uzaqda olsam, məsələn, bu vaxt mən nahar eləsəm, ya axşam yeməyi yemiş olsam, onda necə olar?
 - Onda belə etmək lazımdır...
 - Nə etmək?
 - Siz monastır başçısına deyin ki, mən o qadının yanında daha çox olmaq isteyirəm; xahiş edin ki, mənimlə bir yerdə nahar eləməye size icazə versin.
 - İcazə verərmi?
 - Niyə verməz?
 - Belə olsa, çox yaxşı: biz bir dəqiqə də bir-birimizdən ayrılmarıq.
 - İndi gedin, bunu ondan xahiş edin. Başında bir ağırlıq hiss edirəm, gedim bir az bağda gəzim.
 - Gedin. Ancaq sizi harada tapa bilərəm?
 - Bir saatdan sonra burada olacağam.
 - Ah, size təşəkkür edirəm. Siz nə mərhəmətlisiniz!
 - Mən size, sizin kimi gözəl, cazibəli bir qadına kömək etməyə bilerəmmi? Məger siz mənim ən yaxşı dostlarımdan birinin dostu deyilmisiniz?
 - Əzizim d'Artanyan! Bilirsinizmi o sizə necə təşəkkürler edəcək!
 - Yəqin. Biz hər şeyi şərtləşib müəyyən etdik; indi də aşağı enək.
 - Siz bağaya gedirsiniz?
 - Bəli.
 - Bu dəhlizlə gedin, sonra da balaca bir piləkəndən düşərsiniz.
 - Çox gözəl. Təşəkkür edirəm.
- Onlar mehribanca gülümsəyərək ayrıldılar.
- Miledi düz demişdi: onun, doğrudan da, başı ağrıydı. Onun planı hələ özünə də tamamilə aydın deyildi. Öz fikirlərini nizama salmaq üçün o, mütləq bir qədər tək qalmalı idi.
- Hər şeydən əvvəl, xanım Bonasyeni mümkün qədər tez oğurlamaq, etibarlı bir yerdə gizlətmək, müvəffəqiyyətsizlik üz verərsə, onu bir girov kimi saxlamaq lazımdır. Miledi bu dəhşətli mübarizənin yaxşı nəticə verə bilməyəcəyindən qorxmağa başlamışdı; çünkü onun

düşmənləri də onun özü qədər inad göstəridilər. O, tufannın yaxınlaşdığını hiss edirdi; hiss edirdi ki, məsələnin sonu yaxınlaşır; bu da çox dəhşətli olacaqdır.

D'Artanyan xanım Bonasyeni sevdiyi üçün onun həyatını öz həyatından üstün tuturdu. Miledi bu işdə müvəffəqiyyət qazanmasayı, xanım Bonasye d'Artanyanla damışq aparmaq, əlverişli şərtlər qəbul etmək üçün ona kömək edə bilərdi. Bu məsələ yoluna qoyulmuşdu: xanım Bonasye tamamilə ona inanır, onun ardınca gedirdi. D'Artanyanın Betünə gəlmədiyini Armaniyyerdə ona çox asanlıqla inandırmaq olardı. Roşfor iki həftədən sonra qayıdaqdır; miledi də bu on beş gündə dörd dostdan necə qisas almaq məsələsini düşünürdü. Allaha çox şükür ki, o darixmayacaqdı, çünkü vaxtını, – qisas planını etraflı düşünmək, mükəmməl bir şəklə salmaq kimi çox gözəl bir şeylə keçirəcəkdi.

Gəzə-gəzə bağlı gözdən keçirirdi; fikrində bağın topoqrafik xəritəsini tərtib etdi. Miledi, hər şeyi qabaqcadan nəzərə alan təcrübəli bir sərkərdə kimi, hərəkət edirdi; elə bir sərkərdə ki, qalibiyyət əldə etməyi hazırlarkən, eyni zamanda möğlub olmaq məsələsini də nəzərə alıb lazımi tədbirlər görür ki, vuruşmanın gedisində irəlimi getməyi, ya gerimi çəkilməyi müəyyən edə bilsin.

Bir saat keçdi. Miledi asta bir səs eşitdi. Xanım Bonasye onu çağırırdı. Mərhəmətli monastır başçısı onun xahişini yerinə yetirmişdi: hər iki qadın bir yerdə axşam yeməyə getdi.

Həyətə girəndə bir kareta səsi eşitdilər: kareta gəlib darvaza ağzında dayandı. Miledi qulaq asaraq dedi:

- Eşidirsinizmi?
 - Bəli. Deyəsən, kareta gəldi.
 - Bunu mənim qardaşım göndərib.
 - Aman Allah!
 - Əzizim, cəsarətli olun!
- Monastırın darvaza zəngi vuruldu. Miledi səhv etmirdi.
- O, xanım Bonasyeyə dedi:
- Öz otağınızı gedin, yəqin ki, sizin qiymətli bir şeyiniz vardır ki, özünüzlə görmək istərsiniz.
 - Bəli, d'Artanyanın məktubları var.
 - Gedin onları götürün və mənim yanımı qayıdin. Biz gərək tez yemək yeyib özümüzü bərkidək, bəlkə bütün gecəni yol gedəsi olduq.

Xanım Bonasye döşlərindən tutaraq bərkdən dedi:

- Aman Allah! Mənim nefəsim tutulur, mən yeriyə bilmirəm!
- Cesərətli olun! Bunu bilin ki, siz on beş dəqiqdən sonra xilas ediləcəksiniz, bütün bunları da siz onun üçün edirsiniz.
- Bəli, bəli, hamısı onun üçün! Siz elə bircə bu sözlə mənə ürək verdiniz. Gedin, mən sizin yanınızna gələrəm.

Miledi cəld öz otağına qalxdı və Roşforun xidmətçisini otaqda gördü. Ona lazımı tapşırıqlar verdi; xidmətçi darvaza ağzında durub gözleyəcəkdi. Təsadüfən müşkətyorlar gəlmış olsa, karetanı dərhal çapa-çapa sürüb aparacaqdı, monastırın tinindən döndərib meşenin o tərəfində, xirdaca kəndin yanında miledini gözləyəcəkdi. Miledi də monastır bağının qapısından çıxıb piyada o kəndə gedəcəkdi. Miledinin bu yerlərə yaxşı bələd olduğu bize məlumdur. Müşkətyorlar gəlməsə, her şey əvvəlcədən müoyyənləşmiş qayda ilə olacaqdi.

Xanım Bonasye miledinin otağına geldi. Miledi gənc qadının şübhələnməməsi üçün onun yanında Roşforun xidmətçisinə öz tapşırığının ikinci hissəsini söylədi.

Sonra xidmətçiye kareta haqqında bir neçə sual verdi. Məlum oldu ki, karetaya üç at qoşulmuşdur. Roşforun xidmətçisi qabaqda getməli idi.

Miledi, xanım Bonasyenin şübhələnəcəyindən lap nahaq yerə qorxurdı: o, son dərəcə ürəyi təmiz bir qadındı, miledinin hiylə və xəyanət işlətdiyinə qətiyyən şübhə etmirdi. O, monastır başçısından qrafını Vinter adını eşitmışdı, lakin onun kim olduğunu bilmirdi. Bu qadının onun həyatında belə dəhşətli, fəlakətli bir rol oynadığını heç aqlına gətirə bilməzdı.

Xidmətçi bayıra çıxandan sonra miledi dedi:

- Görürsünüz ki, hər şey hazırlıdır. Monastır başçısı elə bılır ki, kardinal mənim dalımcə adam göndərib. Bu adam hər şeyi yoluna qoyacaqdır. İndi siz heç olmasa bir şey yeyin, bircə damcı da olsa şərab için, sonra da gedək.

Xanım Bonasye təkrar etdi:

- Bəli, gedək.

Miledi onu öz qabağında oturdu, ona bir qədəh İspaniya şərabı tökdü, boşqabına da bir parça çolpa əti qoydu.

– Görürsünzmü, hər şey bizim xeyrimizə olur. Budur, hava da qaralır. Hava açılanə kimi biz öz məskənimizə çatarıq, heç kəs də bilməz ki, biz haradayıq. Di cəsarətli olun, bir şey yeyin.

Xanın Bonasye heç də düşünmədən cəld bir neçə parça ət yeyib dodaqlarını şərabla islatdı.

Miledi qədəhi onun ağızına apararaq təkidlə dedi:

- Di bir az şərab için; bir mənə baxın, siz də mənim kimi edin.

Elə bu anda o, xeyli uzaqdan gələn at ayağı səsi eşitdi. Səs getdikcə yaxınlaşırırdı. Harada isə at kişnedi.

Miledinin rəngi qaçırdı. Pəncərəyə yüyürdü. Xanım Bonasyenin bütün bədəni titrədi, ayağa qalxdı, yixılmamaq üçün stula söykəndi.

Hələ heç bir şey görünmürdü, ancaq at ayağı tappiltisi get-gedə daha aydın eşidilirdi.

Xanım Bonasye soruşdu:

- Aman Allah, bu nə səsdir?

Miledi özünə xas olan bir soyuqqanlıqla dedi:

- Ya bizim dostlarımız, ya da düşmənlərimiz gəlir. Bir azca dayanın, bu saat mən sizə bunların kim olduğunu deyərəm.

At ayağı tappiltisi daha aydın eşidilirdi. Səs gələn yerdə yol, yana dönürdü. Atlılar görünmürdülər, lakin nal səsindən atların miqdarını təyin etmək mümkündü.

Miledi çox diqqətlə uzağa baxdı. Hava hələ o qədər qaralmamışdı, gələnləri tanımaq olardı.

Yolun burulan yerində sürətlə ötüb keçən atlaların şlyapalarının havada titrəyən lələkləri onun gözünə sataşdı. Əvvəl iki, sonra beş, ən axırdı da səkkiz atlı göründü. Onlardan biri hamısından qabaqda gəlirdi.

Miledi tutqun bir səsle inildədi: o, d'Artanyanı tanımışdı.

Xanım Bonasye bərkdən dedi:

- Aman Allah! Orada nə olub?

- Mən cənab kardinalin qvardiyaçıları mundirini görürəm. Bir dəqiqli belə itirmək olmaz. Qaçaq, qaçaq!

- Hə, hə, qaçaq! – Lakin dəhşət onu bürüdüyündən o heç yerində tərpənə də bilmədi.

Atlıların pəncərə qabağından ötüb getdikləri eşidildi.

Miledi gənc qadının əlindən dartaraq çıçırdı:

- Gəlin də! Di gəlin! Fürsət varken bağdan qaçaq; məndə açar var... Di tez olun, beş dəqiqdən sonra qaçmaq mümkün olmayıacaq.

Xanım Bonasye yerimək istədi, iki addım atdı, lakin qıçları kirdən düşüb dizləri üstə yixıldı. Miledi istədi onu qaldırıb aparsın, amma gücü çatmadı.

Elə bu anda təkər səsi eşidildi; qacıb gedən karetanın dalınca üç-dörd gülə atıldı.

Miledi gənc qadına:

– Axırıncı dəfə sizdən soruşuram, – dedi. – Getmək isteyirsinizmi?

– Allah, Allah! Siz özünüz görürsünüz ki, taqətdən düşmüşəm. Yerimdən tərpənə bilmirəm. Siz qaćın.

– Təkmi? Sizi burada qoyum? Yox, yox! Heç vaxt!

Birdən o dayandı. Gözlərində məşum bir ildirim çaxdı. Mizə sarı cumdu, xanım Bonasyenin qədəhinə nə isə tökdü, – bunu o son dərəcə tez etdi.

Bu, buğda dənəsinə oxşayan qırmızı bir şeydi, elə o saat da şərabın içində əridi. Sonra eli titrəmədən qədəhi götürüb gənc qadına dedi:

– Bu şərabı için, sizə qüvvət verər, için!

Qədəhi qadının ağızına apardı. Xanım Bonasye şərabın hamısını içdi. Mileli boş qədəhi miz üstə qoyaraq iblisənə bir təbəssümələ dedi:

– Ah, mən öz qisasımı belə almaq istəmirdim. Çarə nədir, nə mümkünən onu eləmək lazımdır.

Bunu deyib otaqdan bayıra cumdu.

Xanım Bonasye miledinin qaçıdığını gördü; ancaq yerindən tərpənməyə taqeti yox idi.

Bir neçə dəqiqə keçdi. Darvaza bərk döyüldü. Xanım Bonasye miledinin qayıtmasını gözləyirdi. Onun od kimi yanın alını soyuq tər basdı.

Nəhayət o, dəmir barmaqlıqlı darvazanın ciriltisini eşitdi, pilləkəndən çəkmə, mahmız, adam səsi geldi. Xanım Bonasyeyə elə gəldi ki, deyəsən onun adını çəkirlər.

Birdən o sevinclə qapıya sarı yüyürdü: d'Artanyanı səsindən tanımışdı.

– D'Artanyan! d'Artanyan! – deyərək qışkırdı. – Sizsiniz? Bura, bura gelin!

Cavan oğlan onun səsinə səs verdi.

– Konstansiya! Konstansiya! Haradasınız? Aman Allah!

Bir neçə adam otağa yüyürdü; xanım Bonasye özünü saxlaya bilməyib kreslo üstünə yixildi.

D'Artanyan hələ də tüstülenməkdə olan tapançاسını yerə atıb öz sevgilisinin qabağında diz çökdü. Atos tapançاسını toqqasına keçirdi, Portos və Aramis isə siyrilmiş qılınclarını qınına saldılar.

– Ah, d'Artanyan, mənim əzizim d'Artanyan! Nəhayət gəlib çıxdın, məni aldatmadın! Bu, doğrudan da, sənsənmi?

– Bəli, bəli, Konstansiya, mənəm! Axırda biz yenə bir-birimizə qovuşduq!

– O məni ha inandırmağa çalışdı ki, sən gelməyəcəksən. Amma ürəyimə dammışdı ki, sən geləcəksən, ona görə də qacmaq istəmirdim. Ah, nə yaxşı elədim ki, qacmadım, mən nə xoşbəxtəmmiş!

Atos “o” sözünü eşitcək birdən dayandı.

D'Artanyan soruşdu:

– O? O dediyin kimdir?

– Mənim dostum qadın. O, məni çox sevirdi, sevdiyi üçün də məni təqib edilməkdən qurtarmaq isteyirdi; o sizi kardinalin qvardiyaçıları hesab edərək qaçıdı.

D'Artanyanın rəngi sevgilisinin ağ örpeyindən daha artıq ağardı:

– Sizin dostunuz? Siz hansı dostunuzu deyirsiniz?

– Karetası darvaza ağızında duran dostumu; sizi öz dostu hesab edən qadını.

D'Artanyan təkidlə soruşdu:

– Onun adı, onun adı nə idi? Allah, yoxsa siz onun adını bilmirsiniz?

– Biliyəm, mənim yanında onun adını söylədilər... dayanın... Bu nədir? Aman Allah, başım gicəlir, mən heç bir şey görmürəm.

D'Artanyan çıçırdı:

– Dostlar, bura gelin, kömək edin! Əlləri lap buz kimidir. Hali xarab olur! Aman Allah! Şürunu itirir!

Portos bərkden köməyə çağırarkən, Aramis bir stekan su tökmək üçün mizə sarı yüyürdü, lakin Atosun üzündə əmələ gələn dəyişikliyi görüb dayandı. Atos miz yanında durub, dehşətlə boş qədəhə baxırdı. Sanki onun fikrində qorxunc bir şübhə əmələ gəlmışdı.

Atos:

– Yox, yox, – deyirdi, – bu ola bilməz, Allah belə bir cinayətə yol verməz.

D'Artanyan qışkırdı:

– Su! Su! Su!

Atos qırıq bir səslə piçıldayaraq öz-özünə deyirdi:

– Ah, yaziq qadın, yaziq qadın!

Xanım Bonasye d'Artanyanın öpüşlərilə canlanaraq yenə gözlərini açdı.

– Özünə gəlir! Allah, sənə çox şükür!

Atos xanım Bonasyedən soruşdu:

– Xanım, xanım, siz allah, deyin görüm, bu boş qədəh kimindir?

Gənc qadın güclə eşidiləcək bir səslə cavab verdi:

– Mənim.

– Şərabı sizin qədəhə kim tökdü?

– O.

– “O” dediyin kimdir axı?

– Ax, yadına düşdü: qrafınıya Vinter.

Dörd dostun dördü də birdən səsləndi, – lakin Atosun səsi hamisindən bərk çıxmışdı.

Elə bu anda xanım Bonasyenin üzü göyərdi; ağrının şiddətindən Portosla Aramisin qolları arasına düşdü.

D'Artanyan dəhşət içinde Atosun əlini qamarladı:

– Neçə? Sənin fikrincə, – lakin hönkürtü onu danışmağa qoymadı.

Atos öz həyəcanını gizlətmək üçün dodaqlarını çeynəyib qanatdı:

– Məncə, hər şey ola bilər, – dedi.

Xanım Bonasye bərkdən səsləndi:

– D'Artanyan, d'Artanyan! Sən haradasan? Məni tək qoyub getmə, görürsen ki, mən ölürem!

D'Artanyan Atosun əlini əsəbi halda sixirdi; xanım Bonasyenin səsini eşidən kimi onun əlini buraxıb gənc qadının yanına yüyürdü.

Xanım Bonasyenin gözəl üzü tamamilə dəyişmişdi; sönük gözləri artıq heç bir şey ifadə etmirdi; bədəni qıçlaşaraq titrəyir, alnınu soyuq tər bürüyürdü.

– Siz allah, yüyürün, bir adam çağırın. Portos, Aramis, çağırın, köməyə gəlsinlər!

Atos:

– Bunun xeyri yoxdur, – dedi, – xeyri yoxdur: onun verdiyi zəhərin padzəhri yoxdur.

Xanım Bonasye piçıldayaraq deyirdi:

– Hə, hə, kömək edin, kömək edin...

Sonra o, bütün qalan gücünü toplayaraq d'Artanyanın başını əlləri içine aldı, onun üzünə elə baxdı ki, sanki bu son baxışla bütün könlünü ifadə etmək istəyirdi; sonra hönkürtü ilə ağlayaraq dodağını onun dodaqlarına yapışdırıldı.

D'Artanyan çıçırdı:

– Konstansiya, Konstansiya!

Xanım Bonasyenin son nəfəsi ağızından çıxaraq d'Artanyanın dodaqlarına toxundu.

D'Artanyan onun cəsədini bağrina basmışdı. Birdən o çıçıraq hissiz halda öz sevgilisinin yanına yığıldı. Portos ağlayırdı, Aramis əli ilə ona göyü gösterdi, Atos xaç vurdu.

Elə bu anda qapıda rəngi qaçmış bir adam göründü; o etrafına baxaraq ölmüş bir qadını, bir də onun yanında hissiz halda yerə serilib qalan d'Artanyanı gördü.

– Mən səhv etməmişəm, – dedi. – Bu, cənab d'Artanyan, bu da onun üç dostu: cənab Atos, Portos, Aramis.

Adları çəkilən üç müşketyor təəccübə naməlum adama baxdı: onlar bunu haradasa görmüşdər.

Tozə gələn adam:

– Cənablar, – dedi, – siz də mənim kimi bir qadını axtarırsınız, – onun üzündə qorxunc bir təbəssüm göründü. – O, yəqin ki, burada olmuşdur, çünkü mən burada insan cəsədi görürəm.

Üç dost kirimişə ona baxırdı: naməlum adamın səsi də, üzü də onlara tanış gelirdi, lakin onu harada gördüklerini xatırlaya bilmirdilər.

Naməlum adam sözüne davam etdi:

– Cənablar, belə görürəm ki, siz mənim kim olduğumu bilmək istəmirsiniz, amma siz məni ölümən qurtarırsınız. Mən lord Vinterəm, o qadının... qaynıyam.

Üç dost heyətlə bir-birinə baxdı.

Atos yerdən qalxıb əlini ona uzatdı:

– Xoş gəlmisiniz, milord, – dedi.

– Mən o qadından beş saat sonra Portsmutdan çıxmışam. Ondan üç saat sonra da Bulona gəlmışəm, ancaq Sent-Omerdə ona çatmağa iyirmi dəqiqə gecikdim. Lilyedə isə onun izini tamamilə itirdim. Bununla belə, yenə onu axtarmaqdən ol çəkmədim. Yolda birdən sizə rast gəldim: siz atları dördnala çapa-çapa gedirdiniz; içinizdə cənab d'Artanyanı tanıdım. Sizi çağırdım, lakin cavab vermədiniz. Sizin ar-dınizcə getmək istədim, ancaq atım çox yorulmuşdu, sizə çata bil-məzdim. Siz çox tələsirdiniz, amma nədənsə yenə bura çox gec gəlib çıxmışınız.

Atos xanım Bonasyenin meyitini və Portosla Aramisin, huşa getirmək istədiyi d'Artanyanı lord Vinterə göstərərək dedi:

– Görürsünüz mü?

Lord Vinter dəhşət içində soruşdu:

– İki si də ölübürmü?

– Yox, cənab, d'Artanyan ancaq özündən gedib.

Lord Vinter:

– Allaha çox şükür ki, ölməyib, – dedi.

Elə bu anda d'Artanyan gözünü açdı.

O, Portosla Aramisin əlleri arasından dartinib çıxdı və deli kimi sevgilisinin cəsədi üstünə cumdu, hönkürtü ilə ağlamağa başladı.

Atos yerindən qalxdı, yavaş-yavaş və hüznlə öz dostunun yanına getdi, onu mehribanca qucaqlayıb dedi:

– Dostum, kişi ol: ölüünün üstə arvadlar göz yaşı tökerlər, kişilər isə onun qisasını alarlar.

D'Artanyan dedi:

– Bəli, bəli, elədir! Onun qisasını almaq üçün mən hər şeyə hazırlam.

Qisas almaq ümidi d'Artanyanı az da olsa toxtatdı; Atos öz bədbəxt dostunun bu voziyyətindən istifadə edərək Portosla Aramiso işarə etdi ki, gedib monastır başçısını çağırınsın.

Muşketyorlar dəhlizdə monastır başçısına rast geldilər: o həm özünü itirmişdi, həm də heyəcan içində idi; bir neçə monax qadını yanına çağırırdı; qadınlar, monastır qayda-qanunu xilafına olaraq, kişilərin yanına gəldilər.

Atos d'Artanyanın qoluna girərək monastır başçısına dedi:

– Xanım, biz bu bədbəxt qadının meyitini sizin ixtiyarınıza veririk. Onu da öz bacılarınızdan biri hesab eləyin, o cür də onu rahatlayın. Biz onun qəbri üstündə dua eləməyə geleceyik.

D'Artanyan üzünü Atosun döşünə qoyaraq hönkürtü ilə ağlamağa başladı.

Atos:

– Ağla, – dedi, – ağla, sənin qəlbin sevgi, həyat və gənclik duyguları ilə doludur. Heyhat! Mən də çox istərdim ki, sənin kimi ağlaya bilim.

O, öz dostunu atalıq qayğısı ilə dilə tutaraq apardı; onu başı çox-çox müsibətlər çəkmiş bir adam kimi, ovutmağa çalışdı.

Onlar beşi də, xidmətçilərlə bərabər, Betün şəhərinə yola düşdülər; monastır bunun yaxınlığında idi; yolda ilk rast gəldikləri mehmanxananın qabağında dayandılar.

D'Artanyan Atosdan soruşdu:

– Niyə biz o qadının dalınca getmirik?

– Sonra gedəcəyik. Mən bunun üçün bəzi tədbirlər görməliyəm.

Gənc sözüne davam etdi:

– O, əlimizdən çıxa bilər. Bax, Atos, o, əlimizdən çıxarsa, sonra sən müqəssir olarsan!

– Mən hamisəna cavab verirəm.

D'Artanyan öz dostuna çox etibar edirdi, buna görə də heç bir söz deməyib, başını aşağı salaraq mehmanxanaya girdi.

Portosla Aramis bir-birinə baxdılar: onlar Atosun özünə belə arxayı olmasının səbəbini başa düşə bilmirdilər.

Lord Vinter öz-özlüyündə bu qərara geldi ki, Atos bu sözləri d'Artanyana, az da olsa, təskinlik vermək üçün söylemişdir.

Atos mehmanxanada beş boş otaq olduğunu öyrənib dedi:

– İndi, cənablar, hər kəs öz otağına getsin. D'Artanyanın ağlayıb ürəyini boşaltması və yatması üçün mütləq tek olması lazımdır. Mən hər şeyi boynuma götürürəm, arxayı ola bilərsiniz.

Lord Vinter sözə qarışdı:

– Əger qrafını haqqında bir tədbir görmək lazımsa, bu, mənə aid bir məsələdir; çünkü o bizim gəlinimizdir.

Atos:

– Mənə də aiddir, – dedi, – çünkü o mənim arvadımdır.

D'Artanyan gülümşədi: o, Atosun qisas alacağına əmin olduğunu bildi; belə olmasaydı, o öz sırrini açıb söyleməzdi. Portosla Aramis təəccübə bir-birinə baxdılar. Lord Vinter elə zənn etdi ki, Atos dəli olmuşdur. Atos:

– Hər kəs öz otağına getsin, – dedi, – qoyun mən də istədiyim kimi hərəkət edim. Onun əri olduğum üçün bu məsələ ilə mən sizin hamınızzan çox maraqlanıram. D'Artanyan, o adamın şlyapasından düşən kağızı, əger itirmeyibsizsinə, mənə verin, o kağızda kəndin adı yazılmışdır.

D'Artanyan:

– Hə, indi mən başa düşdüm, – dedi, – kəndin adı onun əli ilə yazılmışdır...

QIRMIZI PLAŞLI ADAM

Atosu, keçirdiyi məyusluqdan sonra gizli bir kədər bürüdü; lakin bu adam dərd içində də, ona xas olan fikir aydınlığını itirmirdi.

O, miledini axtarış tapacağını vəd etmiş, bu işin məsuliyyətini öz üzərinə götürmüştü; bu fikirlə də hamidən sonra öz otağına getdi, mehmanxana sahibindən xahiş edərək əyalət xəritəsini tapdırdı, xəritəni diqqətən gözdən keçirdi, qəti öyrəndi ki, Betündən Armaniyyərə dörd yol gedir; sonra da xidmətçiləri öz yanına çağırtdı.

Planşə, Qrimo, Muşketon və Bazen onun otağına gəldilər. Atos onlara nə edəcəkləri haqqında aydın, düzgün və ətraflı məlumat verdi. Hava açılanda onların hər biri bir yolla Armaniyyərə getməli idi. Planşə bunların hamisindən zirək olduğundan Atos karetanın getdiyi yolu ona tapşırıdı.

Atos ona görə xidmətçilərdən istifadə etmək istəyirdi ki, onlar yolda gəlib-gedəndən söz soruşanda, ağaları kimi şübhə oyatmırlılar, müraciət etdikləri adamlar da onlara böyük rəğbət göstərirdilər. Bundan başqa miledi, müşketyorları tanıydı, ancaq onların nökərlərini görməmişdi.

Xidmətçilər ertəsi gün səhər saat on birdə bir-birini görməli idilər; onlardan miledinin yerini bilən olsa, üçü onun keşiyini çəkməli, biri də Betünə qayıdırıb bu barədə Atosa məlumat verməli idi.

Xidmətçilər bu tapşırığı aldıqdan sonra getdilər.

Atos durdu, qılıncını bağladı, plaşa bürünüb mehmanxanadan çıxdı. Saat doqquza az qalmışdı. Məlumdur ki, axşam saat onda əyalət şəhərlərinin küçələri tamam boşalır. Lakin Atos bir nəfər yerli ilə görüşmək istəyirdi. Nəhayət, o bir adam gəldiyini gördü, yaxınlaşıb ona bir neçə kəlmə söz dedi; o adam dəhşət içində geri çekildi, bununla belə, yənə də müşketyorun sözünü cavabsız qoymadı. Atos bu adama bələdçilik etmək üçün yarımla pul təklif etdi, amma o bundan boyun qaçırtdı.

Atos o adamin göstərdiyi küçə ilə getdi, ancaq yol ayrıcına çatanda yənə dayandı: yəqin ki, o, hara gedəcəyini bilmirdi. Yol ayrıcında təsadüfi adama daha tez rast gəlmək olur, buna görə də o qabağa getmədi, dayanıb adam gözlədi. Doğrudan da, bir neçə dəqiqədən

sonra gecə qarovalçusu göründü. Atos bayaqkı sualını təkrar etdi. Gecə qarovalçusu ah çəkerək Atosa bələdçilik etməyi boynuna götürmədi, ancaq gedəcəyi yolu oli ilə göstərdi. Atos bu yolla gedib səherin kənarına çatdı. Burada da dayandı.

Xoşbəxtlikdən bir dilənci Atosa yaxınlaşıb sədəqə istədi. Atos ona, istədiyi yerə apararsa, bir ekü verəcəyini vəd etdi. Dilənci əvvəl bir az tərəddud etdi, lakin qaranlıqda işıldayan gümüş pulu görüb Atosun qabağına düşdü. Bir küçənin tınınə çatıb dayandı, uzaqda olan kiçik, tek bir evi əli ilə göstərdi. Atos bu evə sarı getdi; dilənci vəd edilən pulu alan kimi var gücü ilə qaçmağa başladı.

Atos göstərilən evə çatdı. Ev qırmızı rənglə rənglənmişdi; qapını tapmaq üçün evin ətrafına hərlənməli oldu. Pəncərə taxtası arasından işıq görünmürdü, içəridən səs gəlmirdi, sanki evdə heç kəs yaşamırı: ev qəbir kimi səssizdi, adama kədər verirdi.

Atos qapını üç dəfə döyüd, səs verən olmadı; bir az sonra ayaq səsi eşidildi; nəhayət, qapı açıldı, qarasaçlı, qarasaqqallı, solğunbənizli, uzun bir adam göründü.

Atos naməlum adamlı astaca bir neçə kəlmə danişdi, bundan sonra qara saçlı adam işarə ilə muşketyoru içəri dəvət etdi. Atos içazə verilməsindən istifadə edərək dərhal içəri girdi, qapı da arxasında bağlandı. Belə çətinliklə axtarış tapdıgı bu adam onu öz laboratoriyasına apardı; burada o, dəmir simlərlə skelet sümüklərini bir-birinə quraşdırmaqla məşğul imiş.

Skeletin hər yeri quraşdırılıb qurtarmışdı, bircə başı yerinə qoyulmamışdı, hələ miz üstündə idi.

Otağın içindeki şeylər ev yiyəsinin təbiət elmlərile məşğul olduğunu göstərirdi: burada içində ilan qoyulmuş bərinilər vardı; qurudulmuş və zümrüd kimi işıldayan kərtənkələlər qarağacdan qayırılmış böyük çərçivələr içərisində qoyulmuşdu; tavandan çəngə-çəngə etirli ot asılmışdı; yəqin ki, bunların başqalarına məlum olmayan özünə görə bir xüsusiyyəti vardı. Lakin evdə bu adamin nə ailəsi, nə də xidmətçisi görünürdü: bu evdə o, tek yaşayırı.

Atos laqeyd və soyuq baxışlarla otağı nəzərdən keçirib gəlməsinin səbəbini naməlum adama izah etdi. Lakin o, öz xahişini söyləyən kimi naməlum adam dəhşət içində geri çekildi və Atosun xahişini yerinə yetirməyi boynuna götürmədi. Bu zaman Atos cibindən bir parça kağız çıxarıb naməlum adama gösterdi: kağızda iki xətt yazı yazılmışdı,

altında da imza ve möhür vardı. Uzunboylu adam bu iki sətri oxuyub altındakı imza ve möhürü görən kimi təzim etdi: bu təzim artıq etiraz etmədiyini ve xahişi yerinə yetirməyə razı olduğunu bildirirdi.

Atosa da elə bu lazımdı. Yerindən qalxıb baş əydi, evdən çıxdı, getdiyi yolla da geri qayıtdı. Mehmanxanaya gəlib öz otağına girdi, qapını bərkitdi. Səhər açılanda d'Artanyan onun yanına gəlib nə etmək lazımlı gəldiyini soruşdu.

Atos:

— Gözləmək lazımdır, — dedi.

Bir neçə dəqiqədən sonra monastır başçısı müşketyorların yanına adam göndərdi ki, dəfn saat on ikidə olacaqdır. Xanım Bonasyeni zəhərləyən qadın haqqında isə heç bir məlumat əldə edilməmişdi; belə zənn edildi ki, o, bağdan keçib qaçmışdır; çünkü qum üstündə ayaq ləpirləri görünürdü, bağ qapısının da açarı itmişdi.

Deyilən vaxtda lord Vinter dörd nəfər müşketyorla monastırı gəldi. Bütün zənglər vurulurdu. Kiçik monastır kilsəsinin qapısı açıqdı, lakin kliros bağlı idi. Tabut da klirosun ortasında qoyulmuşdu. Klirosun hər iki tərəfində, dəmir barmaqlıq dalında karmelit monaxlarının hamısı hazır durmuşdu. Onlar ölüün üstündə oxunan duaya qulaq asır, onu təkrar edirdilər, dua edən başqa adamları isə görmürdülər, adamlar da onları görmürdü.

D'Artanyan kilsə qapısı ağızında, bu dərdə tab gətirməyəcəyini hiss edib, Atosu gözlərile axtardı, lakin Atos yox idi.

Atos bağa getmişdi. O, miledinin yüngül ayaq ləpirlərini izleyə-izləyə meşəyə çıxan bağ qapısına çatdı, qapını açıb meşəyə girdi.

Burada o, düşündüyü şeylərin doğru olduğunu aydınca gördü: karetanın getdiyi yol meşənin yanından burulub uzaqlaşırdı. Atos gözlerini yerə dikərək bir qədər bu yolla getdi; yerdə arabir kiçik qan ləkəsi göründü: yəqin karetanı sürən adam, ya da at yaranmışdı. Bir lyenin dördə üçü qədər getdikdən sonra, Festüberin, təxminən, əlli addimlığında bir qan ləkəsi gördü. Torpaq burada at ayaqları ilə tap-dalanmışdı. Buradan bir az aralı, meşə ilə bu yer arasında yenə də qan izləri vardı: yəqin ki, kareta gəlib burada dayanıbmış, miledi də meşədən çıxb karetaya burada minibmiş.

Atos, düşündüklerinin doğru olduğunu təsdiq edən bu kəşflə kifayətlənərək mehmanxanaya döndü. Planše onu səbirsizliklə gözleyirdi.

Hər şey Atosun düşündüyü kimi olmuşdu. Planše də, Atos kimi yolla gedərkən qan izi görür. Ancaq o, Atosdan uzağa gedir. Festüber kəndində, bir stəkan caxır içmək üçün mehmanxanaya girir; burada belə bir söhbət eşidir: dünən saat doqquzun yarısında kareta ilə bir xanım gedirmiş; karetanı süren adam yaralandığından kənddə qalmağa məcbur olur. O deyirmiş ki, onu yolda karetaya basqın edən soyğunçular yaralamışlar. Qadın atları dəyişdirib yoluna davam etmişdir.

Planše karetaçını axtarmağa başlayır və tez də tapır. Karetacı deyir ki, mən o qadını Fromelə apardım, oradan da o, Armantyerə getdi, Planše də kənd yoluna keçib səhər saat yeddidə özünü Armantyerə yetirir. Orada elə bircə poçt stansiyasında mehmanxana varmış. Planše özünü elə göstərir ki, guya qulluq üçün yer axtarmağa gəlmışdır. On dəqiqə keçməmiş mehmanxana xidmətçilərindən bilir ki, dünən axşam saat on birde bir qadın burada bir otaq tutmuşdur, mehmanxana sahibini öz yanına çağırtdırb demisidir ki, mən bir qədər Armantyerin cəvarında yaşamaq istəyirəm.

Planşeyə də elə bunu bilmək lazımdı. O, görüş üçün təyin edilən yerə yürüür, orada öz yoldaşlarını görür, mehmanxananın keşiyini çəkməyi onlara tapşırıb, Atosun yanına qayıdır.

Planše sözünü təzəcə qurtarmışdı ki, Atosun dostları otağa girdilər. Onlar hamısı qaşqabaqlı və tutqundu.

D'Artanyan soruşdu:

— Nə etmək lazımdır?

Atos da cavab verdi:

— Gözlemək lazımdır.

Hər kəs öz otağına getdi.

Axşam saat səkkizdə Atos atları yəhərləmək əmrini verdi, lord Vinterə və öz dostlarına dedi ki, yola çıxmaga hazır olsunlar.

Bir anda hamısı ayağa qalxdı. Hərə öz silahını yoxladı. Atos hamidan sonra aşağı endi, d'Artanyanı at üstündə gördü.

— Səbir elə, — dedi, — bizim hələ bir adamımız əskikdir.

Hamısı heyrətlə ətrafına baxdı: çatışmayan kim idi?

Elə bu anda Planše Atosun atını gətirdi, müşketyor atın üstünə sıçradı.

— Məni gözləyin, bu saat qayıdırám, — deyib atını çapa-çapa getdi.

On beş dəqiqədən sonra qara maska taxmış, böyük qırmızı plasha bürünmüş bir adamlı geri qayıdı.

Lord Vinterlə o biri üç dost təəccübə bir-birinə baxdılar. Onlardan heç biri bu adamı tanımadı. Lakin onlar öz-özlüyündə bu qərara gəldilər ki, bu adamın gəlməsi elə lazımmış, çünki bu, Atosun əmriyle olan bir işdi.

Saat doqquzda onlar, dünən karetanım getdiyi yolla atları çapa-çapa uzaqlaşdırılar. Planşe onlara bələdçiilik edirdi.

Onlar hamısı keðərləi görünürdü: hamısı susur, hamısı düşüncəyə dalmışdı; onların üzü məyusluq qədər tutqun, cəza qədər qorxunedu.

XXXV

MƏHKƏMƏ

Qaranlıq və tufanlı bir gecə idi; iri bulud yığınları göy üzü ilə süzülür, ulduzların qabağını tuturdu; ay gecə yarısı çıxacaqdı.

Arabir üfüqde ildirim çaxır, yolu işıqlandırırdı; sonra yenə hər şey zülmətə bürünürdü.

D'Artanyan dəstəni ötüb keçdiyindən Atos tez-tez onu geri çağırır, hamı ilə bərabər getməyə məcbur edirdi; lakin o, bir az sonra yenə də qabağa keçirdi. D'Artanyanın ancaq bir arzusu vardı: o da hamidan tez getmək idi.

Yaralı karetaçının qaldığı Festüber kəndini, sonra da Rışburq meşəsini ötüb keçdilər. Erliyeyə gələndən sonra, bütün dəstəyə yol göstərən Planşe sola döndü.

Gah lord Vinter, gah Portos, gah da Aramis neçə dəfə qırmızı plاشlı adamlı danışmaq istədi, lakin o hər dəfə başını aşağı salaraq dinmirdi. Nəhayət, onlar başa düşdüler ki, qırmızı plاشlı adamın susmasına yəqin ki, bir səbəb vardır, buna görə də daha onu dindirmədilər.

Tufan get-gedə artırdı: ildirimlər ara vermedən çaxır, göy guruldayırdı, qasırğa olaçağını xəbər verən külək atlıların şlyapasındaki ləlokləri qoparırdı.

Onlar atlarını bərk sürməyə başladılar.

Fomelə az qalmışdı ki, yağış başladı. Atlılar plاشlarına büründülər. Mənzilə hələ üç lye qalırdı. Bu yolu da bərk yağış altında getdilər.

D'Artanyan şlyapasını çıxartdı, plاشının yaxasını açdı; yağış onun od kimi yanın üzündən süzülüb axır, ona xoş bir sərinlik verirdi.

Atlılar Qoskaldan keçib poçt stansiyasına yaxınlaşanda, yağış islatmasın deyə ağac altında duran bir adam yolun ortasına çıxbarmağını dodaqlarına qoydu.

Atos Qrimonu tanıdı.

D'Artanyan ondan soruştı:

— Nə olub? O, yoxsa Armantyerdən getmişdir?

Qrimo başı ilə “bəli” işaretisi etdi. D'Artanyan dişini-dişinə sıxıb xırıldadı. Atos:

— D'Artanyan, sos salma, — dedi. — Mən hər şeyi öz öhdəmə götürmüşəm, di qoy Qrimodan da istədiyimi soruşum.

Sonra öz xidmətçisinə döndü:

— O, hara gedib?

Qrimo əlini Lis çayı törəfə uzatdı.

— Buradan çox uzaqdırı?

Qrimo şəhadət barmağını əyərek ağasına göstərdi.

Atos yenə ondan soruştı:

— Tek?

Qrimo başı ilə “bəli” işaretini etdi.

Atos yoldaşlarına döndü:

— Cənablar, o təkdir, özü də buradan yarımlı yey uzaqdadır.

D'Artanyan dedi:

— Yaxşı! Qrimo, bizi ora apar.

Qrimo onları çölləmə apardı: dəstənin bələdçisi indi o idi.

Beş dəqiqədən sonra balaca bir çaya çatdlar; çayı keçdilər. ildirim ışığında Ankenkem kəndini gördülər. Atos soruştı:

— Qrimo, buradırı?

Qrimo başı ilə yox işaretisi etdi.

Atos yoldaşlarına dedi:

— Cənablar, səs salmayın!

Atlılar yollarına davam etdilər.

Bir də ildirim çaxıb ətrafi işıqlandırıldı. Qrimo əlini uzatdı; onlar ildirimin göyümtül ışığında çay qıraqında, bərədən yüz addım aralıda balaca bir ev gördülər. Evin bir pəncərəsindən işıq gelirdi.

Atos:

— Gəlib çatdıq, — dedi.

Bu zaman xəndəkden bir adam qalxdı: o, Muşketon idi. Muşketon barmağı ilə işıq gələn pəncərəni gösterdi:

– Oradadır, – dedi.

Atos soruşdu:

– Bəs Bazen hanı?

– Mən pəncərənin keşiyini çekəndə, o da qapının keşiyini çekirdi.

Atos onları tərif elədi:

– Yaxşı. Siz hamınız sədaqətli xidmətçisiniz.

Atos atdan sıçrayıb düşdü, cilovu Qrimoya verib pəncərəyə yaxınlaşdı, o birilərinə də işarə ilə qapiya tərəf getməyi bildirdi.

Kiçik ev iki-üç fut hündürlükdə ağaç və kollarla əhatə olunmuşdu. Atos barının üstündən atılıb həyətə düşdü, pəncərəyə yaxınlaşdı. Pəncərə yarıya qədər perdə ilə örtülmüşdü.

Perdə üstündən otağa baxmaq üçün bir daş üstünə qalxdı.

Çıraq işığında bir qadın gördü; o qara bir mantılə bürünüb titrək, zəif işiq qarşısında, kürsüdə oturmuşdu; dirsəklərini köhnə bir miz üstünə qoyub başını, fil sümüyü kimi ağ, hamar əlləri içine almışdı. Üzü görünümdür; lakin Atosun dodaqlarında titrəyən məşum təbəssüm onun səhv etmədiyini göstərirdi: bu qadın miledi idi,

Birdən at kişnədi. Miledi başını qaldırdı, Atosun pəncərə şüşəsinə yapmış solğun üzünü görüb qışqırıldı. Atos tanındığını bilib pəncərəni liziylə itələdi. Pəncərə çərçivələri davam gətirməyib açıldı; şüşələr şirildi.

Atos otağa atılıb, intiqam kabusu kimi, miledinin üstünə getdi.

Miledi yürüüb qapını açdı; d'Artanyan qapının ağzında durmuşdu.

Miledi çığırib geri çekildi. D'Artanyan onun qaçacağı zənn edib, tapançanı qurşağından çekib çıxartdı.

Lakin Atos əli ilə onu saxladı.

– D'Artanyan, tapançanı yerinə qoyun, – dedi. – Bu qadını öldürmək deyil, mühakimə etmək lazımdır. Bir dəqiqlidə səbir edin. Cənablar, içəri girin!

D'Artanyan heç bir söz demədi: Atosun səsi əzəmetli, hərəkətləri isə amiranə idi, – o, amansız bir hakimə oxşayırırdı.

D'Artanyanın dalınca Portos, Aramis, lord Vinter, qırmızı pləşli adam da içəri girdi.

Dörd xidmətçi qapı ilə pəncərənin keşiyini çekirdi.

Miledi kreslo üstünə düşüb, əllərini qabağa uzatdı, sanki o qorxunc bir xeyala əl açıb yalvarırdı; birdən qaynını görüb dəhşət içində çıçırdı:

– Size nə lazımdır?

Atos sözə başladı:

– Bizə, əvvəl qrafinya de La Fer, sonra isə ledi Vinter, baronessa Şeffild adlanan Şarlotta Bakson lazımdır.

Miledi dəhşət içində piçıldadı:

– O mənəm, o mənəm! Siz məndən nə isteyirsiniz?

Atos:

– Biz siz işlediyiniz cinayətlər üstündə mühakimə elemək isteyirik, – dedi. – Sizə özünü müdafiə elemək ixtiyarı verilir: bacarırsınızsa, özünü təmizə çıxarın. Cənab d'Artanyan, birinci ittihamçı sizsiniz.

D'Artanyan yaxına gəldi:

– Mən həm Allah, həm də insanlar qarşısında bu qadını, dünən axşam ölen Konstansiya Bonasyeni zəhərləməkdə ittiham edirəm.

O, bunu deyib Portosla Aramisə sarı döndü.

Onlar da birağızdan dedilər:

– Biz bunu təsdiq edirik.

D'Artanyan sözüne davam etdi:

– Mən həm Allah, həm də insanlar qarşısında bu qadını şərabla mənim özümü zəhərləməyə təşəbbüs etməsi üstündə ittiham edirəm: bu qadın həmin şərabi Belleruadan, mənim dostlarımın adından yazılmış saxta bir məktubla mənə göndərmişdi. Allah məni saxladı, amma mənim əvezimdə bir başqası öldü: onun adı Brizmon idi.

Portosla Aramis yenə bir ağızdan dedilər:

– Biz bunu təsdiq edirik.

– Mən həm Allah, həm də insanlar qarşısında bu qadını bir şeydə də ittiham edirəm: o məni qraf Vardı öldürməyə vadə etmək istəyirdi; lakin burada olanlardan heç biri bunu təsdiq edə bilməyəcəyindən mən özüm bunun şahidliyini verirəm. Mən sözüm qurtardım.

D'Artanyan Portos və Aramislə otağın o biri başına keçdi.

Atos lord Vinterə döndü:

– Milord, indi növbə sizindir!

Baron sözə başladı:

– Mən həm Allah, həm də insanlar qarşısında bu qadını Bekinhem hersoqunun öldürüləməsi üstündə ittiham edirəm.

Otaqda olanların hamısı bir ağızdan dedilər:

– Bekinhem hersoqunu öldürüb'lər?

– Bəli, öldürüb'lər! Sizin məktubunuzu alandan sonra mən bu qadını həbs etmək əmrini verdim, onun keşiyini çekməyi mənə sadıq olan

nəcib bir adama tapşırdım. Bu qadın onu yoldan çıxarıb əlinə xəncər verir və hersoqu öldürməyə onu məcbur edir. Bəlkə də bu gün Felton bu ifritənin cinayəti üzündən edam edilmişdir... – Lord Vinter sözünə davam etdi: – Bu hələ hamısı deyil. Mənim qardaşım onu özünə varis edərək, qəribə bir xəstəlikdən öldü. Bu xəstəlik üçcə saat davam etdi, onun bütün bədənində göyümtül ləkələr əmələ gətirdi. Baci, sizin əriniz nədən oldu?

Portosla Aramis bərkdən dedilər:

– Belə də dəhşət olarmı?

– Bu qadın hersoqun qatili, Feltonun qatili, mənim qardaşımın qatılıdır... Mən ədalətli bir hökm tələb edirəm: belə bir hökm verilməsə, onu mən özüm icra edəcəyəm.

Lord Vinter d'Artanyanın yanına çəkildi.

Miledi başını endirib, fikrini toplamağa çalışırdı.

Aslan ilan görəndə titrəyen kimi, Atosun da bütün bədəni titrəyirdi.

– İndi növbə mənimdir, – dedi. – Bu qadını mən alanda o hələ cavan qızdı, özü də ailəmiz istəmədən mən bununla evlənmişdim. Mən ona dövlət verdim, öz adımı verdim, bir dəfə də gördüm ki, o damğalanmışdır: bu qadının sol çıynında zanbaq şəkilli damğa vardır.

Miledi yerindən qalxaraq dedi:

– Mən əminəm ki, siz hansı məhkəmənin bu biabırçı hökmü mənim üzərimdə icra etdiyini söyləyə bilməyəcəksiniz! Siz bu damğanı vuran adamı tapmayacaqsınız.

Kim isə yerindən dilləndi:

– Susun! Bunu da mən söyləyə bilərəm.

Qırmızı plaşlı adam milediyə yaxınlaşdı. Miledi çığıraraq dedi:

– Bu kimdir, bu kimdir?

Qorxudan onun nəfəsi tutulurdu; gözəl saçları dağılıb, tükləri biz-biz durdu, sıfəti meyit kimi ağardı.

Həməti bu naməlum adama baxdı; onu ancaq Atos tanıyordu.

Atos da ona, o biriləri kimi, təəccübə baxırdı; çünkü o da bu adəmin artıq nəticələnməkdə olan bu dəhşətli façıə ilə necə əlaqədar olduğunu bilmirdi.

Naməlum adam ağır və təntənəli addımlarla milediyə sarı gedib üzündəki maskasını çıxartdı; o, solğun bənizli, qarasaqqal bir adamdı; tük bütün üzünü bürümüşdü. Miledi ilə onun arasında ancaq bir miz vardi.

Miledi xeyli onun üzünə baxıb birdən çığırdı:

– Aman! Yox, yox! Bu dəhşətli bir xeyaldır, o deyil! Köməyə gəlin, köməyə gəlin!

Həməti birağızdan soruşdu:

– Siz axı kimsiniz?

Qırmızı plaşlı adam:

– Bu qadından soruşun, – dedi. – Görürsünüz ki, o məni tanıdı.

Miledi yixılmamaq üçün titrəyə-titrəyə divardan yapışaraq, qorxudan dəli olmuş kimi çığırdı:

– Lill cəlladı! Lill cəlladı!

Həməti geri çəkildi: qırmızı plaşlı adam otağın ortasında tek qaldı.

Bədbəxt qadın dizləri üstə düşərək qışqırdı:

– Ah, mənə aman verin, mənə aman verin, məni bağışlayın!

Naməlum adam qadın sakitləşənə qədər gözlədi.

– Cənablar, mən sizə dedim ki, o, məni tanıdı. Bəli, mən Lill şəhərinin cəlladıyam. Başına da bele bir hadisə gəlmİŞdir.

Cəllad başına gələn hadisəni söyləməyə başladı:

– Bu qadın vaxtilə cavan bir qız idi, indiki qədər də gözəldi. O Tamplamar benediktinlərin monastırında monax idi. Bu monastırın kilsəsində sadə ürkəli, mömin, gənc bir keşiş qulluq edirdi. Bu onu yoldan çıxarmaq fikrinə düşür, müvəffəq də olur. Bu elə bir qız idi ki, lap müqəddəsləri də yoldan çıxara bilərdi. Ancaq onların əlaqəsi uzun zaman təhlükəsiz bir vəziyyətdə davam edə bilməzdi. O, keşishi tovlayır ki, monastırdan qaçınlar, ancaq pulları yox imiş. Keşiş kilsə qablarını oğurlayıb satır. Qaçmaq istəyəndə onları tuturlar. O, səkkiz gündən sonra dustaqxanaçının oğlunu yoldan çıxarıb dustaqdən qaçır.

Gənc keşish on illik həbsə və damğalanmağa məhkum edilir. Necə ki, bu qadın deyir, mən Lill şəhərinin cəlladı idim. Mən məhkum edilən gənc keşishə damğa vurmalı idim, o keşish isə, cənablar, mənim qardaşım idi.

O zaman mən and içdim ki, qardaşımı məhv edən bu qadını cəzasız buraxmayacağam, çünkü onun cinayəti mənim qardaşımın cinayətindən daha artıq idi; qardaşımı cinayətə sövq edən o qadındı. Mən onun gizləndiyi yeri öyrəndim, gedib onu tapdım, əl-qolunu bağladım, ona da qardaşımı vurdugum damğa kimi, bir damğa vurdum.

Lillə qayıtdığım günün səhəri qardaşım dustaqxanadan qaçıdı. Bu iş üstündə məni də taqsırlandırdılar, guya mən onun qaçmasına kömək

etmişdim; məni tutub dustağa saldilar; məhkəmənin hökmü belə idi ki, qardaşım tapılmayınca mən dustaqla qalacaqdım. Yaziq qardaşımın bu hökmdən xəbəri yox idi. O, yene də həmin bu qadınla təpişir, bir yerdə Berriyə qaçırlar; Berridə o, özünə balaca bir kilsədə iş tapır. Bu qadın da özünü onun bacısı kimi tanırıd.

Kilsə bir əyanın mülkündə imiş. Mülk sahibi bu qadına bərk vurulur, onu almaq fikrinə düşür. Bu zaman o, bir başqasını məhv etmək üçün əvvəl məhv etdiyi adamı atır və qrafinya de La Fer olur...

Həmi Atosa baxdı, çünki onun əsil adı bu idi. Atos cəlladın söylədikləri sözün doğru olduğunu başı ilə təsdiq etdi.

Cəllad sözünə davam etdi:

— Mənim yazıq qardaşım bunu görüb, bir məyusluq içində, Lillə qayıdır, mənim dustaşa düşməyimin səbəbini bilib özünü hökumətə təslim edir, elə o axşam da dustaqxana otağının hava bacasından özünü asıb öldürür. Ancaq haqqı danmaq olmaz: mənim barəmdə hökm çıxaran hakimlər, verdikləri sözü yerinə yetirdilər. Özünü asan adamın şəxsiyyəti müəyyən edilən kimi məni dustaqlan buraxdlar. Mən bu qadını həmin cinayətlər üstündə müttəhim edirəm; ona damğa vurmağımın da səbəbi budur.

Atos:

— Cənab d'Artanyan, — dedi, — siz bu qadın üçün hansı cəzanı tələb edirsınız?

— Ölüm cəzasını.

Atos barona döndü:

— Milord Vinter, siz bu qadın üçün hansı cəzanı tələb edirsınız?

— Ölüm cəzasını.

— Cənab Portos və cənab Aramis, siz bunun hakimisiniz: bu qadını siz hansı cəzaya məhkum edirsınız?

Hər iki müşketyor tutqun səslə dedi:

— Ölüm cəzasına.

Miledi vəhşicəsinə qışkırdı və dizləri üstə öz hakimlərinə sarı süründü. Atos dedi:

— Şarlotta Bakson, qrafinya de La Fer, miledi Vinter, sizin cinayətləriniz yerde insanların, göydə də Allahın səbrini tüketdi. Bildiyiniz dua varsa, oxuyun, çünki sizin haqqınızda hökm verilmişdlər: siz ölməlisiniz.

Bu sözdən sonra miledinin daha heç bir şeyə ümidi qalmadı; ayaga qalxıb bütün boyu uzunu şaxlaşdı. Bir şey demək istədi. Lakin deməyə

taqəti olmadı. Elə bu anda saçından qüvvəli bir əlin yapışdığını hiss etdi və taleyin özü qədər amansız olan bu əl onu dərtib apardı. Ölümə məhkum edilən qadın heç bir müqavimət göstərmədən otaqdan çıxdı.

Lord Vinter, d'Artanyan, Atos, Portos və Aramis də onun dalınca çıxdılar. Xidmətçilər də öz ağalarının ardınca getdilər; pəncərəsi sınmış, qapısı taybatay açıq qalmış otaq boşaldı; ancaq miz üstündə yanın çıraq dərdli-dərdli tüstülenirdi.

XXXVI

EDAM

Gecə yarı olmağa az qalmışdı. Oraq kimi nazik ay kiçik Armaniyyə şəhəri üfüqlərindən qalxdı, öz solğun işığı ilə evləri, ağacları işıqlandırdı. Hündür zəng qülləsi qaranlıqdan sıyrılib çıxdı.

Uzaqlarda tufan gurlayır, arabir ildirim çaxaraq üfüqləri işıqlandırır, sanki qılıncla göyü iki parçaya böldü.

Təbiətə ölü bir süküt çökmüşdü. Bir az əvvəl yağan Yağışdan yer işlanmışdı və sürüşkəndi. havadan yaşıl ağacların, otların ətri gəlirdi.

İki xidmətçi miledini əllerindən tutub aparırdı. Cəllad onların dalınca gedirdi. Lord Vinter, d'Artanyan, Atos, Portos və Aramis də cəlladın ardınca irəliləyirdilər.

Ən axırdı Planşe ilə Bazen gəlirdi.

Muşketonla Qrimo miledini çaya tərəf aparırdı.

Miledi susur, hamiya yalvarıcı bir nəzerlə baxırdı.

Miledi cəlladın bir az dala qaldığını görüb xidmətçilərə dedi:

— Siz mənə qaçmağa kömək eləsəniz, hər birinizi min pistol verəcəyəm, yox, məni öz ağalarınızın əlinə versəniz, bu yaxında mənim adamlarım var, onlar size mənim üstümdə çox ağır divan tutacaqlar.

Qrimo tərəddüb etdi. Muşketonun bütün bədəni titrəməyə başladı. Atos miledinin səsini eşidən kimi tez onlara yaxınlaşdı; lord Vinter də onun dalınca getdi.

Atos:

— Bu xidmətçiləri dəyişin, — dedi. — Bu qadın onlarla danışdı, daha onlara etibar eləmək olmaz.

Planşe ilə Bazen çağırıldılar; onlar Qrimo ilə Muşketonu əvəz etdilər.

Çayın qırığına çatanda cəllad milediyə yaxınlaşdı, onun əl-qolunu bağladı.

Bu zaman miledi danışmağa başladı:

– Siz alçaq, rəzil qatillərsiniz! On adam yiğışib bir qadını öldürmək isteyirsiniz... Özünüüz gözləyin! Mənim köməyimə gəlməsələr də, qisasını alacaqlar!

Atos soyuqqanlıqla dedi:

– Siz qadın deyilsiniz, siz insan nəslinə mənsub deyilsiniz, siz cəhənnəmdən qaçmış iblissiniz! Biz sizi gəldiiniz yərə qayıtmaga məcbur edərik.

Miledi ucadan:

– Mən sizin əxlaqınıza nifrat edirəm! – dedi. – Bunu bilin ki, kim mənim bircə tükümə də toxunsa, o özü də qatıl olacaqdır.

Qırmızı plaşlı adan əlini enli qılincına toxunduraraq dedi:

– Xanım, cəllad adam öldürür, qatıl də hesab olunmaz. Cəllad axırıncı hakimdir.

Miledi vəhşicəsinə çıçırdı:

– Əgər mən müqəssirəmə, əgər mən cinayət işləmişəmə, onda məni məhkəməyə aparın. Məni mühakimə etməyə sizin ixtiyarınız yoxdur.

Lord Vinter:

– Mən sizə Tayberni təklif etdim. Bəs niyə siz mənim təklifimi redd etdiniz?

Miledi dartinaraq dedi:

– Ona görə ki, ölmək istəmirəm! Ona görə ki, mən həm cavanam, mənim ölen vaxtim deyil.

D'Artanyan sözə qarışdı:

– Xanım, sizin Betündə zəherləyib öldürdüyünüz qadın sizdən də cavandı, lakin o öldü...

Miledi dedi:

– Mən monastırı girərəm, mən monax olaram...

Cəllad onun sözünü kəsdi:

– Siz bir dəfə monastırı girmisiniz, oradan da qaçmısınız ki, mənim qardaşımı məhv edəsiniz.

Miledi dizləri üstə düşdü. Cəllad onu qaldırıb qayığa aparmaq istədi. Miledi qışqıraraq dedi:

– Aman Allah!.. Aman Allah! Yoxsa bunlar məni suya atıb boğmaq isteyirlər.

Bu çıçırtıda elə bir ümidsizlik, elə bir məyusluqvardı ki, miledini bu vaxta kimi hamidan çox, hamidan amansızcasına təqib edən d'Artanyan belə dayandı, kötük üstündə oturdu, başını aşağı salıb əllərlə qulaqlarını tutdu, lakin o, yenə də miledinin hədə-qorxularını, çıçırtılarını eşidirdi.

D'Artanyan orada onların hamisindən cavandı, buna görə də onun ürəyi tab gətirmədi:

– Ah, mən bu dəhşətli hadisəyə dözə bilmərəm! Mən razı ola bil-mərəm ki, onu mənim gözümün qabağında öldürsünlər.

Miledi bu sözləri eşitdi. Onun ürəyində ümidi doğdu.

Çığra-çığra dedi:

– D'Artanyan, d'Artanyan! Yadına sal ki, mən səni sevirdim.

D'Artanyan yerindən qalxıb milediyə sarı getdi. Atos qılincını siyirib onun qabağını kəsdi:

– D'Artanyan, siz bir addım da atmış olsanız onda qılınclarımız toqquşacaq.

D'Artanyan dizləri üstə düşüb dua eləməyə başladı. Atos cəllada dedi:

– Cəllad, vəzifəni yerinə yetir.

– Bu saat, cənab. Mən mərhəmətli bir katolikəm və möhkəm əminəm ki, bu qadına qarşı öz vəzifəmi yerinə yetirməklə ədalətli bir iş görüürəm.

Miledi qalxıb qulaq asdı, ancaq heç bir şey eşitmədi.

Orada düşmənlərindən başqa heç kəs yox idi.

Soruşdu ki:

– Mən harada ölçəcəyəm?

Cəllad:

– O biri sahildə, – dedi. Miledini qayığa qoydu.

Qayıq çayın sol sahilinə üzdü. O birilər çayın sağ sahilində qaldılar.

Qayıq çayla ağır-agır üzürdü. Nəhayət, gedib o biri sahilə yan aldı. Miledi qayıqda ikən qızlarına bağlanan kəndirn aça bilməşdi; qayıq sahilə çatan kimi, qırğıq atılıb qaçmağa başladı.

Yer yaşı idi; diki qalxırkən ayaqları sürüşdü, dizləri üstə yixildi.

Miledi mövhumatçı idi. Allahın da ona öz köməyini əsirgədiyini zənn edərək düşdürüyü vəziyyətdə qaldı, başını əyərək əllərini döşünə qoydu.

Bu vaxt o biri sahildə cəlladın yavaş-yavaş əlinin qalxdığını gördülər. Enli qılınc ay işığında parıldayıb aşağı endi.

Cəllad qırmızı plasını çıxarıb, yerə sərdi, cəsədi onun üstünə qoyub qayıga gətirdi.

Çayın ortasına çatanda dayandı, cəsədi başı üstə qaldırıb bərkdən dedi:

– Ədalət yerinə yetirildi!

Bunu deyib cəsədi çayın ən dərin yerinə atdı; çayın üzü ləpələndi, bir azdan sonra yenə də sakitleşdi.

Üç gün sonra dörd müşketyor Parisə qayıtdı. Onlar məzuniyyətin vaxtını keçirməmişdilər, gəldikləri gün cənab de Trevilin yanına getdilər.

İgid kapitan onlardan soruşdu:

– Cənablar, yaxşı kef elədinizmi?

Atos həm özü, həm də yoldaşları tərəfindən:

– Lap yaxşı, – dedi.

NƏTİCƏ

O biri ayın altısında kral, kardinala verdiyi vədi yerinə yetirərək, Parisdən çıxıb Laroşelə yola düşdü. O hələ də Bekinhem hersoqunun ölüm xəbərinin təsiri altında idi.

Kraliçaya sevdiyi adamin təhlükə qarşısında olduğu haqqında məlumat verilmişdi: amma o, hersoqun ölüm xəbərini eşidəndə buna inanmaq istəmədi: hətta ehtiyatsızlıq edərək birdən çığırib dedi:

– Bu doğru deyil! Mən indicə ondan məktub almışam!

Lakin ertəsi gün istər-istəməz bu mənhus xəbərə inanmalı oldu. La Port, kral I Karlin verdiyi emr nəticəsində, bir neçə gün İngiltərədən çıxa bilmədiyindən gecikmişdi: o, hersoqun ölümündən qabaq verdiyi hödiyyəni gətirəndən sonra məsələ kraliçaya aydın oldu.

Kral hersoqun ölümüne son dərəcə sevinirdi; o hətta sevincini gizlətmək də istəmirdi, xüsusilə bunu kraliçaya daha açıq göstərirdi. XIII Lüdovik alicənablılığı ilə fərqlənən adam deyildi.

Çox çəkmədi ki, kralın ovqatı yenə də təlx oldu; o, düşərgəyə qayıdarkən yenə də kardinalın hökmü altına düşəcəyini hiss edirdi, bununla belə, yenə də ora qayıdırıldı. Onun elə gücü yox idi ki, kardinalın iradəsinə qarşı dura bilsin; kardinala o nifret edirdi, lakin yenə ona tabe olurdu.

Buna görə Laroşelə qayitmaq heç də onun ürəyini açmırıldı. Xüsusiylə bizim dörd dostumuz öz yoldaşlarını heyrətə salırdı. Onlar qaşqabağı tökərək atlarını bir-birinin yanına ilə sürür, bircə kəlmə də danışmırıldılar. Ancaq Atos bəzən başını qaldırıb acı-acı gülümseyir, lakin az sonra yenə başını endirib dərin fikrə dalırdı.

Kralın başındakı mühafizə dəstəsi bir şəhərə gələndən və kralı təmin edilən evdə yerləşdirəndən sonra dörd dəst o saat ucqar bir meyxanaya gedirdi; onlar orada – nə içir, nə də qumar oynayırdılar, ancaq öz aralarında asta-asta danışır, söhbətlərini başqalarının eşitməməsine diqqət edirdilər.

Bir dəfə kral yolda ov ovlamaq üçün dayanarkən, dörd dəst ovda iştirak etmədiklərindən, karvansaraya getdilər. Birdən Laroşeldən atını çapa-çapa gələn bir adam əyilərək müşketyorların oturduğu otağa baxdı və çığıraraq dedi:

– Hey, cənab d'Artanyan, deyəsən sizsiniz!

D'Artanyan başını qaldırıb sevincə səsləndi. Nəhayət o, köhnə düşmənilə üz-üzə gəlmüşdi: bu naməlum adam menqli idi. D'Artanyan qılıncını siyirib qapıya cumdu. Ancaq naməlum adam bu dəfə qaçmaq evəzinə atdan düşdü, d'Artanyanın qabağına gəldi.

D'Artanyan:

– Hə, axırdı mən sizi tapdım, – dedi. – Bu dəfə siz artıq mənim elimdən qaçıb qurtara bilməyəcəksiniz.

– Mən heç qaçmaq niyyətində deyiləm, ona görə ki, mən özüm sizi axtarırdım: mən sizi kralın adından həbs edirəm. Möhtərəm cənab, mən tələb edirəm ki, siz qılıncınızı verəsiniz! Müqavimət göstərməyin; sizə bu başdan xəbərdarlıq edirəm: məsələ sizin həyatınıza aiddir.

D'Artanyan qılıncını endirdi, lakin vermədi.

– Siz axı kimsiniz?

Naməlum adam dedi:

– Mən kavalər de Roşforam, cənab kardinal Rişelyenii baş mehtəriyəm. Mənə əmr edilmişdir ki, sizi kardinal həzrətlərinin yanına aparam.

Atos yaxınlaşış söhbətə qarışdı:

– Cənab kavaler, biz elə kardinal həzretlərinin yanına qayıdırıq. Siz əlbət ki, cənab d'Artanyanın sözünə inanarsınız. O, buradan düz Laroşelə gedəcək.

– Mən cənab d'Artanyanı qarovulun əlinə verməliyəm, o da onu düşərgəyə, kardinalın yanına aparacaq.

– Hörmətli cənab, biz özümüz onun qarovulunda olağımıza, bir əsilzadə kimi söz veririk. – Sonra qaşlarını çataraq əlavə etdi: – Bunu da bilin ki, cənab d'Artanyan bızsız getməyəcək.

Kavaler de Roşfor geriyə baxıb gördü ki, Portosla Aramis onunla qapı arasında durmuşdur. O, bu adamların hakimiyyəti altında olduğunu başa düşdü.

– Cənablar, – dedi, – əger cənab d'Artanyan qılıncını mənə təslim etsə və mənə söz versə, onda mən sizin cənab d'Artanyanı kardinal həzretlərinin iqamətgahına aparacağınız haqqındakı vədinizlə kifayət-lənərəm.

D'Artanyan:

– Möhtərəm cənab, – dedi, – gedəcəyimə söz verirəm; bu da mənim qılıncım.

Roşfor buna razi oldu:

– Bu mənim üçün daha yaxşı, çünki mən hələ uzağa getməliyəm.

Atos soyuq bir tərzdə dedi:

– Əgər siz miledini görməyə gedirsinizsə, onda lap nahaq gedirsiniz, çünki onu tapmayacaqsınız.

Roşfor qorxmuş halda soruşdu:

– Ona nə olub ki?

– Düşərgəyə qaydın. Orada hamısını bilərsiniz.

Roşfor bir anlığa düşündü; kardinalın kralla görüşmək üçün Sürjerə gələcəyini, buradan ora bir günlük yol olduğunu nəzərə alıb, Atosun məsləhətini qəbul etdi. Bir da ki, Sürjerə qayıtmalı o, özü dustağı gözdən qoymazdı.

Onlar yenə də yola düşdülər.

Ertəsi gün, gündüz saat üçdə atlılar Sürjerə gəldilər. Kardinal orada XIII Lüdoviki gözləyirdi. Nazirlə kral bir-birinə lütfkarlıq göstərdi, bütün Avropanı Fransa əleyhinə qaldıran ən qəddar bir düşməndən xilas olmaları münasibətilə bir-birini təbrik etdilər. Roşfor

– Dövlətin düşmənlerilə məktublaşmaq üstündə təqsirləndirirlər; sizi dövlət sirlərinə gizli qulaq asmaq üstündə təqsirləndirirlər; öz komandanızın planlarını pozmağa teşəbbüs etdiyiniz üstündə təqsirləndirirlər.

D'Artanyan bunların miledi tərəfindən söyləndiyini duyaraq dedi:

– Monsinyor, məni axı bu cinayətlər üstə təqsirləndirən kimdir?

Dövlətin ədalət məhkəməsi hökmü ilə damğa vurulmuş bir qadın; Fransada əri ola-ola, bu ərdən boşanmadığı halda, İngilterədə bir başqasına ərə gedən qadın, ikinci ərinin zəhərləyib öldürən, mənim özümü də zəhərləmək istəyən bir qadın!

Kardinal təəccübələ dedi:

– Siz nə söyləyirsiniz? Siz hansı qadından danışırınız?

– Mən ledi Vinterdən danışram. Bəli, o ledi Vinterdən ki, onun cinayətləri, heç şübhəsiz, sizə məlum deyil; cünki, monsinyor, siz ona etibar edirdiniz.

– Möhtərəm cənab, əgər ledi Vinter sizin söylədiyiniz cinayətləri işləmişsə, onda o cəzalanacaqdır.

– Zati-aliləri, o artıq cəzalanmışdır.

– Kim onu cəzalandırıb?

– Biz!

– O dustaqdırıb?

– Xeyr, o ölmüşdur.

Kardinal öz qulaqlarına inanmadı:

– Ölmüşdür? Ölmüşdur? Siz dediniz ki, ölmüşdür?

– O, üç dəfə məni öldürmek istədi, lakin mən bunu ona əfv etdim.

Sonra o, sevdiyim qadını zəhərləyib öldürdü. Onda öz yoldaşlarımıla bərabər onu tutduq, mühakime etdik, ölüm cəzası kəsdik.

D'Artanyan Betündəki karmelitlər monastırında xanım Bonas-yenin zəher verilib öldürüləməsini, kiçik, yalnız bir evdə düzələn məhkəməni və Lis çayı kənarında olan edamı kardinala söylədi.

Kardinal özünü elə almağı bacarırdı, lakin bu dəhşətli xəberi eşidərkən, özü də qeyri-ixtiyari olaraq diksindi.

Birdən, sanki söylənilməyən bir fikrin təsirilə onun üzü yavaş-yavaş açıldı, o tamamilə sakitləşdi.

– Demək siz öz üzərinizə hakim vəzifəsini götürmüsünüz və düşünməmisiniz ki, ixтиyari olmadan cəza verənlər hakim deyil, qatil-

dirlər? – Kardinalın səsindəki yumşaqlıqla sözlərindəki sərtlik arasında böyük bir ziddiyət vardı.

– Monsinyor, mən özümü müdafiə etmək fikrində deyiləm. Kardinal həzrətləri mənə nə kimi cəza vermək istəsə, mən onu qəbul etməyə hazırlam. Həyatım mənim üçün o qədər də qiymətli deyildir ki, mən ölümündən qorxum.

Kardinal mehribanlıq ifadə edən bir səslə dedi:

– Beli, mən sizin mərd bir adam olduğunu bilirəm; ona görə də qabaqcadan sizə deyirəm ki, sizi mühakimə edəcəklər və cəzalandıracalar.

– Zati-aliləri, bir ayrisi mənim yerimdə olsayı sizə deyərdi ki, bağışlanmaq kağızı mənim cibimdədir; ancaq mən bunu demitməm. Əmr edin, monsinyor, mən boyun əyməyə hazırlam.

Rişelye təəccübələ soruşdu:

– Siz hansı bağışlanmaq kağızından danışırınız?

– Monsinyor, mənim bağışlanmaq kağızımdan.

– Bu bağışlanmaq kağızına kim qol qoymuşdur? Kralmı?

Kardinal bu sözleri nəzərə çarpmayan bir nifrətlə dedi:

– Xeyr, ona siz cənabları qol qoymusunuz.

– Mən? Siz dəli olmuşsunuz!

– Monsinyor öz imzasını tanıyarmı?

D'Artanyan, Atosun miledidən aldığı və d'Artanyana verdiyi qiymətli kağızı kardinala təqdim etdi.

Kardinal həzrətləri kağızı alıb hər sözü ayrı-ayrı qeyd edərək yavaş-yavaş oxudu:

“Bu kağızı təqdim edən adam nə etmişsə, mənim əmrimlə və dövlətin xeyri üçün etmişdir.

3 dekabr 1627-ci il.

Rişelye

Kardinal bu iki sətri oxuyub dərin düşüncəyə daldı, ancaq kağızı d'Artanyana qaytarmadı.

D'Artanyan öz-özünə dedi: “O fikirləşir ki, məni hansı növ edama məhkum etsin; daha bunu bilmir ki, əsilzadə olendə də bir əsilzadə kimi ölü”.

Gənc müşketyor elə bir vəziyyətdə idi ki, başqa dünyaya köcmək onu çox da elə qorxuda bilməzdi.

Rişelye düşünürdü. Nəhayət, o, başını qaldırdı, qartal baxışları ilə müşkətyora baxdı, onun ağıllı, könül açıqlığı və nəciblik ifadə edən üzündə son aylarda çəkdiyi iztirabın izlərini gördü. Kardinal bu gəncin gələcəyini, bu ağıllı, igid, bacarıqlı adamın sadiq olacağının şəxsə nə dərəcə xeyir verəcəyini bir neçə dəfə düşündü.

Burası da vardi ki, miledinin cinayətləri kardinali bir neçə dəfə qorxutmuşdu. Bu təhlükəli qadından həmişəlik yaxasını qurtardığına da ürəyində sevinən kimi idi.

O, d'Artanyanın nəciblik göstərərək verdiyi kağızı yavaş-yavaş cirdi.

D'Artanyan öz-özünə dedi: "Mən məhv oldum".

Kardinal mizə yanaşdı, oturmadan, üçdə iki hissəsi yazılmış dəri kağıza bir neçə setir də əlavə edib öz möhürüyü vurdı. D'Artanyan düşündü: "Bu, məndən ötrü verilən hökmədir. Bu, məni Bastiliyada çürüməkdən və uzun zaman davam edən məhkəmə sorğu-sualından xilas edər; ele bu, özü də böyük bir iltifatdır".

Kardinal kağızı gənc adama verərək:

– Alın, – dedi. – Mən sizdən bir vərəq kağız aldım, əvezində başqasını verirəm. Ancaq burada ad göstərilməmişdir; bunu özünüz yazarsınız.

D'Artanyan tərəddud içində kağızı alıb ötəri ona göz gəzdirdi.

Bu leytenant rütbəsi verilməsi üçün bir fərmandı. D'Artanyan kardinalın ayaqlarına düşdü:

– Monsinyor, – dedi, – mənim həyatım bu gündən sizin ixtiyarınızdadır, hər nə buyursanız qulluğunuzda hazırlam... Ancaq sizin göstərdiyiniz bu iltifata mən özümü layiq görmürem. Mənim üç dostum var ki, onlar buna daha artıq layiqdir, daha artıq...

Kardinal elini dostcasına onun ciyinine vuraraq:

– D'Artanyan, siz nəcib oğlansınız! – dedi. O, belə dikbaş, inadkar bir adamı özünə tabe edə bilməsinə sevinirdi. – Bu fərmandan istədiyiniz kimi istifadə edə bilərsiniz. Ancaq yadınızda saxlayın ki, orada ad yazılmayıbsa da, o, sizə verilmişdir.

D'Artanyan:

– Mən bunu heç vaxt unutmaram, – dedi. – Zati-aliləri buna əmin ola bilər.

Kardinal geriyə dönüb ucadan:

– Roşfor!

Kavaler dərhal içəri girdi; o, yeqin ki, qapı dalında durubmuş.

– Roşfor, siz cənab d'Artanyanı görürsünüz. Mən onu öz dostlarının sırasına qəbul edirəm; buna görə də, xahiş edirəm, onunla öpüşəsiniz; əgər başınızın sağ-salamat qalmasını istəyirsinizsə onunla ağıllı rəftar ediniz.

Roşforla d'Artanyan istəmədən dodaqlarını bir-birinə toxundurdu: onlar kardinalin əmrindən çıxa bilməzdilər, bir də ki, kardinal diqqətə onlara baxırdı.

Roşforla d'Artanyan otaqdan bir çıxdılar. Roşfor:

– Cənab, – dedi, – biz yenə də görüşəcəyik, elə deyilmə?

D'Artanyan ona belə cavab verdi:

– Nə vaxt istəsəniz mən hazırlam.

– Hər halda fürsət düşəcək.

Rişelye qapını açıb dedi:

– Hm, nə olub?

Roşforla d'Artanyan gülümseyib bir-birinin əlini sıxı, hər ikisi kardinal həzrətlərinə baş əydi. Atos d'Artanyanı görüb dedi:

– Harada qalmışan, az qalmışdı ki, bizim səbrimiz tükənsin.

– Dostlar, bu da mən! Azad olmaqdən başqa hələ böyük bir iltifata da nail oldum.

– Nə olubsa hamısını bizi söylərsənmi?

– Elə lap bu axşam.

Doğrudan da d'Artanyan axşam Atosun yanına getdi; Atos yenə, adəti üzrə, qabağına bir şüə İspaniya şərabı qoyub içirdi. D'Artanyan kardinalla olan söhbətini ona danışdı və cibindən fərmanı çıxarıb dedi:

– Əzizim, alın, bu haqq sizindir.

Atosun üzündə helim, füsunkar bir təbəssüm göründü:

– Əzizim, bu rütbə Atos üçün çox böyükdür, qraf de La Fer üçünsə çox kiçikdir, – dedi. – Bu fərmanı özünüz üçün saxlayın; o sizindir. Çox təessüf ki, o, sizə çox baha oturdu.

D'Artanyan Atosun yanından çıxb Portosun otağına girdi.

Portos çox gözəl işləməli bir kaftan geymişdi.

– Ba! Xoş gəlmisiniz! – Portos onu sevinclə qarşılıdı. – Əziz dost, sizsiniz? Necə görürsünüz, bu paltar mənə yaraşırı?

– Lap yaxşı yaraşır. Ancaq mən sizə başa bir paltar təklif etməyə gəldim, bu paltar sizə daha yaxşı yaraşar.

Portos soruşdu:

- Bu, necə paltardır?
- Bu, müşketyorlar leytenantı mundiridir.

D'Artanyan kardinalla olan söhbətini Portosa danışdı və kardinalin verdiyi fərmanı cibindən çıxarıb dedi:

- Alın, əziz dost, adınızı ora yazın, mənim yaxşı bir rəisim olun.

Portos kağızı alıb baxdı və yenə də d'Artanyana qaytardı; gənc müşketyor buna çox təəccüb etdi.

– Bəli, bu mənim üçün böyük bir şərəf olardı, ancaq mən kardinalin bu iltifatından uzun zaman istifadə edə bilməzdəm. Biz Betünə gedəndə mənim hersoginyamın əri ölmüşdür. Rəhmətlik Koknarm sandığı, nəhayət, öz ağusunu açaraq məni dəvət edir. Mən onun dul qalmış arvadını alıram. Mən indiçə toy paltarını geyib yoxlayırdım... Leytenant rütbəsini özünüz üçün saxlayın, əzizim, özünüz üçün saxlayın.

Portos bunu deyib kağızı d'Artanyana qaytardı.

D'Artanyan oradan Aramisin yanına yollandı.

Aramis ikona qabağında dizləri üstə düşüb dua edirdi.

D'Artanyan kardinalla olan görüşünü nağıl edib, leytenantlıq fərmanını cibindən çıxartdı:

– Siz bizim dostumuz, bizim himayəcimizsiniz, – dedi. – Bu fərmanı alın; siz buna bizim hamımızdan artıq layiqsiniz, çünkü siz öz ağılı məsləhətlərinizlə bizi həmişə çətinlikdən qurtarıb xoşbəxtliyə çıxarmısınız.

Aramis dedi:

– Əziz dostum, heyhat! Son vaxtlarda bizim başımıza gələn hadisələr məni tamamilə hərbi qulluqdan, ümumiyyətlə, bu dönyanın işlərindən iyrəndirdi. Mən bu dəfə belə bir qərara gəlmışəm. Laroşelin mühasirəsi qurtaran kimi lazarcılar monastırları birliyinə girəcəyəm.. D'Artanyan, bu fərmani özünüz üçün saxlayın: hərbi qulluq daha çox size yaraşır, siz ığid, bacarıqlı bir sərkərdə olacaqsınız.

D'Artanyanın həm ürəyi sevincə çırpinır, həm də yoldaşlarına qarşı duyduğu minnətdarlıq hissindən gözləri yaşarırdı. Bu halda da o, Atosun yanına qayıdı:

- Görüsünzmü, onlar da qəbul eləmədilər.

– Əziz dost, ona görə qəbul eləməyiblər ki, leytenantlıq rütbəsini almağa heç kəs sizin qədər layiq deyil.

Atos bunu deyib lələk qələmi götürdü, d'Artanyanın adını fərmana yazdı.

D'Artanyan dedi:

– Demək, mənim daha dostum olmayıacaq, əfsus ki, mənə acı xatirələrdən başqa bir şey qalmayacaq...

O, başının endirərək əlleri içənə aldı, iki damla göz yaşı yanaqlarından aşağı süzüldü.

Atos ona:

– Siz gəncsiniz, – dedi, – sizin hələ irəlidə ömrünüz çoxdur, sizin acı xatirələriniz xoş xatirələrlə əvəz ediləcəkdir.

SON SÖZ

Laroşel, Bekinhem hersoqunun və etdiyi yardımçı almadiğından, bir il davam edən mühasirədən sonra, 1628-ci il oktyabrın 28-də təslim oldu. Dekabrin 23-de kral Parisə qayıdı. Onun üçün böyük bir qalibiyət töntənəsi düzəldi, sanki o, fransızlara deyil, düşmənə qalib gəlmişdi. O, Sen-Jak cıvarında qurulmuş, güllər və ağac budaqları ilə bəzənmiş zəfər tacı altından keçib Parise girdi.

D'Artanyana leytenantlıq rütbəsi verildi. Portos hərbi qulluğu buraxıb, bir il sonra xanım Koknarı aldı: prokurorun sandığından sekiz yüz min livr pul çıxmışdı.

Müşketon gözəl bir livreya geyindi və zərli karetanın dal pilləkənində getmək arzusuna nail oldu; bütün ömrü boyu o, bunun həsrətini çekmişdi.

Aramis Lotarinkiyaya getdi və birdən yox oldu; yoldaşlarına daha məktub yazmadı. Sonralar xanım Şevrözden eşitdilər ki, o, Nansido monastırı girmiştir.

Bazen də gedib monax oldu.

Atos 1631-ci ilə kimi d'Artanyanın başçılığı altında müşketyorluq elədi. Turenə gedəndən sonra, Rusiyonda kiçik bir ərs aldığı bəhanə edərək qulluqdan çıxdı.

Qrimo da Atosla getdi.

D'Artanyan üç dəfə Roşforla qılınc davasına çıxdı, üçündə də onu yaraladı.

Üçüncü dəfədə əlini uzadıb ona yerdən qalxmağa kömək edərkən dedi:

– Yeqin dördüncü dəfədə sizi öldürəcəyəm.

Yaralanmış Roşfor da ona dedi:

– Elə isə biz bununla davamızı qurtarmalıyıq; bu, sizin üçün də yaxşı olar, mənim üçün də. Heç bilirmisiniz, mənim size, sizin düşünüñüzdən çox-çox artıq hörmətim var. Birinci dəfə ki, size rast gəldim, sizi çox asanlıqla məhv edə bilərdim: bunun üçün kardinala bircə kəlmə demeyim kifayətdi.

Onlar bir-birini qucaqladılar; ancaq bu dəfə, ürəklərində gizli ədavət saxlamadan, səmimiyyətlə qucaqlaşmışdılar.

Planse Roşforun vasitəsilə qvardiya serjantı rütbəsini aldı.

Cənab Bonasye sakitcə yaşayırırdı: o, arvadının başına nələr gəldiyini bilmirdi, bu barədə heç narahat da olmurdu.

Bir gün o ehtiyatsızlıq edərək özü haqqında kardinala məlumat verdi; kardinal da ona xəbər göndərdi ki, çalışaram, cənab Bonasye bu gündən sonra heç bir şeyin ehtiyacını çəkməsin.

Doğrudan da o, ertəsi gün, axşam saat yeddidə Luvra getmək istərkən bir daha Məzarçılar küçəsində görünmədi. Məsələdən xəbərdar olan şəxslərin dediyinə görə, kardinal həzrətlərinin əliaçıqlığı sayəsində, cənab Bonasye kral qəşrlərindən birində yemək və otaqla təmin edilmişdi.

MÜNDƏRİCAT

Adamı valeh edən yazıçı 4

I HİSSƏ

I. Cənab d'Artanyan – atanın üç hədiyyəsi	13
II. Cənab de Trevilin dəhlizində	28
III. Görüş	37
IV. Atosun ciyni, Portosun asqı kəməri və Aramisin yaylığı	48
V. Kral müşketyorları və cənab kardinalın qvardiyaçıları	55
VI. Əlahəzret kral XIII Lüdovik	65
VII. Muşketyorların ev möisəti	81
VIII. Saray fitnesi	83
IX. D'Artanyan özünü bürüzə verir	97
X. XVII əsrədə siçan tələsi	104
XI. Fitnənin qızışması	112
XII. Bekinhem hersoqu Corc Vilyers	124
XIII. Cənab Bonasye	129
XIV. Menqədəki naməlum adam	137
XV. Məmurlar və hərbi adamlar	147
XVI. Kansler Seqyenin həmişəki kimi çalmaq üçün dəfələrlə gözlərlə zəngi axtarması barədə	153
XVII. Ər-arvad Bonasyeler	163
XVIII. Oynaş və ər	174
XIX. Səfərin planı	181
XX. Səyahət	190
XXI. Qrafinya Vinter	201
XXII. Merlezon baleti	209
XXIII. Görüş	214
XXIV. Pavilyon	223
XXV. Portos	230
XXVI. Aramisin dissertasiyası	246
XXVII. Atosun arvadı	257
XXVIII. Dönüş	273

XXIX. Yaraq-yasaq tədarükü	.286
XXX. Miledi	.294

II HİSSƏ

I. İngilislər və fransızlar	.303
II. Prokuror naharı	.309
III. Qulluqçı qız və xanımı	.318
IV. Bu fəsildə Aramislə Portosun yaraq-yasaq tapmasından bəhs olunur	.325
V. Gecə qara – cücə qara	.333
VI. Qisas almaq xeyalları	.338
VII. Miledinin sırrı	.345
VIII. Necə oldu ki, Atos zəhmətsiz-əziyyətsiz özünə yaraq-yasaq əldə edə bildi	.350
IX. Xəyal	.358
X. Dəhşətli xəyal	.366
XI. Laroşelin mühasirəsi	.374
XII. Anju şərabı	.385
XIII. “Qızıl Göyərçin hini” meyxanası	.392
XIV. Soba borusunun faydası haqqında	.400
XV. Ailə söhbəti	.407
XVI. Sen-Jerve istehkamı	.412
XVII. Muşketyorların söhbəti	.419
XVIII. Ailə məsəlesi	.438
XIX. Tale	.452
XX. Qardaşla bacının söhbəti	.459
XXI. Zabit	.466
XXII. Birinci gün dustaqlıda	.476
XXIII. İkinci gün dustaqlıda	.481
XXIV. Üçüncü gün dustaqlıda	.488
XXV. Dördüncü gün dustaqlıda	.495
XXVI. Beşinci gün dustaqlıda	.503
XXVII. Klassik tragediyadan bir səhnə	.513
XXVIII. Miledinin qaçması	.519
XXIX. 1628-ci il avqustun 23-də Portsmutda nə kimi bir hadisə baş verdi	.527

XXX. Fransada	.536
XXXI. Betün karmelitləri monastırı	.541
XXXII. İki müxtəlif iblis	.553
XXXIII. Bir damla su	.558
XXXIV. Qırmızı plاشlı adam	.572
XXXV. Məhkəmə	.576
XXXVI. Edam	.583
Nəticə	.586
Son söz	.595

Buraxılışa məsul: *Əziz Güləliyev*

Texniki redaktor: *Rövşən Ağayev*

Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*

Kompyuter səhifələyicisi: *Rəvan Mürsəlov*

Korrektor: *Tahir Orucov*